

# Onurğasızlar zoologiyası: tədris-metodik kompleks

*Biologiya-050000 istiqaməti üzrə təhsil alan  
bakalavr-tələbələr üçün*

*Dərs vəsaiti*

*İkinci nəşr*

*Azərbaycan Respublikası Təhsil Nazirliyi  
tərəfindən dərs vəsaiti kimi  
çapa təqdim edilmişdir*

**B A K I – 2 0 2 1**

**BBK 28.691**  
**UOT 592**

**Tərtib edənlər:** *b.e.d., professor H.F. Quliyeva*  
*b.e.n., dosent E.Ə. Muradova*

**Redaktor:** *B.e.d., professor H.F. Quliyeva*

**Rəy verənlər:** *B.e.d., professor Q.T. Mustafayev*  
*B.e.d., professor, Respublikanın əməkdar müəllimi M.Ş. Babayev*

**Onurğasızlar zoologiyası:** tədris-metodik kompleks (Biologiya-050000 istiqamət üzrə təhsil alan bakalavr-tələbələr üçün). – Bakı, 2021. - 392 səhifə.

Onurğasızlar zoologiyası fənni «Biologiya» ixtisası (həmçinin də «Biologiya müəllimi») üzrə təhsil alan 1-ci kurs bakalav tələbələrinə tədris olunan əsas kursdur. Hazırkı tədris-metodik kompleksin strukturunu və mündəricatı «Biologiya» ixtisası üzrə Ali təhsil pilləsinin dövlət standartı və programının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə) tələblərinə uyğun tərtib olunmuşdur. Bu tədris-metodik kompleksə fənnin iş proqramları, kurs işlərinin mövzuları, yoxlama işlərinin (kollokviumların) sualları, Onurğasızlar zoologiyası üzrə referatların mövzuları, fən üzrə imtahana hazırlaq məqsədini daşıyan yoxlama testləri və «Qlossari», yəni darixtisəslaşma terminlərin açıqlamaları daxil edilmişdir.

Dərs vəsaitlərinin açıq sistemini təşkil edən bu tədris-metodik kompleksin əsas vəzifəsi - nəzəri biliklərin mənimşənilməsi və sistemləşdirilməsi, praktiki vərdişlərin formalasdırılması (istər fən sahəsində, istərsə də informasiya texnologiyalarından ənənəvi tədris sistemində istifadə edərkən) işinə köməklik göstərməkdir. Belə ki, hazırkı Tədris-metodik kompleks nəzəri material ilə yanaşı, laboratoriya məşğələləri, praktiki yoxlama işləri, tələbələrə özünü yoxlama imkanı verən testləri, qlossari və s. əhatə edir.

ISBN 978-9952-414-07-3

© H.F. Quliyeva, 2022

# MÜNDƏRİCAT

<b>I. Təşkilati-metodik hissə:</b> .....	<b>4</b>
Tələbənin ixtisaslaşma xarakteristikası.....	4
<b>II. İş programı:</b> .....	<b>5</b>
1. İzahat vərəqəsi .....	5
2. Fənnin didaktik vahidləri.....	6
3. Bakalavriat üçün tədris kursunun texnoloji xəritəsi .....	7
4. Kursun mahiyyəti .....	8
5. Fən üzrə mühazirələr kursu.....	17
6. Laboratoriya məşğəlləri.....	207
7. Qlossari.....	332
8. Tələb olunan ədəbiyyatın siyahısı. ....	347
<b>III. Kurs işlərinin mövzuları:</b> .....	<b>350</b>
<b>IV. İmtahana çıxarılacaq yoxlama sualları:</b> .....	<b>352</b>
Onurğasızlar zoologiyasına dair referatların mövzuları.....	355
Hazırlıq-yoxlama testləri .....	357

## **I. Təşkilati-metodik hissə:**

### **Tələbənin ixtisaslaşma xarakteristikası**

Biologiya istiqaməti üzrə ixtisaslaşan bakalavr-tələbə gələcəkdə bir mütəxəssis kimi, canlı təbiətin öyrənilməsi, mühafizəsi və bioloji sistemlərdən təsərrüfat, tibb məqsədləri üçün istifadə olunması sahəsində fəaliyyət göstərir. Bu zaman o, fəaliyyət göstərdiyi sahənin normativ sənədlərinin işlənib hazırlanması ilə məşğul olur, həmçinin, laboratoriya şəraitində tədqiqatları həyata keçirir, müvafiq ekspedisiyaları təşkil edir. Bu proses zamanı əldə etdiyi nəticələri tələb olunan müasir hesablayıcı texnikadan istifadə etməklə ümumiləşdirib, sistemləşdirir, elmi-texniki hesabatı və digər qəbul olunmuş sənədləri hazırlayır.

Bioloq-mütəxəssis fəaliyyəti boyu bu sahədə qəbul olunmuş və işləyən bütün norma, qanun və standartlara diqqət edir, onları tələb olunan formada reallaşdırmağa çalışır. Özünün çalışdığı sahəyə müvafiq gələn eksperimental tədqiqatları aparır, məqsəd və vəzifələri formalasdırır, yeni metodiki yanışmaları əsas götürərək, tədqiqatlarını reallaşdırır. Əldə olunmuş nəticələrini müzakirə edib, qiymətləndirir, nəşr etdirir, hətta patent işlərin həyata keçirilməsində, yəni patent tapşırıqlarının tərtib olunmasında, keçirilən seminar və konfransların işində yaxından iştirak edir.

Biologiya istiqaməti üzrə təhsil alan Biologiya müəllimləri Dövlət təhsil standartı və onun bioloji təhsilin tədrisi müasir məkanında rolu haqqında biliklərə malik olurlar. Belə ki, canlı təbiəti özünün bütün təzahür formalarında öyrənən, qanuna uyğunluqları və onlardan istifadə yolları haqqında məlumatı olan bu kadrlar, tədris prosesində mənimsədikləri bilikləri daha real şəkildə ifadə edə bilirlər. Orta məktəblər və peşə təhsili müəssisələrində pedaqoji fəaliyyət üçün hazırlıq keçmiş kadrlar, əlavə olaraq, psixoloqo-pedaqoji profil üzrə hazırlanmış təhsil proqramlarının mənimsənilməsi baxımından da səlahiyyətli olurlar.

## **II. İş programı**

### **1. İzahat vərəqəsi**

Zoologianın şöbələrindən birini təşkil edən Onurğasızlar zoologiyası tədris olunan əsas kurs kimi, tələbələrdə kompleks elmi biliklərin formallaşmasına səbəb olur. Belə ki, bu kursun tədrisinin əsasında onurğasız heyvanların morofunksional quruluş xüsusiyyətləri, mühitə uyğunlaşmalar, fərdi və tarixi inkişaflarının qanuna uyğunluqları, təkamül yollarının öyrənilməsi durur. Onurğasız heyvanlara xas olan çoxşəkillilik, onların müasir təsnifatı, təbiətdə və insanın təsərrüfat fəaliyyətindəki rolu xüsusən vurgulanır. Onurğasızlar zoologiyasının tədrisi prosesində əldə olunan biliklər, tələbələrə zoologiya elminin heyvanların quruluş xüsusiyyətlərini bütün səviyyələrdə öyrənən kompleks elmlərə aid olduğunu göstərir, həmin elmin üsulları ilə, digər bioloji fənləri öyrənmək üçün əhəmiyyət kəsb edən həm nəzəri, həm də praktiki zooloji biliklərlə tanış edir. Məsələn, sitologiya, histologiya, anatomiya, fiziologiya, genetika, təkamül nəzəriyyəsi, botanika və s. kimi fənlərin xalq təsərrüfatının müxtəlif sahələrində tədbiqinə imkan yaradır.

Hazırkı kurs böyük tərbiyyəvi əhəmiyyət kəsb edir, yəni tələbələrdə canlı aləmə qarşı humanistik davranış qaydalarının formallaşmasına səbəb olur. Belə ki, tədris prosesində əldə edilmiş biliklər, tələbələrə canlı təbiətin məqsədə uyğunluğu haqqında təsəvvürlerin formallaşması, ətraf mühitin mühafizəsi əməli vərdişlərinin yaranmasına imkan verir. Bu isə ilk növbədə, bioloji müxtəlifliyin mühafizəsindən başlanır. Bu kursun öyrənilməsi zamanı tələbələr, bioloji müxtəlifliyin insanın mövcudluğu və həyatındaki rolü, biosferanın sabitliyinin təminatçısı olduğunu anlamalıdır.

**Kursun məqsədi:** onurğasız heyvanların morofunksional xüsusiyyətləri, ətraf mühitə uyğunlaşmaları, fərdi və tarixi inkişaf qanuna uyğunluqları, təkamül yolları, müasir təsnifatı və radiasiyalar, təbiət və insanın həyatındaki rolü haqqında kompleks elmi biliklərin formalşdırılmasıdır.

**Kursun vəzifələri:** 1. Onurğasız heyvanların müxtəlif qruplarının quruluş xüsusiyyətləri, həyat tsiklləri və yayılması haqqında nəzəri biliklərin alınması.

2. Laboratoriya şəraitində onurğasız heyvanların öyrənilməsi zamanı zooloji üsullara yiyələnmək.

3. Mikroskopik heyvanlarla işləmə bacarığı və vərdişlərini formalasdırmaq, böyük ölçüyə malik olan heyvanları kəsmək və tədqiq etməyi öyrənmək.

4. Heyvan orqanları ilə işləmək və preparatları hazırlama vərdişlərinə yiyələnmək.

5. Çöl-tədris təcrübəsində onurğasız heyvanları onların yaşadığı təbii mühitdə tədqiq etmək üsulları ilə tanışlıq.

6. Müxtəlif onurğasız heyvanların toplanması, saxlanması və qeydiyyatının aparılması üsulları ilə tanışlıq.

7. Təbiətdə ekskursiyaların aparılması qaydalarına yiyələnmək.

8. Təbiətin mühafizəsi işində istifadə edilən əsas tədbirlərlə tanışlıq. Dünyada, o cümlədən də Azərbaycanda mühafizə olunan onurğasız heyvanların öyrənilməsi.

9. Fərdi işlərin mövzularına müvafiq şəkildə tədqiqatları aparmaq.

10. Müxtəlif xarakterli (bioloji, sistematik və s.) qeydiyyat kolleksiyalarını tərtib etmək.

## 2. Fənnin didaktik vahidləri

*Onurğasızlar zoologiyasının tədrisinin əsasları:* elm və tədris predmeti, zoologiya elminin formalşma tarixi və inkişafı, müasir problemləri (məqsədlər, vəzifələr, tədrisin növləri, texnologiya və s.).

*Onurğasızlar zoologiyası fənninin mahiyyəti:* heyvanlar aləmi haqqında biliklər, tərbiyə, fəaliyyət, inkişaf.

*Tədrisin metodları:* biliklərin möhkəmləndirilməsi, tələbələrin bacarıq və vərdişləri.

*Tədrisin forması:* mühazirələr, laboratoriya-praktik məşğələlər, çöl praktikası, sərbəst iş.

*Tədrisin vəsaiti:* kafedranın maddi-texniki bazası.

### 3. Tədris kursunun texnoloji xəritəsi

fakültə: Biologiya

kafedra: Zoologiya və fiziologiya

*Tədris kursunun bakalavriat üçün texnoloji xəritəsi*

№	M Ö V Z U L A R	Cəmi	Auditoriya saatları	
			Mühazi rə	Laboratori ya
1	Giriş.İnkişaf tarixi və heyvanlar aləminin təsnifikasi. Birhüceyrəlilər yarımaləmi: <i>Sarcocystigophora, Sporozoa, Cnidosporidia, Microsporidia, Ciliophora.</i>	8	2	6
2	Çox hüceyrəlilər yarımaləmi: <i>Placozoa, Spongia, Coelenterata, Ctenophora</i> tip-lərinin səciyyəsi	4	2	2
3	İkiyansimmetriyalılar bölməsi: <i>Plathelminthes, Nemertini</i> tipləri	8	4	4
4	İlkbədən boşluqlu qurdlar: <i>Nemathelminthes, Acanthocephales</i> tipləri	4	2	2
5	İkincibədən boşluqlular: <i>Annelida</i> tipi	8	4	4
6	<i>Arthropoda</i> tipi	12	6	6
7	<i>Onychophora, Mollusca</i> tipləri	8	4	4
8	<i>Tentaculata, Echinodermata</i> tipləri	6	4	2
9	<i>Hemichordata, Pogonophora, Chaetognatha</i> tipləri. Heyvanlar aləminin filogenetik inkişafı.	2	2	-
	Cəmi:	60	30	30

## **4. Kursun mahiyəti**

### **Giriş. Kursun predmeti və vəzifələri.**

Canlı materianın formaları. Prokariotlar və eukariotlar. Heyvanlar aləmi. Heyvanların digər orqanizmlərlə oxşar və fərqli cəhətləri. Heyvanlar aləmini öyrənən əsas fənlər: morfolojiya, fiziologiya, embriologiya, sistematika. Zoologyanın bölmələri. Zoologyanın digər sahələrlə əlaqəsi və inkişaf tarixi. Azərbaycanda zooloji tədqiqatlarının aparılması. Heyvanlar aləminin təsnifikasi.

### **Birhüceyrəlilər və ya ibtidailər (*Protozoa*) yarımsəltənəti (ümumi xarakteristikası )**

Birhüceyrəlilərin quruluşu. İbtidai hüceyrələrinin morfo-funksionallığı. Sitoplazma və nüvə – hüceyrələrin əsas tərkib hissəsi kimi. Nüvələrin bölünmə tipləri. Birhüceyrəlilərin bədən differensiasiyası. Orqanellalar haqqında məlumatlar. Çoxalma xüsusiyyətləri. Yaşayış mühiti. Birhüceyrəlilərin təsnifikasi.

### **Sarkomastiqoforlar tipi (*Sarcomastigophora*)**

Tipin xarakteristikası. Sarkodinlər sinfinin nümayəndələrinin quruluş xüsusiyyətləri. Sarkodinlərin həyat fəaliyyəti, yayılması və təsnifikasi. Qamçılıların ümumi xarakteristikası, quruluşu. Təsnifikasi. Sərbəst yaşayış və parazitlik edən ibtidailər. Koloniya əmələ gətirən qamçılıların çox hüceyrəlilərin mənşəyində rolu. Qamçılıların təbiətdə və insan həyatında rolu.

## **Sporlular tipi (*Sporozoa*)**

Sporluların quruluş xüsusiyyətləri parazitizmin nəticələri kimi. Ayrı-ayrı siniflərin (Qreqarinqərlər və Koksidikimilər) xarakteristikası. Başlıca parazitlərin koksidilər və qan sporluların həyat tsiklləri. Onların törətdiyi xəstəliklər və bu parazitlərə qarşı mübarizə tədbirləri. Parazitlərin həyat tsiklini öyrənən alımlər. Azərbaycanda əldə edilmiş nəticələr.

## **Knidosporidilər tipi (*Cnidosporidia*)**

Həyat tsiklinin xüsusiyyətləri: spor əmələgətirmə prosesinin xüsusiyyətləri, onların quruluşu, inkişafı. Balıqların mikrosporidiozu.

## **Mikrosporidilər tipi (*Microsporidia*)**

Mikrosporidilərin quruluş xüsusiyyətləri: digər sporlular dan fərqləndirən əlamətlər. Arılar və tut ipəkqurdunda nozematozlar. Onlara qarşı mübarizə tədbirləri. Azərbaycanda öyrənilmə səviyyəsi.

## **İnfuzorlar və ya kirpiklilər tipi (*Ciliophora*)**

İnfuzorların ümumi xarakteristikası yüksək səviyyədə differensiasiya etmiş və təşkil olmuş ibtidailər kimi. Kirpiklilərin misalında quruluş xüsusiyyətləri və funksiyaları. İnfuzorlarda çoxalma və konyuqasiya, onun fizioloji mahiyyəti. İnfuzorların təsnifikasi. Mənşəyi, filogeniyası, ekoloji radiosiyaları və əhəmiyyəti. Azərbaycanda öyrənilməsi.

## **Çoxhüceyrəlilər yarımsəltənəti (*Metazoa*)**

Ümumi xarakteristikası: bir Hüceyrəli və çox Hüceyrəlilərin müqayisəsi. Çox Hüceyrəlilərin mənşəyi problemi – nəzəriyyələr. Təsnifikasi. Faqositellakimilər bölməüstlüyü: Lövhəşəkillilər tipi (*Placozoa*). Primitiv quruluşa malik olan ilk çox Hüceyrəlilər kimi.

## **Parazoalar bölməüstlüyü (Parazoa). Süngərlər tipi (Spongia)**

Süngərlərin ümumi xarakteristikası: oturaq həyat tərzinin əlaməti olan şüahı simmetriya, tək və kolonial formalar, hüceyrəvi quruluş xüsusiyyətləri. Süngərlərin morfoloji tipləri. Fərdiliyin zəif ifadə olunması. Süngərlərin çoxalması və inkişafı. Ekologiyası və əhəmiyyəti. Təsnifatı. Heyvanlar aləmində süngərlərin yeri və mənşəyi məsələsi haqqında.

## **Eumetazoalar bölməüstlüyü (Eumetazoa) Şüahlar bölməsi Bağırsaqboşluqlular tipi (Coelenterata)**

Tipin ümumi xarakteristikası – həqiqi radial-simmetrik heyvanlar kimi. Tipin təsnifatı: *Hidrozoalar* sinfi ibtidai forması kimi, quruluşu, həyat formaları (polip və meduza). Çoxalma və inkişafı, yayılması. Təsnifatı.

*Sifoid meduzalar* sinfinin nümayəndələri – üzmə həyat tərzinə ixtisaslaşmış formalar kimi. Ümumi quruluş xüsusiyyətləri: mürəkkəb qastral boşluq, sinir sistemi və həyat tsikli. Təsnifatı.

*Mərcan polipləri* sinfi. Oturaq və kolonial həyat tərzi ilə əlaqədar olaraq quruluş xüsusiyyətləri. Qastral boşluğun quruluşundakı mürəkkəblik. Bədənin simmetriyasının dəyişilməsi. Səkiz və altışüali mərcan poliplərinin müqayisəli morfofizioloji xarakteristikası. Mərcan poliplərinin skeleti və onun formalashması. Təsnifatı. Mərcan rifləri və onların mənşəyi. Bağırsaqboşluqluların filogeniya və ekoloji radiasiyları.

## **Daraqlılar tipi (Ctenophora)**

Daraqlıların quruluş xüsusiyyətləri. Bağırsaqboşluqlular ilə fərqli cəhətləri. İnkişaf xüsusiyyətləri: oturaq həyat tərzinin aradan qaldırılması, ikiyansimmetriyanın ilkin əlamətlərinin embriogenezdə ifadə olunması, mezenxima mənşəli əzələ liflərinin palplarda formalashması və sərbəst sürfə mərhələsinin olmaması.

## **İkiyansimetriyahlar bölməsi (*Bilateria*) Selomsuzlar yarımbölməsi (*Acoelomata*) və ya İbtidai qurdalar (*Scolecida*)**

Bölmənin səciyyəvi xüsusiyyətləri. İkiyansimetriyanın əmələ gəlməsi və onun bioloji mahiyyəti. Üçqatlılığın formalaşması nəticəsində quruluş xüsusiyyətlərinin mürəkkəbləşməsi. Fizioloji sistemlərin əmələ gəlməsi.

### **Yasti qurdalar tipi (*Plathelminthes*)**

Tipin ümumi xarakteristikası. Bağırsaqboşluqlularla müqayisədə ümumi quruluş xüsusiyyətlərinin daha yüksək səviyyəyə çatması: dəri-əzələ kisəsi və onun quruluşu, qidalanma və həzm sisteminin quruluşu, ifrazat və bu sistemin tiplərinin quruluşu, sinir sistemi və hiss orqanları. Cinsi sistem, coxalma və inkişaf. Yasti qurdaların təsnifatı.

*Kırpikli qurdalar* sınıfı. Quruluş xüsusiyyətləri. Yayılması. Həyat tərzi. Təsnifatı.

*Sorucu qurdalar* sınıfı. Quruluş xüsusiyyətləri və endoparazitizmle bağlı olan uyğunlaşmalar. Coxalma və inkişaf. Sürfə mərhələləri, nəslin növbələşməsi və həyat tsiklində sahibin növbələşməsi. İnsan və heyvanlarda parazitlik edən başlıca növləri. Parazitlərin sahibi yoluxdurma yolları və xəstəliklər.

*Monogeneylər* sınıfı. Ektoparazitizmin həyat tsiklində ifadəsi. Quruluş xüsusiyyətləri. Həyat tsiklinin xüsusiyyətləri və balıqlarda xəstəlik törədən növlər.

*Lentşəkilli qurdalar* sınıfı. Quruluş xüsusiyyətlərində parazitizmle bağlı olan əlamətlər. Maddələr mübadiləsinin xüsusiyyətləri. Coxalma və inkişaf, sürfə mərhələləri. İnsan və heyvanların başlıca parazitləri və onların həyat tsiklləri. Lentşəkilli qurdalarla yoluxmanın yolları və şəraiti.

Yasti qurdaların filogeniyası və parazitizmin mənşəyi.

## **Nemertinlər tipi (*Nemertini*)**

Sərbəstyaşayan yasti qurdlardan formalasən nemertinlərin quruluş xüsusiyyətləri. Dəri-əzələ kisəsi və fizioloji sistemlərin quruluşu. Coxalma və inkişaf. Tipin təsnifatı.

## **Dəyirmi və ya İlkbədənboşluqlu qurdlar (*Nemathelminthes*)**

Tipin ümumi xarakteristikası. Yasti qurdlarla müqayisədə quruluşundakı proqressiv əlamətlər. Dəyirmi qurdların təsnifatı.

*Qarnikirpiklilər* sinfi. Quruluş xüsusiyyətləri və turbellərlərə oxşar cəhətləri.

*Əsl dəyirmi qurdlar və ya nematodlar* sinfi. Anatomo-morfoloji quruluşu, orqanlar sistemi. Sərbəstyaşayan və parazitlik edən növlərdə hərəkət, tənəffüs və qidalanma. Coxalma və inkişaf. Sərbəstyaşayan formadan parazitliyə doğru kecid. İnsan, heyvan və bitkilərdə parazitlik edən nematodlar. Nematodların təbiətdə rolü.

*Kinorinxlər* sinfi. Quruluşundakı əsas əlamətlər. Sürfələrində pleziomorf əlamətlər: kirpiklərin olması, yetkin fərdlərdə isə protonefridilər və invertirləşmiş (çevrilmiş) gözlərin olması.

*Tük qurdalar* sinfi. Quruluş xüsusiyyətləri. Fizioloji sistemlərdəki fərqliliklər. Həyat tsikli və sürfə mərhələsində parazitizm.

*Rotatorilər* sinfi. Quruluşu və bədənin bugumluluğu, forma və ölçüləri. Daxili orqanlar sistemi. Coxalma, nəslin növbələşməsi, tsiklomorfoz. Rotatorilərin əhəmiyyəti.

## **Tikanbaşlar tipi (*Acanthocephales*)**

Ümumi quruluş xüsusiyyətləri. Embriogenezin səciyəviliyi. Coxalma və inkişaf. Tikanbaşlarının ev heyvanları üçün patogen əhəmiyyəti.

## **İkincibədən boşluqlular və ya selomlular yarımbölməsi (*Coelomata*)**

Yüksək səviyyəli quruluş xüsusiyyətləri ilə fərqlənən selomluların fərqli cəhətləri. Təsnifatı.

### **Həlqəvi qurdalar tipi (*Annelida*)**

Tipin səciyyəvi xüsusiyyətləri. Yastı və dəyirmi qurdalarla müqayisədə daha yüksək səviyyədə quruluş xüsusiyyətləri. Da-ha mükəmməl nəqletmə sistemi olan selomun formalasması, inkişafı və funksiyaları. Orqanlar sisteminin quruluşu. Çoxalma və inkişaf sistemlərinin xüsusiyyətləri.

*Coxqılılı qurdalar* sinfi. Xarici və daxili quruluşu. Sürünən, üzən, qazıcı və oturaq formaların quruluş xüsusiyyətləri. Çoxalma, inkişaf və onunla bağlı olan bioloji təzahürlər. Yayılması və əhəmiyyəti. Təsnifatı.

*Azqullilar* sinfi. Morofunksional xarakteristikası. Çoxqılılı qurdardan fərqli cəhətləri. Hermafroditizmlə əlaqədar olaraq çoxalmanın xüsusiyyətləri. Oliqoxetlərin əhəmiyyəti.

*Zəlilər* sinfi. Yırtıcılıq və ektoparazitizmlə bağlı olan quruluş xüsusiyyətləri. Selomun reduksiyası və lakunar sisteminin inkişafı. Qidalanmanın səciyyəviliyi ilə bağlı olan həzm sisteminin quruluş xüsusiyyətləri. Təsnifatı.

### **Buğumayaqlılar tipi (*Arthropoda*)**

Tipin morfofizioloji xarakteristikası. Heteronomluğun inkişafı və bədənin şöbələrə ayrılması. Xarici skeletin əmələ gəlməsi ilə böyümənin xüsusiyyətləri. Əzələ və hərəkət orqanları, onların mənşəyi və quruluşu. Bədən boşluğunun quruluşu və daxili orqanlar sistemi. Çoxalma və inkişaf. Yarımtiplərə bölünmə prinsipləri.

*Trilobitkimilər yarımtipi*. Səciyyəvi xüsusiyyətləri. Trilobitlərin morofunksional xarakteristikası.

**Qəlsəmətənəffüslürlər yarımtipi.** Xərcəngkimilər sınıfı. Su ekosisteminin nümayəndələri kimi xərcəngkimilərin quruluş xüsusiyyətləri. Ətraflar və onların funksional ixtisaslaşması. Daxili orqanlar sisteminin quruluşu. Çoxalma və inkişaf, sürfə mərhələləri. Şərti olaraq xərcəngkimilərin 2 qrupa ali və ibtidailərə bölünməsi. Xərcəngkimilərin əsas sinifləri və onların qısa xarakteristikası. Təsnifikasi.

**Xeliserlilər yarımtipi.** Yarımtipin ümumi xarakteristikası. Bədən şöbələri. Ətraflar və onların funksional əhəmiyyəti. Həzm sisteminin quruluş xüsusiyyətləri və ifrazat orqanları: su və quru xeliserlilər. Tənəffüs orqanları. Sinir sistemi və hiss orqanları. Çoxalma və inkişaf. Qədim xeliserlilər *Nizəquyuqlular* sınıfı. Onların quruluş xüsusiyyətləri və inkişafı. Yayılması, həyat tərzi və əhəmiyyəti hörümçəkkimilərin mənşeyinin izahı baxımından.

**Hörümçəkkimilər sınıfı.** Hörümçəkkimilərin quruluş xüsusiyyətləri quruda yaşayan və çox vaxt yırtıcı olan formalar kimi. Müxtəlif dəstələrdə bədənin bugumlaşması. Baş-döş ətrafları və onların funksional əhəmiyyəti. Həzm sistemi və həzmin xüsusiyyətləri. İfrazat sistemi, tənəffüs orqanları və qan-damar sistemi. Hörümçəkkimilərin təsnifikasi. Əsas dəstələrin xarakteristikası: əqrəblər, bövlər, otçalanlar, hörümçəklər; gənələr – akariform və parazitiform gənələr.

**Traxeyahlar yarımtipi.** Yarımtipin ümumi xarakteristikası. Həyat tərzi. Tənəffüs orqanları və onların quruluşu. İkinci dəfə su mühitinə keçidlə əlaqədar olaraq tənəffüs orqanlarının dəyişilməsi. Bədənin şöbələrə ayrılması. Bədənin örtük qatının quruluşu. Orqanizmdə suyun qənaətini təmin etməklə əlaqədar olaraq ifrazat orqanlarının quruluş xüsusiyyətləri. Piy cisminin inkişafı və onun maddələr mübadiləsində rolu.

**Coxayaqlılar sınıfı.** Quru mühitində (əsasən torpaqda) yaşamaqla əlaqədar olaraq quruluş xüsusiyyətləri. Örtük qatı və əzələlər; ətraflar və çoxayaqlıların hərəkəti. Digər orqanlar sisteminin quruluşu. Çoxalma və inkişaf. Təsnifikasi.

**Həşəratlar sınıfı.** Sinfin səciyyəvi xüsusiyyətləri əsasən quru mühitinə uyğunlaşmış bugumayaqlılar kimi. Kutikulanın quruluşu və rolu. Onun kimyəvi tərkibi və rütubəti qoruma

uyğunlaşmaları. Uçuş ilə bağlı olan spesifik əlamətlər. Qanadlar və onların mənşəyi. Həşəratların daxili quruluşunun xüsusiyyətləri. Sinir sistemi, baş beyin və onun şöbələri, hiss orqanları. Həşəratın çoxalma tipləri. Embrional və postembrional inkişaf. Həşəratların inkişafında diapaunuza. Həşəratların təbiətdə və insan həyatında rolü. Həşəratların təsnifatı. Ayrı-ayrı dəstələrin xarakteristikası (*Hemimetabola*, *Holometabola*). Tam çevrilmə ilə inkişaf edən həşəratlarda sürfələr və pupuların tipləri. Metamorfozun mənşəyi və fiziologiyası.

Azərbaycanda bugumayaqlıların öyrənilməsi.

### **Onixoforlar tipi (*Onychophora*)**

Bir «mozaik tip» kimi həlqəvi qurdalar və bugumayaqlılarla oxşar əlamətləri. İlktraxeyalıların morfofunksional xüsusiyyətləri. Çoxalma və inkişaf. Onixoforların filogeniyası.

### **Yumşaqbədənlilər və ya molyuskalar tipi (*Mollusca*)**

Tipin ümumi xarakteristikası. Bədənin şöbələrə ayrılması. Selomun reduksiyaya uğraması. Ürəyi olan açıq tipli qandamar sisteminin formalashması. Mantiya və mantiya boşluğu. Tənəffüs orqanları və onların yaşayış mühitindən asılı olaraq quruluş xüsusiyyətləri. Sinir sistemi, quruluşu və hiss orqanları. Molyuskaların çoxalması və inkişafı. Təsnifat.

*Monoplakoforlar sinfi*. Quruluş xüsusiyyətləri – seqmentasiya əlamətləri.

*Qarınayaq molyuskalar sinfi*. Assimmetriyanın müxtəlif səviyyəsi ilə bağlı olan quruluş xüsusiyyətləri. Dəniz, şirinsu, quru və parazitik qarınayaq molyuskalar. Sinir sisteminin quruluşu və torsiya ilə bağlı olan xüsusiyyətləri. Çoxalma və inkişaf orqanları.

*İkitayqapaqlı molyuskalar*. Passiv qidalanma və azhərəkətli həyat tərzi ilə bağlı olan quruluş xüsusiyyətləri. Əzələ və hərəkət. Tənəffüs, qidalanma, ifrazat və qan dövranı. Dəniz və şirinsu ikitayqapaqlıların çoxalma və inkişafı. Əhəmiyyəti.

*Başıayaqlı molyuskalar.* Olduqca hərəkətli, güclü dəniz yırtıcıları kimi quruluş xüsusiyyətlərinin səciyyəsi. Bədənin şöbələrə ayrılmazı və ayağın modifikasiyası. Hərəkt üsulu. Həzm sistemi və qidalanma xüsusiyyətləri. Tənəffüs və qan dövranı. Sinir sisteminin quruluşu və hiss orqanları. Çoxalma və inkişaf.

### **Çıxıntılılar tipi (*Tentaculata*)**

Tipin ümumi xarakteristikası. Oturaq həyat tərzi ilə bağlı olan səciyyəvi xüsusiyyətləri. Təsnifat.

*Briozollar sinfi.* Oturaq həyat tərzi ilə bağlı olan quruluş xüsusiyyətləri. Koloniyalılıq və polimorfizm. Biologiyası və yayılması. Şirinsu və dəniz briozolları. Çoxalma və inkişaf. Sürfə formaları.

*Çiyinayaqlılar sinfi.* Səciyyəvi quruluş xüsusiyyətləri. İki-taylı çanaq və mantiya. Çıxıntılı aparat – «spiral əllər». Bədən boşluğu. Qan-damar və sinir sisteminin xüsusiyyətləri. İfrazat sistemi. Çoxalma və inkişaf. Əhəmiyyəti.

*Foronidlər sinfi.* Quruluşu və bədən boşluğunun səciyyəsi.

### **Dərisitikanlılar tipi (*Echinodermata*)**

İkinciağızlı selomlu heyvanlar kimi səciyyəvi xüsusiyyətləri. İkinciağızlılarla ilkağızlılar arasındaki oxşar və fərqli cəhətlər. İkiyansimetriya ilə radial (şüali) simmetriyanın uyğunluğu. Pentameriya. Mezodermal mənşəli skelet. İkinci bədən boşluğu və onun törəmələri. Ambulakral sistem onun mənşəyi, funksiyası və quruluşu. Həzm sistemi və qidalanma xüsusiyyətləri. Sinir, qan-damar, ifrazat və çoxalma sistemləri. Embrional və postembrional inkişaf. Sürfələrin tipləri. Təsnifat.

#### ***Oturaq (hərəkətsiz) dərisitikanlılar (Pelmatozoa).***

*Dəniz zanbaqları.* Ümumi xarakteristikası. Quruluşu və fiziologiyası. Sestonofaqlar və onların əhəmiyyəti.

## ***Hərəkətli dərisitikanlılar (Eleutherozoa).***

Siniflərin (*Dəniz ulduzları*, *Ofiurlar*, *Dəniz kirpiləri*, *Holoturilər*) morfofizioloji və funksional xarakteristikası. Ayrı-ayrı nümayəndələrin əhəmiyyəti. Filogeniya.

### **Hemixordalılar tipi (*Hemichordata*)**

Tipin ümumi xarakteristikası. *Biğirsaqtənəffüslülər* və *Qanadqəlsəməlilər sinifləri*. Əsas quruluş xüsusiyyətləri. Xordalılarla oxşar və fərqli cəhətləri. Heyvanat aləmində yeri və xordalıların mənşəyi məsələsində əhəmiyyəti.

### **Poqonoforlar tipi (*Pogonophora*)**

Tipin ümumi xarakteristikası. Quruluş xüsusiyyətləri. Kü-kürd bakteriyaları ilə simbioz. Xemosintez. Qidalanma xüsusiyyətləri. Qaz mübadiləsi. Qan-damar sistemi. Sinir sisteminin səciyyəvi əlamətləri. Çoxalma və inkişaf. Ekologiya və filogeniya.

### **Qılçənəlilər tipi (*Chaetognatha*)**

Quruluş xüsusiyyətləri ikinciağızlılarla oxşarvə fərqli əlamətləri. Ekologiya və inkişaf. Heyvanlar aləminin filogenetik inkişafının əsas mərhələləri.

## **5. Fənn üzrə mühazirələr kursu Giriş**

Heyvanlar üzvü aləmin əsas tərkib hissəsidir. Təbiəti öyrənən insan daima onu 2 aləmə bölmüşdür: canlı təbiət, yəni üzvü və canlı olmayan, qeyri-üzvü aləm. Aristotelin yaşadığı dövrdən belə üzvü aləmi 2 səltənətə heyvanlar və bitkilərə ayrılmışlar. Buna müvafiq olaraq, canlı aləm haqqında bir elm olan biologiya, botanika və zoologiya fənlərinə ayrılır. Biologianın inkişafı üzvü aləm haqqında təsəvvürlərin də inkişaf etməsinə

səbəb olmuş və canlıların təsnifatında dəyişikliklərə gətirib çıxarmışdır. Hazırda canlıların aləmi 2 səltənətüstlüyünə – Nüvəsizlər, prokariotlar (*Prokaryota*) və Nüvəlilər, eukariotlara (*Eucaryota*) ayrılır. Özlündə bu səltənətüstlükləri isə səltənətlərə Arxebakteriyalar (*Archaeabacteria*) və Bakteriyalara (*Eubacteria*) ayrılır.

Arxebakteriyaların lipid hüceyrəvi membrani olmur, bakteriyalar isə ikiqat lipid membrana malikdirlər. Bütün prokariotlara çoxlu sayda qidalanma tipləri və müxtəlif keçid formaları olan metabolizm xasdır.

Eukariotlar 3 səltənətə ayrılır: Bitkilər (*Vegetabilia* və ya *Plantae*), Heyvanlar (*Animalia* və ya *Zoa*), və Göbələklər (*Mucetabia* və ya *Fungi*). Bitkilərin çox hissəsi – avtotrof orqanizmlərdir, yəni fotosintez yolu ilə üzvü birləşmələri sintez edən əsas produsentlərdir. Heyvanlar və göbələklər heterotrof orqanizmlər olub, üzvü birləşmələrlə qidalanırlar. Heyvanlar digər orqanizmlər və ya onların qalıqları ilə qidalanır, göbələklər isə məye üzvü birləşmələri mənimşəyirlər. Səltənətlər arasında qidalanma tipinə görə fərqliliklər nisbi xarakter daşıyır. Belə ki, xüsusən ibtidailər arasında bir çox keçid formalara rast gəlinir.

Hazırda canlılar arasında hüceyrəvi quruluşa malik olmayan elə formalarda vardır ki, məsələn, viruslar bioloqların çoxusu onları həqiqi orqanizmlər kimi qəbul etmir. Çünkü viruslar sərbəst maddələr mübadiləsinə qadir deyillər və mübadilə üçün onlara sahibin hüceyrələrinin iştirakı tələb olunur.

Bu baxımdan, müasir təsnifatda biologiya böyük və sərbəst şöbələrə mikrobiologiya (tərkib hissələri: bakteriologiya və virusologiya); botanika, mikologiya və zoologiyaya ayrılır.

Beləliklə, bir sərbəst elm kimi, zoologiya heyvanlar səltənətini öyrənir. Müxtəlif səltənətlərə aid olan canlı orqanizmlərin tədqiqi nəticəsində onları fərqləndirən əsas əlamətlər müəyyənləşmişdir:

1. Heyvanların hüceyrəleri morfoloji cəhətdən bitki və göbələklərin hüceyrələrindən fərqlənir, yəni onların möhkəm sellüloza və ya xitinoid örtük qatı olmur.

2. Heyvanlara animal holozoy tipli ( yəni qida hissəciklərini udma) qidalanma xasdır. Bəzi heyvanlar göbələklər kimi, saprofit üsulla qidalanır, bunlar sərbəst yaşıyan primitiv orqanizmlərdir. Həmin formalar, həmçinin parazitlər üzvü birləşmələri həll olunmuş halda bədən örtüklərindən sorurlar.

3. Heyvanlara müəyyən yaşa (dövrə) qədər böyümə xas olduğu halda, bitkilər sağ qaldıqca daima böyüyürler.

4. Heyvanların orqanlarının çoxusu bədənin daxilində. Bitkilərdə isə xaricində yerləşir.

5. Heyvanlara fəal metabolizm xasdır. Onların ali formalarında mürəkkəb quruluşlu orqanlar sistemi vardır ki, bunlar hərəkət, həzm, ifrazat, tənəffüs, qan-damar, sinir və cinsi sistemləri əmələ gətirir.

6. Mübadılə nəticəsində heyvanlar oksigeni qəbul edir və karbon qazını ətraf mühitə ifraz edirlər ki, yaşıł bitkilərin ondan istifadə edib, üzvü birləşmələri sintez edir.

Heyvanlara xas olan bu xüsusiyyətlər, onların təbiətdə rolunu müəyyənləşdirir, yəni həmin orqanizmlər biosferada maddələrin biogen dövriyyəsində iştirak edirlər. Heyvanlar üzvü birləşmələri mənimsəyən əsas konsumentlərdir. Onlar göbələklər və mikroorqanizmlərlə birlikdə redusentlər də ola bilirlər, yəni üzvü birləşmələrin mineralizasiyasını həyata keçirirlər. Deməli, heyvani orqanizmlər digər canlılarla birlikdə atmosferin sabit, dəyişməz tərkibinin saxlanmasında müəyyən rol oynayırlar. Avtotrof orqanizmlər, canlı orqanizmlərin çoxusuna tələb olunan oksigenlə atmosferi zənginləşdirirlər. Heterotrofların hamısı mübadılə prosesi nəticəsində əmələ gələn karbon qazını ifraz edirlər ki, bitkilər cünəş enerjisindən istifadə etməklə, ondan fotosintez prosesində istifadə edirlər. Avtotrof və heterotrof orqanizmlərin birgə fəaliyyəti nəticəsində biosferdə üzvü birləşmələrin dinamik tarazlığı, həmçinin atmosferdə oksigen və karbon qazının nisbəti və torpaqda zol elementlərinin miqdarı qorunub saxlanılır.

Heyvanlar bitkilərlə birlikdə, mineral birləşmələrin qatılığı və toplanmasında da iştirak edirlər. Belə ki, heyvanların mineral skeletə malikdirlər ki, onlar məhv olduqdan sonra müx-

təlif qalıq süxurları (slanslar, trepel və əhəngdaşı) formalaşır. Təbiətdə heyvan mənşəli saprofoitlərin rolü böyükdür. Onlar su mühitində dibdə olan faktiki qalıqların emalı və mineralizasiyاسını həyata keçirir, quruda isə torpaq əmələgəlmə prosesində iştirak edirlər.

Qədim dövrlərdən insanlar heyvanlardan qida məqsədilə istifadə etmiş, hazırda da bu hal mövcuddur. Heyvanların bir çox növləri neolit dövründə əhilləşdirilmiş və minlərlə ev heyvanlarının cinsləri hazırda məlumdur.

Müasir dövrdə müvəffəqiyyətlə balıqcılıq, arıcılıq, heyvandarlıq sahələri inkişaf etdirilir. Xüsusən də dəniz məmulatlarının istifadəsi, dəniz onurgasızlarının çoxaldılmasına səbəb olmuşdur. Yəni yumşaqbədənlilər, xərçənglər - qida, mirvari, sədəf, bioloji fəal birləşmələr və dərman preparatları əldə etmək məqsədilə çoxaldılır. Yağış qurdları qida məhsulu kimi istifadə olunmaq üçün çoxaldılır. Bundan əlavə, həşəratlar və yağış qurdları üzvü qalıqları parçalamaq üçün istifadə olunur. Yəni heyvani orqanizmlərdən insanın ətraf mühitini təmizlənməsində istifadə edilir, və onlar biogeosenozlarda qidalanma zəncirinin əsas halqalarını təşkil edirlər.

XX əsrin ortalarında təbi resurslardan səmərəli istifadə və Yerin bioloji müxtəlifliyini qoruyub saxlama problemi yaranmışdır ki, bu, müasir dövrdə heyvanlar aləminin mühafizəsi və bərpası məsələlərini aktuallaşdırılmışdır.

Heyvanlar aləminin mühafizəsi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının rəhbərliyi altında Qırmızı Kitablar yaradılmışdır. Bu kitablarda nadir və nəslİ kəsilmə təhlükəsi altında olan heyvan növləri haqqında məlumatlar toplanır və mühafizəsi qeyd olunur.

## **Heyvanlar aləminin sistemi**

Heyvanlar aləminin müasir sistemi yalnız morfoloji əlamətlər əsasında deyil, həmçinin fizioloji, genetik, biokimyəvi, ekoloji, etoloji və coğrafi xüsusiyyətlər nəzərə alınmaqla formalşdırılır. Sistematika bir elm kimi, hazırda bioloji elmlərin

bir çox nailiyyətlərinə əsaslanır və özlüyündə həmin sahələrin inkişafına şərait yaradır.

XIX əsrдən başlayaraq, heyvanlar aləminin təsnifatında əsas sistematik kateqoriyalar kimi - tip (*Phylum*), sinif (*Classis*), dəstə ((*Ordo*), fəsilə ((*Famillia*), cins (*Genus s. Esenus*), növ (*Species*) qəbul olunur. Ali toksonomik kateqoriya tipdir. Heyvan tiplərinin xarakteristikası quruluş planını, yəni simmetriya xüsusiyyətləri və arxitektonikanın ümumi morfolojiyasını əhatə edir.

Lakin sonradan əlavə ali kateqoriyalar da daxil edilmişdir. Bunlar şöbələr (*Divisio*) və səltənət (*Regnum*) kateqoriyalarıdır. Heyvanlar aləmi sisteminin get-gedə mürəkkəbləşməsi yeni, əlavə sistematik kateqoriyaların daxil edilməsini tələb edirdi. Nəticədə, *sub* (yarım) və *super* (üstlüyü) əlavə olunmaqla əlaqələndirici taksonlar formalasmışdır. Məsələn, yarımtip, yarımsinif, dəstəüstlüyü və s.

### *Heyvanlar səltənəti* **Bir Hüceyrəlilər y/səltənəti (*Protozoa*):**

- Tip Sarkomastiqoforlar (*Sarcomastigophora*)
- Tip Sporlular (*Sporozoa*)
- Tip Knidosporidilər (*Cnidosporidia*)
- Tip Mikrosporidilər (*Microsporidia*)
- Tip Kipriklilər və ya İnfuzorlar (*Ciliophora*)

### **Çox hüceyrəlilər y/səltənəti (*Metazoa*):**

- Bölməüstlüyü Faqositellokimilər* (*Phagocytellozoa*)
- Tip Lövhəşəkillilər (*Placozoa*)
- Bölməüstlüyü Parazoalar* (*Parazoa*)
- Tip Süngərlər (*Spongia* və ya *Porifera*)
- Bölməüstlüyü Eumetazoalar* (*Eumetazoa*)
- Bölmə Şüalilar* (*Radiata*)
- Tip Bağırsaqboşluqlular (*Coelenterata*)
- Tip Daraqlılar (*Ctenophora*)

*Bölmə İkiyansimetriyalılar (Bilateria)*  
*Y/bölmə Bədənboşluqsuzlar (Acoelomata)*  
Tip Yastı qurdlar (*Plathelminthes*)  
Tip Nemertinlər (*Nemertini*)  
Tip İlkbədənboşluqlu qurdlar (*Nemathelminthes*)  
Tip Tikanbaşlılar (*Acanthocephales*)  
*Y/bölmə İkincibədənboşluqlular (Coelomata)*  
Tip Həlqəvi qurdlar (*Annelida*)  
Tip Buğumayaqlılar (*Arthropoda*)  
Tip Onixoforlar (*Onychophora*)  
Tip Molyusklar və ya yumşaqbədənlilər (*Mollusca*)  
Tip Çıxıntıllılar (*Tentaculata*)  
Tip Dərisitikanlılar (*Echinodermata*)  
Tip Yarımchodatalılar (*Hemichordata*)  
Tip Poqonoforlar (*Pogonophora*)  
Tip Qılçənəllilər (*Chaetognatha*)  
Tip Xordalılar (*Chordata*)

A.V.İvanovun müasir sisteminə görə (1977) ikincibədən-boşluqlu, yəni selomik heyvanlara 10 tip aiddir ki, bunlar da beş tipüslüyünə bölünürülər: Troxoforlular (*Trochozoa*) bura Həlqəvi qurdlar, Molyusklar, Buğumayaqlılar və Onixoforlar daxildir ( yəni ilkin sürfələri troxofora olanlar), Çıxıntıllılar (*Tentaculata*), Qılçənəllilər (*Chaetognatha*), Poqonoforlar (*Pogonophora*), İkinciağızlılar (*Deuterostomia*) bura Dərisitikanlılar, Yarımchodatalılar və Xordalılar daxil edilmişdir.

### **İbtidailər və ya Birhüceyrəllilər yarımsəltənəti (*Protozoa*)**

İlk dəfə olaraq ibtidailər 1675-ci ildə Antonii Van Levenquuk tərəfindən, ilk mikroskopik orqanizmlər kimi, aşkar edilmişdir. 200 ildən sonra Kelliker və Zibold (1845) bu orqanizmləri sərbəst tip kimi formalasdırmış və 1977-ci ildə isə, yəni təxminən 100 ildən sonra protistoloqların Beynəlxalq Konqressi tərəfindən yeni sistemi qəbul edilmişdir.

Müasir konsepsiyalara uyğun olaraq, ən son elmi məlumatlara görə, protozooloqiyada ibtidailəri hələlik aşağıdakı tiplərdə cəmləşdirirlər:

- Sarkomastiqoforlar(*Sarcomastigophora*) - 25 min növ
- Apikomplekslər (*Apicomplexa*) - 4800 növ
- Mikrosporidilər(*Microsporidia*) - 800 növ
- Miksosporidilər(*Myxozoa*) - 875 növ
- İnfuzorlar (*Ciliophora*) - 7500 növ
- Labirintulalar (*Labyrinthomorpha*) - 35 növ
- Assetosporlular(*Ascetospora*) - 30 növ

İbtidailəri müasir təsnifatında konkret tiplər müəyyən-ləşdirmə zamanı əsasən onların nüvə aparatı, hərəkət orqanel-lərini və bəzi mikrostrukturların quruluşu, coxalmanın tipləri və həyat tsikllərinin prinsipləri nəzərə alınmışdır.

V.A.Doğel (1981)-də təqdim olunmuş təsnifata görə isə əsasən 5 sərbəst tip öyrənilir:

- Sarkomastiqoforlar (*Sarcomastigophora*)
- Sporlular (*Sporozoa*)
- Knidosporidlər(*Cnidosporidia*)
- Mikrosporidlər(*Microsporidia*)
- Kiprikllilər və ya İnfuzorlar (*Ciliophora*)

İbtidailər su, nəm torpaq biosenozlarında yaşayan, o cümlədən başqa orqanizmlərdə parazitlik edən birhüceyrəli orqanizmlərdir. Müasir birhüceyrəlilər olduqca kiçik ölçүyə malikdirlər ən kiçik ibtidailər, hüceyrədaxili parazitlərdir - 2-4 mkm, ən iriölçülürlər isə 1000 mkm (1 mkm= 0,001 mm) çatırlar. Nəsli kəsilmiş bəzi formaların qazıntı halında tapılan çanaqlarının ölçüsü 6 sm-ə çatır. Birhüceyrəlilərin bədən quruluşu çox müxtəlifdir. Onlara simmetriyanın müxtəlif tipləri xasdır, yəni radial ( şüali) simmetriya ilə yanaşı (əsasən plankton formalar - radiolariyalar, heliozoalar), ikiyan simmetriyaya malik olan növləri də (qamçıllar, foraminiferlər) mövcuddur.

Bir hüceyrəlilərin quruluşunda əsas orqanoid nüvədir. Nüvəsiz bir hüceyrəli orqanizm olmur və nüvə tələb olunan «məlumatın» daşıyıcısıdır. Lakin nüvənin tərkibində olan nuklein turşuları vasitəsilə mühüm proseslərin idarə edilməsinə baxma-yaraq, hüceyrənin əsas funksiyaları sitoplazma və orqanellalar tərəfindən yerinə yetirilir.

Sitoplazma xaricdən qalınlığı 7,5 nm ( $1 \text{ nm} = 10^{-6} \text{ mm}$ ) olan üçqatlı membran ilə örtülmüşdür. Zülal və lipoidlərdən təşkil olunmuş membran, maddələrin hüceyrə daxilinə keçməsini tənzimləyir. Bəzi bir hüceyrəlilər, məsələn, amöblərin bədəni çox yumşaq sitoplazmatik membrana ilə örtülü olduğu üçün dəyişkən bədən formasına malikdirlər. Başqalarında isə möhkəm elastik örtük *pellikula* mövcuddur ki, bunun daxilində müxtəlif dayaq lifləri olur. Belə bir hüceyrəli orqanizmlər məsələn, infuzorlar, evqlenalar daimi bədən formasına malikdirlər. Sitoplazma adətən iki qatdır şəffaf, bir qədər özüllü, sıx, struktursuz xarici qat *ektoplazmadan* və dənəvərşəkilli, tünd, müxtəlif strukturlu daxili qat *endoplazmadan* ibarətdir. Endoplazmada orqanoidlər, yəni nüvə, mitokondrilər, endoplazmatik şəbəkə, ribosomlar, lizosomlar, Holçi aparatı və digərləri yerləşir. Bunlardan başqa, ibtidailərin sitoplazmasında onlar üçün səciyyəvi olan, yiğilib-açılan vakuollar, həzm vakuolları, dayaq rolunu oynayan və yiğila bilən liflər də vardır.

Bir hüceyrəlilərin nüvəsi məsaməli ikiqatlı membrana ilə örtülmüşdür, daxilində isə nüvəciklər və xromatin yerləşən karionplazma mövcuddur. Xromatin DNT və histon tipli zülallardan, nüvəciklər ribosomlar kimi, RNT və zülallardan təşkil olunmuşdur. İbtidailərin növ mənsubiyyətindən asılı olaraq, nüvələrin tərkibi, sayı, forması, ölçüləri, funksiyaları və ploidliyi, yəni xromosomların miqdarı müxtəlifdir. Bir qisim çoxnüvəli ibtidailərdə (foraminiferlər, knidosporidilər, infuzorlar) iki tip nüvə *generativ* və *vegetativ* nüvələr fərqləndirilir. Vegetativ nüvələr hüceyrədə bütün həyatı prosesləri tənzimləyir, generativ nüvələr isə cinsi prosisdə iştirak edirlər.

Bir hüceyrəlilərin orqanizmində dayaq funksiyasını yerinə yetirən törəmələrdən biri skeletdir. İbtidailərin skeleti xarici (çanaq) və daxili (skelet kapsulası, iynələr) ola bilir. Adətən

ibtidailərin çanağı ektorlazma, daxili skeleti isə endoplazma tərəfindən sintez olunur. Skelet törəmələri üzvü və mineral maddələrdən ( $\text{CaCO}_4$ ,  $\text{SiO}_2$ ,  $\text{SrSO}_4$ ) formalaşır.

İbtidailər çox primitiv hərəkət orqanellalarına yalançı ayaqlar, qamçılар, kipriklərə malikdirlər. Bəzi ibtidailərin bədənində xüsusi yiğilib-açılan lifər - *mionemlər* olduğu üçün onların hərəkəti bütün gövdənin yiğilması hesabına baş verir məsələn, oturaq infuzorlar, bədən boşluğununda parazitlik edən qreparinlər.

İbtidailər qidalanma tipinə görə də fərqlənilər. Onların arasında fotosintezə qabil olan *avtotroflarla* yanaşı *heterotroflar*, yəni hazır üzvi birləşmələrlə qidalananlar vardır. Lakin bəzi növlər məsələn, evqlenalar *miksotroflara* aiddirlər qaranlıqda heterotrof, işıqda isə avtotrof kimi qidalana bilirlər. Miksotrofların sitoplazmasında xlorofil dənələrinin olmasına baxmayaraq, həzm vakuolları da əmələ gələ bilir. Bir hüceyrəlilərin qidalanma üsulları da müxtəlifdir. Heterotroflar bərk qida hissəciklərini udurlarsa *animal və ya holozoy* üsul (proses isə *fa-qositoz*), udulan maddə mayedirsə, və o, bədən membranının əyilməsi hesabına formalasən qif vasitəsilə qəbul edilirsə, bu proses *pinasitz* adlanır. Bir qisim ibtidailər isə *saprofit* üsulla qidalanırlar, adətən bunlar, parazitlik edən formalar və ya çox primitiv quruluşlu sərbəst yaşayan bir hüceyrəlilər olur ki, onların sitoplazmasında həzm vakuolları əmələ gəlmir.

İbtidailərdə xüsusi ifrazat orqanları olmur bu funksiyani osmotik təzyiqi tənzimləyən yiğilib-açılan (və ya döyünen) vakuollar yerinə yetirirlər. Bu vakuollar şirinsu ibtidailərində olur və izotonik mühitdə, yəni dənizdə yaşayan və parazitlik edən formalarda olmurlar. Ona görə də bir hüceyrəlilərin çoxxunda maddələr mübadiləsinin məzsulları metabolitlər bədəndən hüceyrə membranası vasitəsilə və ya həzm vakuollarının köməyiylə xaric edilir. Bir hüceyrəlilərdə xüsusi tənəffüs organel-ları da olmadığı üçün onlar, oksigeni bütün hüceyrə membranası vasitəsilə qəbul edirlər.

İbitidailərdə çoxalma tipləri də müxtəlifdir. Onlara qeyri-cinsi və cinsi çoxalma xasdır. *Qeyri-cinsi çoxalma* hüceyrənin iki və ya çox hüceyrələrə (*aqamoqaniya*) bölünməsi vasitəsilə

həyata keçirilir. *Cinsi proses* isə cinsi hüceyrələrin (qametaların) əmələ gəlməsi (*qametoqamiya*) və kopulyasiyası ilə xarakterizə olunur. Kopulyasiyadan (qametaların birləşməsi) sonra formallaşan ziqtotadan yeni orqanizm inkişaf edir. İnfuzorlarda cinsi proses bir qədər başqa formada gedir, yəni bu zaman qametaların birləşməsi baş vermir, birləşən yalnız müxtəlif hüceyrələrin generativ nüvələri olur. Bu proses *konyuqasiya* adlanır.

Kopulyasiya zamanı birləşən qametalar ölçü və formalarına görə eyni olurlarsa, bu proses *izoqamiya*, müxtəlif olurlarsa, *heteroqamiya* və ya *anizoqamiya* adlanır. Əgər kapulyasiya edən qametaların biri iriölçülü və hərəkət etməyən (*ooqameta*), digəri isə kiçikölçülü və çox hərəkətli, bəzən qamçı ilə təchiz olunmuş olursa, belə kopulyasiya *ooqamiya* adlanır.

### Sarkomastiqoforlar tipi (*Sarcomastigophora*)

Bu tipin nümayəndələrini səciyyələndirən xüsusiyyət hərəkət orqanellalarının yalançı ayaqlar (psevdopodilər) və qamçıların olmasıdır. Lakin həmin tipdə aralıq mövqe tutan formalar da vardır məsələn, *Mastigamoeba*-da psevdopodilərlə yanaşı qamçılarda mövcuddur. Bu tipin həyat tsiklində hərəkət orqanellalarının növbələşməsi müşahidə edilir, yəni qametlər qamçılara, yetkin fəndlər isə psevdopodilərlə malikdir. Çox halda sarkomastiqoforlar birnüvəlidirlər, lakin nüvələrinin sayı çox olan nümayəndələrə də rast gəlinir. Coxnüvəli formalarda adətən nüvələr eyni olur, yalnız bəzi coxnüvəli foraminiferlərdə müxtəlif nüvələr qeydə alınır. Tipin nümayəndələinin çoxusuna qeyri-cinsi yolla çoxalma xasdır, lakin cinsi proses qametlərin formallaşması və kopulyasiyası da müşahidə edilir.

Müasir təsnifata görə, Sarkomastiqofor tipi 3 yarımtipə – Qamçılılar ((*Mastigophora*), Opalinlər (*Opalina*) və Sarkodinlərə (*Sarcodina*) ayrılır. Belə ki, Opalinləri uzun müddət kirpiklilərə aid etsələr də sonda onların parazitik qamçıdaşıyıcılar olduğu təsdiqlənmişdir. Lakin bu təsnifatın hələ müzakirə obyekti olduğunu nəzərə alaraq, tədris prosesində Dogelin (2012) təsnifatı əsaslanmaq daha məqsədə uyğundur. Həmin təsnifata görə, Sarkomastiqoforlar 2 sinfə ayrılır: Sarkodinlər və Qamçılılar.

## Sarkodinlər sinfi (*Sarcodina*)

Sarkodinləri səciyyələndirən əlamət, bədən örtüyünün olmamasıdır. Onların bədəni xarici mühitdən *plazmolema* adlanan hüceyrə membranası ilə ayılır. Ona görə də sarkodinlərin daimi bədən forması olmur. Onlarda hərəkət orqanellaları yalançı ayaqlar və ya psevdopodilərdir. Sitoplazmanın nazik çıxıntıları olan qamçılardır, yalnız qısa müddətdə cinsi çoxalma zamanı qameta mərhələsində olur. Lakin cinsi proses az sayda sarkodinlərə xasdır. Sarkodinlər arasında elə növlər vardır ki, çanaq şəklində xarici skeletə (foraminiferlər, çanaqlı amöblər) və ya daxili skeletə (radiolariyalar) malikdirlər.

Sarkodinlər 3 yarımsinfin ayrıılır: Kökayaqlılar (*Rhizopoda*), Şüalılar (*Radiolaria*) və Gündəşkimilər (*Heliozoa*). Bu yarımsiniflərin nümayəndələrini fərqləndirən cəhət psevdopodilərin forması, skelet törəmələrinin xarakteri, həyat tsiklləri və ekoloji xüsusiyyətləridir.

**Kökayaqlılar (*Rhizopoda*) yarımsinfi** yalançı ayaqlarının anastomozsuz və fibrilsiz olması ilə fərqlənir, yəni lobopodilər (kök çıxıntılar) və ya rizopodilərdir. Kökayaqlıların çoxunda çanaq formasında skelet mövcuddur. Bu çanaq üzvi birləşmə və ya mineral mənşəli olur. Çoxuna qeyri-cinsi çoxalma, bəzi-lərinə isə cinsi və qeyri-cinsi çoxalmaların növbələşməsi xasdır. Bu yarımsinfin 3 dəstə aiddir: Amöblər (*Amoebina*), Çanaqlı kökayaqlılar (*Testacea*), Foraminiferlər (*Foraminifera*).

**Amöblər (*Amoebina*) dəstəsi.** Amöblər skeletdən məhrum olan çox sadəquruluşlu kökayaqlılardır. Yalançı ayaqlar lobopodilər, yəni psevdopodilər tipində olub, növ mənsubiyəytindən asılı olaraq formaları müxtəlifdir. Amöblərin daimi bədən forması olmadığı üçün *sitostom* (yəni hüceyrə ağızı) və *sitopiqin* (tullantı dəliyi) daimi yeri yoxdur. Bərk hissəciklərin hüceyrə vasitəsilə udulması prosesi *fagositoz*, mayenin daxilə qəbulu isə *pinositoz* adlanır. Adətən amöblərin daxilində bir, nadir hallarda iki döyünen vakuol olur. Onlar hüceyrə daxilində osmotik təzyiqi tənzimləyirlər. Dənizdə yaşayan və parazit-

lik edən növlərdə (izotonik mühitdə yaşayanlarda) bu vakuollar olmur.

Amöblərə qeyri-əlverişli şəraitlərdə sistalaşırlar. Sistalar quraqlığı keçirmək üçün olduqca əlverişlidirlər, növün qorunması və yayılması bu vasitə ilə həyata keçirilir. Amöblərə ikiyə bölünmə yolu ilə baş verən qeyri-cinsi çoxalma xasdır. İnsan və heyvanların bağırsağında çox sayıda amöblər yaşayırlar. Onlar bağırsağın möhtəviyyatı və bakteriyalarla qidalanaraq, çox hallarda sahibə ciddi zərər vurmurlar. İnsanın bağırsaq amöbsi, *Entamoeba coli* həmin mühitdə parazitlik edən dizenteriya amöbsi *Entamoeba histolytica* – dan fərqli olaraq, patogen təsirə malik deyildir. İshal amöbsi insanda çox ciddi fəsadlarla nəticələnən amöbiaz xəstəliyini törədir.

**Çanaqlı amöblər (*Testacea*) dəstəsi.** Bu amöbləri fərqləndirən əsas xüsusiyyət bədənlərinin üzvi maddədən (əsasən buynuz maddəsinə oxşar) təşkil olunmuş çanaq daxilində yerləşməsidir. Çanaq adətən bir dəliyə malik olur və buradan yalançı ayaqlar *fillopodlar* çıxır. Bəzi növlərdə çanaq üzvi maddənin vasitəsilə birləşdirilmiş yad hissəciklərlə məsələn, suda həll olmuş  $\text{SiO}_2$  udulduqdan sonra şəffaf pulcuqlar şəklində ifrazatları ilə, qum dənəciklərilə inkrustasiya edilmiş olur. Çanaqlı amöblər şirin sularda, bataqlıqlarda (*Arcella vulgaris*, *Difflugia sp.*), mamırların üzərində yaşayırlar.

**Foraminiferlər (*Foraminifera*) dəstəsi.** Bu dəstənin nümayəndələrini fərqləndirən cəhət yalançı ayaqlarının şaxələrlə təchiz olunmasıdır (*rizopodilər*). Foraminiferlərin çanaqlarının tərkibi testasidlərdə olduğu kimidir, yəni üzvi maddədən (psevdotoxitin), qum dənəciklərdən, hətta hüceyrə tərəfindən ifraz oluna bilər, lakin ifraz edilən çanaqların kimyəvi tərkibində  $\text{SiO}_2$  deyil,  $\text{CaCO}_3$  olur. Nadir növlərdə çanaq olmur. Çanaqların forması da çox müxtəlidir: birkamerli, çoxkamerli.

Foraminiferləri fərqləndirən xüsusiyyətlərdən biri də çox mürəkkəb həyat tsiklinə malik olmalarıdır. Onlarda iki cür çoxalma müşahidə edilir: qeyri-cinsi və cinsi çoxalma. Qeyri-cinsi çoxalma *aqamontların* çoxsaylı bölünməsi nəticəsində qız hüceyrələrinin *aqametlərin* formalaşması yolu ilə baş verir. Bu

amöboid hüceyrələr ana fərdin boşalmış çanağını tərk edirlər, böyük öz ətraflarında yeni çanaq ifraz etməklə, başqa nəslə, yəni *qamontlara* başlangıç verirlər. Qamontlar isə cinsi yolla çoxalırlar. Bütün foraminiferlərə aralıq reduksiya(meyoz) ilə müşayiət olunan cinsi proses xasdır. Bu kökayaqlıların həyat tsikli *qamont* adlanan birnüvəli mərhələdən başlayır. Bir müd-dət sərbəst və fəal həyat sürdükdən sonra qamontun nüvəsi də-fələrlə bölünməyə başlayır (*qamoqoniya*) və kökayaqlı çoxnü-vəli formaya çevrilir. Bu zaman hər nüvə kiçik sitoplazma sahəsi ilə təchiz olunur və kökayaqlının bədəni qamçılı kiçik hüceyrələrə (*qametlərə*) bölünür. Qametlər çanaqdan xaricə çıxırlar və suda cüt-cüt kopulyasiya edirlər.

Foraminiferlərin həyat tsiklində haploid və diploid nəsil-lərin növbələşməsi baş verir. Ziqotadan inkişaf edən aqamont-lar diploiddirlər. Aqamoqoniya prosesində isə nüvənin ilk bö-lünməsi zamanı meyzən baş verir. Foraminiferlər dənizlərdə məskunlaşdır, çoxsaylı olurlar.

**Şüalilər (Radiolaria) yarımsinfi.** Radiolariyaların çoxuna radial simmetriya xasdır. Foraminiferlərdən fərqli olaraq, şüa-liların skeleti daxilidir, o, mərkəzi sitoplazma tərəfindən ifraz edilir. Bu zaman *mərkəzi skelet kapsulası və radial iynələr* əmə-lə gəlir. Mərkəzi kapsulanın divarı çox sayıda məsamələrlə təc-hiz olunmuşdur ki, bunlardan çıxan sitoplazmatik saplar kap-suladaxili və kapsulaxarici sitoplazmanı birləşdirirlər. Şüalilər-da psevdopodilər müxtəlif tipli ola bilər. Kapsuladaxili plaz-madan şüa formasında psevdopodilər ayrılır ki, onlar *aksopo-dilər* adlanır. Sitoplazmanın üst qatı isə çox nazik, sapşəkilli, bəzən bir-birilə anastomozlar yaranan psevdopodilər – *fillopodilər* əmələ gətirir. Maraqlıdır ki, bu psevdopodilərin funksi-yaları da müxtəlifdir aksopodilər radiolariyaların üzmə səthini artırdıqları halda, fillopodilər qida hissəciklərini tutmağa xid-mət göstərirler. Çox az miqdarda şüalılarda skelet olmur. Ək-səriyyətində stronsiyum sulfat və ya silisium-oksiddən ibarət olan mineral skelet vardır. Radiolariyaların toplanmış skelet qalıqları «dağ unu» (trepel) adlanan suxuru əmələ gətirir ki, in-sanlar özlərinin təsərrüfat fəaliyyətindən ondan istifadə edirlər.

Radiolariyaların cinsi və müxtəlif tipli qeyri-cinsi çoxalmaları haqda məlumatlar vardır, lakin nüvə tsiklinin gedişi hazırkı dövrə qədər dəqiqliklə müəyyənləşməmişdir.

Bir çox növlərdə müşahidə edilən qeyri-cinsi çoxalma zamanı (ikiyə bölünmə prosesində) skelet elementləri ya qız fəndlər arasında bölünür, yaxud qız fəndlərdən birində skelet yenidən formalaşır. Mərkəzi kapsulada yerləşən nüvə isə ikiyə bölünür. Şüalılara qametik reduksiyalı cinsi proses və qeyri-cinsi çoxalma xasdır.

Şüalilar yarımsinfi daxilində beş dəstə ayırdılır: Akantriya (*Acantharia*), Spumellariya (*Spumellaria*), Nasselariya (*Nasselaria*), Feodariya (*Phaeodaria*), Stixolonxea (*Sticholonchea*).

**Günəşkimilər (*Heliozoa*) yarımsinfi.** Günəşkimilərin psevdopodiləri saxələnməyən ox fibrilli aksopodilərdir. Aksopodilərin oxu bir yığın borucuqlardan – ümumi membrana ilə əhatə olunmamış fibrillərdən ibarətdir, yəni aksopodilər spiral şəkildə yerləşən mikroborucuqlarla təchiz olunmuşlar. Adətən şüalıların skeleti olmur, olsa da silisium oksiddən ( $\text{SiO}_2$ ) ibarət şəbəkəli sferik formalıdır. Nüvə bir və ya bir neçədir. Cünəşkimilərdə cinsi proses sista daxilində baş verir. Sistalaşmış diploid xromosomlu fərd reduksion bölünmə keçirir və ondan qaploid qametlər formalaşır.

Günəşkimilərin çoxusu yırtıcılardır onlar qamçılırlar, infuzorlar, rotatorilərlə qidalanırlar.

### **Qamçılırlar sinfi (*Mastigophora*)**

Hərəkət orqanellaları rolunu qamçılar görür. Qamçının daxilində makromolekula spirallarından formalaşmış və olduqca düz formada yerləşən borucuqşəkilli fibrillər vardır. Fibrillər sitoplazmanın daxilinə keçərək orada bazal cisimi və ya *kinetosomamı* əmələ gətirir. Qamçların sayı 1, 2, 4, 8 və ya daha çox ola bilər.

Parazitik növlərdə isə (məsələn, leyşmanial formalarda) qamçı tamamilə reduksiya oluna bilər ki, bunlar amastiqot

formalar adlanırlar. Qamçı bəzən bədən boyunca keçir və nəzik sitoplazmatik pərdənin köməyilə onunla birləşir. Bu zaman titrək, «undulyar» membran əmələ gətirir ki, özünün dalgavari hərəkəti ilə parazitin (*Trypanosoma*, *Trychomonas* cinsləri) izotonik mühitdə məsələn, qanda vintvari hərəkətini asanlaşdırır. Bəzi növlərdə məsələn, triponosomakimilərdə bazal cisimin yanlığında «nəhəng mitoxondri» törəməsi olan DNT tərkibli orqanella *kinetoplast* və ya *blefaroplast* yerləşir. Hüceyrə bölünən zaman blefaroplast da bölünür.

Qamçılıların *pellikulası* və ya *zirehi* vardır. Ona görə də onlarda sabit, dəyişməz bədən forması mövcuddur. Qamçılılara müxtəlif qidalanma tipləri xasdır: avtotrof, heterotrof və miksotrof. Qidalanma xarakterinə görə isə onları iki yarımsinfi: Bitki qamçılılar (*Phytomastigina*) və Heyvani qamçılılara (*Zoomastigina*) ayıırlar.

Qamçılıların çoxalması əsasən qeyri-cinsi yolla, yəni ikiyə bölünməklə həyata keçirilir. Çox nadir hallarda qametlərin əmələ gəlməsi və sonradan kopulyasiyası ilə nəticələnən (qame-toqamiya) cinsi proses müşahidə olunur.

Qamçılılar arasında, xüsusən *Phytomastigina* yarımsinfində koloniya əmələgötirmə geniş surətdə yayılmışdır. Koloniya əmələ gətirən qamçılıarda qeyri-cinsi çoxalma iki üsulla baş verir. Monotomik koloniyalarda məsələn, *Synura* koloniyasında monotomik bölünmə nəticəsində yaranan qız hüceyrələri dərhal ana hüceyrələrin ölçülərinə qədər böyüyürler. Palintomik bölünmə zamanı isə koloniyanın hər ana hüceyrəsindən çoxsaylı bölünmə nəticəsində kiçikölçülü hüceyrələrdən təşkil olunmuş yeni qız koloniyası formalaşır (məsələn, *Pandorina*, *Volvox*). Sonradan hər qız koloniya inkişaf edib, ana koloniyanın ölçülərinə çatır.

Cinsi çoxalma az sayda qamçılıarda əsasən də bitki qamçılılarında müşahidə olunur. Büyük koloniyalar ooqamiya və ya anizoqamiya tipdə çoxalırlar.

Bitki qamsılları, yəni fitomonadlar yarımsinfi avtotrof və miksotrof tipli qidalanma xas olan çoxsaylı dəstələri özündə cəmləşdirir. Morfoloji cəhətdən bu dəstələr tərkibində xlorofil

olan xromotoforların olmasına görə xarakterizə olunurlar. Lakin bəzən bu dəstələrdə heterotrof tipli qidalanma xas olan növlərə də rast gəlinir. Bitki qamçılılarının ən mühüm dəstələri aşağıdakılardır:

**Xrizomonadlar (*Chrysomonadina*)** – assimilyasiya məhsulu-polisaxarid və leykozindir, kolonial formaları vardır məsələn, *Dinobryon*, *Synura*.

**Zirehli qamçılılar (*Dinoflagellata*)** – heterotrof növləri də vardır (*Noctiluca*), assimilyasiya məhsulu nişastadır.

**Evqlenalar (*Euglenoidea*)** assimilyasiya məhsulu paramildir; tipik avtotrof və mikrotroflardır (məs., *Euglena* cinsi), nadir hallarda heterotrof olurlar.

**Fitomonadlar (*Phytomonodina*)** – assimilyasiya məhsulu – nişastadır; sərbəst və polimorf cinsləri mövcuddur məsələn, *Chlamydomonas*.

*Zoomastigina* yarımsinfinə heterotrof qamçılılar aiddirlər ki, onların çoxu insan və heyvanların, o cümlədən də bitkilərin parazitləridir. Heyvan qamçılıları yarımsinfinə aşağıdakı dəstələr aiddir:

**Yaxalıqlı qamçılılar (*Choanoflagellata*)** – sadə quruluşlu, tək və ya koloniya halında yaşayan dəniz qamçılılarıdır. Həmisə bir qamçıya malikdirlər, onun ətrafında isə şəffaf, fincanşəkilli yaxalıq olur. Yaxalığın funksiyası qida hissəciklərini tutmaqdır. Bu ibtidailəri fərqləndirən əlamətlərdən biri, mitokondrilərin boruşəkilli deyil, qatlanmış formada olmasıdır. Cinsi proses yoxdur. Müxtəlif formalı koloniyalar əmələ gətirirlər.

**Rizomastiginlər (*Rhizomastigina*)** birnüvəli, 1-3 qamçı ilə təchiz olunmuş, sərbəstyasayan və psevdopodilər əmələgətirmə qabiliyyətinə malik olan ibtidailərdir.

**Kinetoplastidlər (*Kinetoplastida*)** – əsasən heyvanların endoparazitləridirlər, nadir halda sərbəst yaşayan və bitki parazitləridirlər. Bir və ya iki qamçılı, bazal cisimciyin yanında xüsusi orqanella *kinetoplast* vardır; titrək, undulyar membrana-yə malik ola bilirlər. Funksiyası sahibin qanında daha yaxşı hərəkəti təmin etməkdir. Sərbəstyasayan kinetoplastidlərə iki-

qamçılı *Bodo* cinsinə aid olan su növləri aiddir. Bitkiler üzərində parazitlik edən növlər *Leptomonas* cinsinəndir. Kinetoplastidlərin ən primitiv mərhələsi promastiqod mərhələsidir ki, bu forma əsasən iki istiqamətdə baş verir: a) qamçı yox olur və hüceyrə dairəvi şəkil alır belə forma *amastiqot* və ya *leyşmanial* adlanır və parazit hüceyrə daxilində yerləşdikdə müşahidə edilir; b) hərəkət funksiyası mürəkkəbləşdikdə baş verən formadır, adətən belə forma, xüsusi boşluqlarda yaşayan növlərdə qeydə alınır.

Kinetoplastidlər arasında olduqca qorxulu xəstəliklər törədən növləri mövcuddur məsələn, *Trypanosomatidae* fəsiləsinə aid olan növlər. Bu fəsilədən olan növlərdə həyat tsiklləri cinsi prosessiz keçir və onların epimastiqot mərhələləri qansoran həşəratların bağırsağında yaşayırlar, oradan da tüpürcək vəzilərinə keçirlər. Həşərat qanı soran zamanı parazitlər onun qanına keçir tripomastiqot mərhələyə çevrilirlər ki, bu zaman qamçının əsası, yəni bazal danəcik nüvədən də önə yerini dəyişir, undulyar membran isə uzanır. Xəstə insan və ya heyvanın qanı digər həşərat tərəfindən sorulan zaman tripanosomalar onların bağırsağına düşürlər və orada epimastiqot mərhələyə çevrilirlər, beləliklə, tsikl qapanır. Adətən, tripanosomalar insan və heyvanın qanında və onurğa beynində parazitlik edib, *tripanosozları* əmələ gətirirlər.

*Trypanosoma rhodesiense* və *Trypanosoma brucei gambiense* Tropik Afrikada insanlarda «yuxu xəstəliyi» ni əmələ gətirirlər. Bu növlərin epimastiqot mərhələləri *Glossina* cinsinə aid olan se-se milçəyində, tripomastiqot mərhələ isə antilopallarda yaşayırlar və maraqlıdır ki, bu heyvanlarda xəstəliyi əmələ gətirmirlər. Lakin insan və ev heyvanlarında bu parazitlər ölümə nəticələnən qorxulu xəstəlikləri «yuxu və naqan» xəstəliklərini əmələ gətirirlər

Cənubi Amerikada *Trypanosoma cruzi* insanda Çaqas xəstəliyini törədir. Xəstəlik *Triatoma* cinsinə aid olan uçan taxtabitilər vasitəsilə keçir. İlk mərhələdə parazitlər insanın qanında, sonradan isə daxili orqanlara keçirlər, çıxalıb, qamçısız

amastiqot formalara çevrilirlər. İnkışaf nəticəsində epimastiqot və tripomastiqot fazalardan sonra qana keçirlər.

Tripanosomaların elə növləri də məlumdur ki, onlar həşəratlar vasitəsilə deyil, bilavasitə kontakt nəticəsində keçə bilirlər. İnsan üçün qorxulu olan kinetoplastidlərdən parazit leyşmaniyani (*Leishmania tropica*, *Leishmania donovani*) göstərmək olar.

*Leishmania tropica* Orta Asiyada, Zaqafqaziyada yayılmış xəstəlik - «pendin xorasını» əmələ gətirir ki, bu parazitin ilkin mərhələsi qumsıçanları və digər gəmiricilərin hüceyrədaxilində (amastiqot faza), promastiqot fazası isə *Phlebotomus* cinsinə aid olan qansoran ikiqanadlılar, moskitlər bağırşığında keçir.

*Leishmania donovani* Orta Asiya, Hindistan, Hind-Çində təbii şəraitdə əsasən də quru düzənlikdə itlər fəsiləsindən olan tülkü, çäqqal və digərlərində (təbii rezervuarlar əsasən yiyesiz itlərdir) rast gələn parazitdir. Moskitlər tərəfindən keçirilən bu leyşmaniya növü «kala-azar» adlanan vişeral leyşmaniozu əmələ gətirir ki, bu zaman daxili orqanlar ciddi zərər alırlar. İnsanı moskit dişlədikdə qamçılı leyşmaniya qan damarları vasitəsilə qaraciyər, dalağa keçir və hüceyrədaxilində (amastiqot faza) parazitlik edirlər.

***Polymastigina* dəstəsinə** aid olan numayəndələrdən diplomonadları, yəni bədənləri sanki ikiyə bölünmüş hüceyrəni xatırladan qamçılıları (məsələn, məməlilərdə o cümlədən insanda parazitlik edən *Lamblia intestinalis*) və trixomonadları (məsələn, insanda parazitlik edən *Trichomonas hominis*, *Trichomonas vaginalis*) göstərmək olar. Bu dəstəyə aid olan primitiv növlər primitivquruluşlu onurğalılarda, ali formalar isə aliquuruluşlu onurğalıların bədənində parazitlik edirlər. Bu parazit sistaları vasitəsilə yayılır.

Endoparazit qamçılılardan *T. homonis*, *T. vaginalis* 4-6 qamçılı, çox vaxt undulyar(titrək) membran ilə təchiz olunmuş, hüceyrə daxilində aksostili olan formalardır. İnsanda, qorxulu olmasa da çox çətinliklə müalicə olunan xroniki xəstəlikləri törədirirlər.

**Coxqamçılılar (*Hypermastigina*)** dəstəsinin nümayəndələri çoxqamçılı, adətən birnüvəli, bir və ya bir neçə aksostilli ksilofaqlardır, yəni həşərat bağırsağında yaşayıb, sahibinin həzm prosesini (oduncaq tərkibində olan sellülozani parçalamaqla) həyata keçirən qamçılılardır. Termitlərin bağırsağında parazitlik edən növlərdən *Calonympha grosci*, *Teratonympa mirabilis* göstərmək olar ki, onlar termitlərin bədənində olmayan sellülaza fermentini ifraz etməklə, həzm prosesini mümkün edirlər.

**Opalinlər (*Opalinina*)** çoxnüvəli, çoxqamçılı polienerqid mastiqoforlardır, amfibilərin (məsələn, qurbağanın bağırsağında parazitlik edən *Opalina ranarum*) parazitləridir. Morfofizioloji xüsusiyyətləri aydınlaşana kimi, bu qamçılıları infuzorlara aid edirdilər. Lakin sonradan, qamçılارın yerləşməsinə, nüvələrin eynitipli olmasına, cinsi prosesin isə kopulyasiya tipində getməsinə görə onları infuzorlardan fərqləndirməyə başlamışlar.

### Sporlular tipi (*Sporozoa*)

Müasir təsnifata əsaslanan protozoologiyada sporlular apikomplekslərə (*Apicomplexa*) aid edilmişlər. Bütün sporlular hüceyrədaxili və ya hüceyrəxarici parazitlərdir.

Sporlulara *ziqotik reduksiya* ilə müşayiət olunan cinsi proses xasdır. Adətən onların həyat tsiklində nəslin növbələşməsi (çox vaxt sahibi dəyişməklə) baş verir, yəni qeyri-cinsi çoxalma şizoqonianın və ya bəzi növlərdə ikiyə bölünmənin (bəzi növlərdə olmaya bilər), cinsi proses və sporoqoniya ilə növbələşməsi müşahidə edilir. Cinsi proses qametaların (ya izoqam, ya da anizoqam) kopulyasiyası formasında gedir.

Sporluların vegetativ mərhələləri qaplofaza ilə ifadə olunur, çünki meyoz bilavasitə diploid sayda xromosomu olan zi-qota formalasdıqdan sonra baş verir (*ziqotik reduksiya*). Zi-qota, yeni sahibi yoluxdurmağa xidmət edən sporozoitlərə çevirilir. Növlərin çoxunda zi-qota sistalar əmələ gətirir ki, onlar da «spor» lar şəklində yeni sahibə ötürülürler. «Spor» yalnız

ziqotanın bölünməsindən sonra əmələ gələn məhsulları əhatə edir, digər qoruyucu örtük qatları isə sistalar adlanırlar.

Sporlular tipi iki sinfə bölünür: Qreqarinlər (*Gregarinina*) və Koksidikimilər (*Coccidiomorpha*).

**Qreqarinlər (*Gregarinina*) sinfi.** Qreqarinlər onurğasız heyvanların (həşərat, nadir hallarda isə qurdalar, su molyuskları, dərisitikanlılar) bağırısaqboşluğununda və bədən boşluğununda parazitlik edən heyvanlardır. Ölçüləri 16 mm çatan iri formalarla yanaşı, çox kiçikölçülü hüceyrədaxili parazitləri də (10-15 mkm) mövcuddur.

Bu sinfə aid olan nümayəndələri fərqləndirən səciyyəvi xüsusiyyət cinsi proses başlamazdan əvvəl yetkin fərdlərin (*qamontların*) cüt-cüt birləşərək, *siziqini* əmələ gətirməsidir. Sonradan siziqinin üzəri ümumi örtük qatı ilə örtülərək, sistani əmələ gətirir. Qeyri-cinsi çoxalma, yəni *şizoqoniya* olmaya da bilər. Ona görə də qreqarinləri *Schizogregarinida* və *Eugregarinida* (Əsl qreqarinlər) olmaqla iki dəstəyə bölgülər.

Adətən bağırısaqdə parazitlik edən qreqarinlərin quruluşu (*Cephalina* yarımdəstəsi) daha mürəkkəb olur. Lakin bədəni hissələrə, yəni bugumlara bölünməmiş, ovalşəkilli formalar da mövcuddur (*Acephalina* yarımdəstəsi). Belə qamontlar onurğasızların cinsi vəzilərda (cinsi vəzilər) və digər daxili orqanlarında (əsasən boşluqlarda) parazitlik edir, qurdabənzər və ya sferik formada olurlar.

Qreqarinlər saprofit üsulla, bədən üzərindən üzvi birləşmələrin sorulması yolu ilə qidalanırlar.

Əsl qreqarinlərdə şizoqoniya mərhələsi və sahibin növbələşməsi yoxdur. Bütün sporlularda olduğu kimi, qreqarinlərdə də həyat tsiklində qaplont faza üstünlük təşkil edir, diplont yalnız ziqota olur ki, onun ilk bölünməsi meyozla müşayiət olunur, ona görə də formalaşan cavan fazalar sporozoitlər qaploid sayda xromosomlara malik olurlar. Kopulyasiyadan sonra əmələ gələn ziqotanı oosista adlandırırlar. Oosista sahibin bağırısağını tərk edib xarici mühitə keçir.

**Koksidikimilər (*Coccidiomorpha*) sinfi.** Onurğalıların hüceyrədaxili parazitlərdir. Səciyyəvi xüsusiyyət kimi, yumurta

hüceyrəsinin (*makroqameta*) qamontun bilavasitə bölünməsi yolu ilə deyil, sadəcə olaraq, böyüməsi nəticəsində formalaşmasını göstərmək olar. Mikroqametlər isə qamontun ardıcıl bölünməsi nəticəsində əmələ gəlir.

Koksidikimilər sinfinə əsasən üç dəstə aiddir: Koksidilər (*Coccidiida*), Qan sporluları (*Haemosporidia*), Piroplazmidilər (*Piroplasmida*).

**Koksidilər (*Coccidiida*) dəstəsi.** Bu dəstənin nümayəndələrini fərqləndirən xüsusiyyət, həyat tsiklində *szizoqoniya* (qeyri-cinsi çoxalma) və cinsi prosesin növbələşməsidir. Cinsi proses oozamiya yolu ilə həyata keçir. Parazitin bir sahib fərddən digərinə keçməsi, xarici mühitdə inkişaf edən *sporoqoniya* mərhələsində baş verir.

Koksidilər arasında bir sahibli (*Eimeria* cinsi) və sahib dəyişməsi ilə inkişafi gedən növlər (*Toxoplasma*, *Sarcocystia*) mövcuddur.

*Eimeri*lər əsasən onurğalılarda məməlilər və quşlarda parazitlik edib, *koksidioz* xəstəliyini törədirirlər.

Koksidilər arasında insan üçün çox təhlükəli olan toksoplazmani (*Toxoplasma gondii*) xüsusi qeyd etmək lazımdır. Bu parazitlə yolu xuma, bütün dünyada geniş yayılmış *toksoplazmoz xəstəliyininin* əmələ gəlməsi ilə nəticələnir. Bu parazitin həyat tsikli eimeriyanıñına çox bənzəyir, lakin sahibin növbələşməsi və əlavə çoxalma formasının yaranması ilə fərqlənir. Əsas sahibi pişıklərdür ki, onların bağırlığında parazitlər szizoqoniya yolu ilə çoxalırlar, sonradan qamoqaniya (cinsi yolla) oosistalar əmələ gəlir. Oosistalar oksigenli şəraitdə inkişaf edərək, sporoqoniyanın getməsi nəticəsində daxilində dörd sporozoit olan iki spor formalaşır.

Toksoplazmanın aralıq sahibi quşlar və məməlilər, o cümlədən insan ola bilər. Aralıq sahiblərin parazitlə yolu xuması oosistalarla çirkənmiş su və ya qida vasitəsilə baş verə bilir. Aralıq sahibin bədənində (o cümlədən insanda) oosistanın örtüyünün əriməsi və sporlardan sporozoitlərin çıxması nəticəsində, onlar qana keçirlər, sahibin istənilən orqanlarında, o cümlədən əzələlərdə, qaraciyərdə, beyində, hətta gözdə toplana

bilirlər. Toplandıçı yerlərdə parazit xüsusi çoxalma *endodioqeniya* yolu ilə çoxalırlar. Bu, qeyri-cinsi çoxalmanın bir növüdür ki, bu zaman qız hüceyrələri ana hüceyrə daxilində forma-laşırlar və sonradan ayrırlırlar. Bu zaman qız hüceyrələrin pel-likulası ana hüceyrənin hesabına yaranır. Toksoplazma yalnız oosistalarla deyil, eyni zamanda aralıq sahibin toxumaları vasitəsilə də yoluxa bilir. Bu parazit məməlilərin plasentası vasitəsilə dölə də keçə bilir (*transplasentar invaziya*).

Sarkosporidilər (*Sarcosporidia*) müxtəlif ev heyvanlarının əzələlərində sarkosporidiozları əmələ gətirir. Əsas sahib olan it, sistalarla yoluxmuş əti yedikdə onun bağırsaq epitelisində sistozoidlər, şizoqoniyanı keçirmədən makro- və mikroqamontlara çevrilirlər.

**Qan sporluları (*Haemosporidia*) dəstəsi.** Qan sporluları məməlilər, quşlar və sürünenlərin qanında ixtisaslaşmış hücey-rədaxili parazitlərdir. Bu parazitləri fərqləndirən cəhət, həyat tsikllərində sahib dəyişmənin olması və xarici mühitdə inkişaf edən mərhələnin olmamasıdır. Yəni şizoqoniya onurğalılarda, qamoqoniya və sporoqoniya mərhələləri isə adətən ağaçqana-dın bədənində keçir. Müəyyən olunduğu kimi, inkişaf tsiklində cinsi proses ağaçqanadın bədənində keçdiyi üçün o, əsas sahib hesab olunur. Malyariya ilə xəstələnən məməlilər və quşlar isə aralıq sahibdirlər.

*Plasmodium vivax* üçgünlük malyariya plazmodisinin hə-yat tsikli sahibin və cinsi, qeyri-cinsi nəsillərin növbələşməsi ilə xarakterizə olunur. Xəstəlik adətən parazitlə yoluxmuş *Anopheles* cinsindən olan ağaçqanadlar vasitəsilə baş verir. Ağaçqa-nad dişlədikdən sonra onurğalının qanına düşmüş sporozoitlər qan damarlarının divarının endotelisini və qaraciyərin hücey-rələrinə keçirlər (*ekzoeritrositar* və ya *endohistositar mərhələ*). Orada böyüüb, şizoqoniya tsiklini keçirirlər. Parazitin inkişafında *eritrositar mərhələ* də vardır. Xəstədə titrəmə pristup-ları merozoitlərin digər eritrositlərə keçməsi zamanı baş verir. İnsan bu mərhələdə malyariya parazitinin daşıyıcısına çevrilir. Parazitin sonrakı inkişafının getməsi üçün onlar əsas sahibin, yəni ağaçqanadın bədəninə keçməlidirlər. Qametlərin forma-

laşması ağcaqanadın mədəsində, sorduğu qan laxtası içərisində baş verir. Burada yumurta hüceyrəsinin mayalanması və ziqtanın əmələ gəlməsi prosesləri gedir(qamoqoniya). Ziqtanın hərəkətlidir, ona görə də *ookineta* adlanır. *Ookineta* qan laxtasının içərisindən çıxıb, ağcaqanadın mədə divarından keçib, həmin epitelinin bazal tərəfində, yəni bədən boşluğununa baxan hissəsində oosista çoxsaylı mitotik bölünmələr baş verir. Nəticədə oosista böyüyüb, çoxnüvəli plazmatik kütləyə plazmodiuma çevrilir. Plazmodiumdan formaləşən və sonradan ondan ayrılan sporozoitlər, hemolimfa vasitəsilə ağcaqanadın tüpürcək vəzilərinə keçib, orada toplanırlar. Ağcaqanad aralıq sahibin qanını soran zaman isə onun qanına keçirlər.

İnsanda hemosporidilərin 4 növü parazitlik edir: ki, onlardan *Plasmodium vivax*, *Pl. ovale*, *Pl.falciparum* (48 saat), *Pl.malariae* (72 saat) xüsusi qeyd etmək lazımdır. Xəstəlik qanazlığı, anemiya, intoksikasiya, dalağın böyüməsi ilə müşayiət olunur.

Malyariyanı keçirən ağcaqanadlar əsasən *Anopheles* cinsinə aiddirlər (*Anopheles maculipennis*) Bu cinsə aid olan malyariya ağcaqanadları *Culex*, *Aedes* cinslərindən sürfə və imaqoların morfoloji və davranış xüsusiyyətlərinə görə fərqlənirlər.

İlk dəfə olaraq, XIX əsrin sonunda fransız alimi Laveran insanın qanında bu xəstəliyin yoluxdurucusu *malyariya plazmodisini* aşkar etmiş, ingilis alimi Ross isə sporozoitli sistaları malyariya ağcaqanadının mədəsində tapmışdır. Lakin ətraflı şəkildə malyariya plazmodisinin inkişaf təsikli italyan zooloqu Qrassi tərəfindən öyrənilmişdir. Bu xəstəliyə qarşı müalicə tədbirləri isə rus alımları E.İ.Marsinovski, L.M.İsayev, E.N.Pavlovski, V.N.Beklemişev, N.İ. Latışev tərəfindən işlənib hazırlanmışdır.

Hazırda malyariya ilə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə reallaşır. Mübarizə tədbirləri, ilk növbədə malyariya ağcaqanadlarının toplandığı yerlərin su ilə dolu olan zirzəmilər, müvəqqəti ərazilərin təmizlənməsi və yoxedilməsini nəzərdə tutur. Bundan əlavə, invaziyanın qarşısını alan profilaktik tədbirlərin həyata keçirilməsi reallaşdırılır.

## **Knidosporidilər tipi (*Cnidosporidia*)**

Knidosporidilər onurğasızların və soyuqqanlı onurğallaların, əsasən balıqların parazitləridir. Həyat tsiklinin xarakterinə görə sporlulardan fərqlənirlər. Knidosporidilərin əsasən də Miksosporidilərin sporları polyar kapsulalı (yəni qütblərdə yerləşən) çox hüceyrəli törəmədir. Hər kapsulanın daxilində spiral şəkildə bükülmüş polyar sap vardır.

Lakin knidosporidiləri fərqləndirən əsas xüsusiyyət, həyat tsikllərində şizoqoniya, qamoqoniya və sporoqoniyanın növbələşməsi müşahidə olunmur. Onların həyat tsikllərində yalnız parazitin birnüvəli fazadan çoxnüvəli fazaya inkişafi daxildir ki, bu da sonda içərisində ikinüvəli amebvari rüseym yerləşən çox hüceyrəli sporların əmələ gəlməsi ilə nəticələnir.

## **Mikrosporidilər tipii (*Microsporidia*)**

Mikrosporidilər turbellərilər, bugumayaqlılar və nadir hallarda isə onurğalı heyvanların hüceyrədaxili parazitləridir. Mikrosporidilərin sporu 1-2-nüvəli olub, daxılə doğru burulmuş polyar dalayıcı saphı və qapaqsızdır, yəni bir hüceyrəli törəmədir. Onlarda cinsi proses yoxdur və avtoqamiya nadir hallarda müşahidə olunur.

Mikrosporidilər qeyri-cinsi yolla çoxalaraq, sahibin hüceyrələri daxilində kiçik hüceyrələrdən ibarət olan zəncirlər əmələ gətirirlər. Yoluxma sahibin sporlarla çirkənmiş yemi qəbul etməsi nəticəsində baş verir. Bəzi mikrosporidilər təsərrüfatlara zərər vururlar məsələn, *Nosema bombycis* pebrin adlanan xəstəlik əmələ gətirir ki, bu, tut ipəkqurdu tirtillərinin kütləvi məhvini səbəbə olur. Bu cinsin başqa bir növü – *Nosema apis* bal arısında «ishal» xəstəliyini törədir və fərdlərin tələf olmasına gətirib çıxarırlar. Lakin onu da qeyd etmək vacibdir ki, zərərli həşəratda parazitlik edən mikrosporidilər bioloji mübarizə tədbirlərində istifadə olunaraq, bitki mühafizəsi sahəsində əhəmiyyət kəsb edirlər.

## İnfuzorlar və ya Kirpiklilər tipi (*Ciliophora*)

İnfuzorları səciyyələndirən əsas xüsusiyyətlər hərəkət orqanellaları *kirpiklərin*, *nüvə dualizminin* və əsasən də xüsusi cinsi prosesin *konyuqasiyanın* və *qametik reduksiyanın* olmasıdır. İnfuzorların çoxu sərbəst yaşayan dəniz və şirinsu ibtidailəridir.

İbtidailər arasında infuzorlar, sitoplazmanın daha yüksək səviyyədə differensiasiyası və daha çox mürəkkəb, sabit sitoplazmatik strukturlara malik olmaları ilə fərqlənirlər. Onların həyat formaları, uyğunlaşmaları və xarici görünüşləri olduqca müxtəlifdir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, infuzor hüceyrəsinin örtüyü, *pellikulası* digər ibtidailərin örtük qatından fərqlənir. Pellikula, arasında boşluq olan iki membranadan əmələ gəlir. Altıbucaqlı şanılar formasında mürəkkəb relyefi vardır. Bu cür quruluş onu, nazik olmasına baxma-yaraq, çox möhkəm edir. Kirpiklərin struktur quruluşu qamçılara çox oxşardır. İnfuzorların kirpik aparatı müxtəlifdir. Belə ki, onlar dəstə şəklində birləşərək *sirusları*, lövhə şəklində isə – *membranellaları* əmələ gətirirlər. Ağızətrafi kirpik aparatı da-ha mürəkkəb olur. İnfuzorların həyat tərzindən asılı olaraq, bədənlərinin forması və kirpik aparatinin quruluşu dəyişir.

İnfuzorların ektoplazmasında həmçinin yiğilib-açılan liflər *mionemlər* və *trixosistlər* yerləşir. Pellikulanın xarici qatına perpendikulyar vəziyyətdə yerləşən bu törəmələr(alveollar), görünüşünə görə, çöpcük'lərə oxşayırlar və *trixosistlər* adlanırlar. Trixosistlər müdafiə və hücum funksiyasını daşıyırlar.

İnfuzorların çoxunda mürəkkəb həzm orqanellaları mövcuddur. Adətən ağız, bədənin çökək nahiyyəsində *peristom* adlanan qıfcıqda, membranellalarla əhatə olunmuş formada olur. Ağıza *sitostoma* qida hissəcikləri kirpiklər vasitəsilə ötürülür. Bəzi növlərdə isə ağız uzun udlağa *sitofarinksə* açılır ki, bu orqanella bilavasitə sitoplazmanın içərisində yerləşir. Sitoplazmaya düşmüş qida hissəcikləri daxili fermentlərlə dolu kiçik qovuqcuqlar *vezikulalar* daxilinə keçir. Həzm olmamış qalıq hissəciklər isə xüsusi hüceyrə «anusu» *sitopiq* və ya *sitoprokt*

vasitəsilə kənarlanır. Bəzi yırtıcı infuzorlarda məsələn, *Didinium* -da birhüceyrəli şikarın bədən örtüyünü deşən ağız «xortumu» vardır.

Şirinsu növlərinə xüsusi döyünen, yəni yiğilib-açılan vakuollar xasdır. Bu orqanellalar əsasən osmotik təzyiqin tənzimlənməsi və ifrazat funksiyasını, bəzi mənbələrə görə isə, hətta, tənəffüs funksiyasını da yerinə yetirir. Lakin infuzorların bu orqanellası qamçılılardakindan daha mürəkkəbdır.

İnfuzorlara *nüvə dualizmi* xasdır: iri nüvələr *makronukleus* hüceyrədə maddələr mübadiləsində, kiçik nüvələr – *mikronukleus* isə cinsi prosesdə iştirak edir. Makronukleusun mürəkkəb qu-ruluşu vardır, onun tərkibinə 0,5-2,2 mkm ölçüdə olan DNT fragməntləri vardır ki, onlar bir neçə min dəfə təkrarlanırlar. Ona görə də, makronukleusda DNT-nin ümumi miqdarı mikronukleusa nisbətən qat-qat çoxdur. Lakin keyfiyyət baxımından, makronukleus kasıbdır, yəni onda 1,6% genom saxlanılır. Başqa sözlə, makronukleus «ayrı-ayrı genlərlə dolu olan kisədir». İnfuzorun növündən asılı olaraq, makronukleus dairəvi, yumurtaşəkilli, lentşəkilli, təsbehşəkilli ola bilər. Burada DNT matrikslərin üzərində məlumat-RNT və digər RNT formaları sintez olunub, sitoplazmaya keçirlər. Ribosomal-RNT –də zülləllerin sintezi baş verir.

Mikronukleus (sferik yumurtaşəkilli formada olur), vegetativ funksiyaları yerinə yetirmir, yəni burada RNT-nin sintezi getmir, lakin xromosomlar replikasiya(ikiləşmə) olunurlar və bu, hər mitozdan əvvəl baş verir. Deməli, mikronukleus *ırsı məlumatın «deposudur»*.

İnfuzorlar qeyri-cinsi yolla, yəni uzununa ikiyə bölünməklə çoxalırlar. Bu zaman nüvə mitotik yolla bölünür. Cinsi proses *konyuqasiya* çoxalma ilə müşayiət olunmur, yəni fərdlərin sayı artmir. Konyuqasiya cinsi prosesin unikal formasıdır və yalnız infuzorlara xasdır. Konyuqasiyadan əvvəl hər konyuqantda, yəni fərddə makronukleus rezorbsiyaya uğrayır, nəhayət yox olur. Mikronukleus isə meyotik üsulla bölünərək, dörd haploid nüvə əmələ gətirir. Bunlardan üçü rezorbsiya edir (əriyir) və qalan nüvə mitotik yolla ikiyə bölünür. Bu nüvə-

lərdən biri *stasionar nüvə* kimi hüceyrədə qalır, digəri isə *migrasiya edən* nüvə olduğu üçün digər fərdə keçir. Hər iki konyuqantda miqrasiya edən nüvələrlə mübadilədən sonra stasionar nüvənin “yad” miqrasiya etmiş nüvə ilə birləşməsi baş verir. Nəticədə diploid nüvə *sinkarion* əmələ gelir. Sonradan, fəndlər aralanır, hər hüceyrədə sinkarionun bölünməsi nəticəsində yeni makronukleus və mikronukleus formalaşır. Beləliklə, konyuqasiya zamanı genotipin dəyişilməsi nəticəsində orqanizmin plastikliyi təmin olunur. Bundan sonra infuzorlar uzun müd-dət yenə də qeyri-cinsi yolla çoxalırlar.

Bəzən isə nüvə reorganizasiyası, yəni yeni nüvələrin formalaşması konyuqasiyazız baş verir. Bu zaman bir fərd daxiliində stasionar və miqrasiya edən nüvələr yaranır və kopulyasiya edir. Sonradan isə bu nüvədən makro- və mikronukleus formalaşır. Bu proses *avtoqamiya* adlanır. Genotipin dəyişilməsi, meyoz zamanı baş verən genetik mutasiya nəticəsində həyata keçirilir.

İnfuzorlar arasında sərbəst yaşıyan formalarla yanaşı, parazitlik edən növləri də çoxdur və onlar müxtəlifdir. Məsələn, *Entodiniomorpha* dəstəsinə aid olan 120-ə qədər növ gövşəyən heyvanların mədəsində yaşayırlar. Parazitlik edən bu infuzorların çoxunun sahibin orqanizmində həzm prosesinin gedişinə müsbət təsiri vardır. Balıqlarda da parazitlik edən infuzorlar məlumdur, onlar balıqların dərisində və qəlsəmələrində müxtəlif yaralar əmələ gətirirlər. Bunlara misal dairəkirpikli infuzorlardan olan *Trichodina* cinsini və bərabərkirpikli infuzorlardan *Ichthyophthirius-* u göstərmək olar.

İnsanın yoğun bağırsağında iltihab prosesinin səbəbkərə olan bərabərkirpikli infuzor *Balantidium coli* parazitlik edir. Yoluxma mənbəyi ev donuzlarıdır.

İnfuzorlar tipi iki sinfə bölünür: Kiprikli infuzorlar (*Ciliata*) və Sorucu infuzorlar (*Suctoria*).

Kiprikli infuzorları fərqləndirən səciyyəvi xüsusiyyət, inkişaf fazalarının hamısında kipriklərin mövcud olmasınaasdır. Sorucu infuzorlar isə həyat tsikllərinin çox hissəsində kirpiksiz

olurlar, yalnız inkişaflarının ilkin mərhələsində, yəni qız hüceyrəsi formallaşan zaman kirpikli mərhələ olur.

**Kirpikli infuzorlar (Ciliata)** üç dəstəüstlüyündə – *Kinetophragminophora*, *Oligohymenophora*, *Polyhymenophora* ilə ifadə olunur. *Kinetophragminophora* dəstəüstlüyü əsasən üç dəstəni əhatə edir. Bu dəstəüstlüyünə aid olan növlər primitiv quruluşa malik olub, bədənləri eyni ölçüdə olan bərabər kirpiklərlə örtülüdür.

**Gymnostomata dəstəsinə** aid olan nümayəndələr, ağız dəliyi terminal, yəni hüceyrənin ön ucunda və ya yanda yerləşməsi ilə xarakterizə olunurlar. Bura əsasən yırtıcı infuzorlar daxildir -*Didinium nasutum*, *Dileptus*, *Holophrya*, *Prorodon* göstərmək olar.

**Hypostomata dəstəsi** yastılaşmış bədənə və yan tərəfə əyilmiş ağıza malik olmaları ilə fərqlənirlər (*Chilodonella*, *Nassula*).

**Entodiniomorpha dəstəsi.** Dəstəni təmsil edən növlər gövşəyən heyvanların mədəsində yaşayırlar və bədənlərində kutikulyar çıxıntılar, lövhəciklərin olması xarakterikdir. Onlar simbiont olduqları üçün bakteriyalar və selluloza ilə qidalanaraq, sahibin həzm prosesini yaxşılaşdırırlar.

**Oligohymenophora dəstəüstlüyü** nümayəndələri üç membranella (ağızın solunda) və bir membranadan (ağızın sağında) təşkil olunmuş, ağızönü kirpikli aparatin olması ilə səciyyələnirlər. Bu kompleks *tetrahymenium* adlanır. Bu dəstəüstlüyü iki dəstə ilə təqdim olunur.

**Hymenostomata dəstəsi**, növlərin sayına görə də fərqlənir, yəni bura çox sayıda növ daxildir. Dəstəni fərqləndirən əlamət ön hissəsində membranella yerləşən uzun membrana ilə əhatə olunmuş, ağız qifinin (*peristomun*) olmasıdır. Nümayəndələrinin çoxu sərbəst yaşıyan formalardır. Bunlardan tərlik-infuzoru *Paramecium caudatum*-u misal göstərmək olar. Nadir halda parazitlik edən növlərə rast gəlinir: balıqlarda parazitlik edən *Ichthyophthirius multifilis* -u bura aid etmək olar.

**Peritrichida dəstəsi** nümayəndələri dairəvikirpikli infuzorlardır. Bu növlərdə kirpiklər yalnız ağız qifinin ətrafında yerləşərək, sola burulmuş spiral əmələ gətirir.

**Polyhymenophora dəstəüslüyü.** Müasir təsnifatda bu dəstəüstü Spiralkirpikli infuzorlar (*Spirotricha*) yarımsinfi kimi təqdim olunur. Dəstəni xarakterizə edən əsas əlamət sağaburulan və ağızadögrü gedən spiral membranellalar zolağının olmasıdır.

**Müxtəlifkirpikli infuzorlar (Heterotricha) dəstəsi** iki tipdə kirpiklərin olması ilə fərqlənir: bütün bədəni örtən kiçik kirpiklər və ağızətrafi iri membranellalar. Bura sərbəstyaşayan şirinsu və dəniz infuzorları aiddir.

**Qarnıkirpikli (Hypotricha) dəstəsinə** aid olan növlər bədənlərinin yastı və ventral nahiyyədə iri sirrlərin olması ilə fərqlənirlər. Bu siruslar vasitəsilə qarnıkirpiklilər substrat üzərində hərəkət edirlər (*Stylochichia mytilus*).

**Azkirpiklilər (Oligotricha) dəstəsi** əsasən çoxsaylı dəniz planktonunu əhatə edir. Bu növlərin yalnız ağızətrafında kirpikləri olur. Bəzi növlər nazikdivarlı çanaq ifraz edirlər.

**Sorucu infuzorların (Suctoria)** yetkin mərhələdə kirpikləri, ağız dəliyi, ağızətrafi qıfi olmur. Onların şarşəkilli bədəni, çox vaxt şaxələnən radial çıxıntılarla malikdir. Oturaq həyat tərzi sürdüklləri üçün bu çıxıntı-qollar vasitəsilə şikarı tuturlar. Yəni bu çıxıntılar tutucu aparat rolini oynayır. Adətən müxtəlif kiçikölçülü kirpikli infuzorlarla qidalanan suktoriyaların çıxıntılarının daxilindən kanal keçir və qolların ucuna yapışqan damla ifraz olunur. Şikar-tərlik yapışqan damlaya yapışan kimi, onun möhtəviyyəti çıxıntı kanalı ilə suktoriyanın endoplazmasına keçirilir. Hüceyrə daxilində makro- və mikronukleus vardır (*Dendrocometes paradoxum*).

## Çox hüceyrəlilər yarımsəltənəti (*Metazoa*)

Çox hüceyrəli orqanizmlər də bir hüceyrəlilər kimi, hüceyrəvi quruluşa malikdirlər, yəni hüceyrələr qrupu və onlardan formalalaşan törəmələrdən təşkil olunmuşlar. Çox hüceyrəli heyvanlar ibtidailərə nisbətən daha yüksək quruluş səviyyəsinə malikdirlər. Belə ki, onların bədəni orqanizmin müxtəlif funksiyalarını yerinə yetirə bilən çoxsayda hüceyrələrdən təşkil

olmuşdur. İbtidailerdə isə bu funksiyalar yalnız bir hüceyrə tərəfindən yerinə yetirilir. Koloniya əmələ gətirən ibtidailerdə də bədən çoxsayda hüceyrələrdən təşkil olmuşdur, lakin onlarda hüceyrəvi differensiasiya yoxdur. Çoxhueyrlilərdə ixtisaslaşmış hüceyrələr mövcud olduğu və hər qrup yalnız müəyyən funksiyani yerinə yetirə bildiyi üçün onlar sərbəst yaşaya bilmirlər. Halbuki, kolonial ibtidailerdə ayrılmış hüceyrə bir müddət sərbəst yaşaya bilir və sonradan, bölünərək koloniyanı əmələ gətirir.

Çoxhueyrlilər, orqanizmin tamlığını hüceyrəarası mövcud olan qarşılıqlı təsir əsasında saxladıqları halda, ibtidailerdə bu, bir hüceyrə daxilində proseslərin öz-özünə tənzimlənməsi hesabına baş verir.

Çoxhueyrlilərin ontogenezi, yumurta hüceyrəsinin bölünməsi, blastomerlərin əmələ gəlməsi və sonradan onlardan differensiasiya etmiş hüceyrələr və orqanları olan orqanizmin formallaşması prosesləri ilə xarakterizə olunur. Bir hüceyrəlilərin ontogenezi isə hüceyrə daxilində orqanellaların formallaşması və böyümə ilə nəticələnir. İbtidailərin bölünməsi, çoxhueyrlı orqanizmlərdə olduğu kimi, böyüməyə deyil, çoxalma-yaya xidmət edir. Bu baxımdan, kolonial ibtidailər aralıq mövqe tuturlar, yəni onlarda hüceyrələrin bölünməsi yeni koloniyaların əmələ gəlməsinə səbəb olur.

Adətən çoxhueyrlı heyvanlar iriölçülü orqanizmlərdir. Ölçülərinin bədən səthinə nisbətən böyük olması, mübadilə proseslərinin mürəkkəbləşməsi və təkmilləşməsinə, daxili mühitin formallaşmasına imkan vermişdir. Mübadilə proseslərinin təkmilləşməsi isə çoxhueyrlilərə həyat proseslərinin daha davamlı olmasını, yəni hemeostazın formallaşmasını, muxtarı-yələşməsini və həyatlarının uzun olmasını təmin etmişdir.

### **Çoxhueyrlı heyvanların mənşəyi**

Hazırda alımlərin bir çoxu metazoaların protozoalardan əmələ gəldiyini qəbul edirlər. Əsas kimi isə ibtidailərin hüceyrəsinin struktur komponentlərinin qismən və ya tamamilə çoxhueyrlilərinki ilə uyğunluq təşkil etməsini göstərilər.

Bundan əlavə, bəzi protozoalarda çox hüceyrəliliyə keçid əlamətləri biruzə verir. Adətən bu tendensiya daha aydın şəkildə çoxnüvəli polienergid ibtidailərdə – opalina, miksosporidilər, bəzi infuzorlar, şüalılar, foraminiferlər və koloniya əmələ gətirən formalarda görünür. Bəzən də ibtidailərdə inkişafın ayrı-ayrı fazalarında çox hüceyrəliliyin əlamətləri ifadə olunur məsələn, miksosporidilərin sporları.

Bələliklə, protozoalarda polienergidliyin təzahürü və koloniya əmələgətirmə xüsusiyyəti metazoaların mənşəyinə dair fərziyyələrin işlənilərə hazırlananmasına əsas vermişdir. İbtidailərin hansı qrupunun təkamüldə ilkin mərhələ kimi qəbul olunmasından asılı olaraq, həmin fərziyyələr iki qrupa bölünür *kolonial və polienergid nəzəriyyələr*.

**Kolonial fərziyyə** tərəfdarları çox hüceyrəlilərin əcdadı kimi, koloniya əmələ gətirən bir hüceyrəliliyi qəbul edirlər. *Metazoa* –nın mənşəyinə dair birinci kolonial nəzəriyyə 1874-cü ildə E.Hekkel tərəfindən irəli sürülmüş və «*qastreya*» adını almışdır. Bu alim metazoaların protozoy əcdadı kimi qamçılıların şarşəkilli koloniyası “*blasteya*”-ni qəbul edirdi. Bunu bütün çox hüceyrəlilərin embrional inkişafında oxşar blastula mərhələsinin olması ilə əsaslandırırırdı. Hekkelin fikrincə, *qastreya* sərbəstüzən, ağızla təchiz olunmuş ikiqat heyvan olmuşdur. Onun qamçılı hüceyrələrdən ibarət olan xarici qatı ektodermani ifadə etmiş və hərəkət funksiyasını yerinə yetirmişdir, daxili qatı əmələ gətirən hüceyrələri isə (entoderma) həzmi həyata keçirmişlər. Hekkelə görə, *qastreya*dan, ilk növbədə, ikiqatlı heyvanlar bağırsaqboşluqlular əmələ gəlmişlər. O.Byüçlü 1884-cü ildə “*qastreya*” nəzəriyyəsini inkişaf etdirərək, “*plakula*” fərziyyəsini işləyib hazırlanmışdır. O.Byüçlinin fikrincə, *blasteya* təkamüləcə daha inkişaf etmiş forma olduğu üçün hipotetik kolonial əcdad daha sadə, lövhəşəkilli bir hüceyrəli koloniya şəklində olmuşdur məsələn, müasir *Gonium* kimi. Belə lövhənin aralanması nəticəsində ikiqatlı hipotetik əcdad “*plakula*” formalılmışdır. Müəllifin fikrincə, trixoplaksa oxşar heyvanlar «*plakula*» ilə «*qastreya*» arasında aralıq mövqə tuta bilərlər. Belə ki, trixoplaksın alt qatının hüceyrələri xüsusi həzm fer-

mentləri ifraz etməklə, süründükləri substratlar üzərindəki bakterial pərdəni həzm edə bilirlər. Təkamül nəticəsində isə sonalar primitiv plakulayabənzər orqanizmlərin alt qatının hüceyrələrindən qastreyanın entoderması, üst qatdan ektoderma formalışmışdır. *Metazoa* mənşeyinin əsas mahiyyətini açan kolonial fəpziyyə 1886-ci ildə rus bioloqu İ.İ.Meçnikov tərəfindən irəli sürülmüş və «*faqositella*» nəzəriyyəsi adlandırılmışdır. Meçnikova görə, çox hüceyrəli heyvanlarda hüceyrədaxili həzm tipi bağırsaq boşluğu həzmindən daha primitividir. Onun fikrincə, ilk çox hüceyrəlilər quruluşca «qastreya»dan daha primitiv olmuşlar və deməli, onların bağırsaq boşluğu olmadığı üçün boşluqda həzm prosesi baş verə bilməzdi. *Faqositella* filogenezdə qamçılların şarşəkilli koloniyasından hüceyrələrin koloniya daxilinə miqrasiyası, yəni yerdəyişməsi yolu ilə formalşa bilərdi. Bu zaman qamçılarla təchiz olunmuş xarici qatın hüceyrələri hərəkəti (*kinoblast*), daxildə yerləşən amebvari qamçısız hüceyrələr isə (*faqositblast*) faqositozu həyata keçirmişlər.

İ.İ.Meçnikovun nəzəriyyəsi mahiyyətcə daha dolğun olduğu üçün çox alımlar tərəfindən qəbul olunmuş və inkişaf etdirilmişdir. *Faqositella* nəzəriyyəsini qəbul edib, onda əsaslı dəyişikliklər aparan alımlar A.A.Zaxvatkin və A.V.İvanov olmuşdur.

A.A.Zaxvatkin 1949-cu ildə «sinzoospora» fərziyyəsini irəli sürmüştür. Bu fərziyyəyə görə, çox hüceyrəlilərin əcdadı kimi, bir çoxlarının hesab etdiyi yaşıł qamçılların koloniyasını (*Volvox* tipli) qəbul etmək olmaz, çünki onlarda bitkilərə xas olan holofit qidalanma üsulu və xromosomların ziqotik reduksiyası mövcuddur. Metazoalara başlanğıc vermiş ibtidai koloniyanın ontogenetində holofit qidalanma deyil, holozoy tipli qidalanma və xromosomların qamatik reduksiyası olmalıdır. A.Zaxvatkinin əlavələrində ilk çox hüceyrəli heyvanın görünüşü də öz əksini tapmışdır. O, belə hesab edirdi ki, Meçnikovun faqositelləsi çox hüceyrəlilərin yetkin formasının görünüşünü deyil, yalnız onların sərfəsinin *sinzoosporanın* quruluşunu əks etdirir. Çox hüceyrəlinin yetkin forması isə oturaq həyat tərzi keçirən koloniya tipli, süngərə oxşar əcdad olmuşdur. Lakin A.Zaxvatkinin sinzoospora fərziyyəsi qəbul edilmə-

mişdir, çünkü oturaq koloniyanın bütün metazoaların təkamül boyu inkişafına təkan verməsi qəbul edilməz idi.

Müasir dövrün ən tanınmış zooloqlarından biri A.V. İvanovun 1967-ci ildə metazoaların mənşəyi probleminə dair açıqlamaları olduqca əhəmiyyətli olmuşdur. Belə ki, o, əsas kimi, əlbəttə, Meçnikovun faqositella nəzəriyyəsini götürmüştür, lakin kolonial əcdad kimi, holozoy qidalanma üsuluna malik olan xoanositlərin (yaxalıqlı qamçılılar) koloniyasını qəbul edirdi. A.V.İvanova görə, faqositella təkamül nəticəsində primitiv hüceyrədaxili qidalanma faqositoza malik olan tiplərə Lövhəşəkillilərə (*Placozoa*) və Süngərlərə (*Spongia*) başlanğıc vermişdir.

**Polienergid fərziyələr** çoxhüceyrəlilərin əcdadının polienergid ibtidai olmasına əsaslanırlar. İlk dəfə olaraq, İerinq, sonradan isə yuqoslav zooloqu İovan Hadci tərəfindən 1963-cü ildə bu nəzəriyyə inkişaf etdirilmişdir. İ. Hadcının fikrincə, metazoaların əcdadları infuzorlar, ilk çoxhüceyrəlilər isə yasti qurdalar (planariyalar) olmuşlar. Bu zaman çoxhüceyrəlinin formalaşması prosesi *sellyularizasiya*, yəni bir hüceyrəlinin hüceyrəsində nüvələr ətrafında hüceyrələrin təcrid olunması yolu ilə baş vermişdir. Bu alımə görə, infuzorların ektoplazmasından və makronukleusun törəmələri olan nüvələrdən ibarət örtük hüceyrələri (ektoderma), endoplazma və mikronukleusun törəmələri olan nüvələrdən daxili parenxima (entoderma və mezoderma), müxtəlif orqanellalardan isə ilk çoxhüceyrəlinin orqanları əmələ gəlmışdır. Cox vaxt bu polienergid fərziyəni *sellülyar nəzəriyyə* adlandırırlar. Doğrudur, bu nəzəriyyə diqqətə layiq olsa da elmi dəllilləri kifayət qədər inandırıcı deyildir. Çünkü müəllif, izahı aydın olmayan nəticələri irəli sürrür. Məsələn, protozoalardan yüksək inkişaf səviyyəsinə malik olan üçqatlı heyvanların qurdaların formalaşmasını sübut edə bilmir.

Beləliklə, çoxhüceyrəlilərin mənşəyinə dair mövcud olan bütün fərziyələri təhlil etdikdə, hazırkı dövr üçün ən ciddi və elmi dəllillərlə sübut olunan İ.İ.Meçnikovun faqositella nəzəriyyəsi, eləcə də bu nəzəriyyəni müasir elmi nailiyətlər əsasında inkişaf etdirmiş A.V.İvanovun fikirləri qəbul olunandır.

*Metazoa* yarımaləminin təsnifatı üç bölməüstlüyündə cəmləşir: 1. Faqositellakimilər (*Phagocytellozoa*); 2. Parazoalar (*Parazoa*); 3. Ali və ya əsl çox hüceyrəlilər (*Eumetazoa*).

## Bölməüstlüyü I. Faqositellakimilər (*Phagocytellozoa*)

Bu bölməüstlüyünə daxil olan nümayəndələr ən primitiv metazoalardır ki, onların bədəni iki tip hüceyrələrdən formlaşır: hərəkət funksiyasını yerinə yetirən qamçılılıar və qida hissəciklərini mənimsəyib həzm edən amöbvari hüceyrələr. Onların orqan və toxumaları, ağız və həzm boşluğu yoxdur. Quruluş xüsusiyyətlərinə görə, qədim hipotetik əcdad faqositellaya oxşardılar. Bu bölməüstlüyünə yalnız bir tip Lövhəşəkillilər aiddir.

### Lövhəşəkillilər tipi (*Placozoa*)

Bu tipə cəmi iki növ heyvan aiddir: *Trichoplax adhaerens*, *Trichoplax reptans*. Xarici görünüşcə amöba oxşayan bu primitiv çox hüceyrəli, yosunlar üzərində yaşayır və onun bədənini örtən qamçılı hüceyrələr alt «qarın» nahiyyəsində silindrik, hündür, üst «bel» nahiyyədə isə yastılaşmış formadadırlar. Bədənin daxili, «lətlik» əmələ gətirən (boşluqlar) müxtəlif formalı əsasən də iyəkilli və amebvari hüceyrələrlə doludur. Trixoplaks iki üsulla qidalanır: *xarici həzm* və *faqositoz*. Trixoplaks qeyri-cinsi və cinsi yolla çoxalır. Qeyri-cinsi çoxalma bölmə və ya bel nahiyyəsində «huceyrə toplusunun» ayrılması yolu ilə baş verir.

## Bölməüstlüyü II. Parazoalar (*Parazoa*)

Ağız, bağırsaq boşluğu, sinir sistemi və orqanları olmayan primitiv metazoaları əhatə edir. Çoxlu sayda differensiasiya etmiş və toxuma əmələ gətirmə tendensiyasına malik olan hü-

ceyrələrdən formalaşırlar. Bu bölməüstlüyünə bir tip Süngərlər aiddir. Təkamül baxımından, bu orqanizmləri faqositellakimilərdən fərqləndirən və daha yüksəkdə durmağa imkan verən əlamət müxtəlif funksiyaları yerinə yetirən çoxlu hüceyrə tiplərinin olmasıdır. Süngərlər hərəkətsiz həyat tərzinə malikdirlər.

### Süngərlər (*Spongia*) tipi

*Spongia*, əsasən dənizlərdə, nadir hallarda şirinsu hövzələrində yaşayırlar, primitiv heyvanlardır. Onların primitivliyi yalnız hərəkətsiz olmaları ilə deyil, həmçinin toxuma, orqanlarının olmaması, yüksək səviyyədə regenerasiya etmə və hüceyrələrinin bir-birinə çevrilmə qabiliyyətinin olması, sinir və əzələ hüceyrələrindən məhrumluğu xüsusən də yalnız hüceyrədaxili həzmin mövcudluğu ilə təsdiqlənir.

Süngərləri fərqləndirən başqa bir xüsusiyyət, onları məxaniki təsirdən və yırtıcıların hücumundan qoruyan skeletin olmasıdır. Skelet müxtəlif mənşəli ola bilər: mineral( $\text{CaCO}_3$ ,  $\text{SiO}_2$ ), üzvi, buynuz maddəsindən (*spongin*) bəzən də qarışq təbiətli. Lakin mənşədən asılı olmadan həmişə skeletin tərkibində spongin komponenti vardır.

Süngərlər (*Spongia*) tipinə üç sinif aiddir: Kırəcli süngərlər (*Calcarea* və ya *Calcispongia*), Şüşə süngərlər (*Hyalospongia*), Adi süngərlər (*Demospongia*).

Koloniya əmələ gətirməyən formaların ən sadə quruluşu kisə və ya fincanşəkillidir. Bu süngər, heteropolyar (müxtəlif-qütblü) simmetriyaya, yəni süngərin substrata birləşən qaidəsindən və yuxarı qütbədə yerləşən dəliyi - oskulumundan keçən oxa malikdir. Süngərin bədən divarı ikiqat hüceyrəldən təşkil olmuşdur: xarici dermal (*ektoderma*) və daxili boşluğu örtən qastral (*entoderma*). Örtük qat *pinakositlərdən*, daxili qat isə qamçılı yaxalıqlı hüceyrələr *xoanositlərdən* ibarətdir. Xoanositlərin əsas funksiyası suyu filtrasiya etmək və faqositozu həyata keçirməkdir. Bu iki qat arasında həlməşikşəkilli maddə *mezoqleya* yerləşir. Mezoqleyada müxtəlif hüceyrə elementləri vardır Bunlara ulduzvari dayaq hüceyrələri *kollensitlər*, skelet

hüceyrələri *sklerositlər*, hərəkətli amebvari hüceyrələr *amebositlər*, differensiasiya olunmamış hüceyrələr *arxeositlər* aiddir. Arxeositlər bütün hüceyrələrə, o cümlədən cinsi hüceyrələrə *qonositolarə* başlanğıc verirlər. Bəzən çox zəif yığılma qabiliyyətinə malik olan *miositolarə* də rast gəlinir. Bəzi mənbələrə görə, pinakositlər arasında məsamələri açıb-bağlayan xüsusi hüceyrələr *porositlər* vardır.

Son zamanlar aşkar olunmuşdur ki, süngərlər hərəkətsiz olsalar da məsaməli hüceyrələr *porositlər* və oskulum, xüsusi hüceyrələr- *miositolarə*, o cümlədən ağızı əhatə edən bəzi hüceyrələrin sitoplazması hesabına zəif yığılıb-açıla bilirlər. Hərəkətətmə qabiliyyətinə malik olan hüceyrələrə amebositlər də aiddir. Qida hissəciklərinin xoanositlərdən digər hüceyrələrə çatdırılması və mübadilə məhsullarının, yəni ifrazatın xaric edilməsi, çoxalma dövründə isə erkək cinsi hüceyrələrin mezoqleydə yumurta hüceyrəsinə ötürülməsi məhz, amebositlər vasitəsilə həyata keçirilir. Belə ki, xoanositlər qidanı psevdopodiləri vasitəsilə tutduqdan sonra onun bir hissəsini özləri həzm edir, digər hissəsini isə amebositlərə ötürürülər.

**Süngərlərin çoxalması** qeyri-cinsi və cinsi üsulla ola bilər. Qeyri-cinsi çoxalma daxili və xarici tumurcuq əmələğətirmə yolu ilə baş verir. Birinci halda, süngərin bədəni üzərində qabarçıqlar əmələ gəlir ki, sonradan onların ucunda oskulum formalaşır.

Şirinsu süngərləri məsələn, *Spongilla* daxili tumurcuqlama qabiliyyətinə malikdir. Belə ki, mezoqleydə arxeositlər top-lusundan formalaşan bu tumurcuqlar *hemmulalar* adlanırlar. Yazda hemmula üzərində olan xüsusi dəlikdən arxeositlər çıxıb, bölünməyə başlayırlar, nəticədə müxtəlif tipli hüceyrələr əmələ gəlir. Hemmulalar su axını vasitəsilə daşındığı üçün onların əsas funksiyası süngərin yayılmasıdır. Su hövzəsi quru-duqda, hemmulalar külək vasitəsilə də yayılabilir. Sonradan substrata yapışır və ondan yeni süngər inkişaf edir.

Cinsi çoxalma əsasən kirəcli ( $\text{CaCO}_3$ ) və silisium-buyuzlu süngərlərdə (*Cornacuspongida*) daha yaxşı öyrənilmişdir. Adətən süngərlər hermafroditdilər, nadir halda ayrıcinsilidir-

lər. Cinsi hüceyrələr mezoqleydə differensiasiya etməmiş hüceyrələr arxeositlərdən formalasılır. Mayalanma çarbazdır. Erkək cinsi hüceyrələr kanal sistemi boşluğunə, yəni atrial boşluğa keçərək, oradan oskulum vasitəsilə xaric olunurlar. Sonra başqa süngərin məsamələrindən bədənə, mezoqleyə keçib, yumurta hüceyrəsini mayalayır. Kiracsız süngərlərdə ziqotanın bərabər bölünməsi nəticəsində əvvəlcə *seloblastula* adlanan sürfə əmələ gəlir. Bu sürfə qamçı ilə təchiz olunmuş eyniölçülü hüceyrələrdən ibarət olur. *Seloblastula* suya çıxır və hüceyrələrinin bir qisminin qamçılarını ataraq, *blastoselə* (ilk bağırsaq boşluğununa) immiqrasiyası, yəni yerdəyişməsi nəticəsində iki-qatlı sürfə *parenximula* formalasılır.

Kirəcli və silisium-buynuzlu süngərlərdə inkişaf bir qədər mürəkkəb gedir və nəticədə, *amfiblastula* adlanan sürfə formalasılır.

Süngərlərin əmələ əhəmiyyəti o qədər də böyük deyildir.

**Kirəcli süngərlər (*Calcispongia* s. *Calcarea*) sinfi.** Dəniz növləridir, iynələri üç-, dörd- və biroxlu olur. Sınıfə aid olan tipik nümayəndələrdən tək formalardan *Sycon raphanus*, kolonial forma *Leucandra*-ni göstərmək olar.

**Şüşə süngərlər (*Hyalospongia*) sinfi.** Əsasən iriölçülü və dərinliklərdə yaşayan dəniz formalarıdır. Silisium tərkibli skeleti altioxlu iynələrdən təşkil olmuşdur. Bəzən iynələr reduksiyaya uğraya bilir, bəzən isə mürəkkəb şəbəkəşəkilli amfidisklər əmələ gətirirlər. Şüşəsüngərlərin gözəl skeleti onlara olan marağı artırır, yəni bu növlərdən kolleksiya obyekti və suvenirlər kimi, bəzək əşyalarının düzəlməsində istifadə olunur. Nümayəndələrindən Veneranın səbəti (*Euplectella asper*), *Hialonema* (*Hyalonema*) xüsusi əhəmiyyət kəsb edir.

**Adı süngərlər (*Demospongia*) sinfi.** Müasir növlərin çoxu bu sinfin nümayəndələridir. Onların skeleti, spongin liflərlə uyğunluq təşkil edən silisium tərkiblidir. Lakin bəzi növlərdə silisium iynələr reduksiyaya uğrayır və skelet yalnız spongin tərkibli olur.

Əhəmiyyət kəsb edən süngərlərdən Aralıq dənizi, Qırmızı dəniz, Karib dənizi, Hind okeanı və Yaponiya sahillərində xü-

susi plantasiyaları mövcud olan hamam süngəri (*Spongia zimocca*), Baykal gölündə daha çox rast gəlinən şirinsu süngəri (*Spongilla lacustris*) və s.

Xəzər dənizində A.Q. Qasimovun (1987) məlumatlarına görə, yalnız bir növ süngər (*Metschnikowia tuberculata Grimm.*) mövcuddur.

## Bölmə I. Şüahlar (*Radiata*)

Radial simmetriya yalnız az hərəkətli və hərəkət etməyən formalara xasdır. Şüahları xarakterizə edən əsas xüsusiyyətlər şüalı simmetriya ilə yanaşı, quruluşun ikiqatlı mənşəli olması, xüsusi bağırsaq (*qastral*) boşluğun mövcudluğu və diffuz tipli sinir sisteminin formalaşmasıdır.

Şüahlar ikiqatlı (*Diploblastica*) heyvanlardır, yəni ontogenetik prosesində onların bədəni iki rüşeym vərəqindən və ya lövhəsindən formalaşır: *ektoderma* bədən örtüyünü, *entoderma* isə bağırsaq boşluğunu döşeyir. Onlarda iki qütb fərqləndirilir: oral (ağız) və aboral.

Şüahlar əsasən dənizdə yaşayırlar, nadir hallarda şirinsu növlərinə rast gəlinir. Bu bölməni iki tip təmsil edir: Bağırsaqboşluqlular (*Coelenterata* və ya *Cnidaria*) və Daraqlılar (*Ctenophora*). Hər iki tipin nümayəndləri quruluşca bir-birinə çox oxşar olduğu üçün uzun müddət onları bir tipdə birləşdirmişlər. Lakin ontogenezlərdə olan fərqli xüsusiyyətlər müəyyənləşdikdən sonra onları sərbəst tip kimi qəbul etməyə başlamışlar.

### Bağırsaqboşluqlular tipi (*Coelenterata*)

Tipi səciyyələndirən əlamətlər, müdafiyyə və şikar tutmaq üçün istifadə orqanı olan *dalayıcı hüceyrələrin* (knidilər) olması və inkişafın *metamorfozla* müşayiət edilməsidir. Bağırsaqboşluqlular üçün ikiqatlı, pelagik (su qatında mövcud olan) sürfə *planulanın* olması xarakterikdir. Yetkin formalarda müşahidə edilən şüalı simmetriya, əslində planulanın şüalı simmetriyasından formalaşır.

Bütün bağırsaqboşluqlular qastral tipli quruluşa malikdirler, yəni qastrulaya oxşardırlar. Həyat tərzindən asılı olaraq, onların iki morfo-ekoloji forması mövcuddur: *polip* və *meduza*. Meduza hərəkətli, plankton, polip isə bentik, yəni oturaq həyat tərzinə malik olan formadır. Bağırsaqboşluqlulara polipoid və meduzoid fərdlərdən təşkil olmuş koloniyalar əmələgətirmə xüsusiyəti də xasdır.

Bağırsaqboşluqlarda yeni funksiyalar *qidalanma* və *hərəkət* kimi ümumquruluş xüsusiyətləri də formalaşmışdır. Bu tipdə ilk dəfə olaraq, sinir hüceyrələri inkişaf etmiş və ilk sinir toxuması əmələ gəlmışdır. Beyin yoxdur, ona görə də bədənin istənilən hissəsi refleksə qadirdir, bu tipdə sinir aparatı bir növ «diffuz beyin» kimidir, yəni əsl beyin olmasa da diffuz tipli sinir sistemi beyinin funksiyasını həyata keçirir. Meduza hərəkətli və fəal üzən forma olduğu üçün onun sinir sistemi də mürəkkəbdır. Hiss orqanları (primitiv görmə və tarazlıq) meduzalarda inkişaf etmişdir. Ekto- və entodermal epiteli-əzələ hüceyrələrinin formalaşmasıdır. İlk toxuma forması olmaqla, entodermal epiteli-əzələ hüceyrələrinin arasında həzmi həyata keçirən və fermentli sekret ifraz edən «vəzili hüceyrələr» də yerləşir. Bağırsaqboşluqlular qeyri-cinsi və cinsi yolla çoxalırlar. İnkişaf metamorfozlardır. Skelet bağırsaqboşluqluların bəzilərində (*Octocorallia*) skleroblast hüceyrələrdən, digərlərin-də isə (*Hexacorallia*) tekadan skleroseptlərdən inkişaf edir.

Babırsaqboşluqlular tipi üç sinfi əhatə edir: Hidrozoalar (*Hydrozoa*), Sifoid meduzalar (*Scyphozoa*), Mərcan poliplər (*Anthozoa*).

**Hidrozoalar (*Hydrozoa*) sinfi.** Bu sinfə bağırsaqboşluqluların ən sadəquruluşlu nümayəndələri aiddir. Çox vaxt koloniya halında mövcud olan dəniz, nadir halda isə şirinsu hidroidlərdir. Həyat tsikllərində aydın şəkildə hər iki formanın və ya nəslin (*cinsi-hidroid meduzalarla qeyri-cinsi poliplərin*) növbələşməsi müşahidə olunur.

Hidrozoaların poliplərini digər bağırsaqboşluqluların analoji formasından fərqləndirən cəhət, mezoqleyanın az sayda hüceyrələrdən əmələ gəlməsi, qastral boşluğun septasız,

yəni arakəsmələrsiz olması, düyünsüz (qanqlilərdən məhrum) sinir sistemi və hiss orqanlarının mövcudluğudur. Digər fərq-ləndirici əlamət - cinsi vəzilərin ektodermada yerləşməsi və hidroid meduzalarda qastral sistemin (daha doğrusu, qastro-vaskulyar sistemin) radial kanallarının saxələnməməsidir. Planuladan sonra gələn primitiv sürfə-*aktinula* - ağız, qolcuqlar, aboral qütbədə isə hiss kirpikciklərinin topasının olması ilə fərqlənir.

Hidrozoalar iki yarımsinfi əhatə edirlər: Hidroidlər (*Hydroidea*) və Sifonoforlar (*Siphonophora*).

**Hidroidlər (*Hydroidea*) yarımsinfi.** Yarımsinif kolonial və tək yaşayan polip formaları, o cümlədən hidroid meduzalarla təmsil olunur. Kolonial poliplər monomorf (eynitipli fərdlər-zoidlərdən təşkil olunmuş), dimorf, nadir halda isə polimorf ola bilirlər. Həyat tsikllərində meduza-polip nəsillərin növbələşməsi ilə yanaşı bəzən də yalnız bir formanın inkişaf etdiyi növlərə də rast gəlinir.

Hidroidlərə xüsusi dalayıcı hüceyrələr *knidoblastların* olması səciyyəvidir. Həmin hüceyrələrdə dalayıcı kapsulalar – *knidilər* və ya *nematosistalar* formalaşır. Belə orqanellaların olması hidroidləri digər heyvanların hücumundan qoruyur və şikar (ibtidai xərcəngkimilər, su onurğasılarının sürfələri və s.) tutmağa imkan yaradır.

Entodermanın epiteli-əzələ hüceyrələri ektodermada olanlardan fərqlənirlər. Belə ki, onlar faqositəetmə qabiliyyətinə malikdirlər. Bu hüceyrələr əmələ gətirdikləri psevdopodilər (yalançı ayaqlar) vasitəsilə, qida hissəciklərini tutub, sitoplazma daxilinə ötürürülər.

Bağışsaqboşluqlularda qeyri-cinsi çoxalmanın bir neçə növü məlumdur: 1) eninə bölünmə (madrepor mərcanlarda); 2) uzununa bölünmə (adi bölünmə tipidir); 3) tumurcuq əmələ-gətirmə yolu ilə; 4) nadir halda müşahidə edilən *laserasiya* vasitəsilə, yəni qopmuş kiçik hissəcik yeni fərdin formalaşması (aktiniyada).

Hidralar əsasən qeyri-cinsi (tumurcuqlama yolu ilə) və cinsi yolla çoxalırlar. Cinsi çoxalma soyuqlar düşən vaxta təsadüf edir.

Dəniz hidroidləri daha mürəkkəb quruluşa malik olamları ilə fərqlənirlər. Onlar əsasən koloniya halında inkişaf edirlər, yəni nadir halda tək yaşayan formalara da rast gəlinir. Məsələn, hidroid *Obelia*-ni fərqləndirən xüsusiyyətlər ağız boşluğunun çox sayıda qolcuqlarla əhatə olunmuş xüsusi ağız gövdəciyinin ucunda yerləşməsi və bütün hidrantlar üçün ümumi olan qastral boşluğun olması təşkil edir.

Koloniyanın ektoderması skelet, üzvi örtük qatını *peridermam* ifraz edir ki, o, dayaq və mühafizə funksiyasını yerinə yetirir. Koloniyanın budaqları üzərində həmin örtük qatı elastikiyi təmin edən köndələn büküşlər əmələ gətirir. Periderma hidrantlar ətrafında mühafizə zəngini və ya *hidrotekani* formalasdırı.

Koloniyanın digər qrup üzvləri *blastostililər* adlanır. Blastostililər ağızsız və qolcuqlarsız budaqcıq formasındadır. Blastostili üzərində meduzalar inkişaf edib, ayrırlırlar. Lakin bəzi poliplərdə meduzalar ayrılmayıb, meduzoidlərə çevrilirlər ki, sonradan onlardan cinsi vəzilər, yəni cinsi vəzilər inkişaf edir.

Adətən meduzalar ayricinslidirlər və cinsi dimorfizm bu formalarda aydın şəkildə biruze vermir.

Meduzaların cinsi vəziləri, yəni cinsi vəziləri subumbrelənin ektodermasında qastrovaskulyar sistemin radial kanallarının altında və ya ağız xortumcuğu(saplığının) üzərində inkişaf edir. Hidromeduzanın simmetriyasına müvafiq olaraq (4 və 8-şüalı) radial kanallar, cinsi vəzilər və qolcuqların sayı olur.

Dəniz hidroidlərini səciyyələndirən xüsusiyyətlərdən biri də həyat tsiklində cinsi və qeyri-cinsi nəsillərin növbələşməsidir.

Hidroidea (*Hydroidea*) yarımsinfi bir neçə dəstələrə böllünür: Leptolidlər (*Leptolida*), Hidromərcanlar (*Hydrocorallia*), Xondroforalar (*Chondrophora*), Yelkənlilər (*Vellella*), Traxilidlər (*Trachylida*), Hidralar (*Hydrida*). Əsasən Leptolidlər, Xondroforalar, Traxilidlər və Hidralara daha çox yer verilir.

Hidroidealər arasında metagenetik kolonial dəstə olan *Leptolida* lar xüsusi əhəmiyyət kəsb edirlər. Koloniyada polipoid və meduzoid fəndlər mövcuddur. Koloniya üzvi skelet

ifraz edir. Son illər hidroid koloniyalardan bioloji fəal maddələr əldə edirlər. O cümlədən *Obelia* cinsindən olan növlərdən (xüsusən Aralıq dənizi və Qara dənizdə inkişaf edənlərdən) təbabətdə biodiaqnostikada istifadə olunur.

Traxilidlər əsasən meduza formasında, nadir halda polip şəklində mövcud olurlar. Traximeduzalar adlanan bu heyvanlar dənizdə üzən formalardır. Parazit növləri də məlumdur məsələn, *Cunina* meduzalarda, *Polypodium hydriforme* nərə balığının kürüsündə parazitlik edirlər.

**Sifonoforlar (Siphonophora) yarımsinfi** nümayəndələri (müxtəlif forma və ölçülərə malikdirlər) polimorf koloniyalar əmələ gətirirlər (*polimorfizm*).

Sifonoforların həm gövdə, həm də fəndləri ektoderma, entoderma və mezoqleydən təşkil olunmuşdur. Kolonianın gövdəsi boşdur və bütün fəndlərin qastral boşluqlarını ümumi qastrovaskulyar sistemdə birləşdirir. Kolonianın zirvəsində hava qovuqcusu *pnevmatofor* yerləşir. Bu, üzgəc, yelkən və hidrostatik aparat funksiyalarını yerinə yetirən modifikasiyaya uğramış meduzoid fərddir. Pnevmatoforan altında üzmə zənglər - *nektoforlar* yerləşir. Bu, ağız, qolcuqlar və hiss orqanlarından məhrum olan meduzoidlərdir. Onların əsas funksiyası isə hərəkətdir. Kolonianın gövdəsinin digər hissəsində müxtəlif funksiyaları yerinə yetirən fəndlər *kormidilər* yerləşir. Kormidilərin quruluşuna daxildir: *qapaqcıq*, *qastrozoid*, *palpon*, *sistozoid* və *qonofor*. Qapaqcıq, kormidini örtən şəkildəyişmiş yastı polipdir. Qastrozoid ağızlı qidalandıran polipdir. Bu polipin əlavə elementi, dalayıcı hüceyrələrlə təchiz olunmuş *kəməndcikdir*. Nəhayət, qonoforalar cinsi məhsulları əmələ gətirən şəklini dəyişmiş meduzoiddir.

Sifonoforların koloniyası ayriçinsli və hermafrodit ola bilər. Bəzi sifonoforlarda koloniyadan meduzalar ayrıla bildiyi üçün nəsillərin növbələşməsi müşahidə edilir: polimorf koloniya və meduzalar.

**Sifoid meduzaları (Scyphozoa) sinfi.** Sifomeduzalar dəniz bağırsaqboşluqluların üzməyə ixtisaslaşmış qrupudur. Yəni onların həyat tsiklində meduzalar forması polipə nisbətən da-

ha yaxşı inkişaf etmişdir. Polip fazası ya qısamüddətli olur, ya da tamamilə olmur.

Sifoid meduzaların quruluşu hidroid meduzalara oxşasa da mürəkkəbliyi ilə fərqlənir. Səciyyəvi xüsusiyyətlərdən biri mezoqleyanın hüceyrəvi elementlərlə zəngin olmasıdır. Adətən sifomeduzalar iriölçülü olurlar, onların yelkəni velüm olmadığı üçün hərəkət çətir divarının yığılib-açılması yolu ilə həyata keçirilir. Sinir sistemi çox yaxşı inkişaf etmişdir, ayrıca sinir düyünlərinə, hiss orqanlarına malikdir ki, birlikdə bunlar xüsusi kompleksi *ropaliləri* formalaşdırırlar. Cinsi vəzilər-cinsi vəzilər entodermada formalaşır. Qastrovaskulyar sistem mürəkkəbdür: şaxəli və şaxəsiz radial kanallar və qastral saplarla, yəni dörd ədəd arakəsmə ilə kameralara bölünmüş mədədən ibarətdir.

Sifomeduzalar azsaylı sinifdir, cəmi 200 növü məlumdur. Lakin bu növlərin say tərkibi dənizlərdə çox yüksək olur. Sifomeduzaların çox növü qida mənbəyi kimi, əsasən Çin və Yaponiyada vətəkə əhəmiyyətlidirlər. Bu meduzalar, müxtəlif forma və ölçülərə malikdirlər. Ən iri növü *Cyanea arctica* (köndələn uzunluğu 2 m, qolcuqlarının ölçüsü ilə 20-30 m), ən geniş yayılmış növü isə *Aurelia aurita* - ni (40 sm) göstərmək olar.

Sifomeduzalarda cinsi vəzilər mədənin entodermasında, cibciklərində formalaşır və onlar nalşəkilli formada olur. Meduzalar ayricinslidirlər. Mayalanma su mühitində baş verir. Mayalanmış yumurtalardan *planula* sürfəsi inkişaf edir.

Sifomeduzaların *həyat tsikli* fərqlidir. Onlarda *metagenez* – cinsi və qeyri-cinsi nəsillərin növbələşməsi müşahidə edilir. Lakin qeyri-cinsi çoxalma gedən polipoid nəsil qısamüddətlidir. Mayalanmış yumurta hüceyrəsindən inkişaf edən *planula* dibə oturur və *sifistoma* adlanan polipə başlanğıc verir. Sifistomalar tumurcuq əmələ gətirə bilirlər. Onların bədənində köndələn çəkmələr, bölünmələr (strobilyasiya) yolu ilə *strobilalar* formalaşır. Strobilalar cavan, diskşəkilli meduzalar *efiralara* başlanğıc verir. Onlardan isə yetkin sifomeduzalar inkişaf edir.

Sifomeduzalar müxtəlif plankton onurgasızlarla, bəzən isə balığ körpələri ilə qidalanırlar. Bu sinif beş dəstəyə ayrıılır:

Oturaq meduzalar (*Stauromedusae*), Kubomeduzalar (*Cubomedusae*), Tacmeduzalar (*Coronata*), Yelkənmeduzalar (*Semaeostomeae*), Kökağız meduzalar (*Rhizostomida*).

**Oturaqmeduzalar (*Stauromedusae*)** azsaylıdırlar. Nümayəndələrindən lüsernariyanı (*Lucernaria*) göstərmək olar ki, bədəninin aboral nahiyyəsində xüsusi saplaq ayaqcıq vasitəsilə substrata birləşir. Bunlar adətən fəal yırtıcılardır.

**Kubomeduzalar (*Cubomedusae*)** dördbucaqlı çətirə, dörd ropaliyə və dörd qolcuğa malik olan meduzalardır. Bəziləri, hətta insan üçün olduğca zəhərlidirlər. Məsələn, tropik növlər dən Avstraliya və İndoneziya sahillərində rast gəlinən xiropsalmusu (*Chiropsalmus*) göstərmək olar ki, öldürүcü «dalama yanış» törədə bilir.

**Tacmeduzalar (*Coronata*)** çətiri köndələn istiqamətdə çəkilmiş, böyük dərinliklərdə yaşayan meduzalardır (*Atolla*, *Periphilla*). Ropaliləri və qolcuqları xüsusi həlməşikşəkilli çıxıntı – sokollar üzərində yerləşir.

**Yelkənmeduzalar (*Semaeostomeae*)** çoxsaylı dəstədir. Bu meduzaların çətiri yasti və çox sayda çıxıntılı, yəni qolcuqlu olur. Bura *Aurelia aurita*, *Cyanea capillata* daxildir.

**Kökağız meduzalar (*Rhizostomida*)** çox iriölçülü, fəal üzən tropik meduzalardır. Çətirləri qabarıq, ağız pərləri birləşmiş və six büküslüdür. Çətirin kənarında qollar olmur, ona görə də qidalanma zamanı ağız pərlərinin əmələ gətirdiyi süzücü aparat planktonun tutulmasına xidmət edir. Qara dənizdə yaşayan kökağız meduza *Rhizostoma pulmo*, Yaponiya və Çində qida kimi istifadə olunan ropilema *Rhopilema esculenta* belələrinindəndir.

**Mərcan polipləri (*Anthozoa*) sinfi.** Bu növlər yalnız dənizlərdə yaşayan, nadir halda tək, əsasən isə koloniya halında mövcud olan mərcan polipləridir. Bu sinfin nümayəndələri, suyun temperaturu 20°C dən aşağı olmayan tropik dənizlərdə 20 m dərinlikdə, qidanın (planktonun) çox olduğu bir mühitdə inkişaf edirlər.

Mərcan poliplərinin ölçüləri çox böyük olur və mezoqley qatı güclü inkişaf etmişdir. Növlərin çoxunda ya kirəcli, ya da

buynuz maddəsindən ibarət olan skelet vardır. Skelet ektodermada formalaşdırıqda xarici (altışüalılarda *Hexacorallia*), mezoqleyaya əmələ gəldikdə isə daxili (səkkizşüalılar *Octocorallia*) olur.

Bundan əlavə, qastral boşluq xüsusi arakəsmələrlə – septalarla kameralara bölünmüştür. Septaların sayı qolların sayına müvafiqdir. Qamçılı novçalar *sifonoqliflərlə* təchiz olunmuş ektodermal mənşəli udlağa malikdirlər. Sifonoqlif qastral boşluğuna axınının keçməsini tənzimləyir. Eninə və uzununa yerləşən əzələləri formalaşdırıran xüsusi *azələ hüceyrəsi* mövcuddur.

Antozooların *sinir sistemi* ağız diskinin ətrafında six sinir kələfi əmələ gətirir. Mərcan poliplerində cinsi vəzilər entodermada formalaşır. Coxalmaları qeyri-cinsi və cinsi yolladır. İnkişafları metamorfozla keçir və sürfə - *planula* əmələ gəlir. Antzoalara *nəsillərin növbələşməsi xas deyildir*. Bu sinfin nümayəndələrində şüali simmetriyanın ikiyansimmetriyaya keçidin əlamətləri görünür.

*Anthozoa* sinfinə iki müasir Səkkizşüali (*Octocorallia*), Altışüali (*Hexacorallia*) mərcan polipləri və üç tamamilə nəсли kəsilmiş yarımsiniflər Dördşüali (*Tetracorallia*), Tabulyatlar (*Tabulata*), Heliolitidlər (*Heliolitidae*) daxildir.

Poliplərin bədəni silindrik formadadır. Tək formalar substrata döşənək (qaидəsi) vasitəsilə, koloniya əmələ gətirənlər isə koloniyaya *senosarka* birləşirler. Polipin oral qütbündə yerləşən ağız, qastral boşluğun daxil olduğu qolcüqlarla (sayı yarımsinfə müvafiqdir: səkkizşüalılarda 8 ədəd, altışüalılarda isə 6 ədəd olmaqla) əhatə olunmuşdur.

Mərcan poliplerinin qastral boşluğunu fərqləndirən əlamət - septalarla kameralara bölünməsidir. *Septalar* entodermanın yan büküsləridir ki, hər biri ikiqat entodermadan və onların arasında yerləşən əzələ hüceyrəli mezoqleyadan təşkil olunmuşdur. Septaların sərbəst ucu qastral boşluğun mərkəzinə doğru yönəlmüşdür.

Ağız, ektodermal döşənəkli, büküslü udlağa açılır. Səkkizşüalılarda udlaq dəliyinin bir tərəfində *sifonoqlif* daimi hərəkətdə olan kirpikli novça yerləşir. Altışüalılarda isə iki ədəd

sifonoqlıf vardır ki, onlar udlaq dəliyinin hər iki tərəfində yerləşirlər. Udlaqdan aşağıda isə septalar birləşmir və «mədəni» əmələ gətirirlər. Septaların kənarları qalınlaşaraq, büküslüdür, üzəri dalayıcı və həzm hüceyrələri ilə təchiz olunmuşdur. Buna görə də onları *mezenterial saplar* adlandırırlar. Polipin mədəsinə düşmüş qida-şikar, mezenterial saplarla tutulur və dalayıcı hüceyrərlərə öldürüldükdən sonra həzm hüceyrələrinin ifraz etdiyi fermentlərin təsiri altında parcalanır.

Poliplərin çoxu planktonla, digərləri isə qolcuqlar vətəsilə tutduqları kiçik heyvanlarla qidalanırlar. Əsasən oturaq həyat tərzinə malik olan mərcan poliplərində skeletin olması səciyyəvidir. Skelet elementləri xüsusi hüceyrələr *skleroblastlar*-da formalaşır. Bu skelet iynələri bir-biri ilə və ya buynuz maddəsilə birləşərək, koloniyanın skeletini əmələ gətirirlər. Altışüllarda isə skelet ektoderma tərəfindən ifraz olunur, xaricidir. Nadir halda daxili skeletə rast gəlinir və ya tamamilə skelet olmur. Lakin mərcan polipləri arasında skeleti olmayan növlərə də rast gəlinir (məsələn aktiniyada).

Mərcan poliplərində qeyri-cinsi çoxalma tumurcuqlama və eninə, uzununa bölünmə yol ilə həyata keçirilir.

Cinsi çoxalmadan əvvəl septaların entodermasında *cinsi vəzilər* formalaşır. Poliplər adətən ayricinsli olurlar. Poliplərin çoxuna metamorfozla inkişaf xasdır, lakin bəzən inkişaf metamorfozsuz keçir və planula əmələ gəlmir.

**Səkkizşüali poliplər** səkkiz qolcuğa, səkkiz septaya və daxili skeletə malikdir. Tək sifonoqlıfin və septalar üzərində əzələvi novcuğun olması radial simmetriyanın pozulmasına səbəb olur. Bu yarımsinif üç dəstəni birləşdirir: Alcionariyalar (*Alcyonaria*), Buynuz mərcanlar və ya qorqonarılər (*Gorgonaria*), Dəniz lələkləri (*Pennatularia*).

**Alcionariyalar (*Alcyonaria*) dəstəsi** nümayəndələrini yumşaq poliplər də adlandırırlar, çünki skelet inkişaf etmir, əvəzində mezoqleydə spikulalar nizamsız surətdə yerləşirlər. Müxtəlif formalı koloniyalar şaxələnən, dilimli, şarşəkilli və s. əmələ gətirirlər, məsələn alcionariya koloniyası .

**Buynuz mərcanlar (*Gorgonaria*) dəstəsi.** Daxili buynuz skeleti olan növlərdir. Əsasən tropik dənizlərində, nadir halda qütb rayonlarında yaşayırlar. Yelpikşəkilli koloniyalar əmələ gətirirlər. Məsələn, qırmızı mərcanlar *Corallium rubrum* Aralıq, Qırmızı və digər dənizlərdə rast gəlinirlər. Onların üzvi skeleti kirəcləmiş və qırmızı rənglidir.

**Dəniz lələkləri (*Pennatularia*) dəstəsi** nümayəndələri lələkşəkilli koloniyalar əmələ gətirirlər. Azsaylıdırlar 300 növ. Bəziləri, məsələn *Umbrella encrinus* 2,5 m hündürlükdə olan koloniyalar əmələ gətirməklə, Şimal Buzlu okeanda yaşayır.

**Altışüali mərcanlar (*Hexacorallia*) yarımsınıfi** beş dəstəni əhatə edir: Aktiniyalar (*Actiniaria*), Seriantariya (*Ceriantharia*), Zoantariya (*Zoantharia*), Antipatariya (*Antipatharia*), Madrepor mərcanlar (*Madreporaria*). Onlardan Aktiniyalar (*Actiniaria*) və Madrepor mərcanlar (*Madreporaria*) xüsusi əhəmiyyət kəsb edirlər.

**Aktiniyalar** tək poliplərdir.. Adətən skeletləri olmur, ona görə də zəif hərəkət etməyə qadirdilər. Onlar fəal yırtıcılardır, balıq körpələrini məhv edirlər.

**Madrepor mərcanlar (*Madreporaria*) dəstəsi** nümayəndələri tək və kolonia əmələ gətirən poliplərdir. Onlara güclü ki-rəcli skeletin olması xasdır və onlar əsas rifəmələğətirənlərdir.

Bağırsaqböşlüqluların əhəmiyyəti çox böyükdür. Belə ki, dünya okeanında bu heyvanlar qidalanma zəncirində əsas halqalardan birini təşkil edirlər. Xüsusən də plankton ilə qidalandıqları üçün dəniz suyunun təmizlənməsində əvəzsiz rol oynayırlar. Mərcan polipləri biosferada kalsiumun dövriyyəsi və çöküntü səxurların formallaşmasında böyük əhəmiyyət kəsb edirlər. Bağırsaqböşlüqluların çoxu vətəkə əhəmiyyətlidirlər, meduzalar əsasən Yaponiya və Çində qida mənbəyi kimi istifadə edilir, mərcanların çoxundan kolleksiya materialı və bəzək əşyalarının hazırlanmasında istifadə olunur.

Mərcan polipləri təkamül nəticəsində çox geniş spektrli polipoid formaları əmələ gətirmişdir: tək, koloniya, skeletsiz, skletli, metagenezsiz inkişaf edənlər.

Bağırısaqboşluqlular kembri dövründən əvvəl mövcud olmuşlar. Belə ki, Y.A.Orlova görə, hazırda bağırısaqboşluqluların qazıntı halında 20000 növləri məlumdur. Lakin bu heyvanların mənşəyi və filogeniyasını dəqiqliklə təsdiqləyən məlumatlar yoxdur. Yalnız morfoloji, ekoloji və ontogenetik məlumatların müqayisəli analizi əsasında bağırısaqboşluqluların mənşəyi və təkamülü haqqında mülahizələr irəli sürürlür.

Bu baxımdan, İ.İ.Meçnikov, V.N.Beklemişev, D.V.Namovun fikirləri olduqca qiymətlidir. Bu alımlərin fikrincə, bağırısaqboşluqluların uzaq əcdadı planulayaoxşar, bədəni ikiqatlı kisəşəkilli, sərbəst üzən çox hüceyrəlikzə olmuşdur. İlk-bağırısaqboşluqlular isə metagenezsiz inkişaf edən tək poliplər idi, çünki koloniya əmələ gətirən formalar və meduzalar bir çox əlamətlərinə görə, təkamülçə daha çox inkişaf etmiş orqanizmlərdir. Hidroidlərin təkamülü koloniyalar və meduzaların əmələgəlməsi ilə nəticələnən metagenezin formalaşması yolu ilə getmişdir. Bəzi dəniz formalarında skelet inkişaf etmişdir. Digərləri isə şirinsu mühitinə keçmə ilə əlaqədar olaraq, quruluşca sadələşmiş və həyat tsikllərini dəyişmişlər. Məsələn, hidrada (*Hydrida*) meduza mərhələsi yoxdur.

Mərcan poliplərinin isə təkamül nəticəsində, metagenezsiz inkişafi qoruyub saxlamaqla, skeletli və skeletsiz tək və kolonial formaları əmələ gəlmişdir. Sifoid meduzalar ola bilsin ki, təkamülü, metagenezsiz inkişaf edən tək poliplərdən meduzaları əmələ gətirən metagenetik poliplər istiqamətində keçmişlər. Sonradan sifoidlərin çoxu həyat tsiklində polipoid mərhələni itirmişlər və yalnız cinsi yolla çoxalmağa başlamışlar.

### Daraqlılar tipi (*Ctenophora*)

Uzun müddət daraqlıların sistematik vəziyyəti qeyri-müəyyən olmuşdur. Yalnız 1929-cu ildə zooloq Eşsols onları Bağırsaqboşluqlulara aid etmişdir. Lakin daraqlılarda dalayıçı hüceyrələrin olmaması və bir sıra digər qurulus xüsusiyyətləri xasdır, ona görə də zooloq Qatçek onları sərbəst tip halında formalaşdırılmışdır.

Bu tipin nümayəndələri demək olar ki, bütün dənizlərdə rast gəlinirlər. Ən kiçikölçülü formaları 2-3 mm, ən böyüklər iəs 3 m-ə qədər (zöhrə kəməri *Cestus veneris*) ola bilirlər. Daraqlıların çoxuna üzən, yəni *pelaqobiont* formalar xas olsa da onlardan bəziləri sürünmə və oturaq həyat tərzinə ixtisaslaşmışlar. Belə formaları *bentobiontlar* adlandırırlar.

Daraqların quruluşunda olan səciyyəvi xüsusiyyətlər bir sıra təkamül ilə bağlı olan məsələlərin aydınlaşdırılmasında böyük rol oynamışdır. Bədən 2-şüali simmetriyaya malikdir. Bununla belə bəzi orqanların (radial kanallar, qapaq lövhələri, cinsi vəzilər) yerləşməsində 4- və 8-şüalılıq biruzə verir. Bu heyvanların *aboral* adlanan unikal orqanı vardır. Aboral orqan, hissi hüceyrələrdən ayrılan 4 ədəd əyri qövscüklərdən ibarətdir. Bu qövscüklər bir-birinə birləşmiş uzun kirpikciklərdən əmələ gəlmüşdir. Qövscüklər arasında kalsium fosfat dənəcikləri şəklində olan *statolit* yerləşir. Statolitin birləşdiyi hissi hüceyrələr bədənin vəziyyətinə uyğun olaraq, təzyiqin dəyişilməsinə qarşı həssasdırlar. Bütün bu konstruksiya sanki qapaq, yəni bir-biri ilə birləşmiş kirpikciklərdən ibarət olan zəngvari örtükə örətülümüştür. Lakin müvazinət orqanı olmaqla yanaşı bu törəmə hərəkət orqanları *daraq lövhələrin* işini də tənzimləyir, çünki qövscüklərin əsası daraq lövhələri ilə əlaqədardır. Bu zaman əzələ liflərinin yiğilması yalnız suda hərəkətin istiqamətini dəyişir.

Daraqlarda tapılan əzələ hüceyrələri mənşəyinə görə üçüncü rüseyim təbəqəsi mezodermanın deyil, təcrid olunmuş və epiteliləşmiş periferik faqositoblastdan (İ.İ.Meçnikova görə entoderma mərkəzi, mezoderma isə periferik faqositoblast, ektoderma - kinoblast adlandırılır) formalaşır. Əzələ hüceyrələri daha çox yiğilib-açılmış qabiliyyətinə malik olan və sakit halda xüsusi qında gizlənən palplarda inkişaf etmişdir. Qolların epitelisi üzərində çox sayıda yapışqanlı hüceyrələr yerləşir ki, bunların vasitəsilə daraqlılar kiçik plankton orqanizmləri tuturlar. Yapışqanlı hüceyrələrin iç tərəfində qolların əzələ liflərinə birləşən spiral sapı vardır ki, onun vasitəsilə şikar saxlanılır.

Aboral orqanın altında sinir kələfi yerləşir. Qövscüklərin əsasından 4 sıra şaxələnən səyirici epiteli şırımı keçir. Şaxələnmə nəticəsində əmələ gələn 8 sıra titrək şırımlı 8 sıra avar (kirpikli) lövhələrə keçir, görünür ki, bu yolla titrək epiteli aboral orqanın qıcıqlarını hərəkət orqanlarına çatdırırlar. Deməli, kirpikli lövhələrin sıraları aboral orqanla birlidə hissi və hərəki fəallığa malik olan xüsusi hərəkət sistemini formalaşdırırlar.

Daraqlıların sinir sistemi diffuz tiplidir. Sinir hüceyrələrin toplusu aboral orqanın altında, həmçinin ağız ətrafında və kirpikli lövhələrin altında yerləşir.

Daraqlılarda meduzalarda olduğu kimi, mezoqley çox yaxşı inkişaf etmişdir. Bəzən bu heyvanlar çəhrayı rəngli olub, qaranlıqda işıqsəçmə qabiliyyətinə malikdirlər. Dənizdə bu xüsusiyyət əhəmiyyət kəsb edir, belə ki, bir fərdin digərini tapmasına şərait yaradır.

Daraqlıların çox mürəkkəb qastrovaskulyar sistemi vardır. Bu sistemə ektodermal mənşəli udlaq və entodermal mənşəli mədə, ondan ayrılan kanallar aiddir. Daraqlıların ağızı və udlağı yarıqşəkillidir. Ağız oral qütbə yerləşir və udlağa açılır. Adətən daraqlılar üzərkən oral tərəfi ilə öne doğru istiqamətlənərək üzürlər. Lakin bəzi daraqlılarda əsasən də ağız-ətrafi pərlərin yığılib-açılması yolu ilə üzən növlərdə aboral orqan, hərəkət zamanı öndə yerləşir.

Udlağın yerləşdiyi simmetriya müstəfisi *udlaq müstəvisi* adlanır. O qədər də böyük olmayan mədə, yastıdır. Yastı mədə müstəvisi *buynuzcuq* və ya *palp müstəvisi* adlanır, çünkü palpaların əsasından keçir. Mədədən kanallar ayrılır. Bir kanal aboral qütbə yönəlib, ucda 4 şaxə əmələ gətirir. Bunlardan ikisi kor, ikisi isə aboral orqanın yanlarında dəliklərlə xaricə açılırlar. Daraqlıların qastrovaskulyar sistemində ağız dəliyindən başqa, əlavə dəliklərin olmasını, təkamül nöqteyi-nəzərindən, primitiv çoxhueyərəlilərdə anal dəliyini əmələ getirmə cəhdii kimi qiymətləndirmək olar. Kor kanallar, oral qütbə doğru yönənlərək udlağın yanlarında yerləşirlər. Mədədən ayrılan digər iki kanal ekvatorial müstəvi üzərində (səviyyədə) yerləşərək, iki dəfə dixotomik şaxələnirlər. Nəticədə, əmələ gələn 8 radial kanallar, qütblərdə kor qurtaran 8 meridional kanallara keçir.

Meridional kanallar kirpikli lövhələrin sıraları altında yerləşir və onların hərəkəti zamanı tələb olunan qidalı üzvi birləşmələri çatdırır. Qidanın həzmi, entodermada yerləşən vəzli hüceyrələrin ifraz etdiyi həzm fermentlərinin iştirakı ilə geniş udlaqda və mədədə baş verir. Sonra qida, qastrovaskulyar sistemin kanalları vasitəsilə daşınır və entodermanın xüsusi həzm hüceyrələri vasiləsilə mənimşənilir.

Həzmdən başqa, qastrovaskulyar sistem həmçinin qaz mübadiləsi, mübadilə məhsullarının (metabolitlərin) xaric olunması və cinsi funksiyaları da yerinə yetirir. Belə ki, cinsi vəzilər meridional kanalların entodermasında əmələ gəlir. Daraqlılar hermafroditdirlər. Hər bir meridional kanalın divarında yanarda bir toxumluq və bir yumurtalıq yerləşir.

İnkişaf birbaşa və metamorfozsuzdur. Yumurta hüceyrəsi tam, lakin qeyri bərabər bölünür: vegetativ qütbədə iriölcülü makromerlər, animal qütbədə isə kiçikölçülü mikromerlər yerləşir.

2000-ci ildə Azov-Qara dəniz hövzələrindən Xəzər dənizinə *Mnemiopsis leidyi* daraqlısı keçmiş, intensiv surətdə çoxalaraq, 2002-ci ildə artıq vətəgə əhəmiyyətli balıqların ehtiyatının azalmasına səbəb olmuşdur. Balıq kürüsü və körpələri ilə qidalanan bu yırtıcıının qarşısını almaq üçün bioloji mübarizə məqsədilə, digər daraqlının (*Beroe ovata*) Xəzər dənizinə buraxılması barədə Xəzəryanı ölkə alımlarının təklifi qəbul olunmuşdur.

Daraqlılar (*Ctenophora*) iki yarımsinfi – *Tentaculata* və *Atentaculata*, həmçinin bir neçə dəstələrə Sidipkimilər (*Cydippida*), Sürünən daraqlılar (*Platyctenida*), Dəniz xiyarları (*Beroidea*), Lentşəkilli daraqlılar (*Cestida*), Çıxıntılı daraqlılar (*Lobiferida*) bölünürülər.

## Bölmə II. İkiyansimetriyalılar (*Bilateria*)

Bu bölmənin əhatə etdiyi bütün metazoalar ikiyansimetriyaya malikdirlər. Onları şüalılardan fərqləndirən cəhətlərdən biri də 3-qatlı olmasıdır, yəni bədənləri üç embrional vərəqlərdən ektoderma, entoderma və mezodermadan inkişaf edir. İkiyanlı simmetriya həyat tərzi ilə bağlı olaraq formalaşır:

bu heyvanlar üzən formadan sürünenlərə keçmişlər ki, bununla əlaqədar olaraq, onların bədənlərinin ön, arxa, bel və qarın nahiyyələri, həmçinin sağ və sol tərəfləri fərqləndirilir. Ağız dəliyi qarın (ventral) nahiyyəyə yerini dəyişmişdir. Ən primitiv formalarda isə ağız, bədənin arxa ucuna yaxın yerdədir. Lakin daha proqressiv formalarda hərəkətləri önə yönəldiyi və şikarı yaxşı tutmaq üçün o, bədənin ön ucunda yerləşir.

İkiyansimetriyalı heyvanlar 2 böyük yarımbölməyə ayrılır: Bədən boşluqsuzlar və ya Selomsuzlar (*Acoelomata*) və Selomlular (*Coelomata*). Selomsuzlarda daxili orqanlar arasında sıx olmayan birləşdirici toxuma hüceyrələri parenxima yerləşir ki, əgər bu hüceyrələr dağılsa, epitelial divarı olmayan ilk bədən boşluğu əmələ gələcəkdir. Bədən boşluğu olanlarda, yəni selomlularda xüsusi epiteli seloteli divarı vardır.

### **Yarımbölmə Selomsuzlar (*Acoelomata*)**

Bu yarımbölməni ibtidai qurdlar təşkil edir ki, onların bədəni ikiyansimetriyalıdır və ikinci bədən boşluğu, selom yoxdur. Bura 3 tip qurdlar aiddir: Yasti (*Plathelminthes*), İlkbədənboşluqlular və ya Yumru qurdlar (*Nemathelminthes*) və Nemertinlər (*Nemertini*).

#### **Yasti qurdlar tipi (*Plathelminthes*)**

Bu tipin nümayəndələrinin bədəni çox vaxt dorsoventral, yəni bel-qarın istiqamətdə yastılanmış olduğu üçün lövhə və lentşəklindədir. Sərbəst yaşayan növlərlə yanaşı daha çox sayda parazitlik edən nümayəndələri vardır.

Bu qurdılara xas olan fərqləndirici xüsusiyyətlərdən biri kimi, bədənin dəri-əzələ kisəsinə malik olmasını göstərmək olar. Dəri birqatlı epitelidən və ya bəzi növlərdə sürfə epitelisi hesabına formalasən ibtidai *sinsitidən* ibarətdir. Sərbəst yaşayışlarda epitelii kirpiklidir. Yerləşməsinə görə əzələlər həlqəvi, uzununa, diaqonal, dorsoventral kimi fərqləndirilirlər, nəticə-

də yasti qurdлara müxtəlif tipli hərəkət formaları yiğilib-açılma, burulma, dalğavari əyilmə xasdır.

Yasti qurdлarın daxili orqanlarının arasını dolduran parenxima mezodermal mənşəlidir. Həzm sistemi arxa bağırsaqdan məhrumdur, deməli anal dəliyi yoxdur. Lakin primitiv formalarda (*Acoela* bağırsaqsız planariyalar) və endoparazitlərdə bağırsaq olmur. Cox vaxt yasti qurdлarın orta bağırsağı saxələnmiş formadadır.

Sinir sistemi *ortoqon tipdədir*, yəni bir cüt beyin düyüni və onlardan ayrılan bir neçə cüt sinir sütunlarından ibarətdir ki, bunlar da komissuralar (köndələn bağ liflər) vasitəsilə birləşərək, şəbəkəformalı sistemi əmələ gətirir. Hiss orqanları (gözlər, statositlər və hiss hüceyrələri) yalnız sərbəst yaşayan növlərdə inkişaf etmişdir.

İlk dəfə yasti qurdлarda formalasən ifrazat sistemi ektodermal mənşəli *protonefridilərdir*. Lakin primitiv formalarda parenximanın bəzi hüceyrələri, *atrositlər* metabolitləri özlərində toplamaqla, ifrazatı həyata keçirirlər. Protonefridilər saxələnən kanalcıqlar sistemidir ki, onların daxili üçündə ulduzşəkilli terminal hüceyrələr (*sirtositlər*) yerləşir. Bu hüceyrələrdən kanalcıqların daxilinə kirpikciklər dəsti sallanır və özünün «titrək alovşəkilli» hərəkəti ilə parenximadan mayenin kanalın məsaməsinə keçməsini təmin edirlər. Süzmə prosesi hüceyrələrin divarında olan uzununa membranalı məsamələrdən reallaşır, kirpikli hüceyrələr isə mayeni kanalcığın məsaməsinə doğru istiqamətləndirir.

Yasti qurdлada ixtisaslaşmış tənəffüs sistemi yoxdur: sərbəst yaşayınlar bədən səthi vasitəsilə, endoparazitlər isə anaerob tənəffüsə malikdirlər, yəni oksigensiz şəraitdə qlikogenin parçalanması - qlikoliz yolu ilə lazımlı enerjini əldə edirlər.

Yasti qurdлar bütün heyvanlar aləmində ən mürəkkəb quruluşlu cinsi sistemə malikdirlər. Onlar hermafroditdir, yəni bir fərddə həm erkək, həm də dişi cinsi vəzilər olur. Dişi cinsi sistem əsasən sarılıq hüceyrələrinin (qidalı birləşmələri, yəni energetik materialı sintez edən) və mürəkkəb cinsi axarların olması ilə fərqlənir. Mayalanma daxilidir, inkişaf isə bir-başa, yəni metamorfozsuz və ya metamorfozla keçə bilir. En-

doparazitlərin həyat tsikli çox mürəkkəbdir: onlara ikicinsli nəsil ilə bir neçə partenogenetik nəsillərin növbələşməsi xasdır (*heterogoniya*).

Yastı qurdlar tipinə müasir sistematikaya görə 9 sinif (üçü sərbəstyaşayanlar və altısı isə parazitlər) aiddir. Lakin bunlardan daha coxsayılıları Kirpikli qurdlar(*Turbellaria*), Sorucu qurdlar(*Trematoda*), Monoqeneylər(*Monogenoidea*), Lentşəkilli qurdalar(*Cestoda*), Sestodakimilər (*Cestodaria*).

**Kirpikli qurdlar (*Turbellaria*) sinfi.** Sərbəstyaşayan formalardır. Dəri örtüyü çox sayıda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazitik növlərdən fərqli olaraq, turbelyariyaların ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur.

Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur.

Kirpikli yastı qurdların əsasən də planariyaların bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları gözlər, statosist, qoxu(iyilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir. Adətən planariyalar bədən əzələsini yiğmaqla sürünlərək hərəkət edirlər.

Turbelləriləri fərqləndirən xüsusiyyət sərbəstüzən blastula mərhələsinin olmamasıdır (yalnız çoxşaxəli planariyalarda Müller sürfəsi mövcuddur) deməli, inkişafları əsasən metamorfozuzdur, yəni bağırsaqboşluqlulardan fərqli olaraq, bunlarda parenximulanın oturaq dib formasına çevrilməsi baş vermir.

Müasir bağırsaqsız turbellərilər, kiçikölçülü dəniz heyvanlarıdır (*Acoela* dəstəsi). Bədənləri bir qat ektodermal mənşəli kirpikli epiteli ilə örtülüdür. Çox vaxt bu hüceyrələr bir-biri ilə birləşirlər və epiteli çökmüş formada, yəni nüvəyə malik olan hissələri bədənin daxilinə doğru, parenximaya asılmış vəziyyətdə olur. Epitelidə çox sayıda vəzli hüceyrələr vardır. Mənşəyinə görə sinir hüceyrələri də bağırsaqsız turbellərilərdə ektodermal epiteli ilə əlaqəlidir, nadir halda bu hüceyrələr diffuz

kələfi əmələ gətirirlər. Bu kələfdə bədənin hər hissəsi hissi, associativ və hərəki sinir hüceyrələrinə malikdir və sərbəst refleksləri həyata keçirə bilir. Bağırsaqsızlar bədənin ön ucunda müvazinət orqanı – statosist, gözlər (adi görmə hüceyrələrindən tutmuş bühlursuz göz almaları formasında ola bilir) və kimyəvi hiss orqanı sayılan kirpikli çuxurcuqlara malikdirlər. Bağırsaqsızların bədən kütləsi faqositoblastik parenximadan ibarətdir. Bu parenximadan əzələ hüceyrələrində ibarət olan bağlar keçir, burada həmçinin sərbəst faqositlər vardır ki, onlardan cinsi hüceyrələr formalasılır. Bağırsaqsızlarda ekskretor funksiya, yəni ifrazat xüsusi amöbvari hüceyrələr tərəfindən həyata keçirilir ki, sonradan bunlar bədəndən dəri vasitəsilə xaric olunur.

Turbellərilərin sinir sisteminin get-gedə mürəkkəbləşməsi «diffuz kələfin» *ortoqon tripli sistemin* formalasmasına gətirib çıxarmışdır. Planariyaların dəri örtüyü hərəkətsiz kirpiklərlə təchiz olunmuş hissi hüceyrələrlə zəngindir. Bu hüceyrələr adətən toxunma və kimyəvi hissi funksiyasını yerinə yetirərlər. Əsas dəstələrin nümayəndələrinin demək olar ki, hamısına gözlərin olması xasdır. Planariyaların gözləri *invertirləşmiş*, yəni *çevrilmiş gözlər adlanır*. Belə formanın piqmentli qədəhi, özünün daxilə doğru əyilmiş hissəsi ilə başın üst tərəfinə yönəlir. Bunun içərisinə isə uclarında işğahəssas hüceyrələr (*retinal*) yerləşən uzun görmə hüceyrələri keçir.

Nisbətən ali quruluşlu turbellərilərin *dəri-əzələ kisəsi*, kirpikli epiteli və onun altında qatlar əmələ gətirən həlqəvi, uzununa, çəpinə (diaqonal) əzələlərlə xarakterizə olunur. Epiteli hüceyrələrinin spesifikliyi, onlarda xüsusi çöp strukturlu *rabditlərin* olmasındadır. Qıcıqlanma nəticəsində rabditlər epitelidən xaricə atılıb, şisir və zəhərli seliyə çevrilirlər ki, bu, mühafizə funksiyasını yerinə yetirməklə yanaşı, şikarın tutulması prosesində də istifadə oluna bilir.

Turbellərilərin əsas dəstələrinin *həzm sistemi* bağırsağın formasına görə fərqlənir. Nisbətən mürəkkəb bağırsağa çoxşaxəli planariyalar (*Polycladida* dəstəsi) malikdirlər. Adətən bu dəstənin nümayəndələrində ağız dəliyi bədənin arxa ucuna yaxın yerləşir və büküslü udlağa açılır. Bu udlaqdan radial

istiqamətdə entodermal bağırsağın çoxsaylı kor şaxələri ayrıılır. Üçşaxəli planariyalarda (*Tricladida* dəstəsi) bədənin orta hissəsində yerləşən udlaqdan üçşaxəli bağırsaq ayrıılır. Düzbağırsaqlılarda isə (*Rhabdocoela* dəstəsi) udlaq bədənin ön ucunda yerləşir və bağırsaq şaxələnmir.

Planariyalarda *ifrazat* prosesi bir sistem formasında bürüzə verir: *protonefridial tip adlanır*. Bu tip ifrazat sistemi bir və ya bir neçə əsas kanallar, onlardan ayrılan çoxsaylı şaxələnən kanalcıqlardan ibarətdir. Bu kanalcıqların sonunda «titrək alovu» xatırladan hərəkətli kirpikli terminal hüceyrələr – *sirtositlər* yerləşir.

Demək olar ki, bütün turbellərilər hermafroditdir. Adətən erkək cinsi sistem çoxsaylı toxum kisəciklərindən və toxumçıxarıcı kanalcıqlardan ibarət olan iki toxumluqla xarakterizə olunur. Dişi cinsi sistem iki ədəd yumurtalıq və onlardan ayrılan yumurta borularından ibarətdir. Yumurta boruları üzərində çox sayıda sarılıqlar yerləşir. Bu sarılıqların ifraz etdiyi sarılıq hüceyrələri inkişaf edən yumurta hüceyrələrinin qidalanması üçün istifadə olunur.

Adətən dəniz planariyalarının (*Polycladida* dəstəsi) inkişafi metamorfozla keçir, yəni mayalanmış yumurtalardan Müller sürfəsi çıxır. Lakin turbellərilərin əksəriyyətinin inkişafi birbaşadır, yəni metamorfozsuzdur. Hətta qeyri-cinsi yolla köndələn bağ vasitəsilə ikiyə bölünən planariya növlərinə dərast gəlinir.

Hal-hazırda turbellərilərin təsnifikasi, özündə 12 dəstəni birləşdirən iki yarım siniflə xarakterizə olunur: Arxooforalar (*Archoophora*) və Neooforalar (*Neoophora*).

Aexooforalar yarımsinfinə çox primitiv planariyalar aiddir ki, bunların sarılıqları olmur və yumurtaları sadədir, inkişafi çox vaxt metamorfozlıdır, müvəzinət orqanı statosist vardır. Neooforalar yarımsinfinin nümayəndələri təkamülçə daha inkişaf etmişlər, belə ki, onlar şirinsu və hətta quruya keçmiş formalardır. Onlarda sarılıqlar mövcuddur və yumurtalar mürəkkəbdir, inkişaf birbaşadır.

**Bağırısaqsızlar (*Acoela*) dəstəsi.** Bunların bağırsağı, protonefridiləri, cinsi axarları, sarılıqları yoxdur. Mezodermal və entodermal mənşəli parenximaya malikdirlər. Cinsi hüceyrələr mezodermal parenximada əmələ gəlir. Bunlar çox kiçikölçülü dəniz növləridir əsasən də litoral zonanın dibində məskunlaşırlar.

**Makrostomidlər (*Macrostomida*) dəstəsi.** Kisəvari bağırsağa malik olan kiçik şirinsu və dəniz turbelləriləridir. Sarılıqları yoxdur.

**Qnatostomulidlər (*Gnathostomulida*) dəstəsi.** Dəniz sahilində, qumda yaşayan, kiçikölçülü, kisəvari bağırsaqlı, udlağında bir cüt xitin çənələri olan, sarılıqlardan və protonefridilərdən məhrum olan növlərdir.

**Coxşaxəlilər (*Polycladida*) dəstəsi.** Sarılıqlardan məhrum olan çox sayıda cinsi vəzli və çoxşaxəli bağırsağa malik növlərdir ki, inkişafçıları metamorfozla müşayət olunur.

**Üçşaxəlilər (*Tricladida*) dəstəsi.** Ən çox növləri olan dəstədir. Nadir halda dənizdə yaşayan formalara təsadüf edilir, əsasən şirinsu növləridir. Tropik planariyalar quruda yaşayır. Sarılıqlar yaxşı inkişaf etmiş, bağırsaq üçşaxəlidir, mürəkkəb cinsi sistemə malikdirlər, yumurtalar mürəkkəb quruluşludur, inkişaf birbaşadır.

**Düzbağırsaqlılar (*Rhabdocoela*) dəstəsi.** Müxtəlif su hövzələri və quruda rast gələn kiçikölçülü (0,5-5 mm) formalardır. Parazitlik edən növləri də məlumdur. Ağız ön ucda yerləşir və bağırsaq düzdür, sarılıqlarla təchiz olunmuş mürəkkəb cinsi sistemə malikdirlər.

**Temnosefalidlər (*Temnocephalida*) dəstəsi.** Tropik şirinsu xərcəngləri, molyuskalar, su tısbağalarının ektoparazitləridir. Quruluşca düzbağırsaqlılara çox oxşardırlar.

**Udonellidlər (*Udonellida*) dəstəsi.** Çox kiçik dəniz turbelləriləridir. Parazitdirlər, xüsusi sormac vasitəsilə sahibin bədənində fiksə olunurlar. Bağırsaqları halqa şəklindədir. Cinsi vəzilər udlaq ətrafında yerləşir, inkişafçıları birbaşadır.

**Sorular (*Trematoda*) sinfi.** Bu sinfin nümayəndələrinin hamısı (4000 növ) endoparazitdir ki, onlardan 40 növü insan parazitləridir. Quruluşca turbellərilərə oxşar olan bu növləri

fərqləndirən xüsusiyyət, yetkin mərhələdə kirpikli örtüyün və gözlərin olmamasıdır. Soruculara sahibin bədəninə yapışmağa xidmət edən sormaclara malikdirlər: *ağız və qarın sormacları*. Sorucuların sormacları forma və ölçülərinə görə fərqlidir, güclü həlqəvi və radial əzələlərlə təchiz olunmuşlar.

Sorucuları fərqləndirən digər xüsusiyyət, olduqca mürəkkəb həyat tsiklinə malik olmalarıdır. Onların həyat ttsiklində bir neçə nəslin növbələşməsi (*heterogeniya tripli*) baş verir: bir cinsi(hermofrodit nəsil) və aralıq sahiblərin bədənində inkişaf edən 2-3 partenogenetik (mayalanmadan reallaşan). Həyat tsiklində yalnız nəsillər deyil, sahiblərin də növbələşməsi müşahidə olunduğu üçün bu qurdları həmçinin *ikiqat inkişaflılar* adlandırırlar.

Sorucuların ölçüsü bir neçə millimetrdən 1,5 m (balıqlarda parazitlik edən növlər) çatır. Qara ciyər sorucusunun (*Fasciola hepatica*) ölçüsü 5 sm-dir. Sorucuların dəri-əzələ kisəsini fərqləndirən əlamət, *tequmentin* çökmüş, kirpiksiz, sitoplazmatik membranlı örtüyün olmasıdır. Tequmentin üzəri büküslü, qabırğalı strukturludur. Bu tripli örtüyün olması sahibin bədənindən qidalı maddələri daha yaxşı sormağa imkan verir.

Örtük qatında olan epiteli hüceyrələrinin əsas hissəsi parenxima daxilinə çökmüş və xüsusi bağlar vasitəsilə üst sitoplazmatik qatla birləşmişdir. Tequmentdə olan həlqəvi və uzununa əzələlər çox yaxşı inkişaf etmişlər və sorucuların mürəkkəb hərəkətlər etməsinə imkan yaradırlar.

*Həzm sistemi* iki hissədən ön və orta bağırsaqdan ibarətdir. Ektoderma ilə döşənmiş ön hissə udlaq və qida borusu ilə xarakterizə olunur. Entodermal orta bağırsaq isə adətən iki şaxəli olur. Digər növlərdə isə orta bağırsaq şaxələrinin reduksiyası baş verə bilir. Adətən bağırsağı yaxşı inkişaf etmiş sorucularda hüceyrədaxili həzm, rudumentar bağırsağa malik olanlarda isə tequment vasitəsilə qidalı birləşmələrin sorulması üstünlük təşkil edir.

Soruculara *ortoqon tripli* sisnir sistemi xasdır: cüt beyin sinir düyünlərindən abız sormacına doğru və bədənin arxa ucuna gedən üç cüt uzununa sinir sütunlarından ibarətdir. Bunlardan iki qarın sinir sütunları daha yaxşı inkişaf etmişlər.

Uzununa sinir sütunları arasında komissuralar (köndələn atmalar) vardır. Parazitizmlə əlaqədar olaraq, hiss orqanları zəif inikşaf etmişdir. Lakin sərbəst yaşayış sürfələrində – *mirasidi-lərdə* bir və ya iki cüt invertirləşmiş (çevrilmiş) gözləri və çox sayıda dəri sensillaları vardır.

İfrazat sistemi *protonefridilərlə* xarakterizə olunur. Cinsi sistem planariyalarda olduğu kimiidir – *hermafroditdir*.

*Erkək cinsi sistem* bir cüt toxumluqdan (qara ciyər sorucusunda saxələnmiş formada olur), onlardan ayrılan iki toxum yolundan (toxumaparıcılar), toxumaticı kanaldan ibarətdir.

*Dişi cinsi sistem*, toxumluqlardan bir qədər arxada yerləşən tək yumurtalıq və ondan ayrılan qısa yumurta borusu, bu isə çox da böyük olmayan kisəciyə *ootipə* açılır. Ootipə qidalı birləşmələrlə zəngin olan hüceyrələrdən ibarət çox sayıda sarılıqların axarları da açılır. Bu qidalı mühit, bir tərəfdən yumurtaların inkişafı, digər tərəfdən isə sərbəst yaşayış sürfələrin inkişafını təmin etmək üçündür. Adətən trematodların sərbəst yaşayış sürfələri qidalanırlar. Ootipdən qısa bir axar – *laurer kanalı* ayrıılır ki, adətən onun vasitəsilə artıq toxumlar xaric edilir. Ootip çox kiçikölçülü qabıq hüceyrələri ilə əhatə olunmuşdur. Bu hüceyrələr toplusu *Melis cismi* adlanır. Sarılıq hüceyrələri ilə əhatə olunmuş, mayalanmış yumurta hüceyrəsi ootipdən burulan kanal şəklində olan *balalığa* keçir və burada mürəkkəb yumurta formalaşır. Balalıq xüsusi dəlik vasitəsilə cinsi kloakaya açılır. Trematodlara adətən çarpez mayalanma xasdır.

Trematodlar sahibin daxili orqanlarında parazitlik edirlər ki, bu mühitdə oksigenin porsial təzyiqi müxtəlif olur. Ona görə də bu parazitlərdə həm aerob, həm də anaerob tipli mübadilə müşahidə olunur.

*Sorucuların hayat tsikli* tipik halda bir neçə nəslin növbələşməsini əks etdirir. Birinci nəsil mayalanmış yumurta zi-qotadan başlanır. Əsas sahibin bədənində formalasan bu yumurta mütləq xarici mühitə suya düşməlidir. Bu zaman yumurdan sürfə *mirasidi* çıxır. Mirasidi, üzəri kirpikli epiteli ilə örtülmüş parenximulanı xatırladır. Ağız və bağırsaqdan məhrumdur. Cüt beyin sinir düyüünü, gözcüklər, protonefridilər və

xortuma açılan rüseym hüceyrələri və ya sahibin toxumasına daxil olmanın təmin edən «keçmə vəziləri» vardır. Merasidinin parenximasında sonrakı nəsillərin rüseymləri olur. Mirasidi xortumunun köməyilə ilbizin bədənini deşir və onun daxili orqanlarına keçir. Bu toxumalarda kirpiklərini, gözlərini, beyini, vəziləri itirir və *sporosistaya* çevrilir. Sporosista örtük qatı vasitəsilə sahib hesabına qidalanır.

İkinci nəsil redilər, sporosistaların partenogenetik törəmələridir. Redilər ağıza, udlığa və bağırsağa malikdirlər. Onların parenximasının dağıılması hesabına formalaşan bədən boşluğununda partenogenetik yolu ilə *serkarilər* əmələ gəlir.

Üçüncü nəsil serkarilərin xüsusi doğuş dəliyi vasitəsilə redilərdən, sonradan isə ilbizlərin bədənindən çıxmazı ilə başlanır. Adətən serkarilər su mühitinə düşürlərsə, fəal, əgər bu nəsil quru mühitində, passiv halda inkişaf edirlər. Həyat tsiklinin bu hissəsi növdən asılı olaraq gedə bilər: əgər tsikl sadələşmiş deyilsə, bu serkarilər ikinci aralıq sahibin bədəninə (su həşəratlarının sürfələri, müxtəlif ilbizlər, balıqlar, çomçəquyuqlar və s.) düşməlidirlər. Burada onlar quyuğu və stileti (keçmə iynəsini) atır, sahibin daxili orqanlarında şəffaf təbəqə ilə örtülüb, sistaya çevrilir. Bu sakitlik mərhələsi olub, *metaserkari* adlanır. Əsas sahib aralıq sahibi yedikdən sonra onun bağırsağında metaserkarilər sərbəstləşirlər, böyüküb *maritalara* çevrilirlər. Maritalar, yəni yetkin hermafrodit fəndlər yumurta qoyurlar ki, bunlardan mirasidilər formalaşır.

**Monogeneylər (Monogenea) sinfi.** Monogeneylər ektoparazitlərdir. Onlar əsasən balıqların qəlsəmə və dərisi üzərində məskunlaşış, parazitlik edirlər. Onların arasında amfibilərin və reptililərin sidik kisəsində parazitlik edən növləri vardır. Monogeneylər bir sıra əlamətlərinə görə trematodlardan fərqlənirlər. Onların fiksasiya orqanı, yəni sormaclar və qarmaqlar *serkomer* adlanan və bədənin arxa ucunda yerləşən lövhə üzərindədir. Ağız və qarın sormacları olmur. Bədənin ön hissəsində 2-3 cüt gözər və bütün bədən üzərində səpələnmiş sensillaları vardır. Protonefridilər 2 kanala və bədənin ön ucunda yerləşən 2 dəliyə malikdir. Trematodlardan fərqli olaraq, monogeneylər hermafrodit cinsi sistemə malikdirlər. Onların cinsi sistemində

Laurer kanal olmur, əvəzində balalıq yolu vardır və toxumlar ootipə onun vasitəsilə çatdırılır, balalıq sərbəst dəliklə cinsi kloakaya açılır. Çoxalma cinsi yolladır, nadir halda partenogenez müşahidə olunur. Həyat tsiklində sahibin növbələşməsi baş vermir. Sürfə sərbəst üzən və gözləri ilə serkomeri olan mərhələdir. Xarici görünüşünə görə sürfə planariyaya oxşayır.

Monogeneylər arasında karp balıqlarının olduqca təhlükəli parazitləri vardır məsələn, *Dactylogyrus vastator*. Ölçüləri 1-3 mm-dir, balığın qəlsəmələri üzərində yerləşib, yetkin formaya qədər inkişaf edir. Monogeneylərin arasında diribala və rən növləri də vardır məsələn, *Gyrodactylus elegans*.

Monogeneylər üçün ən səciyyəvi xüsusiyyətlər ektoparazitmə uyğunlaşma xarakteri daşıyan xüsusi yapışma orqanının olması (serkomer) və həyat tsiklinin sahibin inkişafına müvafiq olaraq, endoparazitmə keçidin olmasına.

**Lentşəkilli qurdalar (Cestoda) sinfi.** Bura aid olan növlərin hamısı, inkişafları sahib dəyişməklə gedən ixtisaslaşmış endoparazitlərdir: onların əsas sahibləri onurğalı heyvanlar olduğu halda, aralıq sahibləri - onurgasızlar, həmçinin onurğahılar da ola bilir. Adətən yetkin fərdlər əsas sahibin bağırşağında parazitlik edirlər. Sürfə fazaları isə aralıq sahibin daxili orqanları toxumalarında inkişaf edir.

Xarici görünüşə görə lentşəkilli qurdalar fərqlənilər, çox vaxt lentşəkilli bədən proqlotidlərə, yəni bugumlara bölünmüş olur. Nadir halda bugumsuz bədənə malik olan formalara rast gəlinir. Bədənin ön ucunda kiçik başçıq *skoleks* yerləşir. Adətən başçığın üzərində növdən asılı olaraq, müxtəlif yapışma orqanları vardır. Parazitik həyat tərzi bir çox sistemlərin zəif inkişafi və ya tamamilə yox olmasına səbəb olmuşdur: sinir sistemi, hiss orqanları çox zəif inkişaf etmiş, həzm, qan damar və tənəffüs sistemləri isə tamamilə yoxdur. Lakin parazitin yüksək məhsuldarlığını təmin edən və onun yaşama imkanlarını artırıran, güclü inkişaf etmiş cinsi sistemi vardır.

Hazırda lentşəkilli qurdaların 3000-ə qədər növü məlumdur ki, onların arasında insan və ev heyvanlarında parazitlik edən təhlükəli növləri mövcuddur.

Sestodların bədəni uzununa dərtilmiş halda olub, ölçüləri 1mm-dən 12 m çatır. Adətən bədən 3 hissədən skoleks, boyuncuq və bugumlu strobiladan ibarətdir. Yalnız baliqlarda parazitlik edən «mixəkcik» *Caryophyllaeus laticeps*, qayış qurd *Ligula intestinalis* in bədəni bugumlara ayrılmır.

Lentşəkillilərin növündən asılı olaraq, başın quruluşu və yapışma orqanı fərqlidir: öküz soliterində (*Taeniarhynchus saginatus*) başçığın üzərində yalnız dörd ədəd sormac olduğu halda, donuz soliterində (*Taenia solium*) dörd sormacla yanaşı başın ön tərəfində xüsusi xitin qarmaqcıqlı tac vardır. Enli lent qurdunda (*Diphyllobothrium latum*) skoleksinin yanlarında yarıqşəkilli sormaclar botrialar, «mixəkcik» qurdunda (*Phyllobothrium vaccarii*) daha mürəkkəb quruluşlu dörd ədəd botridilər(əlavə yapışma aparıcı ilə təchiz olunmuş uzunsov sixici orqan) mövcuddur. Adətən skoleks 1 mm qədər ölçüdədir, yalnız nəhəng sestod *Anoplocephala gigantea* -nın eni 6 mm çatır.

Skoleksdən sonra gələn xüsusi orqan *boyuncuqdur* ki, yeni proqlotidlər buradan formalaşır. *Proqlotidlər* ölçü və formasına görə müxtəlifdir. Bəzi lentşəkilli qurdarda cinsi yetişkənliyə çatmış arxa proqlotidlər strobiladan ayrıldığı halda(məsələn, soliterlərdə), digərlərində strobilanın qırılması müşahidə edilmir (enli lent qurd). Adətən strobilanın arxa hissəsində, yumurtalarla dolu olan balalığı aydın görünən yetkin bugumlar yerləşir.

Lentşəkilli qurdaların dəri-əzələ kisəsi trematodların və monoqeneylər linkinə çox oxşardır. Bədən tequmentlə örtülüdür. Tequment, daxilə çökmiş nüvəli sitoplazma və onunla nazik bağlar vasitəsilə birləşmiş xarici sitoplazmatik qatdan ibarətdir. Lakin trematoldardan fərqli olaraq, sestodların tequmentinin səthində çox sayıda xovcuqlar *mikrotrixilər* vardır ki, bunların əsas funksiyası sahibin bədənindən qidalı möhtəviyyatın sorma səthini böyütməkdən ibarətdir. Tequmentin altında bazal membran, sonra isə həlqəvi və daxili boylama(uzununa) əzələ lifləri yerləşir.

İfrazat sistemi *protonefridial tipdədir*. Sinir sistemi – *ortoqon tiplidir* və beyin sinir düyünlərinə malikdir. Hiss orqanları

bədən səthində səpələnmiş lamişə və kimyəvi reseptorlar – hüceyrələrlə təmsil olunmuşdur. Cinsi sistem *hermafrodit* olub, hər proqlotiddə təkrarlanır. Bədəni bugumsuz olan sestodlarda cinsi aparat təkdir və ya qayış qurdlardakı kimi, bir sıradə metamer yerləşmiş cinsi aparatlar şəklindədir. Bədəni bugumlu strobila şəklində olan soliterlərdə cavan proqlotidlərdə cinsi orqanlar inkişaf etməmiş olur. Yalnız inkişaf etmiş «hemafrodit» bugumlarda məsələn, öküz soliterində 200-cü bugumdan başlayaraq, cinsi orqanlar tam inkişaf etmiş səviyyədə olurlar.

*Erkək cinsi sistem* proqlotidin dorsal hissəsində yerləşən coxsayda qovuqşəkilli toxumluqlar, onlardan ayrılan toxumçıxarıçı kanalciqlar və bunların birləşib əmələ gətirdiyi ümumi tək toxumçıxarıçı boru ilə təqdim olunmuşdur. *Dişi cinsi sistem* ikipayılı, şaxələnən tək yumurtalıq və ondan ayrıllaraq, ootipə açılan qısa yumurta axarından ibarətdir. Lentşəkilli qurdarda ootipə həmçinin şarlığın tək axarı da açılır. Ootip kiçik qabiq hüceyrələri ilə əhatə olunmuşdur ki, bunlar ootiplə birlikdə Melis cismini əmələ gətirirlər. Ootipdən önə doğru enli kanal – balalıq ayrılır ki, burada yumurta hüceyrələri yetişir. Yetkin proqlotidlərdə balalıq şaxələnmiş olur: 17-dən 35 cüt yan şaxələr əmələ gətirir Kiçikölçülü sestodlarda mayalanma çarpaz, sahibin bağırsağında tək-tək parazitlik edən iri növlərdə isə (soliterlər, enli lent qurd) çarpaz mayalanma, cinsi kloakalarla birləşən bugumlardan arasında baş verir.

Sestodaların həyat tsikli əsasən 3-4 mərhələdə həyata keçir. Birinci mərhələdə maritalar, yəni hermafrodit formalar əsas sahibin bağırsağında yaşayırlar, burada coxalaraq, yumurtaları əmələ gətirirlər. İkinci mərhələdə yumurtalar xarici mühitə düşürlər və quruya düşənlərdən *onkosfera (altıqarmaqlı rişeym)* adlanan sürfə formalasır. Bu sürfə aralıq sahibin bədəninə düşür. Lakin o növlərin ki, sürfəsi su mühitində inkişafını davam etdirir məsələn, enli lent qurdunda yumurtadan sərbəst üzən sürfə *korasidi* çıxır. Üzəri kirpikciklərlə örtülü olan bu sürfədə həmin fazanın ikinci mərhəlesi inkişaf edir və onkosfera əmələ gəlir. Üçüncü mərhələdə sestodların sürfələri, korasidini udmuş aralıq sahibin bədənində öz inkişaflarını

davam edirlər. Onkosferalar bağırsaq divarını keçir, qan axarı ilə hər hansı daxili orqanda (əsasən qara ciyər, əzələlər, ağ ciyər, beyin və s.) yerləşirlər. Həmin orqanda onlardan qovuq-səkilli *finnalar* formalaşır.

Finna qurluşuna görə, içərisində bir və ya bir neçə sestod başlığını gəzdirən qovuqdur. Bu qovuğun sonrakı inkişafi üçün mütləq əsas sahibin bağırsağına düşməsi lazımdır. Burada həzm şirəsinin (əsasən ödün) təsiri altında finna daxilində yerləşən sormaclara malik olan (bəzən, həm də qarmaqcıl) başçıq qovuqdan xaricə çevrilərək, bağırsaq divarına yapışır. Bağırsaq divarına birləşmiş başçıqdan strobila inkişaf etməyə başlayır. Sestodların finnaları bir neçə tipdə olur. Bir başçıqlı qovuq *sistiserk*, sistiserkə oxşar, lakin quyruqlu finna *sistiserkoid*, içərisində bir neçə başçıq olan qovuq - *senur* və daxilində bir neçə qız qovuqları (*senurları*) daşıyan törəmə kameraları *exinokakk* adlanır. Enli lent qurdunun finnasi nisbətən sadə quruluşludur *pleroserkoidi*, üzərində botriyaların yeri bəlli olan və daxilə yönəlmış bir skoleksli lentşəkillidir.

Sestodların törətdiyi xəstəliklər sestodozlar adlanır. Bu parazitlərin həyat tsikli, patogen mahiyyəti və onlarla yoluxmaya qarşı profilaktik tədbirlər sistemi ilə tanışlıq olduqca əhəmiyyət kəsb edir. Ən çox patogen növlər *Pseudophyllidea* və *Cyclophyllidea* dəstələrinə aiddir.

*Enli lent qurd* (*Diphyllobothrium latum*) iriölçülü sestodlardandır. Parazitin cinsi yetkin forması insan, it, pişik, tülküün nazik bağırsağında yaşayır, yəni bunlar əsas sahiblərdir. Parazitə yoluxmuş insanlar qan azlığı və intoksikasiyadan əziyyət çəkirler. Enli lent qurdunun iki aralıq sahibi olur. Yumurta inkişafını davam etdirmək üçün mütləq suya düşməlidir. Bu zaman yumurtadan sərbəst üzən sürfə *korasidi* çıxır. Bu sürfə *Cyclops* cinsinə aid olan kürəkayaq xərcəng tərəfindən udulur. Siklopun bədənində ikinci sürfə mərhələsi başlanır, *proserkoid* formalaşır. Lakin əvvəl siklopun bağırsağında korasididən altıqarmaqlı onkosfer çıxır, xərcəngin bədən boşluğununa keçir və orada sakitlik fazası proserkoidi əmələ gətirir.

Proserkoidin arxa ucunda, onu monoqeneylərə oxşadan qarmaqlı lövhə, serkomer yerləşir.

Proserkoidli xərçəng ikinci aralıq sahib şirinsu balıqları tərəfindən yeyildikdə, bağırsaqdan daxili orqanlar və əzələlərə keçir finna fazası *pleroserkoidə* çevirilir. Pleroserkoidin qurda-bənzər bədəninin ön ucunda daxilə doğru çəvrilmiş skoleksi olur. Əsas sahib çiy, buzlu, yaxşı duzlanmamış, bişirilməmiş balığı yedikdə onun bağırsağında pleroserkoidin başlığı çevrilir və botriyaları ilə bağırsağın divarına yapışır, lentşəkilli faza inkişafa başlayır. Bu parazitə Pribaltika, Sibir ərazilərində xüsusən daha çox rast gəlinir.

İnsan və ev heyvanlarında parazitlik edən lentşəkilli qurdaların çoxu soliterlər dəstəsinə (*Cyclophyllidea*) aiddir.

*Öküz soliteri və ya Yaraqsız soliter* (*Taeniarhynchus saginatus*) skoleksi üzərində yalnız dörd ədəd sormacın olması və qarmaqların olmaması ilə fərqlənir. Ona görə də bu soliteri «yaraqsız soliter» adlandırırlar. Bu parazit adətən əsas sahib - insanın bağırsağında bir fərd olmaqla, parazitlik edir. Strobilanın uzunluğu 8-12 m, proqlotidlərin sayı 1000 çatır. Yetişmiş proqlotidlər uzunsov olur və balalıq 17-35 cüt yan şaxələrə ayrılır. Bu proqlotidlər sahibin ekskrementləri ilə torpağa düşür. Ona görə də soliterin yumurtalarına yalnız torpaqda deyil, həmçinin bitki otlar üzərində də rast gəlinir və aralıq sahid olan iribuyuzlu heyvanlar tərəfindən udulur. İnəyin bağırsağında bu yumurtadan soiterin sürfəsi onkosfera çıxır, bağırsaq divarından keçib, qana düşür. Qan dövranı vasitəsilə daxili orqanların əzələlərinə çökən sürfə finnaya sistoserkə çevirilir. İnsan, yaxşı bişməmiş əti yedikdə bu parazitlə yoluxur.

*Donuz solieri və ya Yaraqlı soliter* (*Taenia solium*) öküz soliterindən ölçüsü (2-3m) və skoleksində dörd ədəd sormaclarla bərabər qarmaqcıqli tacın olması ilə fərqlənir. Donuz soliterinin yetişmiş proqlotidlərini öküz soliterinkindən balalığın şaxələrinin sayına görə fərqləndirmək mümkündür cəmi 7-12 cüt yan şaxələr olur. Bu soliterin əsas sahibi insan, aralıq sahibi isə donuzdur. Donuz soliterinin həyat tsikli öküz soliterindən az fərqlənir, lakin bu növ insan üçün daha təhlükəli

hesab olunur. Belə ki, başçığın üzərində qarmaqlı yarağın da olması, bu növün bağırsaqdan qovulmasını çətinləşdirir. Bundan əlavə, insan donuz soliterinin nəinki əsas (finnalı əti yeməklə), həm də aralıq sahibi (yaxşı yuyulmamış meyvələrlə yumurtaları udduqda) ola bilir. Bu zaman finnalar, insanın müxtəlif daxili orqanlarında qara ciyər, ürək, beyində inkişaf etməklə, insanın ölümünə səbəb olurlar.

*Cırdan lentşəkilli qurd* (*Hymenolepis nana*) əsasən uşaq-larda parazitlik edir. Bu növün uzunluğu 1-1,5 sm və bugum-ların sayı 100-200-ə çatsa da sahibin bağırsağında çox sayıda mövcud ola bilir. Cırdan lentşəkilli qurd uşus-siyət, həyat tsiklində sahibin növbələşməməsidir, yəni inkişaf bir sahibin bədənində baş verir. Bu qurd insanın nazik bağır-sağında yaşayır, skoleksin ucunda və ya xortumda 24-ə qədər qarmaqcıq daşıyan tac, kənarlarında isə döpd ədəd dairəvi sormac vardır. İnsan xarici mühitdən yumurtalarla yoluxur.

Sestodlar arasında ən qorxulu parazit *Exinokokkdur* (*Echinococcus granulosus*). Adətən bu parazitin əsas sahibi itlər, canavarlar, tülküldür. Əsas sahibin nazik bağırsağında lentşəkilli soliterin ölçüsü 5-6 mm, bugumların sayı isə 3-4 ədəd olur. Parazitin yumurtaları torpaqda və ot bitkiləri, tərəvəz üzərində olur, nəticədə inəklər, xirdabuynuzlu heyvanlar tə-rəfindən yem ilə birlikdə udulurlar. Onların bədənində finnalar inkişaf edir. Bu zaman aralıq sahibi insan ola bilir. Həmin parazitə daha çox kənd yerlərində, heyvandarlıq inkişaf etmiş ərazilərdə rast gəlinir, belə ki, əsas sahib çoban itləri olur. Çoban itləri isə exinokokkla xəstələnmiş heyvanların ciyərini yeyərkən yoluxurlar. İnsan bu itlərlə təsadüfən temasda olduq-da, yəni sıggalladıqda belə 35 mkm ölçüdə olan yumurtalarla yoluxa bilir. Lakin bu parazitin finnaları (xüsusən qara ciyər və ağ ciyərdə) çox böyük ölçüdə, bəzən uşaq başı boyda ola bilir. *Exinokokk* daha çox Şimal əhalisində (itlərdən istifadə olunan ərazilərdə) təsadüf edilir. Bu parazit yalnız cərrahi yolla orqanizmdən təmizlənə bilir, təsadüfən bir qovuğun qalma-sı, yenidən parazitin inkişaf etməsinə səbəb olur.

Daha çox Şimali və Mərkəzi Avropa ölkələrində təsadüf olunan lentşəkilli qurdlardan biri də *Alveokokkdur* (*Alveococcus multilocularis*). Bu kiçikölçülü parazitin əsas sahibi təbiətdə tülkü, ev heyvanlarından it və pişikdir. Aralıq sahibi əsasən siçan kimi gəmiricilər olsa da insan it və pişiklə ünsiyyətdə ol-duqda, onların tükləri üzərində olan yumurtalarla yoluxa bilir. Alveokokkun finnaları insanın tənəffüs yollarında inkişaf edərək, onun boğulmasına səbəb ola bilir.

Ev heyvanlarında parazitlik edən sestodlardan *beyin qurdı* (*Multiceps multiceps*) adlanan və qoyunlarda fırlanması və ya dəlicə xəstəliyini əmələ gətirən növü xüsusi qeyd etmək lazımdır. Bu parazitin finnasi aralıq sahib olan qoyunun beyinində inkişaf edir. Ev heyvanları üçün təhlükəli olan sestodlara *Moniezia* cinsinə aid olan növlər də aiddir. Bunlar iriölçülü, uzunluğu 6 m-ə çatan lentşəkillilərdir. Əsas sahibləri iri- və xırdabuynuzlu heyvanlardır. Moniezizyanın aralıq sahibləri torpaqda yaşayan gənələr oribatidlərdir.

Lentşəkilli qurdrlara cəmi 9 dəstə aiddir ki, onlardan mü Hümləri *Caryophyllidea*, *Pseudophyllidea*, *Cyclophyllidea* dəstələridir.

### Nemertinlər tipi (*Nemertini*)

Sərbəst yaşayış yastı qurdlardan başlangıç götürən nemertinlər dəniz heyvanlarıdır: sərbəst dəniz yuvtıcılarıdır, nadir hallarda parazitlik edən və şirinsu növlərinə rast gəlinir.

Nemertinlərin bədəni kirpikli epiteli ilə örtülüdür. Nemertinləri yastı qurdlardan (əsasən Turbellarilərdən) fərqləndirən cəhətlərdən biri güclü əzələ sisteminin olmasıdır. Müxtəlif istiqamətdə yerləşmiş əzələlərdən (həlqəvi və uzununa liflər) formallaşan bütöv əzələ kissəsi yetkin nemertinlərdə, demək olar ki, bədənin ümumi həcmının yarısını təşkil edir. Güclü əzələlərin olması nemertinlərin həm hərəkətini təmin edir, həm də bəzən özündən böyük ölçüdə olan şkarın udulmasına imkan verir. Lakin nemertinlər arasında şkarın şirəsini soran növlər də mövcuddur. Nemertinlərin bədən boşluğu yoxdur. Orqanlar arasındaki boş-

luqlar parenxima ilə doludur. Bəzi məlumatlara görə, nemertinlərin inkişafının ilkin mərhələlərində blastoseldə üzən sərbəst mezodermal hüceyrələr xaricdən bağırsağın üzərinə çökürlər və iç tərəfdən ektodermanı döşəyən epitelini əmələ gətirirlər.

Bütün nemertinlərə ağızın önündə, xüsusi qında yerləşən xortumun olması xasdır. Son məlumatlara görə, xortumun yatağı selomik epiteli ilə (seloteli) döşənmışdır. İlk dəfə olaraq, nemertinlərdə qan-damar sistemi formalasır ki, bu, ilk bədən-boşluğunun töpəməsidir. Yastı qurdlardan fərqli olaraq, nemertinlərin həzm sistemi üçşöbəlidir: ön, orta və arxa bağırsaqdan təşkil olmuşdur. Maraqlıdır ki, xortumun yatağının daxili ucu kordur və qida onun vasitəsilə bağırsağa düşə bilmir. Bu xüsusiyyət də nemertinləri turbellərilərə yaxınlaşdırır: bəzi turbellərilərdə də (*Rhabdocoelida* dəstəsində) xortum bağırsaqla əlaqəli deyildir. Nemertinlərdə ifrazat sistemi proto-nefridilərlə ifadə olunur. Sinir sistemi-ortoqondur. Xüsusi tənəffüs üzvləri yoxdur. Nemertinlər ayricinslidirlər, mayalanma xaricidir, yumurta hüceyrəsinin bölünməsi spiral tipdədir. İnkışaf metamorfozladır plankton sürfə *pilidi* mövcuddur.

Nemertinlər tipi eyni adda olan bir siniflə təmsil olunmuşdur: *Nemertini* sinfi.

### **İlkbədənboşluqlu və ya Dəyirmi qurdlar tipi (*Nemathelminthes*)**

Onurğasız heyvanların geniş bir qrupunu əhatə edən bu tip, ibtidai ikiyansimetriyalılara aiddir. Dəyirmi qurdlar tipini səciyyələndirən əsas xüsusiyyətlərdən biri onlarda ilk bədənboşluğu *sxizoselin* əmələ gəlməsidir. Lakin bəzi primitiv formalarda bağırsaqla dəri-əzələ kisəsi arasındaki məsamələr, ibtidai qurdarda olduğu kimi, parenxima ilə doludur. Sxizoseli fərqləndirən əlamət, xüsusi epiteli qatının - divarının olmamasıdır. İlkbədənboşluğunun əsas funksiyası qidalı maddələr və metabolizmin məhsullarını nəql etmək və orqanizmin daxili mühitinin homeostazını (sabitliyini) qoruyub saxlamaqdır.

Dəyirmi qurdların bədəni bugumsuzdur və örtüyü çoxqatlı kutikuladan ibarətdir. Yüksək təzyiq altında olan boşluq mayesi kutikula ilə birlikdə dəri-əzələ kisəsindəki boylama əzələlərin təsirinə qarşı antoqonist kimi çıxış edərək, hidroskelatin formalasmasına səbəb olurlar. Dayaq rolunu oynayan bu arxitektonika elementi qurdları mexaniki zədələrdən və kimyəvi (parazitləri) mühitin təsirindən qoruyur. Yalnız ibtidai dəyirmi qurdarda kirpik epitelisinin qalıqlarına rast gəlinir. Dəri-əzələ kisəsində yalnız bir qat uzununa əzələlər, kiçikölçülü formalarda isə ayrı-ayrı əzələ lifləri dəstələri mövcuddur. Bağırsaq iki ucu açıq və üçşöbəli formadadır: ön, orta, arxa bağırsaq. Ağız dəliyi bədənin ön ucunda qarın nahiyyəsində yerləşir. İfrazat sistemi primitiv formalarda protonefridilərlə, digərlərində isə xüsusi dəri- *hipodermal vəzilərlə* təmsil olunmuşdur.

Dəyirmi qurdlar nadir hallarda hermafroditdirler, əsasən ayricinslidirlər. Çoxalma yalnız cinsidir. İnkışaf əsasən metamorfozsuzdur.

İlk bədənboşluqlular tipinə əsasən altı sinif aiddir: Qarnıkirpiklilər (*Gastrotricha*), Nematodlar (*Nematoda*), Kinorinxlər (*Kinorhyncha*), Tük qurdalar (*Nematomorpha*), Rotatorilər (*Rotatoria*), Priapulidlər (*Priapulida*).

**Qarnıkirpiklilər (*Gastrotricha*) sinfi.** Qarnıkirpiklilərin bədəni uzunsov formada olub, bədənin qarın hissəsi kirpiklidir. Bu mikroskopik qurdalar (1,0-1,5 mm) dənizlərdə və şirinsu hövzələrində yaşayırlar. Xarici görünüşcə turbellərilərə oxşasalar da bu heyvanlar bədən örtüyünün quruluşuna görə fərqlənirlər. Bədən kutikula ilə örtülüdür ki, müxtəlif növ qastrotrixalarda o, pulcuqlar, tükcükler və tikancıqlarla təchiz olunmuşdur. Bədənin ön ucunda, «başçıq» adlanan hissəsində kirpikli qoxu çuxurları və yapışqanlı vəziləri vardır.

Qarnıkirpiklilərin dəri-əzələ kisəsi yoxdur, ondan yalnız uzununa əzələ dəstələri qalmışdır. Bədən boşluğu əsasən bağır-saq və cinsi vəzilər ilə tutulmuşdur. Həzm kanalı düz boru şəklindədir, ön ucunda ağız, arxada anal dəlik yerləşir. İfrazat sistemi bir cüt protonefridilərlə təmsil olunur. Sinir sistemi

ortoqon tiplidir, bir cüt udlaqüstü sinir düyünü və onlardan ayrılan iki yan sinir sütunundan ibarətdir. *Hiss orqanları* başın yanlarında yerleşən qoxu çuxurları (kimyəvi reseptor), və dəri üzərindəki ayrı-ayrı lamisə sensillalarıdır.

Qarnıkirpiklilərə çox sadə quruluşlu cinsi sistem xasdır: hermafrodit və ayricinsli ola bilir. Cinsi vəzilər, çox vaxt cütdür, cinsi dəlik təkdir. Mayalanma daxilidir. Yumurtaları substrat üzərinə qoyurlar və inkişaf birbaşadır.

**Nematodlar, yaxud əsil dəyirmi qurdalar (*Nematoda*) sinfi.** Növlərin sayına görə, ən böyük sinifdir onminlərlə növü vardır. Nematodlara demək olar ki, bütün yaşayış mühitlərində rast gəlinir və onlar müxtəlif ekoloji şəraitlərdə mövcuddurlar. Sərbəstyaşayan nematodlar şirinsularda, dənizlərdə, torpağın humuslu qatında yaşayırlar və orada üzvü birləşmələrlə qidalanırlar. Parazitlik edən növlər heyvanların və bitkilərin müxtəlif orqanlarında yaşayır və sahibin üzvi birləşmələrinin hesabına inkişaf edirlər.

Nematodların ölçüləri müxtəlifdir, yəni mikroskopik formalarla yanaşı 1 m və daha artıq uzunluğa malik olan növlərinə də rast gəlinir. Nəhəng növlərdən balinalarda parazitlik edən nematodonun uzunluğu 8 m-ə çatır. Ekoloji cəhətdən çoxşəkilli olmalarına baxmayaraq, nematodlar morfoloji xüsusiyyətlərinə görə eynidirlər. Yəni onlara uzunsov, iyşəkilli, uclardan nazikləşən forma xasdır. Qarnıkirpiklilərdən fərqli olaraq, nematodların bədəni həmişə möhkəm, çoxqatlı kutikula ilə örtülüdür. Kutikulanın altında hipoderma yerləşir. Hipoderma ya hüceyrəvi quruluşa, ya da sürfə epitelisinin məhsulu olan *sinsiti* formasına malikdir. Hipoderma daxilə doğru yönələrək, dörd qalınlaşma *novçalar* əmələ gətirir: iki yan, bel və qarın. Yan novlardan ifrazat sisteminin kanalları, bel və qarın novlarından isə sinir sisteminin boylama sütunları keçir. Hipodermanın altında boylama əzələlər yerləşir ki, həmin növlər bu əzələ qatını dörd lent şəklində ayırır. Nematodlarda əzələ hüceyrəsi iy formasındadır, onun mərkəzində nüvəli törəmə *əzələ qovuğu* yerləşir. Bu çıxıntı, sinir liflərinə doğru yönəlir. Halbuki, digər heyvanlarda, əksinə, sinir lifləri əzələlərə doğru yönəlmüş olur.

Nematodlarda irihəcmli bədən boşluğu *sxizosel* vardır ki, nəqletmə və dayaq funksiyalarını yerinə yetirir. *Sxizoselin* məyesi yüksək turqor (təzyiq) halindadır. Həzm sistemi üçşöbəlidir.

Bəzi növlərdə qida borusu genişlənərək, möhkəm əzələvi divara malik olan *bulbusları* əmələ gətirir. Qida borusunun divarında həzm vəziləri yerləşir. Parazitlik edən nematodlar sahibin bədəninin şirəsi və toxumaları ilə qidalanlığı üçün ağız boşluğu müxtəlif formada ola bilir. Bitkilərdə parazitlik edənlərdə bağırsaqxarici həzm müşahidə edilir.

Sinir sistemi ortoqon tipli olub, düyünlü udlaqətrafi hal-qadan və ondan ayrılib, önə, arxaya doğru gedən sütunlarından ibarətdir. Bu sinir sütunları arasında onları birləşdirən çox sayda komissuralar vardır. *Hiss orqanları* lamisə (ağızətrafi papillalar) və qoxu hüceyrələri ilə təmsil olunmuşdur. Başın ətrafında *amfidlər* adlanan kimyəvi hiss orqanları yerləşir. Dəniz nematodlarında qida borusu nahiyyəsində primitiv gözlər piqmentli ləkələr yerləşir.

Ifrazat sistemi səciyyəvi xarakter daşıyır, yəni hipodermanın 1-2 ədəd nəhəng hüceyrələri ilə təmsil olunur. Bu hüceyrələri bəzən hipodermal və ya «boyun» vəziləri adlandırırlar. Bu vəzilər, bədənin ön hissəsində qısa, köndələn kanal vasitəsilə hipodermanın yan növlarından keçən ifrazat boruları ilə birləşir. İfrazat boruları isə ifrazat dəliyi vasitəsilə xaricə açılır. Beləliklə, şaxələnən bu kanalların məsaməsi birbaşa boyun hüceyrəsindən keçdiyi üçün, bir növ, bir hüceyrənin davamı kimi görünürülər (*Secernentea* yarımsinfi). Lakin *Adenophorea* yarımsinfinin nümayəndələrində ifrazat sistemi yalnız bir ədəd iri boyun hüceyrəsi ilə təmsil olunmuşdur. İfrazat funksiyası, həmçinin xüsusi 1-2 ədəd faqositar hüceyrələr tərəfindən də həyata keçirilir. Bu faqositar hüceyrələr bədənin ön hissəsində ifrazat kanallarının yanında yerləşirlər.

Qan-damar və tənəffüs sistemləri yoxdur. Maddələr mübadiləsinin prosesləri anaerob yolla, yəni qlikoliz prosesi ilə həyata keçirilir. Nematodlar ayricinslidirlər və çox vaxt aydın şəkildə biruzə verən cinsi dimorfizmə malikdirlər.

Dişilerin cinsi sistemi bir cüt nazik borucuq şəklində olan yumurtalıqlardan, onlardan ayrılan yumurta boruları və bir qədər iridiometri kanallar balalıqla təmsil olunmuşdur. Erkəklərin cinsi sistemi adətən tək olur: nazik sapşəkilli toxumluq, toxumötürücü boru və onun açıldığı iridiometri toxumçıxarıçı kanaldan ibarətdir. Dişilərdən fərqli olaraq, nematodların erkəklərinin xüsusi cinsi dəliyi yoxdur, çünki toxumçıxarıçı kanal bağırsağın arxa şöbəsinə açılır. Çoxalma yalnız cinsi ya da partenogenetik yolla olur. Mayalanma daxilidir. İnkışaf metamorfozsuzdur, yəni sürfələr yetkin fəndlərə oxşardır. Parazitlik edən növlərdə inkışaf, adətən sahibin növbələşməsi olmadan keçir, nadir halda sahibin növbələşməsi müşahidə olunur (rişa - *Dracunculus medinensis*).

Parazitlik edən nematodları iki əsas ekoloji qrupa ayıırlar: *geohelmintlər* və *biohelmintlər*. Geohelmintlərdə həyat tsiklinin bir hissəsi xarici mühitdə keçir, biohelmintlərin inkışafı isə yalnız bir və ya bir neçə sahibin orqanizmində baş verir.

*İnsan askaridi* (*Ascaris lumbricoides*) insanda askaridoz xəstəliyini törədir. Yetkin inkışaf dövrü insanın nazik bağırsağında keçir. Dişi fəndlərin uzunluğu 40 sm, erkəkləri isə 25 smdir. Dişinin bədəni düz, erkəkdə isə bədənin arxa ucu burulmuş formadadır. Askaridanın insana vurduğu zərər əsasən orqanizmin intoksikasiyası ilə bağlıdır. Askaridin insan orqanizmində törətdiyi digər təhlükə, sürfələrinin qan vasitəsilə sahibin bədənində miqrasiyasıdır. Parazit yumurtaları (1 dişi sutkada 200 minə qədər yumurta qoya bilir) bağırıqdan xarici mühitə düşdükdən sonra uzun müddət invazion olur.

Askaridin yumurtalarının uzun müddət invazionluğuna səbəb, üzərində sixqatlı qoruyucu örtüyün olmasıdır. Bu örtük, yumurtaları qurumaqdan və kimyəvi təsirlərdən qoruyur: formalində saxalanan qurdun bədənində yumurtaların sağ qalması (invazion olması) qeydə alınmışdır. Oksigenli mühitdə yumurtalar 9-30 günə inkışaf edir və onlardan sürfələr formalaşır. Askaridozlara qarşı profilaktik tədbirlər, ilk növbədə şəxsi gigiyenanın və yaşayış yerlərində sanitər normalara ciddi nəzarətin həyata keçirilməsini tələb edir. Müalicə isə insanın

bağırsağında və qanda parazitin məhvini səbəb olan antihelmin特 preparatlarının, o cümlədən oksigenli müalicənin tətbiqi ilə reallaşır.

*Tükbaş qurd* (*Trichocephalus trichiurus*) insan orqanizmində kor bağırsaqdə parazitlik edir və anemiya, yəni qan azlığı və appendisitin baş verməsinə səbəb olur. Uzunluğu 30-40 mm (erkəkdə) və 35-50 sm (dişidə) çatır. Yumurtaları nəm torpaqdə və suda inkişaf edir. Xarici mühitdə yumurtalar 1-1,5 ay inkişaf etdikdən sonra invazion olurlar. İnsanın yoluxması daha çox qaynadılmamış su içdikdə baş verir. Bu xəstəlik trixosefalez daha çox torpaqdə işləyən insanlarda rast gəlir.

*Onikibarmaq bağırsağın əyribəş qurdunu* (və ya lehimçisi) – *Ancylostoma duodenale* nematodların ən təhlükəli növlərindən biridir. Kutikulyar dişlərlə təchiz olunmuş ağız boşluğu, qarın nahiyyəsinə doğru yerdəyişdiyi üçün əyribəş qurd adını almışdır. Ankilostoma insanların nazik bağırsağında, əsasən onikibarmaq bağırsağda parazitlik edir. Ağızda olan dişləri vasitəsilə bağırsaq divarını yaralayırlar, qanı sorur və orada selikli qışanın iltihabını əmələ gətirir. Yumurtalar sahibin bədənindən fekallılərlə birlikdə nəm torpağa düşməlidir. Bir sutkadan sonra yumurtalardan sürfələr çıxır, əvvəlcə torpaqdə saprofit orqanizmlər kimi özlərini aparırlar və yalnız ikinci qabıqdəyişmədən sonra invazion olurlar. Ankilostomanın xarici mühitdə inkişafı 5-69 gün çəkir. Ankilostomanın sürfələri insan orqanizmində yalnız qida ilə birlikdə deyil, dəri vasitəsilə də keçə bilir. Ankilostomozlar əsasən Cənub rayonlarında Zaqafqaziya, Orta Asiya, Uzaq Şərqdə daha çox rast gəlinir. Profilaktik tədbirlərdə şəxsi gigiyena və sanitar normalara riayət tələb olunur.

*Uşaq bizquyruğu* (*Enterobius vermicularis*) insanların xüsusən də uşaqların yoğun və arxa bağırsağında parazitlik edən nematoddur. Çox kiçikölçülü (5-10 mm) qurdalar olan uşaq bizquyruğunun erkəyi dişidən balacadır. Dişilər gecələr arxa bağırsaqdan çıxıb, anus ətrafında yumurtalarını qoyurlar. Xarici mühitdə yumurtaların inkişafı çox tez keçir – 10-12 saat. Autoinvaziya yolu ilə (yəni öz-özünü yoluxdurma) sahib

təkrarən yoluxa bilir, əsasən paltar, oyuncaq, mebel və s. Üzərində yumurtalar yayılır. Uşaq bizquyruğunun həyat tsiklində sürfələrin qanla miqrasiyası yoxdur. Yumurtalar yalnız udulmaqla bağırşaga keçib, orada yetkin parazitə qədər inkişaf edir. Bu qurda qarşı profilaktik tədbirlərdə şəxsi gigiyenaya – əllərin yuyulması, yataq dəstlərinin və paltarların ütülənməsi, otağın təmiz saxlanılmasına fikir vermək lazımdır.

*Trixinella* (*Trichinella spiralis*) biohelmint olduğu üçün bütün həyat tsikli sahibin bədənində keçir. *Trixinellanın* əsas sahibləri donuz, siçovul və insandır. Yoluxma trixinella sürfəli ət yedikdən sonra baş verir. Donuz ətində bu sürfələr mikroskopik kapsulalar daxilində olurlar. Yaxşı bişməmiş trixinella kapsulalı ət mədəyə düşdükdə mədə şirəsinin təsiri altında kapsulalar əriyir və azad olmuş sürfə inkişaf etməyə başlayır. İki sutkadan (48 saat) sonra trixinella artıq cinsi yetişkənliyə çatmış olur. Ölçüləri dişilərdə 3-4 mm, erkəklərdə isə 1,5 mm-ə çatır. Yetkin formalar bağırşaq toxumasına keçib, çoxalmağa başlayırlar. Cütləşmədən sonra erkəklər məhv olur, dişilər isə diri sürfələr doğurlar. Sürfələrin ölçüsü 0,1 mm olur və onlar bağırşaq divarındakı limfatik damarlara keçib, qana çatırlar. Qana miqrasiya etmiş sürfələr axarla əzələlərə çatır. Əzələ daxilində sürfə əzələ liflərini dağıdır və kapsulaya çevrilir. *Trixinellanın* inkişafında insan üçün daha çox təhlükə doğuran əzələ fazasıdır. Bu zaman əzələlərdə möhkəm ağrılar başlanır. Gözə trixinella sürfələrinin düşməsi korluq ilə nəticələnə bilir, beyində sürfələrin toplanması isə ölümə səbəb olur.

*Trixinellozla* mübarizə əsasən donuz cəmdəklərinin müayinədən keçirilməsi, kapsulalı ətin məhv edilməsini tələb edir. Bundan əlavə, profilaktika tədbirləri siçovullara qarşı mübarizə aparılmasını və donuzların bəsləndiyi yerlərdə sanitər normalarına riayət olunmanı nəzərdə tutur.

*Riştə* (*Dracunculus medinensis*) inkişafında sahibin növbələşməsi müşahidə edilən parazitik nematoddur. Əsasən Asiya və Afrikada rast gəlinir, əvvəllər Orta Asiyadan bəzi ərazilərində geniş yayılmış xəstəliklərdən idi. Adətən bu nematod ətrafların dərisinin birləşdirici toxumasında inkişaf edir.

Dərinin bu nahiyyələri əvvəl qabarlaşır, sonradan isə yaralar şəklində açılır. Bu şışkinliklərin yaralarından riştanın arxa ucu görünür. Drakunkulözla yoluxmuş insan su nohurlarında yu-yunduqda yaralardan rişta diri sürfələri suya tökür. Sürfələr suda 3 gün yaşayır və kiçik xərcənglər aralıq sahib siklop tərəfindən udulur. Xərcəngin bədənində sürfələr qabıq dəyişməyə başlayır, bədən boşluğununa keçib orada artıq invazion hala düşürlər. İnsan su nohurlarından su içdikdə riştanın mikrofililəri ilə yoluxmuş siklop uda bilir. İnsan bədənində siklopun toxumalarının dağılması nəticəsində azad olmuş sürfə limfa damarlarına və oradan da dərialtı toxumaya keçir.

Keçmiş SSRİ-də 30-cu illərdən başlayaraq, bu parazitə qarşı çox ciddi tərzdə həyata keçirilən mübarizə tədbirləri mövcud olmuşdur. Tədbirlərin reallaşmasına görkəmli sovet helmintoloqu K.İ.Skryabin rəhbərlik etmişdir. Profilaktik tədbirlər sırasında, ilk növbədə, açıq su nohurlarında su içmək qadağasının qoyulması, xəstələrin siyahiya alınması, onların müalicəsi, xəstə itlərin öldürülməsi, su kəmərinin çəkilməsi və s. dururdu.

*Bankroft sap qurdı* (*Wuchereria bancrofti*) əsasən tropik ölkələrdə geniş yayılmış və insanda «fil xəstəliyi» törədir. Bu qurd tipik biohelmintdir. Yetkin fərdələr limfa damarlarda yaşayır. Bu, damarların tutulması və ətraflarda limfanın durğunluğu nəticəsində şişlərin əmələ gələməsinə «fil xəstəliyinə» səbəb olur. Bir dişi fərd çox sayıda mikrofililəri doğur. Sürfələrin sonrakı inkişafı isə aralıq sahib olan ağcaqanadın bədənində gedir. Mikrofililər axşam saatlarında insanın dəri kapilyarlarında toplanırlar. Ağcaqanadlar axşamlar insanı dişlədikdə, sorulmuş qanla birlikdə sap qurdı sürfələri ağcaqanadın mədəsinə düşür və sonradan isə bədən boşüğuna keçir. Burada mikrofililər böyüyür və ağcaqanadın xortumunda toplanırlar. Ağcaqanad insanı dişlədikdə yenidən mikrofililər insan bədəninə keçirlər.

Nematodların çoxu torpaqda yaşayır və bitkilərdə parazitlik edirlər. Bitkilərin müxtəlif orqanlarını zədələməklə yanaşı, bu nematodlar özlərinin həzm şirələri vasitəsilə, bitki toxumasının böyüyüb fırlar əmələ gəlməsinə səbəb olurlar.

Tərəfəzçiliyə zərər vuran bir qrup nematodlar gövdə və köklərdə parazitlik edirlər. Fitonematodlar ilk dəfə olaraq, 1711-ci ildə Nidhem tərəfindən (taxil nematodu) aşkar olunmuşdur. Fitonematodlar müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər vururlar.

Nematodlar iki yarımsinfi ayrırlırlar: Adenoforlar (*Adenophorea*) və Sesernentlər(*Secernentea*).

**Kinorinxlər (*Kinorhyncha*) sinfi.** Kinorinxlər çox kiçikölçülü (1 mm) dəniz heyvanlarıdır. Kinorinxləri fərqləndirən xüsusiyyət, olduqca qalın kutikulaya malik olmasıdır. Kinorinxlərin bədəni 13 zonitdən ibarətdir. Hər zonit arxaya doğru yönəlmış tikancıqlar və qıllarla təchiz olunmuşdur. Bu cür bədən quruluşu kinorinxlərə dənizdibi substratları üzərində hərəkət etməyə imkan verir. Bədənin ön ucunda daxilə çəkilmə qabiliyytinə malik olan yaraqlı xortum vardır. Başda 1-2 cüt gözçükələr vardır. Ümumi dəri-əzələ kisəsi yoxdur və bütün əzələlər eninəzolaqlı olub, ayrı-ayrı dəstələr şəklindədirlər. Sxi-zosel yaxşı inkişaf etmişdir. Bu xüsusiyyət *kinorinxləri digər ibtidai qurdlardan fərqləndirir*. *Ifrazat sistemi* bir cüt protonefridilərlə təmsil olunmuşdur. Ortoqon tipli *sinir sistemi* udlaqətrafi düyünlü halqa və qarın sinir sütunundan ibarətdir. *Hiss orqanları* udlaqətrafi sinir halqasının üzərində yerləşən bir cüt sadəquruluşlu, invertirləşmiş (çevrilmiş) gözlər və hissi tükcük'lərdən ibarətdir. Bağırsaq bilavasitə geniş ilk bədən boşluğunda yerləşir.

Kinorinxlər ayricinslidirlər. *Inkişaf* metamorfozladur. Sürfənin bədəni seqmentsizdir və ön ucunda qısa tükcüklüdür.

**Tük qurdalar (*Nematomorpha s. Gordiacea*) sinfi.** Bu qurdalar əsasən onurğasız heyvanların parazitləridir. Yetkin formaları nazik və uzundur, tükə oxşardır. Cəmi 200 növü məlumdur. Şirinsu hövzələrində daha çox *Gordius aquaticus*- a rast gəlinir ki, sürfələri su həşəratlarının bədənində parazitlik edirlər. Yetkin formalar isə sərbəst yaşayırlar. Dəri-əzələ kisəsi vardır. Bədən kutikula ilə örtülüdür. Kutikula, onun altında yerləşən birqatlı epiteli hüceyrələri tərəfindən sintez olur. Dəri

epitelisinin altında isə yalnız boylama (uzununa) əzələ lifləri yerləşir.

İlkbədənboşluğu parenxima ilə doludur. *Bağırsaq* üçsöbəlidir, lakin çox vaxt hissəli və ya tam şəkildə reduksiyaya uğraya bilir. Buna səbəb, yetkin qurdların qidalanmamasıdır, onlar adətən çoxalmadan sonra məhv olurlar. *Ifrazat və qandamar sistemləri* yoxdur. *Sinir sistemi* ortoqon tiplidir: bədənin ön hissəsində, dərində yerləşən sinir halqası və qarın sinir sütunundan ibarətdir. *Hiss organları* zəif inkişaf etmişdir.

**Rotatorilər (Rotatoria) sinfi.** Bu sinfin nümayəndələri olduqca kiçikölçülü mikroskopik şirinsu qurdlardır. *Ascomorpha minima* ən kiçik növdür (0,04-2 mm). Nadir halda dənizdə, bataqlıqda, mamırların qatında rast gəlinirlər. Bəzi növlər həlqəvi qurdalar və yumşaqbədənlilərdə parazitlik edir. Quruluş baxımından rotatorilər tip daxilində təcrid olunmuş mövqe tuturlar. Onların arasında üzən, sürünen, tullanan və oturaq həyat tərzinə malik olan formalar mövcuddur. Rotatorilərin çoxuna xüsusi mühafizə xarakteri daşıyan örtüyün, evciyin, çexolun (qının) olması xasdır. Bu heyvanlar, əsasən asılı vəziyyətdə olan üzvi hissəciklər, detrit, ibtidailər və yosunlarla qidalanırlar. Ona görə də suyun bioloji təmizlənməsində mühüm rol oynayırlar. Bundan əlavə, su ekosistemlərində trofik əlaqələrdə əhəmiyyətli rol oynayırlar. Mikroplankton ilə qidalanan rotatorilərin özləri bir çox su heyvanları və baliqlar üçün qida mənbəyidir.

Rotatoriləri digər dəyirmi qurdlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri ixtisaslaşmış hərəkət orqanı rotator, yəni *fırlanma aparatının* olmasıdır. Bu orqan bədənin ön ucunda yerləşmiş, bir və ya bir neçə kirpikli tac, kirpikli sahələr (*Notommatidae* fəsiləsində) bəzən də ayrı-ayrı kirpiklər dəstindən təşkil olunmuşdur. Deməli, rotatorilərdə hərəkət kirpiklər və əzələlərin yiğilması nəticəsində baş verir Rotatorilərin dəri-əzələ kisəsi yoxdur, lakin boylama və həlqəvi əzələlər dəsti vardır. Həlqəvi əzələ dəstinin olması onları qarnikirpiklilərdən fərqləndirir.

Bədən baş, gövdə və ayaq şöbələrinə ayrıılır. Baş xüsusi əzələ-retraktorların köməyilə bədənin daxilinə döqru çəkilə, və əksinə çevrilə bilir. Başın üzərində rotator aparatı, gözlər və ağız yerləşir. Gövdədə daxili orqanlar yerləşir, ayaq isə hərəkət və substrata yapışma orqanıdır. Rotatorilərdə bədən örtüyü dəri sinsitisi hipoderma ilə örtülüdür. Hipodermanın xarici qatı, sıxlıflı «psevdokutikula» -ni (həqiqi olmayan kutikulanı) əmələ gətirir. İlkbədən boşluğu yaxşı inkişaf etmişdir.

*Həzm sistemi* fırlanan aparat ilə əhatə olunmuş ağızla başlanır. Ağızdan udlaq borusu ayrılır. Bu udlaq borusunun sonu genişlənərək, *çeynəyici mədə və ya mastaksi* əmələ gətirir. Çeynəyici mədədə kutikulyar cənələr bir cüt çəkiccik və bir cüt zindancıq yerləşir. Mədədən qida kissəşəkilli orta bağırsağa («həqiqi mədə») keçir. Orta bağırsağa iki ədəd həzm vəzisi açılır.

*Ifrazat sistemi* kirpikli hüceyrələrlə təchiz olunmuş iki ədəd protonefridial kanallardan ibarətdir. İfrazat kanalları xüsusi sidik qovuğuna, oradan da kloakaya açılırlar.

*Sinir sistemi* udlağın üstündə yerləşən sinir düyünün dən və ondan önə və arxaya doğru ayrılan sinirlərdən ibarətdir. Rotatorilərin 1-2 və ya bir neçə cüt invertirləşmiş gözcükləri vardır. Gözdə çox kiçik şüasındırıcı göz büssürlər yerləşir. Rotatorilərdə çıxıntılar (2-3 ədəd ola bilir) lamisə telləri hiss orqanları rolunu oynayırlar.

Rotatorilər ayricinslidirlər, cinsi dimorfizmə malikdirlər: dişilər erkəklərdən daha çox təsadüf olunur. Dişilərdə bir örtük altında yerləşən yumurtalıq və sarılıq olur. Yumurta borusu kloakaya açılır. Dişilər ya yumurta qoyur, ya da birbaşa körpələri doğururlar. Cinsi çoxalma ayricinsli və ya partenogenetik ola bilər.

Rotatorilərin həyat tsikli müxtəlif növlərdə müxtəlif cür gedə bilər. Elə ayricinsli növlər mövcuddur ki, onlar yalnız cinsi yolla çoxalırlar. Lakin elə partenogenetik növlər vardır ki, yalnız dişilərlə təmsil olunur və bunlar da mayalanmamış yumurtalar qoyurlar. Amma rotatorilərin çoxuna heteroqoniya tipli nəsil növbələşməsi ilə gedən mürəkkəb həyat tsikli xasdır: bir cinsi və bir neçə partenogenetik nəsillər növbələşir.

Bu halda yazda qışlayan mayalanmış yumurtalardan ( $2n$  xromosom) partenogenetik dişilər çıxır. Bu dişilər mayalanma-mış yumurtalar qoyurlar. Bu yumurtaların daxilində autoqamıya baş verir və sonradan onlardan partenogenetik dişilərin diploid nəslə inkişaf edir. Payızda dişilərin son nəslə kiçikölçülü, mayalanmamış yumurtalar qoyur ki, bunlardan cırtdan qaploid xromosomlu erkəklər çıxır. Erkəklər ana nəslin dişilərili cütləşir. Həmin dişilər, üzəri sixörtülü mayalanmış yumurtalar qoyurlar. Bu sakitlik halında olan qışlayan yumurtalar-dan yazda partenogenetik dişilərin birinci nəslə inkişaf edir. Rotatorilərdə partenogenetik dişilərin ilin müxtəlif fəsillərində inkişaf edən nəsilləri morfoloji cəhətdən fərqlənirlər. Nəsillərin bu cür fəsli dəyişkənliyi *tsiklomorfoz* adlanır.

Beləliklə, rotatoriləri digər siniflərdən fərqləndirən əla-mətlər yalançı kutikula, eninəzolaqlı əzələlər, firlanma aparatı, tüpürcək və mədə vəziləri, xüsusi mastaks adlanan çeynəyici mədənin olmasıdır.

### Tikanbaşlılar tipi (*Acanthocephales*)

Tikanbaşlılar nisbətən iriölçülü endoparazitlərdir. Həyat tsikli nəsillərin növbələşməsi ilə olmasa da sahib dəyişməklə keçir. Xüsusi yapışma orqanı xaricə çevrilə bilən yaraqlı xortuma malikdirlər. Tikanbaşının xortumu ilə bədəni arasındaki sərhəddə hipoderma qabarmalar əmələ gətirir ki, bunlar lem-niski adlanırlar. Bu orqanların da funksiyası, görünür ki, xortumun hərəkətə gətirilməsi ilə bağlıdır. Kirpikli örtukları yoxdur. Dəri-əzələ kisəsində həlqəvi və boylama əzələlər vardır. Əzələlərin üzərində qalın, sinsitial hipoderma yerləşir. Bu hipodermada qurdun qidalanmasını təmin edən kanallar sistemi mövcuddur, yəni kutikula(daha doğrusu, psevdokutikula) çox-sayılı məsamələrlə təchiz olunmuşdur.

Sxizosel çox yaxşı inkişaf etmişdir. *Həzm sistemi* yoxdur. *Ifrazat sistemi* bir cüt protonefridilər cinsi vəzilərin axarı ilə birlikdə ümumi dəliklə xaricə açılırlar. *Sinir sistemi* yaxşı inkişaf etmiş bir cüt yan sütunlu ortoqonla təmsil olunur. *Hiss orqanları* parazitizmlə əlaqədar olaraq, yaxşı inkişaf etməmişdir:

xortumun əsası və zirvəsində eləcə də cinsi dəliyin yaxınlığında kiçik məsamələr mövcuddur. Tikanbaşlılar ayrıcinslidirlər. Onlara çox aydın şəkildə görünən cinsi dimorfizm xasdır. *İnkişaf* metamorfozla və sahib dəyişməklə reallaşır.

## Yarimbölmə II. Selomlular (*Coelomata*)

Səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

1. Mezodermal mənşəli epitelili (seloteli) döşənmiş ikinci bədən boşluğu, *selomun* olmasıdır. *Selom* daha mükəmməl nəqlətmə sistemidir.
2. Metamer quruluşa malik olmalarıdır ki, bu, struktur elementləri və orqanların təkrarlanmasında aydın şəkildə biruzə verir. Metamerlik həm ektodermal, həm də mezodermal mənşəli strukturları əhatə edir.
3. Qan-damar sisteminin inkişaf etməsidir. Bu sistem əsasən tənəffüs funksiyası və qidalı birləşmələrin, ifrazat məhsullarının nəql olunmasını həyata keçirir.
4. Açıq ifrazat sisteminin olmasıdır. Bu tipli ifrazat sistemi selomla əlaqədardır və ifrazatla yanaşı, bədəndə su rejimini də tənzimləyir.

## Həlqəvi qurdalar tipi (*Annelida*)

Həlqəvi qurdalar əsasən dənizlərdə yaşayırlar, lakin şirinsu hövzələri və quruda mövcud olan növləri də az deyildir. Ekosistemlərdə olduqca böyük əhəmiyyət kəsb edən orqanizmlərdir. Bu qurdaları fərqləndirdən əsas xüsusiyyətlər, onlarda ilk dəfə olaraq, orqanlar sisteminin formallaşmasıdır.

Həlqəvi qurdalar xarici və daxili quruluşun metameraliyi xasdır. Qurdabənzər bədən seqmentlərdən (buğumlardan) təşkil olunmuşdur. Hər bugumda orqanların bir çox sistemləri təkrarlanır. Həlqəvi qurdaların bədəni baş pəri (prostomium), bugumlu gövdə və anal pərdən (piqidium) ibarətdir. Bəzən baş pəri larval seqment (sürfə seqmenti), gövdəni isə postlarval

seqmentlər kimi xarakterizə edirlər. Bir çox primitiv formalara qıllarla təzhiz olunmuş ətraflar *parapodilərin* olması xasdır. Bu ətraflar heç vaxt şikarı tutmağa və ya qidanı əzməyə xidmət etmir.

Həlqəvi qurdarda dəri-əzələ kisəsi vardır: dəri epitelisi, həlqəvi, boylama əzələlər və daxili döşəyən selotelidən ibarətdir. İkinci bədən boşluğu selomik maye ilə doludur. Bu maye orqanizmin daxili mühitidir. Həzm sistemi bir-birindən funksional baxımdan, fərqlənən üç şöbədən ön, orta və arxa bağır-saqdan ibarətdir. Bəzi həlqəvi qurdarda tüpürcək vəziləri də vardır. Həzm sisteminin ön və arxa şöbələri ektodermal, orta şöbə isə entodermal mənşəlidir.

Həlqəvi qurdların qan-damar sistemi qapalıdır, yəni damarlar sistemi mövcuddur. Əsas ifrazat orqanları, bir cüt ektodermal mənşəli metanefridilərdir. Hər metanefridi bir seqmentdə seloma baxan qıfla başlanır və ondan ayrılan kanal, seqmentlər arasında yerləşən arakəsməni septani dəlib, digər seqmentdə olan ifrazat dəliyi ilə xaricə açılır. Metanefridilər yalnız ifrazat orqanları deyil, həmçinin orqanizmdə su balansını tənzimləyirlər. Belə ki, metanefridilərin kanallarında ifrazat məhsullarının (ammonyak sidik turşusuna çevrilir) qatlaşması baş verir və su yenidən selomik mayeyə qayıdır. Bu yolla orqanizmdə su ehtiyatına qənaət olunur və selomda müəyyən su-duz rejimi saxlanılır. Suya qənaət daha çox quruda və torpaqda yaşayan həlqəvilər lazımdır. Onu da nəzərə almaq lazımdır ki, həlqəvi qurdarda, növündən asılı olaraq, nefridilərlə yanaşı, selomoduktular və mürəkkəb orqanlar *nefromiksidiilər* (hər ikisinin birləşməsi) ifrazat orqanları da mövcuddur. Selomoduktular mezodermal mənşəli olub, cinsi və ifrazat funksiyalarını, nefridilər ektodermal mənşəlidirlər və yalnız ifrazat funksiyasını yerinə yetirirlər.

Sinir sistemi, bel nahiyyəsində yerləşən bir cüt beyin düyüni, udlaqətrafi konnektivlər və cüt qarın sinir sütunundan təşkil olunmuşdur. Qarın sinir zəncirində isə hər seqmentdə metamər olaraq, təkrarlanan cüt düyünlər vardır. Həlqəvi qurdalar əsasən ayricinslidirlər, lakin hermafroditizm də rast

gəlinir. Həlqəvilərin inkişafı metamorfozla keçir və nəticədə, əsasən dəniz növlərində səciyyəvi sürfə – *troxofor* formalaşır.

Həlqəvi qurdalar tipi iki *yarımtipa* bölünür: Kəmərsizlər (*Aclitellata*) və Kəmərlilər (*Clitellata*). Son illərin təsnifatında polixetlərə aid olan *Dinophilus*, primitiv struktur əlamətlərinə (azseqmentli, yəni oligomer polixeta olduğuna) görə, ilkin həlqəvilər adlanan (*Archiannelida*) sinif kimi təqdim edilir.

**Kəmərsizlər (*Aclitellata*) yarımtipi.** Bu yarımtipin nümayəndələrinə ayricinslilik və sadə quruluşa malik olan cinsi aparatin olması xasdır. Bədəndə bir qrup bugumların birləşməsi nəticəsində formalaşan xüsusi vəzili kəmər *klitelum* (*clitellum*) olmur. İnkişaf metamorfozla keçir və səciyyəvi sürfə, *troxofor* əmələ gəlir. Bu yarımtipa yalnız bir sinif Çoxqıllı qurdalar (*Polychaeta*) aiddir.

**Coxqıllı qurdalar (*Polychaeta*) sınıfı.** Polimer (çoxbuğumlu) polixetlərə müxtəlif ekoloji radiasiyalar (ikidən artıq diversifikasiya formaları) xasdır: bir qismi üzən formalardır, digərləri fəal üzmə həyat tərzindən bentik həyat tərzinə keçmiş (*Nereis pelagica*), digərləri torpaqda hərəkətli udlağı vasitəsilə özünə yol açıb, yuvalar quranlardır (*Arenicola marina*); oturaq formalar serpulidlər (*Serpula*) xüsusi əyilmiş və ya spiralşəkilli borucuqlarda yaşayırlar. Bu borucuqların üzərinə əhəng hopur və ön ucundan yelpikşəkilli qəlsəmələri görünür. Polixetlər arasında dəniz dibi ilə sərbəst sürünen formalar məsələn, afroditalar (*Aphrodite aculeata*) və olduqca tez üzən və sürünen ilanvari filodokilər (*Phyllodoce paretii*) vardır.

Həlqəvi qurdaların bədəni baş şobəsi, buğumlu gövdə və anal pəri ilə xarakterizə olunur. Bədən xaricdən nazik kutikula ilə örtülüdür. Baş şobəsi - *prostomium* (baş pəri və ya akron), ağız buğumu (*peristomium*) ilə təmsil olunmuşdur. Peristomium əsasən 2-3 gövdə bugumlarının birləşməsindən əmələ gəlir. Ağız dəliyi peristomiumun ventral nahiyyəsindədir. Baş pəri üzərində çox vaxt gözlər və müxtəlif çıxıntılar yerləşir. Məsələn, nereisdə prostomiumun üzərində bir cüt gözlər, çıxıntılar bir cüt *antennalar* və ikibuğumlu *palplar* yerləşir. Peristo-

miumun üzerinde isə aşağıda ağız, onun ətrafında bir neçə cüt bığcıqlar – *siruslar* vardır.

Gövdənin hər seqmenti üzerinde bir cüt yan çıxıntılar – *parapodilər* yerləşir. Bu primitiv ətraflardır. Hər parapodidən xaricə doğru qılıçıqlar toplusu (xetalar) keçir. Belə ki, bu ilk, primitiv ətraflar bədənin yanlarında metamer yerləşməklə, iki hissədən ibarətdir: bədənin davamı olan bazal hissə və iki şaxə bel və qarın şaxələri. Bel şaxəsi *notopodium*, qarın isə *neuropodium* adlanır. Parapodilərin əsasından bel və qarın bığcıqları ayrılır. Cox növlərdə bel bığcığı *qəlsəmə* funksiyasını yerinə yetirir. Ümumiyyətlə isə bu bığcıqlar, polixetlərin hissə orqanlarıdır.

Coxqılılı qurdların bədəni birqatlı epiteli ilə örtülüdür. Bu qat bədənin üzərini örtən nazik kutikulanı ifraz edir. Lakin polixetlər arasında elə növlərə də rast gəlinir ki, onların bədəninin ayrı-ayrı nahiyyələrində kirpikli epiteli, əsasən qarın zolağı şəklində (*Protodrilus*) olur. Epiteli qatında vəzilər mövcuddur məsələn, oturaq həyat tərzi sürən formalarda borucuqlar həmin vəzilərin ifrazatından (şəfaf buynuz və ya xitin maddəsi) əmələ gəlir.

Dəri altında həlqəvi və boylama əzələlər yerləşir. Yandarda parapodiləri hərəkətə gətirən yelpikşəkilli əzələ dəstləri vardır. Adətən polixetlərdə dəri-əzələ kisəsinin quruluşu həyat tərzindən asılı olaraq, dəyişə bilir.

*Bədən boşluğu – selomdur. Selomun funksiyaları* müxtəlifdir: dayaq-hərəkət, nəqletmə, ifrazat, cinsi və hemeostatik (bədən daxili mühitin sabitliyi). Selomun törəməsi hesab olunan selomoduktalar, bu cinsi hüceyrələrin bədən boşluğunundan xaric edilməsini təmin edirlər.

*Həzm sistemi* üç şöbədən ibarətdir. Bağırsağın ön hisəssi ektodermal mənşəlidir. Bu şöbə, peristomiumun qarın nahiyyəsində yerləşən ağız dəliyi ilə başlanır. Ağız boşluğu əzələvi udlağa keçir. Bir çox hərəkətli polixetlərin (*Errantia* yarımsinfi) udlağında kutikulyar qalınlaşmalar və iti xitin dişlər və ya çənə lövhələri olur. Bu fəndlərin udlağı (*bukkal orqan*) adətən çevrilərək şkarın tutulmasında iştirak edir. Yırtıcı polixet-

lərdən fərqli olaraq, bitkilərlə və detritlə qidalanan formalarda o cümlədən də sestonofaqlarda (suda asılı vəziyyətdə olan üzvi maddələrlə qidalananlar) maye qidanın qəbuluna uyğunlaşmış udlaq yumşaq, hərəkətli olur. Udmağın arxasında qida borusu gəlir və bura ektodermal mənşəli tüpürçək vəzilərinin axarları açılır. Bəzi növlərdə, hətta kiçik mədə də inkişaf edir.

Bağırsağın orta şobəsi entodermanın törəməsidir və həzm prosesi, üzvi birləşmələrin sorulması bu hissədə baş verir. Ektodermal mənşəli arxa bağırsaq əsasən su balansının tənzimlənməsi funksiyasını yerinə yetirir, yəni burada su, qismən seloma qaytarılır.

*Tənəffüs sistemi* çoxqıllı qurdarda müxtəlifdir. Primitiv çoxqıllı qurdarda əsasən dəri tənəffüsü xasdır. Lakin əksər növlərində parapodilərin bel biğcığı qəlsəmələrə çevrilir.

*Qan-damar sistemi* qapalıdır, əsas bel və qarın damarları ilə təmsil olunmuşdur. Əsas damarlar bir-biri ilə həlqəvi və periferik damarlarla birləşir.

*Ifrazat sistemi* metanefridilərlə təmsil olunmuşdur. Bu tip nefridilər, ilk dəfə həlqəvi qurdarda inkişaf etmişdir. Hər seqmentdə bir cüt metanefridi vardır. Metanefridi seloma açılan kirpikli qifdan və ondan ayrılan kanaldan ibarətdir. Müxtəlif polixetlərdə ifrazat orqanları müxtəlif mənşəli ola bilir. Belə ki, bəzi növlərdə ektodermal mənşəli protonefridilər olur. Lakin onlar yastı və həlqəvi qurdarda olan protonefridilərdən bir qədər fərqlənilər: kanalların daxili ucunda sancaqvari şışkinliklər olan nazik çıxıntılar dəsti yerləşir, sancaq dəstiniə oxşar bu qamçılı hüceyrələr *solenositlər* adlanır. Bu hüceyrələrdən protonefridinin kanalının boşluğununa uzun borucuq açılır və hüceyrədən borucuğa qamçı və ya qamçılardan dəsti uzanır. Çoxqıllı qurdların əksər növləri üçün ektodermal mənşəli metanefridilər xasdır. Ayrı-ayrı növlərdə isə mürəkkəb ifrazat orqanları – *nefromiksilər* formalaşır ki, bunlar, protonefridilərlə (və ya metanefridilərlə) mezodermal mənşəli cinsi qıflar – *selomoduktuların* birləşməsindən əmələ gəlir.

Coxqıllı qurdarda əlavə olaraq, ifrazat funksiyasını selotelinin xloraqogen hüceyrələri də yerinə yetirir. Bu «toplacyjıcı böyrəklər»də ekskretlər quanın, sidik turşusu duzlarının dənə-

cikləri yiğilir və həmin hüceyrələr məhv olduqdan sonra selom vasitəsilə nefridilərdən xaric edilir. Əvəzinədə isə yeni hüceyrələr formalasır.

Çoxqılı qurdarda *sinir sistemi* bir qədər mürəkkəbdir. Tipik halda bu sistem, udlaqətrafi halqa (udlaqüstü və udlaqaltı düyünlər və onları birləşdirən konnektivlər) və bir cüt qarın sinir sütunlarından təşkil olunmuşdur. Adətən annelidlərin çoxunda qarın sinir sütunları, hər seqmentdə bir cüt olmaqla, düyünlər və onları birləşdirən *konnektivlərdən* ibarətdir. Hər cüt düyün öz seqmentini innervə edir, yəni tənzimləyir. Düyünləri biləşdirən eninə sinir lifləri isə *kommisuralar* adlanır. Bəzi primitiv formalarda (məsələn, *Dinophilus*) komissuralarla birləşmiş sinir düyünlü qarın sütunları bir-birindən aralı yerləşir və *pilləkən tipli sinir sistemini* əmələ gətirir. Lakin polixetlərin çoxunda qarın sinir sütunları olduqca bir-birinə yaxın yerləşir. Bu zaman sinir düyünləri və konnektivlər birləşmiş şəkildə olduğundan pilləkən tipli sinir sisteminin *qarın sinir zəncirinə* çevrilmiş olur.

Bəzi növlərdə sinir zəncirinin subepitelial vəziyyətdən, yəni dəri epitelisindən bədən boşluğununa doğru çökəsi müshahidə olunur. *Hiss orqanları* əsasən hərəkətli polixetlərdə (*Er-rantia*) yaxşı inkişaf etmişdir. Onların bədəni üzərində çoxsaylı hissi hüceyrələr vardır. Bundan əlavə, lamisə və kimyəvi hiss orqanları vardır. Bəzi növlərdə isə müvazinət orqanı *statosistlər* mövcuddur. Çoxqılı qurdların demək olar ki, hamısında gözlər (2-4) vardır. Bu gözlər, bədən boşluğununa doğru çevrilməmiş, yəni invertirləşməmiş tipdədir.

Çoxqılı qurdalar adətən ayrıcinslidirlər və onlara cinsi dimorfozm xas deyildir. *Çoxqılı qurdaların çoxalması* cinsi və qeyri-cinsi yolla ola bilər. Bəzi halda hər iki çoxalma tipinin növbələşməsi *metagenez* baş verir. Adətən qeyri-cinsi çoxalma bədənin eninə bölünməsi, yəni strobilyasiya və ya tumurcuqlama yolu ilə reallaşır.

Cinsi çoxalma çox vaxt *epitokiya* adlanan proseslə ifadə olunur. Epitokiya cinsi hüceyrələr yetişkənliliyə çatan zaman

qurdun bədən formasında kəskin morfofizioloji dəyişkənliklə müşayiət olunan təzahürdür.

*İnkişafı.* Mayalanmış yumurta qeyri-bərabər, spiral tipdə bölünür. Tipik sūrfə *troxofor* adlanır. Onun ekvatoru boyunca ağız önündə kirpikli kəmərcik–prototrox keçir. Troxofor şarşəkillidir, onun şüali simmetriyaya malik olan sinir sistemi, protonefridilər, ilkin bədən boşluğu vardır. İnkişaf prosesində blastopor vegetativ qütbənən animala tərəf yerini dəyişir və sūrfə ikiyansimmetriyalı olur. Sonradan vegetativ qütbənən anal dəliyi açılır və iki dəlikli bağırsaq formalaşır.

Sūrfənin arxa hissəsində, bağırsağın sağ və sol tərəflərinin 4d blastomerin törəməsi olan bir cüt hüceyrə *teloblastlar* (və yaxud mezoblastlar) inkişaf edir ki, bunlar böyümə zonasında yerləşirlər. Həmin hüceyrələr mezodermaya başlangıç verir. Troxoforun bədəni 3 şöbədən ibarətdir: baş pəri, anal pər və böyümə zonası. Troxoforun metamorfozu nəticəsində digər sūrfə mərhələləri *metatroxofor* və *nektoxeta* inkişaf edir. Lakin nektoxetalarda seqmentlərin sayı metatroxoforda olduğu kimidir. Adətən müxtəlif növ polixetlərdə bu say, arxa tərəfində bölünmə nəticəsində 3, 7 və 13-ə müvafiq gəlir. Bir müddətdən sonra postlarval seqmentlər formalaşır və qurdun *yuvenil mərhələsinə* başlangıç verir. Postlarval seqmentlər yuvenil mərhələdə həm ektodermanın, həm də mezodermanın törəmələrini əhatə edir. Bu zaman böyümə zonasında olan teloblastlardan selom kisələrinin rüşeymləri ayrıılır və bunların hər birində metanefridi qılı formalaşır. Tədricən ikinci bədən boşluğu - selom, ilk bədən boşluğunun sıxisidir və selom kisələrinin əlaqələndiyi yerdə dissepimentlər və mezenterilər (arakəsmələr) əmələ gəlir. Mezenterilər arasında qalan ilk bədən boşluğu hesabına qan-damar sisteminin uzununa, dissepiment arasındakı məsamələrdən isə həlqəvi damarlar formalaşır.

Mezoderma hesabına dəri-əzələ kisəsinin və bağırsağın əzələsi, selomun döşənəyi, cinsi vəzilər və selomoduktular əmələ gəlir. Ektodermadan sinir sistemi, metanefridilərin kanalları, ön və arxa bağırsaq formalaşır.

*Coxqılı qurdaların bioloji və praktiki əhəmiyyəti* çox böyükdür. Onlar trofik əlaqələrdə, dəniz suyunun bioloji təmiz-

lənməsində və üzvi birləşmələrin parçalanmasında xüsusi əhəmiyyət kəsb edirlər. Qida mənbəyi kimi polixetlərin rolü çox böyükdür. Məsələn, Xəzər dənizində balıqların yem bazasının yaxşılaşdırılması məqsədilə, Azov dənizindən gətirilmiş (1939-1940-ci illərdə akademik L.A.Zenkeviçin rəhbərliyi altında) və burada iqlimləşdirilmiş *Nereis diversicoloru* göstərmək olar. İnsanlar sakitokean palolosunu (*Eunice viridis*) qida məhsulu kimi istifadə edirlər. Hazırda Xəzər dənizində cəmi 7 növ çoxqılıq qurdlara rast gəlinir. Bunlardan *Parhypmania brevispinis* Grube. Xəzər dənizinin endemikidir.

Çoxqılıq qurdlar sinfi iki yarımsinfinfə bölünür: Hərəkətlilər (*Errantia*) və Oturaqlar (*Sedentaria*).

**Kəmərlilər (Clitellata) yarımtipini** səciyyələndirən əsas əlamətlər - bədənin ön hissəsində olan bir sıra seqmentlərin şəklinin dəyişərək, «clitellum»-u, yəni kəməri əmələ gətirməsi, parapodilərin olmaması, lakin qilların qalmasıdır. Bu növlərə cinsi hermafroditizm və cinsi hüceyrələrin kopulyasiyası xasdır, inkişafçıları birbaşadır, həyat tsikli nisbətən qıсадır.

Yarımtipə iki sinif daxildir: Azqıllılar (*Oligochaeta*) və Zəlilər (*Hirudinea*).

**Azqıllılar (*Oligochaeta*) sinfi.** Əsasən şirinsuda və torpaqda yaşayan formalardır, nadir halda parazitlərə rast gəlinir.

Azqıllı qurdlarda xarici və daxili metameriya polixetlərdə olduğu kimidir. Bədən seqmentlərinin sayı 40-dan 600-ə qədər olur, nadir hallarda 5-9 ədəddir. Oliqoxetlərdə baş pəri – *prostomium* zəif inkişaf etmişdir. Adətən prostomium gözələr və çıxıntılarından məhrumdur. Anal pərdə də *pigidium* üzərində çıxıntılar yoxdur. Parapodiləri yoxdur, onlardan yalnız qısa qillar-xetalar qalmışdır: 2 yan və qarın (cəmi 4 dəstə).

**Dəri-əzələ kisəsi.** Bədən xaricdən epiteli qatı ilə örtülüdür. Xarici epiteli qatı selikli vəzlərlə zəngindir, xüsusən də torpaqda yaşayan oliqoxetlərdə. Dəri epitelisi nazik kutikula qatını ifraz edir. Bədən üzərinə ifraz olunan selik qurdumexaniki təsirlərdən və qurumaqdandan qoruyur. Dəri epitelisinin altında həlqəvi və boylama əzələlər yerləşir ki, daxildən onlar selomik epiteli ilə örtülmüşlər.

*Həzm sistemi.* Bütün bədən boyu uzanan bağırsağın üzəri selomik epitelidən formalaşan *xloraqogen toxuma* ilə əhatə olunmuşdur. Bağırsağın ön tərəfində əzələvi udlağa açılan ağız dəliyi, sonra nazik qida borusu, çinədan və mədə yerləşir. Orta bağırsaq daxilə doğru yönələrək, *tiflozol* adlanan uzununa büküşü əmələ gətirir. Adətən *xloraqogen toxuma* həmin büküşə də daxil olur. Bu toxumanın əsas funksiyası qida vasitəsilə (çürümüş yarpaqlar) qurdun bədən daxilinə keçən toksiki birləşmələri (humin turşularını) neytrallaşdırmaq və həzmin xeyirli birləşmələrini özündə toplamaqdır. Toraqda yaşayan qurdların qida borusunun divarında üç cüt vəzilər vardır ki, onlar kalsiumu ifraz edirlər (əhəng vəziləri). Kalsium ionları qanda və həzm sistemində turşu qələvi nisbətini (yəni pH-ı) tənzimləyir.

*Qan-damar sistemi* polixetlərdə olduğu kimidir. Yəni həlqəvi damarlarla bir-biri ilə birləşmiş, döyünen bel və qarın damarları vardır. Polixetlərdən fərqli olaraq, azqıllı qurdlarda qida borusunun ətrafında yerləşən həlqəvi damarlar da döyüñürlər və ona görə də « həlqəvi ürəklər » adlanırlar. Qanın tərkibində tənəffüs pigmenti hemoqlobin vardır. Adətən hemoqlobin qanın plazmasında həll olunmuşdur. Qan-damar sistemi, əsasən, qida birləşmələri, oksigen və mübadilə məhsullarının nəqli funksiyasını yerinə yetirir.

*İfrazat sistemi* metanefridilərlə təmsil olunmuşdur.

*Sinir sistemi* həlqəvi qurdlara xas olan quruluşdadır. Yəni bir cüt udlaqüstü düyünlər (beyin) və qarın sinir zəncirindən ibarətdir. *Hiss orqanları* nisbətən zəif inkişaf etmişdir. Adətən gözlər olmur, lakin dəridə çoxlu sayda hissi hüceyrələr vardır. *Cinsi sistem* oliqoxetlərdə hermafroditdir. Azqıllı qurdların çoxunda mayalanma çarpazdır.

Yağış qurdunda cinsi vəzilər bədənin ön seqmentlərində - 10-cu və 11-ci seqmentlərdə yerləşirlər. Bu toxumluqlar üç cüt toxum kisələri ilə örtülüdür. Toxumluqlardan sperma toxum kisələrində toplanır və burada yetişir. Sonradan spermatozoidlər xüsusi cinsi qıfların vasitəsilə toxum borusuna keçirilir. Sağ və sol tərəflərin toxum boruları birləşib, iki boylama kanalı əmələ gətirir ki, həmin kanallar 15-ci seqmentdə erkək cinsi

dəliklər vasitəsilə xaricə açılır. Diş cinsi sistem isə 13-cü seqmentdə yerləşən bir cüt yumurtalıqla təmsil olunmuşdur. Qiflarla təmin olunmuş yumurta boruları 14-cü seqmentdə diş cinsi dəliklərlə xaricə açılırlar. Diş cinsi sistemə də 13-cü seqmentdə arakəsmələrdən formalaşan yumurta kisələrinin olması da xasdır. Bu kisələr, yumurtalıqları və yumurta borularının qıflarının üzərini örtürlər. Bundan əlavə, diş cinsi sistemə 9 və 10-cu seqmentlərdə yerləşən iki cüt toxumqəbuledicilər də aiddir. Yağış qurdunun mayalanması çarpezdir.

Azqıllı qurdların ən nəhəng növləri 2 m-ə çatır. Quruda yaşayan formalar çürümüş yarpaqlar və torpaq detriti ilə qidalanırlar. Şirinsu növləri (*Enchytreidae*) fitoplanktonla qidalanır. Bir çox növ balıqların əsas qidasını təşkil edir. Bəzi şirinsu növləri xüsusi dəri borucuqlarda yaşayırlar. Azqıllı qurdların torpaqda yaşayan növlərinin biosferdə olduqca böyük rolu vardır. Onlar torpağı bağırsaqlarından keçirərək onu münbətləşdirir, yarpaqları torpaq qatına çəkərək, çürüntülərlə zənginləşməsinə səbəb olurlar. Həmin qurdlar torpağın dərin qatlarından üst qata biogen kimyəvi birləşmələri keçirirlər.

Sinif iki dəstəyə bölünür: *Naidomorpha* və *Lumbricomorpha*.

**Zəlilər (*Hirudinea*) sinfi** əsasən dəniz, şirinsu və nadir hallarda quru mühitdə torpaqda yaşayan, bəzən də azduzu sularda rast gələn formalarla təmsil olunur. Zəlilər qansoran yırtıcılardır, yəni onurğasız heyvanların, balıqlar, amfibilər, sürünenlər, quşlar və məməlilərin qanı ilə qidalanırlar. Cənubi Amerika, Cənub-Şərqi Asiyadan tropik meşələrində ağac və torpaqda yaşayan formalar mövcuddur ki, onlar istiqanlı heyvanlar və insan üçün təhlükəlidirlər.

Xarici görünüşə görə, zəliləri fərqləndirən səciyyəvi əlamət bədənlərinin dorsoventral istiqamətdə yastlaşmış, çoxunda ön və arxa sormacların olması və parapodilərin olmamasıdır.

Zəlilərin az növündə (*Acanthobdellida*) hərəkət, ön seqmentlərdə yerləşən qıllar vasitəsilə həyata keçir. Əsasən hərəkət əzələlərin köməyiylə bədənin əyilməsi yolu ilə reallaşır. Buna

səbəb, dəri-əzələ kisəsində seqmentlər arasında əlavə halqların olmasınaasdır.

Zəlilərin *dəri-əzələ kisəsi* epiteli və əzələ liflərindən təşkil olmuşdur. Epiteli bədən üzərinə six kutikulanı ifraz edir. Epiteli qatı vəzilərlə zəngindir, Bundan əlavə, həmin hüceyrələrin əsasında zəlilərə rəng verən pigment hüceyrələri yerləşir. Əzələlər üçqatlıdır: həlqəvi, diaqonal və uzununa. Zəlilərin bədəninə yastı forma verən dorsoventral əzələlər də vardır.

Adətən zəlilərdə bir neçə ön və arxa bugumlar (muvafiq olaraq, 4 və 7 ədəd) birləşərək, sormacları əmələ gətirirlər. Bu sormaclar vasitəsilə zəlilər şikarın bədəninə yapışır. Ön sormac ağızı əhatə edir. Arxa sormac isə bir qədər böyükdür və anal dəlik həmin sormacın ön tərəfindən yerləşir. Zəlilərin bədəninin seqmentasiyası homonomdur, yəni eynicinsli bugumlardan təşkil olunmuşdur. Hər həqiqi seqment (daxili bugumlaşma) 3-5 ədəd xarici halqaya müvafiq gəlir. Zəlilərin bədəni, sormacları əmələ gətirən seqmentlərlə birlikdə cəmi 30-33 ədəd seqmentdən təşkil olunmuşdur.

Zəlilərin müxtəlif qruplarında mezodermal mənşəli parenxima müxtəlif səviyyədə inkişaf etmiş olur. *Həzm sistemi* qan sormağla ixtisaslaşmış quruluşa malikdir. Xortumlu zəlilərdə xortum, çənəlilərdə isə ağız boşluğununda çənələr vardır. Həmin çənələr vasitəsilə şikrin dəri örtüyünün tamlığı pozulur. Çənələr, özlüyündə üç ədəd bərk, qıraqı dişcikli lövhələrdir. Tibb zəlisi dişlədikdən sonra aydın şəkildə çənələrin izi üçşüali kəsik formasında görünür. Şikarı bütöv uda bilən yırtıcı zəlilərdə çənələr reduksiyaya uğrayır.

Zəlilərin ağız boşluğununa tüpürçək vəzilərin axarı açılır ki, həmin sekretin tərkibində qanın laxtalanmasının qarşısını alan *hirudin züləh* vardır. Zəlilərin əzələvi udlağı qan sormağla ixtisaslaşmışdır. Qan udlaqdan sonra kiçik qida borusuna, sonradan isə şəklini dəyişmiş orta bağırsaq mədəyə keçir. Mədə olduqca böyük həcmə malik olan 10-11cüt yan kor çıxıntılar ciblər əmələ gətirir. Mədənin arxa cibləri bir qədər uzunsovduur və onlarla arxa bağırsaq arasında yerləşən hissədə həzm həyata keçir. Qan ehtiyatı olan zəli, bir neçə ay qidalanmadan yaşaya bilir.

*Qan-damar sistemi* yalnız primitiv zəlilərdə (*Acanthobdellida*, *Rhynchobdellida*) inkişaf etmişdir, yəni qıllılarda və nisbətən xortumlu zəlilərdə. Bu sistem qapalıdır və azqılı qurdların qan-damar sistemində oxşardır. Lakin çənəli zəlilərdə (*Gnathobdellida*) əsl qan-damar sistemi bütövlükdə atrofiyaya uğrayır və onun funksiyası tamamilə selomun qalığı olan lakanar sistemə məxsus olur. İki ədəd yan lakan və bel, qarın lakanları vardır. Lakanlar selomun parenxima ilə dolması nticəsində formalasılır. Xortumlu zəlilərdə qan-damar sistemi aralıq mövqə tutur: lakanar sistemlə yanaşı orada qan-damar sistemi də saxlanılmış olur.

Zəlilər bədən səthi ilə *tənəffüs* edirlər. Yalnız bəzi dəniz zəlilərində bədənin yanlarında dəri qəlsəmələri inkişaf edir.

*İfrazat sistemi* metamer yerləşmiş metanefridilərlə təmsil olunmuşdur. *Sinir sistemi* qarın sinir zənciri tipindədir. Zəlilərdə bir neçə işığını qəbul edən gözlərdən (1-5 cüt) başqa, çox yaxşı şəkildə inkişaf etmiş kimyəvi hiss orqanları vardır. Hər seqmentdə köndələn sıralarla düzülmüş qədəhşəkilli bu orqanlar böyük əhəmiyyət kəsb edir.

*Cinsi sistem* zəlilərdə hermafroditdir. Tibb zəlisində doqquz ədəd toxum kisəsi vardır. Həmin toxum kisəciklərindən toxumçıxaran kanalçıqlar ayrılır ki, onlar birləşərək, iki ədəd toxum borusunu əmələ gətirir. Bədənin ön hissəsində həmin toxum boruları yumaqcıqlar, yəni toxumluqların çıxıntılarını formalasdırırlar. Sonradan isə onlar, cütləşmə orqanını dəlib keçən tək toxum xaric edən kanalı əmələ gətirirlər.

Yumurtalıqlar bir cütdür, onlar da yumurta kisələrinin daxilində yerləşirlər. Yumurtalıqlardan balalığa açılan yumurta boruları ayrılır. Balalıq isə balalıq yoluna açılır. Cinsi dəliklər iki ədəddir ön dişi və arxa erkək cinsi dəlik.

Zəlilərdə mayalanma daxilidir. Kopulyasiyadan sonra yumurtalar yerləşən barama (oliqoxetlərdə olduğu kimi)dir, yəni 9-11-ci seqmentlərdə formalasan kəmər hesabına əmələ gələn) torpağı və ya su hövzəsinin dibinə qoyulur. İnkişaf birbaşadır.

Zəlilər iki yarımsinifə bölünür: Qədim zəlilər (*Archihirudinea*) və Əsl zəlilər (*Euhirudinea*).

## Buğumayaqlılar tipi (*Arthropoda*)

Bu tip bugumlu ətrafları və möhkəm xitin bədən örtüyü olan seqmentli heyvanları əhatə edir. Buğumayaqlılar ən çox sayılı (1 500 000-dən artıq növ) və çoxlu sistematik qrupları özündə birləşdirən tipdir. Buğumayaqlılar dənizlərdə, okeanlarda, şirinsu hövzələrində və quruda yaşayırlar. Ekoloji müxtəlifliyə malik olurlar. Onların arasında oturaq, sürünen, qaçan, uçan, tullanın, hətta hərəkətsiz formaları vardır. Qida kimini praktiki olaraq, bütün üzvü birləşmələri, hətta ali onurğalıların istifadə edə bilmədiyi tük, lələk, buynuz, mumu həzm edirlər.

Təbii ekosistemlərdə bugumayaqlıların rolü olduqca böyükdür, ilk növbədə, bioloji dövriyyə və bioenergetik proseslərdə mühüm halqanı təşkil edirlər. Su bugumayaqlıları biofiltratlar olmaqla, suyu üzvü çirkablardan təmizləyirlər. Torpaq əmələgəlmə proseslərində də onların iştirak edir və insan onlardan qida mənbəyi, təsərrüfat məqsədi üçün istifadə edir. Buğumayaqlılar arasında kənd təsərrüfatı və meşə bitkilərinin zərərvericiləri də çoxdur. Onlar bir çox qorxulu infeksion transmissiv xəstəliklərin törədicilərini keçirə bilirlər. Yəni insan və heyvanlarda təhlükeli xəstəliklərin törədiciləri ola bilirlər.

Buğumayaqlıların bədəni xaricdən xitinləşmiş kutikula ilə örtülüdür. Bu örtük qatı hipodermanın epitelisi tərəfindən sintez olunur. Xitin – mürəkkəb polisaxariddir, onun tərkibinə aşılanmış zülallar və digər maddələr artropodin zülalı, rizamin zülalı daxildir ki, bunlar həm kutikulaya möhkəmlik verir, həmdə onu elastik edir.

Kutikula mürəkkəb quruluşa malikdir. Tipik halda o, xarici ekzokutikula (eninə-zolaqlı strukturlu) və daxili endokutikuladan (məsaməli kanallarla təchiz olunmuş silindrik strukturlu) ibarətdir.

Quruda yaşayan bugumayaqlılarda 3-cü qat (epikutikulanın üstü) olur ki, o, lipidli birləşmələrdən əmələ gəlir və suyun bədəndən buxarlanması qarşısını alır. Kutikulanın qalınlığı bədənin müxtəlif yerlərində fərqlidir.

Bərk kutikula dərtilmir və boyumənin qarşısını alır. Ona görə də bugumayaqlılarda böyümə prosesi periodik olaraq, qabiqdəyişmələr zamanı baş verir. Bu zaman köhnə kutikula tullanır və artıq formalışmış yenisi ilə əvəz olunur. İlkin mərhələdə yumşaq olan kutikula böy atmağa imkan verir.

Bugumayaqlıların bədəni 3 şöbədən ibarətdir: baş, gövdə və qarincıq. Hər şöbə morfofunktional cəhətdən fərqlənən seqmentlər qrupundan formalışır.

Bugumayaqlıların əsas xüsusiyyəti bugumlu ətrafların olmasıdır. Bu ətraflar onları hərəkətli edir və heyvanlar aləmində ən mükəmməl hərəkət orqanıdır. Bədənin müxtəlif nəhiyyələrində yerləşən bu ətraflar müxtəlif funksiyaları yerinə yetirirlər: bəziləri hiss orqanlarına (antennalar), digərləri çənələrə, bir başqaları isə tənəffüs və cinsi və s. funksiyaları yerinə yetirirlər.

Bugumayaqlılar eninəzolaqlı əzələlərə malikdir, bu onları saya əzələlərə malik olan yastı qurdlardan fərqləndirir. Yəni bugumayaqlılar, ali onurğalı heyvanlarla eyni əzələlərə malikdirlər.

Bugumayaqlılar çox yaxşı inkişaf etmiş həzm sisteminə malikdirlər. Bu sistemin aydın şəkildə differensiasiya etmiş şöbələri vardır: ön, orta və arxa bağırsaq. Ön və arxa bağırsaq ektodermal, orta bağırsaq isə entodermal mənşəlidir. Onlarda həzm vəziləri qaraciyər və pilorik çıxıntılar vardır. Bugumayaqlıların çoxusunda inkişaf etmiş ağız aparatı mövcuddur.

Bugumayaqlıların müxtəlif qruplarına müxtəlif cür tənəffüs orqanları xasdır. Əsasən 3 tip tənəffüsü fərqləndirmək lazımdır: qəlsəmə, traxeya, ağ ciyər və bəzi kiçikölçülü formalarda dəri tənəffüsü.

Qan-damar sistemi açıq tiplidir. Qan hemolimfa adlanır və damarlarla axaraq, toxuma mayesi ilə qarışır. Qan elementləri əsasən faqositlərlə təmsil olunmuşdur. Tənəffüs piqmenti həll olunmuş haldadır. Qan damarlara ürək vasitəsilə qovulur.

İfrazat orqanları bugumayaqlıların çoxusunda şəkildə yişmiş selomoduktular böyrəklərdir (1-2 cüt). Quru mühitində yaşayan formalarda isə koksal vəzilər və malpigi borularıdır. Bu borular ya orta, yada arxa bağırsağın çıxıntılarıdır.

Sinir sistemi qarın sinir zənciri tipindədir, çox primitiv formalarda isə həlqəvi qurdarda olduğu kimi, pilləkən tiplidir. Tip daxilində qarın sinir zəncirinin düyünlərinin birləşməsi tendensiyası mövcuddur, yəni birləşirlər və sayları azalır. Buğumayaqlılar çox mürəkkəb davranışları ilə də fərqlənirlər. Onlarda çox yaxşı inkişaf etmiş hiss orqanları vardır. Buğumayaqlılar mürəkkəb fasetalı gözlərə və sadə gözcüklərə malikdirlər. Bundan əlavə, eştimə, lamisə, kimyəvi və tarazlıq orqanları da vardır.

Buğumayaqlılar əsasən cinsi yolla çoxalır. Onların çoxusu ayriçinslidirlər, hermafroditləri nadir hallarda rast gəlir. Tip daxlində çox vaxt cinsi dimorfizm qeydə alınır. Bəzi növlərə partenogenez xasdır. İnkişaf çox vaxt metamorfozla gedir. Nadir hallarda birbaşa inkişaf sürfə mərhələlərsiz baş verir.

Buğumayaqlılar tipi 4 yarımtipə bölünür: Trilobitkimilər (*Trilobitomorpha*), Qəlsəmətənəffüslürlər (*Branchiata*), Xeliser-lilər (*Chelicerata*) və Traxeyalılar (*Tracheata*).

**Trilobitkimilər (*Trilobitomorpha*) yarımtipi** əsasən nəslü kəsilmiş, çox primitiv quruluşa malik olan dəniz buğumayaqlılarıdır. Kembriyaqədərki dövrdən paleozoyun sonuna kimi mövcud olmuş qazıntı növləri məlumdur. Bu yarımtipə bir neçə sinif aid olsa da ən geniş və növ tərkibinə görə nisbətən çoxsaylı hesab olanı Trilobitlər (*Trilobita*) sinfidir. Yarımtipin səciyyəvi xüsusiyyəti nümayəndələrinin bədəninin baş və homonom seqmentli gövdəyə, bir cüt şaxələnməyən antennulalara, birşaxəli multifunksional ətraflara və qəlsəmə tənəfüsünə malik olmasıdır.

**Qəlsəmətənəffüslürlər (*Branchiata*) yarımtipi** - suda yaşayan və qəlsəmələr vasitəsilə tənəffüs edən buğumayaqlıları əhatə edir. Qəlsəmətənəffüslürlərin bədəni baş, döş və qarincıq şöbələrindən ibarətdir. Baş akron və dörd seqmentin birləşməsindən formalışır. Onun üzərində iki cüt bığçıqlarlar yerləşir. Birinci cüt akrona aid olan çıxıntılar, *antennulalar* adlanırlar. İkinci cütü isə birinci baş seqmentinin şəkli dəyişmiş ətraflarıdır ki, onlar *antennalar* adlanır. Başı formalasdırıran digər üç seqmentin ətrafları *çənələri* əmələ gətirir. Döş və qarın şöbə-

lərinin seqmentləri növ mənsubiyətindən asılı olaraq, dəyişir. Ətraflar ikişaxəlidir. Yalnız antennularlar birşaxəlidir. Bu yarımtipə bir sinif Xərçəngkimilər (*Crustacea*) aiddir.

**Xərçəngkimilər(*Crustacea*) sinfi** nümayəndələri dəniz və şirinsu növləridir, az sayda quruda yaşayan və parazitlik edən formaları mövcuddur. Bu sinfə aid olan 40 min-ə qədər müasir növ məlumudur. Xərçəngkimilərin çoxu dibdə yaşayan bentos və ya plankton formalardır. Xərçəngkimilər arasında substrata yapışan, hərəkətsiz növlərə də rast gəlinir.

Xərçəngkimilərin su ekosistemlərində bioloji dövriyyədə rolü böyük: plankton növlər suda asılı vəziyyətə olan üzvi hissəciklərlə qidalandıqları halda, özləri balıqların əsas yem mənbəyini təşkil edirlər. Xərçəngkimilər ən çoxsaylı biofiltratlar və detritofaqlar qrupunu əhatə edirlər. Onların çoxu krevetkalar (*Crangon*, *Pandalus*), lanqustalar (*Palinurus*), yengəclər (*Cancer*, *Callinectes*) vətəgə əhəmiyyəti daşıyır.

Forma və ölçülərinə görə xərçəngkimilər olduqca müxtəlifdir, yəni 1 mm ölçüdə olan plankton növlərlə yanaşı, böyük bentik formalar (çay xərçəngləri, yengəclər) vardır ki, ölçüləri 80 sm-ə qədər çatır. Məsələn, yapon yengəcinin açılmış ayaqları ilə uzunluğu 1,5-2 m çatır.

Xərçəngkimilərin bədəni baş və heteronom-metamer quruluşlu gövdədən, yəni döş və qarincıqdan ibarətdir. Xərçəngkimilərin bədən seqmentləri bir cüt ikişaxəli ətraflarla təchiz olunmuşdur. Tipik ətraf basal hissədən *protopodit*dən və ondan ayrılan iki şəxədən ibarətdir. Xarici şaxə *ekzopodit*, daxili şaxə isə *endopodit* adlanır. Protopodit iki bugumdan təşkil olmuşdur: *koksopodit* və *bazipodit*. Koksopoditin üzərində *epipodit* adlanan qəlsəmə çıxıntısı yerləşir. Bazipoditə ekzopodit və endopodit birləşir. Bəzi növlərdə ekzopodit reduksiyaya uğrayır və bu zaman ətraflar, birşaxəli olurlar. İlk formada xərçəngkimilərin ətrafları multifunksionaldır, yəni bir neçə funksiyani yerinə yetirirlər: hərəkət, tənəffüs, qidalanma zamanı köməkçi rolunu oynayırlar. Lakin xərçəngkimilərin çoxunda ətrafların morfolofsional differensiasiyası müşahidə olunur.

Baş akron və kutikulaları bir-birilə birləşmiş dörd seqmentdən ibarətdir. Akron, toxunma və kimyəvi hissi orqanlar funksiyasını yerinə yetirən antennulaları (antenna I) və gözləri daşıyır. Baş seqmentlərinin ətraflarından birinci cütü antennalara (antenna II) çevrilmişlər və müxtəlif funksiyani yerinə yetirirlər: üzməyə xidmət edir, bəzi növlərdə isə hissi orqan rolunu oynayırlar. Sonrakı üç seqmentin ətrafları bir cüt üst çənələrə (*mandibulalara*) və iki cüt alt çənələrə (*maksillalara*) çevrilmişlər. Xərçəngkimilərin başı bütöv olur və ya iki şobənin birləşməsindən formalşa bilir. Birinci şobə *protocefalon* adlanır və akron ilə birinci baş seqmentinin birləşməsindən əmələ gelir. Onun üzərində iki cüt antennalar yerləşir. Başın ikinci şobəsi *metacefalon* adlanır və üç çənə seqmentlərinin birləşməsindən formallaşır.

Xərçəngkimilərdə döş və qarincıq şobələri 5-dən 50-ə qədər seqmentdən formalşa bilir. Döş lokomotor şobə hesab olunur. Xərçənglərin bir qismində döş ətrafları multifunktional olur, yəni üzmə, tənəffüs, qidanın filtrasiyasını həyata keçirir. Digər qismində isə məsələn, çay xərçəngində olduğu kimi, ixtisaslaşmış funksiyani yerinə yetirir.

Çay xərçəngində səkkiz cüt döş ətrafi (üç cüt çənəayaqlar və beş cüt gəzici ayaqlar) olur ki, onlardan birinci üç cütü ikişaxəli *çənəayaqlarıdır*. Onların funksiyası qidanı saxlamaq və filtrasiya etməkdir. Sonrakı üç cüt ətraflar birşaxəli olub, gəzməyə, eyni zamanda da üclarda yerləşən qışxacları vəstəsilə şikarı tutmağa xidmət edirlər. Çay xərçəngində gəzici ayaqlar (son cütü müstəsna olmaqla) epipoditlərini, yəni qəlsəmələrini saxlamışlar.

Qarın şobəsi bir neçə seqmentdən və anal pərindən (telson) ibarət olur. Bir çox ali xərçənglər (*Malacostraca*) müstəsna olmaqla, digər xərçənglərin qarincığında ətraflar olmur. Ali xərçənglərdə qarın ətrafları (əgər varsa) ikişaxəli olur və müxtəlif növlərdə müxtəlif funksiyani yerinə yetirirlər. Adətən ibtidai xərçənglərdə qarincıq ətrafları olmur və onların bədənlərinin sonunda telsonun bugumlu törəməsi hesab olunan – *çəngəlcik* (*furca*) yerləşir.

Xərçəngkimilərin çoxunda kalsium karbonatla hopturulmuş xitinli örtük qatı olduqca möhkəm olur. Xərçəngkimilərin xitinli kutikulasının tərkibinə müxtəlif piqmentlər daxildir. Bu piqmentlərin arasında qırmızı rənglər daha üstünlük təşkil edirlər, onlar olduqca davamlıdırlar, yəni çətin parçalanırlar.

*Həzm sistemi* üçşöbəlidir ön, orta və arxa bağırsaq. Ön bağırsaq ektodermal mənşəli olub, qida borusu, çeynəyici mədə ilə təmsil olunmuşdur. Mədə xitinli kutikula ilə döşənmişdir. Həzm sisteminin orta şöbəsi entodermal mənşəli orta bağırsaqdan ibarətdir. Bura bir cüt qaraciyər paylarının axarları açılır. Qaraciyər həzm vəzisi olsa da hidroliz olunmuş qidanın sorulması funksiyasını da yerinə yetirir. Qaraciyər fermentləri yağlar, zülallar və sulu karbonlara(karbohidratlara) təsir göstərir. Həzmin əsas hissəsi, yəni boşluq və hüceyrədaxili həzm qaraciyərdə reallaşır. Adətən müxtəlif xərçəngkimilərdə orta bağırsaq və qaraciyərin inkişafı arasındaki asılılıq müxtəlif cür olur. Arxa bağırsaq ektodermal mənşəlidir, yəni kutikula ilə döşənmişdir. Qabiqdəyişmə zamanı adətən xitin döşənək də dəyişilir.

*Tənəffüs sistemi* xərçəngkimilərin çoxusunda dəri qəlsəmələri ilə təmsil olunur. Qəlsəmələr formasına görə lələkşəkilli və ya nazik pərdəciklər ləçəklər şəklində olan çıxıntılardır. Kiçik xərçəngkimilərdə ya tənəffüs orqanları olmur, ya da qaz mübadiləsi bütün bədən üzərindən həyata keçirilir.

*Qan-damar sistemi* bütün bugumaaqlılarda olduğu kimi-dir, yəni açıqdır. Qan, daha doğrusu, hemolimfa damarlar və miksoselin ləkunları(xüsusi divarları olmayan bədən boşluğu sahələri) ilə axır.

*Ifrazat sistemi* bir cüt böyrəklərlə təmsil olunmuşdur ki, özlüyündə bunlar şəklini dəyişmiş selomoduktardır. Xərçəngkimilərdə böyrəklər baş şöbəsində yerləşir. Birinci cüt böyrəklər *antennal vəzilər*, ikincisi isə *maksilyar vəzilərdər*. Hər böyrək selomik mənşəli uc kisəcikdən və ilgəkşəkilli ifrazat kanalcığından ibarətdir. Bəzən bu kanalcıq genişlənərək, sidik qovuğunu əmələ gətirə bilir.

*Sinir sistemi* bir cüt baş beyin (udlaqüstü düyünlər), udlaqətrafi konnektivlər və bir cüt qarın sinir sütunları ilə təmsil olunmuşdur.

Primitiv quruluşa malik olan xərçəngkimilərdə qəlsəməayaqlılarda sinir sistemi *pilləkən tiplidir*. Ali xərçənglərin nümayəndəsi olan çay xərçəngində bədən akron, 18 seqment və telsandan ibarətdir. Buna baxmayaraq onların sinir zəncirində yalnız 12 sinir düyünü vardır: biri udlaqaltı, beşi döş və altısı qarın qanqlılıridir. Sikloplar və yengəclərdə isə qarın sinir zəncirinin bütün qanqlılıri birləşib, bir sinir kütləsini əmələ gətirir.

*Hiss orqanları* xərçəngkimilərdə yaxşı inkişaf etmişdir. Demək olar ki, bütün xərçənglərdə gözlər yaxşı inkişaf etmişdir: *sadə - nauplial və ya mürəkkəb fasetalı gözlər*. Xərçəngkimilərin bir qismində yalnız sadə gözcükələr (sikloplarda), və ya yalnız mürəkkəb gözlər (ali xərçənglərin çoxunda) ola bilər, yaxud da hər iki forma mövcud ola bilir (*karpyeyənlərdə – Branchiura*).

Bəzi xərçəngkimilərdə müvazinət orqanı *statosistlər* vardır. Məsələn, çay xərçəngində bu orqan antennulaların əsasında yerləşir. Bundan əlavə, xərçəngkimilərdə lamisə və hissi orqanlar funksiyasını antennalar, ətraflar, çəngəlçiyin üzərində yerləşən çox sayıda tükcükələr və sensillalar yerinə yetirir.

Xərçəngkimilər ayricinslidirlər. Bəzi hərəkətsiz formalarda hermafroditizm də rast gəlinir. Xərçəngkimilərin çoxuna cinsi dimorfizm xasdır. Xərçənglərin erkək fərdlərində antennalar tutucu orqana çevirilir. Dişi fərdləri isə asanlıqla bədənə birləşmiş yumurta kisəciklərinə görə ayırd etmək olur. Adətən ali xərçənglərdə yumurta kisələri olmur. Çay xərçəngində erkək fərdlərin 1-2 cüt qarincıq ətrafları kopulyativ orqanlar rolunu oynayır. Parazitlik edən formalarda və bigayaq xərçənglərin (*Cirripedia* dəstəsi) oturaq növlərində erkəklər dişilərdən xeyli dərəcədə kiçikölçülü olurlar. Xərçənglərin cinsi vəziləri cütdür, çox vaxt hissəli şəkildə birləşmiş olurlar.

*İnkişaf* - xərçəngkimilərlə həlqəvi qurdların embrional inkişafı çox oxşardır: yumurta hüceyrəsinin spiraltipli qeyri-

bərabər determinə olunmuş (qabaqcadan müəyyənləşən) bölgünməsi, mezoderma teloblastik üsulla bağırsağın yanlarında yerləşən teloblastlar adlanan hüceyrələrdən formalaşır. Postembrial inkişaf isə adətən metamorfozla keçir. Xərçəngkimilərin çoxunda yumurtadan plankton-sürfə *nauplius* çıxır.

*Nauplius* xərçəngkimilər üçün səciyyəvi olan sürfədir. Xərçəngkimilərin inkişafının ikinci mərhələsi *metanauplius* sürfəsidir. Metanaupliusun ətraflarla təchiz olunmuş baş seqmentləri və çənəayaqlı ön döş seqmentləri vardır. Bu sürfələr bir neçə dəfə qabiq dəyişir və onlarda yetkin fərdə xas olan bütün seqmentlər, ətraflar və daxili orqanlar formalaşır. Sikloplarda isə bu iki mərhələdən başqa, həmin xərçənglər üçün səciyyəvi olan *kopepoid* sürfə mərhələsi də vardır. Bu sürfələrdən əlavə ali xərçənglərdə, xüsusi sürfə mərhələsi *zoea* formalaşır. Şəkil 64-də ali xərçənglərdən krevetkalarda inkişafın mərhələləri göstərilmişdir. Bu xərçənglərdə *nauplius*, *meta-nauplius* mərhələlərindən başqa *zoea* və son mərhələ *mizid* sürfədə xasdır.

*Təsnifat*. Xərçəngkimilər sinfi (*Crustacea*) beş yarımsinfi bölünür: Qəlsəməayaqlılar (*Branchiopoda*), Sefalokaridlər (*Cephalocarida*), Maksillopodlar (*Maxillopoda*), Çanaqlı xərçənglər (*Ostracoda*), Ali xərçənglər (*Malacostraca*).

**Qəlsəməayaqlılar (*Branchiopoda*) yarımsinfi.** Bu qrupa ən primitiv quruluşa malik olan xərçəngkimilər aiddir. Onların bədəni homonom seqmentasiyaya malikdir. Multifunksional döş ətrafları hərəkət, tənəffüs, şikarın tutulması kimi funksiyaları yerinə yetirir. Qəlsəməayaqlılarda baş döş seqmentləri ilə birləşməmiş olur. Bu xərçənglərdə iki formada gözlər nauplia tək gözcük və mürəkkəb gözlər vardır. Qarincıq ətrafsızdır. Telson furka adlanan çəngəlcik ilə bitir. Böyrəklər maksilyar vəzilərdir. Fəndlərin inkişafı metamorfozla keçir: sürfələr *nauplius* və *metanauplius* adlanır. Lakin nadir hallarda inkişaf birbaşa olur.

Yarımsinfi iki dəstə aiddir: Qəlsəməayaqlılar və ya Zirehsizlər (*Anostraca*) və Yarpaqayaqlılar (*Phyllopoda*).

**Zirehsiz xərçənglərin** (*Anostraca*) karapaksi yoxdur. Quruluşuna görə baş, trilobitlərdən fərqli olaraq, birləşmiş deyildir, protosefalondan ibarətdir. Protosefalon adlanan bu ilkin baş antennulalar, antennalar, saplaqlı fasetalı gözlər, bir ədəd naupliaj gözçük, çənələri daşıyan üç ədəd sərbəst baş seqmentindən təşkil olmuşdur. Qəlsəməayaqlılara kiçik, qurumaqda olan nohurlardan tutmuş, soyuq arktik göllər və duzlu su hövzələrində rast gəlmək olur. Hazırda 180 növü məlumdur. Şirinsu hövzələrində *Branchipus stagnalis*, *Pristocephalus josephinae*, zəif duzlu və çox duzlu su hövzələrində isə əsasən *Artemia* cinsinə aid olan növlərə rast gəlinir. Belə ki, *Artemia salina* baliqçılıq zavodlarında çoxaldılıb, körpə nərə baliqlarının yemləndirilməsində istifadə olunur.

**Yarpaqayaqlılar** (*Phyllopoda*) dəstəsinin nümayəndələrini fərqləndirən xüsusiyyət başdöş zirehi —karapaksın olmasıdır. Döş ətrafları yarpaqşəkillidir. Fasetalı gözlər saplaqsızdır. Bu dəstəyə aid olan yarımdəstələrdən Qalxancıqlılar (*Notostraca*), Yarpaqayaqlı çanaqlı xərçənglər (*Conchostraca*) və Şaxəbiqlilər (*Cladocera*) göstərmək olar.

**Sefalokaridlər** (*Cephalocarida*) yarımsinfi nisbətən son vaxtlar müəyyənləşmiş qrupdur. Belə ki, ilk dəfə olaraq, 1957-ci ildə amerika alimi Sanders bu kiçikölçülü (3 mm uzunluqda) xərçəngləri dəniz lilində aşkar etmişdir. Sefalokaridlərin başı bütöv olsa da döş seqmentləri ilə birləşməmişdir. Başın üzərində iki cüt antenna, mandibulalar, və iki cüt, döş ətraflarına oxşar olan ətraflar yerləşir. Gözlər yoxdur.

**Maksillopodlar** (*Maxillopoda*) yarımsinfi. Bu yarımsinfinin nümayəndələrini fərqləndirən əlamətlər başın birinci döş seqmenti ilə birləşməsi, yəni başdöşün əmələ gəlməsi, döş şöbəsinin 6-a qədər seqmentdən formalasması, döş ətraflarının yalnız üzməyə istifadə olunmasıdır. Maksillopodların qəlsəmələri olmur. Baş üzərində iki cüt antenna vardır. Mandibulaları böyükür, maksillaları isə süzgəc rolunu oynayırlar. Çənəayaqların birinci cütü maksillaların funksiyasını yerinə yetirir. Sonra gələn iki cüt çənəayaqlar, digər döş ətrafları kimi, üzməyə xidmət edirlər. Qarınçıq ətrafsızdır, telsonla bitir. Telson

çəngəlciklidir. Oturaq həyat sürən və parazitlik edən növlərin xarici görünüşündə müvafiq dəyişikliklər baş verir.

Maksillopodlara beş dəstə aiddir: Mistakokaridlər (*Mystacocarida*), Kürəkayaqlılar (*Copepoda*), Karpyeyənlər (*Branchiura*), Biğayaqlılar (*Cirripedia*), Kisədöşlülər (*Ascothoracida*).

**Çanaqlı xərcənglər (*Ostracoda*) yarımsinfi** ixtisaslaşmış qrupdur, yəni görünüş baxımından digər xərcəngkimilərdən kəskin fərqlənirlər. Bu qrupa dəniz və şirinsu növləri aiddir ki, çanaqlarının quruluş müxtəlifliyinə görə hal hazırda stratiqrafiyada, yəni dəniz və şirinsu çöküntülərinin mineral tərkibinin müəyyənləşməsi prosesində istifadə olunurlar. Belə ki, ostrakodların ikitayqapaqlı çanaqları dəniz formalarında aşağı kembri-dən, şirinsu növlərində isə karbon dövründən məlumudur.

Çanaqlı xərcənglər əsasən dib heyvanlarıdır, onların az bir hissəsi sahilə yaxın zonalarda üzürlər. Adından göründüyü kimi, ostrakodların bədəni ikitayqapaqlı çanaq daxilində yerləşir. Bu çanaq, karapaksın şəkildəyişməsidir və tərkibi kalium-karbonat hopmuş xitindən ibarətdir.

Molyuskarda olduğu kimi, çanaqlı xərcənglərdə də man-tyianın məhsulu olan çanaq, elastik bağ (ligament), kılıd, qapayıcı əzələ vardır. Ostrakodların bədəni, demək olar ki, bugumsuzdur, yalnız cüt ətrafların sayına görə bugumlaşmanın müəyyənləşdirmək mümkündür. Başın üzərində tək nauplia gözçük vardır, bəzən bir cüt fasetalı gözlər də olur. Adətən ostrakodların çanağı şəffafdır, bədən aydın görünür. Baş şöbəsinə beş cüt ətraflar aiddir: iki cüt antenna və üç cüt çənələr. Antennaların hər iki cütü üzməyə və ya sürünməyə xidmət edir. Mandibulalar yaxşı inkişaf etmişdir, üzərində çıxıntılar vardır. Alt çənələrdən birinci cütü maksilla qidanı tutmağa, ikinci cütü isə gəzməyə xidmət edir. Döş şöbəsində yalnız iki cüt ətraf vardır. Qarincıq zəif inkişaf etmiş və sonunda furka, yəni çəngəlciklə bitir. Ostrakodların qəlsəmələri və qan-damar sistemi yoxdur, tənəffüs dəri vasitəsilə həyata keçir. Ostrakodlar cinsi yolla, nadir hallarda partenogenezlə çoxalırlar. İnkişaf

metamorfozladır, yumurtalardan çıxan naupliusların da çanaqları olur.

**Ali xərçənglər (*Malacostraca*) yarımsinfi.** Ali xərçənglər bir çox xüsusiyyətlərinə görə ibtidai xərçənglərdən fərqlənirlər. Ali xərçənglərin bədəni sabit seqmentar tərkibə malikdir: baş akron və dörd seqmentin birləşməsində əmələ gəlir, döş səkkiz, qarincıq isə 6-7 seqment və telsondan formalasır. Baş həmişə bütöv olmaya bilir, yəni bəzi hallarda protosefalon (*ilkin baş - akron* və antennal seqmentin birləşməsi) sərbəst, qnatosefalon (*ikinci baş* sonrakı üç seqmentin birləşməsi) isə döş seqmentləri ilə birləşib, *qnatotoraksi* çənədöşü əmələ gətirir. Digər hallarda isə baş seqmentləri öz aralarında və bir, nadir halda iki döş seqmenti ilə birləşərək, mürəkkəb başı və ya *başdöşü* formalasdır. Bəzən ali xərçənglərdə qarincıq seqmentləri və telson birləşir.

Ali xərçəngləri fərqləndirən əlamətlərdən biri, qarincıq ətraflarının olmasıdır və telson çəngəlciksizdir (yalnız *Nebalia geoffroyi* müstəsnadır). Cinsi dəliklər, erkək fəndlərdə həmişə səkkizinci, dişilərdə isə altıncı döş seqmentlərində yerləşir. Ali xərçənglərdə tənəffüs və qan-damar sistemi yaxşı inkişaf etmişdir. İfrazat orqanları yetkin fəndlərdə antennal (böyrəklər), sürfələrdə isə maksilyar vəzilərdir. Yalnız *Nebalia*-nın yetkin fəndlərində iki cüt böyrəklər vardır. Ali xərçənglərin inkişafı metamorfozladır, tipik sürfələri *zoeadir* Bəzi növlərdə inkişaf birbaşadır. Bu yarımsinfə aid olan əsas dəstələr bunlardır: *Nazikzirehlilər* (*Leptostraca*), *Ağziayaqlılar* (*Stomatopoda*), *Şaxəliayaq xərçənglər və ya mizidlər* (*Mysidacea*), *Kumlar* (*Cumacea*), *Bərabərayaqlılar* (*Isopoda*), *Müxtəlifayaqlılar və ya yanüzən xərçənglər* (*Amphipoda*), *Eufauzilər* (*Euphausiacea*), *Onayaqlılar* (*Decapoda*). Bəzi onayaqlılarda yengəclərdə qarincıq müəyyən dərəcədə reduksiyaya uğraya bilir. Onayaqlıların inkişafı metamorfozla və ya birbaşa ola bilir.

Dəstə iki yarımdəstəyə ayrılır: Üzən xərçənglər (*Natantia*) və Sürünən xərçənglər (*Reptantia*).

## Xeliserlilər yarımtipi (*Chelicerata*)

Bu yarımtipa aid olan nümayəndələr əsasən quruda yaşayış növlərdir, lakin nəslə artıq kəsilmiş su formalarından inkişaf etmişlər. Suda yaşayan xeliserlilərdən hazırkı dövrə yalnız nizəquyuqlular qalmışlar. Müasir xeliserlilərin çoxusu faunada Hörümçəkkimilər sinifinin nümayəndələridir.

Təkamül baxımından, xeliserlilər bugumayaqlıların təcrid olunmuş bir budağıdır və digər yarımtiplərdən xeyli fərq-lənir. Xeliserlilərə xas olan əsas əlamətlər:

1. Bədən 2 şöbəlidir başdöş və qarncıq. Başdöş akronla birləşmiş 7 seqmentdən formalasılır. Qarncıq bugumludur, qarın bugumlarının maksimal sayı 12-dir və qarncıq telson ilə bitir. Bəzi növlərdə qarın bugumları birləşmiş olur.

2. Xeliserlilərin ətrafları birşaxəlidir. Başdöş 6 cüt ətraf daşıyır ki, onlardan 2-i xeliserlər və pedipalplardır. Qalan ətraflar gəzici ayaqlardır. Digər bugumayaqlılardan fərqli olaraq, baş üzərində antennalar olmur. Onların yerinə başdöşün birinci seqmentinin üzərində qısxachlı çıxıntılar— xeliserlər yerləşir (yarımtipin adı olan «xeliserlərin» mənası isə «qısxacbiğ-hıllar» deməkdir). Xeliserlərin funksiyası, qidanı xirdalamaqdır. İkinci cüt ətraflar olan pedipalplar da qısxalarla bitə bilər və şikarı tutub-saxlamaq funksiyasını yerinə yetirir. 3 və 6-ci seqmentlərin ətrafları gəzicidir. Başdöşün yeddinci seqmenti inkişafdan qalmışdır və onun üzərində çıxıntıları yoxdur. Müasir xeliserlilərin qarncığı ətraflardan məhrumdur. Yalnız suda yaşayan formalarda qarın seqmentləri üzərində qəlsəmə ayaqlar vardır. Quruda yaşayan növlərdə isə qarncıq ayaqlarının rudumentləri qalır. Onlar şəkil dəyişmiş və cinsi çıxıntılar və ya tənəffüs orqanlarına ağ ciyərlər, tor vəzilərə çevrilmişlər.

3. Xeliserlilərin həzm sistemində bir cüt vəzili bağırsaq çıxıntıları vardır ki, onları «qaraciyər» adlandırırlar.

4. Xeliserlilərin ifrazat orqanları koksal vəzilər və ya böyrəklərdir ki, xarici mühitə 3-cü və ya 5-ci cüt gəzici ətrafların əsasında yerləşən ifrazat dəlikləri ilə açılırlar. Böy-

rəklər şəkli dəyişmiş selomoduktardır, lakin onlar xərcəng-kimilərin böyrəklərindən fərqlənirlər. Belə ki, xərcəngkimilərin böyrəkləri bədənin başqa seqmentlərində formalasırlar. Bir çox quru xeliserlilərin ifrazat orqanları malpigi boruları vardır və onlar orta və arxa bağırsaqların kəsidiyi yerə açılırlar. Bu orqanların əsas funksiyası orqanizmdə suya qənaət etməkdir.

5. Xeliserlilərin tənəffüs orqanları su formalarında qəlsəmələr (qarın ayaqları üzərində), quruda yaşayanlarda isə ağ ciyərlər və traxeyalardır. Ən kiçik formalar bədən səthi ilə tənəffüs edirlər.

6. Sinir sistemi qarın sinir zənciri tipindədir. Yəni baş qanqli ilə birləşən qarın sinir zənciridir. Baş beyin 2 şöbəlidir, biğciqları innervasiya edən deytoserebrum yoxdur.

7. Hiss orqanları zəif inkişaf etmişdir. Ayrı-ayrı sensillalar ilə təmsil olunan lamissə orqanları daha yaxşı inkişaf etmişdir. Gözlər sadədir, qoxu orqanları da vardır.

8. Çoxalma cinsidir, su formalarında mayalanma xarici, quruda yaşayanlarda isə xarici-daxilidir.

9. İnkişaf metamorfozsuzdur, böyümə qabıqdəyişmələrlə müşayiət olunur. Bəzi primitiv formalarda metamorfoz qeydə alınır.

Xeliserlilər yarımtipinə üç sinif aiddir: Nizəquyrulular (*Xiphosura*), Xərcəngəqrəblər (*Gigantostraca*), Hörümçəkkimilər (*Arachnida*). Bu yarımtipə müasir təsnifata görə, Dəniz hörümçəklərini də (*Pantopoda*) aid edirlər.

**Nizəquyuqlular (*Xiphosura*) sinfi.** Bu sinfin nümayəndələri su xeliserlilərinin ən qədim qrupudur. Geniş surətdə və çox sayıda paleozoy və mezozoy eralarında yaşamışlar. Hazırkı dövrdə yalnız 5 növ ilə təmsil olunurlar, bir növ «canlı qazıntılardır». Ən iri formaları 50-90 sm-ə çatır. Nizəquyuqlulara yastılmış baş-döş və geniş, bütöv qarincıq xasdır. Başdöşün üzəri bel qalxanı ilə örtülüdür.

Xarici görünüşünə görə, nizəquyuqlular trilobitlərə çox oxşayırlar. İlk növbədə bu, həyat tərzlərinin eyni olması ilə bağlıdır hər ikisi qazıcı, bentik formalardır. Adətən nizəquyuqlular qalxanlarının ön kənarı ilə qumu qazıb, oradan tap-

dığı müxtəlif qurdalar, yumşaqbədənlilərlə qidalanır, həmçinin quma yumurtalarını qoyurlar. Çox vaxt qazma prosesində qarincığının sonunda yerləşən nizəşəkilli çıxıntıdan da istifadə edirlər.

Nizəquyruqluların baş-döş qalxanının üzərində bir cüt fasetalı gözlər yanda və bir cüt sadə gözlər ortadan (median gözcüklər) yerləşir. Baş-dösün alt hissəsində yarıqşəkilli ağız, altı cüt ətraflarla əhatə olunmuşdur. Ağızın önündə isə birinci cüt ətraflar *xeliserlər* yerləşir, onlar ücбуğumluudur. Əsas funksiyası qidanı xirdalamaqdır. Digər beş cüt ətraflar isə quru-luşca eynidirlər və suyun dibi ilə hərəkətə xidmət edirlər. Bu ətrafların birinci cütü, digər xeliserlilərin pedipalplarına müvafiq gəlir onun və sonrakı üç ətrafların ucu qışgaclarla bitir. Həmin ətraflar əsasən qidanı tutmaq üçündür. Beşinci cüt gəzici ətraflar caynaqlarla bitir və xüsusi tikancıqlarla təchiz olunmuşlar. Bu ətraflar, qazma zamanı dayaq rolunu oynayırlar. Bu, son cüt ətrafların əsasında şaxələnməyən qəlsəmə çıxıntısı vardır. Bütün beş cüt ətrafların əsasında çeynəyici çıxıntılar mövcuddur. Həmin çıxıntılar qidanı xirdalamağa xidmət edir. Başdösün yeddinci seqmentində ətrafların rudumentləri – *xilərilər* görünür.

Qarincıq altı seqmentin birləşməsindən formalaşır, enlidir, nizəşəkilli çıxıntı ilə qurtarır. Qarincıq üzərində altı cüt yarpaqşəkilli ətraflar vardır. Bu ətrafların birinci cütü qəlsəmə qapaqlarını əmələ gətirir ki, bunlar da sonra gələn beş cüt ətrafin üzərini örtürlər. Embriogenezdə nizəşəkilli çıxıntıının üç qarincıq seqmentinin birləşməsi nəticəsində formalaşlığı müyyənləşmişdir.

*Həzm sistemi* qida borusu və çeynəyici mədə, orta bağırsaq, arxa bağırısqandan ibarətdir. Mədə içəridən xitinlə döşənmişdir. Orta bağırısağa iki cüt qaraciyər çıxıntıları açılır.

*Qan-damar sitsemi* açıqdır. Ürək səkkiz ostiyalı boru şəklindədir. Ürək miksoselin bel nahiyyəsindəki perikardial sinusunda yerləşir. Qaz mübadiləsi qarın şöbəsində qəlsəmə ayaqlarında baş verir. Qanda tənəffüs piqmenti hemosianin vardır.

*İfrazat sistemi* dörd cüt böyrəklər *koksal vəzilərlə* təmsil olunmuşdur. Bu vəzilərdən iki ədəd axar ayrıılır ki, gəzici ətrafların beşinci cütünün əsasına açılır.

*Sinir sistemi* qarın sinir zənciri tipindədəir. Nizəquyuqlularlarda beyin ayrı-ayrı şöbələrə ayrılmır. Nizəquyuqlularda *hiss orqanları* zəif inkişaf etmişdir.

*Cinsi sistem*. Nizəquyuqlular ayricinslidirlər. Cinsi vəziləri və onların axarları cütdür.

*İnkişaf*. Nizəquyuqlar sarı maddəsi ilə zəngin olan yumurtalarını quma qoyurlar. Yumurtalardan, xarici görünüşünə görə, trilobitlərə çox oxşayan sürfə çıxır «*trilobit*» *sürfə*. Sürfənin formallaşmasına baxmayaraq, çox vaxt nizəquyuqların inkişafını birbaşa, metamorfozsuz inkişaf kimi qəbul edirlər.

Postembrial inkişaf, müntəzəm həyata keçən qabıq-dəyişmələr və böyümə ilə müşayət olunur. Nizəquyuqluların inkişafını səciyyələndirən xüsusiyyətlərdən biri də yetkin mərhələdə qabıqdəyişmələridir.

**Hörümçəkkimilər (*Arachnida*) sinfi.** Hörümçəkkimilər quruda yaşayan, iriölçülü baş-döş nahiyyəsinə malik olan, xeliserləri qısa, lakin qışgaclı və ya caynaqşəkilli, pedipalpları isə nisbətən uzun xeliserlilərdir. Baş-döş dörd cüt uzun gəzici ətraflar daşıyır. Qarincıq ətraflarsızdır. Hörümçəkkimilər ağıciyərlər və ya traxeyalarla tənəffüs edirlər. İfrazat orqanları – koksal vəzilərdən başqa, malpigi borularıdır.

Hörümçəkkimilər bir-birindən forma, ölçüləri, bugumlaşma xüsusiyyəti və ətraflarının quruluşuna görə fərqlənlərlər. Hörümçəkkimilərdə xitin örtük qatı nazik olduğu üçün çəkiləri azdır. Xitin kutikulanın tərkibinə *epikutikula* adlanan xarici qat daxildir. Hörümçəkkimilərdə qarincıq ətrafları, yəni qəlsəmə ayaqları yoxdur. Onların əvəzində hava tənəffüsünü təmin edən ağıciyərlər və ya traxeyalar vardır. Bu xeliserlilərdə, qarincıq ətrafları cinsi, tənəffüs funksiyalarını yerinə yetirən rudumentlərə və ya tor vəzilərinə çevrilmişdir. Hörümçəkkimiləri fərqləndirən xüsusiyyətlərdən biri də bədən seqmentlərinin oliqomerizasiyası, bəzən də tamamilə bütün seqmentlərin birleşməsidir.

Hörümçəkkimilərin bədəni əksər halda baş-döş və qarincıqdan ibarətdir. Əqrəblərin qarincığı, altı ədəd enli seqmentdən təşkil olmuş ön qarincıq və altı ədəd nazik seqmentdən formalasən arxa qarincıqdan ibarətdir. Telson zəhər vəzisi və onun iynəsini daşıyır.

Bövlərdə (*Solifugae*) baş-döşün bugumlaşması primitivliyi ilə fərqlənir: akron və birinci dörd seqment birləşmiş, son üç seqment isə sərbəstdir. Bu üç seqmentin sonuncusu rüdumentardır. Bəzi gənələrin də (*Acari*) seqmentasiyası sadəliyi ilə bövlərə oxşardır.

Otbiçənlərdə (*Opiliones*) baş-döş hissə bütövdür, qarincıq isə doqquz seqment və sonuncu qarincıq seqmenti ilə birləşmiş telsondan barətdir. Qarincıq ön və arxa qarincığa bölünmür. Bu cür seqmentasiya otbiçən-gənələrə də xasdır.

Hörümçəklərdə (*Aranei*) həm baş-döş, həm də qarincıq bütövdür, bugumlar öz aralarında birləşdiyinə görə bugumlaşma müşahidə edilmir. Baş-döşün yeddinci seqmenti hesabına prosoma ilə opistosoma arasında bağ-saplaq formalasmışdır. Qarincıq bir-birilə birləşmiş 11 seqment və telsondan əmələ gəlmişdir.

Gənələrin (*Acari*) çoxunun bədəni bütövdür.

Hörümçəkkimilərin ətrafları müxtəlif formadadır və müxtəlif funksiyaları yerinə yetirir. Xeliserlər xərçənglərin mandibulalarının funksiyasını reallaşdırır, yəni şikarı tutur və xirdalayır. Onlar müxtəlif formalı ola bilir. Belə ki, xeliserlər əqrəblər, bövlərdə qışgacılı, hörümçəklərdə caynaqşəkilli, gənələrin çoxunda stiletşəkillidir.

Pedipalplar şikarı tutmaq və saxlamaq funksiyasını yerinə yetirir. Adətən qışgacılı tutucu pedipalplar əqrəblər və yalançı əqrəblərə xasdır. Bövlərin pedipalpları qamçışəkilli olub, hiss orqanı rolunu oynayır. Hörümçəklərdə pedipalplar, həşəratların ağız çıxıntılarına bənzərdir, yəni onların üzərində qoxu lamisə sensillaları vardır. Bir çox hörümçəklərin erkək fərdlərində pedipalpların üzərində cütləşmə orqanları yerləşir. Gənələrdə pedipalplar xeliserlərlə birlikdə sancıcı-sorucu ağız aparatını əmələ gətirir.

Bütün hörümçəkkimilərdə dörd cüt gəzici ayaqlar, yəni ətraflar 6-7 bugumludur. Bövlər və qamçıayaqlılarda ( və ya telefonlarda *Pedipalpi* dəstəsi) birinci cüt gəzici ətraflar hiss orqanları funksiyasını yerinə yetirir. Hörümçəkkimilərin bigciqları yoxdur, ona görə də ayaqları üzərində çox sayda lamisə tükcük'ləri vardır.

Hörümçəkkimilərdə qarincıq ətrafları olmur onların rudumentləri vardır. Bu rudumentlər isə müxtəlif funksiyaları yerinə yetirirlər. Məsələn, əqrəblərdə birinci qarın seqmentində cinsi dəliyi örtən bir cüt *cinsi qapaqcıqlar* vardır. Qarincığın ikinci seqmentində hissi funksiyani həyata keçirən *daraqvari organ*, 3-6-cı seqmentlərində isə qəlsəmə ayaqların şəkildəyişməsi olan ağciyər yarıqları yerləşir.

Hörümçəklərdə qarincığın alt tərəfində 1-2 cüt ağciyərlər və 2-3 cüt tor vəzili vərdir ki, bunlar ətrafların şəkildəyişməsidir. Bəzi ibtidai gənələrdə qarincıq üzərində üç cüt *koksal organlar* vardır. Bunlar reduksiyaya uğramış ətrafların koksaları, yəni çanaqlarıdır (şəkil 83).

Hörümçəkkimilərin bədən örtüyü dəri hipoderma ilə təmsil olunmuşdur. Hipoderma xitin kutikulanı ifraz edir. Kutikula iki və ya üç qatlıdır. Xarici qat *epikutikula* hörümçək, otbiçənlər və bəzi gənələrdə yaxşı inkişaf etmişdir.

*Həzm sistemi* üç şöbədən ibarətdir. Hörümçəkkimilərdə qidalanmanın tipindən asılı olaraq, bağırsağın quruluşu dəyişir. Ən mürəkkəb həzm sistemi, xarici həzmə malik olan yırtıcı hörümçəklərdədir.

Hörümçəklər xeliserləri vasitəsilə şikarı sancır, onun bədəninə zəhər və ağız suyu və qaraciyərin ifraz etdiyi həzm şirələrini yaraya ifraz edirlər. Bu şirələrin tərkibində olan proteolitik fermentlərin təsiri altında şikarın toxumaları parçalanır. Hörümçək bu yarıhəzm olunmuş qidanı sorur, şikarın həzm olunmayan qabıq hissəsi isə tullanır. Bu tip qidalanma, hörümçəklərdə müxtəlif uyğunlaşmaların əmələ gəlməsinə səbəb olmuşdur. Belə ki, ön bağırsaq daxildən kutikula ilə döşənmiş, əzələvi udlaq, qida borusu və sorucu mədədən ibarətdir. Orta bağırsaq baş-dös nahiyyəsində kor çıxıntılar əmələ gətirir. Bu çıxıntıların əmələ gəlməsi sorulan sıyıq qidanın

həcmının artması ilə əlaqədardır. Orta bağırsağın qarınçıq nahiyyəsində yerləşən hissəsi cüt vəzili qabarıqlar *qaraciyəri* əmələ gətirir. Qaraciyər həm həzm şirlərini, yəni fermentləri ifraz edir, həm də faqositozu hüceyrədaxılı həzmi həyata keçirir. Orta bağırsağın arxa şöbəsi şişkinlik əmələ gətirir ki, bu-ru malpigi boruları açılır. Ekskrementlər bu hissədə formalaşır və sonradan qısa arxa bağırsağa keçir. Hörümçəkkimilərin miksoselində (yəni bədən boşluğununda) ehtiyat qida mad-dələrinin deposu hesab edilən toxuma *piy cismi* yerləşir. Həmin ehtiyat hesabına hörümçəkkimilər uzun müddət ac qala bilirlər.

*Ifrazat sistemi* koksal vəzilər və malpigi boruları ilə təmsil olunmuşdur. Başdöş hissəsində 1-2 cüt *koksal vəzilər* yerləşir ki, mənşə etibarı ilə onlar selomoduktılara müvafiqdir. Həmin vəzilər, mezodermal mənşəli vəzili kisəcik, ondan ayrılan ilgəkşəkilli kanal və düz boruşəkilli ifrazat kanalından ibarətdir. Vəzilərin ifrazat dəliyi üçüncü və ya beşinci cüt ətrafların koksasında (çanaq bugumun əsası) yerləşir. *Malpigi boruları* adətən quruda yaşayan bugumayaqlılar xas olan ifrazat orqanlarıdır. Onlar entodermal mənşəlidirlər və orta bağırsağın arxa şöbəsinə açılırlar.

*Tənəffüs sistemi*. Hörümçəkkimilərdə iki tip hava tənəffüsü orqanları inkişaf etmişdir: *ağciyərlər* və *traxeyalar*. Traxeyalar dəri qatının daxilə doğru çökəməsi nəticəsində formalaşmışdır, yəni ektodermal mənşəlidir. Lakin hörümçəkkimilərdə traxeyaları xarici mühit ilə əlaqələndirən nəfəsliliklər – *stiqmalar* qrupdan asılı olaraq, müxtəlif cür yerləşmişlər. Coxunda stiqmalar qarınçığın 1-2 seqmentlərində, bövlərdə qarınçığın 2-3-cü seqmentlərində, başdöş və qarınçığın dördüncü seqmenti üzərində tək nəfəsliliklə təmsil olunmuşdur (şəkil 85 B). İki ağciyəri olan hörümçəklərdə stiqmalar qarınçığın son bugumlarında, digər hörümçəklərdə isə xeliser və gəzici ətrafların əsasında —ağciyrlərin reduksiyaya uğradığı yerlərdə yerləşir. Tənəffüs sistemi bövlərdə daha yaxşı inkişaf etmişdir – çox sayıda boylama və bədənin müxtəlif nahiyyələrindən keçən traxeya şaxəcikləri ilə zəngindir.

Hörümçəkkimilərin müxtəlif dəstələrində müxtəlif cür tənəffüs orqanları müşahidə olunur. Əqrəblər, qamçıayaqlılar, dördəğciyərli hörümçəklərə yalnız ağciyər tənəffüsü xasdır. Traxeya tənəffüsü hörümçəkkimilərin çoxuna aiddir: yalançı əqrəblər, bövlər, otçalanlar, gənələr və bəzi hörümçəklər.

*Qan-damar sistemi.* Ürək, qarınçığın bel nahiyyəsində yerləşir və bədənin bugumlaşmasına müvafiq gəlir. Adətən hörümçəkkimilərin ürəyi boruşəkillidir və çox ostiyaya malikdir. Məsələn, əqrəblərdə yeddi cüt, hörümçəklərdə 3-4 cüt, gənələrdə bir cüt ostiya olur. Olduqca kiçikölçülü gənələrdə isə ürək tamamilə olmur.

Ürəyin ön və arxa uclarından (əqrəblər) və ya yalnız ön ucundan (hörümçəklər) aortalar çıxır. Bundan əlavə, bəzi növlərdə ürəyin hər kamerasından bir cüt yan arteriyalar ayrılır. Bu arteriyaların uc şaxələrindən hemolimfa daxili orqanlar arasındaki ləkunlara töküllür.

*Sinir sistemi.* Hörümçəkkimilərin sinir sistemi mənşə etibarı ilə həlqəvi qurdların qarın sinir zənciri ilə əlaqəli olsa da mürəkkəbliyi ilə fərqlənir. Baş beyin iki şöbədən ibarətdir: gözləri innervasiya edən *protoserebrum* və xeliserləri innervasiya edən *tritoserebrum*. Xeliserlilərin səciyyəvi xüsusiyyətlərindən biri də digər bugumayaqlıllarda antennaları innervasiya edən deytoserebrumun olmamasıdır.

*Hiss organlarından* gözlər hörümçəkkimilərdə zəif inkişaf etmişdir, adətən növdən asılı olaraq, baş-döşün üzərində bir, üç, dörd, altı cüt sadə gözcükərəkler yerləşir. Onların pedipalplarının üzərində çox sayıda lamisə, qoxu tükcükərəkler və *trixobotrilər* (seysmiq hissiyat orqanları) vardır. Bəzi hörümçəkkimilər xüsusi kimyəvi hiss orqanlarına *liraşəkilli orqanlara* malikdirlər. Bunlar kutikula üzərində olan nazik yarıqlardır ki, onun dib hissəsində sinir hüceyrələrinin çıxıntıları ilə təchiz olunmuş yumşaq membran yerləşir.

*Cinsi sistemi.* Hörümçəkkimilər ayrıcinslidirlər. Cinsi dimorfizm yaxşı inkişaf etmişdir: Cinsi vəziləri cütdür və ya birləşmiş vəziyyətdə də ola bilir. Cinsi axarları cütdür, bəzən bu axarlar tək kanal əmələ gətirir.

Hörümçəkkimilərdə mayalanma xarici-daxili (spermatoforların – toxumla dolu olan paketlərin vasitəsilə) və ya yalnız daxili ola bilir. Hörümçəkkimilərin eksəriyyəti yumurta qoyur. Lakin əqrəblər, yalançıəqrəblər və bəzi gənələr diri bala doğurlar. İnkişaf birbaşadır. Bu zaman yumurtalardan yetkin fərdə oxşar fəndlər çıxır. Gənələrdə çox vaxt metamorfozla inkişaf gedir və nimfa-sürfələr formalaşır. Nimfaları yetkin fəndlərdən fərqləndirən əlamət, dörd deyil, üç cüt gəzici ətrafların olmasıdır.

Hörümçəkkimilər sinfi çox sayda dəstələri əhatə edir, onlardan əsasları Əqrəblər (*Scorpiones*), Qamçıayaqlılar və ya Telifonlar (*Pedipalpi və ya Uropigi*), Bövlər (*Solifugae*), Yalançıəqrəblər (*Pseudoscorpiones*), Otçalanlar (*Opiliones*), Hörümçəklər (*Aranei*), Gənələr (*Acari*). Gənələr dəstəsini Akariform gənələr (*Acariformes*) və Parazitoform gənələr (*Parasitiformes*) və *Opiliocarina* lara ayıırlar.

### Traxeyahılar yarımtipi (*Tracheata*)

Bu yarımtip 2 qrup bugumayaqlıları çoxayaqlılar və həşəratları əhatə edir ki, bunlar quru mühitində yaşayan formalardır. Lakin bunlar arasında olduqca kiçik ölçülərə malik olan növlər də vardır ki, onların traxeyaları olmur, tənəffüs dəri vasitəsilə həyata keçir. Bu yarımtipin nümayəndələri arasında ikinci dəfə su mühitinə keçmiş növlər də (sürfələri suda yaşayan, yetkin formaları isə üzər böcəklər olan) vardır ki, onların traxeyaları vardır. Traxeyahıları digər bugumayaqlılardan fərqləndirən bir çox xüsusiyytlər vardır:

1. Traxeyahılar hava tənəffüsü orqanlarına – *traxeyalara* malikdirlər. Yəni onlar oksigeni havadan qaz halında qəbul edirlər. Bununla da onlar suda yaşayan və qəlsəmələr vasitəsilə tənəffüs edən trilobitlər, xərçəngkimilər və bəzi xeliserlilərdən fərqlənirlər.

2. Traxeyahıların bədəni baş və çoxbuğumlu gövdədən (çoxayaqlılarda) və yaxud baş, üçbuğumlu döş və bugumlu qarınçıqdan (həşərtlarda) ibarətdir. Ətrafları birşaxəlidir.

3. Baş adətən bütövdür akron və dörd seqmentin birləşməsindən əmələ gəlir. Bəzən sonuncu seqment sərbəst olur. Traxeyalıların başında akronun çıxıntısı olan bir cüt biğciqlar və 2-3 cüt çənələr olur. Birinci baş seqmenti – *interkalyar* və ya «taxma» seqment adlanır və ətraflardan məhrumdur. Halbuki digər bugumayaqlıların birinci baş seqmentində həmişə ətraflar olur. Traxeyalıların 2-4-cü baş seqmentlərində mandibularlar və bir iki cüt alt çənələr-maksillalar yerləşir.

Traxeyalılar yarımtipini fərqləndirən bir sıra uyğunlaşmalar da vardır. Bunlar əsasən quru mühitinə keçmə ilə əlaqədar olaraq formalaşmışdır. Bu uyğunlaşmaların ən əsası su keçirməyən kutikulanın əmələ gəlməsidir. Belə bir fikir mövcuddur ki, bu uyğunlaşma iki yolla yaranmışdır: birinci, kutikulanın sıxlaması, qalınlaşması (sarı qırxayaqda olduğu kimi), ikinci isə örtük qatında xüsusi su keçirməyən epikutikulanın, yəni lipoproteid qatının formalaşması nəticəsində (skolopendra və ali həşəratlarda olduğu kimi). Nəm yerlərdə yaşayan və zəif ixtisaslaşmış traxeyalılarda isə örtük qatı su keçirməyəndir.

Kutikulanın formalaşması traxeyalılarda dəri tənəffüsünü imkansız etmişdir. Ona görə də onlarda hava tənəffüsü orqanları traxeyalar inkişaf etmişdir. Lakin traxeyalıların bu orqanları hörməkkimilərin homoloji orqanlarından fərqlənirlər, yəni bir-birindən asılı olmadan inkişaf etmişlər.

Traxeyalıların quru mühitinə keçməsi həmişə orqanizmdə suyun qənaətini təmin edən sistemin mövcudluğunu tələb edirdi. Bu baxımdan digər fizioloji orqanlar *malpigi boruları* adlanan ifrazat sistemi inkişaf etmişdir. Bu orqanlar da hörməkkimilərin eyniadlı orqanları ilə morfofunksional cəhətdən oxşardırlar. Lakin bu da konvergent xarakter daşıyır – hörməkkimilərdə *malpigi boruları* ektodermal, traxeyalılarda isə entodermal mənşəlidir.

Bəzi quruda yaşayan bugumayaqlılarda olduğu kimi, traxeyalılarda da ehtiyat üzvi birləşmələri və metabolik suyu saxlayan ixtisaslaşmış orqan *piy cisimi* vardır. Piy cisiminin hesabına bu heyvanlar uzun müddət qidasız və susuz qala bilirlər.

Traxeyalılar yarımtipinin müasir təsnifatında iki sinif-üstlüyünə ayrıılır Çoxayaqlılar (*Myriapoda*) və Altıayaqlılar (*Hexapoda*). Buna səbəb hər birinin özündə filogenetik cəhət-dən inkişafı və quruluş xüsusiyyətlərinə görə fərqlənən qrupları birləşdirmələridir. Çoxayaqlılar daha primitiv quruluşa malik olan traxeyalılardır, altıayaqlılar arasında isə primitiv qruplarla (proturalar, kollembolalar, ikiquruqlular) yanaşı, ali qrup, yəni proqressiv əlamətlərə malik olan həşəratlar mövcuddur.

**Çoxayaqlılar (*Myriapoda*) sinfi.** Çoxayaqlıların bədəni baş və çoxbuğumlu gövdəyə ayrıılır. Gövdə seqmentlərinin demək olar ki, hamısı 1-2 cüt ayaq daşıyır. Traxeyalılar arasında bu qrup silur dövründən, yəni onurgasızların ilkin quruda yaşayan formaları olan vaxtdan məlumdur. Çoxayaqlılar əcda-da xas olan əlamətləri qoruyub saxlamışlar: gövdənin buğum-luluğu, birbuğumlu gəzici ayaqlar, dəri-əzələ kisəsinin qalıqları, selomoduktların törəmələri. Bu heyvanlar gizli, gecə həyat tərzinə malikdirlər və torpaqda, çürüyən ağaç gövdəsində məskunlaşırlar.

Bu sinfə dörd yarımsinif aiddir: Simfillər (*Sympyla*), Pauropodlar (*Pauropoda*), İkiçütayaqlılar və ya Sarı qırxayaqlar (*Diplopoda*), Dodaqayaqlılar (*Chilopoda*).

**Simfillər (*Sympyla*) yarımsinfi.** Simfillərin bədən ölçüsü bir neçə mm-dən artıq olmur, olduqca primitiv quruluşa malikdirlər. Əsasən torpaqda bitki örtüyünün altında yaşayırlar və bitki qalıqları ilə qidalanırlar. Avropa və Şimali Amerikada yayılmış 150 növü məlumdur. İki cinsə aid olan simfillərə – *Scolopendrella*, *Scutigerella*, daha çox rast gəlinir.

**Pauropoda (*Pauropoda*) yarımsinfi.** Olduqca kiçik ölçüyə 1,5 mm-ə qədər olan şaxəli biğciqli çoxayaqlılardır. Pauropodlar meşə döşəyinin altında yaşayırlar. Əsasən Avropa, Amerika, Cənubi Asiyada rast gəlinirlər. Hazırda 350 növü müəyyənləşmişdir.

Bu yarımsinfin tipik nümayəndəsi *Pauropus silvaticus*, olikomer quruluşa malikdir (1 mm). Bədəni qısa, başı seqmentləri natamam birləşmişlər. Başın son seqmenti boyun, ətraf-

sızdır. Ağız aparatı mandibulalar və qnatoxilyaridən ibarətdir Gövdə 10-segmentlidir, tergitlərin sayı ümumi segmentlərin sayından azdır, yəni bəzi segmentlərin iki-iki birləşməsi müşahidə olunur.

**İkicütayaqlılar və ya sarı qırxayaqlar (*Diplopoda*) yarımsinfi.** Cəmi 12000 növü məlumdur. Adından göründüyü kimi, gövdə segmentlərinin cüt-cüt birləşməsi nəticəsində diplosomitlər əmələ gəlmişdir. Hər diplosomit isə iki cüt ətraflar, iki cüt qanqlılar, iki cüt ostilər və iki cüt nəfəsliklərə malikdir. Ağız ətrafları iki cütdür: mandibulalar və qnatoxiləri. Boyun segmenti ətrafsızdır. Boyundan sonra gələn üç segment diplosomitlər əmələ gətirmir, yəni hər birinə bir cüt ətrafların olması xasdır.

Diplopodalar saprofaqlardır torpaqda olan bitki qalıqları ilə qidalanırlar, nadir halda fitofaq olurlar. Avropanın hər yerində yayılmışlar, nümayəndələri *Polydesmus*, *Strongylosoma* cinslərinə aiddirlər. Geniş yayılmış növ *Schizophyllum sabulosum*.

**Dodaqayaqlılar (*Chilopoda*) yarımsinfi.** Digər yarımsınıflılardan (saprofaqlardan) fərqli olaraq, bütün dodaqayaqlılar yırtıcılardır. Bu yarımsinfi 2800 növ aiddir. Tropik növləri insan üçün də təhlükəlidir. Bu fəal yırtıcıların birinci cüt gövdə ətrafları çənəayaqlar adlanır, oraqsəkiilli tutucu qarmaqlara malikdir. Bu çənəayaqlar birləşərək, həşəratların alt dodağını xatırladan tək lövhəni əmələ gətirir. Bu çənəayaqların əsasında zəhər vəzisi yerləşir ki, onun vasitəsilə şikarı məhv edə bilir.

Bədən yastıdır, baş bütövdür, üzərində uzun bığçıqlar və sadə gözcüklerin toplusu yerləşir. Ağız aparatı mandibulalar və ikicüt maksillalardan ibarətdir. Maksillalar üçbügümüldür, üzərində hissi tükcükleri vardır. Ağız aparatı dəri büküşü olan üst dodaqla örtülmüşdür.

Dodaqayaqlılara bir neçə dəstələr aiddir. Əsasən bu nümayəndələr Yer kürəsinin orta və cənub zolaqlarında daha çox rast gəlirlər. Ən coxsayılı dəstələri Geofillər (*Geophilomorpha*) və Sümükçələr (*Lithobiomorpha*) hesab olunur. Onlar torpaqda, daşların altında, ağac qabığı altında yaşayırlar. Əsasən torpaq

onurgasızları ilə qidalanırlar, məsələn, yağış qurdunun qanını sorurlar. Orta Asiyada isə 15 sm-ə çatan növləri mövcuddur. Sümükçələrin ətraflarının sayı 15 cütdən artıq olmur, yəni bədənləri nisbətən qısamışdır.

Digər bir coxsayılı dəstə Skolopendralardır (*Scolopendromorpha*) ki, Krimda, Qafqazda, Orta Asiyada daha çox yayılmışlar. Bu gecə yırtıcılarının sancması bütün şikarları, o cümlədən insan üçün də qorxuludur. Ən zəhərli növləri – *Scolopendra gigantea*, Yamayka, Cənubi Amerikada yaşayır, 26 sm uzunluğundadır. Onurgalılardan kərtənkələ, qurbağa, quşlara hucum edir. Cənubda ən çox rast gəlinən isə həlqəvi skolopendradır (*Scolopendra eungulata*) - 10 sm uzunluqdadır, partenogenetik yolla çoxalır. Torpaqda yaşayan skolopendralar kordur.

Çoxayaqlılar saprofaqlardır, ona görə də torpaq əmələ-gəlmə prosesində iştirak edirlər. Bitki qalıqlarının parçalanmasında diplopodaların rolü böyükdür. Yırtıcı növlər olan dodaqayaqlılar torpaqüstü və torpaqda yaşayan onurgasızların sayını tənzimləyirlər. Çoxayaqlıların qida zəncirində rolü az deyil, yəni onlar böyük heyvanların quşlar, reptililər, məməlilər və vəhşi həşəratların qidasını təşkil edirlər/

**Həşəratlar (*Insecta*) sinfi.** Altıayaqlılar sinifüstlüyüünü (*Hexapoda*) xarakterizə edən əlamətlər - traxeyalarla tənəffüs, başın akron və 4 seqmentdən formalaşması, bir cüt biğciqlar və 3 cüt çənələrin olmasıdır. Altıayaqlıları çoxayaqlılardan fərqləndirən əlamət bədənin şöbələrə bölünməsidir, yəni baş, döş və qarınçığın olmasıdır. Döş 3 cüt ayaq daşıyır və qarınçığ üzərində inkişaf etmiş ətraflar olmur. Ağız aparatında ikinci maksillalar tək, lövhəşəkilli alt dodağı əmələ gətirir, gözlər sadə və ya fasetalı ola bilir (çoxayaqlılarda həqiqi fasetalı gözlər olmur).

Köhnə təsnifata görə, bütün altıayaqlılar Həşəratlar sinfinə (*Insecta*) aiddir. Lakin tədqiqatlar nəticəsində müəyyənləşmişdir ki, bu qrupa aid olan növlər eynicinsli deyil. Ona görə də 1956-ci ildə Entomoloqların Beynəlxalq Konqressində altıayaqlıları 3 yarimsinfi, sonradan isə 2 sinfi *Insecta En-*

*tognatha* örtülüçənəlilər(gizliçənəlilər) və *Insecta Ectognatha* – açıqçənəli həşəratlara bölmüşlər.

*Morfofizioloji xüsusiyatları*. Həşəratlar quruda və şirinsu mühitində yaşayan bugumayaqlılardır, nadir halda bir sıra növlərinin həyat tərzi dənizlə bağlıdır. Həşəratın bədəni baş, döş və qarincıqdan ibarətdir.

Həşəratın başı akron və dörd (yaxud beş) seqmentin birləşməsindən formalaşır. Başı reseptor şöbə də adlandırmaq olar, çünki qidanın qəbulu və xarici münit haqda məlumat bu şöbənin əsas funksiyasıdır. Başın xitin örtüyü ümumi kapsulunu əmələ gətirir.

Həşəratın döş şöbəsi lokomotor funksiyani yerinə yetirir və həmişə üç seqmentlidir. Döşün hər seqmenti bir cüt bugumlu ətrafları daşıyır. Ali həşəratlarda məkan daxilində həşəratın hərəkətini təmin edən digər orqan qanadlar da döşün ikinci və üçüncü bugumlarının üzərində yerləşir.

Həşəratın qarincığı 6-dan 11-ə qədər seqmentli ola bilir, lakin növlərin çoxunda bu şöbə altibuğumludur. Həşəratları səciyyələndirən digər xüsusiyyət ağız aparatında ikinci maksilaların birləşib, alt dodağı əmələ gətirməsidir.

*Gizliçənəlilər* qanadsız primitiv quruluşlu həşəratlardır: döş şöbəsi qarincıqdan zəif təcrid olunmuşdur və ağız aparatı baş kapsulasının içərisində yerləşir, yəni ağız boşluğunun yan divarları alt dodaqla birləşir. Formalaşan bu dərin boşluqda çənələr yerləşir. Ali həşəratlarda isə (Açıqçənəlilər) bədənin şöbələrə bölünməsi yaxşı ifadə olunmuşdur, onların çoxuna bugumlu ətraflardan başqa, qanadlar və baş üzərində yerləşən mürəkkəb fasetalı gözlər xasdır. Qarincıq üzərində ətraflar adətən olmur, yalnız bu ətrafların rudumentləri şəklini dəyişib, müxtəlif cinsi çıxıntıllara və digər törəmələrə çevrilmişlər.

Həşəratın bədən ölçüləri 1-2 mm-dən 15-30 sm qədər ola bilir. Baş bütövdür, yəni akron və dörd seqmentdən formalaşır. Lakin bəzi ədəbiyyat məlumatlarına görə, həşəratın akronu mürəkkəb törəmədir, xüsusi ağızönü pərdən və iki antennal və dodaq seqmentlərinin birləşməsindən ibarətdir. Bu halda baş, ağız pəri və altı seqmentin birləşməsindən əmələ gəlir.

Başın üzerinde akronun çıkışları olan antennalar (biğciqlar) və üç cüt çenələr yerləşir. Çenələr, başın formalasmasında iştirak edən seqmentlərin ətraflarının şəkildəyişməsidir. Mandibulalar (üst çenələr) ikinci baş seqmentinin ətrafları, maksillalar (alt çenə) üçüncü seqmentin və alt dodaq (yəni ikinci cüt maksillanın birləşməsindən əmələ gəlir) dördüncü seqmentin ətraflarıdır. Birinci baş seqmentinin isə (*interkalyar və ya «taxma seqment»*) ətrafları olmur və o, bir qədər zəif inkişaf etmişdir.

Yetkin fəndlərin başının üzərində mürəkkəb fasetalı gözlər və 1-3 sadə gözcüklər yerləşir. Başın üzərində həmçinin akronun çıkışlığı olan biğciqlar vardır. Antennaların vəziyyəti, ölçüləri və forması müxtəlif növlərdə olduqca dəyişkən olur. On sadə quruluşa malik olanları iyşəkilli, sapşəkilli, qılçıqşəkillidir. Bundan əlavə, mişarvari, lələkvari, sancaqvari, daraqvari və digər tiplər mövcuddur.

Həşəratın baş çıkışlarına ağız aparatı orqanları, yəni çenələr daxildir (üç cüt baş ətraflarının şəkildəyişməsi). Həşəratlarda ağız aparatının müxtəlif tipləri mövcuddur.

Həşəratın ilkin ağız tipi *gəmirici ağız aparatı* hesab olunur. Gəmirici ağız apartının əsas tərkib hissələri - üstçenələr (*mandibulalar*), altçenələr (*maksillalar*) və altdodaqdır (*labium*). Gəmirici ağız aparatında mandibulalar iç tərəfdən dişciklidir. Maksillalar (arxa altçenə maksilla II) cüt orqanlardır saq və sol tərəfdə yerləşən tərkib hissələri eynidir, yəni əsas hissədən - iki bazal bugumdan (kardo və sütuncuq-stipes), altçenə çıkışları və iki gəmirici dilimlərdən (pərlər) ibarətdir. Alt dodağın bazal lövhəsi *çənəaltı arxası*, maksillanın kardosuna müvafiq gəlir. Buna birləşən *çənəaltı* isə maksillanın stipesinə uyğundur. *Altdodaq çıkışları*, altdodağı əmələ gətirən alt çenələrin (maksilla I) çıkışlarına müvafiqdir. İki cüt dilciklər (dilcik və əlavə dilcik) maksillanın gəmirici dilimləridir. Gəmirici ağız aparatı yuxarıdan üst dodaq (*labrum*) ilə örtülüdür.

Digər ağız aparatları gəmirici tipin modifikasiyalarıdır, yəni həşəratın qəbul etdiyi qidanın tərkibinin və konsistensiyası-

sının dəyişilməsinə müvafiq olaraq, formalaşmışdır. İxtisaslaşmış ağız aparatlarından pərdəqanadlıların (bal, torpaq arıları, vəhşi arılar, şerşen və digərləri) *içici və ya gəmirici-yalayıcı* ağız aparatı, demək olar ki, struktur dəyişikliyinə uğramamışdır. Yəni üst dodaq, mandibulalar saxlanmışdır. Bu həşəratlar çiçəklərin nektarı ilə qidalanırlar, lakin mandibulalar çeynəmə xüsusiyətini qoruyub saxlasalar da tozcuğu toplamağa və yuva qurmağa istifadə olunur. Qida isə maksilla və altdodağın hissələri (əsasən də stipes və xarici gəmirici dilim) hesabına formalaşan uzun xortumla qəbul olunur.

Qansoran həşəratlarda və ya bitki şirəsi ilə qidalanan taxtabitilərdə ağız aparatı daha çox ixtisaslaşmışdır. Bu tip ağız aparatı *sancıcı-sorucu* adlanır. Ağcaqanadların sancıcı-sorucu tipə ağız aparatının bütün elementləri daxildir. Aparatın sancıcı hissəsi olan xortum mandibula, maksilla və qipofarinks hesabına formalaşan uzun iynələrdən ibarətdir. Üst dodaq nazik uzun borucuğa çevrilmişdir. Onun ucu itidir. Bu iynələr sakit halda, yəni sahibin toxumasını deşmə prosesində olmayanda altçənədən formalaşan qın daxilində yerləşirlər. Qının üzəri isə uzun üstdodaq borusu ilə örtülür. Hipofarinks də ucu itiləmiş qıl şəklindədir. Onun daxilindən kanal keçir. Adətən sancma zamanı çənələrin iynələri nazik olduğu üçün toxumanı deşməyə gücü yetmir. Bu zaman hipofarinks, üst çənə və iynələr möhkəm deşici aparatı əmələ gətirir. Taxtabitilərdə ağız aparatını fərqləndirən cəhət, deşici hissənin üst və alt çənələrdən formalaşmasıdır. Altçənə bugumlu olub, çənələr üçün dayaq rolunu oynayır və onun novcuğunda çənələr (yəni iynələr) gizlənir. Həm qida şirəsi, həm də tüpürcək yalnız iki növşəkilli maksillalar(birləşdikdə kanal əmələ gətirirlər) vasitəsilə keçirilir.

*Sorucu ağız aparatı* kəpənəklərə xasdır, belə ki, onlar çiçəklərin nektarı ilə qidalanırlar. Bu ağız aparatı da ən çox ixtisaslaşmış tipdir. İlkin ağız elementlərindən yalnız altçənələr saxlanılmışdır. Xarici görünüşünə görə, bu ağız aparatı da xortum quruluşundadır.

Ən təşəkkül tapmış ağız aparatı milçəklərdədir - *Yalayıcı ağız aparatı* tipidir. Milçəklərin də nektar və ya duru qidanı

yalayan xortumu vardır. Bu xortum altdodaqdan formalaşmış və ucunda xüsusi qidani süzən, yəni filtrasiya edən pər (label-lum) yerləşir.

Həşəratın *döş şöbəsi* üç seqmentlidir: öndöş (*protorax*), ortadöş (*mesotorax*) və arxadöş (*metatorax*). Döş bədənin lokomotor şöbəsidir. Döşün hər bir seqmenti bir cüt ətrafları, orta- və arxadöş isə həmçinin bir cüt qanadları daşıyır. Hər seqment mürəkkəb quruluşludur. Döş seqmentinin quruluşunun əsasında bir-birilə bağlı olan *skleritlər* durur. Bu skleritlər həşəratın sklerotizə olunmuş xitin tərkibli xarici skeletinin elementləridir. Hər bugumun bel nahiyyəsində yerləşən qövəvari lövhə *tergit*, qarın tərəfdəki *sternit* adlanır. Hər iki lövhə yanlıarda yumşaq membrana ilə (yəni zəif sklerotizə olunmuş sklerit) birləşir. Bu membranalar *pleyritlər* adlanır. Pleyritlərin quruluşu özlüyündə mürəkkəbdir, çünki daha kiçikölçülü skleritləri əhatə edir. Pleyritlərin belə quruluşu bədənin hərəkətliliyi təmin edir.

Həşəratın ətrafları bütün bugumayaqlılarda olduğu kimidir, yəni bugumlardan təşkil olunmuşdur. Həşəratın çoxbugumlu (4-5) ayağı onun mürəkkəb mikrorelyefli məkanda hərəkətini təmin edir.

Həşərat sinfində ayaqların ən primitif ətraflardan tutmuş, yəni bədəni substrat üzərində çətinliklə hərəkət etdirən formalardan (ilkinqanadsızlar) ən ali və təkmilləşmiş formalara qədər (böcəklər, ikiqanadlılar) ixtisaslaşması müşahidə edilir. Ən az ixtisaslaşmış ayaqlar, yəni ilkin tip *gəzici* və *qaçıcı ayaqlardır*. Digər ayaq tipləri *gəzici* və *qaçıcı ətrafların* modifikasiyalarıdır: *tullandırıcı*, *üzüçü*, *tutucu*, *qazıcı*, *toplayıcı*, *ilişdirici ayaqlar*.

Həşəratın qanadları uçuş üçün səciyyəvi uyğunlaşmadır. Qanadlar hərəkət orqanı olsa da ətraf deyildir, çünki bugumlu deyil və onu hərəkətə gətirən əzələlər döşdə yerləşir. Adətən qanadlar iki cüt olur və onlar orta- və arxadöş seqmentləri üzərində yerləşirlər. Qanadlar, bədən divarının yan çıxıntılarından (*paranotumlar*) formalaşır və onlar ətraflara homoloji deyil. Üzəri kutikula ilə örtülü olan iki nazik membrana və

onların arasında yerləşən ensiz bədən boşluğu qanadları əmələ gətirir. Qanadin daxilinə traxeyalar, sinirlər və miksoselin lakunları yerləşən kanallar keçir. Bu kanallar qanad daxilində damarları formalasdır. Qanadların inkişafı pup mərhələsində gedir. Puplardan təzə çıxan həşəratda qanadların damarlarına hemolimfa və traxeyalara isə hava qovulur, nəticədə qanadlar düzəlir.

Qanadlar xüsusi əzələlər vasitəsilə hərəkətə gətirilir. Qanadlı həşəratda qanad əzələləri quruluşu və deməli, yiğılma tezliyinə görə iki tipə ayırd edilir: sinxron (*neyrogen*) əzələlər və asinxron (*miogen*) əzələlər. Qanadların damarları əsasən dayaq funksiyasını yerinə yetirir. Ən primitiv növlərdə qanadlar olmur. Həşəratın qanadının quruluşu və damarlanması xüsusiyəti mühüm təsnifat əhəmiyyəti daşıyır. Həşəratlar qanadlarının damarlanması və quruluşuna görə fərqlənlərlər: *torqanadlılar*, *pərdəqanadlılar*, *sərtqanadlılar* və *yarımsərtqanadlılar*.

Həşəratların çoxu iki cüt qanada malikdirlər. Bəzi növlərdə birinci cüt qanadlar möhkəm lövhələrə qanadüstünə (*elitra*) çevirilir ki, sakit halda ikinci cüt qanadın (uçuşda iştirak edən əsl qanad) üzərini örtür. Bu cür həşəratlar arxa qanadlar hesabına uçduqları üçün «arxamotorlular» adlanır.

Milçəklər və ağaçqanadlar, əksinə, birinci cüt qanadlar hesabına üçürlər («önmotorlular», arxa qanadlar isə reduksiyyaya uğrayır və «vüzildacalara» çevirilirlər. Ali həşərat növlərində isə (pərdəqanadlılar, kəpənəklər) hər iki cüt qanadlar uçuşda iştirak edir («bimotorlular») və qanadlar öz aralarında birləşərək, funksional baxımdan, sanki iki qanadı əmələ gətirirlər.

*Qarincıq* həşərat bədənidə üçüncü şöbədir. Bu şöbə daxili orqanların yerləşdiyi yer olduğu üçün visseral adlanır. *Qarincıq* seqmentlərinin sayı tərəddüd edir, yəni növün inkişaf səviyyəsindən asılı olur. Maksimal sayda seqmenti olan qarincığa (10 -11) ibtidai dəstələrin nümayəndələri və inkişafı tam çevrilmə yolu ilə gedən həşəratların (*(Holometabola)* sürfələri malikdirlər. Ümumilikdə isə qarincıq seqmentlərinin oliqomerizasiyası müşahidə edilir. İbtidai qruplardan ilkqanadsızların bir hissəsi, qədim qanadlılar, tarakanlar, düzqanadlıların qa-

rincığının son seqentinin bugumlu çıxıntıları *serkilər* yerləşir. Serkilər son bugum ətraflarının şəkildəyişməsidir. Artıq sübut olunmuşdur ki, həşəratın bir çox növlərində (şalalar, çircirmalar və digərləri) yumurtaqoyan orqan şəkildəyişmiş qarincıq ətraflarıdır.

**Həşəratın örtük qatı** xarici skeletin dayaq (yəni mexaniki) funksiyası ilə yanaşı bir sıra mürəkkəb funksiyaları da yerinə yetirir. Həşəratın bədən örtüyünün əsasını birqatlı epitelii hüceyrələrindən ibarət olan *hipoderma* (bəzi mənbələrdə *epidermis* adlandırılır) təşkil edir. Xaricdən hipoderma *kutikulanı* ifraz edir, daxili tərəfi isə hüceyrəvi struktura malik olmayan *bazal membrana* ilə sərhədlənir. Bazal membran qanın hemositləri (qan hüceyrələri) tərəfindən sintez olunur və biokimyəvi tərkibinə görə, mukopolisaxariddir.

Kutikuladan çox sayıda məsaməli kanallar keçir. Bu kanallar hüceyrələrdən başlangıç götürür və kutikulanın qatları ifraz olunarkən tələb olunan birləşmələrin nəqlini həyata keçirir. Adətən kutikula iki qatdan ibarətdir: *prokutikula* (daxili qat) və *epikutikula* (xarici qat). Bu qatlar kutikulaya möhkəmlilik, elastilik, kimyəvi dayanıqlıq və keçirməzlik verir.

Suda və torpaqda yaşayan həşərat növlərində epikutikula zəif inkişaf edir və ya heç olmur. Lakin quru mühitində, yəni torpaq üzərində yaşayan növlərdə epikutikula mürəkkəb quruluşu ilə fərqlənir.

Xitin kutikula daxilə doğru çıxıntılar (*antekostlar*) verir ki, bunlar endoskeleti əmələ gətirir. Örtük qatının törəmələri iki cür olur: *skulptur* (formaverən) və *struktur törəmələr*. Həşəratın hipodermasında çoxlu vəzilər vardır. Bunlar mum vəziləri (arılarda), iyli vəzilər (bitlərdə), zəhərli vəzilər (bəzi tirtillarda), tüpürcək və tor vəziləridir ki, dəri törəmələrinə aiddirlər.

Həşəratın rəngi piqmentlərin tərkibindən asılıdır. Piqmentlər ya kutikulada, ya da hipodermada olurlar. Örtük qatının rəngi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, həşəratın çoxunda yaşadığı mühitin fonuna uyğun gələn rənglərin üstünlüyü müşahidə edilir. Bu mühafizəkar rənglər (əsasən də parlaq rənglər) onları digər növlərin hucumundan qoruyur,

fona oxşar rənglər isə onları yaşadıqları məkan daxilində görünməz edir. Həşəratların yaşadıqları mühitin (substratların) forma və rənglərini immitasiya etmə qabiliyyəti *mimikriya* adlanır (məsələn, arılara oxşar milçəklərin quruluşu və rəng çalarları).

*Əzələ sistemi* həşəratda differensiasiya olunmuşdur, yəni iki cür əzələlər ayırd edilir: *skelet əzələləri* və *visseral əzələlər*. Skelet əzələləri bədəni və onun çıxıntılarını hərəkətə gətirən əzələlərdir. Visseral əzələlər isə daxili orqanların tərkibinə daxildir.

*Həzm sistemi* üç şöbədən ibarətdir: *ön, orta və arxa bağırsaq*. Ön bağırsaq orta bağırsaqdan *kardial klapan*, ortanı isə arxa bağırsaqdan *pilorik klapan* ayırır. Ön və arxa şöbələr ek-todermal, orta bağırsaq isə entodermal mənşəlidir.

Həşərat növlərinin çoxunda ön bağırsaq udlaq, qida borusu, çox vaxt, zob və əzələvi mədədən (*proventrikulus*) ibarətdir. Bəzi həşərtlarda qida borusu *divertikulları*, yəni divar-dan kənarlanan çıxıntıllara və qida rezervuarına malikdirlər. Zob (çinədan) kimi, bu törəmələr də yalnız tüpürcək fermentlərinin təsiri altında həzm ola bilən qida ehtiyatını toplamaq üçündür. Məsələn, bal arısı çiçək nektarını zobda olan fermentlərin təsiri altında bala çevirir, yırtıcı böcəklər və düzqanadlılarda bura orta bağırsaqda olan fermentlər keçib, zülalları həzm edir.

Bağırsağın ön şöbəsinə 1–2 cüt tüpürcək vəzilərinin axalları açılır. Adətən tüpürcək tərkibində sulu karbonları parçalayan fermentlər (karbohidrazalardan amilaza və invertaza) olur. Bəzi yırtıcı növlərdə yağlar və zülalları parçalayan lipaza və proteinaza fermentləri vardır. Qansoran həşərtlarda tüpürcəyin tərkibinə antikoagulyantlar daxildir ki, qanın lax-talanmasının qarşısını alır. Bəzi həşərat növündə tüpürcək tərkibində zəhərli auksinlər olur. Bu birləşmələrin təsiri altında zərərli həşərat növləri bitkilərdə fırlar şışlər əmələ gətirir. Bitki mənşəli qida ilə qidalanan həşərat növlərində mədənin divarlarında iri xitin dişciklər vardır, bəzi yırtıcılarda isə uzun tüküklərdən formallaşan süzmə aparati mövcuddur. Lakin qidanın sorulması bağırsağın ön şöbəsində baş vermir. Sorulma

prosesi orta bağırsaqda reallaşır. Orta bağırsaq entodermal mənşəlidir. Onunla ön bağırsaq sərhəddində yerləşən kor çıxıntılar *pilorik əlavələr* həzm vəziləri kimi fəaliyyət göstərsələr də qidanın sorulmasında iştirak edirlər. Arxa bağırsaq orta şöbədən pilorik klapanla təcrid olunub, nazik və düz bağırsaqdan ibarətdir. Orta və arxa bağırsağın birləşdiyi yerə malpigi boruları açılır. Bu borular pilorik klapanın arxasında yerləşən və *sfinktor* adlanan yerə açılırlar.

*Ifrazat sistemi* digər traxeyalılarda olduğu kimi arxa bağırsağa açılan *malpigi boruları* ilə təmsil olunmuşdur. Əsas ifrazat məhsulu sidik turşusunun kristallarıdır. Suda və ya rütubətli yerlədə yaşayan növlərdə malpigi borularının sayı çox olur (150-ə qədər). Belə ki, bu həşəratlarda malpigi boruları əlavə olaraq, osmotik təzyiqin tənzimlənməsini də həyata keçirir. Quru mühitdə yaşayanlarda malpigi borularının sayı 1-2 cüt olur. Malpigi borularının kor ücəri bu zaman düz bağırsağa birləşir. Belə bir quruluş dəyişikliyi suyun malpigi borularından yenidən hemolimfaya sorulmasını asanlaşdırır. Beləliklə, orqanizm üçün böyük əhəmiyyət kəsb edən rütubətin qənaətlə istifadəsi həyata keçirilir.

Həşəratlarda ifrazat funksiyasını həmçinin əlavə ifrazat orqanları *piy cisimi*, *labial vəzilər*, *nefrositlər* yerinə yetirir.

*Qan-damar sistemi*. Həşəratlarda qan-damar sistemi açıqdır və digər sistemlərlə müqayisədə zəif inkişaf etmişdir. Qan-damar sistemi perikardial sinusda yerləşən bel qan damarı ilə təmsil olunmuşdur. Hemolimfa xüsusi döyünen *ürək* vasitəsilə hərəkətə gətirilir. Həşəratın ürəyi əzələvi boru şəklindədir və bədən bugumlaşmasına müvafiq gələn kameralara bölünmüştür. Kameraların sayı 1-dən 8-ə qədər ola bilər. Hər kameraların bir cüt yan ostiyaları (dəlikləri) vardır. Ostiyalar klapanlar ilə təchiz olunmuşdur. Ürək qarınçığın iç tərəfdən terqitlərinə birləşmişdir və arxa hissəsi qapalıdır. Ürək bədənin bel divarına qısa, qanadvari əzələlər vasitəsilə birləşir. Onun ön ucundan klapan və ostiyalardan məhrum olan *aorta* ayrılır.

Həşərat qanı *plazma* və formalı elementlər *hemositolardan* ibarətdir. Həşəratda traxeya sistemi yaxşı inkişaf etdiyi üçün

qan-damar sistemi, oksigenin daşınmasında iştirak etmir. Qanın əsas funksiyası orqanları qidalı birləşmələrlə təmin etmək və maddələr mübadiləsi məhsullarını, yəni metabolitləri orqanizmdən xaric etməkdir. Lakin qan, həyatı proseslərin humoral tənzimi, bədənin turqor vəziyyətinin saxlanması (xüsusən yumşaq örtüyə malik olan sürfələrdə), immunoloji funksiyası, yəni baryer, bakterialardan mühafizə işini (hemositlərin faqositar fəallığı hesabına) həyata keçirir.

*Tənəffüs sistemi* həşəratlarda traxeya sistemi ilə təmsil olunmuşdur. Olduqca kiçikölçülü və rütubətli yerlərdə məskunlaşan həşərat növlərində tənəffüs dəri vasitəsilə həyata keçir. Həşəratın traxeya sistemi bədən örtüyünün daxilə doğru çəkilməsi nəticəsində formalamaşmışdır və xarici mühitlə xüsusi nəfəsliklər *stigmalar* vasitəsilə əlaqələnir.

Bəzi həşərat növlərində, xüsusən də suda yaşayan formalarda traxeya sistemi nəfəsliksiz, yəni qapalı (*apneystik tip*) olur. Bu zaman həmin həşəratlarda *traxeya qəlsəmələri* inkişaf edir. Bu qəlsəmələr, daxili traxeya toru ilə zəngin olan dəri çıxıntılarıdır. Qaz mübadiləsi suda həll olmuş oksigen vasitəsilə reallaşır. Məsələn, iynəcələrin sürfələrində lövhəşəkilli üç quyruq çıxıntısı olur, digərlərində isə arxa bağırsağın rektal şöbəsində traxeya qəlsəmələri yerləşir.

*Sinir sistemi*. Bütün bugumayaqlılara xas olan tipdədir, yəni *qarın sinir zənciri tiplidir*. Həşəratın sinir sistemi mərkəzi, periferik və simpatik sinir sistemlərini əhatə edir. Sinir sisteminin əsas struktur və işlək elementi *neyrondur*. Həyata keçirdiyi funksiyadan asılı olaraq, neyronlar *sensor* (hissi), *assosiativ* (interneyronlar) və *hərəki* olmaqla fərqləndirilirlər.

Mərkəzi sinir sistemi baş beyin və qarın sinir zəncirindən ibarətdir. Baş beyin və ya cüt udlaqüstü düyüün 3 şöbədən ibarətdir *protoserebrum*, *deytoserebrum* və *tritoserebrum*. Protoserebrum akron və gözləri, deytoserebrum bığçıqları, tritoserebrum üst dodağı innervasiya edir. Protoserebrumda beyinin mühüm assosiativ mərkəzləri yerləşən göbələkvəri cisim inkişaf etmişdir.

*Qarın sinir zənciri* döş və qarıncığı innervasiya edir. *Periferik sinir sistemi* isə mərkəzi və simpatik sinir sistemlərindən çıxan sinirləri və hiss orqanlarını (reseptörleri) əhatə edir.

Həşəratların *endokrin vəziləri* beynin *neyrosekretor hüceyrələri*, retroserebral kompleks - əlavə cisimlər (*corpora allata*) və kardial cisimlər (*corpora cardiaca*), həmçinin öndöş vəziləri ilə (*peritraxeal və ya protorakal vəzilər*) təmsil olunmuşdur.

Mərkəzi sinir sisteminin tərkibinə neyrosekretor hüceyrələr daxildir ki, onların ifraz etdiyi neyrosekretlər aksonlar (neyronun uzun çıxıntıları) vasitəsilə kardial, əlavə cisimlərə, peritraxeal vəzilərə ötürülür. Həşəratın inkişafını tənzimləyən zaman neyrosekretor hüceyrələr bir neçə neyrohormonu sintez edir ki, onlardan *aktivasion hormon*, yəni protorakal (və ya peritraxeal) vəzinin aktivliyini idarə edən hormondur.

Əlavə cisimlər (*corpora allata*), basın arxasında ön bağırsağın üzərində yerləşir. Kardial cisimlər (*corpora cardiaca*) isə əlavə cisimlərə yaxın sonunculardan öndə yerləşirlər. Xüsusi sinirlər vasitəsilə bu vəzilər baş beyin ilə əlaqələnir. Əlavə cisimlər sürfələrdə *yuvenil hormonlarını* sintez edirlər. Bu yuvenil hormonlar, sürfənin inkişafını tənzimləyir və onların metamorfozuna, yəni pupa çevrilməsinə mane olur. Yetkin fəndlərin orqanizmində isə yuvenil hormonları fəndlərin reproduktiv inkişafını tənzimləyir. Peritraxeal vəzilər bir qədər iri olurlar və onlar orqanizmdə maddələr mübadiləsi proseslərinin gedişini tənzimləyirlər. Bu vəzilər həşərat orqanizmində yalnız imaqo qabağı mərəhələlərdə müşahidə olunur, yetkin fərd formalasdıqdan sonra degenerasiyaya uğrayırlar. Peritraxeal vəzilərin sekreti *qabıqdəyişmə hormonu ekdizon* qabıqdəyişməni stimulə edir.

*Hiss orqanları* həşəratda yüksək səviyyədə təşəkkül tapmışdır. Həşəratda hiss orqanları *mechanoreseptörler*, *xemoreseptörler*, *termoreseptörler*, *hiqroreseptörler* və *fotoreseptörlerə* ayırd edilir. İstənilən reflektor qövs reseptordan başlanır, yəni reseptör, effektor (qıcığa cavab verən əzələ və ya vəzi-

lər)və sinir hüceyrələri qövsü formalasdırır. Reseptor– köməkçi strukturlar və sensor neyronlardan ibarət olan hiss orqanıdır.

Mexanoreseptorlar mexaniki qıcığı qəbul edirlər. Onlar kontakt və ya distansion hissiyata(qəbul etməyə) malik ola bilirlər. Bu orqanlar lamişə, eşitmə və seysmiq hissiyatdır. *Lamışə orqanları* kontakt hissiyatlı sensillalarla təmsil olunmuşdur. Həşərat biğciqlarının üzərində çox sayıda tükçüklər yerləşir ki, onların əsasında lamişə sensillaları vardır. Ən sadə sensilla mərkəzi və periferik çıxıntıları olanlardır.

*Eşitmə və seysmiq hissiyat orqanları* mühitdə baş verən müxtəlif cür qıcıqları müəyyən məsafədən qəbuletmə qabiliyyətinə malikdirlər. Bu hiss orqanlarının sensillaları ixtisaslaşmışdır və *skolpoforlar* adlanırlar.

Xemoreseptorlar kimyəvi qıcıqları qəbul edirlər. Bu reseptorlar qıcığı birbaşa kontakt zamanı və yaxud müəyyən məsafədən hiss edə bilirlər. Xemoreseptorlara dad və qoxu orqanları aiddir.

*Qoxu orqanları* distant xemoreseptordur. Bu orqanlar bədənin müxtəlif yerlərində yerləşə bilir. Əsasən daha çox sayıda biğciqların üzərində olurlar. Formaları müxtəlifdir – nazikdivarlı qovuqcuqlar, konuslar, yarıqlar, cuxurcuqlar, lövhəciklər şəklində ola bilirlər.

*Dad orqanları* kontakt (toxunma) xemoreseptordur. Həşəratın kontakt xemoreseptorları substratın qida və ya yumurta qoymaq üçün müvafiq gəlib-gəlmədiyini təyin edir, yəni qiymətləndirir.

Termoreseptorlar və higroreseptorlar əsasən temperatur və rütubət rejimini qəbul edirlər. Bu reseptorların təsiri kontakt və ya distant ola bilər. Bu qıcığa qarşı ixtisaslaşmış sensillalar əsasən biğciqlar və çıxıntıların üzərində yerləşir: istilik reseptorları bazikonik və ya selokonik sensillalar olub, antennalar və maksilyar çıxıntıların üzərində, higroreseptorlar isə bazokonik və selokonik olub, antennalar üzərində olurlar.

Fotoreseptorlar və ya görmə orqanları kimyəvi hissiyat ilə birlikdə həşəratın həyatında mühüm rol oynayır. Həşəratın 3 tip görmə orqanları vardır *fasetalı gözlər*, *lateral və dorsal gözcükələr*. Fasetalı göz çox sayıda fotoreseptorlardan *omma-*

*tidilərdən* ibarətdir. Hər bir lateral və dorsal gözcük isə yalnız ayrı-ayrı fotoreseptora müvafiq gəlir. Lateral gözlər (stemmalar) inkişafi tam çevrilmə yolu ilə gedən (*Holometabola*) həşəratların sürfəsinə aiddir. Onlar başın kənarlarında, hər tərəfdən 1-dən 30-a qədər olmaqla, yerləşirlər.

Görmə əsasən fasetali gözlər vasitəsilə baş verir. Mürəkkəb gözlər həşərat başının yanlarında yerləşir və ommatidilərdən ibarət olur. Hər ommatidi optik, hissi və piqmentli şöbələrdən ibarətdir. Optik şöbə şəffaf, altıbucaqlı fasetadan ibarətdir ki, bura büllür və büllür konusu aiddir. Hissi şöbə isə 4-12 retinal hüceyrələrdən əmələ gəlir. Onlar piqmentlə əhatə olunmuşdur. Mərkəzi çıxıntı rabdoma sinir çıxıntıları əlaqələnir ki, onlardan görmə siniri formalaşır.

*Cinsi sistem.* Həşəratlar ayricinslidirlər. Onların əksəriyyəti üçün aydın şəkildə ifadə olunmuş cinsi dimorfizm xasdır. Həşəratın erkək fəndlərinin cinsi sistemi bir cüt *toxumluq* və cüt *toxum borularından* ibarətdir. Bunlardan başqa, erkək cinsi sistemə əlavə cinsi vəzilər aiddir. Bu vəzilərin ifraz etdiyi sekret toxumun durulaşması və ya formalaşan spermatoforan örtük qatının əmələ gəlməsinə istifadə olunur.

Dişi fəndlərin cinsi sistemi cüt *yumurtalıq*, *yumurta borusu* və *tək balalıq* yolundan ibarətdir. Cüt yumurtalıqlar *ovariollar* adlanan yumurta borucuqlarından formalaşır. Ovariolların sayı 1-100 cütə qədərdir. Bu ovariollarda cinsi toxumların formalaşması prosesləri gedir. Ovariolların tipi, növ mənsubiyətindən asılı olaraq, müxtəlif olur. Balalıq yoluna əlavə cinsi vəzilərin axarı açılır.

*Həşəratların inkişafi.* Həşəratların coxalma və inkişafi populyasiyanın ümumi mövcudluq qanunlarına tabedir. Coxalma və inkişaf fəndlərin qarşılıqlı əlaqələrinə əsaslanır. Bu qarşılıqlı əlaqələrin mühüm aktı isə erkək və dişi cinsi hüceyrələrinin kopulyasiyasıdır. Bundan sonra yumurta hüceyrəsində yeni fərdin inkişafi başlanır.

Həşəratın ontogenezi iki mərhələdən - *embrional* və *postembrional inkişafdan* təşkil olunmuşdur. Embrional inkişafi yumurta fazasını, postembrional isə yumurtadan sürfənin çı-

xışından sonra yetkin faza imaqonun formalaşlığı fazaya qədərki dövrü əhatə edir.

**Embrional inkişaf.** Həşəratlar müxtəlif üsullarla yumurta qoyurlar. Bununla əlaqədar olaraq, yumurtalar açıq və ya örtülü yerlərə qoyula bilir. Açıq qoyulmuş yumurtalar adətən substratın səthinə qoyulur məsələn, kolorado böcəyi (*Leptinotarsa decemlineata*) dişiləri yumurtalarını kartof yarpaqlarının alt səthinə yapışdırır. Örtülü yumurtalar, torpaq hissəciklərinən düzəlmış və əlavəcinsi vəzilərin ifraz etdiyi sekretlə bərkidilmiş küpəciklərdə qoyula bilir məsələn, çeyirkəmilərdə. Tarakanlar, yumurtalarına ootekalarda yumurta kapsulalarında qoyurlar. Həşəratların çoxu yumurtalarını qalxancıq və ya baramalarla örtürərlər, çox vaxt isə öz ekskrementləri və ya öz bədənlərindən qopardıqları zəhərli tükcüklərlə örtürərlər.

Həşərat yumurtası xaricdən *xorion* adlanan örtüklə örtülüdür. *Xorion* yumurtanı qurumaqdan mühafizə edir. Bu örtük qatının üzərində kiçik dəlik vardır ki, *mikropil* adlanır. Mikropil xüsusi kanalcıqla təchiz olunmuş mürəkkəb qapaqlıdır. Mayalanma zamanı spermatozoid mikropildən yumurta daxilinə keçir. *Xorion*un altında bir qat daha vardır *sarılıq qatı*, onun altında isə six sitoplazma yerləşir.

**Embrional inkişaf** yumurtanın bölünməsi ilə başlanır. Bu zaman çox sayda, blastulanı formalaşdırın hüceyrələr əmələ gəlir. Sonradan qastrula mərhələsi başlanır və rüseym vərəqləri – ektoderma, mezoderma və entoderma inkişaf edir.

Yumurtaların bölünməsi səthidir, qız nüvələr özlərinin sitoplazmatik sahələri ilə birlikdə yumurtanın periferiyasına miqrasiya edirlər. Membrana ilə örtürlər və birqatlı blastodermanı əmələ gətirirlər. Sarılıq yumurtanın mərkəzdə qalır. Blastodermanın ventral tərəfdə hüceyrələri daha hündür olur və onlar qalınlaşaraq, rüseym zolağını əmələ gətirirlər. Embrional inkişafın bu mərhələsi blastula adlanır. Rüseym zolağı hüceyrələrinin bölünməsi rüseymin əmələ gəlməsi ilə nəticələnir. Tədricən rüseym zolağı daxilə doğru yönəlir və qarın şirrimini əmələ gətirir. Blastodermanın büküşləri həmin şirim üzə-

rində qapanır və *seroz* və *amnion* adlanan rüşeym qatları formalaşır.

Rüşeym zolağı sonradan iki qata differensiasiya edir: aşağı qar ektoderma, yuxarı isə entomezoderma əmələ gəlir. Entomezodermanın əmələ gəlməsi müxtəlif həşərat növlərində eyni cür olmur: invaginasiya və ya hüceyrələrin miqrasiyası yolu ilə. Ektodermanın altında qalan daxili təbəqədən mezoderma inkişaf edir. Mezodermal zolaq cüt metamer başlanğıclara *selomik kisələrə* ayrıılır. İnkişaf nəticəsində bu kisələr dağılırlar və mezodermandan rüşeym əzələsi, selomik epitelinin somatik qatı, ürək, piy cisimi, qanadalar (cinsi vəzilər) formalaşır. Həşəratlarda selomik epitelinin visseral vərəqi (qatı) inkişaf etmir, selomik boşluq isə qarışır, *miksoseli* əmələ gətirir. Selomik rüşeymlər birinci bədən boşluğu ilə qarışır.

Ektoderma sinir sistemi və traxeya sisteminə başlanğıc verir. Arxa bağırsağın divarlarından ifrazat orqanları – malpigi boruları əmələ gəlir. Rüşeym vərəqləri inkişaf edən zaman embrionun bugumlaşması başlanır.

Yumurtadan çıxmaga hazırlaşan həşərat sürfəsi, amniotik boşluğun mayesini udur və bununla da bədənin turqorunu (təzyiqi) gücləndirir. Sürfə, üzərində yumurta dışcikləri və ya tikancığı olan başı ilə xorionu deşib çıxır.

**Postembrional inkişaf** sürfənin yumurtadan çıxması ilə başlanır. Bir müddət inkişafını davam etdiridikdən sonra qabiqdəyişmə prosesi gedir və sürfə ikinci yaşa keçir. Bir neçə qabiqdəyişmələrdən sonra (sayı, növ mənsubiyyyəti və aid olduğu qrupun xüsusiyyətlərindən asılı olur) yetkin fərd formalaşır.

Ontogenez boyu və ya fərdi inkişaf dövründə həşərat 3-4-dən 30 dəfəyə qədər (orta göstərici 5-6 dəfədir) qabıq dəyişə bilir. Qabiqdəyişmələr arasındaki dövr *mərhələ*, inkişaf isə *sürfa* yaşı adlanır. Sürfənin yetkin fərdə kimi inkişafi prosesində baş verən morfoloji dəyişikliklər *metamorfoz* kimi xarakterizə olunur.

Postembrional inkişafın əsasını həşəratın böyüməsi təşkil edir. Bütün həşəratlarda (ibtidai qanadsız formalar müstəsna olmaqla) yetkin fərd formalaşdıqdan sonra böyümə və qabıq dəyişmə prosesləri dayanır. Həşəratlarda fərdi inkişaf çevrilmə

ilə müşayət olunur. Adətən qanadlı həşəratlarda bu metamorfoz daha kəskin şəkildə biruzə verir. Həşəratın 3 tip postembrional inkişafını fərqləndirirlər: 1) metamorfozcuş birbaşa inkişaf – *ametaboliya və ya protometaboliya*; 2) qeyri-tam çevrilmə və ya tədrici metamorfozla gedən inkişaf *hemimetaboliya*; 3) tam çevrilmə, yəni kəskin şəkildə ifadə olunan metamorfozla gedən inkişaf *holometaboliya*.

*Ametaboliya* yalnız ilkqanadsız həşəratlarda (*Apterygota*) – qılquyruqlular, *Thysanura* dəstəsində müşahidə olunur. Bu cür inkişaf tipi, həmçinin bığıcıqsızlar (*Protura*), kollembolalar və ya ayaqqunuqlular (*Podura və ya Collembola*) və ikiqunuqlular (*Diplura*) dəstələrinin nümayəndələrində rast gəlinir.

*Ametaboliya* zamanı yumurtadan çıxan sürfə yetkin fərddən seçilər, yalnız ölçüləri, bədən hissələrinin nisbəti, cinsi vəzilərin inkişaf səviyyəsi fərqli olur. Bu həşərat növlərini fərqləndirən xüsusiyyətlərdən biri də yetkin mərhələdə qabıq-dəyişmənin davam etməsidir.

Bu primitiv dəstələrin nümayəndələrində *protomorfoz* adlanan tipli metamorfoz da müşahidə olunur. Belə sürfələrin bədəni döş və qarincığa ayrılmır, imaqo mərhələsində də qabıq-dəyişmə müşahidə olunur.

*Hemimetaboliya* tədrici metamorfozla gedən inkişafı xarakterizə edir. Qanadlı həşəratdan tarakanlar şalalar, çeyirtkələr, taxtabitilər, circiramalar və digərlərinə xasdır. Hemimetabola qrupuna aid olan həşəratlarda yumurtagdan çıxan sürfə yetkin fərdə imaqoya oxşardır, ondan yalnız bədən ölçüləri, qanadları və cinsi sistemin tam inkişaf etməməsi ilə fərqlənir. İnkişafın gedişi zamanı baş verən çevrilmələr məhdud olur və həyat tərzində, davranış və qida ixtisaslaşmasında hər hansı bir kəskin dəyişikliklər ilə müşayiət olunmur. İmaqoyaoxşar olan bu cur sürfələr *nimfalar* adlanırlar. Nimfalar bir neçə dəfə qabıq dəyişirlər və hər qabiqdəyişmədən sonra qanadların çıxıntıları böyükür. İriyaşlı nimfalar qabıq dəyişikdən sonra ondan qanadlı yetkin fərd formalaşır.

Qeyri-tam çevrilmə *hemimetamorfoz* adlanır. Hemimetamorfozun inkişaf fazaları *yumurta*, *sürfə* və *yetkin fərddir*.

İnkişafı hemimetamorfozla gedən bir qisim həşəratlar vardır ki, onların nimfaları yetkin fərdə oxşasa da xüsusi *provizor orqanların* (müvəqqəti sürfə orqanları) olmasına görə fərqlənlərlər. Adətən provizor orqanların əmələ gəlməsinə səbəb, sürfələrin imaqonunkindən kəskin surətdə fərqlənən mühitdə yaşamasıdır.

İnkişafı qeyri-tam çevrilmə ilə gedən həşərtlarda hemimetamorfozun variantları vardır. Adətən bunlar metamorfozun əlavə tiplər kimi də qiymətləndirilir. İnkişafı güclü metamorfozla, yəni kəskin fərqlənən çevrilmə ilə gedən hemimetabolalarda bu variant, *hipermorfoz* adlanır. Hipermorfoz ən çox tripslərdə (*Thysanoptera*) müşahidə edilir. Tripslərin nimfalarında qanadların çıxıntıları olmur, ona görə də bunlar imaqoya çevrildikdə kəskin ifadə olunmuş metamorfozu keçirirlər.

Bəzi həşərat növlərində (ikinciqanadsızlar) parazitizm (bitlər, lələkyeyənlər, tükyeyənlər, taxtabitilər) və ya substrat daxilində(qanadsızlar, düzqanadlılar) yaşayış tərzi ilə əlaqədar oalaraq, kəskin şəkildə ifadə olunmayan, yəni zəif metamorfoz keçirirlər. Bu növ həşəratın nimfasını imaqodan fərqləndirmək çətin olur. Bu tip hemimetamorfoz *hipomorfoz* adlanır.

İnkişafı tam çevrilmə ilə gedən həşəratlar *Holometabola* qrupuna aiddirlər. Həmin metamorfoz tipi isə *holometamorfoz* adlanır. Holometamorfozun fazaları *yumurta*, *sürfə* (və ya *turtul*), *pup* və *yetkin fərddir*. Tam çevrilmə ilə gedən metamorfoz böcəklər (*Coleoptera*), kəpənəklər (*Lepidoptera*), pərdəqanadlılar (*Hymenoptera*), bulaqcılardır (*Trichoptera*), torqanadlılar (*Neuroptera*), ikiqanadlılar (*Diptera*) aiddir.

Bu qrupun sürfələri yetkin fərdə həm morfoloji, həm də ekoloji xüsusiyyətlərinə görə oxşamır. Holometabolalar kəskin quruluş dəyişkənliyi və sürfələrinin həyat tərzinə görə çox fərqlidirlər. Belə ki, onların sürfələri (və ya tirtilləri), nisbətən as sayda qabıqdəyişmədən sonra kifayət qədər ehtiyat üzvi birləşmələri toplayıb, puplaşırlar. Pup fazası tam dəyişilmə mərhələsidir, yəni sürfə və ya tirtilin toxumalarından yetkin fərdin toxuma və orqanları formalaşır.

Adətən pup fazası *histoliz* (sürfə orqanlarının parçalanması) və *histogenez* (yeni orqanizmin formalaşması) mərhələlərindən ibarətdir. Histoliz mərhələsində pup kəsildikdə orada yalnız qatı ağımtıl maye və onun içərisində üzən sürfə toxumasının parçaları görünür. Yalnız sinir sistemi, qan-damarı dağılmamış qalır. Histogenezdə isə pup daxilində olan dağılmış sürfənin kiçik hüceyrələr toplusundan yetkin fərdin orqanları formalaşır.

Holometamorfozun da əlavə varianti, yəni tipi mövcudur. Bu, tam çevrilmənin nadir hallarda müşahidə olunan *hipermetamorfozudur*, yəni tam çevrilmənin daha da mürəkkəbləşməsidir. Hipermetamorfoz zamanı bir neçə tip sürfə və ya puplar formalaşa bilir. İnkişafi tam çevrilmə ilə gedən həşəratlara müxtəlif sürfə tipləri xasdır. Yetkin fərddən fərqli olaraq, sürfələr daha sadə quruluşa malikdirlər. Onlarda mürəkkəb gözlər, qanadların ilkin çıxıntıları olmur, ağız aparatı ceynəyici tipdədir, bığçıqları və ayaqları qıсадır.

Ətraflarının inkişaf səviyyəsinə görə, bu sürfələr dörd tipə bölünür: *protopod*, *oliqopod*, *polipod* və *apod*. Protopod sürfələr müxtəlif arı növlərinə xasdır. Onlarda yalnız döş ətrafların rüseymləri mövcuddur. Bu cur sürfələr azhərəkətlidir, çünki onların qayğısına qalan digər fəndlər olur. Oliqopod sürfələrə nisbətən çox rast gəlinir. Bu sürfələrdə üç cüt yaxşı inkişaf etmiş gəzici ətraflar xasdır. Oliqopod sürfələr böcəklər və torqanadlılara aiddir. Polipod sürfələr və ya tırtillara üç cüt yaxşı inkişaf etmiş gəzici ətraflarla yanaşı, beş cüt yalançı qarınçıq ətrafları xasdır. Yalançı ətraflar, qarmaqcıqlarla təchiz olunmuş dəri çıxıntılarıdır, əsasən substrat üzərində bədəni saxlamaq üçün istifadə olunur. Tırtillar kəpənəklər və mişarçılar üçün xarakterikdir. Apod və ya ayaqsız sürfələr ikiqanadlılar və bəzi böcəklərdə (bığlı böcəklər, qızılıböcek) rast gəlir.

İnkişafi tam çevrilmə yolu ilə reallaşan həşəratları sürfələrinin hərəkətinə görə fərqləndirirlər: *kampodeovarilər*, *erukovarilər*, *məftilvarilər*, *qurdabənzərlər*. Kapodeovarilərin bədəni uzun, plastik, yaxşı inkişaf etmiş qaçıcı ətrafları və hiss serkiləri olanlardır. Erukovarilər ezeləvi, zəif əyilə bilən, ətraflı və ya ətrafsız bədənə malik olanlardır. Məftivarilər möhkəm

bədənli, eninə kəsiyi yumru olan, dayaq serkilərinə malik növlərdir. Qurdabənzərlər isə ayaqsızlardır.

Kampodeovari sürfələr bir çox yırtıcı böcəklərə –vizildaq böcək, stafilinlərə xasdır. Onlar torpaq daxilində olan quyucuqlarla hərəkət edirlər. Erukvari sürfəyə may böcəyi, peyin böcəyi, işildaq böcəklər aiddir. Bunlar da qazıcı sürfələrdir. Məftilvari sürfələr sıqqıldaq və qarabədən böcəklərə xasdır, bunlar torpaqda açdıqları yollarla fəal surətdə hərəkət edirlər. Qurdabənzər böcəklər çoxsaylıdır. Onlar torpaqda, bitkilərin toxumasında hərəkət edir. Bunlara ikiqanadlılar, bəzi böcəklər, kəpənəklər və mişarçıların sürfələri aiddir.

*Holometabola* qrupuna aid olan həşəratlara müxtəlif tipli puplar xasdır: *sərbəst və ya açıq, örtülü və gizli*. Pupların da bu təsnifikasi şərtidir. Belə ki, bu fazanın inkişaf səviyyəsi, sürfə orqanizmində baş verəcək dəyişikliklərin mürəkkəblik dərəcəsindən asılıdır.

İlkin forma hesab olunan açıq puplarda - primitiv quruşlu bulaqcılar və su torqanadlılarında, pup müəyyən dərəcədə özünün hərəkətliliyini saxlayır, yalnız qidalanmir. Bunlarda müxtəlif çıxıntılar – bığıcıqlar, ətraflar, qanadlar bədənə sərbəst şəkildə, yalnız əsasları ilə birləşmişlər. Sərbəst pupların örtüyü olmur, ona görə də çox vaxt *açıq puplar* kimi xarakterizə olunurlar.

İkinci tip örtülü puplardır. Bu pupların üzəri sürfənin son yaşında ifraz etdiyi birləşmədən formalaşan, möhkəm sklerotizə olunmuş örtüklə örtülüdür. İmaqoya aid olan çıxıntılar bədənə six birləşmiş olur. Örtülü puplarda daxildə yerləşən fərdin antenna, ayaqları və digər struktur elementlərini, kutikulyar örtüyün tamlığını pozmadan görmək mümkün deyil.

Gizli puplar çəlləkvəri və ya yumurtavari formada olurlar. Gizli puplar atılmamış sürfə qabıqından formalaşan yalançı baramaya (pupari) malikdirlər, onun daxilində açıq pup yerləşir.

*Metamorfozun fiziologiyası*. Pup daxilində gedən histoliz prosesləri, yəni sürfə orqanlarının dağılması faqositlər və fermentlərin təsiri altında baş verir. Bu zaman ilk növbədə, piy

cisimi, sürfə əzələləri və digər orqanlar parçalanır. Bu birləşmələrdən(qidalı substratdan) yeni toxumaların sintezi baş verir.

Histogenez, yəni yetkin həşəratın orqanlarının formalaşması, imaginal disklerin hesabına baş verir. Imaginal diskler - differensiasiya olunmamış hüceyrələrin rüseyimləridir. Adətən imaginal disklerin təməli, embriogenez və sürfə fazasında qoyulur. Bunlar, daxili rüseyimlərdir. Imaginal disklərdən gözlər, qanadlar, ayaqlar və daxili orqanlardan əzələlər və cinsi vəzilər inkişaf edir. Həzm sistemi, malpigi boruları, traxeyalar metamorfoz nəticəsində dağılmır, sadəcə olaraq, güclü differensiasiyyaya məruz qalır. Doğrudur, sinir sistemi metamorfoz zamanı da qanqlılərin birləşməsi müşahidə olunur.

Metamorfozun gedişi daxili sekresiya vəziləri tərəfindən idarə olunur. Beyinin neyrosekretor hüceyrələri kardial cisimlərin işini fəallaşdırıran hormonları sintez edirlər. Kardial cisimlərin hormonları hemolimfa vasitəsilə peritraxeal və ya protorakal vəziləri stimulə edirlər. Bu zaman peritraxeal vəzilər qabıqdəyişmə hormonu *ekdizonu* ifraz edir. Ekdizon qabıqdəyişmə prosesinin başlanması köhnə qabığın əriyib yenisinin formalaşmasına şərait yaratır.

Metamorfozun gedişində əlavə cisimlərin (*corpora allata*) ifraz etdiyi yuvenil hormonlarının rolü böyükdür. Belə ki, yuvenil hormonlarının titri (yəni miqdarı) metamorfozun xarakterini müəyyənəşdirir: hemolimfada titrin maksimal səviyyəsi sürfənin bir yaşıdan digərinə qabıqdəyişməsinə, yuvenil hormonlarının titrinin azalması pup fazasına çevrilməyə, tamamilə yox olması isə pupdan yetkin fərdin uçuşuna səbəb olur.

*Həşəratın çoxalması.* Bir çox çoxhüceyrəli heyvanlarda olduğu kimi, həşərtlərə da ayricinsli çoxalma xasdır.

Həşəratın bir çoxu *diri balavermə* xüsusiyyətinə malikdir. İki üsulla diri sürfədoğma müşahidə olunur: *fakultativ diridoğulma* və *obligat diridoğulma*. Fakultativ diridoğma yarpaq-yeyən böcəklər (*Chrysomelidae*) və yırtıcılarda (*Staphylinidae*) aşkarlanmışdır. Adətən fakultativ diridoğma, dişi fərdin cinsi

orqanlarının quruluşunda hər hansı bir uyğunlaşmanın baş verməsi ilə müşayiət olunur: yumurta hüceyrələrinin vaxtından əvvəl mayalanması. Bu zaman mayalanmış yumurta ovariolarda inkişafını bitirir və sürfələr diri doğulur.

*Obliqat diridoğma* dişi fərdin cinsi orqanlarının quruluşunda xüsusi modifikasiyalarla müşayiət olunur. Məsələn, embrionun inkişafını təmin edən balalığın olması. Bəzi həşərat növləri *diri yumurtadoğma* qabiliyyətinə malikdirlər ki, bu zaman embrionlar inkişaf üçün lazım olan qidalı birləşmələri anadan almırlar. Onlar balalığın divarından keçən hemolimfanın tərkibində olan su ilə qidalanırlar. Diri yumurtadoğma bir çox qruplara xasdır: mənənələr və fir milçəkləri.

Müxtəlifcinsli çoxalmadan başqa, digər çoxalma üsulları da mövcuddur. Bir sıra həşəratlarda mayalanmadan çoxalma – *partenogenez* müşahidə olunur. Partenogenez *obliqat* (mütləq) və *fakultativ* ola bilər. Obliqat partenogenezdə növün bütün fəndləri dişi olur. Adətən obliqat partenogenez qeyri-əlverişli şəraitdə mövcud olan növlərə xasdır böcəklər, düzqanadlılar, dəriqanadlılar (qulağagırənlər), torqanadlılar və s. Partenogenez ayricinsli növlərdə də müşahidə oluna bilər. Bu zaman yumurtaların yalnız bir hissəsi mayalanmış olur – mayalanmamış yumurtalardan yalnız erkək arıların inkişaf etməsi. Bu cür partenogenez bir çox pərdəqanadlılardı qarışqalar, mişarçılar, termitlər, bəzi taxtabitilər və böcəklərdə də rast gəlinir. Fakultativ (müvəqqəti) partenogenez yalnız qeyri-əlverişli şəraitdə formalasılır. Partenogenezin mahiyyəti populasiyanın say dinamikasının yüksəlməsinə xidmət etməkdir.

Həşəratlarda partenogenezin bir variantı kimi, *pedogenez* adlanan çoxalma mövcuddur. Pedogenez - sürfə mərhələsində mayalanmadan çoxalmadır. Bəzi fir-ağcaqanadları sürfə mərhələsində çoxalırlar: böyükyaşlı sürfələr kiçikyaşlıları doğur. Pedagenez də mahiyyət etibarı ilə ayricinsli çoxalmanın əlavə üsullarından biri kimi, növün sayının artmasına xidmət edir.

Bəzi həşəratda *poliembrioniya* adlanan çoxalma üsulu da müşahidə olunur. Poliembrioniya embrionların qeyri-cinsi yolla çoxalmasıdır. Bir çox parazitik həşəratlarda, məsələn, yelpikqanadlılar, entomofaqlarda (endoparazitlərdə), sahibin

bədəninə qoyulmuş bir yumurtadan çoxlu sayıda embrion inkişaf edir ki, bu, ilk növbədə, parazitlik edən həşəratların sayının yüksəlməsinə imkan yaradır.

*Həşəratların həyat tsiklləri.* Həyat tsikli ontogenezin müxtəlif tiplərini özündə əks etdirən növün inkişafıdır. Ontogenet - bir fərdin yumurta mərhələsindən cinsi yetişkənliyə və təbii ölümə qədər olan həyatını əhatə edir. Həyat tsikli növün fasiləsiz inkişafı prosesinin təkrarlanan hissəsidir. Həşəratlarda həyat tsikli, cinsi yolla çoxalan erkək və dişi fərdlərin bir-biri ilə bağlı olan və morfofizioloji cəhətdən fərqlənən ontogenezlərindən formalasılır. Həşəratlar müxtəlif həyat tsikllərinə malikdirlər: çoxalma tipinə görə, nəsillərin tərkibi və növbələşməsinə görə.

*Həşəratın mövsümi inkişaf tsiklləri.* Əgər həyat tsikli növün morfogenezinin bir inkişaf fazasından eyniadlı fazaya qədərki tsiklik olaraq təkrarlanan hissəsidirsə, *mövsümi inkişaf tsikli* - növün bir ilin fəsilləri ərzində inkişafının xarakteristikasıdır (qışdan qışa kimi). Məsələn, may böcəyinin həyat tsikli 4-5 ildir ( yumurtadan cinsi yetişkənliyə çatmış yetkin fərdə qədərki dövr). Bu növün fəsli inkişaf tsikli yazda qışlayan sürfələrin puplaşması və cavan böcəklərin çoxalması ilə xarakterizə olunur. Yayda, payızda və qışda may böcəyinin yalnız müxtəlif yaşda olan sürfələri rast gəlir. İl ərzində inkişaf edən nəsillərin sayı *voltinlik* adlanır.

Həşəratın elə növləri vardır ki, ildə bir neçə nəsil verir – sovkalar, ağ kəpənəklər, milçəklər və s. Bunlar polivoltin növləridir. Lakin həşəratların voltinliyi onların məskunlaşduğu çəngəfi şəraitdən və ekoloji amillərin təsirindən asılıdır. Azərbaycanda kələm sovkası 3 nəsildən artıq inkişaf etdiyi halda, Rusiyanın cənub rayonlarında 2 nəsil verir. Həşəratın çoxu monovoltindir, yəni ildə bir nəsil verir.

Təbiətdə həşəratın mövsümi tsikli – onun müxtəlif inkişaf fazalarının rast gəlinmə təqvim vaxtları ilə xarakterizə olunur. Növlərin mövsümi tsikllərinin mühüm xüsusiyyətlərinə, onların fəal həyat tərzi və fizioloji sakitlik hali diapauzanın formalaslığı dövrlər aiddir. Diapauza həşəratların mövsümi sakitlik halının tipik təzahürüdür. Müləyim iqlim şəraiti olan rayon-

larda diapauza, fəal həyat fəaliyyətinin sürməsi üçün əlverişli olmayan dövrədə qış fəslində formalaşır: *qış diapauzasi*. Lakin bəzi növlərdə müvəqqəti olaraq, fizioloji proseslərin tormozlanması, yəni diapauza hali yay fəslində də baş verə bilər: *yay diapauzasi*.

Diapauza həşəratın istənilən inkişaf fazasında baş verə bilər. Ona görə də *embrional, sürfə, pup və imaqinal diapauzanı fərqləndirirlər*. Bu ontogenetik mərhələlərin hər birində formalşa bilən fizioloji sakitlik hali xüsusi endokrin mexanizmlər tərəfindən tənzimlənir.

**Həşəratların təsnifatı.** Həşəratların iri sistematik kateqoriyaları - yarımsinflər, infrasinflər, dəstələrin təsnifatı zamanı həşəratın ağız aparatının quruluşu, qanadları və postembrial inkişaf xüsusiyyətləri əsas kimi götürülür. Daha aşağı ranqlı kateqoriyaları formalasdırıran zaman, yəni cins, növ kimi kateqoriyalarda müxtəlif morfoloji əlamətlərə fikir verilir məsələn, qanadların damarlanması xüsusiyyətləri, ağız aparatı, ətraflar və genitalilər. Geniş mənada mikromorfoloji əlamətlərdən istifadə edilir: sensillaların tərkibi və quruluşu, qılıcılalar, kutikulanın strukturu.

Müasir təsnifata görə, Həşərat sinfi iki yarımsinfə İlk-qanadsızlar (*Apterygota*) və Qanadlılar (*Pterygota*) ayrıılır.

**İlkqanadsızlar (*Apterygota*) yarımsinfi.** Primitiv növlərdir, qanadları olmur. Qanadların olmaması ilkin əlamətdir, yəni onların əcdadları da qanadsız olmuşlar. Ağız aparatı gəmircidir, zəif ixtisaslaşmış ağız orqanları olur. Belə ki, ağız çıxıntıları basın kapsulasının içərisinə doğru çəkilmişdir (*Entognatha*). İnkişaf birbaşadır, metamorfozsuzdur ametaboliya. Sürfələr imaqodan yalnız ölçüləri, bədən nisbətləri və xetom (tükcüklerin inkişaf səviyyəsi) ilə fərqlənirlər. Qabıqdəyişmə yetkin mərhələdə də davam edir.

Bu yarımsinfə Protura və ya Bığçıqsızlar (*Protura*), Ayaquyruqlular və ya Kollembolalar (*Collembola* və ya *Podura*), İkiquyruqlular (*Dipura*), həmcinin son illərdə aid edilmiş Qılıquyruqlular (*Thysanura*) dəstələri aiddir.

***Qanadlılar (Pterygota) yarımsınıfi.*** Bu həşərat növlərində qanadların olması səciyyəvidir. Uçmayan növlərdə belə, qanadların rudumentləri qalır ki, bu əlamət qanadsızlığın ikinci dəfə formallaşan xüsusiyyət olduğunu təsdiqləyir. Ağız aparatları müxtəlif tiplidir. İnkişaf metamorfozladır - *Hemimetabola* və *Holometabola*.

Həşərat sinfinin təsnifatında *infrasinif* adlanan kateqoriyanın istifadə olunub, qanadlı həşəratları iki infrasinfə aid edirlər: Qədimqanadlılar (*Palaeoptera*) və Yeniqanadlılar (*Neuroptera*).

***Qədimqanadlılara*** müasir həşəratlardan iki dəstə **İynəcələ** (*Odonata*) və **Gündəcələr** (*Ephemeroptera*) aiddir. Bu həşərat növlərini fərqləndirən xüsusiyyətlər qanadlarını sakit halda, yəni uçmayanda beldə bükə bilməmələri və qanadların primitiv, torşəkilli damarlanmasıdır. Uçma zamanı qanadlar bir müstəvidə hərəkət edir. Ağız aparatı gəmirici tipdədir. İnkişaf qeyri-tam çevrilmə ilə gedir. Sürfələri suda inkişaf edir və nayadalar adlanır. Nayadalara imaqoda olmayan provizor orqanlar xasdır.

Gündəcələrdə ən qədim əlamətlərdən biri yetkin fazada (imaqo) qabıqdəyişmənin baş verməsidir. Sonyaşlı sürfələr qabıqdəyişdikdən sonra *subimago* adlanan fazaya keçirlər, sonradan bu fazada qabıqdəyişmə baş verir və imago formalasılır. Coxalma yalnız imago fazasında həyata keçir.

***Yeniqanadlılar*** daha yüksək inkişaf səviyyəsinə çatmış həşərat növləridir. Onların qanadları bel üzərində qatlanaraq, yastılaşmış tərzdə yiğilir. Belə qanadlar uçuş zamanı mustəviləri dəyişməklə, mürəkkəb trayektoriya çizir. Ağız aparatları müxtəlifdir. İnkişaf həm qeyri-tam, həm də tam çevrilmə yolu ilə gedir. Yeniqanadlılara *Hemimetabola* və *Holometabola* - ya aid olan aşağıdakı dəstələr daxildir.

***Gündəcələr (Ephemeroptera) dəstəsi.*** Qanadlı imaqoları bir neçə saat yaşayırlar, coxalmadan sonra məhv olurlar. Yumurtalarını suya qoyurlar. Sürfələrinin qarınçığu üzərində traxeya qəlsəmələri olur. Sürfələr 2-3 il suda yaşayırlar və bitki qalıqları ilə qidalanırlar. Daha çox rast gəlinən növü – adı

gündəcədir (*Ephemera vulgata*). Gündəcələr balıqların yem mənbəyi kimi böyük əhəmiyyət kəsb edirlər.

*İynəcələr (Odonoptera s. Odonata) dəstəsi.* İri, tez uçan yırtıcılardır həyatın çox hissəsini havada keçirirlər. İri gözləri, gözəl bədəni və qanadları olur. Rəngarəng növlərinə həm şirinsü, həm də duzlu sularda xüsusən də tropik ölkələrdə – Cənubi Amerikada rast gəlinir. İnkışaf suda kendir. Yumurtalardan yırtıcı sürfələr nayadalar çıxır. Onların şikar (ağca-qanad, qansoran cüçülər) tutmaq üçün xüsusi provizor orqanı maska (taxması) olur. Bu, şəklini dəyişmiş alt dodaqdır. Sürfələr suda həll olmuş oksigenlə tənəffüs edirlər. Bəzi növlərdə qarınçıq üzərində yarpaqsəkilli xarici traxeya qəlsəmələri olur. İynəcələrin elə növləri də vardır ki, onlara daxili traxeya qəlsəmələri xasdır, yəni traxeyalarla əhatə olunmuş arxa bağırsaq tənəffüs orqanı rolunu oynayır.

*Tarakanlar (Blattoidea s. Blattoptera) dəstəsi.* Bədənləri yastılaşmış, yumşaq, üzəri hamar və «yağlanmış» iri- və ortaölçülü, uzun biğciqli həşəratlardır. Adətən tarakanlar pis hissiyat yaratsalar da onlar arasında hər hansı bir qorxulu xəstəliklərin keçiricisi yoxdur. Sadəcə olaraq, sanitari-gigiyenik normalar baxımından, müxtəlif qida məhsulları üzərində yer-dəyişmə zamanı helmint və bağırsaq infeksiyalarının daşıyıcıları ola bilirlər.

Tarakanların çox vaxt qanadları xüsusən də dişi fərdlərdə inkışafdan qalmış olur. Bədənin arxa hissəsində serkilər, erkəklərdə isə həmçinin qrifellər olur. Tarakanların müasir növlərində yumurtaqoyan orqan olmur. Adətən yumurtaları ootek adlanan barama daxilinə qoyurlar. Lakin bəzi tarakanlar diri baladoğandır (*Blabera*).

*Dəvədəlləyilər (Mantodea s. Mantoptera) dəstəsi.* Dəvədəlləyilər iriölçülü, gündüz fəal olan yırtıcılardır. Daha çox Cənubda rast gəlinir. Ön ətrafları olduqca güclüdür (tutucu tip), başı kiçik üçbucaq şəklindədir, inkışaf etmiş biğciqları və iri gözləri vardır.

Dəvədəlləyilərə mimetizm adlanan xüsusiyyət, yəni ətrafdakı şəraitə özünü oxşatmaq, xarakterikdir. Qalın, bugumlu

qarınçığı üzərində tarakanlarda olduğu kimi, serkilər vardır və üzərləri enli, yelpiyəoxşar arxa qanadlarla örtülüdür. Lakin dəvədəlləyilərin qanadsız növləri də mövcuddur. Dəvədəlləyinə kannibalizm xasdır, çütləşmədən sonra diş fərd erkəyi yeyir.

Dəvədəlləyilər də yumurtalarını ootekə qoyurlar və onları ağacların budaqlarına yapışdırırlar. Ootekdən çıxmış nimfalar, yetkin fərdə o qədər də oxşamırlar onların ön ətrafları qısa olur və qarınçığın ucunda uzun quyruq sapları yerləşir. Nimfalar bir il ərzində 7-8 dəfə qabıqdəyişib yetkinləşirlər.

*Termitlər* (*Isoptera*) *dəstəsi*. Bu dəstənin nümayəndələri özünəməxsus quruluş xüsusiyyətlərinə, birgə həyat tərzinə, kəskin şəkildə ifadə olunan qrup polimorfizminə malik olan növlərdir. Birə ailə şəklində yaşayan bu növlərdə ilə bir dəfə qanadlanmış və cinsi yetişkənlilikə çatmış fəndlər əmələ gəlir. Bu fəndlər, yəni «cütlüklər» qanadlarını qıraraq, gizli yerlərdə çütləşmədən sonra dişinin qoyduğu yumurtalardan çıxan sürfələri gözləyirlər. Sürfələr tədricən böyüyür və sonradan öz valideynlərinin qayğısına qalmağa başlayırlar. Beləliklə, ailənin təməlini qoyan «cütlük» ətrafında yüzlərlə nəslin fəndləri toplanır – «şah cütlüyüն» çevrilirlər. Minlərlə fərddən formalaşan bu ailə işçi fəndlər tərəfindən qorunur. İşçi fəndlərdən başqa, sürfələrdən bir neçə qabıqdəyişmədən sonra nimfalar və onlardan da rüseyim qanadları olan erkək və diş fəndlər yeni «şah cütlüyü» inkişaf edə bilir.

Termitlərin biosenozlarda rolu böyükdür. Belə ki, onlar qida kimi istifadəsi az mümkün olan sellüozani özlərindən keçirərək parçalayıb, torpaq əmələgəlmə və maddələrin biogen dövriyyəsində yaxından iştirak edirlər.

*Düzqanadlılar* (*Orthoptera*) *dəstəsi*. Tipik düzqanadlılar 80 mm qədər ola bilirlər, olduqca möhkəm budlara malik arxa ətraflar, yaxşı inkişaf etmiş mandibulular (gəmirici tip) və iki cüt qanadlara malikdirlər. Ön qanadlar dərivaridir, düz damarlıdır – elitralar adlanır. İkinci cüt qanadlar isə pərdəşəkillidir, yelpik şəkildə qatlanır və elitraların altında gizlənir.

*Bitlər* (*Anoplura*) *dəstəsi*. Nümayəndələri olduqca kiçik ölüclərə malikdirlər 6 mm-ə qədər olurlar. İkinci qanadsızlardır,

yəni parazitizmlə əlaqədar olaraq, qanadları reduksiyaya uğramışdır. Ağız aparatı sancıcı-sorucudur, Ayaqlar ilişdiricidir, caynaqcıq əyilrək baldır üzərində olan mahmız ilə birləşir və formalaşan dəlikdən sahibin tüketi və ya paltarının sapı ilişdirilir. İnsan üzərində *Pediculus humanis* parazitlik edir. Olduqca qorxulu xəstəliklər – səpgili yatalaq, qayıtma yatalağı xəstəliklərinin keçiriciləridir.

*Bərabər qanadlılar (Homoptera) dəstəsi.* Bərabər qanadlılar quruda yaşayan və bugumlu xortumcuq şəklində olan deşici-sorucu ağız aparatına malik həşəratlardır. Baş azhərəkətlidir. Gözlər yaxşı inkişaf etmişdir, yalnız bəzi mənənələrdə reduksiyaya uğramışdır. Bir cüt nazik qanadları vardır. Arxa qanadlar reduksiyaya uğramışdır. Nümayəndələri bitkilərin şirəsi ilə qidalanır.

Bərabər qanadlıların 40000 növü məlumdur. Onların arasında çox sayıda kənd təsərrüfatı, meşəcilik təsərrüfatları və meyvə ağaclarına zərərvuran növləri vardır. Bu dəstəyə cırçıramalar (*Cicadidae*), yarpaq bitləri (*Psylloidea*), mənənələr (*Aphidodea*), koksidlərə və ya yastıcalar (*Coccinea*) aiddir.

*Yarımsərt qanadlılar və ya taxtabitilər (Hemiptera) dəstəsi.* Quruluş xüsusiyyətlərinə görə, xortumlu bərabər qanadlılara çox oxşardır. Yalnız ön qanadlarının yarımsərt tipdə (yəni yalnız əsası sərtdir) olması ilə fərqlənirlər. Sancıcı bugumlu xortumcuqları vardır. Qanadlar yastılaşdırılmış halda bədənin bel nahiyyəsində bükülür. İnkişafları qeyri-tam metamorfozla keçir.

Taxtabitilər bitkilərin şirəsi ilə qidalanır və həşəratların hemolimfasını sorurlar, yəni yırtıcılardır. Nadir hallarda bəzi növləri quşlar və ya məməlilərin qanını sorur. Taxtabitilərə xüsusi iyi vəzilərin olması xarakterikdir. Bu vəzilərin axarları imaqoda arxadöş və nimfalarda isə qarincıq seqmentlərində xaricə açılır. Vəzilərin ifraz etdiyi zəhərli sekret mühafizə rolunu oynayır. Yarımsərt qanadlılardan kənd təsərrüfatı bitkilərinin ən qorxulu zərərvericilərindən korçalar (*Miridae*) və qalxancıqlılar (*Pentatomidae*) fəsilələrinin nümayəndələridir. Birincilərə çuğundur (*Polymerus cognatus*) və yonca (*Adelphocoris lineolatus*)

taxtabitiləri, ikincilərə isə müxtəlif dənli bitkilər və xacçıçəklilərə zərər vuran bağacıqdır (*Eurygaster integriceps*). Parazitlər arasında yataq taxtabitisi *Cimex lectularius* göstərmək olar. Bu parazit normal şəraitdə heç bir xəstəliyin keçiricisi deyil, lakin tulyaremiya və digər xəstəlikləri keçirmə qabiliyyətini saxlayır.

Bəzi yırtıcı taxtabitilərdən məsələn, *Perillus* və *Podisus* kolorado böcəyinin inkişafının qarşısını almaq üçün bioloji mübarizə usulu kimi, istifadə olunur.

*Sərtqanadlılar və ya böcəklər (Coleoptera) dəstəsi*. Bu dəstənin nümayəndələrinin kompakt və möhkəm bədəni olur, uzunluğu 0,3-dən 160 mm-ə qədərdir. Ən çoxsaylı dəstələrdəndir 250000 növ. Həyat formaları və yaşadığı mühitlər müxtəlifdir.

Quruluş xüsusiyyətləri və eynitipli inkişaf səviyyələri demək olar ki, bütün fəsilələrdə qorunub saxlanılmışdır. Yəni böcəklərə gəmirici ağız aparatı, ust qanadlar —elitraların olması, tam çevrilmə ilə inkişafın (bəzən hipermetamorfozla) getməsi xasdır. Qida ixtisaslaşmasına görə, böcəklər fitofaqlar, yırtıcılar, bəzən saprofaqlar, koprofaqlar və nekrofaqlardır, nadir halda yetkin fəndlər qidalanır. Parazitlik edən növlər, əsasən, *Rhipiphoridae* yelpikbığlı böcəklər fəsiləsinə aiddir.

Böcəklərin müasir təsnifatında dörd yarımdəstə fərqləndirilir: *Archostemata*, *Myxophaga*, *Adephaga*, *Polyphaga*.

*Torqanadlılar (Neuroptera) dəstəsi*. Kiçik və ortaölçülü, nadir halda 50 mm-ə çatan iri növləri mövcuddur. Ağız aparatı gəmiricidir, iki cüt eynitipli tor qanadlarına malikdirlər. Hiss orqanları çox yaxşı inkişaf etmişdir. Fəal yırtıcılardır. Yalnız nadir fəsilənin sürfələri saprofaqlardır, imaqolar isə çıçəkli ağacların tozcuğu və nektarla qidalanır. Əsasən sürfələr kompodeoidlərdir. Torqanadlılara dərin olmayan histolitik metamorfoz xasdır. Pupları zəif hərkətlidir. Adətən puplar ipək baramacıqlarda yerləşir. Bu baramalar, sürfələr tərəfindən şəkildəyişmiş malpigi boruların sekretindən hörlülür. Sürfələrin oraqsəkilli çənələrinin ucuna kanallar açılır ki, bunlardan şikarın bədəninə həzm fermentləri keçirilir. Sonradan sürfələr yarıhəzm olunmuş qidanı qəbul edirlər.

Hazırda 5000 növü məlumdur, ən əhəmiyyətli fəsilələr – qızılıgözələr (*Chrysopidae*), hemorobiyalar (*Hemerobiidae*), mantisplər (*Mantispidae*) və qarışqa şirlər (*Myrmeleontidae*).

*Bulaqçılard (Trichoptera) dəstəsi.* Nümayəndələri amfibiontlardır – yetkin fərdləri uçurlar, sürfələr isə xüsusi evciklərdə (bəzən evcikləri qurmurlar) suda üzürlər. İmaqo bir qədər kəpənəklərə də oxşayır. Sürfələri su hövzələrinin dibində yaşayır, yırtıcı həyat tərzi sürür və ya detritlə qidalanırlar. Az sayda sürfə üzə bilir. Praktiki əhəmiyyəti azdır bəzi növlər sürfə fazasında düyü plantastyalarına zərər vurur. Bulaqçılardan qidasını təşkil edirlər.

*Pulcuqqanadlılar və ya kəpənəklər (Lepidoptera) dəstəsi.* Böcəklərdən sonra ən çox növ müxtəlifliyinə malik olan dəstədir 150000 növ məlumdur. Nümayəndələri olduqca rəngarəng və müxtəlif ölçüdədirler. Ən primitiv növləri dişli güvələrdir ki, bunların ağız aparatı gəmirici tipdədir. Digər kəpənəklər təkamülə müxtəlif istiqamətlərdə inkişaf etmişlər, yəni bu dəstənin nümayəndələrinə, bəziləri müstəsna olmaqla, sorucu xortumcuğun, güclü, pulcuqlu qanadların olması xasdır. Onların sürfələri tırtıllar adlanır və inkişaf etmiş qarınçıq ətraflarına, ipəkayıran vəzilərə malikdirlər.

Kəpənəklər ayricinsli olsalar da bəzən fakultativ partenogenet məşahidə olunur. Tırtıllar adətən bərk qidanı mandibulaları vasitəsilə gəmirirlər, imaqoların bir qismi isə *afaglardır*, yəni qidalanmırlar (tut ipəkqurdú kəpənəyi, amerika ağ kəpənəyinin imaqosu). Tırtıllar əsasən fitofaqlar olsa da bəzən saprofaqlara da rast gəlinir.

Müasir təsnifata görə Kəpənəklər dəstəsi (*Lepidoptera*) üç yarımdəstəyə bölünür: Çənəlilər (*Laciniata*), Bərabər qanadlılar (*Jugata*), Müxtəlif qanadlılar (*Frenata*).

*Pərdəqanadlılar (Hymenoptera) dəstəsi.* Çoxsaylı dəstədir – 90000 növü məlumdur. Pərdəqanadlılara bir cüt nazik, şəffaf qanadlar, gəmirici və ya gəmirici-yalayıçı ağız aparatı, yaxşı inkişaf etmiş yumurtaqoyan orqana malikdirlər. Pərdəqanadlıları fərqləndirən xüsusiyytlərdən biri də mürəkkəb quruluş və davranışa malik olamasıdır.

Dəstə daxilində adətən ən primitiv formaları olan oturaqqarinqicqlilar (*Sympyta*) və daha çox təşəkkül tapmışlar saplaqlıqarinqicqlilar (*Apocrita*). Hazırda belə bir fikir hökm sürür ki, pərdəqanadlıların təkamülü tropik ölkələrdə getmişdir – indi də bu ölkələrdə onlar çoxsaylı və müxtəlifdirler.

Pərdəqanadlıların çoxunda qırıcığının sonunda yumurtaqoyan və ya sancma iynəsi olur. Oturaqqarinqicqli pərdəqanadlılar və ya fitofaqlar ən primitiv növlərdir. Onların yerkin fəndlərinin ömrü qıсадır, həm sürfə, həm də imaqo fitofaqlardır. Sürfəni «yalançı tirtıl» adlandırırlar. Bura müşarçular, buynuzquyuqlular aiddir.

Saplaqlıqarinqicqliların qarıcığının birinci iki bugumu nazik saplaq əmələ gətirir ki, bununla da döş qarın şobəsindən təcrid olunur və qarıcıq hərəkətini təmin edir. Saplaqqarinqicqlilar arasında fitofaqlar, zoofaqlar və nektarofaqlar vardır. Onlarda yumurtaqoyan orqan yaxşı inkişaf etmişdir. Sürfələri ayaqsızdır. Puplar barama daxilində və ya baramasız ola bilir. Bu yarımdəstəyə minicilər (*Ichneumonidae*), fırəmələgətirənlər (*Cynipoidea*), vespidlər (*Vespoidea*), arıkimilər (*Apoidea*), qarışqalar (*Formicoidea*) aiddir.

*Birələr (Aphaniptera) dəstəsi.* Məməlilər və quşlarda parazitlik edən, olduqca kiçik ölçüyü 0,5-5 mm, malik olan həşəratdır. Bədəni yanlardan yastılaşmışdır, üzəri çox sayıda qılıqlıqlar, tükcük'lərlə təchiz olunmuş möhkəm kutikula ilə örtülüdür. Ağız aparatı sancıcı-sorucudur, ətrafları tullanın tipdədir. Mənşə etibarı ilə ikiqanadlılara oxşar olsalar da qanadlardan məhrumdurular, sürfələri ayaqsız, qurdabənzərdir. Müxtəlif üzvi qalıqlarla qidalanan sürfələr, bir neçə dəfə qabıq dəyişir, barama toxuyur və sərbəst tipli pupa çevrilir. Yetkin fərdin pupdan çıxması üçün xüsusi stimulədici amil tələb olunur. Məsələn, insanın tərk etdiyi yaşayış yerində döşəmə üzərində hər hansı bir hərəkət, arakəsmələrdə olan puplardan imaqonun doğulmasına səbəb olur. Mürəkkəb gözləri yoxdur. Təbiətdə əsas mənbələri gəmiricilərdir.

*İkiqanadlılar (Diptera) dəstəsi.* Bu dəstənin nümayəndələrini olduqca müxtəlif və rəngarəng həyat formalarına malik

olmaları fərqləndirir. Ən çoxsaylı dəstələrdən biridir 80000 min növü vardır. Kiçik (1,5 mm) və ortaölçülü (2-5 sm) həşəratlardır.

Dəstənin əsas xüsusiyyətləri sancıcı və ya yalayıcı ağız aparatı, yalnız bir cüt uçma qanadları, ayaqsız qurdabənzər sürfəsi, bəzi ali formalarda isə başsız sürfənin olmasıdır. İkiqanadlılara dərin histolitik metamorfozun olması səciyyəvidir. Bu həşəratın yetkin fəndləri, heyvani və ya bitki mənşəli maye qida ilə qidalanır. Lakin ikiqanadlılar arasında qansorranlar da (ağcaqanadlar, mığmığalar, göyünlər) vardır. Cox növü çiçəklərin nektarı ilə qidalanır və ağacların tozlanmasında mühüm rol oynayırlar (arıkimilər). İkiqanadlıların sürfələri torpaqda, suda və çürüyən substratlarda, bitki və heyvan toxumalarında inkişaf edir.

Dəstə iki yarımdəstəyə ayrılır: Uzunbüğlilar (*Nematocera*) və Qısabiğlilar (*Brachycera*).

İkiqanadlılar hər yerdə yayılmışlar: meşə biotoplarından tutmuş isti bulaqlar, qurumuş düzlu su hövzələri, qarışqa yuvaları, termitlərin yuvası, mağaralar, heyvanların yuvaları, ən yüksək buzlaqları olan dağlara kimi. Bəzi növlərin məsələn, mozalanlar, bəzi fir milçəkləri və mız-ağcaqanadlarda yetkin fəndlər qidalanmır.

İkiqanadlıların çoxalma və inkişafi da müxtəlif olur. Tipik ayricinsli çoxalmadan başqa, partenogenez, pedogenez, diri baladoğma müşahidə olunur.

Mığmığaların (*Simuliidae*) və nəm milçəkləri (*Ceratopogonidae*) müxtəlif helmintozlar, mığmığalar leyşmaniozlar və yatalaq xəstəliklərinin yayılmasında iştirak edirlər. Se-se milçəyi insan üçün olduqca təhlükəli xəstəliklərdən biri olan yuxu xəstəliyini keçirir. İnsan və heyvanları narahat edən, onlarda təhlükəli bağırsaq infeksiyaları, sibir yarası, toxuma miazları və yaraları əmələ gətirən ikiqanadlılar çoxdur: müxtəlif mozalan növləri (*Hypodermatidae*, *Gastrophiidae*, *Oestridae*) və volfart milçəyi (*Wohlfahrtia magnifica*) dəri və ya selikli qışa üzərinə öz sürfələrini qoyur, nəticədə bədən boşluğununa keçən parazit ağır fəsadlar törədir, heyvani zəiflədir.

İkiqanadlılar arasında kənd təsərrüfatı bitkilərinin zərərvericiləri də çoxdur: isveç (*Oscinella frit*), hessen (*Mayetiola destructor*), yerkökü (*Psila rosae*), soğan (*Delia antiqua*) milçəkləri və dənli bitkilərin milçəklərini (*Chloropidae*) göstərmək olar.

**Həşəratların təbiətdə və insan hayatında rolü.** Yer üzərində həşəratlar ən çoxsaylı və rəngarəng qrup kimi, olduqca böyük əhəmiyyət kəsb edirlər.

Üzvi birləşmələrin biogen dövriyyəsində həşəratların xüsusi yeri vardır. Onların arasında birinci sıra konsumentlərindən *fitofaqlar*, ikinci və üçüncü sıradan *yurticilar* və *parazitləri*, redusentlərdən isə müxtəlif üzvi qalıqları parçalayan növləri göstərmək olar. Məsələn, meşə biotoplarında konsumentlərin bütün sıralarının nümayəndələrinə rast gəlmək mümkündür: böcəklər, yarpaqyeyənlər, uzunburun böcəklər, kəpənəklərin tırtılları və digərləri bitkilərlə qidalanlığı halda, yırtıcı həşəratlar parabüzənlər, vizildaq böcəklər, yırtıcı taxtabitilər, arılar, qarışqalar, müxtəlif parazitlər taxin milçəyin sürfələri, entomofaqlar onları məhv edirlər.

Bitki qalıqları saprofaq həşəratlar (ilkqanadsızlar, tarakankimilər, ikiqanadlılar, böcəklərin çoxu) tərəfindən istifadə olunur. Heyvani mənşəli qalıqlar müxtəlif cəsədyeyən böcəklər, qabıqyeyən böcəklər, ikiqanadlıların sürfələri tərəfindən yeyilir.

Həşəratlar digər heyvan növlərinin – amfibilər, reptililər, həşəratyeyən quşlar və məməlilərin əsas qida mənbəyini təşkil edirlər. Yırtıcı və parazit növlər bir çox onurğasızların sayının tənzimlənməsində əsas rol oynayırlar. Həşəratların çiçəkli bitkilərin tozlandırıcıları kimi, rolü olduqca böyükdür. Bu zaman bir çox həşərat növləri toxumların və bitki cürcətilərinin yayılmasında da iştirak edirlər.

Qədim dövrlərdən insan bir çox həşərat növlərindən istifadə etmiş və onlardan qiymətli qida maddələri əldə etmişdir. Məsələn, bal arısının (*Apis mellifera*) çoxaldılması çox mühüm təsərrüfatın - arıcılığın inkişaf etməsinə səbəb olmuşdur.

Ariçılıq məhsulları qiymətli hesab olunur, yəni bal, mum, bakteriosit xassəli mərəmum, arı zəhərindən təbabətdə, arı südündən parfumeriyada istifadə olunur.

Digər əhəmiyyət kəsb edən təsərrüfat ipəkçilikdir. İpək həşərat tərəfindən istehsal olunan qiymətli məhsuldur. İpəkçilik əsasən şərq ölkələrində Orta Asiya, Çin, Yaponiya, Azərbaycanın Şəki-Zaqatala, Qarabağ bölgələrində geniş yayılmış təsərrüfat növüdür. Hazırda ipək yalnız tut ipəkqurdundan (*Bombyx mori*) deyil, həmçinin təbiətdə rast gələn və inkişafi mümkün olan palid və tozağacı ipəkqurdu növlərindən də əldə olunur.

Həşəratlar müxtəlif qiymətli texniki vasitələrin əldə olunmasına imkan verir. Bu baxımdan, *Homoptera* dəstəsinə aid olan lak yasticasının ifraz etdiyi təbii lak şellak, insanlar tərəfindən texniki vasitə kimi, istifadə olunur. Qabarılq böcəklər xüsusi dərman maddəsi olan kantaridin birləşməsinin alınmasında əsas mənbə rolunu oynayırlar. Koşenil adlanan (ilk dəfə Naxçıvan bölgəsində tapılmış) yastica *Porphyrophora hameli*, olduqca qiymətli olan və yüzillərlə solmayan *karmin* rənginin əldə olunmasında istifadə olunur.

Müasir dövrdə biotexnologianın inkişafına xüsusi diqqət yetirilir. Belə ki, sənaye əhəmiyyəti kəsb edən orqanizmlərin çoxaldılması üsullarının işlənib hazırlanması bu baxımdan mühüm rol oynayır. Həşəratlar biotexnologianın əsasını təşkil edən obyektlərdəndir. Hazırda bioloji mübarizədə istifadə olunan həşərat növlərinin – entomofaqların və digər yırtıcı növlərin çoxaldılmasına xüsusi yer ayrıılır. Məsələn, yumurtayağın minici trixoqramma, sovkalar, çəmən kəpənəyi, noxud və alma meyvəyeyənləri və başqa zərərvericilərə qarşı bioloji mübarizə üsulunda istifadə olunur. Hazırda biolaboratoriyalarda trixoqrammani sahiblərdən biri hesab olunan taxil güvəsi üzərində çoxaldırlar.

Parabüzənlərin çoxaldılması və onlardan sitrus bitkilərinə və meyvə ağaclarına zərər vuran mənənələr, yasticalar, koksisidlərə qarşı istifadə geniş surətdə tətbiq olunur. Bu baxımdan, perspektivli entomofaqlardan yırtıcı böcəklər vizildaqlar,

stafilinidlər, ikiqanadlıların sürfələri, torqanadlılar, parazitik pərdəqanadlılar xüsusi əhəmiyyət kəsb edirlər.

### **Onixoforlar tipi (*Onychophora*)**

Onixoforlar tipi müasir dünyagörüşə görə, «mozaik tip» hesab olunur, yəni arxitektonikasında həm həlqəvi qurdalar, həm də traxeyalılara xas olan əlamətləri birləşdirir. Ona görə də təsnifatda yeri tam şəkildə aydınlaşdırılmamış tipdir. Belə ki, uzun müddət onixoforları dəri-əzələ kisəsi, sadə kamerasız gözlər, metamer seqmentar nefridilərin olmasına görə, annelidlərlə çoxayaqlılar arasında aralıq qrup kimi ayırdıdirlər. Lakin traxeya tənəffüsü aşkarlandıqdan sonra və ostiyali boruşəkilli ürək, proto-, deyto-, tritoserebrumlu beyin, mikソselin olmasına görə, onları traxeyalılara aid edənlər də olmuşdur. Onixoforlar (mənası «caynaqlarla silahlanmışlar») ibtidai selomik heyvanların sərbəst tipidir və onlara aşağıdakı xüsusiyyətlər xasdır:

- onixoforların bədəni baş və gövdədən ibarətdir. Baş gövdədən zəif təcrid olunmuş və üç çıxıntılidir. Gövdə, aydın olmayan xarici seqmentli qurdabənzər formadadır və çox sayıda (14-dən 43 -ə qədər) buğumsuz ətrafları daşıyır;
- saya əzələli dəri-əzələ kisəsi yaxşı inkişaf etmişdir;
- bədən boşluğu miksoseldir, selom yalnız cinsi vəzilərin boşluğu və selomoduktular (nefridilərdə) şəklində qalmışdır;
- qan-damar sistemi açıqdır və boruşəkilli ürək ostiyalıdır;
- tənəffüs orqanları traxeyalardır;
- sinir sistemi təcrid olunmuş qanqliləri olmayan pilləkən tiplidir;
- ayriçinslidirlər və çoxalma spermatoforludur, inkişaf metamorfozsuzdur.

Onixoforların müasir formaları (cəmi 70 növdür) əsasən tropik ölkələrdə yaşayan quru heyvanlardır. Onlar tropik məşələrin (Yerin cənub yarımkürəsi - Amerika, Afrika, Avstraliyada) tökülmüş bitki örtüyü altında və nadir hallarda ma-

ğaralarda məskunlaşırlar. Onixoforların müasir dövrə qədər qalması, gizli həyat tərzinin nəticəsidir: onlara daşların, ağaç qabığının, çürüyən bitkilərin altında rast gəlmək olar.

Onixoforlar yalnız bir sinif- İlktraxeyalılar (*Prototracheata*) ilə təmsil olunmuşdur.

### **Yumşaqbədənlilər və ya molyuskalar tipi (*Mollusca*)**

Molyuskalar bugumayaqlılardan sonra gələn ən coxsayılı 113 min növü olan heyvanlar tipidir. Onların çoxu suda yaşayır, lakin ağciyərli qarniayaq yumşaqbədənlilər quru mühitində məskunlaşırlar.

Suda yaşayan növlərin çoxu bentik heyvanlardır. Belə ki, bir qismi xüsusi əzələvi ayaq vasitəsilə dibdə sürünür, substrat üzərinə yapışır, bəziləri isə fəal üzmə həyat tərzinə malikdirlər. Müxtəlif landşaftlarda rast gələn quruda yaşayan növləri isə qurumaqdan qorunmaq üçün xüsusi selik ifraz edirlər ki, onunla çanağın girişini qapayırlar. Bəzi yumşaqbədənlilər mütəlif heyvanların bədənində parazitlik edirlər.

Molyuskalar su və quru ekosistemlərdə qida zəncirinin ən mühüm halqalarından birini təşkil edirlər. Onlar geniş qidalanma spektrinə malikdirlər, yəni fitofaqlardan tutmuş lilyeyən formalara qədər rast gəlinir. Ona görə də molyuskaların suyun bioloji təmizlənməsi və üzvi qalıqların destruksiyasında (parçalanmasında) böyük rolü vardır. Bir sıra quruda yaşayan növləri kənd təsərrüfatı bitkilərinin zərərvericiləridir. Bəzi moyuskalar, xüsusən qarniayaqlılar helmintlərin aralıq sahibləri kimi də təhlükəlidirlər. Çox qismi dəniz məhsulları kimi, vətəgə əhəmiyyəti daşıyırlar.

*Ümumi morfoloji xarakteristikası.* Bu tipin nümayəndələri də troxofor sürfəsi olan selomik heyvanlardır. Bütün selomik heyvanlara, yəni annelidlər, bugumayaqlılar, onixoforlara xas olan ümumi əlamətlərə malikdirlər: ilkin ikiyan-simmetriya, selom və onun törəmələrinin selomoduktların olması, yumurta hüceyrəsinin spiral tipdə bölünməsi, troxofo-

rabənzər sürfənin olması. Molyuskaların özünəməxsusluğunu səciyyələndirən əsas xüsusiyyətləri aşağıdakılardır:

• molyuskaların bədəni müxtəlif funksiyaları yerinə yetirən üç şobədən ibarətdir: *baş*, *gövdə* və *ayaq*. Başda ağız və hiss orqanları yerləşir, gövdədə isə bütün daxili orqanlar cəmlənmişdir. Ayaq hərəkət orqanıdır, bədənin ventral əzələrinin inkişafi nəticəsində formalasmışdır. Hərəkətsiz formalarda (substrata birləşmiş) ayaq reduksiyaya uğrayır;

• bədən *mantiya* adlanan pərdə ilə örtülüdür. Mantiya ilə bədən arasında qalan boşluq mantiya boşluğu adlanır və orada kompleks orqanlar qəlsəmələr, osfradilər yerləşir və bu boşluğa arxa bağırsağın, ifrazat və cinsi orqanların dəlikləri açılır;

• yumşaqbədənlilərin çoxu üçün kirəcli (kalsium-karbonatlı) çanağın olması xasdır. Çanaq bədəni mühafizə edir və skelet rolunu oynayır. Çanağa əzələlər və bəzi orqanlar birləşir. Çanaq müxtəlif formalı olub, bəzən reduksiyaya da uğraya bilir;

• həzm sistemi üçşöbəlidir. Fərqli cəhət molyuskalarda udlaqla əlaqəli olan tüpürcək vəzilərinin olmasıdır. Udlaqda qidanı xirdalayan sürtgəc *radula* və bəzi növlərdə *xitin* çənələr yerləşir. Orta bağırsağa mədə və onunla əlaqəli olan həzm vəzisi «*qaraciyər*» aiddir;

• tənəffüs orqanları *ktenidilər* adlanan lələkşəkilli qəlsəmələr və ya dəri mənşəli adaptiv qəlsəmələrdir. Bəzi növlərə dəri tənəffüsü xasdır. Quruda yaşayanlarda isə hava tənəffüsünü təmin edən orqan «*ağciyər*» vardır;

• molyuskalarda *selom* qeyri-metamerdir, çox vaxt reduksiyaya uğrayıb, yalnız perikardium və cinsi vəzilərin (qonadaların) boşluğu formasında qalmışdır. Daxili orqanların arası hissəli şəkildə parenxima ilə doludur. Selomoduktular perikardiuma - ürəkətrafi kisəyə açılır və böyrəklərin funksiyasını yerinə yetirir. Cinsi vəzilərin boşluğununa açılan selomoduktular isə cinsi axarlar rolunu oynayırlar;

• molyuskaların *qan-damar sistemi* açıqdır. Qan damarlarla deyil, orqanlar arasında yerləşən ləkunlar (divarsız) və

sinuslarla axır. Ürək bir neçə kameralıdır: çox vaxt bir mədəcik və iki qulaqcıqdan ibarətdir;

• ifrazat orqanları *böyrəklərdir*. Böyrəklər, mezodermal mənşəli və perikardiuma açılan selomoduktlardır. Selomoduktların qıfi perikardiuma, ifrazat dəliyi isə mantiya boşluğunə açılır;

• sinir sistemi primitiv formalarda *pilləkən tiplidir*, yəni udlaqətrafi halqa və iki cüt, aralarında komissuralarla birləşən sütünlardan ibarətdir. Lakin molyuskaların çoxuna *səpgindüyünü sinir sistemi* xasdır. Bu tipdə bir neçə cüt qanqlilər öz aralarında konnektivlər və komissuralar vasitəsilə birləşmiş olur. Ali formalarda sinir düyünləri birləşib, udlaqətrafi sinir kütləsini əmələ gətirir. Yumşaqbədənlilərin hiss orqanları yaxşı inkişaf etmişdir görmə orqanları, statosistlər, osfradilər (kim-yəvi hiss orqanı), lamışə funksiyasını yerinə yetirən və baş, ayaq, mantiya ətrafında cəmlənmiş, sensor hüceyrələr vardır;

• molyuskalar ayricinslidirlər, lakin aralarında hermafrodit formalar da vardır. Cinsi vəzilərdən *qonadodukt* adlanan axarlar ayrılır. Mayalanma xarici və ya daxilidir;

• inkişaf adətən metamorfozla müşayiət olunur. İbtidai formalarda yumurtalardan troxoforsurfəsi inkişaf edir, lakin növlərin çoxunda troxofor mərhələ yumurta daxilində keçir. Yumurtalardan çıxan surfələr isə *veliger* və ya *yelkəncik* adlanır. Dəniz molyuskalarının bəzilərində, şirinsuda yaşayanların çoxunda və quruda yaşayanların hamisində inkişaf birbaşdır.

Molyuskalar tipi iki yarımtipə -Yansinirlilər(*Amphineura*) və Çanaqlılar(*Conchifera*) ayrılr.

**Yansinirlilər (*Amphineura*) yarımtipi.** Malyuskaların ən primitiv quruluşa malik olan qrupudur: baş, ayaq, bel tərəfində ayrı-ayrı lövhələrdən formalasən çanağı və ya əhəngli tıkancıqlı kutikulası vardır. Ayaq reduksiyaya uğraya bilir. Başda gözlər, çıxıntılar və statosistlər olmur. Radula bazal membranasızdır və yaxud bəzi növlərdə membrana yaxşı inkişaf etmir. Çənələri yoxdur. Qaraciyər bədənin ventral tərəfində bağırısağa açılır. Plevro-visseral sinir sütunları arxa bağır-

sağın yuxarısında birləşirlər. Daxili orqanların yerləşməsində metamerlik müşahidə olunur. Sürfə troxofordur.

Yarimtip iki sinfi əhatə edir: Zirehlilər və ya Xitonlar (*Polyplacophora* s. *Loricata*) və Zirehsizlər və ya Qarnışırımlılar (*Aplacophora* və ya *Solenogastres*).

**Zirehlilər və ya Xitonlar(*Polyplacophora*) sinfi.** Dəniz heyvanlarıdır, adətən ləpədöyən zonada yaşayırlar və döşənəyi olan ayaq vasitəsilə qayalara möhkəm yapışaraq hərəkət edirlər. Tikancıqlı kutikula ilə əhatə olunmuş mantianın sərbəst kənarı da substrat üzərində heyvanın hərəkətini asanlışıdır. Bu sinfin nümayəndələrinin çoxu yırtıcıdır. Mantiya şikarının tutulmasında da iştirak edir. Ağızda yerləşən radulanın (sürtgəcən) köməyilə daşlar və qayalar üzərindəki yosunlar qaşınaraq yeyilir. Bel tərəfdə səkkiz ədəd bir-birilə hərəkətli şəkildə birləşmiş kirəcli lövhələr zireh vardır. Mantiya boşluğununda çoxlu sayda qəlsəmələr yerləşir. Ürək bədənin arxa tərəfində yerləşir və iki qulaqcıq, bir mədəcikdən ibarətdir. Cinsi vəzilər iki ədəd qonoduktularla təchiz olunmuşdur. Sinir sistemi primitiv tipdədir.

**Ümumi morfoloji xarakteristikası.** Bədən bel tərəfdən qabarıq, qarın tərəfdən isə bir qədər yastılaşmış formadadır. Üzəri kirəmid formalı səkkiz ədəd lövhələrdən ibarət olan zireh ilə örtülüdür. Bu lövhələrdən, mantiya epitelisinin işığahəssas hüceyrələri ilə təchiz olunmuş çıxıntıları xaricə yönəlir. Bədən baş, ayaq və gövdədən ibarətdir. Baş, bədənin ventral, yəni qarın tərəfinə baxan hissəsinə yönəlmüşdir. Ayaq enli döşənəklidir. Mantiya örtüyü başı ön tərəfdən əhatə edir. Mantiya ilə bədən arasında qalan mantiya boşluğu enli şirim şəklindədir və orada on cütən artıq (88 cütə qədər) qəlsəmələr yerləşir. Qəlsəmələrin əsasında boylama yastıqca şəklində hissi hüceyrələrdən təşkil olunmuş orqan rudument şəklində osfradılər yerləşir. Bu, kimyəvi hiss orqanıdır. Bel tərəfdə isə *estetlər* adlanan hiss orqanları vardır. Estetlər, hissi hüceyrələrdən formalalaşan və sinir lifləri ilə əlaqələnən epitelial əmziklərdir. Görünür ki, estetlər həmçinin işığahəssas orqanların funksiyasını da yerinə yetirirlər.

*Həzm sistemi.* Xitonların udlağında yerləşən radula, əzələvi dilciyin üzərindədir və özlüyündə çox sayılı dişcikləri olan kutikulyar lövhəni xatırladır. Radulanın dişcikləri sürtüldükçə, əsasından böyümə yolu ilə yeniləri formalasılır. Udlağa iki cüt tüpürcək vəzilərinin axarları açılır. Tüpürcək vəzilərinin arxa cütünün sekreti karbohidratlara təsir göstərir. Udlaqdan sonra qida borusu gəlir, bu isə orta bağırsağa açılır. Bağırsağın orta şöbəsinə mədə aiddir. Mədə kisə şəklindədir, bura ikipaylı qaraciyərin axarları və ilgək əmələ gətirən nazik bağırsaq açılır. Orta bağırsaqdan qısa arxa bağırsaq ayrıılır və anal dəliklə mantiya boşluğuna açılır. Bunların qidasının əsasını yosunlar təşkil edir.

*Tənəffüs orqanları* mantiya boşluğunda yerləşən və ikitərəfli lələk şəklində olan qəlsəmələr *ktenidilərdir*. Sayı 6-dan 88-ə qədər ola bilir. Qəlsəmələr, qaz mübadiləsini həyata keçirən six kapilyarlar toru ilə əhatə olunmuşdur. Mantiya və qələsəmələrin üzəri kirpikli epiteli ilə örtülüdür. Kirpiklər mantiya boşluğuna oksigenlə zəngin olan suyun axınıni istiqamətləndirir.

*Qan-damar sistemi* açıqdır. Ürək bağırsağın üzərində yerləşir və bir mədəcik, iki yan qulaqcıqlardan təşkil olunmuşdur. Mədəcik arxadan qapalıdır, öndən isə aorta ayrılır. Qulaqcıqlar yiğildiqda qan, klapanları olan bir və ya iki cüt atrioventrikulyar dəliklərdən mədəciyə keçir. Aortadan keçən qan orqanlar arasındaki *sxizosel mənşəli* (ilk bədən boşluğunun qalığı olan) sinus və lakunlara tökülür. Ürəktrafi perikardiuma böyrəklərin söykəndiyi yerdən, qanın tərkibində olan metabolitlər xaric edilir.

*Ifrazat orqanları* zirehli molyuskalarda iki ədəd, *böyrəklər* adlanan selomoduktularla təmsil olunmuşdur. Böyrəklər V-şəkilli formaya malikdirlər. Böyrəklər kirpikli qıfları ilə perikardın xarici kanalının dəliyi ilə mantiya boşluğuna açılır. Böyrəklərin kanalları çox sayıda kor şaxələr əmələ gətirir. Böyrəklərin qıfları vasitəsilə bərk və maye ekskretlər xaric edilir. Lakin maddələr mübadiləsinin dissimilyasiya məhsulları əsasən də maye şəklində, ətraf lakunlardan böyrəklərin divarı vasitəsilə sorulur.

*Sinir sistemi* xitonlarda primitivdir, *ikiqat pilləkən* şəklindədir. Əsasən udlaqətrafi sinir halqası və ondan ayrılan iki cüt sinir sütunundan ibarətdir: *pedal* və *plevrovisseral* sütunlar. Xitonların sinir sistemində qanqlilər yoxdur və pedal sütunlar ayağın hərəkətini, plevrovisseral isə gövdə, mantiya, qəlsəmələri tənzimləyir.

*Hiss organları* zəif inkişaf etmişdir. Kimyəvi hiss orqanları və bədənin bel nahiyyəsində səpələnmiş çox sayıda estetlərlə təmsil olunmuşdur. Bu estetlər müxtəlif funksiyani yerinə yetirirlər, yəni işıqahəssas, lamisə, termohəssas kimi fərqləndirilirlər. Müvazinət orqanı - statosist yoxdur.

*Cinsi sistem.* Xitonlar ayircinslidirlər. Cinsi vəzilər təkdir. Toxumluq və ya yumurtalıqdan cüt axarlar (yumurta və ya toxum boruları) ayrılır. Bu borular mantiya boşluğununa açılır. Mayalanma suda baş verir.

*İkiqat* yumurtalardan sürfə *troxoforun* çıxması ilə başlanır. Troxofor ikiqat «papaqcığı», kirpikli kəmərləri və təpəsində kirpikli sultancıq olan sürfədir.

**Zirehsizlər və ya Qarnışırımlılar (*Aplacophora s. Solenogastres*) sinfi.** Bu sinfin nümayəndələrində lövhələrdən formalaşan çanaq yalnız sürfə mərhələsində müşanidə olunur. Yetkin fəndlərdə bədən tikançıqlı kutikula ilə örtülüdür. Ayaq yoxdur, ondan yalnız zəif görünən rudument qalır, bəzən isə kirpikli epiteli zolağı nəzərə çarpır. Belə bir fikir yürüdülür ki, qarnışırımlıların çanağı parçalanır və tikanlı kutikula əmələ gəlir, bəzi müəlliflər də göstərirlər ki, əksinə, bu tikançıqlar çanaq lövhələrinə başlanğıc verir. Lakin görünür, solenoqastrların örtüyünün xitonların mantiyasının sərbəst kənarları ilə homoloji olduğunu təsdiqləyən fərziyyə daha əsaslıdır. Bu zaman mantianının kənarı aşağıya doğru ayağın reduksiyası, yuxarıya isə çanağın reduksiyası hesabına böyümüş, bədəni əhatə etmişdir.

Qarnışırımlıların qəlsəmələri bir cütdür və ya tamamilə yoxdur. Ürək bir mədəcik, bir və ya iki qulaqcıqlıdır. Radula rudumetardır. Sinir sistemi xitonlarındakının oxşardır. Cinsi vəzilər perikarda açılır və cinsi hüceyrələr böyrəklər vasitəsilə xaric edilir. Solenoqastrlar, görünür ki, xitonlara oxşar for-

malardan, həyat tərzini dəyişmə nəticəsində, lildə və ya hidroid koloniyaları üzərində yaşayışa keçməklə formalaşmışdır.

**Çanaqlılar (*Conchifera*) yarımtipi.** Bu qrup molyuskalar bütöv və ya ikitayqapaqlı çanağın olması ilə səciyyələnlərlər. Bədən baş, ayaq və çanaqla təmsil olunsa da bəzi formalarda bu quruluş elementlərindən hər hansıa biri yox ola bilir. Çanaqlı molyuskalarda tikancıqlı kutikula olmur. Başı olan formalarda bazal membranlı radula və çənələr olur. Bu halda qaraciyər mədəyə dorsal tərəfdən açılır. Gözlər, baş çıxıntıları və satosistlər olur. Sinir sistemi səpgili-düyünlü tipdədir. Plevrovisseral sinir sütunları arxa bağırsaqdan aşağıda birləşir. Sürfə *veliger* və ya *yelkəncik* adlanır. Bu sürfədə ayaq, çanağın rüşeyimi və suda üzməsini təmin edən velyumu - kirpikli pərlər formasında yelkənciyi olur.

Çanaqlılar yarımtipi beş sinfi əhatə edir: Monoplakoforlar (*Monoplacophora*), Qarniayaqlılar (*Gastropoda*), Kürəkayaqlılar (*Scaphopoda*), İkitayqapaqlılar və ya Yastıqəlsəməllilər (*Bivalvia s. Lamellibranchia*), Başıayaqlılar (*Cephalopoda*).

**Monoplakoforlar (*Monoplacophora*) sinfi.** Adından göründüyü kimi, bu sinfin nümayəndələrinin çanağı bütövdür. Monoplakoforlar qazıntı halında çoxdan məlum idilər, belə hesab edildirdi ki, onlar kembridən devona kimi yaşamışlar və həmin dövrdə də nəsilləri kəsilmişdir. Monoplakoforların müasir növləri 1952-ci ildə Sakit okeanın 3600 m dərinliyində Meksika sahillərində tapılmışdır. Lemkenin tapdığı növ, kiçkölçülüdür (3 sm-ə qədər) və bir qədər sadə çanağa malikdir. Müasir monoplakoforun çanağı bütövdür, yetkin formalarda kapaqcıq şəklindədir, zirvəsi spiral burulmasızdır. Qədim monoplakoforlarda isə yetkin formalarda da çanaq spiral şəklində burulmuşdu. Çanaq konusunun, yəni qapağın altında zəif təcrid olunmuş baş, yasti diskşəkilli ayaq və enli mantiya sırimı görünür. Baş üzərində çıxıntılar olsa da gözlər yoxdur. Mantiya boşluğununda 5-6 cüt qəlsəmələr ktenidilər yerləşir. Çanaq bədənə səkkiz cüt ayaqdan belə doğru gedən dorzoventral əzələ dəstləri ilə birləşir.

*Həzm sistemi* bütün yumşaqbədənlilərdə olduğu kimidir udlaq, qida borusu, mədə, orta və arxa bağırsaqdan ibarətdir. Uvlaqda radula yerləşir. Mədəyə isə iki paylı qaraciyərin axarları açılır. Mədədə karbohidratları parçalayan fermentlərin yerləşdiyi «büllür sütuncuq» mövcuddur. Fermentlərin sütuncuqdan ayrılması tədricən baş verir. Bağırsaq ürəyin mədəciklərinin arasından keçir (yastıqəlsəməlilərdə olduğu kimi).

*Qan-damar sistemi* açıqdır, ürək cüt olduğu üçün qulaqcıq dörd ədəd və mədəcik isə ikidir. Mədəciklərdən ayrılan aortadan qan, ləkunlar sisteminə keçir. Qəlsəməlilərdə qan oksidləşir. Axırıncı cüt qəlsəmədən qayidan qan, yan sinuslar və ya ləkunlara töküür, oradan isə arxa qulaqcıqlara keçir. Digər dörd cüt qəlsəmələrdən qayidan qan, yan sinuslara daxil olub, oradan da ön qulaqcıqlara keçir.

Monoplakoforlarda selom daha yaxşı inkişaf etmişdir – bir cüt perikardium (ürəktrafi kisələr), bel tərəfdə yerləşən cüt selomlar və iki cüt cinsi vəzilərin (cinsi vəzilərin) boşluğu halında mövcuddur. Beldə olan qeyri-metamer selom kisələrində orqanlar yerləşmir.

*İfrazat sistemi* altı cüt böyrəklə (və ya selomoduktularla) təmsil olunmuşdur. Bu selomoduktların ön dörd cütü, beldə yerləşən selomlardan başlanğıc götürür, arxa iki cütü isə ürəktrafi kisələrə açılır. Böyrək axarlarının xarici dəlikləri mantiya boşluğununa açılır.

*Sinir sistemi* xitonlarda olduğu kimi *pilləkən tiplidir*: udlaqətrafi halqa və iki cüt sütündən (pedal və plevrovisseral) ibarətdir. Pedal sütunları arasında bir komissura, pedalı plevrovisseral ilə birləşdirən çox sayıda komissuralar vardır. *Hiss orqanları* zəif inikşaf etmişdir: başın çıxıntıları, kimyəvi hiss orqanı və ayaqda yerləşən statosistlə təmsil olunmuşdur.

*Cinsi sistem*. Monoplakoforların cisni vəziləri ventral yerləşmişdir. Neopilinlər ayricinslidirlər. İki cüt yumurtalıq və ya toxumluq olur. Vəzilərin axarları böyrəklərlə əlaqədardır. Cinsi vəzilər xüsusi cinsi dəliklə mantiya boşluğununa açılır. Mayalanma xaricidir.

Monoplakoforların quruluş xüsusiyyətləri, onların yansınırlılırlar (Amphineura) eyni mənşəyə malik olduqlarını sübut edir.

**Qarniayaqlılar (Gastropoda) sinfi.** Bu sinfin nümayəndələri dənizlərdə, şirinsu və quru mühitlərində yaşayırlar, nisbətən az sayda parazitlik edən növləri məlumdur.

Qarniayaq molyuskaların bədəni baş, gövdə və ayaqdan ibarətdir ki, bəzi növlərdə bunlar yox ola bilir. Çanaq bütövdür və yalnız bir tərəfdən açıqdır. Müxtəlif formalıdır konusşəkilli papaqcıq və ya spiral burulmuş formada ola bilir. Çanağın daxili arakəsmələri yoxdur. Qarniayaq molyuskaların çanağı, baş və ayağı daxilə çəkib gizlənməyə imkan verir. Adətən qarniayaqlılar suyun dibi ilə sürünlər və ya lil, torpaq daxilində gizlənirlər. Bəzi qarniayaqlı molyuskaların çanağı reduksiyaya uğrayır və onlar üzmə həyat tərzinə keçirlər məslən, qandaqaqlılar və tilayaqlılarda.

Quruda yaşayan qarniayaqlı molyuskalar (tənək ilbizi, çilpaq ilbiz) hava tənəffüsü orqanına malikdirlər. Qarniayaqlılar arasında elə növlərdə vardır ki, onlar ikinci dəfə su mühitinə keçmişlər məslən, gölməçə ilbizi *Lymnaea stagnalis*. Bu növlər suda yaşasalar da havanın oksigeni ilə tənəffüs edirlər.

Bu sinfin səciyyəvi xüsusiyyətləri konus və ya spiralşəkilli bütöv çanağın, yaxşı inkişaf etmiş və üzərində 1-2 cüt çıxıntıları, gözləri olan başın, yastılaşmış döşənəkli ayağın olmasıdır. Qarniayaqlıları fərqdəndirən cəhət yetkin fəndlərdə mantiya boşluğunun başın üzərində yerləşməsidir. Bu, gövdənin, yəni daxili orqanlar yerləşən visseral kisənin torsion - şaquli ox ətrafında  $180^{\circ}$  çevrilməsi nəticəsində əmələ gəlmışdır. Spiral şəkildə burulmuş çanağın əmələ gəlməsi, qarniayaqlıların daxili və xarici quruluşundakı ikiyansimmetriyanın pozulmasına səbəb olmuşdur.

Qarniayaq molyuskaların ölçüləri 3 mm-dən 25 -60 sm arasında tərəddüb edir. Məslələn, iriölçülü qarniayaqlılardan *Hemifusus proboscidiferus* 60 sm, dəniz dovşanı *Aplisia* 25 sm, afrika quru ilbizləri *Achatina*, *Cassus cornuta* 25 sm-dən artıq olur.

Bədənin üç şöbəsi baş, yastı döşənəkli ayaq və gövdə (visseral kisə) yaxşı inkişaf etmişdir. Başın üzərində 1-2 cüt çıxıntı və gözlər vardır. Çanaq həyat tərzində asılıl olaraq, reduksiyaya uğraya bilir fəal üzən növlərdə, dəniz dibində yaşıyan çılpaqqəlsəməlilərdə (*Nudibranchia*), çılpaq quru ilbizlərində (*Arion ater*) və parazitlik edən növlərdə (*Prosobranchia* yarimsinfi) bu hal müşahidə olunur.

Böyükən cavan molyuskada çanaq, inkişaf edən mantiya-nın məhsuludur. Çanaq mantiya ilə yalnız onun sallanan kənarı ilə birləşmiş olur. Nəticədə, mantiya ilə çanaq arasında nazik məsamə qalır. Sürfə mərhələsində olan çanağın tərkibi əsasən üzvi *konxiolin* birləşməsindən təşkil olur. Lakin sonradan çanağın bu birləşməsi kalsium karbonatla əvəz olunur. Yetkin molyuskanın çanağının üzəri üzvi qat *periostrakumla* örtülüdür ki, bu qat da mantiya tərəfindən sintez olunur. Çanağı əmələ gətirən mineral qatları, tərkibində olan kalsium karbonatın nisbətinə (miqdarına) görə, bir-birindən fərqlənirlər. Bu fərq molekulaların zülal-lipid komplekslərinin strukturundan, yəni matritsdən asılıdır. Bu kompleks molekulalar, yəni matritslər mantianın epiteli hüceyrələrində yerəlşirlər və kalsium karbonatın kristallaşması prosesini istiqamətləndirirlər. Kalsium karbonatın xaricdən deyil, orqanizmin özündə sintezi prosesi isə *biominerallaşma* adlanır.

Çanağın olmaması embriogenezin müxtəlif mərhələlərin-də çanağı formalaşdırın strukturların funksiyalarının tormozlanmasının nəticəsidir. Belə ki, çanağı olmayan növlərin embriogenezdə çanaq rüşeyimi müşahidə olunur.

Çanağın divarı müxtəlif növlərdə qalın və ya nazik mineral qatlardan formalaşır. Xarici qat *periostrakum*, daxili isə əhəngli çini qat *ostrakum* adlanır. Bəzi qastropodalarda üçüncü daxili qat *hipostrakum* olur. Hipostrakum çəhrayı, sarı, narincı rəngli sədəf qatıdır ki, əsasən dəniz növlərində (*Haliotis*, *Turbo*, *Cassus*) rast gəlinir.

Çanağının forması spiral şəklində olan qastropodlarda əgər burmalar bir müstəvi üzərində yerləşirsə, *plakospiral*, müxtəlif müstəvilər üzərindədirlərsə *turbospiral* çanaq adla-

nırlar. Bundan əlavə, sağa (deksiotrop) və sola (leyotrop) burulmuş spiral çanaqları fərqləndirirlər.

Mantiya boşluğunə ifrazat, anal, cinsi dəliklər açılır. Bundan əlavə, burada bir və ya iki *ktenidi*, yəni lələkvari qəlsəmələr yerləşir. Quru ilbizlərində qan-damar kapilyarları ilə six təchiz olunmuş mantiya boşluğunun divarı *ağciyərə* çevrilmişdir. Ktenidilərin əsasında kimyəvi hiss orqanları *osfradilər* yerləşir. Mantianın kənarı, bəzi növlərdə uzun borunu sifonu əmələ gətirir ki, bu, çanağın altından kənara çıxır. Lile və quma girən növlərdə sifon, xarici mühitlə əlaqə vasitəsi rolunu oynayır.

*Həzm sistemi.* Molyuskalar bitki mənşəli və ya detritlə, çürümüş bitki qalıqları ilə qidalanırlar. Yırtı növləri də vardır ki, onları fərqləndirən əlamət gövdənin ön hissəsində xüsusi qında yerləşən və lazımlı olduqda basınç alt tərəfindən kənara çıxan xortumcuğun olmasına rast gəlir. Bu halda, ağız dəliyi xortumcuğun ucunda yerləşir. Bəzi «zəhərdişlilər» adlanan (*Conus*) qarniyaqlılarda radulanın dişcikləri uzanır və stilet şəklini alır, yaxud nizəşəkilli harpun formasında ağızdan kənara çıxır. Bunlar vasitəsilə yırtıcı molyuskalar, balıqlar və digər su heyvanlarına hücum edir, zəhəri şikarın bədəninə keçirirlər. Digər yırtıcı formalardan olan *Natica*, ikitayqapaqlı molyuskaların çanaqlarını deşib, tərkibində sulfat turşusu olan tüpürcəyi ilə şikarın çanağını həll edir. Detritofaqlar və fitofaqlar isə radula və çənələrin köməyi ilə, substratdan qidanı qaşıyırlar. Uvlağa bir və ya iki cüt tüpürcək vəzilərinin axarları açılır. Uvlaqdan qida borusu ayrılır ki, bəzi növlərdə onun arxa ucu genişlənərək, çinədən əmələ gətirir. Qida borusu ilə müxtəlif vəzilər əlaqədardır.

*Tənəffüs orqanları* qəlsəmələrdir. Qastropodalar su heyvanları olduğu üçün qəlsəmə tənəffüsü də üstünlük təşkil edir. Qəlsəmələr və ya ktenidilər, mənşə etibarı ilə dəri çıxıntılarıdır. İkitərəfli lələkvari quruluşa malik olan ktenidilər, mantiya boşluğununda yerləşirlər. Bəzi primitiv formalarda iki ktenidi olur, lakin assimetrik növlərdə yalnız bir ktenidi vardır. Qarniyaqlıların bir qismində ktenidilər bədənin ön tərəfində

yerləşir və zirvələri önə baxır (önqəlsəməlilər). Digərlərində isə tək ktenidi olur, bədənin sağ tərəfində arxa tərəfə yaxın yerləşir və zirvəsi arxaya yönəlmış olur (arxaqəlsəməlilər).

Önqəlsəməlilərdə sürfə mərhələsində visseral kisənin 180° dönməsi zamanı filogenetik prosesin təkrarlanması baş verir, yəni mantiya boşluğunda ilkin mərhələdə qəlsəmələrlə birlikdə yerləşən ifrazat və cinsi dəliklərin yerini dəyişərək önə yönəlməsi baş verir. Bu yerdəyişmənin olduqca böyük bioloji əhəmiyyəti vardır. Belə ki, heyvanın qəlsəmə boşluğununa açılan dəliyin önə keçməsi, su cərəyanının intensivləşməsi və qəlsəmələrin daha yaxşı yuyulmasına səbəb olur. Arxaqəlsəməlilərdə isə qəlsəmə boşluğunu örtən çanaq reduksiyaya uğradığından bel üzərində ikinci tənəffüs orqanları olan *adaptiv qəlsəmələr* inkişaf etmişdir. Bu adaptiv qəlsəmələr əslində qaraciyar çıxıntılarıdır və onların uc hissələrində öz fəaliyyətini həyata keçirən dalayıcı hüceyrələr vardır.

*Qan-damar sistemi* açıqdır. Geniş mənada, molyuskalarда bu sistem - *sirkulyasiya sistemidir*. Belə ki, əsas funksiyası oksigeni toxumalara çatdırmaq və onlardan maddələr mübadıləsinin son məhsullarını sidik turşusu, xaric etməkdir. Bununla belə, onun sistemliyi olduqca mürəkkəbdir: bir-birilə qarşılıqlı təsirdə olan qan, damarlar, ürək, qəlsəmələr, böyrəklər, selomik boşluqlar, vəzilər və sinir hüceyrələri əsas komponentlər kimi iştirak edirlər.

Qan plazmasında həll olunmuş şəkildə *hemosianin* – tərkibində mis molekulu olan züləli (bəzi molyuskalarda isə hemoglobin) daşıyır. Qarniayaq molyuskaların primitiv formalarında ürək bir mədəcik və iki qulaqcıqdan ibarətdir. Lakin növlərin çoxunda ürək ikikameralıdır mədəcik və bir qulaqcıqdan təşkil olunmuşdur. Ön qəlsəməlilər və ağciyərlilərdə ürəyin qulaqcığı mədəcikdən qabaqda, arxa qəlsəməlilərdə isə qulaqcıq mədəciyin arxasında yerləşir. Mədəcikdən aorta ayrılır. Aorta baş və visseral (daxili orqanlara gedən) arteriyalara şaxələnir. Arteriyalardan qan, ləkənlərə keçir, orqanları yuyub, oksigeni toxuma və hüceyrələrə ötürür. Onlardan metabolitlər və karbon qazını aldıqdan sonra venoz sinuslar vasi-

təsilə qəlsəmələrin gətirici damarlarına keçir. Qəlsəmələrdə oksigenlə zənginləşmiş qan, yenidən ürəyə qayıdır.

*Sinir sistemi səpgin-diüyünlü tipdədir* və özündə beş cüt sinir düyüünü və ya qanqlini birləşdirir: serebral (baş), pedal (ayaq), plevral, parietal və visseral. Sinir sistemində düyünlər, neyronların bir-birinə sıxlasması nəticəsində əmələ gelir və bədənin hərəkət funksiyasını yerinə yetirən hissələrində yaxud hiss orqanlarının cəmləşdiyi yerlərdə yerləşirlər. Adətən sinir liflərinin üzərində də neyronlar olur.

*Hiss orqanları.* Qarniayaq molyuskaların başında yerləşən gözləri çıxıntıların əsasında, bəzən isə ucunda yerləşir. Bunlar ya göz çuxuru, ya da büllurlu göz qovuqlarıdır. Ağciyərlilərdə başın ön çıxıntıları dad və qoxu orqanlarının funksiyasını yerinə yetirir. Ktenidilərin əsasında kimyəvi hiss orqanı olan *osfradılər* yerləşir. Müvazinət orqanı olan *statusislər*, pedal qanqlilərin yanında yerləşsələr də serebral qanqlilər tərəfindən innervə olunurlar. *Lamisə* orqanının funksiyasını baş çıxıntıları və bədən səthində səpələnmiş hissi hüceyrələr yerinə yetirir.

*Ifrazat sistemi* selomodukt tipli bir və ya iki böyrəklərlə təmsil olunmuşdur. İki böyərk yalnız primitiv formalarda, yəni bədəni ikiyansimmetriyalı olanlarda müşahidə olunur. Adətən belə qarniayaqlılarda çanaq, visseral kisə və ayaq bir müstəvi üzərində yerləşir. Assimetrik formalarda isə çanaq və visseral kisə bədənin bir tərəfində yerləşdiyi üçün bir çox mantiya kompleksi orqanları (sağ ktenidi, osfradi, böyrək) reduksiyaya uğrayır.

Böyrəklərin daxili ucunda yerləşən kirpikli qif ürəkətrafi seloma (perikardiuma) açılır. Böyrəklərin axarları isə mantiya boşluğununda anal dəliyin ətraflarında yerləşən ifrazat dəlikləri ilə birləşir. Ürəkətrafi selomun kənarında yerləşən böyrək axarları boyu (mantiya boşluğununa qədər) mezodermal hüceyrələrlə təchiz olunmuşdur ki, bu hüceyrələrdən axarın süngərvəri mərkəzi formalaşır. Böyrəklərdə sıdiyin sintezi yolu ilə qanın, orqanizmə lazım olmayan birləşmələrdən, yəni mubadilə məhsullarından təmizlənməsi həyata keçir. Bu zaman süzücü hüceyrələrin (filtrlərin) *mikrovillər* adlanan nazik tük-

cükləri axarlara bir sıra zülalların molekulalarını keçirmirlər və onlar yenidən qana qayıdırılar.

*Cinsi sistem.* Qarniayaq molyuskaların bir qismi ayri-cinsli, digərləri isə hermafroditdirlər. Cinsi vəzi (qonada) həmişə təkdir və ondan yalnız bir axar ayrılır. Ayricinslilərin erkəklərində bir toxumluq və bir toxum borusu, dişilərində isə bir yumurtalıq və bir yumurta borusu olur. Hermafrodit cinsi sistemin quruluşu bir qədər mürəkkəbdir. Onların cinsi sistemi hemafroditdir, burada həm erkək, həm də dişi cinsi hüceyrələr formalaşır. Vəzidən hermafrodit axar ayrılır. Bu axara zülal vəzisi açılır. Zülal vəzisinin birləşdiyi yerdən, hermafrodit axar genişlənməyə başlayır və orada iki nov enlisini yumurta borusu, ensizi isə toxum borusu funksiyasını yerinə yetirir. Sonradan ümumi axar sərbəst kanallara şaxələnir. Yumurta borusu balalığa keçir. Balalığa barmaqvari vəzin axarları, əhəngli iynəciklərlə dolu olan kisə («sevgi oxları» kisəsi) və toxumqəbulədicinin axarı açılır. Balalıq balalıq yolu ilə, o isə *atrium* adlanan dişi cinsi dəliklə (dəri çökməsi) birləşir. Toxum borusuna *qaytan* adlanan vəzi açılır. Bu vəzi, spermatoforların formalaşması üçün lazımlı olan sekreti ifraz edir. Soradan toxum borusu enli toxumçıxarıcı kanala keçir. Toxumçıxarıcı kanal cütləşmə orqanı ilə birləşir ki, sonuncu cinsi atriuma açılır. Mayalanma çarpezdir, adətən balalıqdə olan yumurtalar, toxumqəbulədicidə olan başqa fərdin toxumları ilə mayalanır.

Qarniayaqlıların çoxunda mayalanma daxlidir. Yumurtaların inkişafı çoxqılıqlı qurdaların inkişafını xatırladır, yəni yumurtalar tam, qeyri-bərabər, determinə olunmuş (qabaqcadan rüşeym qatlarının sərhədləri müəyyənləşən) *spiral tipdə* bölünür. Makromerlər A, B, C, D müvafiq mikromerlərlə (1a, 1b, 1c, 1d) inkişaf edir. Mezodermanın əsas hissəsi D hüceyrələri və onun varisləri olan 4 d-dən inkişaf edir.

Qarniayaqlı molyuskaların çoxunun *inkişafi* metamorfozla keçir. Lakin onlarda sürfə *veliger* yelkəncik adlanır. Bu troxoforanın sonrakı inkişaf mərhələsidir. Veligerin kirpiklərlə təchiz olunmuş hərəkət pərləri olur. Bu pərlər vasitəsilə hərəkət edən sürfə, uzaq məsafələrə üzə bilir. Quru molyuskaları və

şirinsu növlərinin çoxunda inkişaf birbaşadır. Qoyulmuş yumurtalardan körpə molyuskalar çıxır.

Qarniayaqlılar sinfi əsasən üç yarımsinfin ayrıılır: Önqəlsəməlilər (*Prosobranchia*), Arxaqəlsəməlilər (*Opisthobranchia*) və Ağciyərlilər (*Pulmonata*).

Qastropodaların əməli əhəmiyyəti böyükdür. Onların çoxu vətəgə əhəmiyyətinə malikdir. Bəzilərinin çanaqları qiymətli bəzək əşyaları, suvenirlər düzəldilmək üçün istifadə olunur. Quruda yaşayan qastropodaların çoxu bitkilərin zərərvericiləridir. Bəzi şirinsu növləri, xüsusən kiçik gölməçə ilbizi sorucu qurdaların aralıq sahibləridir.

Qarniayaq molyuskaların biosenotik əhəmiyyəti də çox böyükür. Belə ki, onlar bioloji dövriyyədə mühüm halqalarдан birini təşkil edirlər. Qarniayaqlıların çoxu yosunlarla, detritlə qidalandığı üçün üzvi qalıqların parçalanması və mineralallaşmasında mühüm rol oynayırlar.

Qastropodaların əcdadı, görünür ki, ikiyansimmetriyalı, cüt orqanlara (ktenidilər, böyrəklər, qulaqcıqlar) və epinevral (yəni xiastonevriyasız) sinir sisteminə malik olan heyvanlar olmuşlar. Bu quruluş xüsusiyyətləri qastropodaların sürfə mərhələsində, yəni fərdi inkişaf dövründə aydın görünür. Bundan əlavə, primitiv arxitektonikaya malik olan formalarda da (dəniz nəlbəkisi *Patella* və digərləri) yetkin mərhələdə ikiyansimmetriyanın əlamətləri qorunub saxlanılmışdır.

**Lövhəqəlsəməlilər və ya İkitayqapaqlılar (*Lamellibranchia s. Bivalvia*) sinfi.** Bu sinfin nümayəndələrinin hamısı suda yaşayan – dəniz və şirinsu növləridir. Azhərəkətli olub, dib həyat tərzi keçirirlər.

Onların sanağı, mantıyanın yan büküslərindən formalasır və bədəni yanlardan örtür. Qapaqlar iki ədəd olsa da embriogenezdə bir, bütöv çanağın əyilərək, ikiyə bölünməsi nəticəsində əmələ gəlir. Çanağın qapaqları bel tərəfdə, zirvəsində yerləşən və mineral qatlardan formalasən dişciklər, həmçinin liqament vasitəsilə birləşir. *Ligament* periostrakumun üzvi birləşməsindən inkişaf edən six büküşdür. Dişciklər çox saydadır və qədim formalarda eyniölçülü, müasir növlərdə isə

azsaylı və müxtəlif formalıdır. Lakin elə növlər də vardır ki, «kilid» adlanan bu dişcikləri olmur, qapaqlar yalnız liqament vasitəsilə birləşir.

İkitayqapaqlılar biofiltratlardır, yəni asılı vəziyyətdə olan üzvi birləşmələr və plankton orqanizmlərlə qidalanırlar –suyun bioloji təmizlənməsində mühüm rol oynayırlar. Bu molyuskaların bədəni və mantianının yan büküsləri arasında mantiya boşluğu vardır. Bu boşluqda, lövhəşəkilli qəlsəmələr yerləşir və onlar həm tənəffüs, həm də süzmə funksiyasını yerinə yetirirlər. Sinfin səciyyəvi xüsusiyyətlərindən biri də passiv həyat tərzi ilə əlaqədar olaraq, başın hiss orqanları ilə birlikdə, udlaq, radulanın reduksiyaya uğramasıdır. Başın reduksiyası, bu növ molyuskalarda ikinci xarakter daşıyır, yəni hərəkətsizlik və süzmə yolu ilə qidalanma nəticəsində baş vermiş uyğunlaşmadır.

Ölçüləri müxtəlif olan (bəzi növlər, məsələn Hind və Sakit okeanlarda məskunlaşan *Tridacta gigas* 250 kq-dır) ikitayqapaqlılar – midiyalar, stridiya ilbizləri, daraqcıq, ürəyi ilbizi və digərləri vətəgə əhəmiyyəti daşıyırlar. İnsanlar qida kimi onlardan istifadə edirlər, bundan əlavə müxtəlif növ balıqlar və digər heyvanların qidasını təşkil edirlər.

Morfoloji xüsusiyyətləri ikitay qapaqlardan ibarət çanağın, qazıcı tilşəkilli ayağın olması və başın olmamasıdır. Qapaqların forması və ölçüləri növ mənşəsiindən asılı olaraq, dəyişir. Çanağın divarı adətən üçqatlıdır: xarici konxiolin qatı (*periostrakum*), daxili çini qatı (əhəngli və ya kalium karbonatlı qat) - *ostrakum* və alt, sədəfli qat (*hipostrakum*). Çanaq mantiya tərfindən ifraz olunur. Çanağın böyüməsi, mantiya kənarlarının ifraz etdiyi birləşmə hesabına konsentrik xəttlər şəklində əlavə olunur. Konxiolin qatı müxtəlif qoruyucu rəngə malik olur. Çanağın qapaqlarının zirvəsində bu qat, çox vaxt sürtülüür. Daxili sədəf qatı, bir-birilə konxiolinlə birləşmiş, nazik əhəng lövhələrindən təşkil olumuşdur. Sədəfin belə quruluşu, düşən işığın interferensiasına səbəb olur, nəticədə qat müxtəlif çalarlarla bərq vurur.

Çanağın qapaqları bel tərəfdə liqament lent ilə birləşir.

Çanağın qapaqlarını bağlayan «kilidin» dişcikləri bərabər, yəni eyni cür (taksodont) və ya müxtəlif (heterodont) olur.

Bəzi növlərdə kilid reduksiyaya uğrayır məsələn, dişsiz anadontada. Çanağın qapaqları xüsusi qapayıcı əzələlər retraktorlar vasitəsilə açılıb-bağlanır. Ayaq tilsəkillidir, əsasən torpağa, dib substrati qaziyib onun içərisinə girmək və zəif şəkildə sürünmək üçün istifadə olunan orqandır. Bəzi növlərdə məsələn, midiyalarda ayağın əsasında xüsusi *bisus vəzi* vardır. Həmin vəzinin ifraz etdiyi bises sap vasitəsilə lövhəqəlsəməli molyuskalar substrata birləşir. Hərəkətsiz (oturaq) formalarda ayaq reduksiya edir.

Mantiya, bədənin yanlarından ventral tərəfə sallanan iki dəri büküsü şəklindədir. Onun xarici qatı vəzilidir və çanağı əmələ gətirən birləşmələri ifraz edir. Daxili qatı isə kirpiqli epteli ilə döşənmişdir. Kirpiklärin hərəkəti ilə mantiya boşluğununa su axını təmin olunur. Mantianın büküsləri aşağı tərəfdən sərbəst ola bilir anadontada olduğu kimi.

Qazıcı formalarda sifonların quruluşu bir qədər başqa cürdür: uzun boru şəklindədirlər. Alt sifon giriş, üst sifon isə çıxış sifonlarıdır.

*Həzm sistemi.* Mantiya boşluğununa daxil olan su qəlsəmələri və ağızətrafi pərləri yuyur. Qəlsəmə və ağızətrafi pərlərin üzərində xüsusi dad reseptorları yerləşir və kirpiqli novcuqlar, su ilə gələn hissəcikləri mineral qatqılardan ayırd edib, ağıza ötürür. Qida ağızdan birbaşa qida borusuna keçir, oradan da entodermal mədəyə daxil olur. İkitayqapaqlı molyuskalarda baş olmadığı üçün udlaq, tüpürcək vəziləri və radula yoxdur. Mədəyə qaraciyərin axarları açılır. Mədədə fermentlərin cəmləşdiyi xüsusi büllür sütuncuq da olur ki, həzm prosesində tədricən fermentlər bu sütuncuqdan ayrılib, həzmdə iştirak edirlər. Mədədən çıxan qida orta bağırsaq, sonra arxa bağırsaq və mantiya boşluğununa açılan anal dəliyə çatdırılır. Lövhəqəlsəməlilər üçün səciyyəvi olan quruluş xüsusiyyəti arxa bağısağın ürəyin mədəciyini dəlib keçməsidir.

*Sinir sistemi.* İkitayqapaqlı molyuskalarda basın reduksiyası serebral düyünün plevral düyün ilə birləşib, *plevroserebral ikiqat düyününün* formallaşmasına gətirib çıxarmışdır. Pedal düyülər konnektivlər vasitəsilə birinci çüt düyün (plevrose-rebral) ilə birləşir. Bədənin arxa hissəsində, arxa qapayıcı əzə-

lənin altında üçüncü cüt qanqlilər visseroparietal düyünlər yerləşir. Həmin qanqlilər daxili orqanlar, qəlsəmələr və osfradiləri innervə edir.

*Hiss orqanları* zəif inkişaf etmişdir. Ayaqda müvazinət orqanı *statusislər* vardır. Bu orqanlar serebral qanqlilər tərəfindən idarə olunurlar. Qəlsəmələrin əsasında kimyəvi hiss orqanı *osfradilər* yerləşir. Qəlsəmələr, ağızətrafi pərlər, mantiya-nın kənarında və sifonların üzərində reseptor hüceyrələri yerləşir. Bəzi növlərdə *Pecten islandicus*, *Cardium edule*-də mantiyanın kənarında və ya sifonun üzərində gözcüklərin olduğu aşkarlanmışdır.

*Tənəffüs orqanları* ktenidilərlə təmsil olunmuşlar. Ümumiyyətlə, lövhəqəlsəməlilərdə tənəffüs orqanlarının (ktenidilər) quruluşu sistematik əlamətdir, müxtəlif dəstələrdə eyni cür deyildir.

Primitiv növləri əhatə edən İlkqəlsəməlilər (*Protobranchia*) dəstəsində tənəffüs orqanları, bir cüt tipik ktenidilərdir, yəni ləlkvari ləçəklərdən formalaşan qəlsəmələrdir.

Qəlsəmələri sapşəklində olan növlər Sapqəlsəməlilər (*Filibranchia*) dəstəsinə aiddirlər. Adətən sapşəkilli qəlsəmələr, mantiya boşluğunun aşağı hissəsinə enib, əyilərək yenidən yuxarı yönəlmış olurlar. Sapşəkilli qəlsəmələr midiyalara, stri-diyalara, daraqcıqlara və «nuhun gəmisi» adlanan *Arca noae* molyuskalara xasdır.

Lövhəşəkilli qəlsəmələr (*Eulamellibranchia*) daha mürəkkəb quruluşa malikdirlər. Əslində bu qəlsəmələr, sapşəkillilərin modifikasiyasıdır. Sadəcə olaraq, qalxan və enən dirsəkşəkilli sapların arasında köndələn arakəsmələr olur. Bu arakəsmələr qonşu saplar arasında da mövcuddur. Nəticədə, qəlsəmələr lövhəşəkilli formani alırlar. Hər qəlsəmə iki lövhədən ibarət olur: xarici və daxili yarımqəlsəmələr. Xarici yarımqəlsəmə mantiyaya, daxili isə ayağa söykənir. Lövhəşəkilli qəlsəmələr dişsiz ilbizlərində və mirvari ilbizlərində rast gəlinir.

Arakəsməliqəlsəməlilər (*Septibranchia*) dəstəsinin nümayəndələrinə (*Cuspidaria* yırtıcı dəniz ilbizi) aiddir. Bu dəstəyə aid olan növlərdə qəlsəmələr olmur, onlar məsaməli arakəs-

məyə çevrilmişlər. Həmin arakəsmə isə mantiya boşluğununu iki yerə ayırrı ki, yuxarı hissə tənəffüs funksiyasını yerinə yetirir. Mantianının bu hissəsinin divarı six qan kapilyarları toru ilə zəngindir və qaz mübadiləsi bu damarların divarından reallaşır.

*Qan-damar sistemi.* Lövhəqəlsəməlilərin ürəyi bədənin bel tərəfində (dorsal) yerləşmiş və bir mədəcik, iki qulaqcıqdan təşkil olmuşdur. Bu yarımsınfin nümayəndələrini xarakterizə edən əsas əlamətlərdən biri, arxa bağırsağın ürəyin mədəciyindən keçməsidir. Ürəyin mədəciyindən ön və arxa aortalar ayrıılır ki, bunlar şaxənən arteriyalara keçirlər. Qan arteriyalarından ləkunlara töküür. Daxili orqanlardan yığılan venoz qan, ürəyin altında yerləşən iri boylama ləkuna keçir. Bu ləkundan qan, qəlsəmələrin gətirici damarlarında oksidləşir və çıxarıcı damarları ilə ürəyə qaydır. Lakin qanın bir hissəsi qəlsəmələrə çatmamış böyrəklərdə mübadilə məhsullarından metabolitlərdən azad olur və qulaqcıqlara qayidan çıxarıcı damarlara keçir.

*Ifrazat orqanları* bir cüt böyrəklərdir. Lövhəqəlsəməlilərdə böyrəklər, vəzili divarlara malik olduqları üçün *boyanus organları* adlanırlar. Onlar V-şəkillidirlər. Böyrəklərin bir ucu perikardiuma, digər ucu isə mantiya boşluğununa açılır. Əlavə ifrazat orqanları funksiyasını perikardiumun divarında yerləşən hüceyrələr və bir cüt, şəklini dəyişmiş vəzilər *keberov orqanları* yerinə yetirir.

*Cinsi sistem.* Lövhəqəlsəməli molyuskalar ayricinslidirlər. Bir cüt cinsi vəzilər, bədənin ön hissəsində ayağın əsasında yerləşir. Bəzi növlərdə cinsi axarlar olmur və cinsi hüceyrələr toxumanın dağılması nəticəsində mantiya boşluğununa düşürülər. Lakin növlərin bir qismində cüt axarlar— yumurta və ya toxum boruları olur və onlar cinsi dəlik vasitəsilə mantiya boşluğununa açılırlar. Mayalanma xaricidir, mantiya boşluğununda baş verir.

İkitayqapaqlıların çoxunun *inkişafı* metamorfozla keçir. Mayalanmış yumurtalardan sürfələr çıxır. Dəniz formalarında inkişaf sürfələrin iki mərhələsini *troxofor* və *veligeri* əhatə edir. Bu zaman veliger-yelkəncikdə çanağın iki qapağı çanaq vəzinin iki pərinin inkişaf etməsi nəticəsində formalasılır. Plankton

sürfə veliger yayılma funksiyasını yerinə yetirir. Dibə çökmüş veliger, bisus sapi vasitəsilə substrata birləşir və yelkənciyini itirir, yetkin molyuskaya çevrilir.

Şirinsu lövhəqəlsəməlilərində (*Unionidae* fəsiləsi) sürfə *gloxidi* adlanır. Qloxidinin nazikdivarlı çanağının ventral tərəfində qarmaqvari dişcikləri olur. Sürfə suda üzərkən qapaqlar xüsusi qapayıcı əzələlər vasitəsilə açılıb-bağlanır. Yanından balıq keçdikdə qloxidi bisus sapi vasitəsilə, onun qəlsəmələrinə yapışır və sonradan çanağının dişciklərlə şikarın toxumasını dağıdır. Qloxidilərin inkişafı balığın dərisində gedir. Qloxidilərdən inkişaf edən körpə molyuskalar balığın dərisində olan şışlərdən çıxıb suyun dibinə çökürlər. Ektoparazitizm, bu molyuskalara yayılmasını təmin edir. Bəzi hallarda məsələn, *Sphaerium*-da şirinsu növü olsa da inkişafı birbaşadır yumurtaların inkişafı mantiya boşluğununda gedir və onlardan doğulan körpələr sifondan xaric olunur.

Lövhəqəlsəməlilər müasir təsnifata görə, üç dəstəüstünə bölünür: İlkqəlsəməlilər (*Protobranchia*), Qəlsəməlilər (*Autobranchia*) və Arakəsməliqəlsəməlilər (*Septibranchia*). Bunlardan Qəlsəməlilər dəstəüstünün dəstələri fərqləndirilir: Unionidlər (*Unionida*), Mitilidlər (*Mytilida*), Pektinidlər (*Pectinida*), Lüsiniidlər (*Lucinida*), Veneridlər (*Venerida*).

İkitayqapaqlıların quruluş xüsusiyyətlərini daha aydın şəkildə ifadə edən təsnifata görə, *Lamellibranchia* sinfinin əsasən dörd dəstəsi qeyd olunur: İlkqəlsəməlilər (*Protobranchia*), Sapqəlsəməlilər (*Filibranchia*), Əsl lövhəqəlsəməlilər (*Eulamellibranchia*), Arakəsməliqəlsəməlilər (*Septibranchia*).

**Kürəkayaqlılar (*Scaphopoda*) sinfi.** Bunlar orta və böyük dərinliklərdə yaşayan dəniz molyuskalarıdır. Müasir faunada 150 növü məlumdur ki, bunlar da əsasən foraminiferlərlə qidalanırlar. Ordovik dövründən (paleozoy erası) məlumdurular.

Kürəkayaqlıların quruluş xüsusiyyətlərində primitivlik hiss olunur. Belə ki, bu qrupun qəlsəmələri və qulaqcıqları olmur. Ürək yalnız bir mədəcikdən ibarətdir. Primitiv əlamət-

lərə, həmçinin xarici mayalanma, troxofor tipli sürfənin olması və çanağın formalaşma üsulu aiddir.

Kürəkayaqlıların çanağı 7 sm uzunluqda olub, enli tərəfi dənizin dibinə, ensiz tərəfi isə torpağın üzərində görünür. Kürəkayaqlılar qumda yaşayan kiçik orqanizmləri başın üzərində yerləşən sapşəkilli çıxıntılar vasitəsilə tuturlar. Ayaq torpağı qazmağa uyğunlaşmışdır. Ayaq, əsasında iki yan pərləri olan küt konusla bitir, yəni kürəkşək illidir.

**Başıayaqlılar (*Cephalopoda*) sinfi.** Bu sinfin nümayəndələri çox mürəkkəb quruluşlu dəniz heyvanlarıdır. Müasir faunada başıayaqlı molyuskaların kəmiyyətcə eyni olmayan iki qrupunu fərqləndirirlər: *xariciçanaqlılar və daxiliçanaqlılar*. Başıayaqlıları digər su onurgasızlarından fərqləndirən əlamətlərdən biri yaşadıqları dəniz mühitində qazandıqları uyğunlaşmaların daha çox təkmilləşməsi və davranışlarının mürəkkəbliyidir. Başıayaqlı molyuskaların bədəni *baş* və *gövdədən* ibarətdir, *ayaq* ağız ətrafında yerləşən çıxıntılar və xüsusi hərəkət orqanı olan *qıfa* çevrilmişdir.

Müasir başıayaqlıların çoxunda çanaq olmur, ya da rudumentar şəkildə mövcuddur. Yalnız nautilus cinsinə (*Nautilus*) aid olan növlərin spiral şəkildə burulmuş və kameralardan ibarət olan xarici çanağı vardır.

Başıayaqlıların quruluş xüsusiyyətləri birbaşa fəndlərin həyat tərzi ilə bağlıdır. Başıayaqlıların çanağı tərkibinə görə, süngərvari qatlarla növbələşən kalsitdən ibarətdir. Kalsitli qatlar üzvi konxiolin qatları ilə də növbələşir.

Nautilusların çanağı çox sayda kameralara bölünmüdüdür ki, heyvanın bədəni yalnız birində son kamerada yerləşir. Həmin kamerada gəmiciyin(nautilusun) gövdəsi elə əyilmişdir ki, mantiya boşluğu bütün orqanları ilə birlikdə başın üzərində yerləşir. Lakin bu əyilməni, qarınayaq molyuskalarda müşahidə olunan torsion burulma ilə eyniləşdirmək olmaz. Nautilusun bütün kameralarından nazik borucuq *sifunkulum* keçir. Bu borucuq gövdənin arxa ucunun çıxıntısıdır. Heyvan böyüdükcə, boşalan kamera dərhal maye ilə dolur. İonlu tərkibinə görə, bu maye, heyvanın qanına oxşardır, lakin tərkibində nat-

rium-xloridin miqdarı çox olur. Sifunkulun epitelisi mayenin ion tərkibini tənzimləyir.

Daxiliçanaqlıllarda çanaq süngərvəri lövhədir, onun tərkibində konxiolinin miqdarı çox olur. Daxiliçanaqlılar arasında elə növlər də vardır ki, onların çanağı xarici görünüşünə görə, nautilusa oxşayır, lakin bu, mənşəcə başqa çanaqdır və onun kameraları arasında arakəsmələr olmur.

Başıayaqlıların bədəni baş və gövdədən ibarətdir. Ayaq çıxıntıları və qifa modifikasiya etmişdir. Başda çıxıntılarla əhatə olunmuş ağız və iri gözlər yerləşir. çıxıntılar baş çıxıntıları və ayaqdan formalasdır. Bunlar tutma orqanlarıdır. Primitiv forma hesab olunan nautilusda çıxıntıların sayı 90-a qədərdir. Onlar hamar və qurdabənzərdir. Ali başıayaqlı molyuskalarda isə çıxıntılar uzundur, olduqca güclü əzələləri vardır. Hər çıxıntı iç tərəfdən iri sormaclarla təchiz olunmuşdur. Bu molyuskalarda çıxıntıların sayı 8-10 ədəd olur. Onayaqlılarda çıxıntıların ikisi fərqlənir – bunlara «tutucu qollar» deyirlər. Tutucu qollar uzundur və sormacları yalnız enlənmiş ucların üzərində olur.

Digər çıxıntılar qıсадır. Osminoqlarda bentik həyat tərzi ilə əlaqədar olaraq, səkkiz ədəd çıxıntılar eyni ölçüdədirlər, onlar həm şikarı tutmağa, həm də dibdə hərəkət etməyə xidmət edir. Qif başıayaqlıların hərəkət orqanıdır. Qif ayağın qalığıdır və «reaktivtipli» hərəkətə xidmət edir. Heyvan qifin ağızını müxtəlis istiqamətdə əyməklə, su axınıni istədiyi tərəfə yönəldir və bununla da reaktiv hərəkətini tənzimləyir. Bu cür hərəkət yalnız başıayaqlı molyuskalara xasdır. Bundan əlavə, bəzi növlərdə (məsələn, karakatisalarda) bədənin arxa ucunda hərəkəti idarə edən əlavə orqanlar, dərinin əzələvi yan çıxıntıları olan *üzgəclər* vardır. Bəzi osminoqlar hərəkət edərkən, reaktiv itələnmədən istifadə etsə də su çəkilmələri baş verdikdə litoral zonada qalır və bu zaman baş çıxıntıları vasitəsilə hərəkət edirlər. Digər dərinlik osminoqlarında baş çıxıntıları arasında çətirşəkilli nazik pərdələr *umbrellalar* vardır ki, meduzalar kimi, onların yiğilması nəticəsində hərəkət edirlər.

Başıayaqlıların *bədən örtüyü* bir qat epiteli və bir qat birləşdirici toxumadan təşkil olunmuşdur. Dəridə pigment

hüceyrələri - *xromatoforlar* vardır ki, molyuskalara tez bir zamanda rəng dəyişməyə imkan verir. Rəngdəyişmə prosesi sinir sistemi tərəfindən idarə olunur və piqment hüceyrələrinin formasının dəyişilməsi hesabına baş veir. Məsələn, *Sepia officinalis* qumlu substrat üzərində üzəndə açıq rəngdə olduğu halda, daşlı qrunt üzərində üzəndə tündləşir.

*Həzm sistemi.* Heyvani mənşəli qida ilə qidalanma ixtisaslaşması bu sistemin quruluşunda öz əksini tapmışdır. Başıayaqlıların qidasını balıqlar, xərcəngkimilər, ikitayqapaqlı molyuskalar təşkil edir. Maraqlıdır ki, bu molyuskalar iri ölçülərə malik olsalar da şikarın yalnız şirəsi ilə qidalanırlar. Buna səbəb, həzm sisteminin quruluş xüsusiyyətləridir. Başıayaqlı molyuskalarda şikarı xirdalamaq üçün xüsus buynuz qatından formalaşan *çənələr* vardır. Uvlaqda qida radula vasitəsilə üydülür və qida borusuna keçir. Qida borusu çox nazikdir və qiğırdaq kapsula daxilində yerləşir.

Uvlaqda xirdalanmış qida tüpürcək ilə isladıldıqdan sonra həzmin bir hissəsi gedir. Belə ki, qida borusuna bir və ya iki cüt tüpürcək vəzilərinin axarları açılır. Tüpürcəyin tərkibində zülalları və polisaxaridləri parçalayan fermentlər olur. Tüpürcək vəzilərinin ikinci cütü isə zəhər ifraz edir. Maye qida nazik uvlaq ilə entodermal mədəyə keçir. Mədəyə cüt qaraciyərin axarları açılır. Bu sekretin də tərkibində müxtəlif həzm fermentləri olur. Qaraciyərin üzərində *mədəaltı vəzi* adlanan kiçikölçülü, çox sayıda çıxıntılı vəzilər yerləşir. Mədəaltı vəzinin fermentləri polisaxaridləri parçalayır. Başıayaqlıların mədəsinin xüsusi kor çıxıntısı olur, onun əsas funksiyası mədənin həcmini genişləndirməkdən ibarətdir. Mədədən nazik orta bağırsaq ayrılır. Orta bağırsaq, anal dəliklə mantiya boşluğununa açılan arxa bağırsağa keçir. Başıayaqlı molyuskaların çoxunda arxa bağırsağa açılan mürəkkəb vəzisi olur ki, onun ifraz etdiyi maye düşmənlərdən qorunma baxımından, əhəmiyyəti böyükdür.

*Sinir sistemi.* Başıayaqlı molyuskaların sinir sistemini fərqləndirən cəhət, sinir düyünlərinin (qanqlılərin) böyük olmasıdır. Xüsusən gözləri tənzim edən qanqlılər olduqca böyükdür. Digər molyuskalardan fərqli olaraq, başıayaqlılarda

qanqlılər udlaq ətrafında toplanaraq, *beyini* (sinir kütləsini) formalasdırırlar. Bu, xüsusi qığırdaq kapsula *daxili skeleton* içərisində yerləşir. Beyinin tərkibinə başı innervə edən bir cüt serebral və bir cüt visseral qanqlılər daxildir. Visseral qanqlidən daxili orqanlara sinir lifləri ayrıılır.

Serebral qanqlılərin yanlarında əlavə olaraq, iriölçülü optik qanqlılər yerləşir ki, bunlar gözləri tənzimləyirlər. Visseral qanqlidən mantiyani innervə edən ulduzvari qanqlilərə uzun sinirlər gedir. Başıayaqlı molyuskalarda bu sinirlər, mantiyanın reaktiv hərəkətin reallaşmasında işini tənzimləyirlər. Beyinin tərkibinə həmçinin pedal qanqlılər daxildir. Bu qanqlılər iki yerə ayrılır: bir cüt çıxıntıların qanqlıləri (*braxial düyünlər*) və qıfin (*infundibulyar*) qanqlisine.

Nautilusların primitiv sinir sistemi, yansinirlilər və monoplakoforlarda olduğu kimidir, yəni *pilləkən tiplidir*. Başıayaqlılara da sinir liflərinin üzərində sinir hüceyrələrinin olmasına xasdır, bu isə bu molyuskaların qədim mənşəyə malik olduğunu, yəni primitiv çanaqlı molyuskaldan inkişaf etdiyini sübut edir.

*Hiss organları* yaxşı inkişaf etmişdir. Başıayaqlı molyuskaların gözünün quruluşu xordalılarınınkinə olduqca oxşardır. Primitiv başıayaqlılar nautiluslarda gözlər dərin çuxurcuq şəklindədir. Ali başıayaqlılarda isə qovuqşəkilli mürəkkəb gözlər vardır. Karakatisanın (*Sepia officinalis*) gözünün quruluşundan görünür ki, göz almasının üzəri *buynuz təbəqə* ilə örtülüdür. Buynuz qışada gözün ön kamerasına açılan dəlik vardır. Gözün ön boşluğu ilə xarici mühit arasındaki əlaqə, başıayaqlıların gözlərini dərinlikdə suyun təzyiqindən qoruyur.

Qüzeqli qışa dəlik *göz bəbəyini* əmələ gətirir. İşıq şüaları bu bəbəkdən *büllürün* üzərinə düşür. Büllur, göz qovuğunun üst qatı *epiteli cismi* tərəfindən formalasdır. Başıayaqlılarda gözün akkomodasiyası, məməlilərdə müşahidə edilən analoji prosesdən fərqlənir, büllurun əyriliyinin dəyişilməsi yolu ilə deyil, onun tor qışaya yaxınlaşdırılıb-uzaqlaşdırılması yolu ilə reallaşır. Bu proses, büllura birləşən kirpik əzələləri tərəfindən həyata keçirilir. Göz almasının boşluğu, işığındırma funksiyasını yerinə yetirən *süşəyəbənzər cisim* ilə doludur. Gözün

dibi görmə (*retinal*) və pigment hüceyrələri ilə döşənmişdir. Bu hissə, gözün *tor qışası* adlanır. *Tor qışası*dan qısa görmə siniri ayrılır. Görmə siniri optik qanqli ilə birləşir. Gözlər optikiqanqlılrlə birlikdə qıçırdaq kapsulanın içərisində yerləşirlər.

Suyun dərin qatlarında yaşayan molyuskalarda *ışığlanma orqanı* vardır ki, onun quruluşu da gözlərə oxşardır.

Baş kapsulasında müvazinət orqanı olan *statosistlər* yerləşir. Qoxu orqanı, göz altında *qoxu çüxürləri* və ya yumşaqbədənlilərə xas olan *osfradilərlə* (nautilusda) təmsil olunmuşdur. dad orqanı çıxıntılarının uclarının daxili səthində yerləşir. Başıayaqlı molyuskaların dərisində çox sayıda lamisə və işığahəssas hüceyrələr səpələnmişdir. Şikarı axtararkən, başıayaqlılar görmə, qoxu və dad hissiyyatına əsaslanırlar.

*Tənəffüs orqanları*. Xariciçanaqlılarda, yəni primitiv quruluşa malik olan nautiluslarda tənəffüs orqanları iki cüt qəlsəmələrdir. Daxiliçanaqlılarda ali başıayaqlılarda, *ktenidilər* ikidir. Ktenidilər mantiya boşluğununda gövdənin yanlarında yerləşirlər. Su mantiya boşluğununa daxil olduqda qəlsəmələrin kapilyarlarında qaz mübadiləsi həyata keçir. Adətən reaktiv hərəkət suyun mantiya boşluğununa axınıını intensivləşdiriyi üçün tənəffüsün intensivliyi də yüksəlir.

*Qan-damar sistemi* başıayaqlılarda, demək olar ki, qapalıdır. Başıayaqlıları digər yumşaqbədənlilərdən fərqləndirən xüsusiyyət, orqanlar arasında parenximanın nisbətən az olmasıdır. Başıayaqlı molyuskalara olduqca iti hərəkət xasdır, bu isə selom, qan damarlarının yaxşı inkişafına, lakin parenximanın zəif ifadə olunmasına gətirib çıxarmışdır. Başıayaqlıların ürəyi yaxşı inkişaf etmişdir və qan damarlarda sürətlə hərəkət edə bilir.

Ürək mədəcik və iki (nautiluslarda dörd ədəd) qulaqcıqdan ibarətdir. Bundan əlavə, başıayaqlılara damarların döyünen sahələrinin olması xasdır. Ürək geniş perikardial boşluq ilə əhatə olunmuşdur ki, bu selomun bir çox funksiyalarını yerinə yetirir. Ürəyin mədəciyindən iki aorta şaxəsi ayrıılır: önə doğru baş aortası və arxaya visseral aorta. Baş aortası çıxıntıları və başı qanla təmin edən arteriyalara şaxələnir. Visseral

aortadan ayrılan şaxələr isə daxili orqanları qanla, yəni üzvi birləşmələr və oksigenlə təmin edirlər.

Qan başdan və daxili orqanlardan mübadilə prosesindən sonra toplanır və gövdənin aşağı hissəsində yerləşən boş venaya keçir. Aşağı boş vena iki (nautiluslarda isə dörd) gətirici qəlsəmə damarlarına ayrılır. Bu damarlar isə döyünmə qabiliyyətinə malik olan genişlənmələri - «qəlsəmə ürəklərini» əmələ gətirirlər. Bu genişlənmələrin əsas funksiyası, qəlsəmələrdə qan dövranının işini yaxşılaşdırmaqdan ibarətdir. Gətirici qəlsəmə damarları böyrəklərə sıx söykənir və onun toxumalarının daxilinə keçən şaxəcikləri əmələ gətirir. Bu yol ilə venoz qan tərkibində olan mübadilə məhsullarından azad olur. Qəlsəmə kapilyarlarında qaz mübadiləsindən sonra oksigenlə zənginləşmiş qan, çıxarıcı qəlsəmə damarları ilə qulaqcıqlara çatdırılır. Qanın bir hissəsi vena və arteriya kapilyarlarından kiçik ləkələrə axıdılır, ona görə də başıayaqlıların qan-damar sistemini natamam qapalı kimi qiymətləndirirlər.

Başıayaqlıların qanının tərkibində tənəffüs pigmenti – hemosianın olur. Hemosianının təpkibinə mis elementi daxil olduğu üçün oksidləşmə zamanı qanın rəngi maviləşir.

*Ifrazat sistemi* iki (*Dibranchia* yarımsinfi) və ya dörd (*Tetrabranchia* yarımsinfi) böyrəklərlə təmsil olunmuşdur. Böyrəklərin daxili ucu perikardiuma (ürəkətrafi kisəyə), xarici ucu isə mantiya boşluğununa açılır. Böyrəklərə ifrazat məhsulları qəlsəmə venaları və geniş perikardial boşluqdan daxil olur. Başıayaqlılarda əlavə olaraq, ifrazat funksiyasını perikardial vəzilər yerinə yetirir. Perikardial vəzilər ürəkətrafi kisənin divarından formalıdır.

*Cinsi sistem.* Başıayaqlı molyuskalar ayricinslidirlər. Bəzi növlərdə cinsi dimorfizm olduqca aydın şəkildə biruze verir. Cinsi vəzilər və onların axarları təkdir. O, gövdənin arxa hissəsində selomun cinsi sahəsində yerləşir. Çıxarıcı kanallar mantiya boşluğununa açılır. Yalnız primitiv nautiluslarda tek qonadadan ayrılan cüt axarlar qorunub saxlanılmışdır. Erkek fərdlərdə toxum borusu spermatofor kisəsinə keçir və burada toxumlar xüsusi bağlamalarda spermatoforlarda yerləşirlər. Co-

xalma zamanı erkək fərd spermatoforları cinsi çıxıntı hektokotil vasitəsilə dişinin mantiya boşluğununa ötürür.

Mantiya boşlığında spermatoforlardan çıxmış spermilər yumurta hüceyrələrini mayalayırlar. Başıayaqlı molyuskaların dişi fəndlərində xüsusi *nidamental vəzilər* vardır. Yumurta borusuna açılan bu vəzilər, yumurtalar ətrafında qat ifraz edirlər. Başıayaqlıların mayalanması xarici-daxilidir və mantiya boşlığında baş verir.

Adətən başıayaqlı molyuskalar mayalanmış yumurtaları suyun dibinə qoyurlar. Bəzi növlərə nəslin qayğısına qalmaq kimi, davranış xüsusiyyəti xasdır. Məsələn, arqonavtlar yumurtalarını yetişdirmə kamerasında bəsləyirlər, osminoqlar yumurta toplusunu daşların altında və ya sualtı mağaralarda yerləşdirir, sonradan onu qoruyurlar.

*İnkişaf* birbaşadır, metamorfozsuzdur. Yumurtadan körpə başıayaqlı molyuskalar çıxır.

Müasir başıayaqlıları iki yarımsinfə aid edirlər: *Dördqəlsəməlilər* (*Tetrabranchia*) və *İkiqəlsəməlilər* (*Dibranchia*). Dördqəlsəməlilər - dörd qəlsəmə, dörd ürək qulaqcığı, dörd böyrəklər və çox sayıda çıxıntıları olan primitiv növləri əhatə edir: *Nautiloidlər* (*Nautiloidea*) və *Ammonitlər* (*Ammonoidea*) dəstəüstüyüne ayrılır. İkincilərin nəсли kəsilmişdir. İkiqəlsəməlilər iki qəlsəmə, iki ürək qulaqcığı, iki böyrək, boruşəkilli qifa və reduksiyaya uğramış daxili çanağa malik olan ali başıayaqlı molyuskalarıdır: *Onayaqlılar* (*Decapoda*) və *Səkkizayaqlılar* (*Octopoda*) dəstələrinə ayrılır.

### **Çıxıntılılar tipi (*Tentaculata*)**

Çıxıntılılar, ikincibədən boşluğunna malik olan heyvanlar olsalar da hazırkı dövrdə heyvanlar aləminin təsnifatında dəqiq yeri müəyyənləşməmiş onurgasızlardır. İlkin selomik əcdaddan sərbəst inkişaf edən və ilkağızlılarla ikinciağızlılar arasında aralıq mövqe tutan çıxıntılıların sinifləri arasında da bəzi əlamətlərə görə, fərqli cəhətlər mövcuddur. Təsadüfi deyil ki, bəzi müəlliflər çıyinayaqlılar (*Brachopoda*) sinfini, briozoy-

lar (*Bryozoa*) və foronidlərdən (*Phoronidea*) təcrid olunmuş sərbəst qrup kimi təqdim edirlər. Çıxıntılların bədəninin üç buğumdan formalasdığını nəzərə alaraq (*Trimera* qrupu - selomik heyvanların əsasında duran orqanizmlər hesab olunurlar), bu tipi ilk bədən boşluqlu qrudlarla annelidlər arasında durduğunu qəbul edənlər də vardır.

Hazırda çıxıntılların 5000 növü məlumdur. Çıxıntıllar əsasən oturaq həyat tərzi keçirən dəniz heyvanlarıdır. Onlarda xarici skelet rolunu borucuq və ya çanaq oynayır. Nümayəndələrinin çoxu koloniyalar əmələ gətirirlər. Ona görə də çıxıntıllar, çox vaxt böyük saxələr əmələ gətirən skeletə malik olurlar.

Çıxıntılların bədəni üç şöbədən ibarətdir: *ağzönü pər*, *çıxitılı ağız bugumu və gövdə bugumu* (proto-, mezo- və metasoma) Ağızönü pər *epistom* adlanır. Bədən divarı birqat epiteli və əzələlərdən həlqəvi, boylama əzələ liflərindən ibarətdir. Epiteli qatı üzvi birləşmədən təşkil olunmuş xarici skeleti ifraz edir. Cox vaxt xarici skelet kalsium karbonatla hopturulmuş olur, yəni olduqca bərkdir.

Bədənin seqmentasiyasına, yəni bugumlu tərkibinə müvafiq olaraq, bədən boşluğu da *proto-*, *mezo-* və *metaselə* bölünür. Bədən boşluğu - selomun da seqmentasiyaya uyğun şəkildə bölünməsini, yəni üçbügumluluğu, ikinci bədən boşluğunun ilkin variantı kimi qəbul edilir.

Çıxıntılları səciyyələndirən digər xüsusiyyət ifrazat funksiyasını yerinə yetirən bir və ya iki cüt selomoduktlarının olmasıdır. Bəzən ifrasat orqanları reduksiyaya uğraya bilir. Selom teloblastik, bəzən isə enterosel yolla formalasılır.

Qan-damar sistemi vardır, lakin bəzən ikinci dəfə reduksiyaya uğrayır.

Çıxıntılların çoxu hermafroditdir. Cinsi vəzilər gövdə selomunda formalasılır. İnkişaf metamorfozla gedir. Yumurta hüceyrəsi tam, lakin qeyri spiral tipdə bölünür. Sürfə troxoofrabənzərdir.

Çıxıntıllar tipinə əsasən üç sinif aid edilir: Briozyolar (*Bryozoa*), Ciynayaqlılar (*Brachiopoda*) və Foronidlər (*Phoronidea*).

## Dərisitikanlılar tipi (*Echinodermata*)

Dərisitikanlılar azhərəkətli və ya tamamilə hərəkətsiz, ikinciağızlılara aid olan dəniz heyvanlarıdır. Morfoekoloji rəngarəngliyə baxmayaraq, dərisitikanlıları birləşdirən ümumi quruluş planının mövcud olmasıdır ki, bunlar aşağıdakılardır.

1) Dərisitikanlılara ilkin ikiyansimmetriyanın radial simmetriya ilə uyğunluq təşkil etməsi xasdır: onların bədənindən yalnız bir simmetriya müstəvisini keçirmək mümkündür və o, ağız, anus madrepor lövhədən keçəcəkdir. Bununla belə, orqanlar sisteminin çoxu radial simmetriyaya malikdir. Dərisitikanlıların ontogenezində ikiyansimmetriyanın radial simmetriyaya keçidi, tipin təkamülünün istiqamətini eks etdirir.

2) Dərisitikanlıların daxili əhəngli skeleti, dərinin birləşdirici toxumasında yerləşir. Skelet mühafizə rolunu oynayır, daxili orqanlar və əzələlərin birləşdiyi dayaq funksiyasını yerinə yetirir. Skelet törəmələri hərəkət və mühafizədə də iştirak edir: bir qrup iynələr pedisellarilər bədəni düşmənlərdən qoruyur, bədənin üzərini yapışmış hissəciklərdən təmizləyir.

3) Daxili orqanlar mürəkkəb quruluşlu selomda yerləşir. Dərisitikanlılarda selom, müxtəlif funksiyaları yerinə yetirən orqanlar sistemində çevrilmişdir. Selomun törəmələrinə əsl selom, yəni bədənin daxili boşluğu, ambulakral və psevdohemal sistemlər, cinsi sinus və cinsi vəzilərin boşluğu aiddir. Daxili orqanların yerləşdiyi selom, daxili mühitin homeostazı, yumşaq toxumalar üçün dayaq və uzvi birləşmələri nəqletmə funksiyalarını yerinə yetirir. Ambulakral sistem hərəkət funksiyani yerinə yetirir, lakin tənəffüs və ağıza qidanın ötürülməsini də təmin edir. Psevdohemal sistem selomun dar çərçivədə ixtisaslaşmış bir hissəsidir, əsasən sinir sistemini mühafizə edir və sinir hüceyrələrinə qidalı birləşmələrlərin nəqlini həyata keçirir. Cinsi sinus və ondan formalasaan cinsi vəzilər cinsi funksiyani yerinə yetirir.

4) Qan-damar sistemi lakunar tipdədir, dərisitikanlıların çoxunda zəif inkişaf etmişdir.

5) Tənəffüs əsasən dəri örtüyün vasitəsilə həyata keçirilir. Bundan əlavə, tənəffüs funksiyasını dəri qəlsəmələri, ambulak-

ral ayaqlar, çıxıntılar yerinə yetirir. Holoturilərin («dəniz xiyarları») çoxunda arxa bağırsağın törəməsi olan «su ağciyərləri» vardır.

6) Dərisitikanlıların ixtisaslaşmış ifrazat orqanları yoxdur. Selomda olan mübadilə məhsulları xüsusi amebositlər tərəfindən toplanıb, dəridə olan məsamələr və ya ambulakral ayaqlardan xaric edilir.

7) Sinir sistemi olduqca primitivdir üç səviyyədə yerləşən sinir halqası və ondan şüalara ayrılan radial sinirlərdən ibarətdir. Hiss orqanları vardır, morfoloji cəhətdən primitiv olsa da çoxşəkillidir.

8) Dərisitikanlıların çoxu ayricinslidirlər. Cinsi dimorfizm zəif ifadə olunmuşdur. Mayalanma xaricidir.

9) İnkışaf metamorfozladır. Bütün dərisitikanlıların birinci sürfə mərhələsində *diplevrula* adlanan ikiyansimmetriyalı sürfə mövcuddur. Lakin dərisitikanlılar arasında diribaladəğən növlər də vardır. Onlarda sərbəst üzən sürfələr olmur və embrionun inkışafı dişlərin xüsusi yetişdirmə (bəsləmə) kameralarında baş verir.

**Dərisitikanlıların ümumi morofunksional xarakteristikası.** Dərisitikanlıların uzunluğu əsasən santimetrlərə, nadir hallarda metrlik (bəzi holoturilərdə 2m) ölçülərə müvafiqdir. Formaları da müxtəlifdir: şarşəkilli, diskvari, qurdabənzər, kasacıqvari, şaxəli şualı ola bilir. Simmetriya əlamətlərinin uyğunluğu, müxtəlif nümayəndələrdə müxtəlif cür biruzə verir. Belə ki, dəniz zanbaqları, ulduzlar ofiurlar və şarşəkilli müntəzəm dəniz kirpilərində radial simmetriya ikiyansimmetriya üzərində üstünlük təşkil edir. Holoturilər, ürəkşəkilli və yasti (qeyri-müntəzəm) dəniz kirpilərində, əksinə, ikiyansimmetriya üstünlük təşkil edir.

Dəniz ulduzları, ofiurlar və müntəzəm dəniz kirpilərində bədənin əsas oxu, ağız və anusdan keçir. Onlarda ağız substrata tərəf yönəlmüşdür. Holoturilərdə bədən oxu substrata horizontal vəziyyətdədir, yəni bu dərisitikanlılarda bədənin ön ucunda ağız və arxada isə anus yerləşir. Dəniz zanbaqlarında bədən oxu ilgək əmələ gətirir ki, bu zaman ağız və anus bədənin üst tərəfində yerləşirlər.

*Bədənin örtük qatı və skelet.* Dərisitikanlıların bədən divarı kirpikli epiteli ilə örtülüdür. Epitelinin altında tərkibində skelet elementləri olan birləşdirici toxuma, əzələlər və selomik epiteli (seloteli) yerləşir. Kirpikli epiteli qatında müxtəlif piqmentli, vəzili və hissi hüceyrələr yerləşir. Kirpiklərin hərəkəti dəri üzərində su axınıni və ağıza qidanın yönəldilməsini təmin edir. Vəzili hücerələr, mühafizə xüsusiyyətlərinə malik olan se-liyi (bəzən zəhərli) ifraz edir. Məsələn, dəniz kirpilərində bədən üzərinə çıxan skelet iynələrinin əsasında bu vəzilər olur. Dəridə olan piqment hüceyrələri, bədənin rəngini müəyyənləşdirirlər, çünki dərisitikanlılara məskunlaşdıqları ərazinin fonuna müvafiq olaraq, kriptik rənglənmə xasdır. Dəri üzərində çox sayıda lamisə, qoxu sensillaları səpənlənmişdir, hətta bəzi dərisitikanlıların gözcükləri də vardır. Bu onurğasızlarda dəri törəmələri də müxtəlif cür olur, yəni bunlarda dəri qəlsəmələri, ağızətrafi çıxıntılar, diribaladoğan növlərdə yetişdirmə kameraları bu baxımdandır.

Dərisitikanlıların *skeleti* mezodermal mənşəlidir. Skelet kalsium karbonatlı tərkibə malikdir. Skeletin ayrı-ayrı elementləri, ilkin mərhələdə biokristallaşma yolu ilə hüceyrə-daxilində formalasılır. Hər hüceyrədə, yəni skleroblastda üçşüali iynə əmələ gəlir. Sonradan bu iynələr hüceyrəarası məsamələrə düşürlər və böyüyürlər. Ayrı-ayrı skelet iynələri yapışaraq, ya müxtəlif formalı bütöv skelet lövhələrini, ya da şəbəkəni əmələ gətirirlər. Dəniz ulduzlarının çoxunda skelet, bədənin oral tə-rəfində, yəni aşağıda daha yaxşı inkişaf etmişdir: hər şüada iki sıra *ambulakral lövhələr* yerləşir. Ambulakral lövhədə ayaqcılارın çıxması üçün xüsusi dəliklər vardır. Bunların yanlarında isə bir sıra adambulakral (*marginal*) və iki sıra kənar lövhələr yerləşir. Dəniz ulduzlarının aboral tərəfində, üstdə yalnız ayrı-ayrı skelet elementləri vardır ki, bunlar şəbəkəni əmələ gəti-rirlər.

Dəniz kirpilərinin skeleti olduqca yaxşı inkişaf etmişdir. Skelet zireh əmələ gətirir: cüt sıralarla radial düzülmüş ambu-lakral və interambulakral lövhələrdən formalasılır. Bütöv zireh, qısaşüali və şarşəkilli ulduzlar, dəniz zanbaqlarına da xasdır.

Ofiurlarda ambulakral lövhələr şüaların(qolların) içərisinə çökmüşlər və onlardan, bir növ, «oynaqların fəqərələri» əmələ gəlmışdır ki, əzələlər bunlara birləşirlər. Ofiurlarda hərəkət orqanları şüalar olduğu üçün, bu quruluş xüsusiyyəti lokomosiyani asanlaşdırır. Dəniz zanbaqlarında da skelet analogi quruluşdadır.

Holoturilərdə skelet zəif inkişaf etmişdir, əsasən, kiçik skelet elementləri ilə təmsil olunmuşdur.

Skelet törəmələrinə kiçik məsaməli *madrepor lövhə* aiddir. Madrepor lövhə ambulakral sistemin daşlı kanalına açılır. Madrepor lövhə interradiusların birində yerləşir. Dəniz ulduzları və kirpilərdə bədənin aboral tərəfində, ofiurlarda isə oral tərəfində yerləşir. Bəzi növlərdə məsələn, bəzi dəniz zanbaqlarında beş madrepor lövhə ola bilir.

Dərisitikanlıların skeletinin inkişaf səviyyəsi əzələlərin də inkişafını müəyyənləşdirir. Belə ki, skeleti yaxşı inkişaf etmiş dəniz kirpilərində əzələlər zəifdir, holoturilərdə isə əksinə, skelet ayrı-ayrı kiçik elementlər şəklində olduğu üçün dəri-əzələ kisəsi yaxşı inkişaf etmişdir.

Skeletin özünəməxsus və unikal törəmələrindən biri də *pedisellari*ldərdir.

Dərisitikanlılara dörd tipdə qidalanma xasdır: *zoofaqiya*, *fitofaqiya*, *detritofaqiya*, *sestonofaqiya*. Zoofaqlar əsasən yırtıcı dərisitikanlılardır ki, müxtəlif molyuskalar, azhərəkətli onurğasızlarla qidalanırlar. Ən tipik nümayəndə dəniz ulduzlarıdır. Fitofaqlara dəniz kirpiləri aiddir ki, onlarda qayalıqlar üzərində olan yosunları qaşıyıb yemək üçün mürəkkəb çənə aparıcı mövcuddur. Detritofaqlar suyun dibində, yəni qrunt üzərində və ya daxilində olan kiçik orqanizmlər, üzvi hissəciklərlə qidalanan formalardır. Bunların tipik nümayəndələri holoturilər və ofiurlardır. Sestonofaqlar (seston, yəni «cəsəd yağışı») suda olan kiçik orqanizmlər və plankton ilə qidalanan dərisitikanlılardır. Bunlar dəniz zanbaqları, qolları (şüaları) şaxələnən formalar ofiurlar və holoturilərdən bəziləridir. Dərisitikanlılar arasında elə növlər də vardır ki, onlarda qarışq tipli qidalanma müşahidə olunur.

*Həzm sistemi* üç şöbədən ibarətdir: ön, orta və arxa. Yalnız ofiurların arxa bağırsağı olmur. Yırtıcı növlərdə bağırsaq qisadır, digər formalarda isə uzun olur. Yırtıcı dəniz ulduzlarında bağırsaq qısa qida borusu, büküslü və həcmli mədə və qısa arxa bağırsaqla təmsil olunmuşdur. Mədəyə bir neçə cüt qaraciyər çıxıntıları açılır. Arxa bağırsaq isə iki *rektal vəzilərlə* əlaqədardır. Adətən dəniz ulduzları, mədəsini xaricə çıxararaq, şikarı bütöv udma qabiliyyətinə malikdirlər. Sonradan mədə divarının ifraz etdiyi həzm şirələrinin təsiri altında qida kiçik hissələrə parçalanır və qaraciyər çıxıntılarına ötürülür. Burada hüceyrədaxili həzm həyata keçir. Şikarın həzm olunmamış skelet qalıqları yenidən ağız vasitəsilə xaric edilir.

Fitofaqlardan dəniz kirpilərində, əsasən də müntəzəm formalarda, heyvanlar aləmində görünməyən unikal uyğunlaşma çeynəyici aparat vardır. Bu aparat ilk dəfə olaraq, yunan alimi və mütəfəkkiri Aristotel tərəfindən tədqiq olunduğu üçün «aristotel fonarı» adlanır. Radial simmetriyaya malik olan bu çeynəyici çənə aparatı olduqca mürəkkəb quruluşludur: 25 kıraklı lövhələrdən təşkil olmuş və çin fonarına oxşardır.

Çənə aparatına daxil olan beş ədəd, kənarı dişcikli lövhə ağız dəliyindən xaricə çıxır. Bu dişciklər sürtüldükcə, bazal uclardan yenidən bərpa olunurlar. Aristotel fonarı, xüsusi əzələlər vasitəsilə skeletin divarına birləşir. Bu əzələlərin yiğilması nəticəsində fonarın özü və dişciklər hərəkətə gətirilir. Adətən dəniz kirpiləri müxtəlif yosunlar, hidroidlər, briozollarla qidalanırlar. Fonardan bağırsaq keçir. Ağız qida borusuna, o isə uzun orta bağırsağa keçir. Orta bağırsaq iki tam ilgək əmələ gətirir: birincisi, saat əqrəbi istiqamətdə, ikinci isə əksinə yönəlmüş olur.

Detritofaqları fərqləndirən əlamət onlarda dəniz dibindən qida hissəciklərini toplayan xüsusi aparatın olmasıdır. Belə ki, holoturilərdə ağız ətrafında uzanan çıxıntılar vardır. Bu çıxıntılarla yapışan üzvi hissəciklər ağıza ötürülür. Qeyri-müntəzəm kirpilərdə bədənin alt hissəsində şaxələnən kirpikli epitelı şırımları vardır ki, kiçik üzvi hissəciklər ağıza nəql olunur.

Dərisitikanlıların *ambulakral sistemi* quruluş baxımından unikal olub, əsasən də hərəkət funksiyasını yerinə yetirir. Selomun törəmələrindən biri olan bu sistem, ağızətrafi halqadan və ondan ayrılan radial kanallardan təşkil olmuşdur. Hər radial kanaldan yan kanalçıqlar ayrılır. Yan kanalçığın hər biri ampulalı ayaq ilə bitir. Ayağın ampulası bədən boşluğununda yerləşir. Ambulakral ayağın özü isə kırəcli skeletin ambulakral lövhəsində olan dəlikdən xaricə çıxır. Ayaqlar iki sıra olmaqla, radial ambulakral şırımlarda yerləşirlər. Dərisitikanlıların çoxunda dəniz ulduzları, kirpiləri, ofiuralarda ambulakral sistemin həlqəvi kanalından interradiusların birinə (radial kanalların arasında) tək daşlı kanal ayrılır. Bu kanal, xaricə açılan kiçikməsaməli madrepor lövhə ilə birləşir.

Ambulakral sistemin xarici mühitlə əlaqəsi madrepor lövhə vasitəsilə baş verir ki, bu yol ilə bədən boşluğunun təzyiqi tənzimlənir. Bəzi dəniz zanbaqları, holoturilərin madrepor lövhəsi olmur. Onların ambulakral sisteminin xarici mühitlə əlaqəsi, bilavasitə skelet və dəri örtüyündə olan məsamələr vasitəsilə həyata keçir.

Dərisitikanlıların bir qismində ambulakral sistemin həlqəvi kanalının interradiusunda xüsusi rezervuarlar *poliev qovuqları* yerləşir.

Dərisitikanlıarda *psevdohemal və ya perihemal sistem* selomun törəmələrindəndir. Bu sistemin sinusları boylama arakəsmələrə malikdir. Həmin arakəsmələr, qan-damar sistemin ləkunları yerləşən mezenterilərdir. Dərisitikanlıların *qan-damar sistemi* zəif inkişaf etmişdir. Ona görə də onun maddələri nəqletmə funksiyasını selom və psevdohemal sistem yerinə yetirir.

Psevdohemal sistem ağızətrafi həlqəvi kanaldan və ondan ayrılan radial kanallardan ibarətdir. Aboral qutbdə də psevdohemal sistemin həlqəvi və radial kanalları vardır. Psevdohemal sistemin oral və aboral halqaları bir-birilə *ox orqan* adlanan struktur elementi ilə birləşir. *Ox orqan* ambulakral sistemdə olan daşlı kanalın yanında yerləşir. *Ox orqan* psevdohemal sistemin iki sinusundan təşkil olunmuşdur ki, bunların arasında qan-damar sistemin çoxsaylı ləkunlarını daşıyan və-

zili törəmə mövcuddur. Ox orqan, ifrazat funksiyasını yerinə yetirən *ameboid hüceyrələri* yaradır.

Psevdohemal sistemin əsas funksiyası sinir sistemini ambulakral sistemin təzyiqindən mühafizə etmək və sinusları vasitəsilə sinir hüceyrələrinə qidalı birləşmələri nəql etməkdir.

*Qan-damar sistemi* lakunar tipdədir. Bu ləkunlar, ilk bədən boşluğunun qalığıdır. Onlar psevdohemal sistemin mezenterilərində yerləşirlər. Ona görə də quruluş xüsusiyyətlərində eynilik müşahidə edilir, qan-damar sistemi bədənin oral və aboral tərəflərində həlqəvi, radial ləkunlardan təşkil olunmuşdur. Qan-damar sisteminin də oral və aboral tərəfləri bir-birilə ox orqan vasitəsilə birləşirlər. Qan-damar sisteminin şaxələri cinsi vəzilər və digər orqanlara ayrılır. Bu sistem ən yüksək inkişaf səviyyəsinə holoturilərdə çatmışdır. Qan-damar sisteminin də əsas funksiyası üzvi birləşmələri nəql etməkdir.

*Tənəffüs orqanları*. Dərisitikanlılarda tənəffüs əsasən dəri vasitəsilə həyata keçir. Dəniz ulduzları və kirpilərdə bədənin aboral tərəfində dəri qəlsəmələri vardır ki, bunlar bədən divarının xaricə qabarması nəticəsində formalaşır. Tənəffüs orqanları əmziklər və şaxələr formasında olur. Tənəffüs funksiyasını, nazikdivarlı ambulakral ayaqlar da yerinə yetirir. Holoturilərdə tənəffüs, ağıztrafi çıxıntılar vasitəsilə həyata keçir.

Holoturilərin bəzi növləri dənizin dib çöküntülərinə girərək yaşayırlar və onlarda tənəffüsü, arxa bağırsağın cüt çıxıntıları – «su aqciyərləri» yerinə yetirir.

*Ifrazat sistemi* – dərisitikanlılarda yoxdur. Bu funksiyani selomik boşluqlarda olan *amebositlər* yerinə yetirir. Belə ki, bu hüceyrələr, selomda olan mübadilə məhsullarını toplayıb, örtük qatında və ya dəri qəlsəmələrində olan məsamələrdən xaric olunurlar. Ameboid hüceyrələr, yenidən ox orqan və xüsusi *tideman vəzilərində* formalaşırlar. *Tideman vəziləri* poliev quvuqlarının yanında yerləşir. Cox vaxt mübadilə məhsulları – metabolitlər ambulakral və psevdohemal sistemlərə keçirlər.

*Ox kompleks orqanları* bir neçə törəmələrin birləyi formasındadır. Bu orqanlar, dəniz ulduzları, dəniz kirpiləri və ofiurlarda madrepor lövhədən bədənin oral tərəfinə doğru şaquli istiqamətdə yerləşmişlər. Ox kompleksi orqanlarının tərkibinə

madrepor lövhəli daşlı kanal, psevdohemal sistemin iki sinusu, qan-damar lakanları ilə birgə ox orqanı və cinsi stolon aiddir. Adətən ox kompleksi orqanları tək olur və bununla da quru-luştakı radial simmetriya pozulur. Yalnız bəzi dəniz zanbaqlarında beş ox kompleksi olur.

*Sinir sistemi* radial quruluşa malikdir. Dərisitikanlılarda sinir sistemi primitiv formadadır, yəni əsasən sinir lifləri ilə təmsil olunmuşdur. Bu sinirlərin tərkibinə aksonlar və sinir hüceyrələri daxildir. Sinir sistemi üç səviyyəlidir. Əzələlərin yığılması və boşalması iki sinir pleksusu tərəfindən idarə olunur ki, bunlar bədənin və selomun müxtəlif qatlarında yerləşir. Sinir sisteminin mərkəzi hissəsi, qida borusunu əhatə edən sinir halqasıdır. Sistemin hər səviyyəsində sinir halqasından radial istiqamətlərə sinir sütunları ayrılır.

Dəniz ulduzlarında sinir sistemi daha yaxşı inkişaf etmişdir. Bu sistem, xarici epiteli altında yerləşən ağızətrafi halqa və ondan ayrılan sinir sütunlarından təşkil olunmuşdur. Radial sinirlərin sayı, adətən şüaların sayına müvafiq olur. Sinir sisteminin bu səviyyəsi *ektonevral sinir sistemi* adlanır. Ektonevral sistemdən bir qədər dərində *hiponevral sistem* yerləşir. Bədənin aboral tərəfində isə eyni quruluş elementlərinə malik olan *perinevral (aboral) sistem* mövcuddur.

Ektonevral sistem şüalar (qollar), ambulakral ayaqlar, hiponevral daxili orqanlar, perinevral isə hiss organlarının işini tənzimləyir. Sinir sistemin üç səviyyəsi, yəni şöbələri bir-birilə funksional baxımdan, əlaqəlidirlər və orqanızmin tamlığını təmin edirlər.

*Hiss orqanları* çoxşəkillidir, lakin primitiv quruluşdırlar. Belə ki, dərisitikanlılarda örtük qatının üzərində diffuz şəkildə yerləşmiş, müxtəlif funksiyaları əsasən də lamisə və kimyəvi hissi həyata keçirən hüceyrələr vardır. Dərisitikanlıların çoxunda işigahəssas hüceyrələr olsa da bəzilərində ixtisaslaşmış görmə orqanı - gözcüklər vardır. Məsələn, dəniz ulduzlarında şüaların ucunda, dəniz kirpilərində zirehin aboral hissəsində anal dəliyi ətrafında beş göz lövhəsi yerləşir. Bəzi holoturilərdə də gözlər olur. Holoturilərin çox dərinlikdə yaşayan formalarında müvazinət orqanları *otosistlər* vardır.

*Cinsi sistem və coxalma.* Dərisitikanlıların çoxu ayırcınlıdırlar. Bu onurgasızlarda cinsi dimorfizm zəif biruze verir. Növlərin çoxunda cinsi vəzilər(cinsi vəzilər) beş cüt olur. Lakin adətən cinsi vəzilərin sayı, simmetriyanın sırasına uyğun gəldiyi üçün, çox da ola bilir. Cinsi axarların cüt dəlikləri, dəniz ulduzları, ofiurlar, dəniz zanbaqlarında interradiuslarda (şüalar arasında) yerləşir. Dəniz kirpilərində hər cüt qonadanın axarı birləşərək, tək cinsi dəliklə, anusu əhatə edən cinsi lövhələrin birində xaricə açılır. Qeyri-müntəzəm dəniz kirpilərində radial simmetriyanın pozulmasına müvafiq olaraq (bu kirpilərdə ikiyansimmetriya olduğu üçün), bir cüt cinsi vəzilər mövcuddur. Holoturilərdə isə yalnız bir, tək qonada vardır.

Mayalanma xaricidir, suya düşmüş cinsi hüceyrələr burada mayalanırlar. Mayalanmış yumurtalardan plankton sürfə çıxır. Bəzi diribaladoğan növlərdə mayalanmış yumurtalar ana fərdin bədənində, xüsusi ciblər yetişdirmə kameralarında qalır və inkişaf edirlər. Adətən nəslin qayğısına qalma xüsusiyyəti, bəzi dəniz ulduzları, dəniz kirpiləri və holoturilərdə müşahidə olunur.

Bəzi dərisitikanlılara dəniz ulduzları, ofiurlar və holoturilərə bədənin çatışmayan hissəsini asanlıqla bərpa etmək – regenerasiya qabiliyyəti xasdır. Məsələn, holoturilər güclü qıcıqlandırıcıların təsiri altında avtotomiya prosesini həyata keçirirlər. Bu zaman kloakanın divarı dağılır və oradan bağır-saq və sol ağciyər, ya da həmçinin sağ ağciyər və cinsi vəzilər xaricə tullanır. Lakin özü üzərində bu amputasiyanı həyata keçirmiş heyvan məhv olmur, təqribən 9 gün ərzində çatışmayan hissələrini bərpa edirlər.

*Dərisitikanlıların inkişafı* embrional və postembrional mərhələləri əhatə edir. Onların inkişafı olduqca mürəkkəb metamorfozla gedir.

Mayalanmış yumurta tam radial bölünməyə məruz qalır. Embrionun inkişafı determinə olunmuş(qabaqcadan müəyyənləşən) tipdədir, artıq ziqota mərhələsində sitoplazmanın üç sərhədi aydın görünür. Bu zonalardan ekto-, entoderma və mezenxima inkişaf edir.

Embriogenenin sonraki mərhələsində vegetativ qütbədə, invaginasiya yolu ilə qastrula formalaşır. Əmələ gələn ikiqat rüseymin blastoporu və sonradan, anal dəliyi formalaşır. Mezoderma, ilk bağırısaqdan (*arxenterondan*) selomik kisələrin ayrılması *enterosel üsulla* inkişaf edir. Müxtəlif dərisitikanlıarda bu proses müxtəlif cür gedir. Belə ki, bəzi növlərdə ilk bağırısağın uc hissəsi ayrırlaraq, iki yan selomik kisələrə çevrilir. Sonradan bu kisələrdən üç selom kisələri əmələ gəlir. Digər növlərdə isə bağırısağın yan çıxıntılarından sərbəst olaraq, üç cüt selomik kisələr inkişaf edir. Nəticədə, bağırısağın sağ və sol tərəflərində üç cüt selomik kisələr əmələ gəlir. Sonradan animal qütbədə ektodermanın qabarması nəticəsində bağırısağın ön şöbəsinin rüseyimi formalaşır. Bu hissə, embrionun entodermal bağırısağı ilə birləşir. Beləliklə, ikidəlikli bağırısaq əmələ gəlir və vegetativ qütbədə olan dəlik, blastopor anus, animal qütbədəki dəlik isə *ikinci ağız* funksiyasına malik olur.

Beləliklə, embriogenedə birinci sürfə mərhələsi *diplevrulanın* formalaşması prosesi bitir. Diplevrulanın sonraki inkişafı, yəni ikinci sürfə mərhələsi dərisitikanlıların müxtəlif siniflərində səciyyəvidir. Belə ki, ikinci sürfə mərhələsi dəniz kirpi-lərində *exinopluteus*, ofiurlarda *ofiopluteus*, dəniz ulduzlarında *bipinnariya*, holoturilərdə *aurikulyariya*, dəniz zanbaqlarında isə *pentakrus* və ya *doliolyariya* adlanır. Bu sürfələrin quruşunda ümumi olan əlamət kirpikli qaytanla əhatə olunmuş radial çıxıntılarının olmasına dairdir. Dərisitikanlıların bəziləri bir neçə sürfə fazalarını əmələ gətirir. Diribaladoğan növlərdə sərbəst-üzən sürfələr olmur.

Dərisitikanlılar tipi iki yarımtipa bölünür: Hərəkətlilər (*Eleutherozoa*) və Oturaqlar (*Pelmatozoa*).

Bu yarımtiplər, bir-birilə xarici görünüşünə görə kəskin fərqlənən növləri əhatə edirlər. Oturaqlar (*Pelmatozoa*) daima və ya müvəqqəti substrata birləşən və oral tərəfi, ağızı yuxarıya çevrilmiş, plankton ilə qidalanan növlərdir. Hərəkətlilər (*Eleutherozoa*) isə suyun dibini ilə hərəkət edir, ağız substrat tərəfə yönəlmış, qrunt üzərində yaxud daxilində olan qida hissəcikləri ilə qidalanırlar.

Hərəkətlilər (*Eleutherozoa*) yarımtipi 5 sinfi əhatə edir: Dəniz ulduzları (*Asteroidea*), Ofiurlar (*Ophiuroidea*), Ofiosistlər (*Ophiocistia*), Dəniz kirpiləri (*Echinoidea*), Holoturilər (*Holothuroidea*).

Oturaqlar (*Pelmatozoa*) yarımtipi 5 sinfi özündə birləşdirir ki, onlardan Karpoidlər (*Carpoidea*), Girdəcələr (*Cystoidea*), Dəniz qönçələri (*Blastoidea*), Edrioasteroidlər (*Edrioasteroidea*) sinifləri qazıntı halında və yalnız bir müasir sinif Dəniz zanbaqları (*Crinoidea*) məlumdur.

### **Hemixordalılar tipi (*Hemichordata*)**

Quruluş xüsusiyyətlərinə görə, hemixordalılar Çıxıntılılar (*Tentaculata*) tipinin nümayəndələri ilə oxşardır. Belə ki, ikinciağızlılardan qanadqəlsəməlilər sinfinə aid olan növlərdə (*Hemichordata*) kirpikli qollar quruluş xüsusiyyətlərinə görə, çıxıntılıların lofoforlarına müvafiqdir və onlar da mezosomada, yəni ikinci bədən bügümündə yerləşirlər.

Hemixordalılar (cəmi 100 növ) ikinciağızlı, oligomer selomik dəniz heyvanlarıdır. Bu onurğasızlara da koloniya əmələ gətirmə xasdır, lakin qazıcı və ya oturaq həyat tərzi keçirən növləri də mövcuddur. Nəslə kəsilmiş formalar qrapтолitlərin (*Graptolithida*) bir çox növləri sərbəst üzən koloniyalar olmuşlar. Trimerlərə aid olan hemixordalıları səciyyələndirən əsas quruluş xüsusiyyətləri aşağıdakılardır.

- Hemixordalılar, ikiyansimmetriyalı, bədəni üçbüğumlidir: proto-, mezo- və metasomadan təşkil olmuşdur. Buğumlaşmaya müvafiq olaraq, üçsöbəli bədən *xortum*, *yaxalıq* və *gövdəyə* ayrılır. Selom, bədən oxu boyu bir-birinin ardınca yerləşən proto-, mezo- və metasel şöbələrinə ayrılır. Selomik kisələr *xortumda* tək, *yaxalıq* və *gövdə* də isə cütdür. Ön (proto-) və orta (mezo-) selom kisələri selomoduktular vasitəsilə xaricə açılır. Metasel isə qapalıdır.

- Hemixordalıları səciyyələndirən digər quruluş xüsusiyyəti, *notoxord* və ya *stomoxord* adlanan bağırsağın ön hissə-

sindəki kor çıxıntısının xortumun daxilinə keçməsi və bununla da dayaq funksiyasını yerinə yetirməsidir.

• Hemixordalları xordallara yaxınlaşdırıran əlamətlərdən biri, bağırsağı xarici mühitlə əlaqələndirən, metamer yerləşmiş cüt qəlsəmə yarıqlarının olmasıdır.

• Sinir sistemi yaxalığın dorsal epitelisinin daxilə çökəməsi nəticəsində formalaşır və bel, qarın sinir lifləri ilə təmsil olunur.

• Qan-damar sistemi boylama bel və qarın damarlarından təşkil olunmuşdur. Xortumun əsasında bel qan damarı genişlənərək, mərkəzi lakunu əmələ gətirir. Lakuna isə perikardiumun döyünen kisəsi söykənir.

• Hemixordalılar ayricinslidirlər, cinsi vəziləri gövdədə inkişaf edir.

Hemixordalılar tipi iki sınıfə ayrıılır: Bağırsaqtənəffüs-lülər (*Enteropneusta*) və Qanadqəlsəməlilər (*Pterobranchia*).

### **Poqonoforlar (*Pogonophora*) tipi**

Poqonoforlar selomik heyvanlar olub, ilkağuzlılarla ikinciağızlılar arasında aralıq mövqe tuturlar. Olduqca uzun bədən ölçüsünə (15 sm 1,5 m) malik olan dib heyvanlarıdır. Qurdabənzər bədənləri xüsusi borucuqlar içərisində yerləşir və bu dəniz növləri oturaq həyat tərzinə malikdirlər. Borucuğun aşağı ucu suyun lilli dibinə birləşir və ön ucu qruntun üzərində (su qatında) görünür. Borucuqdan poqonoforun xüsusi çıxıntılarla və ya pərlərlə təchiz olunmuş baş hissəsi çıxır. Xarici görünüşünə görə, poqonoforları uzun müddət çoxqılıq qurdlara (*Sedentaria*) aid etmişlər. Belə ki, 1937-ci ildə isveç alimi Ioqanesson poqonoforları sərbəst sınıf kimi, həlqəvi qurdlar tipinə daxil etmişdir. Lakin uzun müddət tədqiqatlarını poqonoforlar üzərində aparmış rus zooloqu A.V.İvanov (1955, 1975) sərbəst tip kimi bu selomik heyvanları fərqləndirmiş və həlqəvi qurdlar ilə oxşarlığın yalnız konvergent xarakter daşıdığını sübut etmişdir.

Müasir faunada poqonoforların hələlik 150 növü müəyyənləşə bilmışdır. Çünkü poqonoforlar olduqca böyük dərinliklərdə yaşayan heyvanlardır və onların quruluş xüsusiyyətlərini öyrənmək, inkişafını müşahidə etmək çox çətindir. Poqonoforların bir çox fizioloji xüsusiyyətləri son illərdə dəqiqləşdirilmişdir. 1997-1999-cu illərdə okeanın ən dərin yerlərində mövcud olan hidrotermal sualtı kükürd mənbələrinin yaxınlığında yaşayan və inkişaf edən Vestimentiferlər və ya Yüyənsiz poqonoforlar aşkar edilmişdir. Həmin dövrdən poqonoforları iki qrupa ayıırlar-Yüyənlilər (*Frenulata*) və Yüyənsizlər (*Afre-nulata= Vestimentifera*).

*Poqonoforların ümumi səciyyəvi xüsusiyyətləri.* Poqonoforların bədəni dördbügumlu olub, çıxıntılı baş pəri, «yüyən» adlandırılan xitinli kəmərcikli qısa ikinci şobə, kirpikli sahələr və birləşdirici papilalar ilə təchiz olunmuş uzun üçüncü şobə, nəhayət metamer dayaq qılıcıqları olan qısa dördüncü şobədən ibarətdir. Dördüncü şobə ikinci dəfə bugumlışır.

Dəri-əzələ kisəsi yaxşı inkişaf etmişdir: üzəri nazik kutikula ilə örtülmüş birqatlı epiteli, həlqəvi və boylama əzələlərdən ibarətdir. Bədənin yerləşdiyi və mühafizə rolunu oynayan xitin borucuq, epiteli qatında olan vəzilər tərəfindən sintez olunur.

Selom ilkin bağırsaqdan enterosel yolla inkişaf edir. Yetkin fəndlərdə ön selom (baş pərində) təkdir, perikardiumu, ifrazat selomoduktlarını əmələ gətirir və çıxıntıllara daxil olur. İkinci selom (ikinci bugum) cüt kisələrdir, daxilində orqanlar yerləşmir. Üçüncü selom da cütdür, burada cinsi vəzilər və cinsi selomoduktalar yerləşir. Bundan əlavə, bədəni borucuğa birləşdirən papillalar da bu şobədədir. Dördüncü, axırıcı selom ikinci dəfə, xüsusi arakəsmələr vasitəsilə metamer hissələrə bölünür. Selomoduktalar bədənin bel səthinə açılırlar.

Poqonoforların ürəyi və qapalı qan-damar sistemi vardır. Ürəyə perikardium söykənir. İxtisaslaşmış həzm sistemi yoxdur. Uzun müddət həzmin yalnız baş pəri çıxıntılarının iştirakı ilə reallaşlığı guman olunurdu. Lakin yüyənsiz poqonoforlar (*Vestimentifera*) tədqiq olunduqdan sonra məlum oldu ki, bu

növlərin qidalanması simbiont bakteriyaların hesabına xemosintez yolu ilə həyata keçir.

Tənəffüs dəri örtüyü vasitəsilədir. Sinir sistemi qanqlisizdir, beyin sinir kələfi və qarın sinir sütunundan ibarətdir. Hiss orqanları zəif inkişaf etmişdir, əsasən bədən səthində səpələnmiş hissi hüceyrələrlə təmsil olunmuşdur.

Poqonoforlar ayricinslidirlər. Qonadlar və onların axarları cütdür. Mayalanma spermatoforladır. İnkışafın ilkin mərhələsi, çox vaxt dişi fərdin borucوغunda keçir. Yumurta hüceyrəsinin bölünməsi spiral tipdədir, determinə olunmuşdur, inkışafın ilkin mərhələsindən müəyyənləşmişdir. Mezoderma enterosel yolla inkişaf edir. İlkin mərhələdə dörd cüt selomik kisələr formalaşır. Rüseymin entoderması tamamilə periferik faqositoblastın formalaşmasına istifadə olunur və yetkin fərdlərin bağırsağı, ağızı, anusu olmur. Maraqlıdır ki, poqonoforların inkışafında qısa müddətə blastopor formalaşır və o, entodermal parenximaya keçir. Adətən qısa müddətə görünən blastopor, ventral tərəfdə, arxa uca yaxın yerləşir. Lakin sonradan yox olur.

İnkışaf metamorfozlaşdır. Sürfə, dördseqmentli olub, üzərində iki kirpikli kəmərciyi vardır. Poqonoforlar tipinə eyniadlı bir sinif aiddir: Poqonoforlar (*Pogonophora*) sinfi.

### **Qılçənəlilər (*Chaetognatha*) tipi**

İkinciağızlı heyvanlarla qılçənəliləri yumurta hüceyrəsinin radial tipdə bölünməsi, mezodermanın enterosel üsulla formalaşması, ikinciağızin inkışafi yaxınlaşdırır. Lakin bu tipi fərqləndirən əlamətlər də mövcuddur. Belə ki, bədən üçsöbəlidir – baş, gövdə və quyruq. Bədən üzgəclərlə əhatə olunmuşdur: yanlarında bir cüt və uc hissəsində tək üzgəci vardır. Başın yanlarında xüsusi qılıçənə aparatı yerləşir. Bu, başın yanlarında yerləşən iki qrup tutucu qarmaqvari qılıqlardır. Qılçənəlilərin ixtisaslaşmış qan-damar, ifrazat və tənəffüs orqanları yoxdur. Sinir sistemi özünəməxsus formadadır: cüt udlaq-üstü qanqli tək udlaqaltı qanqli ilə udlaqətrafi sinir halqası

vasitəsilə birləşmişdir. Qılçənəlilərin görmə orqanları, ikinci-ağızlarda müşahidə olunmayan tipdədir, yəni invertirləşmiş (bədən boşluğununa yönəlmış) gözlərdir.

Qılçənəliləri fərqləndirən digər əlamət bədənin üçşöbəli olmasına baxmayaraq, ikibugumlu olmasıdır: iki cüt selom-ludur. Halbuki, bütün ikinciağızlılar ilkin mərhələdə üçbügumlu heyvanlardır. Qılçənəlilərdə bəzi toxumaların yüksək ixtisaslaşması müşahidə olunur məsələn, əzələlər eninəzolaqlılar. Xarici örtük epitelisi isə çoxqatlıdır.

Qılçənəlilər tipi eyni adlı bir sınıfı əhatə edir Qılçənəlilər (*Chaetognatha*).

## **6. Laboratoriya məşğələləri Mikroskopik obyektlərin tədqiqində texniki vasitələr**

Onurgasızlar arasında elə növlər vardır ki, onların öyrənilməsi zamanı mütləq xüsusi mikroskopik texnikadan istifadə edilməlidir. Şübhəsiz ki, tələbələr orqanizmlərin xarici quruluşu və funksiyası haqqında ən mükəmməl məlumatları, heyvanları təbii şəraitdə və ya maksimal dərəcədə ona yaxın olan *in vivo* şəraitində öyrənərkən ala bilirlər. Adətən buna yay-çöl təcrübəsi zamanı asanlıqla həyata keçirmək mümkün olur. Tədris auditoriyalarında isə bunu həyata keçirmək bir o qədər də asan olmur. Lakin laboratoriya şəraitində çox kiçik su onurgasızlarını, demək olar ki, il boyu tədqiq etmək mümkündür. Yəni onları çoxaltmaq, kulturasını əldə etmək asandır məsələn, ibtidailəri. Lakin bu orqanizmləri öyrənərkən mütləq mikroskopik texnika tələb olunur. Bu baxımdan, hər bir tələbə optik cihazlar və onlarla istifadə qaydaları haqqında biliklərə ziyyələnməlidir.

## Mikroskopik texnika

Obyektin ölçülərini böyübən hər bir optik cihaz linzalar sisteminə və xüsusi quruluşa malikdir. Optik cihazların ən sadəsi – əl lupasıdır. Əl lupası iki tərəfi qabarıq linza və onun əsas hissəsi olan, linzanı saxlayan çərçivə və dəstəkdən ibarətdir. Əl lupası obyekti 10 dəfəyə qədər böyüdə bilir. Adətən onun dəstəyinin üzərində 2x, 5x, 10x simvolları yazılır.




A

B

*Müxtəlif növ lupalar: A- əl lupası; B- Şatıvli və ya yarma lupası(1- okulyar; 2- əşya masası; 3- vint; 4- güzgü; 5- şativ)*

**Mikroskop.** İstənilən mikroskop 3 əsas blokdan təşkil olur: mexaniki, işıqlandırıcı və optiki. Mexaniki bloka aiddir: düzbucaqlı və ya nalşəkilli ayaq (əsası), kolonka və ya tubusu saxlayan, tubus (baxış borusu), əşya masası, makro- və mikrovintlər. Mikroskopun əsası, yəni «ayaq» hissəsi ona möhkəmlik verir. Tubusu saxlayan kolonkaya əşya masası, həmçinin işıqlandırıcı və optik hissələri saxlayan qurğu birləşir. Kolonka vasitəsilə mikroskopu istənilən yerə aparmaq və iş yerində yerini dəyişmək olur:



*MBR-1 mikroskopunun quruluşu: 1- ştativin əsası; 2-mikrovint; 3- makrovint; 4-masanı hərəkətə gətirən vint; 5- mikroskopun masası; 6- baxış borusunun saxlayıcısı; 7- okulyar; 8- baxış borusu; 9- tapança; 10- obyektlər; 11- masanın işığı keçirən gözüyü; 12-kondensor; 13- diafragma; 14- kondensoru hərəkətə gətirən dəstək; 15- güzgü*

Əşya masası, müxtəlif mikroskopik sistemlərdə kolon-kaya hərəkətli və ya hərəkətsiz halda fiksə oluna bilər. Hərəkətli əşya masası, işləyən adam tərəfə yönəlmüş masanın yan tərəflərində olan 2 kənar vint vasitəsilə tənzimlənir. Orta vint masanın üst hissəsini bərkidir. Onun mərkəzi hissəsində işiq şüalarını keçirən dəlik vardır. Aşağı tərəfdən tubusa «tapança» adlanan element birləşir. Bu, dəyişən obyektlər üçün göz-

cükləri olan hərəkətli qurğudur. Yuxarıdan tubusa dəyişilə bilən okulyarlar taxılır.

İşıqlandırıcı blok güzgü, kondensor və diafraqmadan ibarətdir. Güzgünün bir tərəfi çökək, digəri isə yastıdır. Güzgü elə birləşdirilmişdir ki, iki perpendikulyar müstəvilərdə hərlənə bilir. Bu yolla istənilən yerdən güzgünü işiq mənbəyinə doğru istiqamətləndirmək mümkün olur. Güzgü üzərindən işiq şüaları, masa üzərində olan dəlikdən keçir. Obyekti daha yaxşı işıqlandırmaq və şüaların birlikdə toplanması üçün güzgü ilə əşya masası arasında Abbe kondensoru yerləşir. Kondensor linzalar sistemi və dəyişən iris, fitofiltrli (göy və qeyri-həffaf) diafrahma vardır. Kondensor xüsusi vinti vasitəsilə yuxarı və aşağı yerdəyişə bilər.

Optik blok okulyar və obyektivlərdən ibarətdir. Okulyar tubusun yuxarı hissəsinə taxılan linzalı qısa borucuqdur. Onun böyütməsi 7-10-15-dəfədir (10x; 15x).

Obyektivlər tapançanın yuvaciqlarına birləşdirilmiş və çox asanlıqla biri-digəri ilə əvəz oluna bilir. Adətən istənilən obyektiv fiksə olunduğu zaman xarakterik səs qeydə alınır. Daha çox kiçik böyütmə dərəcəsi (8x) və böyük böyütmə dərəcəsinin (40x) obyektivlərindən istifadə olunur. Lakin bundan böyük böyütməni əldə etmək üçün 90-dəfəlik (90x) obyektivdən istifadə olunur.

Fokuslaşdırma (kəskinliyin əldə olunması) 2 vint vəsitsiəl əldə olunur. Tədqiq olunan obyekt ilə obyektiv arasındakı məsafə dəyişilməklə lazım olan kəskinlik əldə olunur. Tez bir zamanda bu məsafəni dəyişmək üçün makrovintdən, lakin daha dəqiqliklə tənzim edəndə kiçik və ya mikrovintdən istifadə edilir.

### Mikroskopla işləmə qaydaları

**1.** Mikroskopu iş yerində tənzimləmək. Masanın üzərində mikroskomu 3 sm aralı yerləşdirib, sol gözlə müşahidəni aparmaq.

**2.** Okulyarı çıxarmadan mikroskopun bütün xarici hissələrini yumşaq parça (salfetka) ilə təmizləmək.

**3.** Vintləri hərəkət etdirməklə, əşya masasını elə bir vəziyyətə gətirmək ki, kondensorun linzasi masanın dəliyinin ortasında yerləşmiş olsun. İş əsnasında və iş bitdikdən sonra da əşya masasını mərkəzləşdirmək tələb olunur.

**4.** Görmə sahəsinin işıqlandırmaq. Görmə sahəsinin işıqlandırılması güzgü vasitsilə həyata keçirilir. Hərəkətli obyektlərə baxarkən çökək güzgündən, qabaqcadan kondensoru tamamilə yuxarı qaldırmaqla, istifadə etmək lazımdır. Lakin onu da nəzərə almaq lazımdır ki, həddindən artıq kəskin işıq həm baxılan heyvanı qorxudur, həm də tədqiqatçının gözü üçün zərərlidir. Görmə sahəsinin bərabər işıqlandırmaq lazımdır. Əgər görmə sahəsində tünd zolaqlar görünürsə, obyektivin (tapançanın) və kondensorun vəziyyətini yoxlamaq lazımdır. Rəngsiz və ya şəffaf obyektlər öyrənilərkən, görmə sahəsinin kölgələmək lazımdır. Bunun üçün diafracmanı örtmək və ya kondensoru aşağı salmaq tələb olunur. Tünd və yaxud intensiv rənglənmiş obyektlərə baxıldığda diafracmanı açmaq lazımdır.

**5.** Təsvirin fokuslaşması. Daimi və ya müvəqqəti preparatı tədqiq edərkən əvvəl həmin obyekt mikroskopun masası üzərinə qoyulur. İşə kiçik böyüdücü obyektiylə başlamaq lazımdır. Makrovint vasitəsilə mikroskopun tubusu obyektdə 1 sm məsafə qalına qədər aşağı salınır. Sonradan, gözü okulyardan çəkmədən, tubus təsvir görünənə qədər qaldırılır. Makrovintlə işlədikdən sonra daha aydın şəkildə obyekti görmək üçün, yəni son fokuslaşmanın yerinə yetirərkən mikrovintdən istifadə etmək tələb olunur. Lakin mikrovinti iki tam fırlanmadan (özünə doğru və ya əksinə) artıq hərəkət etdirmək olmaz.

Kəskin böyüdücü obyektiylər işləyən zaman 2 əsas vəziyyətə diqqət etmək lazımdır. Birinci mikroskop obyektin yastı təsvirini verir. Ona görə də böyük böyüdücü altında biz çox nazik müstəvisini görürük, ondan yuxarı və ya aşağıdakılardır aydın görünmür. Ona görə də bütün strukturları görmək üçün daima mikrovintlə işləmək tələb olunur. Kiçik böyütmü obyektiyi isə tədqiq olunan müstəvi daha qalın olur və bütün obyekt aydın şəkildə görünür. Böyük böyüdücü ob-

yektivin linzasının xassəsi və masada kiçik diametrlı dəliyin olması işıq şüalarının nazik dəstini keçirir. Ona görə də böyük böyüdücü altında baxdıqda obyektin işıqlanması intensivliyini itirir. Ona görə də kondensorun diafraqmاسını açmaq tələb olunur.

Preparatın əşya masası üzərində yerini dəyişərkən kiçik böyüdücü altında əl ilə tənzimləmək lazımdır. Mikroskopun optik sistemi təsvirin əksini göstərir, ona görə də bilmək lazımdır ki, bizim yuxarıdan gördüyüümüz, əslində, aşağıda yerləşəndir, sağ tərəfdə olan isə solda olandır və əksinə.

Böyük böyüdücü obyektivlə işlərkən preparatın hərəkəti dəqiq olmalı və əgər əşya masasının vintləri varsa, onlarla yeri dəyişilməlidir. Obyekti və ya onun tədqiq olunan hissəsini görmə sahəsinin mərkəzinə yerləşdirib, kiçik böyüdücü altında baxmaq və sonradan isə böyük böyüdücүyə keçirmək lazımdır.

Mikroskopla, bütün dəqiq cihazlarla işləmə qaydalarına riayıət olunduğu kimi, ehtiyatlı olmaq tələb olunur. Okulyarın linzaları və obyektivlər yumşaq, şüşəni zədələməyən quru, bir neçə dəfə yuyulmuş, yumşaq parça ilə silinməlidir.

Şüşələri silərkən spirtdən istifadə etmək olmaz, belə ki, bu zaman onların üzərində xüsusi örtük əmələ gəlir və tutqunlaşır. Okulyar və obyektivləri yalnız mütəxəssislər aça bilər.

Mikroskopla işləyən zaman tubusu həddən artıq aşağı salmaq olmaz, çünki baxılan obyekti əzib, zədələyə bilər.

Mikroskopu böyük böyüdücü obyektivlərdə saxlamaq olmaz. İş bitdikdən sonra onu kiçik böyüdücü obyektivə keçirib, mikroskopu yerinə qoymaq tələb olunur.

### **Binokulyar sterioskopik mikroskop (MBS)**

Böyük ölçülərə malik olan qeyri-mikroskopik heyvanları tədqiq edərkən və ya kəsərkən, onların hərəkətini izlərkən, qidalanma və davranışını öyrənərkən kiçik böyüdücülü binokulyar sterioskopik mikroskopdan istifadə olunur. Onlarda görmə sahəsi böyükdür, düz təsvir və böyütmələrin geniş diapazonu vardır. Bu mikroskop vasitəsilə, keçən işıq altında şəffaf su

heyvanlarını və işığın əksində şəffaf olmayan orqanizmləri tədqiq etmək olar. Adətən laboratoriya dərslərində (rus abber.: MBC-9, MBC-10) modellərindən istifadə olunur:



I



II



III

*MBS mikroskopları: I - MBS-1(1-mikroskopun masası; 2- şatativin oturacağı; 3-şatativin oxu; 4-böyütmə dərəcəsinin pəri; 5-okulyar; 6-optik başlığı qaldırıb-endirən dəstək); II - MBS-9; III- MBS-10*

Bu mikroskopun optik bloku, başçıq və okulyardan ibarətdir. Optik başçıqa optik detalların hamısı salınmışdır: obyektiv, qalilleyev sistemli baraban. Barabanın oxu hər iki tərəfdən kənarə çıxan dəstək vintlə təchiz olunmuşdur. Onları firlatmaqla üzərində həkk olunmuş göstəricini ( $7x$ ;  $4x$ ;  $2x$ ;  $1x$ ;  $0,6x$ ) əldə etmək olur. İstiqamətləndirmə vintləri ilə başçığı, mikroskopun əşya masasına nisbətən yuxarı və aşağı hərəkət etdirmək olur. Bu yolla optik başçıq obyektivinin fokuslaşması həyata keçirilir.

Okulyar iki linzadan ibarətdir ki, onlar hərəkətli çərçivəyə salınmış və okulyarın baxış borusuna birləşmişdir. Prizma çərçivəsini hərəkət etdirməklə, okulyar borunun linza mərkəzləri arasındakı məsafəni dəyişmək mümkündür ki, bu zaman tədqiqatçının göz bəbəkləri arasındaki məsafəyə müvafiq şəkil-də vəziyyətləri uyğunlaşdırılır.

Əşya masası xüsusi əsas üzərində bərkidilir. Masanın əsasının arxa divarında işıqlandırıcı üçün yuvacıq vardır. Əsasın

daxilində bir tərəfi güzgü, digəri isə tutqun olan güzgü yerləşdirilmişdir. Güzgü xüsusi vintlə firlanır və görmə sahəsini işıqlandırır.

İşıqlanma sisteminə xüsusi işıqlandırıcı da aiddir ki, o, kondensor və lampadan ibarətdir. Hər ikisi ümumi korpusa birləşir.

Obyekt keçən işıq və əks olunan işıq altında tədqiq oluna bilər.

### **Mikroskopla işləmək üçün preparatların hazırlanması**

Mikroskop altında daha çox, qabaqcadan hazırlanmış daimi preparatlardan istifadə olunur. Belə ki, onları hazırlamaq üçün xüsusi hazırlıq və bacarıq tələb olunur. Lakin iş prosesində müvəqqəti preparatlardan da istifadə olunur.

İstənilən mikropreparat əşya şüşəsiüzərinə yerləşdirilir. Obyektlərə quru halda, lakin çox zaman su və ya hər hansı bir maye daxilində baxılır. Obyektivin şüşələrini nəmləşmədən qorumaq üçün su damcısının üzərinə örtükü şüşə ( $18 \times 18$  mm) qoyulur. Örtükü şüşələr yüksəkkeyfiyyətli, çox nazik və kövrək şüşədən hazırlanır.

Preparat üzərində hava qovuqcuqlarının qalmaması üçün örtükü şüşə hər iki bucağından tutularaq, onun əks tərəfinə su damcısı qoyulub, tədricən şüşə örtülür. Əgər tədqiq olunan obyektlər çox kiçikdirlər, onları əzməmək və deformasiyaya uğratmamaq üçün örtükü şüşə üzərinə mum ayaqcıqlar düzəlir. Bunun üçün arı mumu skipidarla birlikdə ( $2,5:1$  nisbətində) ehtiyatla qızdırılır. Və alınan kütlə şüşə bükslərdə (qapaqlı) uzun müddət saxlanılır.

Barmaqlarla yumşaldılmış bu mum, örtükü şüşənin bütün dörd tərəfinə kom halında çizilir və ayaqcıqlar düzəlir. İstənilən hündürlük əldə olunduqdan sonra, obyekt örtülür.

## SARKOMASTİQOFOR TİPİ- SARCOMASTIGOPHORA

Səciyyəvi xüsusiyyətləri – hərəkət orqanellalarının yalançı ayaqlar (*psevdopodilər*) və qamçılарın (*mastiqlər*) olmasıdır. Bu orqanellara hərəkət funksiyasından başqa, qidanın tutulması və daxilə ötürülməsində də iştirak edirlər. Bəzən həyat tsiklində hər 2 tip orqanellalar ya növbəli, ya da eyni zamanda mövcud (məsələn, mastiqamöblarda) ola bilir.

Tip K. Xausmana görə (1988) üç yarımtipə bölünür: Sarkodinlər (*Sarcodina*), Qamçılılar (*Mastigophora*), Opalinlər (*Opalinata*).

### Sarkodinlər yarımtipi– *Sarcodina*

Tip **Sarcomastigophora** - Sarcomastiqoforlar

Yarımtip **Sarcodina** – Sarkodinlər

Sinif **Rhizopoda** - Kökayaqlılar

Dəstə: **Amoebina** – Çılpaq amöblər

Dəstə: **Testacea** – Çanaqlı amöblər

Dəstə: **Foraminifera** – Foraminiferlər

Sarkodinlərin əsas əlamət – bədən örtüyünün olmamasıdır. Bədən xarici mühitdən sitoplazmatik membran – *plazmolema* ilə ürtülüdür. Ona görə də daimi bədən formasına malik deyil. Hərəkət orqanellaları – yalançı ayaqlar, qamçılardır. Onların sayı, forması və davranışları müxtəlif siniflərdə fərqlidir. Coxalma həc cinsi (kopulyasiya), həm də qeyri-cinsi (iki bərabər hissəyə bölünmə və şizoqoniya) üsulu ilə olur.

## **Laboratoriya işi № 1 (2 saat)**

**Mövzu:** **Sarkodinlər və Qamçılıların quruluş xüsusiyyətləri**

**Məqsəd:** *sarkodinlər və qamçılıların quruluş xüsusiyyətlərinin öyrənilməsi, struktur-funksional uyğunlaşmaları və növ müxtəlifliyi*

**Tip Sarcomastigophora** – Sarkomastiqoforlar

**Yarımtip Sarcodina** – Sarkodinlər

**Sinif Rhizopoda** – Kökayaqlılar

**Dəstə Amoebina** – Amöblər

**Növ** - Protey amöbəsi (*Amoeba proteus*)

**Yarımtip Mastigophora** – Qamçılılar

**Sinif Phytomastigina** - Bitki qamçılıları


**Dəstə Euglenoidea** - Evqlenalar

**Növ** - Yaşıl evqlena (*Euglena viridis*)

Protey amöbu çox sayıda (10-dan yuxarı) uzun, *lobopodilər* adlanan yalançı ayaqların (psevdopodilər) olması ilə xarakterizə olunur. Bu yalançı ayaqlar daima formasını dəyişə bilir və ölçüləri müxtəlifdir (şəkil 1).

Xaricdən bədən yalnız nazik sitoplazmatik membran – *plazmolemma* ilə örtülüdür. Sitoplazma 2 zonaya ayrılır: bilavasitə plazmolemma altında şəffaf, struktur elementlərindən məhrum, yəni törəmələr olmayan nazik qat – *ektoplazma* və ya *hialoplazma* yerləşir. Hüceyrənin daxili qatı endoplazma və ya *granuloplazma* adlanır. Burada hüceyrə orqanoidləri və çoxsaylı müxtəlif törəmələr yerləşir. Sitoplazmanın hər iki qatı, əslində bir kolloid maddənin asanlıqla bir-birinə çevrilə bilən iki halıdır – zol və qel.

Sitoplazma daima hərəkətdə olur (sikloz) və onun daxilində yerləşən orqanoidlər də yer dəyişirlər.



**Şəkil 1.** Protey amöbü (Amoeba proteus) quruluşu: 1 – ektoplazma; 2 – endoplazma; 3 – qida hissəcikləri; 4 – döyünən vakuol; 5 – nüvə; 6 – həzm vakuolları; 7 – psevdopodilər

Amöblər adətən müxtəlif bakteriya, birhüceyrəli yosunlar və kiçik ibtidailəri yalançı ayaqlarının köməyilə, faqositoz və pinositoz udulma prosesləri vasitəsilə qidalanırlar. Bu zaman həzm vakuolları əmələ gəlir və sitoplazma axınıını, yəni sikloz daxilində hərəkət etdiyi dövr ərzində həzm həyata keçirilir. Amöblərin hüceyrəvi ağızı (*sitostom*) və hüceyrəvi anusu (*sitopiq*) yoxdur. Həzm olunmamış qida hissəcikləri bədənin istənilən yerindən xaricə tullana bilir.

Amöblərdə hüceyrədaxili təzyiqi tənzimləyən orqonoid (osmoregulyator aparat) *döyünən və ya pulsasiya* edən vakuoldur. Həmin vakuol (otaq temperaturunda 5-8 dəq) dolduqda (diastola) möhtəviyyatını, müvəqqəti olaraq yaranan kiçik dəlikdən xaricə tullayır (sistola). Bu zaman hüceyrədaxili təzyiqin normallaşması ilə yanaşı, xaric edilmiş maye daxilində olan metabolitlər də, yəni mübadilə məhsulları da xaric olunur.

Protey amöbunun nüvəsi adətən hüceyrənin mərkəzində yerləşir (şəkil 1). Endoplazmatik qranulalarda ehtiyat polisaxaridlər, lipid damcıları və çoxsaylı kristallar olur.

**Qamçılılar** həyat tərzi və quruluş xüsusiyyətlərinə görə olduqca müxtəlif qrupdur. Onların növlərinin sayı 8000 çatır. Dəniz, şirinsu hövzələrində, heyvan və bitkilərin bədənində parazitlik edən növləri vardır.

Səciyyəvi xüsusiyyətlərdən biri – sitoplazmanın çıxıntısı olan sapvari hərəkət orqanoidi qamçının olmasıdır. Qamçının üzəri bütün bədəni örtən membrana ilə mühafizə olunur. Qamçı daxilində boruvari mikrofibrillər vardır ki, onlar sitoplazma daxilinə keçib orada qamçının bazal cismini – *kinetosomani* əmələ gətirirlər. Parazitik növləri fərqləndirən əlamətlərdən biri (*Kinetoplastidler* dəstəsi) ondan ibarətdir ki, qamçının əsasında *kinetoplast* (və ya *blefaroplast*) adlanan orqanoid yerləşir. Bu orqanoid əslində nəhəng mitokondridir və hüceyrə bölünərkən o da bölünür.

Sarkodinlərdən fərqli olaraq, qamçılılar formasını dəyişə bilmir, çünki bədənin üzərini möhkəm, elastik membran – *pelli-kula* ürtür. Pellikulanı ektoplazma formalasdırır və qamçılılar sabit, dəyişməz bədən formasına malikdirlər.

Yarimtip 2 sinfə bölünür – Bitki qamçılıları (*Phytomastigina*) və Heyvani qamçılılar (*Zoomastigina*). Bitki qamçılılarını fərqləndirən əlamətlər – tərkibində xlorofili olan xromatoforların və işığa həssas gözcüyün – “*stigma*”nın olmasıdır. Bu səbəbdən bitki qamçılıları həm avtotrof, həm də miksotrof (yəni qarışiq) qidalanma tiplərinə malikdirlər. Heyvani qamçılılar isə həmişə heterotrof qidalanma tipinə malikdirlər, parazitlər isə sahib hesabına qidalanırlar.

Coxalma - qeyri-cinsi (monotomiya və polintomiya) və nadir hallarda cinsi (qamoqamiya) yolla, yəni kopulyasiya edən qametləri əmələ gətirməklə həyata keçir. Qamçılılarda həm *izoqamiya* (eyni forma və ölçülü qametlərin kopulyasiyası), həm də *anizoqamiya* (erkək və dişi qametləri fərqli olan kopulyasiya) müşahidə edilir. Qamçılılara *ziqotik reduksiya*, yəni meyozun ziqota mərhələsində baş verməsi xasdır.

Yaşıl evqlena (*Euqlena viridis*) şirinsu hövzələrində rast gələn planktondur, xüsusən də çirkənlənmış sularda daha çox rast gəlinir (şəkil 2).


Evqlena miksotrof qidalanır, yəni işıqda üzvü birləşmələri üzü sintez edir (avtotrof tip), qaranlıqda isə animal üsulla (heterotrof) qidalanır. Adətən heterotrof qidalanma zamanı qida hissəcikləri udulmur (halbuki bəzi evqlenlərdə qamçının əsasında yapışqan sahə vardır ki, oradan qidalanma həyata keçirilir), soprofit üsulla, yəni bədən səthindən, həll olunmuş qidalı birləşmələr orqanizmə daxil olur.

*Euglena viridis*-in bədəni iyvaridir, ön ucu bir qədər nazikdir. Sapşəkilli qamçının əsası xüsusi *qamçı cibciyində* bədən daxilində yerləşir. Kinetosoma hərəkəti tənzimləyir. Vintvari hərəkət edən qamçı bədəni su daxilinə aparır, evqlenaya önə doğru və fırlanma hərəkətlər xasdır.

Qamçı cibciyində 2-ci kiçik qamçı da görünür. Qamçı cibinin yanında stiqma adlanan fotoreseptor aparat yerləşir. Bu aparatın 2-ci hissəsində qamçının hərəkəti ilə bağlı olan qalınlıq – *paraflyaqelar cisim* vardır. Onun işığı tənzimləməsi nəticəsində qamçının istiqaməti dəyişir.

Qidalanma orqanellaları əsasən xromatoforlardır. Lakin fotosintezin məhsulu olan *paramil danələri* (polisaxarid) xromatoforlar arasında səpənmiş halda görünür, bunlar ehtiyat qidalı birləşmələrdir.

Pulsasiya edən vakuol, yəni osmotənzimləyici funksiyani yerinə yetirən döyünen vakuol qamçı əsasına yaxın yerdə yerləşir. Döyünen vakuol amöbdakından fərqlidir – mərkəzdə xüsusi pulsasiya edən qovuq (*rezervuar*) və ətrafında gətirici və ya toplayıcı vakuollar yerləşir.



**Şəkil 2.** Yaşıl evqlena: 1- qamçı; 2- stigma; 3- 6 ifrazat orqanellalar(3-rezervuar da dəlik, 4 - döyüñən vakuol, 5- rezervuarın boşluğu, 6- toplayıcı vakuollar); 7- xromatoforlar; 8- paramil danələri; 9 - nüvə; 10 – pellikula; 11 – ektoplazma; 12 – endoplazma

Nüvə şarşekillidir, bədən arxasına yaxındır, evqlenada xüsusi mikrofibrillə qamçı ilə əlaqələnir.

### **Ləvazimat və materiallar:**

1. Mikroskoplar binokulyarlar
2. Növlərin mikropreparatları
3. Tənzif salfetka
4. Əşya və örtük şüşələri

### **Tapşırıqlar**

**Tapşırıq 1.** Daimi preparatda protey amöbuna baxmaq və şəklini çəkmək. Ektoplazma, endoplazma, həzm vakuolları, döyünen vakuol, nüvə və psevdopodiləri qeyd etmək.

**Tapşırıq 2.** Daimi preparatda diflüqiyanın və foraminiferin çanaqlarını müqayisə etmək və şəklini çəkmək.

#### *Müzakirə sualları.*

- 1) Birhüceyrəli heyvanların bədən formasının müxtəlifliyi nəyə əsaslanır?
- 2) Qış aylarında kök ayaqlar hansı vəziyyətdə və harada yerləşir?
- 3) Sarkodinlərin yalançı ayaqları hansı funksiyaları yerinə yetirir?
- 4) Nə səbəbə döyünen vakuollar yalnız şirinsu ibtidailərinə xasdır?
- 5) Foraminiferlərin quruluş xüsusiyyətləri və çoxalması necədir?
- 6) Amöb və difluqiyada döyünen vakullar hansı funksiyaları yerinə yetirir?
- 7) Kökayaqlılar harada yaşayır?

**Tapşırıq 3.** Daimi preparatda yaşıl evqlenanı diqqətlə tədqiq edib, bədəninin formasını, ön və arxa uclarını, qamçılardan yerləşməsini qeyd etmək. Evqlenanın ümumi görünüşünü çəkmək, orqanoidlərin (nüvə, döyünen vakuol, xromatoforlar, qamçı, stigma, pellikula, ekto- və endoplazma, paramil dənələrini) göstərmək.

**Tapşırıq 4.** Daimi mikropreparatda böyük böyündücü altında tripanosomani tədqiq etmək, xarici görünüşünü çəkmək.

Bədən orqanoidlərinin (nüvə, undulyar membran, kinetoplast, qamçı) yerləşdiyi yerləri qeyd etmək.

**Təpşiriq 5.** Aşağıdakı suallara cavab verin:

- 1) Qapçılillara hansı qidalanma üsulları xasdır?
- 2) Qamçılıların hamisində döyünen vakuollar olur?
- 3) Qamçılıların həyat tərzi necədir?
- 4) Nə səbəbə qamçılıların bədəni nisbətən dəyişilməzdir?
- 5) Qamçılıların hamısı sista əmələgətirmə qabiliyyətinə malikdir?
- 6) Hansı orqanoid qamçının hərəkəti üçün lazımlı enerjini akkumulə edir?
- 7) Parazitlik edən hansı qamçılını və onun törətdiyi xəstəliyi bilirsiz?

*Terminlərin izahı:* ektoplazma, endoplazma, sitoplazma, vakuol, orqanoidlər, psevdopodilər, izoqamiya, kopulyasiya, stiqma, bazal cisim, pellikula, orqanella, undulyar membran, xromatoforlar, mikroqameta, makroqameta.

## **SPORLULAR TİPİ (APİKOMPLEKSLƏR) — SPOROZOA (APICOMPLEXA)**

Tipin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bu növlərin həyat tsiklində mütləq apikal kompleks orqanoidlərə malik olan mərhələnin olmasına görədir. Bu kompleksə aşağıdakı strukturlar daxildir:

- 1) Üç membranlı (plazmolemma və 2 dənə daxili membran qatları) pellikula;
- 2) Hüceyrənin yan tərəfində yerləşən mikrodəlik (hesab edilir ki, bu, ultrasitistom funksiyasını həyata keçirir);
- 3) Mikroborucuqlar;
- 4) *Konoid* – hüceyrənin apikal ucunda yerləşən strukturdur ki, bir neçə spiralşəkilli mikrofibrillərdən formalasılır;
- 5) Qütb halqası- həlqəvi uc strukturdur;
- 6) *Roptrilər* – kisəşəkilli törəmələrdir ki, bunlardan hüceyrənin uc, yəni apikal hissəsinə xüsusi “axar” ayrılır;
- 7) Roptrilər ətrafında, bəzən hüceyrənin arxa hissəsində yerləşən *mikronemlər*

Tip 2 sınıf ayrılır: Qrekarinlər (*Gregarinina*) və Koksidikimilər (*Coccidiomorpha*)

### Laboratoriya işi № 2 (2 saat)

#### Mövzu: Sporluların quruluş xüsusiyyətləri

**Məqsəd:** malyariya plazmodisi misalında sporluların quruluş xüsusiyyətləri, həyat tsikli və endoparazitizmlə bağlı olan həyat fəaliyyətinin öyrənilməsi

#### Tip Sporozoa – Sporlular

**Sinif Coccidiomorpha** – Koksidikimilər

**Dəstə Haemosporidia** – Qan sporluları

**Növ** - Malyariya plazmodisi (*Plasmodium vivax*)


Qan sporluları məməli, quş və insanda qanda parazitlik etməyə uyğunlaşmış təkhüceyrəlilərdir. Hemosporidilər olduqca mürəkkəb - *szizoqoniya*, *qametlərin inkişafı*, *mayalanması* və *sporoqoniya* mərhələlərindən ibarət olan həyat tsiklinə malikdirlər. Bu mərhələlərin heç birində parazit xarici mühitə çıxmır. Sporoqoniya qansoran həşərat – ağcaqanadın bədənində baş verir.

Nümayəndələri: *Plasmodium vivax* (3-günlük), *P. malariae* (4-günlük), *P. falciparum* (tropik), *P. ovale* (3-günlük tipində olan). Plazmodium cinsinə aid olan hər 4 növ insanda təhlükəli transmissiv xəstəlik olan (yəni qansoran bugumayaqlı tərəfindən törədicisi ötürünlən) malyariya xəstəliyini törədir.


İnsanın bu təhlükəli parazitə yoluxması ağcaqanad (*Anopheles maculipennis*) dişlədikdən sonra qana keçən sporozoitlərlə başlanır. Sporozoit xəstəliyi yayan mərhələdir. Sporozoidlər armudvari və ya qurdabənzər formada olub 14-15 mkm ölçündədirlər. İnsanın sporozoitlər 30-40 dəqiqə sirkulyasiya edirlər ki, bu qan, insana hücum edən digər ağcaqanadlar üçün yoluxucudur. Nəticədə, qan və limfa vasitəsilə qaraciyərə keçirlər və burada parazit hər hepatositə (yəni qaraciyər hüceyrəsinə) keçə bilmir. Yalnız faqı (faqositəetmə qabiliyyətinə malik olan) – *Kopfer hüceyrəsini* tapdıqdan sonra qaraciyərə daxil ola bilir və inkişafı başlanır. Bu mərhələ *toxuma* və ya *endohistositar* adlanır (şəkil 3,4).

Onlar yumrulanıb toxuma şizontlarına çevrilirlər. Sonradan bu toxuma şizontları böyüyür, nüvəsi çox sayıda bölünür və birmüvəli forma – *merozoitlər* əmələ gelir. Quruluşca merozoitlər sporozoitlərlə eyni olsa da funksional baxımından fərqlidir, bunlar qidalandırıcı mərhələdir, ona görə də *trofozoitlər* də adlandırılır. Bir sprozoit 2000-dən 40 000 qədər merozoit əmələ gətirir ki, bunlar qaraciyərin hüceyrələrini dağıdırıb qan dövriyyəsinə keçirlər.

Malyariya parazitinin eritrositlərdə inkişafi *endoeritrositar mərhələ* adlanır. Bu mərhələ merozoitlərin eritrositə keçib “üzük” formasını əmələ gətirməklə başlanır (şəkil 3, 1). Sonradan sitoplazmanın forması dəyişir, lakin vakuol qalır, tədricən şizont böyüyür və dəyirmi formanı alır. Bu zaman daxilində qəhvəyi rəngli xırda danələr əmələ gelir – şizoqoniya prosesi başlanır (şəkil 3,4 - 3). Nüvə bölünür, ondan 24 yeni nüvələr formalasır, hər nüvə sitoplazma ilə əhatə olunub merozoitə çevrilir. Merozoitlər qanın plazmasına keçib, oradan eritrositlərə daxil olurlar və yuxarıda qeyd olunan proses yenidən təkrarlanır.



**Şəkil 3.** *Plasmodium vivax* insanın qanında (iz Kulyuevoi, 2016): 1 - “üzük” mərhələsi; 2 – amöbvari forma; 3 – çoxnivəli şizont mərhələ; 4 – makroqamont; 5 – mikroqamont; 6 – trofozoit (yəni qidalanan merozoit)



**Şəkil 4.** *Plasmodium vivax* -in həyat tsikli: 1 – sporozoitlər; 2-4 – qaraciyər hüceyrələrində qeyri-cinsi çoxalma; 2 – Kopter hüceyrəsində parazit; 3 – böyüküyən şizont; 4 – merozoitləri ayrılan şizont; 5-10 – eritrositlərdə şizoqoniya; 5 – üzük formasında cavan şizont; 6 – böyüküyən şizont; 7, 8 – nüvələrin bölünməsi; 9 – merozoitlərin şizontdan ayrılması; 10 – merozoitlərin çıxışı; 11 – cavan makroqametosit; 11a – cavan mikroqametosit; 12 – yetkin makroqameta; 12a – yetkin mikroqametosit; 13 – makroqameta; 14 – mikroqametosit; 15 – mikroqametlərin əmələ gəlməsi; 16 – kopulyasiya prosesi; 17 – ziqotalar; 18 – hərəkətli ziqota (ookineta); 19 – ağcaqanadın bağırsağından keçən ookineta; 20 – oosistaya çevrilən ookineta; 21, 22 – böyüküyən oosista; 23 – sporozoitli yetkin oosista; 24 – oosistani tərk edən sporozoitlər; 25 – ağcaqanadın tüpiürçək vəzilərində olan sporozoitlər

Plazmodium vivax-da şizontun inkişafı, yəni merozoitin eritrositə keçib orada şizoqoniyanın sonuna kimi inkişaf etdiyi dövr 48 saat çəkir. Şizoqoniya bitdikdən sonra q a m o n t l a r (qametositlər) formalasılır. Cavan qamontlar şizontlardan vakuolların (bunlar qidalanma zamanı olurlar!) olmaması ilə fərqlənir və formaları düzgün olur. Yetkin qamont eritrositin daxilini tamamilə tutur, sferik formada olub, bir nüvəsi və sitoplazmasında pigment dənələri görünürlər.

M a k r o q a m e t o s i t mikroqametositdən daha böyük nüvəsi və şəffaf sitoplazmasının olması ilə fərqlənir. Trofosoitlərin, yəni qidalanan merozoitlərin psevdopodiləri olur, onlar eritrositin daxilində hərəkət edib hüceyrənin deformasiyasına səbəb olurlar.

Xəstə insanın qanı ilə qidalanan ağcaqanadın bağırsağına (mədəyə) parazit keçir. Burada makroqametosit diş cinsi hüceyrə olan m a k r o q a m e t a y a, mikroqametosit isə bölünür və hər bölünmiş hissədən qamçılı, hərəkətli erkək hüceyrə - m i k r o q a meta formalasılır. Yəni qan sporlularına *ooqamiya* tipli cinsi çoxalma xasdır – diş hüceyrə iri, hərəkətsiz olub, bölünmədən əmələ gəldiyi halda, erkək hüceyrə bölünmə nəticəsində formalasılır və sonradan hər iki cinsi hüceyrənin kopulyasiyası baş verir.

Ağcaqanadın mədəsində cinsi hüceyrələrin kopulyasiyasından sonra hərəkətli ziqota-*ookineta* əmələ gelir. Fəal hərəkət edən *ookineta* bağırsaq divarından keçib xaricdə (yəni mədənin üzərində) membranla örtülür – o o s i s t a əmələ gətirir. Oosista daxilində çoxlu sayıda (minlərlə) oraqsəkilli birnüvəli sporozoidlər formalasılır, sistə partlayır və onlar ağcaqanadın bədən boşluğununa keçirlər. Bədən boşluğu mayesi ilə tüpürçək vəzilərinə keçib orada toplanırlar.

Malyariya xəstəliyi insana ağcaqanad vasitəsilə törədicisi – plazmodium ötürülən xəstəlikdir. Bu xəstəlik titrəmə, üşütmə, splenomeqaliya (dalağın böyüməsi), hepatomeqaliya (qaraciyərin böyüməsi), qansızlıqla müşayiət olunur. Dünyada hər il 350-500 mln insan bu xəstəliyə yoluxur ki, onlardan 1,3-3 mln ölürlər.

### Ləvazimat və materiallar:

1. Malyariya plazmodisinin daimi preparatları.
2. Mikroskoplar

## Tapşırıqlar

**Tapşırıq 1.** Böyük böyündüçü altında insan qanından olan mikropreparata baxıb, eritrositləri müşahidə etmək. Onların arasında malyariya plazmodisiniə yoluxmuş, yəni makro- və mikroqametlərin əmələgəlmə mərhələsinə qədər böyümüş şizontu tapmaq.

**Tapşırıq 2.** Eritrositar şizoqonianın üzük forması, amöbvari və çoxnüvəli şizont mərhələlərini çəkin: nüvə, vakuol, sitoplazma və eritrositləri fiksə edin.

**Tapşırıq 3.** Cədvəl 2-ni doldurmaq.

### Cədvəl 2

*Sporluların müxtəlif nümayəndələrinin həyat tsikllərində oxşar və fərqli mərhələlər*

Həyat tsiklinin xüsusiyyəti	Qreqarinlər	Koksidilər	Qan sporluları
Sahibdə parazitin lokaliza-siyası			
Sahibin yoluxma yolları			
İnkişaf dövründə sahiblərin sayı			
Ziqotanın lokalizasiyası			
Sporoblast və sporun əmələ gəldiyi yer			
Əsas sahiblər			
Çoxalmanın növbələşmə formaları			

### Müzakirə sualları.

1) Sporlular parazimtlik edən qamçılılardan nə ilə fərq-lənir?

2) Sporluların həyat tsiklində hansı inkişaf mərhələləri fərqləndirilir?

3) Qreqarin, koksidi və malyariya plazmodisində ziqota necə fərqləndirilir?

4) Koksidi və malyariya plazmodisinin qametoqoniyasının fərqi nədədir?

*Terminlərin izahı:* sporozoit, merozoit, mikroqamont, makroqamont, ooqamiya ookineta, şizont, şizoqoniya

### **Laboratoriya işi № 3 (2 saat)**

*Mövzu: İnfuzorların quruluş xüsusiyyətləri*

**Məqsəd:** *tərliyin misalında infuzorların quruluşundakı struktur-funksional xüsusiyyətlərin öyrəinlməsi*

#### **Tip Ciliophora(=Infuzoria) – İnfuzorlar**

**Sinif Ciliata** – Kirpikli infuzorlar

**Yarıimsinif Olygohymenophora** – Azmembranlılar

**Dəstəüstlüyü Hymenostomatia** – Bərabərkirpikli infuzorlar

**Dəstə Hymenostomatida (=Hymenostomata)** –

Himenostomidlər (=Pərdəağızlılar)

**Növ** – Tərlik infuzor (*Paramecium caudatum*)

Tipi səciyyələndirən əsas xüsusiyyətlər aşağıdakılardır:

1) Hərəkət orqanoidləri – kirpiklərdir.

2) Bütün kirpiklərin toplusu, yəni s i l i a t u r a 2 hissəyə ayrılır: bədən üzərində yerləşənlər –somatik və ağız ətrafında olanlar.

3) Bədən üzərində kirpiklər sıra-sıra düzülərək (kinetalar) bəzən birləşib (bazal cismləri ilə!) *membranellaları*, lakin dəstə şəklində olduqda isə *tsirrləri* əmələ gətirirlər.

4) Örtük qatı pellikula və kortikal skeletdən (k o r t e k s) ibarətdir ki, pellikula 3-membranlıdır (alveolyar pellikula, yəni parallel membranlar arasında boşluqları olan).

5) Kortikal zonada mühafizə və hücum funksiyasını yerinə yetirən e k s t r u s o m a l a r (*tricosistalar*) yerləşir.

6) İnfuzorların mürəkkəb trofik sistemleri vardır. Onun tərkibinə ağız siliaturası (ağızətrafi kirpiklər), sitostom (hüceyrəvi ağız), həzm vakuolları, sitoprokt ( hüceyrəvi anus) daxildir.

7) Döyünən vakuollar mürəkkəbdir – mərkəzi rezervuar və gətirici kanallardan ibarətdir. Xüsusi ekskretor dəlik vardır.

8) İnfuzorlara nüvə dualizmi, yəni 2 tip nüvənin olması xasdır. Bu nüvələrin sayı, forması və funksiyası müxtəlidir. İri ölçüdə olan (poliploid) nüvə - vegetativ *makronukleus*, kiçik-ölçülü (diploid) generativ nüvə – *mikronukleus* adlanır.


9) Qeyri-cinsi çoxalma – ikiyə bölünməklə (nadir halda tumurcuqla), cinsi proses isə *konyuqasiya* tipində həyata keçir. Həyat tsikli qametik reduksiyalıdır, yəni meyoz cinsi hüceyrələr formalasən zaman baş verir.

***Paramecium caudatum*** — uzunsov asimmetrik bədənə malik olan və su qatında fəal hərəkət edən ibtidaidir. Onun ön ucu bir qədər yuvarlaq formadadır, arxaya doğru bədən tədricən genişlənib maksimal enə malik olur, lakin bədənin arxa hissəsi kəskin surətdə sixılır. Ventral hissədə (novçəşəkilli çökmə olan tərəf) geniş, bir qədər spiralşəklində əyilmiş şırımlı keçir. Bu ağızətrafi sahəyə peristom deyilir (Şəkil 5).

Peristom ön uca yaxın yerdən başlanır və bədənin orta hissəsində bitir. Peristomun arxa ucunda, yəni peristomal şırımanın sonunda ağız qarşısında (*vestibulum*) yerləşir ki, onun dib hissəsində sitostom – ağız dəliyi vardır. Sitostomdan sonra uydular (*sitofarinks*) gəlir. Udmağın ön hissəsi, yəni vestibulum genişdir və kirpik ilə örtülüdür. Təriyin “ventral” hissəsinin eks tərəfində (“bel”) dorsal tərəf yerləşir. Bədənin üzəri bərabər şəkildə somatik kirpiklərlə örtülmüşdür.

Sitoplazma 2 zonadan – xarici, ektoplazma və daxili, endoplazma da dən ibarətdir. Endoplazmada çox sayıda bütün əsas orqanoidlər və törəmələr yerləşir. Udlığın arxa ucundan formalışan həzm vakuolları sitoplazma dövriyyəsinə daxil olub, bədənin “dorsal” tərəfi ilə hərəkət edir, böyüür, onun daxilinə həzm fermentləri sitoplazmadan kecir, bu zaman vakuol daxilində

gedən həzm zamanı pH da dəyişir (qələvi→turş→qələvi). Həzm bitdikdən sonra parçalanmayan hissəciklər hüceyrəvi anusdan bədənin arxa hissəsinə yaxın yerdə xaric edilir.



*Şəkil 5. Tərlik infuzorun (*Paramecium caudatum*) xarici görünüşü: 1 – arxa ucu; 2 – həzm vakuolu; 3 - makronukleus; 4 – mikronukleus; 5 — udlaq (sitofarinks); 6 – sitopiqdən (hüceyrəvi anus) həzm olunmayan hissəciklərin xaric edilməsi; 7 – trikosistlər; 8 – döyünən vakuolun mərkəzi rezervuarı*

İnfuzorda osmotik tənzimi həyata keçirən aparat – döyünnən (pulsasiya edən) vakuollar daha mürəkkəb quruluşa malikdir: 2 komplekslə təmin edilmişdir. Hər kompleksə bir mərkəzi rezervuar və onu əhatə edən 5-7 ədəd gətirici (ötürücü) kanallar daxildir. Rezervuarlarda ekskretor dəlik vardır. Komplekslər bədənin ön və arxa hissəsində yerləşir və bir-birinə əks fazada döyüñür.

Nüvə aparatı makronukleus və mikronukleusla təmsil olunur. Canlı halda müvəqqəti preparatda yalnız makronukleusu işıqlı ləkə şəklində görmək olur. Makronukleus DNT ilə zəngin olub, maddələr mübadiləsini, mikronukleus isə cinsi proses – konyuqasiyanı tənzimləyir.

Təriyin ektoplazmasında mühafizə, qoruma, hucum, bəzən də hər hansı bir substrata birləşmə funksiyasını yerinə yetirən organoidlər – trixosistlər yerləşir.

İnfuzorların örtük qatı *p1azmoma*, onun altında yerləşən alveollar – membran qovuqları vardır ki, birlikdə bunlar pəlli kulanı əmələ gətirir. Kinetosomlar, yəni kirpiklərin bazal cisimləri alveollar arasında yerləşir. Alveolların aaltında isə *fibriliyator* (yəni yiğilib – açılma qabiliyyətinə malik olan liflər) mövcuddur ki, onun alt hissəsində mitokondrilər və trikosistlər yerləşir.

### Ləvazimat və materiallar:

1. İnfuzor kulturası.
2. Mikroskoplar.
3. Yarma iynələri, pipetkalar, filğtr kağız parçaları, pambıq, əşya və örtücü şüşələr.
4. 2%-li sirkə turşusunun məhlulu( $\text{CH}_3\text{COOH}$ ), metilen göy, qara tuş, yod məhlulu.

### Tapşırıqlar

**Tapşırıq 1.** Canlı infuzorların olduğu kultura dammasını əşya şüşəsi üzərinə yerləşdirmək. Mikroskopun kiçik böyüdücüsü altında bədən formasına, ön və arxa uclarına, hərəkət üs-

luna baxmaq. Müvəqqəti hazırlanmış mikropreparatda, əvvəl – kiçik, sonra isə böyük böyüdücü altında lokomotor orqanelalarına tərliyin kirpiklərinə baxmaq. Yodla öldürülülmüş tərliyin xarici görünüşünü çəkmək. Kirpiklər, örtük membran və nüvəni qeyd etmək.

**Tapşırıq 2.** Müvəqqəti mikropreparatda tərliyin bədənində formalaşan həzm vakuollarına baxmaq. 15-20 dəq ərzində əmələ gələn həzm vakuollarını qeyd etmək.

**Tapşırıq 3.** Müvəqqəti hazırlanmış preparatda trixosistlərin atılması, bədən forması, nüvələrin sayı, onların hüceyrədə yerləşməsinə baxmaq.

**Tapşırıq 4.** Praktikumda göstərilmiş tərliyin ümumi görünüşü və orqanellalarını çəkmək: trixosistlər, makro- və mikronukleus, ağız dəliyi, udlaq, döyünən vakuollar, trixosistlər, ifrazat yeri.

**Tapşırıq 5.** Aşağıdakı suallara cavab verin.

1) Yetkin infuzorların hansı növlərində kirpikli apparat olmur? Onlar necə qidalanır?

2) İnfuzorlar koloniyalar əmələ gətirirmi?

3) İnfuzorların qeyri-cinsi çoxalması amöb və qamçılılırdakı qeyri-cinsi çoxalmadan nə ilə fərqlənir?

4) Nə səbəbə konyuqasiyadan sonra əmələ gələn fərdi, infuzorun yeni nəсли kimi qeyd etmək olar?

5) Makro- və mikronukleusların funksiyaları hansılardır?

6) Nə səbəbə infuzorları ibtidailərin ən təşəkkül tapmış qrupu hesab edirlər?

*Terminlərin izahı:* peristom, kirpiklər, ektoplazma, pelli-kula, trixosistlər, sitofarinks, endomiksis, sinkarion, makronukleus, mikronukleus, mionemlər.

## **BAĞIRSAQBOŞLUQLULAR TİPİ – COLENTERATA**

Bu tipi Dalayıçılar (Cnidaria) kimi də xarakterizə edirlər, çünki bunlarda müdafiə və şikar tutmaq üçün xüsusi dalayıçı

hüceyrələri – *knidilar* vardır. Bədəndə aydın şəkildə *oral* və *aboral* qütblər seçilir. Oral qütbədə ağız dəliyi vardır. Bədən ikiqatlıdır – ektodermal mənşəli epiderma bədəni xaricdən örtür və yeganə boşluq olan *gastroderma* ilə örtülüdür.

Bağırsaqboşluqlular 3 sinfi (*Hydrozoa*, *Scyphozoa*, *Anthozoa*) əhatə edir ki, bunlar bir-birindən həzm sisteminin quruluşu, həyat tsikli və cinsi hüceyrələrin formalasdığı yer ilə fərqlənirlər. İnkışaf metamorfozlaşdır, sürfə *planula* adlanır.

#### Laboratoriya işi № 4 (2 saat)

*Mövzu: Bağırsaqboşluqluların quruluş xüsusiyyətləri*

*Məqsəd: polip və meduza formalarında quruluşun struktur-funksional xüsusiyyətlərinin öyrənilməsi*

**Tip Coelenterata** – Bağırsaqboşluqlular

**Sinif Hydrozoa** – Hidroidlər və ya Hidrozoalar

**Yarıimsinif Hydroidea** – Hidroidlər

**Dəstə Hydrida** – Hidralar

**Növ** – Şirinsu hidrası (*Hydra oligactis*)

**Sinif Scyphozoa** – Sifoid meduzalar

**Dəstə Semaeostomeae** – Yelkənmeduzalar

**Növ** Aureliya (dəniz nəlbəkisi) (*Aurelia aurita*)

Tipin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

1) Radial simmetriya.

2) İkiqatlı qurulus: xarici – *ektoderma* və daxili – *endoderma*. Bunların arasında nazik bazal membran, bəzən həlmə-şikşəkili qat yerləşir ki, onu *mezoqley* adlandırırlar.

3) Həyat tsiklində 2 morfo-ekoloji forma – *pollip* (oturaq) və *mudula* (su qatında üzən) mövcuddur.

4) Poliplərdə *gastropora* (bağırsaq) boşluq, meduzalarda isə *gastrovaskular* (mədə-kanallı) sistem mövcuddur.

5) Bütün nümayəndələrdə *dalayıcı hüceyrələr* vardır.

6) Sinir sistemi diffuz tiplidir, bu tor multipolyar (çoxçixıntılı) hissi neyronlardan formalaşır. Neyronların çıxıntıları mezoqleydən keçib 2 toru əmələ gətirir: *ektodermal* və *entodermal*. Meduzalarda sinir elementlərinin toplu halında birləşməsi qeyd olunur.

7) İfrazat, qan-damar və tənəffüs sistemləri yoxdur.

8) Çoxalma cinsi və qeyri-cinsi yolladır. Sürfə - planula adlanır.

9) Çoxusuna həyat tsiklində qeyri-cinsi poliploid nəsillə cinsi meduzoid nəslin növbələşməsi xasdır. Bu cür növbələşmə metagenet adlanır.

Şirinsu hidrası (*Hidra oligactis*) tək polipdir, su nohurlarında, göllər, zəif axan çaylarda (iyun-sentyabr aylarında) sualtı bitkilər üzərində “yeriyir”. Bədənin ölçüsü 1,0-1,5 sm çatır. Olduqca kiçik onurğasızlarla, əsasən də xərcəngkimilərlə qidalanır.

Hidra polipinin bədəni 4 şöbədən – baş, gövdə, saplaq və döşənəkdən ibarətdir (şəkil 6). Bədənin ön ucunda, hipostom adlanan oral qütbədə ağız dəliyi yerləşir. Aşağı aboral qütbədə isə döşənək yerləşir ki, onun vasitəsilə hidra substrata birləşir.

Ağız ətrafında radial yerləşən “qollar” – çıxıntılar (5-dən 12-ə qədər) olur. Çıxıntıların daxili boşdur, bu qastral boşluğun davamıdır. Çıxıntıların üzərində çox sayıda dalayıcı hüceyrələr, bəzən onlara *dalayıcı kapsulalar* - knidositalər deyirlər. Bunlar qruplar halında olur ki, mərkəzdə iri, penetrant (və ya nematosit) və onu kiçik dalayıcı hüceyrələr – volventlər (və ya spirosistlər) və qlutiınantlar (və ya ptixosistlər) əhatə edir. Bu dalayıcı hüceyrələri ektodermada olan *I-hüceyrələr* (intertsistial, yəni aralıq hüceyrələr) əmələ gətirir.

Bütün bədənboşluqlarda olduğu kimi, hidra da ikiqatlıdır – xarici ektoderma (epidermis) və daxili entoderma (qastroidər). Ektoderma və entoderma xüsusi *epiteli-əzələ hüceyrələrindən* formalaşır ki, örtük və yığılib-açılma funksiyalarını yerinə yetirirlər. Forma baxımından ektoderma və entodermanın əmələ gətirən epiteli hüceyrələri bir qədər fərqli olur:

entodermada onların çıkışları olur və mezoqleydən keçib ektodermada olan hüceyrələri qidalandırırlar. Entodermada epitel-i-əzələ hüceyrələrinin arasında həzm fermentlərini ifraz edən vəzili hüceyrələr yerləşir.


Ektodermada epitel-i-əzələ hüceyrələrindən başqa *Interstitial hüceyrələr* (i-hüceyrələrdir ki, onlardan ektodermanın digər hüceyrələri əmələ gəlir, o cümlədən cinsi). Burada həmçinin *sinir hüceyrələri* də yerləşir ki, ektodermal toru əmələ gətirir (Şəkil 6). Dalayıcı (penetrantlar, volventlər və qlutinantlar) və cinsi hüceyrələr də ektodermada yerləşir.

Qastral boşluğu döşəyən entodermanın (*q a s t r o d e r m i s*) hüceyrələr daha hündür və daxilində çox sayıda vakuol olur, çünki həzmi həyata keçirirlər. *Məzoqley*, yəni bazal membran qeyri-hüceyrəvi quruluşa malik olan lövhədir.

Coxalma həm vegetativ, həm də cinsi yolla həyata keçir. Vegetativ forma – *t u m u r c u q l a m a d i r*. Payızda polipin üzərində kompakt, yiğcam cinsi hüceyrələrin toplusu – *q o n a d a l a r* əmələ gəlir. Yumurtalıq gövdənin aşağı hissəsində (Şəkil 6, 6), toxumluq isə hipostoma yaxın yerdə formalaşır.

**Sifoid meduzalar** yalnız dənizlərdə yaşayan bağırsaq-boşluqlulardır (əmə 200 növdür). Hidroidlərdə (*Hydrozoa*) həm polip, həm də meduza mərhələləri (və ya formaları) çox yaxşı ifadə olunmuşdur. Lakin sifoid meduzalar sinfində (*Scyphozoa*) meduza forması üstünlük təşkil edir, yəni polip – ona tək polip də *sifistoma* – qısamüddətli (bəzilərində heç olmur) olur. Həyat tsiklləri *metagenez* tipində gedir, yəni bir polip (qeyri-cinsi nəsil) bir meduza (cinsi nəsil) ilə növbələşir.

Quruluş baxımından sifoid meduzalar hidroid meduzalara oxşasa da onlardan fərqlənirlər (hidroidlərin çətir ətrafi çıkışları azsaylı və qısa olur, ağız xortumcuğun – saplaşın üzərindədir, mədədə qastral saplar yoxdur, çətir ətrafında xüsusi hərəkət orqanı *yelkən*, yəni *v e l u m* vardır, sinir düyünləri yoxdur və kanalların sayı azdır).



**Şəkil 6. Şirinsu hidrasının quruluşu:** A- uzununa kəsiyi; B- kəsiyin böyüdülmüş görünüşü; C- ektodermal epiteli-əzələ hüceyrələri; D- sinir hüceyrələri; E- interstitial hüceyrələr; F- dalayıcı hüceyrələr; G- vəzili hüceyrələr; H- entodermal epiteli-əzələ hüceyrələr; I- mezoqley; J- əzələ çıxıntıları

Sifoid meduzaların xarakterik əlamətləri aşağıdakılardan ibarətdir:

1) Daha mürəkkəb *gastrovaskulyar sistemin* olmasıdır ki, bura ağızətrafi 4 ədəd şırımlı çıxıntılar var, mədə 4 ədəd arakəsmə vasitəsilə kameralara – ciblərə bölünmüştür və orada *qastral saplar* vardır.

2) Mədədən 16 ədəd radial kanallar (8 ədəd şaxəli və 8 ədəd şaxəsiz) ayrılır ki, bunlar çətir ətrafında keçən həlqəvi kanalla birləşirlər.

3) Yelkən yoxdur, sifoid meduzalar çətirin yiğilib-açılması ilə hərəkət edirlər.


4) Cinsi vəzilər – q o n a d a l a r entodermal mənşəli olub mədədə yerləşirlər.

5) Sinir sistemi mürəkkəbdır, çətir ətrafında sinir düyünləri – q a n q l i l e r vardır.

6) Hiss orqanları şəkil dəyişmiş çıxıntılar olub, *ropalilər* adlanır. Ropalilər çətirin kənarında yerləşir, gözlər daha mürəkkəbdır – göz qovuğu formasındadır, lakin daha sadə, qədəhşəkilli göscük də var, müvazinət orqanı – s t a t o s i s t adlanır.

7) Polip, yəni polipoid mərhələnin qastral boşluğu daha mürəkkəbdır, belə ki, burada arakəsmələr – s e p t a l a r əmələ gəlir.

Aureliyanın (*Aurelia aurita*) quruluşu şəffaf çətir formasındadır (şəkil 7). Çətirin ətrafında 8 ədəd cuxurcuq var ki, burada hiss orqanları r o p a l i l e r yerləşir. Ropalilərin yanında çoxsaylı çıxıntılar vardır. Ropalilərin daxilində *statosist* adlanan müvazinət orqanı, göz qovuğu, qədəhşəkilli gözcük və qoxu cuxuru yerləşir. Çətir yastı zəngvari formada olduğu üçün onun yuxarı hissəsi *eksumbrella*, alt hissə isə *subumbrella* adlanır. Subumbrelanın mərkəsində 4-bucaqlı ağız dəliyi yerləşir. Onun ətrafında 4 ədəd şırımlı ağız çıxıntıları (pərləri) vardır.



*Şəkil 7. Sifoid meduza Aurelia: A – xarici görünüşü; Б- схема строения: 1-ро-товые лопости; 2- рото-вое отверстие; 3- иуна-льза; 4-ропалий; 5- кольцевой канал; 6- радиаль-ный канал; 7- гонада; 8-гастральные нити; 9-же-лудок; 10- эксумбрелла; 11- субумбрелла; 12-мезоглея*

Aureliyada cinsi dimorfizm olduqca aydın şəkildə ifadə olunmuşdur: erkəklərlə müqayisədə dişlərdə ağız çıxıntıları daha iri və həcmlidir. Qastrovaskulyar sistem (yəni paylayıcı bağırsaq) mürəkkəb kanallar sistemindən ibarətdir. Ağız mədəyə aparır, mədə 4-cibciklidir. Həmin ciblərin iç tərəfi çox sayda *qastral saplar* daşıyır ki, burada sorucu örtüyə malikdir. Mədədən radial kanallar ayrılır. Quruluş və funksiyonal baxımından bu kanallar 3 qrupa ayrılır – birinci, ikinci və üçüncü sıra kanallar. Birinci sıra boru şəklindədir. Ümimilikdə isə aureliyada 8 ədəd şaxələnməyən və 8 ədəd şaxələnən radial kanallar çətirin kənarında həlqəvi kanalla birləşir.

Cinsi sistem 4 ədəd qonada ilə təmsil olunmuşdur. Onlar mədədə - hər cibciyin kənarında formalaşır və əyri nalşəkillidirlər (şəkil 7, A). Meduzalarda cinsi axarlar olmur, ona görə də cinsi hüceyrələr bilavasitə mədə boşluğunundan ağızla kənarlaşdırırlar.

Subumbrella tərəfdə mədə ciblərinin yerləşdiyi yerdə (şəkil 7, B) dərin çuxurlar (şəkildə qovuq kimi görünür) vardır. Bunlar xüsusi dəliklərlə xaricə açılır. Hesab edilir ki, bunlar *subgenital kisələrdir* və qonadada yetişmiş cinsi hüceyrələri oksigenlə təmin edir.

Cinsi hüceyrələr mayalanmadan sonra sürfə p 1 a n u 1 a inkişaf edir ki, ondan sifistoma formalaşır, strobilyasiya yolu ilə bu polipdən isə efiralar (nəlbəti şəklində) ayrılır və meduzalara çevrilir.

### Ləvazimat və materiallar:

- 1) Su olan Petri qabında fiksə olunmuş hidra və sifoid meduza
- 2) Şirinsu hidrasının köndələn və uzununa kəsiyinin mikropreparatları
- 3) Mikroskoplar, binokulyar lupa və şüşə çubuqlar

### Tapşırıqlar

**Tapşırıq 1.** Binokulyar lupa vasitəsilə Petri qabında olan fiksə olunmuş hidraya baxmaq. Quruluşu öyrənmək: bədən

forması, oral və aboral qütblər, ağız dəliyi. Çıxıntıların yerləşməsi, onların morfologiyası və miqdarı.

Hidranın xarici görünüşünün çəkilməsi. Bədən şöbələrinin (oral və aboral qütblər, çıxıntılar, qonadalar) qeyd edilməsi.

**Tapşırıq 2.** Mikropreparatlarda hidra kəsiklərinin baxılması və köndələn kəsiyin çəkilməsi. Ektoderma, entoderma və qastral boşluğun qeyd olunması.

**Tapşırıq 3.** Mikroskopun böyük böyüdücüsü altında hidranın uzununa kəsiyinə baxmaq. Ektodermal və endodermal qatların hüceyrəvi elementlərini öyrənmək. Tiplərini qeyd etmək.

**Tapşırıq 4.** Dəniz hidroid polipi obeliya koloniyasının fraqmentinə baxmaq. Hidrant və onun qastral boşluğu, periderm, hidroteka, ağız xortumu, çıxıntılar, qonangiyaları qeyd etmək.

**Tapşırıq 5.** Aşağıdakı suallara cavab verin:

1) Hidranın bədən şöbələrinin hansı hüceyrəvi elementlərlə zəngindir və nə üçün?

2) Hidranın bədəninin hansı şöbəsi tumurcuqlama zonası adlanır və nə üçün?

3) Məhv olmuş dalayaıcı hüceyrələrin yerinə yeniləri, çıxıntıların harasında əmələ gəlir?

4) Hidranın bədəninin hansı şöbəsində tumurcuqlar əmələ gəlir?

5) Yayda hidralar cinsi yolla çoxalır mı? Yoxsa nə səbəbə?

**Tapşırıq 6.** Binokulyar lupa vasitəsilə Petri qabında olan meduzaya baxmaq. Aureliyanın fiksə olunmuş variantında daxili və xarici quruluşunu tədqiq etmək. Bədən forması, ağız və ağızətrafi çıxıntıları, radial və həlqəvi həzm kanallarını, çıxıntıları, mədə, qonadalar və ropaliləri öyrənmək.

Aureliyanın quruluşunu çəkmək. Ropaliləri, şaxələnən və şaxələnməyən radial kanalları, həlqəvi kanalı, ağız çıxıntılarını, mədə, ağız, qonadalar, qastral sapları qeyd etmək.

**Tapşırıq 7.** Sifoid meduzanın həyat tsiklinin sxemini çəkmək və sifistom, strobila, efira və yetkin fərdi qeyd etmək.

**Tapşırıq 8.** Aşağıdakı suallara cavab verin:

- 1) «Metagenez» termininin mənası nədir və onun hidroid polipləri və sisomeduzalara nə əlaqəsi vardır?
- 2) Hansı sinfin meduzalarının inkişaf tsiklində parenximula sürfəsi (rüşeym) olmur?
- 3) Sifoid meduzaların qastrovoskulyar sistemində qidanın hərəkəti necə baş verir?
- 4) Aureliyada yumurta hüceyrəsinin mayalanması harada və necə baş verir?
- 5) Meduzanın hansı hiss orqanları vardır? Harada yerləşir və necə fəaliyyət göstərir?
- 6) Hidroid meduzalar necə çoxalır?
- 7) Sifoid meduzaların sinir sistemi, şirinsu hidrasından nə ilə fərqlənir?

*Terminlərin izahı:* hipostom, çıxıntılar, dalayıcı hüceyrələr, dalayıcı kapsulalar, tumurcuqlar, qonadalar, penentrantlar, yelkən, ropalilər, qastrovoskulyar sistem, statositlər, efirlər, metagenez, mezoqley, qanqlilər.

## YASTI QURDLAR TİPİ – PLATHELMINTHES

Yastı qurdalar, *Scolecida* ibtidai, primitiv qurdlardır. Onlara həm primitiv Çox hüceyrəlilərə yaxınlaşdırın, həm də onları ikiyansimetriyalı heyvanlara aid edən edən proqressiv struktur xüsusiyyətləri aiddir. Tipin ümumi xarakteristikasına daxildir:

- 1) İkiyansimetriyalı (*Bilateria*) qrupdur, yəni bədəndən yalnız bir simmetriya müstəvisini keçirmək olar. Embriogenezdə bədən 3 rüşeym vərəqindən – ekto-, mezo- və entodermadan formallaşır.
- 2) Bədən boşluğu çıxıntılı parenximatoz hüceyrələrlə doludur.
- 3) Dəri-əzələ kisəsi vardır. Bura örtük epiteli və onun altında əzələ lifləri aiddir. Sərbəst yaşayan yastı qurdarda örtük epiteli kirpiklidir, parazitik formalarda çökmüş sinsitital epiteli təqdimətdir. Sinsitital epiteli hüceyrələri arasında sərhəd

olmur, əsas sitoplazma bağlar vasitəsilə parenxima daxilinə asılı vəziyyətdə yerləşir və orada nüvə görünür. Örtük altında bazal lövhə yerləşir və ondan sonra isə əzələ qatları gəlir ki, müxtəlif siniflərdə onların tərkibi müxtəlif olur – xarici və daxili *həlqəvi*, *boylama*, *diaqonal* və yastılıq verən *dorsoventral* əzələlər.

4) Həzm sistemi 2 şöbədən ibarətdir: ön və orta bağırsaq. Ön bağırsaq ektodermal, orta isə entodermal mənşəlidir. Arxa bağırsaq və anal dəlik olmur, həzm olmayan qida hissələri ağız dəliyindən tullanır. Parazitik formalarda həzm sistemi reduksiya oluna bilir.

5) İfrazat sistemi *protonefridial tipdədir*, onlar ektodermal mənşəlidirlər.

6) Qan-damar və tənəffüs sistemləri yoxdur.

7) Sinir sistemi *ortoqon tiplidir*, yəni bir cüt baş düyüն və onlardan ayrılan boylama sinir sütunları ayrılır, həmin sütunlar bir-biri ilə kommisuralarla birləşir.

8) Cinsi sistem – hermafroditidlər. Mayalanma daxili və çarpezdir.

9) İnkişaf əsasən Kirpikli turbellərilərdə birbaşa, parazitlərdə isə metamorfozlaşdır, çox sayda sürfə mərhələsi ola bilir.

### Laboratoriya işi № 5 ( 2 saat)

*Mövzu: Kirpikli qurdların quruluş xüsusiyyətləri*

*Məqsəd: kirpikli qurdların misalında sərbəst yaşıyan yasti qurdların morfofunksional xüsusiyyətlərinin öyrənilməsi*

**Tip Plathelminthes** – Yasti qurdalar

**Sinif Turbellaria** – Kirpikli qurdalar, və ya Planariyalar


**Yarımsinif Neophora** – Neophora (müasir formalar)

**Dəstə Tricladida** – Üçşaxəli planariyalar

**Növ** – Ağ-südrəngli planariya (*Dendrocoelum lacteum*)

Ağ planariyalar (*Dendrocoelum lacteum*) şirinsu hövzelerində tez-tez rast gəlir. İstər durğun, istərsə də axan şirinsu hövzelerində onlar su altında olan daşlar, çürümüş yarpaqlar və s. üzərində sürünlərlər, adətən planariyalar bədən əzələsini yiğmaqla sürünerək hərəkət edirlər. Ölçüsü 1-2 sm, bəzən 4-5 sm-ə çata bilir. Bədən qarın-bel istiqamətində yastılaşmış formadadır (şəkil 8,9). Bədənin ön hissəsində genişlənmə var, baş olmasa da yalnız bu növdə ön hissədə 2 yan çıxıntı aydın şəkildə görünür.

Planariya sərbəstyasaşyan yastı qurddur, yəni fəal həyat tərzinə malik olan yırtıcılardır. Fəal olduqları üçün bədəndə ikiyansimmetriya aydın şəkildə ifadə olunur. Simmetriya oxu (bədən oxu) bədən boyu ön hissənin mərkəzindən arxa hissənin iyvari ucuna uzanır.




**Şəkil 8. Ağ planariyanın quruluşu:** 1 – barmaqvari çıxıntılar, 2- gözlər, 3- beyin sinir düyüünü, 4- bağırsağın ön şaxəsi, 5- boylama sinir sıtunu, 6- köndələn sinir bağları (komissuralar), 7- udlaq, 8- udlaq cibi, 9- toxum axarı(toxum aparıcı), 10- ağız dəliyi, 11- toxumluq, 12- birləşdirici orqan (cüt-ləşmə orqani), 13- bağırsağın arxa şaxəsi, 14- cinsi dəlik, 15- yumurtaçıxarıcı axar, 16- cinsi kloaka, 17- kopulyativ kisə, 18- sarılıq, 19- yumurtalıq

Ağız dəliyi bədənin arxa hissəsinə yaxın ventral tərəfdə yerləşir. Ağız dəliyi udlağa açılır, udlaq isə udlaq cibində yerləşir.

Udlaqdan bağırsağın 3 şaxəsi ayrılır: biri önə, ikisi isə arxa tərəfə yönəlir (şəkil 8). Şaxələrin ucları qapalıdır, çünkü arxa baöïrsaq yoxdur.

Həzm həm hüceyrədaxili, həm də bağırsaq boşluğununda həyata keşir. Anal dəlik olmadığı üçün həzm olunmamış hissələr ağız dəliyindən xaric edilir.

Ifrazat sistemi bütün yasti qurdarda olduğu kimi (bağırsaqsızlar Acoela müstəsna olmaqla) protozoofridialər təmsil olunmuşdur. Bir fizioloji sistem kimi ifrazat sistemi ilk dəfə yasti qurdarda əmələ gəlir, yəni protonefridilər ilk böyrəklər kimi qəbul oluna bilər. Protonefridilər parenxima daxilində yerləşən ulduzşəkilli, ifrazat axarına yönəlmüş kirpik dəstiniə malik olan hüceyrələrlə başlayır.



**Şəkil 9.** Planariyanın dəri-əzələ kisəsinin və ifrazat sisteminin quruluşu:  
A – bədən kəsiyi; B – protonefridinin “sayrişan alovlu” ulduzvari hüceyrələri:  
1 – kirpikli epiteli; 2 – həlqəvi əzələlər; 3 – çap əzələlər (diagonal); 4 – boylama əzələlər; 5 – dorsoventral əzələlər; 6 – parenxima hüceyrələri; 7 – rabditləri əmələ gətirən hüceyrələr; 8 – rabditlər; 9 – təkhüceyrəli vəzilər; 10 – kirpik dəsti (“sayrişan alov”); 11 – hüceyrənin nüvəsi

Hər bir uc, yəni ulduzvari hüceyrədən ayrılan kirpik dəsti daima hərəkətdə olur, bununla da parenxima hüceyrələrinin ara-

sında olan maye ilə protonefridi axarının məsaməsi arasında təzyiq fərqi əmələ gəlir və mayedə həll olmuş vəziyyətdə olan ifrazat birləşmələri kanala keçir. Bu kirpik dəsti daima hərəkətdə olduğu üçün alovə bənzəyirlər.

Sinir sistemi bir cüt sinir düyüünü (qanqlilər) və onlardan ayrılan sinir sütunlarından ibarətdir – *ortoqon tipi*. Sinir sütunları komissuralarla birləşirlər.

Planariyanın 2 ədəd *invertirləşmiş tipdə* (çevrilmiş gözlər) olan gözləri vardır. Hər gözün pigment qədəhi özünün daxilə doğru əyilmiş hissəsi ilə başın üst tərəfinə yönəlir. Bunun içərisinə isə uclarında işıghəssas r e t i n a l h ü c e y r ə l ə r yerləşən uzun görmə hüceyrələri keçir.

Tənəffüs ektoderma və mezodermanın iştirakı ilə həyata keçir, yəni sistem, xüsusü orqan yoxdur. Bu qurdalar aerob orqanızmlarıdır, onlara lazımlı olan oksigen sudan, dəri örtüyündə olan məsamələrdən bədən daxilinə keçir. Oksigen ektoderma hüceyrələri tərəfindən udulur və mezodermaya ötürülüb, oradan daxili orqanlara paylanır. Qan-damar sistemi yoxdur.

Bədən boşluğu parenximatoz hüceyrələrlə doludur, bunların arasında maye vardır ki, onun əsas funksiyası birləşmələrin daşınmasıdır, orqanlar arasında əlaqə yaratmaqdır. Parenxima həm dayaq funksiyasını yerinə yetirir, həm də bədənə forma verir.

Epiteli qatında çox sayıda vəzili hüceyrələr vardır ki, bunlar *rabdit hüceyrələridir* (şəkil 9). Bu hüceyrələrin daxilində qıcıqlanma zamanı xaricə tullanan çöpvari r a b d i t l ə r yerləşir.

Planariyada da dəri-əzələ kisəsi – basal membran üzərində yerləşən bir qat kirpikli epiteli və saya əzələlərdən təşkil olunmuş həlqəvi, diaqonal və uzununa (boylama) əzələ liflərindən ibarətdir. Bədənə yastı formanı verən - qarın tərəfdən başlayıb bel tərəfə birləşən *dorsoventral əzələ lifləridir*.

Dəri-əzələ kisəsinin funksiyaları: *mühafizə* (örtük qatında sekret ifraz edən qoxu vəziləri vardır), *hərəkət* (əzələ liflərinin yığılması ilə bədəni dalğavari formada əyərək hərəkət edir), kirpiklər də hərəkətdə iştirak edir və *xemoresepsiyadır* (kirpiklərin əsasında çox sayıda hissi hüceyrələr vardır).

Planariya ikicinslidir. Erkək cinsi sistem – bir çüt toxumluq, onlardan ayrılan toxum boruları, toxumçıxarıçı kanalla təchiz olunubdur. Hər bir toxumluq – toxumçıxarıçı kanalcıqlarla təchis olunmuş toxum kisələrindən ibarətdir. Əlaqələndirici orqan, yəni cütləşmə orqanı cinsi kloakaya açılır. Dişi cinsi sistem – cüt yumurtalıq və onlardan ayrılan yumurta borularından ibarətdir. Yumurta boruları üzərində çox sayıda *sarılıqlar* yerləşir. Bu sarılıqların ifraz etdiyi sarılıq hüceyrələri inkişaf edən yumurta hüceyrələrinin qidalanması üçün istifadə olunur. Yumurta boruları balalıq yolu vasitəsilə cinsi kloakaya açılır. Kloakaya həmçinin toxumqəbuledici də açılır.

### **Ləvazimat və materiallar:**

- Müvəqqəti mikropreparatlar
- 1) Fiksə olunmuş materiallar
  - 2) Mikroskoplar və şativ 1

### **Tapşırıqlar**

**Tapşırıq 1.** İçərisində su olan sferik küvet və ya saat şüşəsinin üzərində canlı və ya fiksə olunmuş preparati tədqiq etmək. Şativ lupadan istifadə etməklə, hərəkətini izləmək.

**Tapşırıq 2.** Müvəqqəti mikropreparatda kipriklərin hərəkətini izləmək.

**Tapşırıq 3.** Fiksə olunmuş fərd və ya total mikropreparatda bilateral simmetriyanın əlamətlərini qeyd etmək.

**Tapşırıq 4.** Ümumi görünüşü çəkmək. Bədən konturlarını, baş hissəsi, ikiyansimmetriyanın elementlərini qeyd etmək.

**Tapşırıq 5.** Şativ lupa altında müvəqqəti preparatda planarının həzm sistemini öyrənmək.

*Terminlərin izahı:* dəri-əzələ kisəsi, kirpikli epiteli, rabditlər, sirtositlər, sorma xortumu

## **Laboratoriya işi № 6 (2 saat)**

### **Mövzu: Sorular və lentşəkilli qurdların quruluş xüsusiyyətləri**

**Məqsəd:** sorular və lentşəkilli qurdların endoparazitizmlə bağlı olan morofunksional xüsusiyyətlərinin öyrənilməsi

**Tip Plathelminthes** – Yastı qurdalar

**Sinif Trematoda** – Sorular

**Yarımsinif Digenea** – İkisormaçlılar (İkiağızlılar)

**Dəstə Fasciolida** – Fasiolidlər

**Növ** – Qaraciyər sorucusu (*Fasciola hepatica*)

**Sinif Cestoda** – Sestodlar və ya Lentşəkilli qurdalar


**Dəstə Cyclophyllidea** – Soliterlər və ya Siklofillidilər

**Növ** – Öküz soliteri və ya yaraqsız soliter (*Taeniarhynchus saginatus*)

Donuz soliteri və ya Yaraqlı soliter (*Taenia solium*)


Sorular - onurğalıların daxili orqanlarında parazitlik edən yastı qurdlardır. Onları fərqləndirən əsas əlamət, olduqca mürəkkəb – h e t e r o q o n i y a t i p l i həyat tsiklinə malik olmalarıdır. Belə ki, trematoldarda bir hermafrodit nəsil bir neçə partenogenetik nəsillərlə növbələşir. Cinsi yetişkənlilikə çatmış hermafrodit fəndlər (*maritalar*) əsas sahib – onurğalı heyvanların daxili orqanlarında parazitlik edir.

Sahibin bədənində maritalar yumurtaları formalaşdırırlar, qalan nəsillər isə *aralıq sahiblərin* bədənində *partenogenetik* (yəni mayalanmadan) yolla çoxalırlar. Nümayəndələrinin çoxunda sərbəst yaşayış mərhələ mövcuddur.



Yetkin ikisormaçlılar *ağız və qarın sormaclarının* olması ilə xarakterizə olunurlar. Sormaclar bir neçə mm-dən bir neçə sm-ə kimi çata bilir (şəkil 10)

**Şəkil 10.** Qaraciyər sorucusunun (*Fasciola hepatica*) sormacının elektron-mikroskopik görünüşü: A həlqəvi əzələ; B qövsvari əzələ



Sormaclar fincanşəkilli olub örtük qatı və əzələnin qabarması nəticəsində əmələ gəlir. Ağız dəliyi birinci sormacın dibində

yerləşir, ikinci sormac dibi tamdır. Əzələ liflərinin (həlqəvi və qövsvari) yığıılması nəticəsində sormacın boşluğu dərinləşir (genişlənir) və ya yastılaşır (kiçilir).

**Şəkil 11. Qaraciyər sorucusu (*Fasciola hepatica*): A – cinsi sistemin quruluşu; B – həzm sistemi: 1 – ağız sormacı, 2 – qarın sormacı, 3 – şaxələnmiş bağırsaq, 4 – birləşdirici orqan, 5 - yumurtalıq, 6 - sarılıq, 7 – sarılığın axarları, 8 - toxumluqlar, 9 – toxum axarı, 10 - balalıq**

Marita iridir – 5 sm-ə çatır, bədəni yastıdır (şəkil 11). Bədən aydın şəkildə 2 hissədən ibarətdir: ön hissə qarın sormacına kimi nisbətən dardır, arxa hissə isə bu sormacdan başlayaraq genişlənir və yumurtalıq səviyyəsində maksimal həddə çatır, sonradan arxa uca doğru tədricən daralır.


Bağırsaq ikişaxəlidir, cinsi sistem də şaxəli formadadır: qısa, şaxələnmiş balalıq qarın sormacının arxasında yerləşir. Qanla qidalanan maritanın ağız dəliyi udlağa keçir (şəkil 11). Əzələvi udlaq oval və ya şarşəkillidir, ondan qısa qida borusu ayrıılır. Qida borusu ikişaxəli orta bağırsağa keçir, həmin şaxələr cinsi sistemin distal orqanlarını və qarın sormacını əhatə edib, sonradan yenidən bir-birinə yaxınlaşırlar. Bu şaxələrdən ayrılan kiçikdiametrlı şaxəciklər qapalıdır, yəni arxa bağırsaq yoxdur. Trematodların bağırsağı ontogenezdə entodermal rüşeym vərəqindən formalaşır.

Fasiola hermafrodit cinsi sistemə malikdir: iki toxumluq şaxəlidir, onlardan toxumçıxarıcı axarlar ayrıılır ki, bunlar da birləşib tək axarla sirrusun kisəsinə açılır. Bu kisənin daxilində yaxşı görünən toxum qovuğu vardır. Erkek cinsi dəlik qarın sormacının önündə yerləşir. Dişi cinsi sistem əsasən bədənin ön 1/4 hissəsində yerləşir: yumurtalıq böyük deyil, şaxəlidir, ondan uzun yumurta borusu ayrıılır və bədənin median hissəsində (ortada) yerləşən o o t i p e açılır (bəzi müəlliflər onu ootip deyil sadəcə olaraq rezervuar kimi qeyd edilər).

Yumurta borusuna, yəni axarına ootipin ön hissəsində ümmi sarılıq axarı açılır (şəkil 11). Balalıq çox sayıda dolasıq ilmələr əmələ gətirməklə sirrus kisəsinin dəliyinin yanında ayrıca dəliklə xaricə açılır. Balalıq mayalanmış yumurtalarla dolu olur, belə ki, mayalanma həmi<sup>o</sup> ootipdə ba<sup>o</sup> verir.

İfrazat sistemi bütün bədən boyu səpələnmiş protonefridial hüceyrələrdən ayrılan kiçik kanalcıqlar, onların birləşib sağ və sol tərəfdə yerləşən əsas ifrazat kanalından ibarətdir. Bu terminal, yəni uc, qapalı hüceyrələrdən kirpik dəsti hərəkət etməklə (“sayrişan alov”) kanal daxilində təzyiqi dəyişi və tərkibində həll olmuş ekskretlər – parçalanmış üzvi birləşmələrin son məhsulları tək mərkəzi axara keçib bədəndən arxada yerləşən dəlikdən xaric edilir.

Parazitizmlə əlaqədar olaraq bütün trematodların örtüyündə kirpiklər olmur. Bədən *t e q u m e n t i l ə* - sitoplazmatik qatlı çökmüş epitieli ilə örtülüdür. Teumentin xarici hissəsi nüvəsiz sitoplazmadan formalasdır ki, bunun daxilində çox sayıda mitoxondrilər, vakuollar və kutikulyar tikanlar vardır. Aşağıdan teumentin xarici qatı *bazal membranla* örtülüdür ki, bundan çox sayıda sitoplazmatır bağlar ayrılır, həmin bağlar teumentin xarici və daxili qatlarını birləşdirir (Şəkil 12).



*Şəkil 12. Qaraciyər sorucusunun örtük qatının quruluşu:* 1- teumentin xarici hissəsi; 2- bazal membran; 3- teumentin çökmüş hissəsi; 4- həlqəvi əzələlər; 5- boylama əzələlər; 6- sitoplazmatik bağlar; 7- nüvə; 8- mitoxondrilər; 9 - kutikulyar iynə; 10 – hüceyrəarası maddə

Bazal membranın altında həlqəvi, çəp, boylama əzələ lifləri yerləşir.

Həyat tsikli mürəkkəbdır, maritaların yumurtaları xaricə, da-ha çox otlaqlara, şirinsu hövzələrinə, sahilə düşür. Orada onlardan ya dərhal (suda), ya da aralıq sahibi udduqdan sonra (quruda) kır-pikli sürfə - *mirasidi* çıxır. Aralıq sahib adətən şirinsu ilbizləri, tayqapaqlılar və xərçəngkimilər olur. Onların bədənində sorucu-nun sonrakı sürfə mərhələləri – *sporosista, redi və serkarilər* inki-şaf edir. Serkarilər əzələvi quyruqlarını atıb otlaq üzərində sistalar əmələ gətirib adolekska rile rə cəvrilirlər. Heyvan su işər-kən, qidalanarkən parazitə yoluxur.

**Lentşəkilli qurdalar** ixtisaslaşmış endoparazitlərdir və on-lara sahib növbələşdirməklə inkişaf xasdır. Onların əsas sahibi onurğalı heyvanlar, aralıq sahibləri isə onurğalı və onurğasızlar ola bilər. Yetkim fəndlər əsas sahibin bağırlığında, sürfə fazaları isə aralıq sahiblərin daxili orqanlarının toxumalarında inkişaf edir.

Bədən 3 hissədən - baş və ya səkəks, boyuncuq və bu-ğumlu strrobilədən ibarətdir. Strobilada olan bugumlar prəq lət idlər adlanır, ölçüləri eyni deyil – cavan bugumlar kiçik və kvadrat formasında, yetkinləri isə düzbucaqlı olur.

Bu qurdaların da bədən örtüyü tequmentdir, onun altında həl-qəvi və boylama əzələlər yerləşir, bütün yastı qurdarda olduğu ki-mi *dorsoventral əzələ lifləri* vardır.

Endoparazitizmə uyğunlaşma ilə əlaqədar olaraq həzm sistemi yox olmuşdur. Qida şirəsinin qəbulu bütün bədən səthindən həyata keçirilir, bunun üçün onlarda çox sayıda trofik *mikrotrixilər* (*tükçüklər*) adlanan borucuq şəkilli çıxıntılar vardır. Lakin dişcik-ləri olan *birləşdirici mikrotrixiləri* də olur.


Sinir sistemi *ortoqon tiplidir*. Bədən səthində hissi – lamisə və kimyəvi reseptorları vardır.

İfrazat sistemi – *protonefridilərdir*. Cinsi sistem yetişkənliyə çatmış proqlotidlərdə təkrarlanır. Yalnız bədəni buğumsuz olan lentşəkillilərdə tək cinsi aparat olur və ya metamer sıradə düzülmüş sinsi aparatları olur. İri ölçüdə soliterlərin olması bağırsaqda yalnız bir fərdin yerləşməsinə imkan verdiyi üçün çarpez mayalanma mümkün deyil. Lakin müxtəlif proqlotidlərdən olan cinsi hüceyrələr kopulyasiya edə bilir, nadir halda bir proqlotidin cinsi hüceyrələri mayalanır (özünü mayalama). Məhsuldarlıq yüksəkdir, məsələn, öküz soliteri bir ildə 600 mln yumurta qoyur. İnkışaf bir və ya iki aralıq sahibin iştirakı ilə baş verir.

Öküz soliteri *Taeniarhynchus saginatus*- un ölçüləri 7-11 m çata bilir, yetkin fəndlərdə strobila 800-dən artıq buğumdan əmələ gəlir. Cinsi yetişkən proqlotidlərə 200-cü buğumdan rast gəlinir. Skoleks 1-2 mm-dir, üzərində 4 ədəd sormac olur, lakin qarmaqları yoxdur (Yaraqsız soliter). Boyuncuq böyümə zonasıdır, proqlotidlər buradan formallaşır və ayrılır. Yetkin fərddə 1000-ə qədər buğum olur (şəkil 13, B).

Strobilanın arxa hissəsi çoxalma funksiyasını yerinə yetirir. Belə ki, 200-cü proqlotiddən başlayaraq cinsi sistem tam şəkildə inkışafını bitirmiş olur. Həmin proqlotidlərdə əsasən içərisi yumurtalarla dolu olan şaxələnmiş balalıq görünür (şəkil 13), şaxələrin sayına görə soliterin növü müəyyənləşir: öküz soliterində balalıq daha çox (17-35) şaxəli olur. Mütəmadi olaraq strobila qırılıb fekalilərlə birlikdə sahibin bədənindən xaric olur.

Xarici görünüşünə görə donuz soliteri (yaraqlı soliter) bir qədər fərqlənir: başında sormaclardan başqa qarmaqlar olur, strobila qıсадır- əsasən 2-3 m olur və buğumların sayı 1 min-dən artıq olmur, yumurtalarla dolu olan balalıq az şaxəli (7-12) olur.



**Şəkil 13.** Lentşəkilli qurdarda skoleks və yetkin proqlotidin görünüşü: A – donuz soliteri (*Taenia solium*) baş qarmaqlar və sormaclarla təchiz olunmuşdur; B – öküz soliteri (*Taeniarhynchus saginatus*) sormacli baş; C- enli lent qurdı (*Diphyllobothrium latum*) baş yarıqşəkilli sormaclar - botriyalarla



Cinsi sistem də oxşardır: erkək sistemə çox sayda, kiçik qo-vuqcuqlar şəklində proqlotidin parenximası daxilində səpələnmiş halda mövcud olan *toxumluqlar*, onlardan ayrılan nazik toxumçı-xarıçı kanallar, onlara birləşib əmələ gətirdiyi ümumi tək toxumçı-xarıçı boru daxildir ki, bu, proqlotidin yan tərəfində toxumkənarlaşdırılan kanal vasitəsilə cütləşmə orqanı – *s i r r u s* a açılır, sirus isə cinsi kloaka ilə bağlı olur (şəkil 14).

Dişli cinsi sistem ikipaylı, şaxələnən tək yumurtalıq və ondan ayrılan o o t i p e açılan qısa yumurta borusundan ibarətdir. Soliterlərdə ootipə sarılığın tək axarı da açılır. Ootip kiçik hüceyrələr – *Melisa* cismi adlanan vəzilərlə əhatə olunmuşdur. Sonradan yumurta borusu toxumçı-xarıçı borunun yanında yerləşən axara keçir, həmin axar yerli genişlənmə ilə t o x u m q ə b u l e d i c i n i əmələ gətirir. Sonradan yumurta borusu da cinsi kloakaya açılır.

Ootipdən ucu qapalı olan b a l a l i q ayrılib proqlotidin ortasına doğru uzanır (şəkil 14).

Ifrazat sistemi p r o t o n e f r i d i a l tipdədir, sadəcə olaraq soliterlərdə strobila qırılanda uc proqlotiddə 1 cüt deyil, 2 cüt ifrazat dəliyi əmələ gəlir. Ifrazat kanalları şəkildə aydın görünür, onlar proqlotidin kənarından keçir. Ifrazat kanalının altında üçbucaq formada s a r ı l i q yerləşir.

Donuz soliterinin sürfəsi *sistoserk tipli f i n n a d i r*, bu, daxilində bir başçıq olan qovuqdur. Finna aralıq sahib olan donuzun bədənində formalasır. Donuz helmintin içərisində o n k o s f e r a (altıqarmaqlı rüşeym sürfəsi) olan yumurtaları udur. Yumurtanın qabiq və rüşeym qatlarından çıxan bu sürfə donuzun bağırsağının divarından qarmaqların köməyiş keçib qan-damar sisteminə düşür. Qan vəsítəsilə daxili orqanların toxumalarına (qaraciyər, əzələ, ağciyər və s.) yerləşir. Burada finnaya çevrilir (şəkil 14, A)



**Şəkil 14.** Öküz soliterinin (*Taeniarhynchus saginatus*) hermafrodit proqlotidi: 1 – toxinluqlar; 2 – toxumçixarıcı axarlar; 3 – toxumçixarıcı boru; 4 – toxumxaricedən kanal; 5 – sirus kisəsi; 6 – sarılıq; 7 – sarılıq axarı; 8 – yumurtalık; 9 – yumurta borusu; 10 – ootip; 11 – Melis cismi; 12 – balalıq yolu; 13 – balalıq; 14 – balalığın kor ucu; 15 – cinsi kloaka; 16 – erkək və dişi sistemin ümumi dəliyi; 17 – ifrazat sisteminin boylama kanalları; 18 – ifrazat sisteminin köndələn anastomozlar; A – donuz soliteri *Taenia solium*-un sistoserkli əzələdə

Finna noxud boyda olub, işərisində daxilə əyilmiş yetkin, qovuqbədənli sürfə vardır. Onun 4-sormaclı başı və sürfə strobilası – *juvenile strobila* aydın görünür. Bu cür finnalı eti əsas sahib

(definitiv sahib) olan insan yaxşı bişməmiş halda yedikdə parazitə yoluxur. Belə ki, insanın bağırsaq şirəsinin təsiri altında partlayır və onkosfera qarmaqlarının köməyilə bağırsaq divarına yapışır – strobila formallaşır.

### **Ləvazimat və materiallar:**

- 1) Fiksə olunmuş helmintlər, onurğalı heyvanın helmintlə yoluxmuş qaraciyər fragmenti
- 2) Sorucunun total mikropreparatları
- 3) Qaraciyər sorucusunun rənglənmiş cinsi sisteminin total mikropreparatları
- 4) Öküz, donuz soliterlərinin fiksə olunmuş materialları, tubusları
- 5) Öküz və donuz soliterlərinin yetkin proqlotidlərinin mikropreparatları
- 6) Mikroskoplar, binokulyar lupalar
- 7) Petri qabı, şüşə çubuqlar və ya pinsetlər

### **Tapşırıqlar**

**Tapşırıq 1.** Binokulyar lupanın vasitəsilə vizual surətdə qaraciyər sorucusunun materialının tədqiqi. Bədən formasının ölçülərinin müəyyənləşməsi, ön və arxa sormacların tapılması, aralarındaki məsafənin qeyd edilməsi, sormacların həzm sistemi ilə əlaqəsinin dəqiqləşdirilməsi.

**Tapşırıq 2.** Mikropreparatda qaraciyər sorucusunun həzm sisteminin öyrənilməsi. Ağız dəliyi, udlaq, nazik qida borusu, endodermal bağırsağın iki şaxəsinin tapılması və qeyd edilməsi.

**Tapşırıq 3.** Mikroskopun kiçik böyüdücüsü altında total mikropreparatlarda ifrazat və cinsi sistemlərin öyrənilməsi. Əsas ifrazat kanalının və ondan ayrılan çoxsaylı kanalcıqların tapılması.

**Tapşırıq 4.** Qaraciyər sorucusunun cinsi sisteminin tədqiqi: yumurtalıq, toxumluqlar, sarlıqlar, cinsi kloakanın tapılması. Cinsi sistemin çəkilməsi. Yumurtalıq, yumurta boruları, ootip,

toxumluqlar, toxum boruları, sirrus, sarılıqlar, sarılıq axarlarının qeyd olunması.

**Tapşırıq 5.** Qaraciyər sorucusunun həyat tsiklinin öyrənilməsi və sxeminin çəkilməsi.

**Tapşırıq 6.** Aşağıdakı suallara cavab verin:

- 1) Trematodların bədən örtüyünün quruluşu necədir?
- 2) Yastı qurdarda mezodermanın əmələ gəlməsi hansı əhəmiyyət daşıyır?
- 3) Yastı qurdların hansı bədən boşluğu parenxima ilə doludur?
- 4) Anaerob tənəffüs nədir? Necə baş verir? Hansı qurd-lara xasdır?
- 5) Parazitizm sorucuların cinsi sisteminin quruluşunda necə eks olunmuşdur?
- 6) Trematodlar sinir sisteminin hansı quruluş tiplərinə malikdir?
- 7) Trematodların dəri-əzələ kisəsinin quruluşu necədir?

**Tapşırıq 7.** Öküz və donuz soliterlerinin skolekslərinə baxmaq, forma və ölçülərini, sormacların formasını tədqiq etmək. Donuz soliterinin başında qarmaqları görmək və sayını, yerləşməsini, formasını qeyd etmək. Donuz və öküz soliterlərinin skolekslərini çəkmək. Sormaclar, boyuncuq, qarmaqlar, botriyaları qeyd etmək.

**Tapşırıq 8.** Aşağıdakı suallara cavab verin:

- 1) Lentşəkili qurdların örtük qatlarının quruluşu necədir?
- 2) Sestodların skoleksləri hansı rolü oynayır?
- 3) Sestodların bugumlарının dəri-əzələ kisəsində parenxi-ma hansı rolü oynayır?
- 4) Donuz, öküz soliterləri və enli lent qurdunun yetkin proqlotidləri bir-birindən nə ilə fərqlənirlər?
- 5) Lentşəkilli qurdların orqanizmindən maddələr müba-diləsinin maye məhsulları necə xaric edilir?
- 6) İnsan sestodların hansı növü üçün aralıq sahib ola bilir?
- 7) Sarılıqlar hansı funksiyani yerinə yetirir?

*Terminlərin izahı:* ağız sormacı, qarın sormacı, toxumluqlar, sarılıqlar, balalıq, toxumqəbuledici, Melis cismi, sporo-

sitolar, redilər, serkarilər, kutikula, ootip, parenxima, mirasidlər, finna, skoleks, strobila, proqlotidlər, terminal hüceyrələr, onkosfera, əsas sahib, aralıq sahib.

### Laboratoriya işi № 7 (2 saat)

*Mövzu: Dəyirmi qurdların quruluş xüsusiyyətləri*

*Məqsəd: insan askaridinin endoparazitizmə bağlı olan struktur-funksional xarakteristikasının öyrənilməsi*

**Tip Nemathelminthes** – İlkbədənboşluqlular

**Sinif Nematoda** – Dəyirmi qurdalar (və ya Nematodlar)

**Yarımsinif Secernentea** – Sesernentlər

**Dəstə Ascaridida** – Askaridlər

**Növ** – İnsan askaridası (*Ascaris lumbricoides*)

Nematodlar çıxsayılı və olduqca rəngarəng sinifdir. Onlar praktiki olaraq bütün yaşayış mühitlərində rast gəlir. Onlar arasında sərbəstyaşayan növlər (torpaq, dəniz və şirinsu) olduğu kimi, parazitlər də çoxdur (bax: bu kitabda mühazirələr bölməsi).

Nematodlara, yəni əsl yumru qurdrlara aşağıdakı xüsusiyyətlər xasdır:

1) Örtük – çoxqatlı *kutikula* və onu döşəyən *hipoderma*. Hipoderma hüceyrəvi quruluşa malikdir, lakin *s i n s i t i* də ola bilər (epiteli hüceyrələri sərhədsiz, nüvələr dağınıq halda yerləşmiş). Hipoderma 4 ədəd daxilə doğru qatlanaraq novçalar əmələ gətirir ki, bunlardan ifrazat boruları (yan) və sinir sütunları (qarın və bel növçə) keçir.

2) Dəri-əzələ kisəsində yalnız boylama əzələ lifləri vardır: hipodermanın novçaları bu qatı 4 lentə bölür.

3) Bəzi ilkbədənboşluqlularda *sabit hüceyrə tərkibi*, yəni ayrı-ayrı orqanların sabit sayıda hüceyrələrdən formallaşması müşahidə erilir.

4) Bədən boşluğu – *sxizosel*, ilkbədənboşluğu *blastoseldən* formalaşır ki, o, h i d r o s k e l e t rolunu oynayan maye ilə doludur.

5) Həzm sistemi 3 şöbəli bağırsaqla təmsil olunur: ön və arxa bağırsaq ektodermal, orta bağırsaq isə entodermal mənşəlidir.

6) Sinir sistemi o r t o q o n d u r, sinir sütunları (bel və qarın) yaxşı inkişaf etmişdir.

7) Qan-damar və tənəffüs sistemləri yoxdur.

8) Nematidlarda kirpikli törəmələr yoxdur. İfrazat sistemi isə 1-2 ədəd nəhəng *dəri* ("boyun") *vəziləri* və *faqositar hüceyrələrdir*.


9) Nematodlar əsasən ayricinslidirlər, onlara çox zaman cinsi dimorfizm xasdır. Dişi cinsi sistem cüt, erkəklərdə isə tek olur. Erkək cinsi sistemin dəliyi yoxdur, o, kloakaya açılır. Coxalma yalnız cinsi yolladır, bəzilərində *yumurtadoğma* qeydə alınır.

10) İnkişaf metamorfozludur, parazitik növlərin bir qismində sahib növbələşməsi ilə, digərlərində isə bir sahibin bədənində mürəkkəb miqrasiya etməklə inkişaf baş verir.

İnsan askaridinin (*Ascaris lumbricoides*) bədəni qurdabənzər formada olub ucları nazik, köndələn kəsiyi yumrudur (şəkil 15).

Ölçüləri erkəkdə 25 sm, dişidə isə 40 sm olur və rəngi ağımtıl-çəhrayıdır. Dişilərdə bədənin 1/3 hissəsində yerləşən enli, lakin dərin olmayan kəmər üzərində cinsi dəlik görünür. Erkəklərin bədəninin arxa ucu sıvri və ventral tərəfə qarmaqvari qatlanmış olur. Onların cinsi dəliyi yoxdur. Anal dəlik isə ventral (qarın) tərəfdə arxa ucun öündə yerləşir.

Laboratoriya məşğələlərində insan askaridinin anatomiyasını bədənin örtük qatının daxilində öyrənmək tələb olunur. Çünkü bel tərəfdən yarılmış askaridi də aydın şəkildə 4 ədəd enli, lentvari, ağımtıl əzələlər görünür. Hipodermanın daxilə doğru çöküb novça şəklində birləşməsi nəticəsində boylama əzələ qatı dörd enli lentə ayrılmışdır. Askaridin əzələ hüceyrələri daxildən hipodermaya birləşir və bir sıranı əmələ gətirir (şəkil 16).




**Şəkil 15.** İnsan askaridinin cinsi sistemi: a - dişi; b - erkək; 1 - dodaqlar; 2 - udlaq; 3 - «qida borusu» (orta bağırsağın ön şöbəsi); 4 - orta bağırsaq; 5 - faqositar hüceyrələr; 6 - yan xətt; 7 - yumurtalıq; 8 - yumurta borusu; 9 - balalıq; 10 - balalıq yolu; 11 - toxumkuqlar; 12 - toxum borusu; 13 - toxumxaricedən kanal; 14 - arxa bağırsaq.

Əzələ hüceyrəsinin hər biri 2 hissədən ibarətdir: əzələvi çıxıntı, hansı ki, bilavasitə hipodermaya söykənir və hüceyrənin cismi-sarkoplazmatik kisə.

Həzm sistemi 3 dodaqla əhatə olunmuş ağız dəliyi ilə başlanır. O, uzun əzələvi udlağa açılır. Udlağın arxa hissəsi genişlənib orta bağırsağa keçir. Bağırsağın təxminən 1/3 hissəsi bir qədər yastılanmış hamardır – bu, “qida borusu”dur. Arxa bağırsaq da boruşəkillidir.

İfrazat sisteminin elementlərindən ən yaxşı seçilən – dörd ədəd *f a q o s i t a r h ü c e y r ə l ə r d i r*. Yaşlı askaridlərdə bu hüceyrələr qonur rəngdə olub bir qədər böyükdü, çünki onların sitoplazmasında həddən artıq çox ifrazat törəmələri toplanmışdır. Lakin əsl ifrazat orqanı – “boyun vəzisi” adlanan hüceyrədir. Əs-lində yan novçalardan keçən ifrazat kanalları bir hüceyrənin davamıdır, yəni hüceyrə məsaməsinin davamı həmin kanallardır. Ona görə də askaridin ifrazat sistemi əsasən bir hüceyrədən formaslaşır.

Sinir sistemindən daha yaxşı görünən – udlaq ətrafindakı ağrımtıl rəngli sinir halqasıdır. Belə ki, ortoqon tipli sinir sistemində malik olan askaridlərin baş düyünləri olmur. Onlarda ortoqon – udlaqtrafi halqa, ondan ayrılan iki sinir sütünündən ibarətdir. Həmin sinir lifləri qarın və bel növçalarından keçir.



**Şəkil 16.** Askaridin əzələ hüceyrələrinin quruluşu: I – ümumi görünüşü; II – hüceyrənin yiğilib açılan hissəsi: 1 – nüvə, 2 – hüceyrənin yiğilan hissəsi, 3 – trofik plazmada dayaq sapları, 4 – yiğilan lövhələr, 5 – dayaq lifləri

Askaridin cinsi sistemi boruşəkillidir: cinsi vəzilər (qonadalar) və axarlar sərhəd-siz bir-birinə keçir. Dişilərdə cinsi sistem - bir cüt nazik borucuq şəklində yumurtalıqlar, onlardan ayrılan yumurta boruları və bir qədər iri diame-trə malik olan kanallar – bələdiyi qılıcılımsız olunmuşdur. Erkəklərin cinsi sistemi tək olur – nazik sapvari toxumluq, toxumötürücü boru, yəni toxum borusu, onun açıldığı toxumçıxarıcı kanal. Erkəklərdə cinsi dəlik olmadığı üçün toxumçıxarıcı kanal arxa bağırsağa *kloakaya* açılır. Mayalanma daxilidir. Çoxalma yal-

nız cinsi yolladır. İnkışaf metamorfozsuzdur, yəni sürfələr yetkin fərdə oxşar olur. Sahibin növbələşməsi insan askaridinə xas deyil.

Askaridi səciyyələndirən əlamətlərdən biri hidroskeletin, yəni dayaq funksiyasını yerinə yetirən, forma verən, qurdvari hərəkəti təmin edən struktur elementinin formalaşmasıdır. Askaridin bədəni xaricdən möhkəm kutikula ilə örtülüdür. Kutikula çoxqatlı şəffaf və möhkəmdir. O, parazitin bütün bədənini örtür və onu bağırsaq şirələrinin təsirindən qoruyur. Xüsucən də askaridin sürfəsi inkışaf edərkən bədəndə 3 həftə miqrasiya edərkən mədədən (turş mühitdən) keçir və bu zaman kutikula onu qoruyur. Kutikulanı da-xildən hipoderma döşəyir. Kutikula və hipodermaya söykənən boylama əzələlər xaricdən daxilə, bədən boşluğunun mayesi isə əksinə, daxildən xaricə doğru təzyiq edir. Nəticədə hidroskelet formalaşır.

### **Ləvazimat və materiallar:**

1. Dəyirmi qurdların fiksə olunmuş materialları və tubusları.
2. Askaridanın köndələn kəsiyinin mikropreparatları.
3. Mikroskoplar, əl lupaları.

### **Tapşırıqlar**

**Tapşırıq 1.** Fiksə olunmuş material və tubuslarda askaridanın xarici görünüşünü tədqiq etmək. Bədənin forması, ön, gövdə və quyruq şöbələri öyrənmək və ölçülərini qeyd etmək. Erkək və dişinin bel və qarın tərəflərini müəyyənləşdirmək, xarici görünüşlərindəki fərqləri tapmaq. Askaridanın ümumi görünüşünü çəkmək.

**Tapşırıq 2.** Kəsilmiş askaridanın daxili quruluşunu və daxili orqanların yerləşməsini tədqiq etmək. Daxili quruluşunu çəkmək. Ağız məməcikləri, udlaq, qida borusu, orta bağırsaq, arxa bağırsaq, hipodermanın dorsal və ventral novçalar, yumurtalıqlar, yumurta boruları, balalıq, balalıq yolu, toxumluq, toxum borusunu qeyd etmək.

**Tapşırıq 3.** Mikropreparatda askaridanın köndələn kəsiyini tədqiq etmək: bədən boşluğu və örtüyün quruluşunu öyrənmək. Dörd ədəd hipodermal növçələri, əzələ lentlərini, sinir sütunları, cinsi sistemi, ekskretor kanalları tapmaq. Askaridanın köndələn kəsiyini çəkmək. Hipodermanın bel və qarın növçələrindən keçən sinirləri, hipodermanın yan növçələrindən keçən ifrazat kanalları, kutikula, hipoderma, uzununa əzələlər, sxizosel, yumurta boruları, balalıq, bağırsaq boşluğu və divisorlarını qeyd etmək.

**Tapşırıq 4.** Mikroskopun kiçik böyüdücüsü altında mikropreparatda uşaq bizquyuğunun (insanın bağırsaq paraziti) xarici görünüşünü baxmaq. Quruluşu və daxili orqanlarının yerləşməsini öyrənmək və çəkmək. Ağız, udlaq, qida borusu, bulbus, bağırsaq, yumurtalıq, balalıq, cinsi və anal dəlikləri qeyd etmək.

**Tapşırıq 5.** Aşağıdakı suallara cavab verin:

- 1) Yastı qurdalarla müqayisədə ilk bədən boşluqlular hansı proqressiv əlamətlərə malikdir?
- 2) Nematodların dəri-əzələ kisəsini səciyyələndirən hansı xüsusiyyətlərdir?
- 3) Nə səbəbə nematodları ilk bədən boşluqlu heyvanlar adlandırırlar?
- 4) Bədən boşluğu mayesinin funksiyaları nədir?
- 5) İnsan askaridası hansı orqanlar sistemində parazitlik edir? Onun inkişaf tsikli necədir?
- 6) Parazitlik edən müxtəlif növ nematoldarda cinsi dimorfizm necə biruzə verir?
- 7) Dəyirmi qurdaların parazitik həyat tərzinə hansı uyğunlaşmaları mövcuddur?

*Terminlərin izahı:* hipoderma, faqositar hüceyrələr, bulbus. Sensillalar, cinsi dimorfizm, hipodermal novçalar.

## **YARIMŞÖBƏ II. COELOMATA - SELOMLULAR (=İKİNCİBƏDƏNBOŞLUQLULAR) HƏLQƏVİ QURDLAR TİPİ - ANNELIDA**

Səciyyəvi əlamətləri:

- mezodermal mənşəli epitel ilə (s e l o t e l i) döşənmiş ikinci bədən boşluğunun – s e l o m u n olmasına. Selomdan xüsusi kanallar – s e l o m o d u k t l a r formalasır ki, bunlar 1) cinsi məhsulları yetişdirirlər; 2) dayaq rolunu (hidroskelet) oynayırlar; 3) oksigen və ifrazat məhsullarını ötürürülər.
- Metamer quruluşa malikdirlər, yəni struktur elementləri və orqanlar təkrarlanır.
- Qan-damar sistemi yaxşı inkişaf etmiş və tənəffüs, qidalı birləşmələrin daşınması, ifrazat məhsullarının ötürülməsidir.
- İfrazat sistemi açıqdır və selomla əlaqədardır – ifrazat və su rejimini tənzimləyir.

Həlqəvi qurdalar ali qurdalar olduğu üçün quruluşlarında proqressiv dəyişikliklər qeydə alınır:

1. Bədən uzunsov, silindrik, dorsoventral istiqamətdə az yastılaşmış olur. Baş şöbə *baş pəri* – p r o s t o m i u m adlanır. Ağız dəliyi isə p e r i s t o m adlanan və təbiətinə görə 2-3 bugumun birləşməsindən formalasan sonrakı seqment üzərində yerləşir. Bədən anal dəliyi daşıyan pər – *piqidi* ilə sonlanır.
2. Kəmərli annelidlərdə (*Clitellata*) bədənin ön 1/3 hissəsində *clitellum* adlanan kəmər əmələ gəlir ki, bu, çoxsaylı dəri vəziləridir.
3. Həlqəvi qurdarda hər şöbə və bədən seqmentlərinin üzərində müxtəlif struktur törəmələr yerləşir. Xüsusən bu, Çoxqıllılarda (*Polychaeta*) qeyd olunur: başda lamisə orqanları olan *palplar*, *antennalar*, *sirrilər*(bığcıqlar); gözlər, qoxu dəlikləri yerləşir. Bədən bugumları üzərində p a r a p o d i l ə r (ilk ətraflar) formalasır.
4. Dəri-əzələ kisəsi ibarətdir: xarici nazik, elastik kutikula, birqatlı epitel və onu döşəyən əzələ lifləri – xarici həlqəvi və daxili boylama. Zəlilərdə əlavə olaraq dorsoventral əzələlər də olur.

5. Bədən boşluğu *s e l o m d u r*. Selom ali bədən boşluğu hesab olunur, çünkü onun öz divarı – epitelisi vardır. Həmin seloteli dən hər bugumda arakəsmələr – *d i s s e p i m e n t* (seqmentarası) və *m e z e n t e r i l ə r* (boylama). Selom selomik maye ilə doludur. Zəlilərdə bədən boşluğu parenximaldır, selomun qalıqları *l a k u n l a r i* (divarsız damarları) əmələ gətirir.

6. Həzm sistemi 3 şöbəlidir. Azqıllı qurdarda orta bağırsaq *t i f l o z o l* daxilə dorsal tərəfdən büküş əmələ gətirirki, bunun əsas funksiyası sorma səthinin böyüməsidir.

7. Qan-damar sistemi qapalıdır – bel və qarın damarları bir-birilə kapılırlar, *h ə l q ə v i* (döyünen yan “ürəklər”) damarlar və lakunlarla əlaqələnir. Ali zəlilərdə selom reduksiyaya uğrayır və qan-damar sistemi lakunlarla əvəz olunur.

8. Tənəffüs müxtəlifdir: dəri, polixetalarda qəlsəmələr (parapodi çıxıntısı), zəlilərin bəzilərində dəri qəlsəmələri olur.

9. İfrazat sistemi – *n e f r i d i l ə r*. Bunlar da ektodermal mənşəlidir. Müxtəlif annelidlərdə metamer yerləşən bu ifrazat orqanları müxtəlif təbiətlə olur: protonefridilər (ibtidai formalarda), *metanefridilər*, *nefromiksiyalar* (protonefridi və selomoduktlarının birləşməsi). İfrazatda toplayıcı hüceyrələr – *x l o r a q o q e n h ü c e y r ə l ə r* də iştirak edir. Zəlilərdə onların analoqu olan *botrioid toxuma* vardır.

9. Sinir sistemi tipikdir – bir cüt beyin düyünü, iki udlaqətrafi konnektiv, cüt qarın sütunu və onların üzərində hər bugumda metamer yerləşən, komissuralarla öz aralarında birləşən sinir düyünlərindən ibarətdir. Bu tip sinir sistemi *qarın sinir zənciri* adlanır.

10. Hiss orqanları yaxşı inkişaf etmişdir – lamisə, qoxu, oturaq formalarda müvazinət orqanı, gözlər, hiss hüceyrələri, zəlilərdə isə *qədəhvəri orqanlar* vardır.

11. Cinsi sistem müxtəlifdir. Kəmərsizlər ayricinsli, mayalanma xaricidir, lakin Kəmərlilərdə - hermafroditidlər, mayalanma ya daxili, ya da barama içində (azqıllılar) baş verir. Inkişaf metamorfozladur – sürfələr *t r o x o f o r* və *m e t a t r o x o f o r* adlanır.

## **Laboratoriya işi № 8 (2 saat)**

**Mövzu: Çoxqılılı qurdaların quruluş xüsusiyyətləri**

**Məqsəd:** çoxqılılı qurdaların yaşayış mühiti ilə bağlı olan morfoloji və anatomiq quruluş xüsusiyyətlərinin öyrənilməsi

**Tip Annelida** – Həlqəvi qurdalar

**Yarımtip Aclitellata** – Kəmərsizlər

**Sinif Polychaeta** – Çoxqılılı qurdalar

**Yarimsinif Errantia** – Hərəkətlilər (“səfillər”)

**Dəstə Nereimorpha** - Nereimorfa

**Növ** – Nereid (=Nereis) (*Nereis pelagica*)

Xarici görünüşünə görə *Nereis pelagica* qurdabənzər formada olub uzunluğu 6-12 sm-dir, 80-100 buğumdan formalasır (şəkil 17, A; B). Bədən baş, bugumlu gövdə və quyruq hissəsindən ibarətdir. Baş şobəsinə p r o s t o m i u m (baş pəri) və p e r i s t o m daxildir. Prostomium üçbucaqlı formadadır, onun ensiz uc hissəsində bir cüt çıxıntı və ya a n t e n n a vardır. Yanlarında bir cüt ikibugumlu p a l p yerləşir. Bel yahiyyəsində aydın şəkildə görünən bir cüt göz və onlardan arxada iki *qoxu çuxuru* mövcuddur. Bütün bu törəmələr reseptor funksiyasını yerinə yetirir.


Peristomium ağız və onun ardınca gələn iki bugumun birləşməsindən əmələ gelir. Peristomiumun ön kənarında peristomal biğciqlar – s i r r i l ə r yerləşir. Baş şobəsinin aşağı tərəfində bir cüt güclü xitin çənələrlə təchiz olmuş *bukkal şöbə* (və ya *organ*) olur. Həmin çənələrin üzərində dişciklər vardır. *Nereis* yırtıcıdır.

Gövdə şobəsi homonom, yəni eynicinsli bugumlardan formalasır. Gövdə bugumları (hər birində bir cüt olmaqla) hərəkət orqanı – p a r a p o d i l ə r l ə təchiz olunmuşdur (şəkil 18). P i q i d i u m – anal pər konusvari formada olub ətrafsızdır. Onun arxa kənarında anal dəlik yerləşir.

Parapodilər bədən bugumlarının yan tərəflərindən formalasın əzələvi çıxıntılarından – *ilk ətraflardır*. Hər parapodi bazal hissədən və iki şaxədən – bel (n o t o p o d i y a) və qarın (n e v r o p o d i y a) ibarətdir. Hər şaxənin üzərində biğciq vardır (şəkil 18, 1-


5). Həmin bel biğciq ilk tənəffüs orqanı kimi qəbul oluna bilər, yəni lələkvari *qəlsəməyə* çevrilmişdir.

Parapodilərin şaxələri üzərində dəstə şəklində nazik biğciqlar vardır – bel tərəfdə 1 dəstə, qarında isə 2 dəstə. Bu biğciqlar dəstində qalın, möhkəm dayaq qılımövcuddur ki, ona asılı deyilir. Dəri-əzələ kisəsinin yelpikvari əzələləri parapodiləri hərəkətə gətirir.



**Şəkil 17.** *Nereis pelagica*-nın bukkal şöbəsi görünən ön hissəsi (A): 1 - çənələr; 2- bukkal şöbə; 3 - prostomium; 4 - peristomium; 5 - bugumlar; 6 - qoxu çuxurları; 7- gözlər; 8- biğciqlar; 9- palplar; 10- antennalar; B - xarici görünüşü

Dəri-əzələ kisəsi üzərində nazik kutikula mövcuddur ki, bunu birqatlı dəri epitelisi sintez edir. Epiteli altında həlqəvi və boylama əzələ lifləri yerləşir.



**Şəkil 18.** *Nereisin parapodisinin qurukuşu:* 1- *bel biğciği*; 2- *notopodiyanın pərləri*; 3- *qılıçıqlar*; 4- *nevropodiyanın pərləri*; 5- *qarın biğciği*; 6- *nevropodium*; 7- *asikullar*; 8- *notopodium*

Tənəffüs dəri örtüyü və bəzi növlərdə bel qəlsəmələri vətəsilə həyata keçir. İfrazat sistemi – m e t a n e f r i d i l ə r d i r (selomoduktlar). Hər metanefridi kirpikli qıf, qırılan kanal və qarın tərəfdə xaricə açılan dəlikdən ibarətdir.

Sinir sistemi – o r t o q o n tiplidir. Hiss orqanları – prostomiumun bel tərəfində yerləşən gözlər və qoxu çuxurları ilə təmsil olunmuşdur.

#### Ləvazimat və materiallar:

1. Nereidin və arenikolanın (qumdamar) fiksə olunmuş materialları və tubusları.
2. Nereidin (=nereis) parapodiləri və köndələn kəsiyinin mikropreparatları.
3. Mikroskoplar, binokulyar lupalar, Petri qabları.

## Tapşırıqlar

**Tapşırıq 1.** Binokulyar lupa vasitəsilə nereid və arenikolanın xarici görünüşünü tədqiq etmək. Bədən forması. Gövdə seqmentləri, parapodilər, qəlsəmələr, baş. Gövdə və quyruq şöbələrini öyrənmək. Tədqiq olunan obyektlərdə fərqli əlamətləri qeyd etmək.

Nereid və arenikolanın xarici görünüşünü, nereidin baş şöbəsi, arenikolanın qıldaşıyan seqmentinin şəklini çəkmək. Prostomium. Peristom, anal pər, antennalar, palplar, peristomal biğciqlar, gözlər, qoxu orqanı, parapodilər, qəlsəmələr, qılçıqları qeyd etmək.

**Tapşırıq 2.** Mikroskopun kiçik böyüdücüsü altında mikropreparatda nereidin parapodilərinin quruluşunu tədqiq etmək. Notopodiya, nevropodiya, dayaq qılların yerləşməsi, qarın və bel biğciqlarını öyrənmək. Parapodilərin quruluşunu çəkmək və qılçıqlar, biğciqlar, asikulanı, notopodi və nevropodilərin pərlərini qeyd etmək.

**Tapşırıq 3.** Aşağıdakı suallara cavab verin?

1) Yastı və dəyirmi qurdalarla müqayisədə həlqəvi qurdalar hansı proqressiv əlamətlərə malikdir?

2) Polixetaların parapodiləri hansı funksiyaları yerinə yetirir?

3) Hansı yeni orqanlar sistemi polixetalarda əmələ gəlmışdır?

4) Dəyirmi qurdaların ilk bədən boşluğunundan selomu fərqləndirən cəhətlər hansılardır?

5) Polixetalarda selomik maye hansı funksiyaları yerinə yetirir?

6) Polixetaların sinir sisteminin xüsusiyyətləri hansılardır?

7) Polixetaların qan-damar və tənəffüs sistemləri nə ilə səciyyələnir?

8) Polixetalarda qan-damar və tənəffüs sistemlərinin qarşılıqlı əlaqəsi necədir? Onların inkişafı nə ilə bağlıdır?

*Terminlərin izahı:* asikulalar, epitokiya, dissipiment, metameriya, metanefridilər, metatroxofora, mezoderma, notopodiya, parapodiya, mezenterilər, prostomium, peristomium, kapiyalarlar.

### **Laboratoriya işi № 9 (2 saat)**

#### **Mövzu: Azqıllı qurdlar və zəlilərin müqayisəli quruluş xüsusiyyətləri**

**Məqsəd:** yağış qurdunu və zəlilərin həyat tərzi ilə bağlı olan morfoloji və anatomik xüsusiyyətlərinin öyrənilməsi

**Tip Annelida** – Həlqəvi qurdlar

**Yarımtip Clitellata** – Kəmərlilər

**Sinif Oligochaeta** – Azqıllı qurdlar


**Dəstə Lumbricomorpha** – Ali oligoxetalar

**Fəsilə Lumbricidae** – Lumbrisidlər

**Növ** – Yağış qurdunu (*Lumbricus terrestris*)

Azqıllı qurdlar annelidlərin əsas əlamətlərini daşısa da həyat tərzi ilə əlaqədar olaraq bəzi fərqliliklər mövcuddur. Azqıllı qurdalarda qazıcı həyat tərzi ilə əlaqədar baş şöbəsi zəif ifadə olunmuşdur. Ona görə də onlarda bığçıqlar, palplar, parapodilər və qəlsəmələr reduksiyaya uğramışdır. Parapodilərdən məhdud sayda qıllar qalmışdır. Yağış qurdunu *Lumbricus terrestris* torpaqda 1-2 m dərinlikdə vertikal yollar açır və çürümüş bitki qalıqları ilə qidalanır. Onun gövdəsi homonom bugumlardan (110-180 ədəd) formalasdır və iri ölçülü olanlar bədənin ön hissəsində olur.

Gövdənin hər bugumu 4 cüt qıl daşıyır: iki yan-qarın və iki yan-bel. Bugumlar bədənin ön iti ucunda daha uzundur. Bədənin rəngi tünd-qırmızı bə ya qonur ola bilir (şəkil 19).




**Səkil 19.** Yağış qurdunun xarici quruluşu: A- qarın tərəfdən görünüşü; B – qarın tərəfdən bədənin ön ucu: 1- diş cinsi dəlik (A); 2- erkək cinsi dəlik; 3- kəmər ilə erkək cinsi dəlik arasındakı şırımlı; 4- kəmər; 5- ağız; 6- peristomium; 7- yan qıllar; 8 – qarın qılları; 9 – diş cinsi dəlik (B); 10- erkək cinsi dəlik (B); 11 – metanefridilərin dəliyi

*Prostomium* (lamisə və qoxu orqanı) kiçik pər şəklində görünür və bel tərəfdən *peristom* üzərində olan ağız dəliyini örtür. Bədən anal pər – p i q i d i u m l a sonlanır ki, bunun üzərində anal dəlik yerləşir.

Cinsi yetkinliyə çatmış fəndlərdə bədənin 1/3 hissəsində - 32 və 37-ci bugumlar arasında dəri örtüyü qalınlaşır – kəmərə (c 1 i t e 11 u m) çevirilir. Kəmər üzərində çox sayıda vəzili hüceyrələr yerləşir ki, bunlar selik ifraz edirlər. Həmin ifrazatdan mufta əmələ gəlir ki, mayalanma burada baş verir, sonradan mufta kiçik qurdaların orada inkişaf etdiyi baramaya çevirilir. Ona görə də cinsi sistem bədənin müəyyən bugumlarında yerləşir.

Qarın tərəfdə 14-cü bugumda bir cüt diş cinsi dəliklər görünür, erkək cinsi dəliklər 15-ci bugumda yerləşir və yarıq şəklindədir. Bədənin 9 və 10, həmçinin 10-11-ci bugumlar arasında 2 cüt toxumqəbuləciklər yerləşir. Erkək cinsi dəliklərdən kəmərə doğru toxum sırimi keçir ki, toxum mayesi həmin sırimla kəmərə daxil olur.

Anal pər – p i q i d i u m üzərində qıllar yoxdur və anal dəlik burada yerləşir.



**Şəkil 20.** Yağış qurdunun daxili quruluşu: 1- prostomium; 2- serebral düyünlər; 3- udlaq; 4- qida borusu; 5 -yan üzəklər; 6- bel qan damarı; 7-toxum kisələri; 8- toxumluqlar; 9- toxum qıfları; 10- toxum borusu; 11-dissepelement; 12- metanefridilər; 13-dorsosubnevrallar; 14- orta bağırsaq; 15- əzələvi mədə; 16- zob; 17- yumurta borusu; 18- yumurta qıfları; 19- yumurtalıq; 20- toxumqəbuledicilər

Bədən boşluğu – sələm yaxşı inkişaf etmişdir. Dəri-əzələ kisəsinə aiddir: nazik kutikula, birqatlı örtük epitelisi, həlqəvi və qalın boylama əzələləri.

Əzələ hüceyrələri divarda dar kameralarda, bədənə perpendikulyar vəziyyətdə yerləşir. Bədənin boşluq tərəfindən boylama əzələlər *peritoneal epiteli* – sələmə ilə döşənmişdir.

Bağırsaq xaricdən *xloraqogen toxuma* ilə əhatə olunmuşdur., bağırsağın divarı da birqatlı epitelidən formalaşmışdır, ondan xaricə doğru bağırsaq əzələsi yerləşir.

Bağırsağın bel tərəfdən daxilinə doğru büküş sallanır – bu, tifləzələr. Qan damarları kapilyarları tiflozola keçir.

Bədənin ventral tərəfində *qarın sinir zənciri* və onun yanında qan damarı keçir. İfrazat sistemi – bədən boşluğununda metamer yerləşən çoxsaylı cüt orqanlar – *metanefridilərlə* təmsil olunmuşdur. Metanefridinin qifisi – nəfəros təməm bədən boşluğununa yönəlmışdır (şəkil 20), qifin kənarı kirpiklərlə əhatə olunmuşdur.

Nefrostomdan ayrılan nazik kanal bugumlararası septanı, yəni dissepimenti keçib, ilmələr əmələ gətirir və xaricə nəfəropo rəsədələndən ifrazat dəliyi ilə açılır.

### Ləvazimat və materiallar:

1. Yağış qurdlarının diri və fiksə olunmuş nümunələri, tubusları.
2. Mikroskoplar, binokulyarlar, əl lupaları.
3. Yağış qurdlarının köndələn kəsiyinin mikropreparatları.
4. Yağış qurdlarından preparatlar hazırlamaq üçün vəsatitlər, əşya və örtücü şüselər, ağ kağız vərəqi, iynələr.

### Tapşırıqlar

**Tapşırıq 1.** Əl lupası vasitəsilə canlı yağış qurdunda bədən forması, rəngi, baş, gövdə və quyruq şobələri, bel və qarın tərəfləri, qılların yerləşməsini, kəməri, kağız üzərində hərəkətini qeydə almaq. Yağış qurdunun ümumi görünüşünü çəkmək. Prostomium, peristomium, qılların sırasını, erkək və dişi cinsi dəlikləri, kəmər və onda olan bugumlari qeyd etmək.

**Tapşırıq 2.** Yağış qurdunu yarmaq və daxili orqanlarının yerləşməsini tədqiq etmək. Həzm sistemi qəhvəyi rənglə, ifrəzat yaşıl, qan-damar sistemi qırmızı, sinir sistemi sarı və cinsi sistemi bənövşəyi rənglə qeyd etmək, çəkmək.

**Tapşırıq 3.** Yağış qurdunun mikropreparatında mikroskopun kiçik böyüdücüsündən istifadə edərək, en kəsiyini tədqiq etmək. Örtük qatı, əzələ sistemi, qillar, bədən boşluğu, həzm, qan-damar və sinir sistemlərini öyrənmək.

Yağış qurdunun bağırsaq nahiyyəsinin en kəsiyini çəkmək. Kutikula, birqatlı epiteli, həlqəvi və uzununa əzələlər, qillar, selomik epiteli, selom, bel və qarın qan damarları, mezenteri, tiflozol, metanefridilər, sinir zəncirini qeyd etmək.

**Tapşırıq 4.** Cədvəl 3-ü doldurmaq

### Cədvəl 3

*Coxqılı və azqılı qurdların biologiyasında oxşar və fərqli cəhətlər*

Müqayisə elementləri	Nereis	Yağış qurdu
Baş şobəsinin tərkib elementləri		
Prostomium-quruluşu və çıxıntıları		
Peristomium – quruluşu və çıxıntıları		
Hərəkət orqanları və onların yerləşməsi		
Əzələvi udlaq –quruluşu və funksiyası		
Tiflozol – yerləşməsi və funksiyası		
Selom mayesinin funksiyası		
Əhəng vəzilərinin olması, onların yerləşməsi və funksiyası		
Ayricinsilər və ya hermafroditlər		

Bədəndə kəmərin yerləşməsi		
Birbaşa və ya metamorfozlu inkişaf		
Boşluq mayesində olan hüceyrələr		
Həyat üçün əlverişli olmayan şəraitlər		

*Terminlərin izahı:* piqidium, dissepement, zob, xloraqoqən toxuma, tiflozol, regenerasiya, selomik epitel, vəzili kəmər.

**Tip Annelida** – Həlqəvi qurdalar

**Yarımtip Clitellata** – Kəmərlilər

**Sinif Hirudinea** – Zəlilər

**Yarımsinif Euhirudinea** – Əsl zəlilər

**Dəstə Gnathobdellida** – Çənəlilər

**Növ** – Tibb zəlisi (*Hirudo medicinalis*)

Tibb zəlisi (*Hirudo medicinalis*) ektoparazit və yırtıcıdır. Onun həyat tərzi həm daxili, həm də xarci quruluşunda öz əksini tapmışdır. *Hirudo medicinalis* təbiətdə geniş yayılmışdır, bədəni uzununa dərtilmiş, bel-qarın istiqamətində yastıdır. Rəngi tünd yaşıldır ki, bunun fonunda bel boyu sarı-narınçı rəngdə zolaqlar keçir. Zəlinin forma və ölçüləri yiğilmasından asılı olaraq dəyişir. Hərəkəti dalğavaridir, arxa sormacın olması ona birləşmiş vəziyyətdə olduğu halda dalğavari hərəkətini davam etməyə imkan verir.

Zəlinin bədəni də bugumludur, lakin xarici seqmentasiya daxiliyə uyğun deyil – hər bir əsl buguma 5 ədəd xarici bugum uygun gəlir. Əlavə bugumların olması zəliyə plastiklik təmin edir. Zəlini fərqləndirən əlamət – tamamilə qılçıqların olmaması, selomun reduksiyaya uğraması və bədən boşluğunun parenxima ilə dolu olmasına. Bədənin ön ucunda *ağız sormacı*, ona əks olan ucda isə *arka sormac* vardır (Şəkil 21). Ön sormacın dərinliyində üçbucaqlı ağız dəliyi yerləşir.

Qarın tərəfdə ön uca yaxın median (ortada) vəziyyətdə bir-birinin ardınca tək cinsi dəliklər – erkək (öndə) və dişi (arxada) - görünür.

Dəri-əzələ kisəsi həlqəvi qurdllara xas olan tipdədir – birqatlı epitel, onun altında diaqonal və boylama əzələ lifləri yerləşir. Bütün onurğasızlar arasında zəlilər əzələ sisteminin güclü inkişafına görə (bədənin ümumi həcmının 65%-i) birinci yerdə dururlar.

Zəlinin köndələn kəsiyində aydın şəkildə mədə və onun yan cibləri d i v e r t i k u l l a r görünür.




**Şəkil 21.** *Hirudo medicinalis*-in ön, ağız sormacı: dərinliyində üçbucaq şəkildə ağız dəliyi görünür

Parenximada lakunlar – bel, qarın və iki yan, görünür. Bunlar selomun qalıqlarıdır və əzələvi divara malikdirlər, qan damarlarının funksiyasını yerinə yetirirlər. Qarın lakunun içəricində *qarın sinir zənciri* yerləşir. Mədənin altında isə ifrazat və cinsi orqanlar görünür.

Zəlinin ağızı möhkəm, əzələvi *udlağa* keçir ki, bundan bədənin divarlarına əzələ lifləri ayrılır. Udlaq orta bağırsağın bir şöbəsi olan mədəyə keçir. Mədə 11 cüt yan cibləri (divertikullar) əmələ gətirir ki, onlardan birincisi rudumentar, sonuncusu isə ən uzundur və bədənin

sonuna uzanır. Mədə sorulmuş qanı saxlayan rezervuardır, ona görə də ona çox vaxt zəbdeyirlər (şəkil 22).

*Ifrazat sistemi* 17 cüt mətənəfridi lərlə təmsil olunmuşdur ki, bunlar 6-22-ci bugumların səviyyəsində yerləşirlər. Bunlar daxili qızıvasitəsilə yan ləkunlarla əlaqədardırlar ki, onlardan da ilmə şəklində qırılan və ifrazat dəliyi ilə təchiz olunmuş kanal ayrılır.



*Sinir sistemi* qarın sinir zənciri tiplidir: birləşərək ön və arxa sormacları əmələ gətirən bugumlarla müvafiq olaraq, udlaqaltı qanqli 4 cüt birləşmiş sinir düyündən, arxa qanqlıoz toplu isə 7 düyündən ibarətdir. Udlaq üstündə, 6-ci bugumun səviyyəsində *udlaqüstü qanqlılıqlar* yerləşir.

Əsl orta baöörsaq çox qıсадır – mədənin son ciblərinin arasında yerləşir ki həzm və qidanın sorulması burada həyata keçir. Arxa baöörsaq qıсадır, arxa sormacın üstündə anal dəlik var.

*Cinsi sistem* – zəlilər hermafroditidlər. Erkek cinsi sistem 9 cüt toxumluq, onlardan ayrılan toxum axarları və bunların birləşib əmələ gətirdiyi 2 yan toxum borusundan formalaşır. Bədənin ön hissəsində toxum boruları toxum qovuqcılarnı əmələ gətirir ki, burada sperma toplanır. Toxum xaric edən axarlar birləşib əlaqələn-

dirici orqanı – s i r r u s u əmələ gətirir ki, bu da cinsi dəliklərlə xaricə açılır. Dişi cinsi sistem, erkək cinsi sistemin dəliyinin arxasında yerləşən 2 yumurtalıq, onlardan ayrılan cüt yumurta borusu, tək ilməvari balalıq yolu və cinsi dəlikdən ibarətdir.

*Səkil 22. Tibb zəlisinin daxili quruluşu: 1- serebral düyünlər; 2- udlaq; 3- qida borusu; 4- mədənin ön cibi; 5- mədənin arxa cibi; 6- orta bağırsaq; 7- arxa bağırsaq; 8- anus; 9- arxa sormac; 10- qanqlilər; 11- metanefridilər.; 12- sidik kisəsi; 13, 15- toxum kisələri; 14- toxum borusu; 16- balalıq yolu; 17- yumurta kisəsi; 18- kapulyativ orqan*

### Ləvazimat və materiallar:

- 1) Şüşə qabda su içində olan canlı zəlilər. Petri qablarında zəlilərin fiksə olunmuş materialları.
- 2) Mikropreparatlar, zəli kəsiyi ilə tubuslar.
- 3) Mikroskoplar. Binokulyarlar. Petri qabları, iynələr, pinsetlər, xətkeşlər.

### Tapşırıqlar

**Tapşırıq 1.** Suda və quru kağız üzərində zəlinin hərəkətinə baxmaq. Zəlinin yiğilmiş və açılmış vəziyyətdə ölçülərini götürmək.

**Tapşırıq 2.** Canlı və fiksə olunmuş materialda zəlinin xərici görünüşünü öyrənmək. Bel və qarın nahiyyələrini tapmaq, ön və arxa şöbələri, ağız və arxa sormacları, cinsi və anal dəlikləri qeyd etmək. Ümumi görünüşü çəkmək.

**Tapşırıq 3.** Əl lupası vasitəsilə tibb zəlisinin tubusunda, bel tərəfdən kəsiyinə baxmaq, həzm sistemi, ifrazat və cinsi sistemlərə diqqət yetirmək. Orqanların yerləşməsi və quruluşunu müqayisə etmək.

**Tapşırıq 4.** MİKROPREPARATLarda zəlinin köndələn kəsiyinə baxmaq. Orqanlar sisteminin örtük qatını öyrənmək: dəri epitelisi, həlqəvi, uzununa, diaqonal, dorsoventral əzələlər, yan qarın ləkunları, bağırsaq və parenxima. Zəlinin köndələn kəsiyinin şəklini çəkmək.

**Tapşırıq 5.** Cədvəl 4-ü doldurmaq.

**Cədvəl 4**  
*Həlqəvi qurdaların xarici quruluşunun müqayisəli analizi*

Müqayisə elementləri	Polixetalar	Oliqoxetalar	Zəlilər
Baş şöbəsi-tərkib hissələri			
Prostomium -quruluşu və çıxıntıları			
Peristomium-quruluşu və çıxıntıları			
Piqidium-quruluşu və yerləşməsi			
Əlavə hərəkət orqanları (parapodilər, qillar, sormaslar və s.) -quruluşu və yerləşməsi			
Bədənin seqmentasiyası			
Xarici quruluşda metamericilik			

*Terminlərin izahı:* substitusiya, hirudin, qədəhşəkilli orqan, barama, ektoparazitlər, dorsoventral istiqamət, kutikula.

**BUĞUMAYAQLILAR TİPİ -  
ARTHROPODA**

Heyvanlar aləminin ən çox növə malik olan tipidir. Onlara olduqca böyük morfofunksional müxtəliflik xasdır. Əsas xüsusiyyətləri aşağıdakılardır:

1) Heteronom seqmentasiya xasdır, yəni morfoloji və funksional cəhətdən oxşar olan bugumlar birləşib şöbələri – təqəmlər i əmələ gətirir.

2) Hər seqment bir cüt bugumlu ətrafları (arthropoda) daşıyır ki, onlar müxtəlif şöbələrdə yerləşib müxtəlif funksiyaları

yerinə yetirir – qida qəbulu, hərəkət, tənəffüs, hiss orqanları, cinsi çıxıntılar və s.

3) Xarici skelet funksiyasını yerinə yetirən x i t i n k u t i k u l a l a r ı vardır. Quruda yaşayanlarda o, 3-qatlı, ilkin suda yaşayan formalarda 2-qatlıdır. Kutikulanın olması böyümənin yalnız qabıqdəyişmə yolu ilə həyata keçməsinə səbəb olur.

4) Dəri-əzələ kisəsi yoxdur, ona görə də əzələ sistemi ayrı-ayrı dəstələr şəklində olan eninəzolaqlı əzələlərdən əmələ gəlir.

5) Buğumayaqlılar selomik heyvanlardır, lakin onlarda embriogenez prosesində olk bədən boşluğunun selomla qarışması baş verir, ona görə də bədən boşluğu – m i k s o s e l d i r (qarışığı). Bədən boşluğu mayesi isə h e m o l i m f a adlanır. Selom qalıq halda yalnız cinsi vəzilər və böyrəklərdə qalır.

6) Həzm sistemi tamdır – 3-şöbəli bağırsaq.

7) İfrazat orqanları – şəkil dəyişmiş s e l o m o d u k t l a r d ı r ( selom axarları xaricə açılır) və *malpigi boruları*dır.

7) Tənəffüs sistemi – suda yaşayanlarda q a l s a m a l o r, quruda olan formalarda *ağciyər* və ya *traxeyalardır*, kiçikölçülüllərdə tənəffüs bədən səthi ilə təmsil olunmuşdur.

8) Qan-damar sistemi açıq tipdədir. Ən böyük damar beldir – ü r ə k adlanır. Ürək kameralıdır, bunlardan hemolimfa miksozellə axıdılır. Dəri vasitəsilə tənəffüs edən kiçikölçülüllərdə qan-damar sistemi olmur.

9) Sinir sistemi – primitiv formalarda qarın sinir zənciri *pilkən tiplidir*, lakin ali formalarda bu sistem udlaqüstü qanqlılərin birləşib əmələ gətirdiyi *baş beyin* (proto-, deyto- və tritoserebrum şöbəli), udlaqətrafi konnektivlər və *qarın sinir zəncirindən* ibarətdir.

10) Hiss orqanları yaxşı inkişaf edib – sadə və mürəkkəb gözlər, xemoresepsiya, eşitmə, müvazinət, lamisə ilə təmsil olunur.

11) Buğumayaqlılar yalnız cinsi yolla çoxalırlar və əsasən də ayricinslidirlər, nadir hallarda hermafroditizmə rast gəlinir. İnkışaf ya birbaşa, ya da metamorfozladır.

Tip 4 yarımtipə ayrıılır: Trilobitkimilər (*Trilobitomorpha*) — nəslİ kəsilmişlərdir, Qəlsəmətənəffüslülər (*Branchiata*), Xeliserlilər (*Chelicerata*), Traxeyalılar (*Tracheata*).

### Laboratoriya işi № 10 (2 saat)

*Mövzü: Xərçənglərin quruluş xüsusiyyətləri*

**Məqsəd:** *ibtidai və ali xərçənglərin morfofunksional xüsusiyyətlərinin öyrənilməsi*

Xərçəngkimilər sinfini morfoloji xüsusiyyətlərinə görə 2 qrup – İbtidai xərçənglər *Entomostraca* və Ali xərçənglər *Malacostraca* kimi xarakterizə edirlər.

*İbtidai xərçənglərin əlamətləri* – kiçik ölçüdə bir neçə mm uzunluqda olurlar, az və ya çox olmaqla, bədənləri çoxbuğumlu-dur, qarın şöbəsi (a b d o m e n) ətrafsızdır və f u r k a ilə, yəni çəngəllə bitir.

*Ali xərçənglərin əlamətləri* – nisbətən böyükdürlər, bədən sabit sayda bugumdan formalaşır, döş və qarın şöbələrinin bugumlari üzərində ətraflar vardır, furka yoxdur, cinsi dəlik döş şöbəsinin 6-ci (♀) və 8-ci (♂) bugumları üzərində yerləşir.

**Tip Arthropoda** – Buğumayaqlılar

**Yarımtip Branchiata** – Qəlsəmətənəffüslülər


**Sinif Crustacea** – Xərçəngkimilər

**Yarimsinif Branchiopoda** – Qəlsəməayaqlılar

**Dəstə Anostraca** – Qəlsəməayaqlılar

**Növ** – Artemiya (*Artemia salina*)

Qəlsəməayaqlılar ibtidai xərçənglər olub uzunsov, homonom şəkildə bugumlu bədənə malik, baş-döş qalxanı – k a r a p a k s olmayan, döş şöbəsində çox sayda yarpaqvari ayaqları olan, metamer qan-damar və sinir sistemlərinə malik olan ibtidai xərçəng-lərdir.



**Şəkil 23.** Artemianın quruluşu: 1- tək gözcük; 2- antennulalar; 3- bir cüt mürəkkəb göz; 4- antenna; 5- döş ayaqlar; 6- yumurta kisəsi; 7- qarincıq; 8- çəngəlcik – furka

Akron üzerinde bel tərəfdən ön kəndarda cüt *antennulalar* (antenna-1) yerləşir. Onlar sapvari, birşaxəli və 2-buğumludurlar, üzərində *estetaska* adlanan hissə tükcüklər vardır. Birinci əsl buğum üzərində ikinci cüt antennalar (*antenna-2*) yerləşir, onlar daha güclü inkişaf etmişlər.

Erkəklərdə bu antennalar şəklini dəyişmiş, kopulyasiya zamanı tutucu orqana çevrilmişdir.

Artemiya - kiçik həcmli, düzlu hövzələrdə, əsasən də düzənlilik və səhra hövzələrində geniş yayılan cinsdir. Artemiyanın bədəni 8-10 mm, bəzən 23 mm-ə çata bilir. Bədən yaxşı görünən 3 şöbədən – baş, döş və qarincıqdan ibarətdir. Baş – sefalon, monolit olub, akron (yəni annelidlərin prostomiumu) və 4 gövdə buğumlarının birləşməsindən əmələ gəlir. Baş 2-şöbəlidir: ilkin baş – *protocephalon* (protocephalon) və çənə buğumlarından formalaşan ikinci baş – *gnathocephalon* (gnathocephalon) (şəkil 23).

Başın ikinci seqmenti üst çənələr – m a n d i b u l a rı daşıyır. Bunlar xitin dişlərlə təchiz olunmuşdur. Üçüncü və dördüncü baş bugumları cüt alt çənələri – m a k s i l l a l a rı daşıyır.

Baş üzərində mürəkkəb gözlər çox yaxşı görünür, onlar göz saplığı üzərində yerləşmişlər. Başın ortasında, öndə tək, *naupliyar* göz (sürfə gözcüyü) mövcuddur.

Döş (thorax) 11-buğumludur və üzərində yarpaqvari ətraflar – t o r a k o p o d l a rı daşıyır. Hər bir ətraf bugumsuz, pərvəri çıxıntılı lövhə - p r o t o p o d i t d e n ibarətdir. Bunun daxili çıxıntıları e n d o p o t i d (üzərində üzmə qılçıqları vardır) və xarici çıxıntılar isə e k z o p o t i d (ekzitlər) adlanır. Ekzopodit üzərində olan çıxıntılarından biri kisəşəkilli sışkinlik əmələ gətirir, zəif xitinləşmiş, içərisi hemolimfa ilə dolu olan bu çıxıntı *dəri* və ya *qan qəlsəmələri* adlanır.

Qarincıq (*abdomen* və ya *pleon*) ətrafsızdır və 8 buğumdan əmələ gəlir. Birinci 2 buğum birləşib cinsi – genital seqmenti əmələ gətirir ki, bunun üzərində yumurta kisəsi yerləşir. Axırıcı buğum furkanı daşıyır, onun funksiyası hiss orqanı və sükan rolunu oynamadır.

### Ləvazimat və materiallar:

1. İbtidai xərcənglərin fiksə olunmuş materialları, tubusları.
2. Mikroskoplar, binokulyarlar və əl lupaları, Petri qabları, şüşə çubuqlar

### Tapşırıqlar

**Tapşırıq 1.** Binokulyar lupanın köməyilə Petri qablarına yerləşdirilmiş qəlsəməayaqlının quruluşunun tədqiqi. Ətrafların, baş forması və seqmentasiya, ətrafların qarincıqdə olmasına, baş çıxıntıları, çəngəlin qeydə alınması. Qəlsəməayaqlının bel tərəfdən görünüşünün çəkilməsi. Antenna, antennula, döş ayaqları, qarincıq, çəngəl, ürək, gözlər və bağırsağın qeydə alınması.

**Tapşırıq 2.** Mikroskop və binokulyar lupa vasitəsilə siklopun quruluşunun tədqiqi. Xarici və daxili görünüşünün çəkilməsi.

Basdöş, antenna, antennula, göz, genital seqment, furka və qılıqları Bağırsaq, əzələlər, yumurtalıq və yumurta kisələrini qeyd etmək və şəklini çəkmək.

**Tapşırıq 3.** Aşağıdakı suallara cavab verin:

- 1) Xərcəngkimilər hansı yarımsinifləri əhatə edir?
- 2) Hansı xərcənglərdə qarınçıq üzərində çıxıntılar olmur?
- 3) Qarınçıq üzərində ayaqların olmaması, alilik və ya ibtidailik əlamətidir?
- 4) Hansı xərcənglərdə döş ətrafları multifunksionaldır?
- 5) İbtidai xərcəngləri fərqləndirən əlamətlər hansılardır?

*Terminlərin izahı:* protosefalon, qnatosefalon, protopodit, endopodit, ekzopodit, ekzitlər, furka, nauplius, metanauplius, çənəayaqlar.

**Tip Arthropoda** – Bugumayaqlılar

**Yarımtip Branchiata** – Qəlsəmətənəffüslülər

**Sinif Crustacea** – Xərcəngkimilər

**Yarımsinif Malacostraca** – Ali xərcənglər

**Dəstə Decapoda** – Onayaqlılar

**Yarımdəstə Reptantia** – Sürünən xərcənglər

**Növ** – Çay xərcəngi (*Astacus = Potamobius astacus*)

Ali xərcəngləri səciyyələndirən əsas əlamətlər:

- Bütün ali xərcənglərin bədəni 18-bugumludur: 4-ü baş, 8-i döş və 6-i qarın.
  - Ali xərcənglərdə baş protosefalon və ikinci başın, yəni qnatosefalonun döş bugumlari ilə birləşməsi nəticəsində q n a t o t o r a k s (çənədöş) formalaşır.
  - Ali xərcənglərin ətrafları əsasən 2-şaxəlidir.
  - Karapaks güldür, möhkəmdir, başla döşün üzərini örtür. Karapaksın yanlarında sərbəst büküsələr vardır ki, bunlar *qəlsəmə kameralarını* örtürlər.

- Bağırsağı ön şöbəsi mədəni əmələ gətirir və o, 2 şöbədən ibarətdir – *perikardial* və *pilorik*.
- İfrazat orqanları – *antennal* (*yaşıl*) vəzilərdir.
- Tənəffüs orqanları – döşdə (bəzilərində qarıcıq üzərində) yerləşən *qəlsəmələrdir* ki, xüsusü kameralarda yerləşirlər.
- Qan-damar sistemi yaxşı inkişaf etmişdir. Ürək, damarlar, sinuslar (daxili orqanlararası dar məsamələr), sinuslar vardır.
- Sinir sistemi – *qarın sinir zənciri* 12-düyünlüdür: 1 udlaqaltı, 5 döş, 6 qarın. Yengəclərdə yalnız tək döş qanqlisi mövcuddur. Hiss orqanları yaxşı inkişaf edibdir.

• Ali xərçənglər ayricinslidirlər. Cinsi dimorfizm xasdır. Cinsi vəzilər cütdür. Mayalanma xaricidir. İnkişaf metamorfozlaşdır. *Yalnız çay xərçənginin inkişafı metamorfozsuzdur*.

Çay xərçənginin (*Astacus* cinsi) bədəni aydın şəkildə 2 şöbəyə ayrılır: başdöş və qarın (şəkil 24). Baş protosefalon və qnatosefalon (3 baş+8 döş bugumları) ilə təmsil olunur. Bel tərəfdən və yanlardan bu hissə karapaksla örtülüdür.


Qarın aydın şəkildə görünən 6 bugum və *telsondan* (anal pər) ibarətdir. Hər bugum xitinləşmiş skelet skleritləri (yarıhalqlar) - t e r q i t (bel skleriti) və s t e r n i t (qarın skleriti) ilə təmsil olunmuşdur. Dişilərin qarıcıığı enlidir, belə ki, burada yumurtalar, sonradan isə çıxan nəsil böyüyür. Telsonun alt tərəfində aydın şəkildə anal dəlik yerləşir. Başdöş qalxanının ön tərəfi uzunsovdu, çıxıntışəkillidir – r o s t r u m adlanır. Rostrumun ətrafında iki dərin çuxur vardır ki, gözlər orada yerləşir.

Çay xərçənginin ətrafları müxtəlif funksiyaları yerinə yetirir (antennullar müstəsna olmaqla, çünkü onlar şəkil dəyişmiş ətraf deyil) və ikişaxəlidir. Ətrafin əsası olan *protopotid* 2 bugumdan – *koksopodit* və *bazopodit*dən ibarətdir. Koksopodit çox vaxt *epipodit* adlanan çıxıntılı olur. Bazopoditə ətrafin hər iki şaxəsi – ekzopodit və endopodit birləşir.

Rostrumun ətrafında qısa, ikişaxəli birinci cüt bığçıqlar – antennular (antenna-1) yerləşir. İkinci cüt bığçıq – antenna-2 ləmisə orqanıdır və onun protopoditi ikibugumludur.


Koksopoditin əsasının, yəni bazal hissəsinin alt səthində dəlik yerləşir – bu, ifrazat orqanı olan *yaşıl vəzinin* (və ya antennal vəzi) dəliyidir.

Başdöşün ventral tərəfində ağız dəliyi yerləşir ki, onun ətrafında ağız çıxıntıları vardır. Bu çıxıntılar, qidanı saxlamağa və xirdalamağa xidmət edir. Ağız ətraflarının sayı 6 cütdür: bir cüt üst çənələr və ya *m a n d i b u l a l a r*, iki cüt alt çənələr – *m a k s i l l a l a r* və üç cüt *ç e n o a y a q l a r*.



**Şəkil 24.** *Astacus* cinsinə aid olan çay xərçənginin bel tərəfdən xarici görünüşü: 1- başdöş; 2- qarincıq; 3- rostrum; 4- antennula; 5- antenna; 6- gözlər; 7- qisqaclar; 8- gəzici ayaqlar; 9- boyun şırımı; 10- qəlsəmə-ürək şırımları; 11- telson; 12- uropodalar

Üst çənələr qidanı dişləmək və xardalamaq üçün əsas orqandır. O, enli, möhkən xitin lövhədən ibarətdir ki, kənarlarında dişciklər və qisa üçbuğumlu çıxıntısı var. Çeynəyici bu lövhə protopotiddir, çıxıntı isə endopoditə müvafiq gəlir.



**Şəkil 25.** Çay xərçəngi *Potamobius astacus*: A – erkək; B – dişi: 1- ifrazat dəlikli nahiyyə; 2 – cinsi dəlik; 3 – erkəkdə birinci və ikinci qarın bugumlarının ətrafları; 4- erkəkdə üç-beşinci qarın bugumlarının ətrafları; 5- dişinin birinci qarın bugumunun rudumentar ətrafi; 6- dişidə üzərində yumurtalar olan üç-beşinci qarın ətrafları ; 7 – anal dəlik; 8- protosefalonla çənədöş arasındakı sərhəd; 9- ağız dəliyi (üst çənələrlə örtüldür); 10 – çənəayaqların üçüncü cütü; 11- telson


Alt çənələrin birinci cütü, yəni *maksilla 1*, üst çənələrdən fərqli olaraq, çox nazikdir. Hər bir alt çənə 2 lövhədən formalaşır – kokso-podit və bazopodit. Bazopoditin ağız dəliyinə yönəlmış xarici kənarında çox sayıda xinin dişciklər var. Bazopodit öz üzərində yarpaqşəkilli bugumsuz çıxıntı daşıyır – bu, *endopodit*dir. *Ezkopodit olmur*. Birinci alt çənələrin lövhələri qidanı dişləməyə və xirdalamağa xidmət edir (şəkil 26).

İkinci cüt alt çənələr – *maksilla-2*, koksopodit və bazopoditin nazik lövhə şəklində olması və nazik yarıq vasitəsilə iki pərə ayrılması ilə fərqlənir. Bu pərlərin ətrafında çox sayıda tükcükler vardır.

Endopodit uzun, bugumsuz çıxıntıdır. Ezkopodit isə koksopoditin çıxıntısı ilə birləşib, uzunsov q a y 1 q c 1 q əmələ gətirir ki, bu-

nun funksiyası tənəffüs də iştirak etməkdir. Belə ki, o, daima hərəkətdə olmaqla qəlsəmə boşluğunundan suyu kənarlaşdırır (şəkil 26).

Çənəayaqların birinci cütündə protopoditin hər iki buğumu – koksopodit və bazopodit yarpaqşəkillidir. İkişaxəlilik daha yaxşı görünür. Onlar qidanın saxlanması, çevrilməsində, yoxlanılmasında iştirak edirlər.



**Şəkil 26.** Çay xərçənginin ətrafları: I- antenna (endopoditin qamçısının ucu kəsilmişdir); II- mandibula; III – maksilla 1; IV – maksilla -2; V – birinci cütün çənəayaqları; VI – ikinci cütün çənəayaqları; VII – gəzici ayaq ;VIII- üçüncü qarın buğumunun ətrafi; IX – erkəkdə birinci qarın buğumunun ətrafi; X – erkəkdə ikinci qarın buğumunun ətrafi; XI - uropod

İkinci cüt çənəayaqları bir qədər böyükdür və protopoditi ikibuğumludur. Onun ekzopoditindən xitin lövhə - e p i p o d i t ayrılır. Epipodit isə qəlsəmə boşluğununda yerləşən lələkvari qəlsəmə birləşir. Üçüncü cüt çənəayaqları ən böyükdür – gəzici ayaqların ölçüsünə yaxındır. İkinci cütdə olduğu kimi, bunda da koksopodit yarpaqvari, qəlsəmə çıxıntısı olan epipodit var. Endopodit yaxşı

inkişaf etmiş və daxili kənarında çoxlu sayıda tükcüklər daşıyır. İkinci və üçüncü cüt çənəayaqları əsasən qidanı saxlamağa və ağıza ötürməyə xidmət edir. Bundan başqa, üçüncü cüt çənəayaqları göz saplaşının və antennulaların təmizlənməsində istifadə edilir.

Birinci cüt gəzici ayaqlar, digər dörd cüt kimi, ekzopoditdən məhrumdur, yəni çay xərçəngində döş şobəsində yerləşən ətrafların üzmədə iştirak edən şaxəsi reduksiyaya uğrayır. Ona görə də döş ətrafları birşaxəlidir. Ən güclü inkişaf etmiş döş ətrafi birinci cütdür. O, 7 bugumdan formalasdır – ikisi protopotid və beşi isə endopoditdir. Koksopodit epipodit və qəlsəməni daşıyır. Birinci cüt ətrafin distal ucu qısqaqla qurtarır (qısqac son iki bugumdan formalasdır). Qısqaclar mühafizə və qidanı tutmaq funksiyalarını yerinə yetirir. Lakin sürünmə zamanı birinci cüt ətraflar lokomotor funksiyani da həyata keçirir.

İkinci-beşinci cüt gəzici ətraflar 7 bugumdan formalasdır. Gəzici ayaqlar lokomotor orqandır. İkinci və üçüncü cütlər də qısqaclıdır. Beşinci cüt ətraflar epipodit, qılısəmə və qılçıqlardan məhrumdur.


Çay xərçənginin qarınçıq bugumları ikişaxəli ətrafları – p 1 e o p o d l a r 1 daşıyır. Erkek və dişi fəndlər birinci iki cüt qarınçıq ətraflarının quruluşuna görə fərqlənilirlər: erkəklərdə onlar kopulyativ aparata çevrilmişdir. Dişilərdə isə birinci cüt qarınçıq ətrafları inkişafdan qalmışdır və kiçik çıxıntı kimi görünür (şəkil 25).

Altıncı cüt qarın ayaqları – u r o p o d a adlanır. Onlar dorsoventral istiqamətdə yastılaşmışlar və telsonla birlikdə quyruq üzgəcini əmələ gətirirlər. Yazda dişilərin qarın ayaqları üzərində inkişaf edən yumurtaları və ya yeni çıxmış xərçəngcikləri görmək olar.

Daxili orqanların quruluşu: çənədöşün (qnatothorax) arxa hissəsində sarımtıl rəngdə olan beşbucaqlı kisəcik – ü r ə k yerləşir. Ürəkdən qan damarları ayrılır: arxaya – yuxarı qarın arteriyası (arka sağsağın üstündə); öndə bir göz arteriyası və iki antennal arteriyalar (şəkil 27).

Xərçəngin qanı (hemolimfası) rəngsizdir, Ürək 3 cüt ostiyaya (dəliyə) malikdir və ürəkətrafi kisədə - p e r i k a r d i u m d a yerləşir. Qan-damar sistemi açıq tiplidir.

Ürəyin altında cinsi vəzi yerləşir. Ürək və cinsi vəzinin öündə aydın şəkildə görünən həzm vəzisi – q a r a c i y ə r d i r. Qaraciyər sarımtıl-qəhvəyi rəngdə olub (bəzən yaşıl rəngdə ola bilir) qapalı borucuqlardan formalaşır. Həzm vəzisinin öündə həcmli mədə yerləşir ki, onun bel səthinə mədə əzələləri birləşir. Ümumiyyətlə, çay xərçənginin həzm sistemi ağız dəliyi, qida borusu, mədə, qaraciyər axarları ilə əlaqədə olan orta və arxa bağır-saqdan ibarətdir.



*Şəkil 27. Çay xərçənginin qan-damar sisteminin quruluşu: 1- antennal arteriya, 2 – ön aorta, 3 – ürək, 4 – perikardium, 5 – aparıcı qəlsəmə damarları, 6 – enən arteriya, 7 – arxa (qarın) arteriyası, 8 – siniraltı arteriya, 9 – qarın venası*

Mədənin yanlarında iki çeynəyici əzələ vardır ki, bunlar karapaksın daxili səthinə birləşir. Həmin əzələlərin digər ucu isə mandibulalara, yəni üst çənələrə birləşir.

### Ləvazimat və materiallar:

1. Fiksə olunmuş çay xərçəngləri.
2. Xərçənglərin preparatları.
3. Əl lupaları.
4. Xərçəngləri kəsmək üçün qab.
5. Təmiz kağız vərəqləri.
6. Qayçı, pinsetlər, iynələr.
7. Skotç və ya yapışqan, saplar, iynələr
8. Su ilə dolu olan stəkanlar.

## Tapşırıqlar

**Tapşırıq 1.** Çay xərçənginin xarici görünüşünü tədqiq etmək, karapaksın ön şobəsini rostrum, fasetalı gözlər, antennularlar, antennalar, ağız dəliyi, ənsə sırimi və protosefalonla çənədöş arasındaki sərhəddə diqqət yetirmək.

**Tapşırıq 2.** Baş, döş və qarincığın birləşdiyi sərhədləri müəyyənləşdirmək. Qəlsəmə-ürək sırimini tapmaq. Metamer yerləşən döş ətraflarının quruluşu və funksiyalarını öyrənmək. Qarincığın quruluşu və onun ətraflarını tədqiq etmək. Uropodlar və telsonu qeyd etmək. Onların quruluşunu və funksiyalarını öyrənmək.

**Tapşırıq 3.** Sap və ya yapışqan vasitəsilə kağız üzərinə çay xərçənginin ətraflarını bərkitmək. Hissələrin adlarını yazmaq və bədənin hansı seqmentinə aid olduğunu göstərmək. Çay xərçənginin cinsini müəyyənləşdirmək.

**Tapşırıq 4.** Aşağıdakı suallara cavab verin:

Buğumayaqlıların ümumi əlamətləri hansılardır?

1) Xərçəngkimilərin ümumi əlamətləri hansılardır?

2) Çay xərçənginin zirehi hansı birləşməldən təşkil olmuşdur?

3) Çay xərçənginin bədəni hansı şobələrdən ibarətdir?

4) Çay xərçənginin başını əmələ gətirən seqmentlərin sayını necə müəyyənləşdirmək olar?

5) Çay xərçənginin döş şobəsi neçə seqmentdən formalaşır?

6) Xərçəngkimilərin tipik ikişaxəli ətraflarının quruluşu necədir?

7) Çay xərçəngi yaşadığı mühitdə ecə hərəkət edir?

8) Nə səbəbə çay xərçənginin seqmentsiyasını heteronom adlandırırlar?

9) Çay xərçəngində cinsi dimorfizm necə biruzə verir?

**Tapşırıq 5.** Çay xərçənginin daxili orqanlarının yerləşməsini tədqiq etmək (bel tərəfdən). Ürək və ondan ayrılan damar-

ların yerləşməsini öyrənmək. Həzm sistemi, reproduktiv sistem qonadalar və onların axarlarını qeyd etmək. Bel tərəfdən açılmış çay xərcənginin şəklini çekmək. Qan-damar, həzm, cinsi sistemləri qeyd etmək.

**Tapşırıq 6.** Çay xərcənginin ürəyinin xarici görünüşünü tədqiq etmək, ostiyaların yerini və sayını müəyyənləşdirmək, damarların ayrıldığı yerləri tapmaq.

**Tapşırıq 7.** Çay xərcənginin həzm sistemi orqanlarının quruluşu və yerləşməsini öyrənmək. İki paylı qaraciyər, qida borusu, mürəkkəb mədə, arxa bağırsağı qeyd etmək. Çay xərcənginin daxili quruluşunu çəkmək.

*Terminlərin izahı:* karapaks, rostrum, fasetali gözlər, uropodlar, qarincıq, sefalon, mandibulalar, telson, protosefalon.

### Laboratoriya işi № 11 ( 2 saat)

**Mövzu:** Həşəratın xarici və daxili quruluşu

**Məqsəd:** həşəratın müxtəlif həyat tərzi, yaşayış yeri və qidalanma xarakterinə uyğunlaşma nəticəsi kimi morofunksional xüsusiyyətlərinin öyrənilməsi

**Tip Arthropoda** – Bugünayaqlılar


**Yarımtip Tracheata** – Traxeyalılar

**Sinifüstüyü Hexapoda** – Altıayaqlılar

**Sinif Insecta** – Həşəratlar

**Yarımsinif Ectognatha** – Açıqçənəlilər

Traxeyalılar arasında həşəratlar ən zəngin növ müxtəlifiyinə malik olan sinifdir. Həşəratın bədəni silindrik formada olub, dorsoventral istiqamətdə bir qədər yastılanmışdır. Bədən 3 şöbədən ibarətdir: baş (*caput*), döş (*thorax*) və qarincıq (*abdomen*) (şəkil 28).




**Şəkil 28.** Həşəratın bədən şöbələrinin quruluşu: 1- baş; 2- antennə; 3- altçənə çıxıntısı; 4- altdodaq çıxıntısı; 5- fasetali gözlər; 6- öndös; 7- ortadös; 8- qanadüstü; 9- arxadös; 10- əsl qanadlar; 11- qarincıq; 12- serkilər; 13- qrifelkllər

Baş akron və onunla birləşmiş 4 gövdə bugumunun (bəzən 5) birləşməsindən əmələ gəlir. Akron bir cüt çıxıntı – *antennaları* (biğciqları) daşıyır. Biğciqlar bugumların sayı, ölçüsü, formasına görə fərqlənir. (Şəkil 29). Antennalar baş kapsulası ilə hərəki birləşib lamişə və qoxy funksiyalarını yerinə yetirir.

Birinci baş bugumunun ətrafları reduksiyaya uğradığına görə *aralıq* və ya *interkalyar* adlanır. İkinci, üçüncü və dördüncü bugumlar cüt ağız çıxıntıları ilə təchiz olunmuşdur. İkinci bugum üzərində üst çənələr – *mandibulalar*, üçüncüdə - *alt çənələr*, dördüncüdə -*alt dodaq* yerləşir (Şəkil 29). Üst və alt çənələr cütdür, alt dodaq isə tekdir – bu, ikinci cüt alt çənələrin birləşməsindən formalasmışdır. Ağız dəliyi üst tərəfdən ü s t d o d a q – *labrumla* örtülüdür. Üst dodaq dəri çıxıntısıdır, lakin əgər baş akron+5 bugumun birləşməsindən əmələ gəlirsə, onda üst dodaq da şəklini dəyişmiş ətrafdır. Ağız boşluğununda h i p o f a r i n k s adlanan udlaqaltı vardır. Bu elementlər birlikdə həşəratın ağız aparatını formalasdır (Şəkil 29).


Həşəratın ağız aparatı müxtəlif dəstələrində fərqli olur ki, bu, qida qəbulunun xüsusiyyətləri ilə əlaqədar olaraq uyğunlaşmanın nəticəsidir. İlk ağız aparatı *gəmirici tipdir*.

Qara tarakanın ağız aparatı bir o qədər də güclü sklerotizə olunmamışdır, yəni bərk deyil, ona görə də onlar nisbətən yumşaq qida ilə qidalanırlar. Üst dodaq ağızönü boşluğun ön divarını əmələ gətirir. Ondan sonra cüt üst çənələr (mandibulalar) gəlir ki, onların iç tərəfində möhkəm dişcikləri vardır.



**Şəkil 28.** Həşərat biğciqlarının tipləri: 1- qılvari; 2- sapvari; 3- təsbehvari; 4- mişarvari; 5- daraqvari; 6-topuzvari (sanzaqvari); 7- başçıqlı; 8- iyvari; 9- lövhəli-topuzvari; 10- dirsəkli-daraqvari; 11- düzgün olmayan; 12- lələkvari; 13- qılçıqdaşıyan

Birinci cüt alt çənələr ağızın ətrafında yerləşir, hər birində ikibugumlu əsas (bazal və sütuncuq) və onun üzərində, yəni distal hissəsində oturan 3 çıxıntıdan ibarətdir: iki ədəd çeynəyici dilimlər (pərlər) və bugumlu çənə çıxıntısı. İkinci cüt alt çənələr birləşib tek lövhə - *alt dodağı* əmələ gətirir. Alt dodaq çənəarxası, çənə və ondan ayrılan əlavə dilciklər və dilciklərdən ibarətdir. Ağız aparatına həmçinin ağız boşluğunun dibində yerləşən *hipofarinks* aid edirlər.




*Şəkil 29. Qara tarakanın gəmirici ağız aparatının quruluşu: 1- üst dodaq; 2- üst çənələr; 3-alt çənələr ; 4- alt dodaq (a – daxili u b – xarici çeynəyici pərlər, c – altçənə çıxıntısı. e – sütuncuq, d – əsas (bazal) buğum, f – əlavə dilcik, g – dilcik, 3 – altdodaq çıxıntısı, h – çənə, i – çənəarxası)*

*Gəmirici-yalayıcı ağız aparati* (bəzən onu *içici* adlandırırlar) pərdəqanadlılara xasdır. Bu tipdə ilkin ağız aparatına xas olan bütün elementlər mövcuddur, lakin bəzi modifikasiyalar baş vermişdir ki, bu da funksiya ilə əlaqədardır. Bu ağız tipində üst dodaq qısa, lakin enli xitinləşmiş lövhə şəklindədir, onun üst kənarı çox sayıda tükcüklərlə örtülüdür. Üst çənələr qida qəbulu prosesində iştirak etmirlər. Onlar yalnız tozcuğun toplanması, mumun emalı, qarışdırılması, otcuqların gəmirilməsində, yuvanın tikilməsində iştirak edirlər.

Alt çənələr və alt dodaq birləşib xortumcuğu əmələ gətirir. Maksillaların əsası çubuqşəkillidir və onlara yaxşı inkişaf etmiş cütuncuqlar birləşir. Xarici çeynəyici pərlər inkişaf etmiş, uzunsov formadadır, əyilə bilir. Daxili çeynəyici pərlər rudimentardır. Nektar alt dodağın dilciyi vasitəsilə əmələ gəlmış uzun dil ilə yalanır.


Alt dodağın çənəaltısı (liqula) üçbucaqşəkillidir və başın kapsulasına birləşir. Çənə çəlləkşəkillidir, ona dil icik (glossa) birləşir. Dilciyin daxilindən kanal keçir ki, maye qida sorulur. Əlavə dilciklər şırımlı lövhə şəklindədir. Onların yanından alt-dodaq çıxıntıları ayrılır (şəkil 30).

*Sancıcı-sorucu tip ağız aparatu* ağıcaqanad və taxtabitilərdə olur, lakin bir qədər fərqlidir. Belə ki, taxtabitilərdə (Hemiptera dəstəsi) üst dodaq, lövhə şəklində olub, qida qəbulu zamanı alt dodağa sıxılır, yəni çənə iynələrini (üst və alt çənələr stiletlərə - iynələrə çevirilir) alt dodağa sıxır və çənələr üçün halqanı əmələ gətirirlər. Lakin ağıcaqanadda üst dodaq nazik borucuğa çevrilmiş və ucu itidir.




**Şəkil 30.** Bal arının gəmirici-yalayıcı ağız aparatı: A- ağız hissəsləri; B- köndələn kəsik: 1- üst dodaq, 2- üst çənə, 3- 6- alt çənə (3-əsas bugum; 4- sütuncuq; 5- öärici pər; 6- altçənə çıxıntısı); 7-11 – alt dodaq (7- çənəaltı; 8- çənə; 9- daxili pərlər-dilcik; 10- xarici pər; 11- altdodaq çıxıntısı); 12- tüpürcək kanalı; 13- qida kanalı

Mandibula və maksillalar ucu dişli qıllara çevrilmişlər. Hipofarinks (udlaqaltı) da qılıcık formasında olur, onun daxilindən kanal keçir. Çənə qılları hipofarinksə söykənərək üst dodağa yapışır və sancıcı aparatı əmələ gətirir. Hipofarinksin kanalı ilə tüpürcək yaraya qovulur, qan isə üst dodağın kanalı ilə ağıza qalxır (şəkil 31).



**Şəkil 31.** Dişli ağaçqanadının sancıcı-sorucu ağız aparatı: A- baş ağız hissələri ilə birlilikdə; B- köndələn kəsik: 1-üst dodaq; 2- alt dodaq; 3- çəşədəd deşici qılıcık (üst çənələr- iki, alt çənələr – iki, hipofarinks – bir); 4- antenna; 5- alt çənə çıxıntısı; 6- fasetal gözlər; 7- üst çənə; 8- alt çənə; 9-hipofarinks tüpürcək kanalı ilə; 10- qida kanalı


Sorucu ağız orqanları pulcuqqanadlılıarda olur və sorucu xortumcuq formasındadır. Bu ağız aparatı tipinə bir cüt alt çənələrin (maksillalar) güclü inkişaf etməsi və digər hissələrin isə reduksiyası xasdır. Üst dodaq zəif görünür, mandibulalar olmur. Alt dodaq böyük olmayan üçbucaq lövhəni əmələ gətirir ki, onun üzərində üçbügümli çıxıntılar olur. Hər tərəfdən alt çənələr uzanaraq növçalar əmələ gətirir ki, qida qəbulu zamanı onlar birləşdirilir və sormaq üçün kanal formalaşır (şəkil 32).



**Şəkil 32.** Kəpənəyin sorucu ağız aparatı: 1- biğciqların əsası; 2- üst dodaq; 3- altdodaq çıxıntısı; 4- alt dodaq; 5- xortumcuq (alt çənələr); 6- fasetalı göz

*Yalayıcı ağız aparatı* milçəklərə xasdır. Bu tip aparatın əsas hissəsi- alt dodaqdan formallaşan xortumcuqdur ki, o, iki böyük lövhəvari çıxıntı ilə qurtarır. Bunlar qidanı süzən pər (labellum), yəni filtrdir. Həmin xortumun üzərində üst dodaq ilə örtülmüş novcuq var. Belə ki, milşək bərk hissəcikləri olan qidanın duru hissəsini filtrdən keçirir – sorur (şəkil 33).


Mandibulalar və birinci cüt alt çənələr (maksillalar) yox olmuş, lakin çıxıntıları qalmışdır. Üst dodaq və farinks isə alt doağın ön hissəsində olan novcuqda yerləşmişlər və onunla birlikdə duru qidanı keçirirlər.



**Şəkil 33.** Ev milçayının yalayıcı ağız aparatı: 1- fasetali göz; 2-vibrislər (mexaniki lamisə reseptörleri); 3- xortumcuğun əsası; 4- alt dodaq; 5- dodaq pəri; 6- ağız dəliyi; 7- üst dodaq; 8- altçənə çıxıntıları 9- biğciqlar

Başın üzərində görmə orqanları – mürəkkəb (*fasetali*) gözlər və sadə gözlər yerləşir.

Döş (*thorax*) üç bugumdan – öndöş, ortadöş və arxadöş (pro-, mezo- və metatoraks) ibarətdir. Döş bugumlarının hər biri bir cüt ətraf daşıyır ki, bunlar *gəzici ayaqlardır*. Ayaqlar bütün həşəratda eyni prinsip üzrə qurulmuş və 5 şöbədən ibarətdir- əsas bugum – çanaq (*coxa*); burma (*throchanter*); bud (*femur*); baldır (*tibia*) və pəncə (*tarsus*) (Şəkil 34). Pəncə beşbuğumlu olub caynaqlarla qurtarır.



**Şəkil 34.** Həşəratlarda ayaqların müxtəlif tipləri: A - gəzici ayaq: 1-çanaq; 2- burma; 3 - bud; 4 - baldır; 5 - pəncə; A, B, C, Ə, D, E, Ə - müvafiq olaraq tullandırıcı, tutucu, ilisdirici, toplayıcı, üzüci, qazıcı ayaqlar

Ayaqların ilkin forması –gəzici tipdir, sonra ona yaxın olan qaçıcı ayaqlardır. Digər ətrafların tipləri həyata keçirdikləri funksiyaya müvafiq olaraq ixtisaslaşmışlar.

*Gəzici və qaçıcı ayaqların* (A) quruluşu eynidir- əsas bugum olan çanaq, burma, bud, baldır və caynaqlarla sonlanan pəncə bugumlarından formalaşırlar. Gəzici ayaqlar məhdud məkanda hərəkət edənlərdə (məsələn, uzunburun böcəklər), qaçıcı ayaqlar isə açıq məkanda, maneəsiz hərəkət edən növlərdə olur: tarakanlar, cincirəmalar, ev milçəyi və s.

*Tullandırıcı ayaqlar* (B) qısa vaxta böyük məsafəni qət edən həşəratlara – birələr, düzqanadlılar. Onlarda üçüncü cüt ayaqların bud və baldır bugumları uzun və qalınlaşmış olur.

*Tutucu ayaqlar* (C) – yırtıcı həşərata xasdır. Bunların birinci cüt ətraflarında xüsusi tutma aparatı formalaşır. Belə ki, bud və baldır bugumları uzanır və kənarlarında dışciklər olur: baldır buda sıxıldıqda şikarı sıxır (məsələn, dəvədəlləyi).


*İlişdirici ayaqlar* (Ç) parazitlik edən növlərdə - bitlərdə olur. Onlarda pəncə birbuğumludur və yeganə tək caynağı vardır ki, uzun, qarmaqşəkillidir. Bu caynağı pəncəyə birləşdirdikdə məsamə formalaşır ki, buradan sahibin tükü və ya sapi keçir.

*Toplayıcı ayaqlar* (D) ayaqlar tozcuğu toplamaq üçün ixtisaslaşmış ətrafdır, məsələn, arılarda. Arılarda arxa ətrafin baldırının xarici səthi tüksüz olur, lakin hər iki kənarında isə uzun tüklər vardır ki, bunlar birləşib zənbili əmələ gətirirlər. Pəncənin birinci, iri bugumunun üzəri sıx tüklərlə örtülüdür – fırçanı əmələ gətirir. Ari onun köməyilə tozcuqları səbətciyə yiğir.

*Üzücü ayaqlar* (E) su mühitində yaşayan həşəratlara xasdır, məsələn, üzər bğcək. Bu tip ayaqlarda baldır yastılanmış formada olur və üzərində sıx, uzun tükcükler yerləşir. Ətraf hərəkət etdikdə üzmə tükcükleri gah bədənə sıxılır, gah da açılıb düzəlir və üzmə səthini böyüdürlər.

*Qazıcı ayaqlar* (Ə) bərk substratda hərəkət edən (peyin böcəyi, danadişi, qabıqyeyən böcəklər) həşəratlara xasdır. Bu tipdə ətrafin bütün elementləri qısalar və enlənir, pəncə reduksiyaya uğrayır.

Həşəratlarda ayaqlardan başqa hərəkət orqanı *q a n a d l a r d i r* (şəkil 35). Lakin onlara ətraf demək düz deyil, çünkü onların mənşəyi başqadır(bədən divarından formalaşan çıxıntılardır), bugumlu deyil. İlkin halda, yəni qədim həşərat növlərində qanadlar cüt orqan olub, orta- və arxadöş bugumlarının üzərində yerləşir. Ona görə də həmin bugumlara *p t e r o t o r a k s* deyilir.




**Şəkil 35. Həşəratlarda qanadın damarları: boylama damarları:** C – kostal; Sc – subkostal; Sc<sub>1</sub>, Sc<sub>2</sub> – subkostal damarın iki şaxəsi; R- radial; R<sub>1</sub>- ön şaxə; RS- arxa şaxə (və ya radius sektoru); R<sub>2</sub>, R<sub>3</sub>, R<sub>4</sub>, R<sub>5</sub>- radial damarın əlavə dörd şaxəsi, M – medial damar; M<sub>1</sub>, M<sub>2</sub>, M<sub>3</sub>, M<sub>4</sub> – medial damarın şaxələri; Cu – kubital damar; Cu<sub>1</sub> – Cu<sub>3</sub> – kubital damarın üç şaxəsi; Cu<sub>4</sub> – birinci anal damar; A<sub>1</sub> – A<sub>5</sub> – anal damarlar; Ju<sub>1</sub>- Ju<sub>2</sub> – yuqal sahə. **Köndələn damarları:** h – ciyin; r – radial-kondələn; s – sektorial köndələn; rm – radial-medial; m – medial köndələn; mCu – medikubital

Təbiətinə görə qanadlar, ikiqatlı nazik lövhələrdən (membrana) ibarətdir ki, bunların arasına sinirlər və traxeyalar keçib damarları əmələ gətirirlər. Xarici görünüşünə görə müasir həşəratların qanadı üçbucaq formasındadır: birinci bucaq qanadın bədənə birləşdiyi yerdədir və b a z a l (əsası), əks tərəfdə a p i k a l və üçüncüüsü isə a r x a bucaqdır. Üçbucağın tərəfləri qanadın kənərələri adlanır: ön və ya kostal (əsas ilə zirvəni birləşdirir), x a r i c i (və ya apikal) zirvə ilə arxa bucağı birləşdirir və a r x a (anal) kənar əsasla arxa bucaq arasında yerləşir. Həşəratların sistemləşdirilməsində qanadın kompleks damarlarının, yəni damarlanmasıın mühüm əhəmiyyəti vardır. Hər damarın öz adı var: *kostal*, *subkostal*, *radial*, *medial*, *kubital*, *anal*, *yuqal* (Şəkil 35). Qanadların damarları dayaq funksiyasını yerinə yetirir: yuqal damar yalnız Yeniqanadlılarda (Neuroptera) olur, belə ki, həmin damarın olma-

sı dakit halda qanadı qatlamağa imkan verir. Boylama damarlarından yalnız kostal, anal və yuqal damarlar şaxə əmələ gətirmirlər, digərləri şaxələnəndir.


Qanadlar müxtəlif dəstələrdə forma, ölçü, damarların sayı və formasına görə, konsistensiyasına görə və funksional xüsusiyyətlərilə fərqlənir (şəkil 36).



*Şəkil 36. Həşərat qanadlarının tipləri: 1- pərdəqanadlar (a – pərdəqanad damarlanması ilə; b – tor damarlanması ilə); 2 – dəri qanadlar (tor damarlanması ilə); 3 – yarımsərt qanadlar (pərdəqanad damarlanması ilə); 4 – sərtqanadlılar (damarlar aydın olmur)*

Beləliklə, döş şöbəsinin əsas funksiyası lokomotordur, yəni bu taqm hərəkən üçün cavabdeh olan əsas strukturları daşıyır. Döşdə həmçinin nəfəs dəlikləri – s t i q m a l a r yerləşir ki, bunların vasitəsilə traxeyalara hava daxil olur.

Q a r ı n c ı q (abdomen) ən çox bugumu olan şöbədir (şəkil 37). Burada bugumların sayı 10-dur, təkamül baxımından yüksəkdə duran dəstələrdə bugumların sayı azalır: pərdəqanadlılarda və ikiqanadlılarda 4-6 qarınçıq bugumu olur, belə ki, digərləri cinsi orqanların formallaşmasında istifadə olunur.



*Şəkil 36. Həşərat qarincığının tipləri: 1 – mişarçının oturaq; 3 – arılarda asılıqan (sallaq), 4 – arılarda saplaqlı, 5 – minicilərdə (entomofaq) uzun saplaqlı*

Qarincıq üzərində aydın şəkildə görünən ətraflar yoxdur, lakin onların rudumentləri olan serkələr və qrifellər, bəzi həşəratlarda yumurtaqoyan, sancan iynə olur. Qarinclığın da yan tərəfində stiqmalar vardır. Qarincıq şöbəsi visseral adlanır, çünki burada bütün daxili orqanlar yerləşir.

Həşəratların fizioloji sistemlərinin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

1) Örtük qatı *hipoderma* və üçqatlı kutikuladan ibarətdir. Hipoderma *bazal membranla* döşənmişdir. Quruda yaşayan formalarda kutikulanın xarici qatı – *epikutikula*, bədəni qurumaqdan qoruyur.

2) Əzələ sistemi eninəzolaqlı əzələ liflərinin dəstələri ilə təmsil olunmuşdur.

3) Bədən boşluğu – *intersoseleldir*.

4) Daxili orqanlar arası *piy cisim* ilə dolu olur (səviyyəsi həşəratın inkişaf mərhələsindən asılı olaraq dəyişir). Piy cisminin funksiyaları – ehtiyat qida maddələrinin deposudur və metabolik suyu saxlayır, ifrazat prosesində iştirak edir.

5) Həzm sistemi – üçşöbəlidir: ön, orta və arxa bağırsaq. Ön və arxa bağırsaq ektodermal, orta bağırsaq isə entodermal mənşəlidir.

6) Əsas ifrazat orqanları – *malpigi borularıdır*. Əlavə orqanlar - piy cismi, perikardial hüceyrələr və ibtidai həşəratlarda altdodaq vəziləridir.

7) Tənəffüs sistemi t r a x e y a l a r l a təmsil olunmuşdur. Onlar ektodermal mənşəlidir, çox nazik, hüceyrə daxilinə keçən taxeyaların uclarında *traxeollarla* vardır. Suda yaşayan formalar həll olunmuş oksigenlə nəfəs aldıqları üçün onlarda *qəlsəmə traxeyaları* inkişaf etmişdir.


8) Qan-damar sistemi açıq tipdədir, zəif inkişaf etmişdir. Əsasən bel damar adlanan kameralı ü rək və baş aortadan ibarətdir.

9) Sinir sistemi üçşöbəli *protoserebrum*, *deytoserebrum* və *tritoserebrum* beyin, udlaqtrafi konnektivlər, udlaqaltı qanqli və *qarın sinir zəncirindən* ibarətdir. Hiss orqanları yaxşı inkişaf etmişdir.

9) Həşəratlar yalnız cinsi yolla çoxalırlar, onlara ikicinslilik və bəzən partenogenez xasdır.

Laboratoriya məşğələlərində adətən həşəratın daxili quruşu qara tarakan üzərində öyrənilir. Bunun üçün qayçı vasitəsilə tarakanın bədən boşluğununa (dərinə getmədən) keçib, əvvəl qarınçığın yeddinci və səkkizinci bugumlarının arasında kəsik etməli və sonradan hər iki yandan başa kimi, terqit və sterniti birləşdirən plevralar üzərində boylama kəsik yerinə yetirilir. Dərhal kəsikdən ağımtıl möhtəviyyat çıxır, bu, p i y c i s m i d i r.


Ehtiyyatla bel tərəfdən xitin örtüyü qaldırılır, bu zaman əzələ lifləri və traxeyalar da qalxır, onlar qayçı ilə kəsilməlidir. Bel tərəfdən ayrılmış xitin örtüyün iç tərəfində aydın şəkildə bel qan damarı, yəni ü rək görünür (şəkil 37). Ürək kameralara bölünmüştür, onların sayı qarın bugumlarının sayına müvafiqdir. Ürək bel tərəfdə terqitlərə yastı qanadvari əzələlərlə bir-ləşir.



Əzələlərin yiğilması nəticəsində ürək genişlənir və ona o s t i y a l a r d a n hemolimfa dolur. Əksinə, əzələlər boşaldıqda kameraların əzələləri yiğilir və bu, qanın aortaya, oradan da bədən boşluğunə keçməsinə səbəb olur.

*Şəkil 37. Qara tarakanın bədəninin bel divarı: 1 – kəsilmiş bədən divarı; 2 – ürək kamerası; 3 – qanadvari əzələlər; 4 – aorta*

*Həzm sistemi* bədən boşluğununda z o b ilə görünür. Ümumiyyətlə, həzm sistemi ağız boşluğu ilə başlanır. Onun dibində hipofarinksin arxasına tüpürcək vəzilərinin axarı açılır (şəkil 38). Cüt tüpürcək vəziləri cüt r e z e r v u a r l a r l a təchiz olunmuşdur. Sonradan böyük olmayan u d l a q, boruşəkilli q i d a b o r u s u və m ə d ə (proventrikulus) gəlir. Bu hissə ön bağırısaqdır və o, kutikula ilə döşənmişdir ki, mədədə dişcikləri də emələ gətirir.



**Şəkil 38. Həşəratların həzm sistemi orqanları:** A – tarakanın bağırısağı, B – kəpənək bağırısağı: 1 – qida borusu; 2 - zob; 3 - əzələvi mədə; 4 – pilorik çıxıntılar; 5 — malpigi boruları; 6 –orta bağırısaq; 7 – arxa bağırısaq; 8 ——düz bağırısaq; 9 – düz bağırısağın kor çıxıntısı; 10 – tüpürcək vəziləri

Zobda qida bir qədər qalır və tüpürcəyin təsiri altında hissəli parçalanma baş verir, kraxmal şəkərə çevirilir. Mədədə qida sürtülür, həzm davam edir və xüsusi *kardial klapan* onun orta bağırsağa keçməsini təmin edir. Orta bağırsaq boru şəkilli olub, ön bağırsaqla sərhəddə 8 ədəd kor çıxıntı əmələ gətirir. Bunlar orta bağısağın quruluşundadır, yəni entodermal epiteli ilə örtülmüşdür, deməli, funksiyaları sorma səthini böyüməsidir.

Arxa bağırsaq ektodermal mənşəlidir, kutikula ilə döşənmişdir, n a z i k b a ğ i r s a q, uzun y o ğ u n b a ğ i r s a q, r e k t a l şöbələrə ayrıılır.


*İfrazat sistemi* orta və arxa bağırsaq arasında yerləşən və kor qapalı nazik borucuqlarla (100-dən artıq) təmsil olunmuşdur ki, bunlar *malpigi boruları* adlanırlar. Boruların ifraz etdiyi birləşmələr – sidik turşusu, natrium və kalsium duzları, su və s. İfrazat funksiyasını piy cisminin u r a t adlanan toplayıcı hüceyrələri də həyata keçirir.

*Traxeya sistemi* tənəffüs orqanıdır, tarakanın bədənində üç cüt əsas t r a x e y a sütunları olur: yan lateral cüt, qarın və bel cüt traxeya sütunları (şəkil 39). Bu traxeya sütunları bir-birilə, həmçinin öz aralarında köndələn komissuralarla əlaqələnir. Bunnardan olduqca kiçik diametrli (bir neçə mikrona qədər), çox sayıda şaxəciklər ayrıılır. Traxeyalar kutikula ilə döşənmişdir ki, ondan daxili divarlarda spirallar – t e n i d i l ə r əmələ gəlir. Onların əsas funksiyası nəfəs alıb-verərkən traxeya borularının yapışmasına mane olmaqdır. Traxeyalar xarici mühitlə nəfəsliliklər – s t i q m a l a r 1 a r 1 a əlaqələnir. Tarakanda onların sayı – 2 cüt ortadöş və arxadöş bugumlarında, 8 cüt isə qarınçığın plevraları üzərində yerləşir. Kiçik diametrli şaxəciklər qaz mübadiləsini reallaşdırıran t r a x e o l l a r ilə qurtarır.

*Sinir sistemi* udlaqüstü, udlaqaltı düyünlər, onları birləşdirən konnektivlər və qarın sinir zəncirindən ibarətdir. Udlaqüstü düyünlər b a ş b e y i n adlandırılır və o, üç şöbədən formalasılır.

*Cinsi sistem* – dişilərdə cüt yumurtalıq, yumurta boruları və əlavə cinsi vəzidən, erkəklərdə cüt toxumluq, toxum boruları, toxumçıxarıçı kanal və əlavə cinsi vəzidən ibarətdir. Əvəc cinsi

vəzilərin sekreti yumurtaların yapışması, spermatoforların ( toxum paketləri) əmələ gəlməsində istifadə olunur. Cinsi dəlik anal dəlikdən aşağıda yerləşir.



*Şəkil 39. Qara tarakanın daxili quruluşu:* 1- qida borusu; 2- tüpürcək vəzinin rezervuari; 3 – tüpürcək vəzisi; 4 – zob; 5- əzələvi mədə; 6 –orta bağırsağın kor çıxıntıları; 7 – orta bağırsaq; 8 – malpigi boruları; 9 –nazik bağırsaq; 10 – düz bağırsaq; 11 – toxumçixarıcı kanal; 12- əlavə cinsi vəzi; 13 – toxum borusu; 14 – toxumluq; 15 – traxeya sütunu; 16 – nəfəslilik; 17 – qarin sinir zənciri

## **Ləvazimat və materiallar:**

- 1) Qara tarakanın fiksə olunmuş materialı.
- 2) Tarakanın daxili orqanları göstərilən tubus.
- 3) Mikroskoplar, əl lupaları, kiçik qayçılar, pinsetlər, iynələr, entomoloji iynələr, parafin dibli ləyən.
- 4) Əşya və örtücü şüşələr, bir stəkan su, pipetka.

## **Tapşırıqlar**

**Tapşırıq 1.** Əl lupasından istifadə etməklə, fiksə edilmiş həşəratların xarici görünüşünün öyrənilməsi. Onlardan birinin xarici görünüşünü çəkmək və bədən şöbələri, ətraflar, qanadlarını qeyd etmək.

**Tapşırıq 2.** Əl lupası ilə həşəratların biğciqlarını tədqiq etmək sapşəkilli, daraqvari, topuzvari, misarşəkilli, lələkvari, qıldışıyan və s. həşərat biğciqlarının müxtəlif tiplərinin çəkmək.

**Tapşırıq 3.** Əl lupası ilə müxtəlif tipli ətrafları tədqiq etmək və şəklini çəkmək.

**Tapşırıq 4.** Pinsetlə qanadüstü və əsl qanadları ayırmak, binokulyar lupa altında baxmaq. Şəkil (tabllo) üzərində qanadların damarlanması xüsusiyyətlərini öyrənmək və çəkmək. Uzununa və köndələn damarları qeyd etmək.

**Tapşırıq 5.** Mikroskopun kiçik böyüdücüsü altında müxtəlif tiplərin ağız aparatlarını öyrənmək. Əsas struktur elementlərini qeyd etməklə, şəklini çəkmək.

**Tapşırıq 6.** Aşağıdakı suallara cavab verin:

- 1) Həşəratın başının xüsusiyyətləri hansılardır?
- 2) Gəmirici ağız aparatının quruluş xüsusiyyətləri necədir?
- 3) Həşərtlarda hansı ağız aparatlarına rast gəlinir? Bu müxtəliflik nə ilə bağlıdır?
- 4) Ev milçəyinin qidalanma mexanizmini aydınlaşdırın.
- 5) Həşərtlərə qarınçığın hansı çıxıntıları xasdır?
- 6) Suda və quruda yaşayan həşəratların örtük qatı nə ilə fərqlənir?

**Tapşırıq 7.** Əl lupası ilə daxili orqanları görünən tara-kanın həzm, qan-damar, tənəffüs, sinir, və ifrazat sistemlərini tədqiq etmək. Müxtəlif növlərin yarılma metodikası ilə tanışlıq. Hər sistemin strukturu və şöbələri ilə tanışlıq. Daxili orqanları çəkmək və elementlərini qeyd etmək.

**Tapşırıq 8.** Müqayisə üçün yırtıcı və fitofaqın həzm sistemlərini çəkmək. Müxtəlif qida ilə qidalanan növlərin həzm sistemlərinin oxşar və fərqli cəhətlərini qeyd etmək.

**Tapşırıq 9.** Aşağıdakı suallara cavab verin:

1) Həşəratın bağırsağında hansı şöbələr daha aydın görünürlər? Şöbələr arasında sərhəd haradan keçir?

2) Həşəratın həzm sistemində kriptalar harada yerləşir və onların funksiyası nədir?

3) Həşəratın ifrazat orqanı nə ilə təmsil olunmuşdur?

4) Həşəratın bağırsağının hansı şöbəsində peritrofik memban formalaşır və onun funksiyası nədən ibarətdir?

5) Həşəratın baş beyinin quruluşu necədir və funksiyaları nədən ibarətdir?

6) Həşəratın bədənin hansı nahiyyələrində qoxu və lamisə orqanları yerləşir? Onların əhəmiyyəti nədir?

7) Suda və quruda yaşayan həşəratlarda tənəffüs orqanları necədir?

8) Həşəratın erkək və dişi cinsi sistemlərinin elementləri hansılardır?

9) Həşərat orqanizmində hemolimfa necə hərəkət edir? Hemolimfanın həşəratın həyat fəaliyyətində rolü nədən ibarətdir?

10) Su çatışmamazlığına qarşı həşərat orqanizmində hansı uyğunlaşmalar əmələ gəlmüşdir?

*Terminlərin izahı:* traxeollar, nəfəsliliklər, stiqmalar, mum ifraz edən vəzilər, hava kameraları, qoxu vəziləri, ommatidilər, timpanal orqanlar, xetalar, serkilər, kriptalar, mexanoresep-torlar, hipofarinks, üzlük, plevralar, stiqmalar, sefalizasiya, toraks, elitralar, çanaq, burma, damarlar

## **Laboratoriya işi № 12 (2 saat)**

**Mövzu: Hörümçəkkimilərin quruluş xüsusiyyətləri**

**Məqsəd:** hörümçəkkimilərin morfofunktional uyğunlaşmaları və növ müxtəlifliyinin öyrənilməsi

**Tip Arthropoda** – Buğumayaqlılar

**Yarımtip Chelicerata** – Xeliserlilər

**Sinif Arachnida** – Hörümçəkkimilər

**Dəstə Scorpiones** – Əqrəblər

**Növ** – Alabəzək əqrəb (*Buthus eupeus*)

**Dəstə Aranei** – Hörümçəklər

**Növ** - Паяк-крестовик (*Araneus diadematus*)

Xeliserlilerin səciyyəvi xüsusiyyətləri:

1) Bədən 2 şöbədən – b a ş d ö ş (prosoma) və q a r ı n c i q d a n (opistosoma) ibarətdir. Başdöş akron+7 buğumdan(sonuncu çox vaxt inkişafdan qalır), qarincıq isə 12 buğum+telson (primitiv formalarda) ibarətdir.

2) Başdöşün hər buğumunda bir cüt buğumlu ətraflar (6 cüt)vardır: birinci cüt – 2-3-buğumlu x e l i s e r l ə r, ikinci – p e d i p a l p ə r, digərləri gəzici ayaqlardır.

3) Antennaları (akronun törəməsi) olmur.

4) Örtük qatı - hipoderma və 3-qatlı xitin kutikuladır. Xarici qat *epikutikula* suyun buxarlanması qarşısını alır.

5) Həzm sistemi özünəməxsusdur. Hörümçəkkimilər duru qida ilə qidalanlığı üçün bunlarda *bağırsaqxarıcı həzm* müşahidə edilir. Orta bağırsağın kor çıxıntıları qida saxlamaq üçün rezervuar rolunu oynayır. Qarincıq şöbəsində orta bağırsaq vəzili çıxıntılar əmələ gətirir – bu, q a r a c i y ə r d i r. Onun ifraz etdiyi həzm sekreti hüceyrədaxili həzmi – *faqositozu* həyata keçirir.

6) Əsas ifrazat orqanları – k o k s a l v ə z i l ə r (ayağın koksa- çanaq buğumunun əsasında yerləşir) və *malpigi boruları*dır.

7) Tənəffüs – suda yaşayan formada – *qəlsəmə tənəffüsü*, lakin quruda yaşayanlarda – *ağciyərlər* və *traxeyalar*. Gənələrdə *dəri tənəffüsü* qeyd olunur.

8) Qan-damar sistemi açıq tipdədir. Ü r ə k bədənin buğumlaşma səviyyəsindən asılı olaraq ya ostiyalı bori şəklində, ya da


birkameralı kısacık formasında olur. Dəri tənəffüsü olan kiçik gənələrdə ürək olmur.

9) Sinir sistemi *deytoserebrumun* baş beyində olmaması ilə fərqlənir.

10) Hiss orqanları: lamisə - *trixobotriyalar*, görmə - bir neçə cüt sadə gözlər, xemoresepsiya işə - *liraşəkilli orqanlar* ilə təmsil olunmuşdur.

11) Ayrıçinslidirlər, cinsi dimorfizm (dişilər erkəklərdən böyük olur) aydın biruzə verir. Mayalanma xarici-daxili (spermatofor paketlərilə) və ya yalnız daxilidir. İnkışaf birbaşa və ya metamorfozladır.

Alabəzək əqrəbin *Buthus eupeus* bədəni başdöz (prosoma) və qarınçıqdan (opistosoma) formalasır (Şəkil 40).



**Şəkil 40.** Alabəzək əqrəb- *Buthus eupeus*-un xarici görünüşü: A —bel tərəfdən; B — qarın tərəfdən. 1 — xeliserlər; 2 — pedipalplar; 3 —gəzici ayaqlar; 4 -telson; 5 — zəhərli iynə; 6 — başdöş; 7 — ön qarınçıq və ya qarınönü (I-VII bugumlar); 8 — arxa qarınçıq və ya qarinaltı (VIII-XII bugumlar); 9 —cinsi qapaqlar; 10 — daraqvari orqan; 11 —nəfəsliliklər

Başdöş şöbəsi akron+ birinci altı buğum daxildir və o, bel tərəfdən başdöş qalxanı – k a r a p a k s l a örtülüdür. Başdöşün ön hissəsində sadə g ö z l ə r yerləşir: mərkəzdə *medial gözlər*, ön kənarda *frontal* və yanlarda *lateral* gözlər. Başdöşün aşağı tərəfində ventral qalxan – s t e r n u m əmələ gəlir (son 2 buğumun sternitlərinin birləşməsi).

Qarincıq şöbəsi 12 buğum və telsondan formalaşır. Qarincıq *ön qarincıq*(mezosoma) və *arxa qarincıq* (metasoma) şöbələrinə ayrıılır. Ön qarincıq 7 buğum və arxa qarincıq 5 buğumdan+telsondan formalaşır. Arxa qarincıq *zəhərli iynə* ilə bitir. Telsonun daxilində zəhərli vəzi vardır və xüsusi kanal vasitəsilə xaricə açılır.

Başdöş altı cüt ayaq daşıyır: birinci cüt – qısqacvari x e l I s e r l ə r frontal yerləşib ağız dəliyini arxada qoyur. Xeliserlər 3-buğumludur. İkinci cüt ayaqlar p e d I p a l p l a r a (ayaqcənələrə) çevrilmişlər və lamisə funksiyasını yerinə yetirirlər. Sonuncu 3-6 cüt əsl gəzici ayaqlarıdır, onlar distal ucda caynaqla təchiz olunmuş və ikişaxəlilik əlamətlərini tamamilə itirmişlər.


Pedipalp və gəzici ayaqların çanaqları bədənin qarın divarının tərkibinə daxil olduğu üçün hərəkətli deyillər. Başdöşə qarın tərəfdən baxdıqda çənə pərləri i ni görmək olur. Onlar yarıq şəklində olan ağız dəliyini əhatə edib “alt dodağı” əmələ gətirirlər.

Qarincıq tipik ətraflardan məhrumdur, belə ki, onun birinci buğumları ətrafin şəkildəyişməsinin nəticəsi olan törəmələri daşıyır. Ön döşün birinci qarincıq buğumu c i n s i q a p a q l a r adlanan çıxıntılar olub, cisi dəliyi örtürlər. İkinci qarincıq buğumunda ətraflar şəklini dəyişib d a r a q v a r i ç i x i n t i l a r a çevrilmişlər. Bu hiss orqanı olub, üzərində çox sayıda reseptor daşıyır. Sonuncu dörd qarincıq buğumunun yanlarında yarıqvari – s t i q m a l a r (nəfəsliklər) yerləşir. Onlar *ağciyər kisalərinə* açılır. Ön döşün sonuncu 7-ci buğumu tamamilə reduksiyaya uğramışdır.

Xaçlı hörümçəkdə (*Araneus diadematus*) başdöş və qarincıq arasında birinci qarincıq buğumundan formalaşan saplaq vardır. Başdöş yanlardan yastılmış, qalxanla örtülüdür, onun ön kənarında iki sıradə yerləşən dörd cüt sadə gözlər vardır.

Qarın tərəfdən, mərkəzdə, gəzici ayaqların çanaqlarının arasında sklerotizə olunmuş, yəni möhkəm lövhə - s t e r n u m yerləşir. “Alt dodaq” və çənə çıxıntıları ağız dəliyini əhatə edir (Şəkil 41).

X e l i s e r l e r hörümçək bədəninin ən çox sklerozisayıya olunmuş möhkəm hissələridir. Onlar 2-buğumluudur, ucunda qarmaqvari, hərəkətli distal buğumcuq yerləşir. Onun daxilindən zəhər vəzisinin kanalı keçir. Hörümçəklərdə həzm bağırsaqxaricidir – çıkar yarıaya vurulan zəhərlili sekretlə məhv edilib, tüpürcəkdə olan həzm fermentlərinin təsiri altında yarıparçalanmış halda möhtəviyyatı sorulur.



**Şəkil 41.** Xaçlı hörümçəyin başdöşünün quruluşu: 1- xeliserlərin caynaqvari buğumu; 2- xeliserin əsas buğumu; 3- pedipalpin çənə pəri; 4- «alt dodaq»; 5- gəzici ayaqların çanağı; 6- pedipalplar

P e d i p i l a r əsasən ləmisi funksiyasını yerinə yetirir. Bunların üzərində çənə pərləri yerləşir və erkək fərdlər bunlardan cütləşmə zamanı istifadə edirlər.

Gəzici ayaqlar dörd cüt olub tipik quruluşa malikdir, fərqli əlamət kimi d i z buğumunun (bud və baldır arasında) əlavə olunmasıdır.

Qarincıq yumru damla şəklindədir, dorsal lövhə - l o r u m, ventral lövhə - p l a q u l a y a malikdir. Saplaqdan sonra cüt yarıqvari nəfəsliklər *ağciyər kisələrinə* açılır ki, onların üzəri *ağciyər qapaqları* ilə örtülüdür.

Qarincığın sonunda üç cüt konusvari *tor ziyyilləri* yerləşir ki, onların ucuna tor vəziləri açılır. Anal dəlik tor ziyyillərinin arasında yerləşir.

### Ləvazimat və materiallar:

1. Fiksə olunmuş materiallar və tubuslar.
2. Əqrəb, hörümçək və gənənin ağız aparatlarının mikro-preparatları.
3. Mikroskoplar, əl və binokulyar lupalar, şüşə çubuqlar, əşya və örtücü şüşələr, pinsetlər və Petri qabları.

### Tapşırıqlar

**Tapşırıq 1.** Hörümçəkkimilərin xarici görünüşü, forma və ölçülərinin öyrənmək. Hər birinin buğumlu bədəni üzərində, lupadan istifadə edərək, xeliserlər, pedipalplar, görmə orqanları və ayaqları tapmaq. Onların seqmentlər üzrə yerləşməsini tədqiq etmək.

Tədqiq olunan növlər üzərində qarincığın quruluş fərqləri, onun seqmentləri üzərində yerləşən cinsi dəliklər, qapaqlı stiqmalar, tor ziyyilləri öyrənmək.

**Tapşırıq 2.** Ənrəb, hörümçək və gənənin mikropreparatlarında başdöş ətrafların xeliserlər və pedipalpların quruluşunu öyrənmək. Öyrənilən bu hissələri müqayisə etmək. Bu növ-

lərin başdöş hissələrinin ön tərəflərini çəkmək. Xeliserlər. Pedipalplar və onları təşkil edən seqmentləri qeyd etmək.

**Tapşırıq 3.** Hörümçəyin gəzici ayaqlarının quruluşunu tədqiq etmək. Bu məqsədlə, müvəqqəti preparat hazırlamaq. Pinsetlə hörümçəyin gəzici ayağını qırıb, əşya şüşəsi üzərinə qoymaq və mikroskopun kiçik böyüdücüsü altında baxmaq.

**Tapşırıq 4.** Hörümçəyin daxili quruluşunu şəkil üzərində (tabloda) öyrənmək və çəkmək.

**Tapşırıq 5.** Aşağıdakı suallara cavab verin:

1) Hörümçəkkimilər hansı tipdə seqmentasiya ilə xarakterizə olunurlar?

2) Nə səbəbə xeliserliləri əsl quruda yaşayan heyvanlar adlandırırlar?

3) Əqrəb, hörümçək, gənənin bədəni neçə seqmentdən formalaşır?

4) Hörümçəkkimilərin bədəninin hansı şöbəsində rudumentar ətraflar yerləşir və onlar hansı funksiyani yerinə yetirirlər?

5) Hörümçəklərin hamısı quru onurğasızlardır?

6) Hörümçək və əqrəblərin zəhərli vəziləri harada yerləşir və onların quruluşu necədir?

7) Əqrəb və hörümçəklərin tənəffüs orqanları hansılardır? Onların stiqmaları bədənin hansı seqmentlərində açılır?

8) Nə səbəbə hörümçəkkimilərin xeliserləri, funksional baxımdan xərçənglərin mandibulaları ilə eynidir?

*Terminlərin izahı:* önqarın, arxaqarın, terqit, sternitlər, xeliserlər. Pedipalplar, koksal vəzilər, malpigi boruları, loko-motor orqanlar.

## MOLYUSKLAR TİPİ – MOLLUSCA

Bilateral, ikincibədənboşluqlu və əsasən də bugumsuz heyvanlardır. İbtidai molluskarda daxili orqanlarda metamerlik, yəni seqmentasiyanın qalığı müşahidə edilir.

Səciyyəvi xüsusiyyətləri:

• Bədən 3 şöbədən ibarətdir – *baş, gövdə, ayaq*. İkitayqapaqlılarda baş yoxdur, bəzi hərəkətsiz formalarda isə (stridilərdə) ayaq reduksiyaya uğramışdır.

• Bədən dəri büküşü – *m a n t i y a* ilə əhatə olunmuşdur. Mantiya ilə bədən arasında qalan boşluğa *mantiya boşluğu* deyilir. Orada mantiya kompleksi orqanları yerləşir – qəlsəmələr, bəzi hiss orqanları, arxa bağırsağın dəliyi, böyrək və cinsi vəzilərin axarları, həmçinin yaxında yerləşən böyrək və ürək (başayaq molyusklar).

• Mantiya ç a n a q ifraz edir, o, üçqatlıdır: xarici qat – *konxiolin*, orta kırəcli – *ç i n i*, daxili – *sədəfli*.

• Təkamül nəticəsində selom reduksiyaya uğramış, onun qalıqları perikardium və cinsi vəzilərin boşluğununda qalmışdır. Ona görə də daxili orqanlar birləşdirici toxuma olan parenxima içəricində yerləşir.

• Həzm sistemi tamdır, yəni xas olan struktura malikdir, yalnız qidanı xirdalamaq üçün ixtisaslaşmış orqan – *r a d u l a* (sürtgəc) və xitin ç ə n ə l ə r vardır. Orta bağırsaqda mədə və həzm vəzisi – “qaraciyər” mövcuddur. Arxa bağırsaq ikitayqapaqlılarda (baş, udlaq, radula və tüpürçək vəziləri olmur) ürəyin mədəciyindən keçir.

• Tənəffüs orqanları – lələkvəri q ə l s ə m ə l ə r – *ktenidilərdir*. Ağciyərlilərdə selomun şəklinin dəyişmiş forması olan *ağciyərlərdir*. Su molyusklarının hamısına dəri tənəffüsü xasdır.

• Qan-damar sistemi açıq tiplidir. Kameralı ürək var.

• İfrazat orqanları – b ö y r ə k l ə r d i r (yəni mezodermal mənşəli selomoduktlardır). İfrazat prosesində perikardiumun

divarından formalaşan ixtisaslaşmış *keberov orqanları* da iştirak edə bilir.

• Sinir sistemi – primitiv formalarda *pilləkən tipli*, lakin molyuskların çoxunda *səpgin-düyünlü tipdədir*. Başayaq molyusk-larda sinir düyünlərinin birləşməsi baş verir və mürəkkəb quruluşa malik olan *bəş beyin* əmələ gəlir ki, bu da qıçırdaq kapsulun işərisində (daxili skelet) yerləşir. Molyuskların görmə orqanı, s t a t o s i s t l e r (müvazinət orqanı), lamisə orqanı, kimyəvi hiss orqanları olan o s f r a d i l e r vardır.

• Molyuskların çoxusu ayriçinslidir, lakin aralarında hermafrodit olanlar da mövcuddur. Mayalanma xarici və ya daxilidir. İnkışaf metamorfozladır: ibtidai formalarda *sürfə - t r o x o f o r a bənəzər*, çoxunda troxofor mərhələsi yumurta daxilində keçir və ondan ixtisaslaşmış *sürfə - v e l i g e r* (yelkəncik) çıxır.

### Laboratoriya işi № 13 (2 saat)

*Mövzu: Qarınayaq molyusklarının quruluş xüsusiyyətləri*

*Məqsəd: qarınayaq molyusklarının morfo-anatomik strukturları və növ müxtəlifliyinin öyrənilməsi*

**Tip Mollusca** – Molyusklar (və ya Yumşaqbədənlilər)

**Yarımtip Conchifera**- Çanaqlılar

**Sinif Gastropoda** - Qarınayaqlılar


**Yarimsinif Pulmonata** – Ağciyərlilər

**Dəstə Stylommatophora** – Saplaqlıgözlülər

**Növ** – Tənək ilbizi (*Helix pomatia*)


Tənək ilbziləri iri ölçuyə malik olan quru ilbziləridir. Onların kirəcli çanağı yaxşı inkışaf etmişdir, bütövdür, sağa spiral şəklində burulmuşdur. Çanağın üzərində aydın görünən və diametri heyvanın yaşı artıqca böyüküyən 4 dövrə vardır. Bu dövrələrin ən uc hissəsi z i r v ə adlanır. Onun üzərində embrional kamera aşkarlanır. Spiralın burulduğu ox – s ü t u n c u q və ya k o l o n k a adlanır. Zirvənin eks

tərəfində çanağın dəliyi yerləşir və onun daxili kənarında gələbək adlanan çökəklik görünür (şəkil 42).



**Şəkil 42.** Tənək ilbizinin çanağının quruluşu (A – xarici görünüşü; B – kəsilmiş hissəsi): 1- zirvə; 2- çanağın burmaları (dövrləri); 3- tikis; 4- giriş dəliyi; 5- göbək; 6- sütuncuq; 7- sütuncuğun boşluğu. Sağda: I, II, III – kəsiklərin ardıcılığı: 1 – qaraciyər, 2- böyrək, 3- ürək, 4 – mantıyanın kənarı

Baş üzərində 2 cüt çıxıntı var: ön, qısa olan *dodaq*, arxada daha uzun – *göz*. Ağız başın ön hissəsində yerləşib ağız boşluğununa açılır. Udlaqda əzələvi *dil* yerləşir ki, onun üzərində möhkəm dişlər vardır. Udlaqla sərhəddə həmçinin çənələr yerləşir və bura bir cüt tüpürçək vəzilərinin axarları açılır. Udlaq uzun *qida borusuna* keçir, orta bağırsağın ön hissəsi kisəsəkilli *mədəni* əmələ gətirir, mədəyə “qaraciyər” axarları açılır (şəkil 43).



**Şəkil 43.** Yarılmış tənək ilbizi: 1-9- həzm sistemi(1- udlaq; 2- qida borusu; 3- tüpürcək vəzilərinin axarları; 4- tüpürcək vəziləri; 5- zob; 6- mədə; 7- qaraciyər; 8- düz bağırsaq; 9-anus); 10-22- cinsi sistem (10- hermafrodit vəzi; 11- zülal vəzisi; 12- hermafrodit axar; 13- toxum borusu; 14- penis kisəsi; 15- qaytan; 16- cinsi kloaka; 17- balalıq yolu; 18- «məhəbbət oxları» kisəsi; 19- barmaqvari vəzilər; 20- yumurta borusu; 21- toxum qəbulerici; 22- toxumqəbuledicinin kanalı); 23- udlaq üstü qanqli; 24- mantianın kənarı; 25- mantiya boşluğunun tavanı

Mədədən sonra bir neçə ilmə əmələ gətirən nazik bağırsaq gəlir ki, o, anal dəliklə sonlanan arxa bağırsağa keçir.

Ürək arxa bağırsağın üstündə yerləşib bir qulaqcıq və bir mədəcikdən ibarətdir. Ürək selomun qalığı olan *perikardium*la əhatə olunmuşdur. Mantianın daxili səthində yerləşən qan damarları şaxələnərək “ağciyəri” əmələ gətirir. Damarların divarın-

dan qan və mantiya boşluğununda olan hava arasında qaz mübadiləsi həyata keçir.

Ifrazat sistemi bir ucu kirpikli qıf vasitəsilə perikardiuma açılan, digər ucu ilə sidik axarı ilə mantiya boşluğununa açılan tək böyrəklə təmsil olunmuşdur.

Cinsi sistem hermafrodit vəzi, ondan ayrılan hermafrodit axardan ibarətdir. Vəzi qaraciyərlə örtülüdür və zülal vəzisi ilə əlaqədardır. Hermafrodit axarı 2 sərbəst kanala- yumurta borusu və toxum borusuna ayrılır. Toxum borusu toxumçıxarıcı kanala keçir, o, əlaqələndirici kopulyativ orqanla birləşir. Toxum borusu ilə qaytan bağlıdır, onun ifraz etdiyi sekret spermatozoidləri kompakt şəkildə birləşdirib *spermatoforları* əmələ gətirir. Yumurta borusu genişlənib bələdi 1 formalaşdırır, bura *barmaqvari vəzilərin* axarları açılır. Balalıq balalıq yoluna keçir və onun vasitəsilə toxumqəbuledici və “məhəbbət oxları” kisəsi ilə əlaqələnir.

### Ləvazimat və materiallar:

1. Tənək ilbizinin çanağı və onların kəsilmiş variantı.
2. Şirinsu və dəniz qarınayaqlılarının çanaq nümunələri.
3. Daxili orqanları və mantiyası açılmış fərdlərin tubusları.
4. Əl və binokulyar lupalar.

### Tapşırıqlar

**Tapşırıq 1.** Tənək ilbizinin çanağının quruluşunu öyrənmək: eni, hündürlüyü, nəfəslək, zirvəsi, burmaların sayı. Spiral burmaların istiqamətini təyin etmək. Digər şirinsu və dəniz molyuskların çanaqlarının oxşar və fərqli cəhətlərini müqayisəli şəkildə tədqiq etmək. Tənək ilbizinin çanağını çəkmək və elementlərini qeyd etmək.

**Tapşırıq 2.** Tubuslarda tənək ilbizinin xarici quruluşunu öyrənmək, baş, ayaq, gövdə, çıxıntılar, nəfəslək və mantiyani qeyd etmək şəklini çəkmək.

**Tapşırıq 3.** Tənək ilbizinin daxili orqanlarını tədqiq etmək və həzm, qan-damar, tənəffüs, cinsi, ifrazat sistemlərinin orqanlarını göstərməklə çəkmək.

**Tapşırıq 4.** Aşağıdakı suallara cavab verin:

- 1) Molyuskları səciyyələndirən proqressiv əlamətlər hansılardır?
- 2) Qarınayaq molyuskların bədəni hansı şöbələrdən ibarətdir? Hər şöbə hansı funksiyani yerinə yetirir?
- 3) Tənək ilbizinin udlaq və radulasının quruluş xüsusiyyətləri nədən ibarətdir?
- 4) Tənək ilbizinin tüpürcək vəziləri neçə cütdür? Hara açılır və hansı funksiyani yerinə yetirir?
- 5) Su və quruda yaşayan molyuskların tənəffüs orqanları necədir?
- 6) Qarınayaq molyuskların sinir sistemində neçə cüt qanqli vardır? Hansı funksiyaları yerinə yetirirlər?
- 7) Tənək ilbizinin cinsi sistemini səciyyələndirən əlamət hansıdır?

*Terminlərin izahı:* ktenidilər, osfradilər, xiastonevriya, selomoduktalar, nəfəslik, burmalar, mantiya, atrium, qaytan, barmaqvari vəzilər, veliqer.

### **Laboratoriya işi № 14 (2 saat)**

**Mövzu:** Başayaqlı molyuskların quruluş xüsusiyyətləri

**Məqsəd:** Başayaqlı molyuskların fəal həyat tərzi və qidalanması ilə bağlı olan morfofunksional xüsusiyyətlərinin öyrənilməsi

**Tip Mollusca – Molyusklar**

**Yarimtip Conchifera – Çanaqlılar**

**Sinif Cephalopoda – Başayaq molyusklar**

**Yarımsinif Dibranchia – İkiqəlsəməlilər**


**Dəstə Decapoda – Onayaqlılar**

**Növ – Adı mürəkkəb ilbizi (=Karakatisa) (*Sepia officinalis*)**

Başayaq molyuskları fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, yüksək təşəkkül tapmış, pelagiq dəniz heyvanlarıdır: bədən ikiyansimetriyalı, baş və gövdə şöbələrindən ibarətdir. A y a q ağız

ətrafında çələng formasında əzələvi çıxıntıları və hərəkət orqanı – qif əmələ gətirir. Ali formalarda çanaq rudumentar olur.

Adı mürəkkəb ilbizi *Sepia officinalis* oval, bir qədər yastılaşmış bədənə malikdir və asanlıqla hər iki şöbəsini – b a ş və g ö v d ə n i ayırd etmək olur. Baş dördbucaqlı formada olub, ağız ətrafında yerləşən 5 cüt çıxıntıları – q o l l a r ı daşıyır (şəkil 44).



**Şəkil 44.** Adı mürəkkəb ilbiz *Sepia officinalis* açılmış mantiya boşluğu tərəfdən; qarın tərəfdən görünüşü: 1 – sormaclı qollar, 2 – tutucu qollar, 3 – ağız, 4 – qifin dəliyi, 5 – qif, 6 – qiğırdaq düymə çöküyü, 7 – anal dəlikli anal gilə, 8 – böyrək dəliyi, 9 – tək cinsi dəlik, 10 – qəlsəmələr, 11 – üzgəc, 12 – kəsilmiş mantianın kənarı, 13 – aralanmış mantiya, 14 – qiğırdaq düymənin qabarı, 15 – ulduzvari mantiya qanqlisi

Onlardan dörd cütü qısa, əzələvi olub ağız dəliyi tərəfində yerləşir və çox sayıda diskşəkilli sormaclarla təchiz olunmuşdur. Beşinci cüt t u t u c u q o l l a r d i r.

Başın üzərində olduqca böyük, yüksək akkomodasiya qabiliyyətinə malik olan, yəni görmə substratının miqyasını göz büllürünü önə və arxaya yönəltməklə artırır bilir.

Gövdə oval formadadır, hər iki tərəfində və arxa kənarında üzgəc lər vardır. Mantiya bütün bədəni örtür, bel tərəfdə bədənlə bitişir, lakin ventral tərəfdə mantiya boşluğununu əmələ gətirir.

Mürəkkəb ilbiz əzələvi mantiya və *qifin* köməyilə üzür. Belə ki, mantianının daxili divarında, *qifin* əsasına yaxın yerdə 2 ədəd qıçıraq düymə vardır. İç tərəfdən bədənin üzərində həmin düymələr səviyyəsində dəliklər görünür. Mantiya əzələsi yiğildiqda bədənə sıxılır bu zaman həmin düymələr dəliklərə düşmələnir. Nəticədə mantiya boşluğunda olan su təzyiq altında *qifin* dəliyindən xaricə atılır və heyvan hərəkət edir (*reakтив tipli hərəkət*). Bu mexanizm eyni zamanda mantiya boşluğunda suyun sirkulyasiyاسını təmin edir qaz mübadiləsi həyata keçir, çünki mantiya boşluğunda tənəffüs orqanları yerləşir.

Daxili çanaq skelet rolunu oynayır. O, daxili boşluqları olan lövhələrdən formalaşır. Çənə qövdənin daxilində yerləşməklə daxili orqanları da qoruyur. Mürəkkəb ilbizində xüsusi orqan – *mürəkkəb kisəsi* vardır.

Bədənin ön tərəfində ağız yerləşir və əzələvi udlağa keçir. Udlaqda möhkəm buynuz çənələr yerləşir. Udlağın arxasında rədulla (sürtgəc) vardır. Udlaq qida borusu ilə davam edir, o, kisəşəkilli mədəyə açılır. Mədənin kor çıxıntısı vardır – bura iki paylı qaraciyər axarları açılır. Mədədən nazik bağırsaq ayrılib ilmələr əmələ gətirərək düz bağırsağa keçir, o isə anal dəliklə mantiya boşluğununa açılır.

Tənəffüs orqanı – ktenidilər mantiya boşluğunda yerləşib, simmetrikdir, lələkvari formadadır epitelisində kirpiklər yoxdur.

Ürək üçkameralıdır: mədəcik və iki qulaqcıqdan ibarətdir. Mədəcikdən 2 aorta (*baş və qarın*) ayrılib arteriyal sistemi-

mə keçir. Qan-damar sistemi demək olar ki, qapalıdır, çünkü çox sayıda ləkunlar, sinuslar, kapilyarlar vardır.

Onayaq molyusklarda selom reduksiyaya uğradığı üçün mürəkkəb ilbizdə də *perikardium və cinsi vəzilərin* boşluğununda qalır.

İfrazat orqanı b ö y r ə k l ə r d i r – iri, uzunsov kisələr formasındadır, daxili orqanlar kisəsinin qarın hissəsində yerləşirlər. Böyrəklər perikardial boşluğa qıflaarlə açılır və dəlikləri isə mantiya boşluğununda anal dəliyin kənarlarında yerləşir. Perikardial hüceyrələr də ifrazat funksiyasını yerinə yetirir.

Sinir sistemin qanqlılırları yaxınlaşaraq *baş beyni* əmələ gətirir. O, qida borusunu əhatə edir. Başayaq molyucklarda əlavə düyünlər əmələ gəlir. Bunlar *baş çıxıntıları və qifin qanqlılırlarıdır*. Hiss orqanları bütün bədən üzərində səpələnmiş lamisə hüceyrələri, *qoxu çuxuru*, müvazinət orqanı – *statositolər* başı əhatə edən qığırdaq kapsulada yerləşirlər. Gözlər buyınız təbəqə, göz qapağı, büllür, şüşəyəbənzər cisim və çox inkişaf etmiş tor qışadan formalaşır.

Cinsi sistem həm erkək, həm də dişidə tək cinsi vəzi və tək cinsi axarla təmsil olunmuşdur. Dişilərdə 2-3 və 1 cüt *nidamental vəzilərin* olması xasdır ki, bunlar yumurta qabığını əmələ gətirən maddəni ifraz edirlər. Erkəklərdə toxum müxtəlif formalı spermatoforlarda toplanır.

### Ləvazimat və materiallar:

1. Fiksə olunmuş materiallar və tubuslar.
2. Əl və binokulyar lupalar, yarma ləyəni.

### Tapşırıqlar

**Tapşırıq 1.** Fiksə olunmuş materialda xarici görünüşü tədqiq etmək. Vizual yolla və ya əl lupasından istifadə etməklə, ölçüləri, forma, mantiya, sormacli çıxıntıları, qıflı, ağız və çənələri, üzgəcləri öyrənmək.

**Tapşırıq 2.** Yarılmış və tubuslarda olan fəndlər üzərində mantiya kompleks orqanları tədqiq etmək: qəlsəmələr, düyməcikləri, ifrazat dəliyini, mürəkkəb vəzini qeyd etmək.

**Tapşırıq 3.** Həzm sisteminə baxmaq, orqanları öyrənmək uzun qida borusu, həcmli mədə, qısa orta bağırsaq və arxa bağırsaq. Buynuz çənələr, qaraciyər, mürəkkəb vəzi və onun axarını göstərmək. Sepiya və osminoqun daxili quruşunu çəkmək.

**Tapşırıq 4.** Qan-damar və sinir sistemlərini tablodan tədqiq etmək və şəklini çəkmək.

**Tapşırıq 5.** Aşağıdakı suallara cavab verin:

1) Nə səbəbə Başayaqlı molyusklarda çanaq reduksiyaya uğramışdır?

2) Başayaqlı molyusklarda ayaq necə dəyişilmişdir?

3) Başayaqlı molyusklar necə hərəkət edirlər?

4) Başayaqlı molyuskların bədəni hansı şöbələrdən ibarətdir?

5) Nə səbəbə Başayaqlı molyuskları «dəniz meymunları» adlandırırlar?

6) Başayaqlı molyusklar necə qidalanır və şikarı əldə edirlər?

7) Nə səbəbə Başayaqlı molyusklar yalnız sıyıgabənzər qidanı uda bilirlər?

8) Hansı qoruyucu uyğunlaşmalara Başayaqlı molyusklar malikdir?

9) Başayaqlı molyusklarda qan-damar sisteminin demək olar ki, qapalı olmasına səbəb nədir?

10) Başayaqlı molyusklarda hektokotil çıxıntı hansı funksiyani yerinə yetirir?

11) Başayaqlı molyusklarda nəslin qayısına qalma necə təzahür edir?

*Terminlərin izahı:* qəlsəmə ürək, buynuz çənələr, baş beyin, reaktiv hərəkət, mürəkkəb vəzisi, hektokotil, sepiya, karakatisanın sümüyü, düyməciklər, qif.

## **Tipüstlüyü DEUTEROSTOMIA –İKİNCİAĞIZLILAR DƏRİSİTİKANLILAR TİPİ - ECHINODERMATA**

İkinciağızlılar selomik heyvanların xüsusi filogenetik şaxəsidir. Bura aiddir Dərisitikanlılar (*Echinodermata*), Hemixordalılar (*Hemichordata*), Xordalılar (*Chordata*).

İkinciağızlılara xas olan əlamətlər:

- Dəri ikiqatlıdır: ektodermal epiteli və mezodermal mənşəli birləşdiricitoxuma qatı – *kutis*.
- Kirəcli skelet mezodermal mənşəli olub kutisdə formalasır.
- Embriogenezdə ağız ikinci dəfə əmələ gəlir, ilkin ağız – blastopor isə anusa çevrilir.
- Mezoderma enterosel yolla ilkin bağırsaqdan inkişaf edir.
- İkinciağızlılarda yumurta hüceyrəsi radial tipdə bölünür.

Qastrula invaginasiya yolu ilə əmələ gəlir.

Dərisitikanlıların forması müxtəlifdir, onlara bilateral simmetriya ilə radial simmetriyanın uyğunluğu xasdır. Bədən radial sektorlardan ibarətdir və onların sayı beş olduğu üçün *pentameriya* adlanır. Onların bədənindən simmetriyanın yalnız bir müstəvisini keçirmək olar və o, ağız, anus, madrepor lövhədən keçir. Yalnız holoturilərdə ikiyansimmetriya mövcuddur.

Bədən örtüyü – xarici qatda *kirpikli epiteli*, skelet elementləri yerləşən kutis, əzələlər və selomik epiteli ilə təmsil olunmuşdur. Xarici qatda epiteli hüceyrələrindən başqa, piment, vəzili və hissi hüceyrələr də olur.

Skelet daxilidir, *ambulakral lövhələrdən* formalasır, məsələn ən yaxşı inkişaf etmiş skelet dəniz kirpsi (zirehlidir) və dəniz ulduzlarındadır. Ən zəif skelet isə holoturilərdədir.

Selom embriogenezdə 3 cüt selomik kisələrdən formalasır. Selomdan törəmələr – bədənin daxili boşluğu, ambulakral və psevdohemal sistemlər, cinsi sinus və qonadaların boşluğunudur.

*Ambulakral sistem* dərisitikanlıların hidravlik hərəkətini təmin edir, bu, ambulakral ayaqlar vasitəsilə baş verir. Ambulakral ayaqlar həmçinin tənəffüs prosesində iştirak edir və qidanın ağıza ötürülməsində də istifadə olunur. *Psevdohemal sistem* qidalı birləşmələri sinir sistemi hüceyrələrinə çatdırır.

Həzm sisteminə mədə (ulduzlar) və ya heç bir genişlənməsi olmayan bağırsaq və ilmeli bağısaq (kirpilər) aiddir. Kirpilərdə *aristotel fənəri* adlanan xüsusi orqan vardır ki, onun vasitəsilə kirpilər qayalar üzərindən yosunları qaşışırlar. Həzm prosesi – hüceyrədaxili ilə bağlısaq boşluğu vasitəsildər.

Qan-damar sistemi *lakunar tipdədir*. Tənəffüs dəri, dəri qəlsəmələri, ambulakral ayaqlar və çıxıntılar (şüalar) ilə həyata keçir.

İxtisaslaşmış ifrazat orqanları yoxdur: vəzili ox orqan (psevdohemal sistemdə) xüsusi toplayıcı hüceyrələr – a m e b o s i t l e r i formalaşdırır, sonradan onlar bədən divarında olan məsamələrdən və ya ambulakral sistemdən xaric edilir.

Sinir sistemi olduqca primitivdir – düyünlər yoxdur və 3-şöbəlidir (“üç mərtəbə”) ki, hər şöbəyə sinir halqası və şüalara gedən radial sinir sütunları.

Ayrıcınlıqları. Mayalanma xaricidir. İnkişaf metamorfoladır. Sürfə - d i p l e v r u l a sonradan hər sinifdə səciyyəvi olan sürfə növlərinə çevirilir.

### Laboratoriya işi № 15 (2 saat)

**Mövzu:** Dərisitikanlıların xarici və daxili quruluş xüsusiyyətləri

**Məqsəd:** dərisitikanlıların ikinciağızlı heyvanlar kimi anatomo-morfoloji və fizioloji xüsusiyyətlərinin öyrənilməsi

**Tip Echinodermata** – Dərisitikanlılar

**Yarımtip Eleutherozoa** – Hərəkətlilər

**Sinif Asteroidea** – Dəniz ulduzları


**Dəstə Forcipulata** – Pediselli dəniz ulduzları

**Növ** – Dəniz ulduzu (*Asterias rubens*)

**Sinif Echinoidea** – Dəniz kirpiləri

**Növ** - Dəniz kirpsi (*Strongylocentrotus droebachiensis*)

Dəniz ulduzunun (*Asterias rubens*) bədəni mərkəzi disk və ondan ayrılan beş şüalardan – *qollardan* ibarətdir. Diskin mərkəzindən şüaların ucuna kimi gələn xəttlər r a d i u s l a r adlanır. Diskin mərkəzini qonşu şüaların nöqtələri ilə birləşdirən xəttlər isə i n t e r r a d i u s l a r adlanır (şəkil 45).




**Şəkil 45.** Dəniz ulduzunun hæzm və ambulakral sistemləri: 1 - 2 - qolların skeleti (1 - ambulakral lövhələr, 2 - kənar lövhələr); 3 — 7 — hæzm sistemi (3 — mədə, 4 — mədənin açılmış və çıxarılmış hissəsi, 5 — qaraciyər kisələri, 6 — qaraciyər axarları, 7 — anal dəlik); 8-11 — ambulakral sistem (8 — madrepor lövhə, 9 — daşlı kanal, 10 - ampulalar, 11 - ambulakral ayaqlar); 12 - qonadalar

Dəniz ulduzunun oral tərəfi (ağız dəliyi olan tərəf) dənizin dib hissəsinə yönəlmüşdir, eks qütbə isə - aboral tərəfdə, anal dəlik yerləşir. Bədən diskindən şüaların ucunadək *ambulakral şırımlı* keçir ki, burada 4 sıra *ambulakral ayaqlar* yerləşir. Həmin ayaqlar ambulakral lövhələrin mərkəsində olan dəlikdən xaricə çıxır.

Ambulakral şırımlının zirvəsində tək hissi ambulakral ayaq yerləşir, onun üzərində kimyəvi reseptorlar və əsasında işığa-həssas piqment ləkə - g ö z c ü k mövcuddur.

İnterradiusların birində məsaməli *madrepor lövhə* görünür – bu, filtr funksiyasını yerinə yetirən, ambulakral sistemə aid olub, onu xarici mühitlə əlaqələndirən ambulakral lövhədir (şəkil 46). Dəniz ulduzunun bədəni yumşaq nazik dərilə örtülüdür, onun üzərində 3 tip törəmə aşkarlanır: dəri üzərində çıxan küt kirəc iynələr, maşaşəkilli və ya dimdikvari *pedisellər*, həmçinin konusvari çıxıntı – *p a p u l a l a r* (*dəri qəlsəmələri* funksiyasını yerinə yetirir).



**Şəkil 46.** Dəniz ulduzunun ambulakral sisteminin quruluşu: 1- *madrepor lövhə*; 2- *daşlı kanal*; 3- *həlqəvi kanal*; 4- *radial kanal*; 5- *ampulalar*; 6- *ampulani radial kanalla birləşdirən kanal*; 7- *ambulakral ayaq*; 8 – onun üzərində *sormac*; 9 – *aboral bədən divarı*; 10 – *ox kompleksin organları*


Qəlsəmələrin boşluğu selomdur. Bədən üzərində səpələnmiş halda olan yarıqvari boşluqlar – ilk bədən boşluğunun qalıqlarıdır.

Dəniz ulduzunun skeletinin oral yarımhəlqəsinə aiddir: iki *ambulakral lövhə*, onlara kənardan söykənən – hər tərəfdən bir ədəd *adambulakral lövhə* (ağız ətrafi), onlardan sonra iki ədəd *marginal lövhə* (kənarlarda). Aboral tərəfdə isə kirəc lövhələr düz olmayan vəziyyətdə səpələnmişlər.

*Həzm sistemi* əsasən mərkəzdə yerləşən kisəvari mədədən, ondan şüalara doğru gedən tək axar və cüt, qonur rəngli qaraciyər çıxıntıları ilə təmsil olunmuşdur. Qaraciyərin əsas funksiyası – həzm fermentlərini ifraz etməkdir. İnterradiuslarda salxımvari r e k t a l vəzilər – arxa bağırsağın çıxıntıları yerləşir. *Cinsi sistem* – cüt, lələkvari qonadalar interradiuslarda yerləşərək şüalara daxil olurlar. Bədənin aboral tərəfində, yəni yuxarıda qonadalar cinsi dəliklərlə xaricə açılır. Dəniz ulduzları ayırcınlıdır.

Dəniz kirpisinin bədəni demək olar ki, yumru formada olub, beşşüali radial simmetriyalıdır (müntəzəm forma). Lakin bəzi dəniz kirpiləri lövhə şəklində ola bilirlər (qeyri-müntəzəm forma), onlarda radial simmetriya pozulur.

Dəniz kirpisinin bədəni kirecli zirehlə örtülüdür, səthində çoxsaylı iynələr var, bunlardan hərəkət zamanı, qidalanmada, mühafizədə istifadə olunur. Ağız ətrafında(*peristom*) və anal dəlik ətrafında (*periprokt*) iynələr, və lövhələr olmur (Şəkil 47).



**Şəkil 47.** Dəniz kirpisinin aboral tərəfdən zirehinin bir parçası: 1- anal lövhə; 2- periprokt; 3- cinsi lövhə; 4- cinsi dəlik; 5- göz lövhəsi; 6- göz məsaməsi

Oral tərəfin mərkəzində ağız və onun kənarlarında şaxələnmiş xarici *qəlsəmələr* yerləşir. Ağızin mərkəzində Aristotel *fənəri* – xüsusi çeynəyici aparat vardır ki, 25 kırəcli lövhələr, atmalardan formalaşmışdır. Həmin aparatin əsas hissəsi – ağız dəliyindən görünən və 5 ədəd lövhə üzərində yerləşən dişciklədir.

Periprokt iki konsentrik dairələr üzrə yerləşən 5 ədəd kırəcli lövhələrlə əhatə olunmuşdur. Daxili dövrədə beşbucaqlı *genital (cinsi) lövhə* yerləşir ki, onların mərkəzində cinsi dəlik görünür. Genital lövhələrin biri *madrepor lövhədir*, o məsaməlidir və daşlı kanala yönəlmışdır. Genital lövhələrin arasında bir qədər kiçik – *göz lövhələri* yerləşir. Onların hərbirinin mərkəzində olan dəlikdən ambulakral ayaqcıq çıxır (göz ləkəli).

Bədən səthində olan ambulakral ayaqcıqlar hərəkətə xidmət etmir – bunlar qələmər funksiyasını yerinə yetirirlər.

### Ləvazimat və materiallar:

1. Fiksə olunmuş obyektlər: dəniz ulduzu, dəniz kirpisi, holoturiya.
2. Quru preparatlar: dəniz ulduzu, dəniz kirpisi.
3. Əl lupası, şüşə çubuqları.

### Tapşırıqlar

**Tapsırıq 1.** Əl lupası ilə dəniz ulduzunun oral, aboral tərəfləri, ambulakral şırımlar, radiuslar, interradiuslar, madrepor lövhəni tədqiq etmək və müəyyənləşdirmək. Dəniz ulduzunun yarılib, daxili orqanları görünən şəklini çəkmək. Qaraciyər çıxıntıları, qonadalar, mədənin oral və aboral şöbələri, rektal vəzilər, madrepor lövhəni qeyd etmək.

**Tapsırıq 2.** Əl lupası ilə dəniz kirpisinin xarici görünüşünü tədqiq etmək. Oral və aboral tərəfləri, ambulakral ayaqlar və ağız dəliyini müəyyənləşdirmək.

**Tapsırıq 3.** Dəniz kirpisinin skelet zirehini tədqiq etmək və şəklini çəkmək. Madrepor lövhə, cinsi və göz lövhələrini, cinsi və göz dəliklərini, periproktu qeyd etmək.

**Tapşırıq 4.** Əl lupası ilə holoturinin xarici görünüşünü tədqiq etmək. Oral və aboral tərəfləri, ağız və anal dəlikləri, ağıztrafi çıxıntıları, çıxıntıların ampulalarını, ambulakral ayaqları qeyd etmək. Holoturinin xarici görünüşünü çəkmək.

**Tapşırıq 5.** Aşağıdakı suallara cavab verin:

1) Dərisitikanlılar tipində hansı xarici görünüş elementləri daha çox gözə çarpar?

2) İlkağızlılarla ikinciağızlıların örtük qatında fərqli əlamət hansıdır?

3) Dərisitikanlıların skeletini səciyyələndirən nədir?

4) Dərisitikanlıların qan-damar sistemi nə ilə səciyyələnir?

5) Dərisitikanlılarda ambulakral sistem hansı funksiyani yerinə yetirir?

6) Dərisitikanlılar tipində həzm sisteminin quruluşu necə dəyişir?

7) Dərisitikanlıların çoxalma və inkişafı necə baş verir?

*Terminlərin izahı:* kutis, ambulakral lövhələr, interradiuslar, ambulakral ayaqlar, pedisellarilər, madrepor lövhə, psevdohemal sistem, ox kompleksi.

## 7. Qlossari

**Avtoqamiya** – ibtidailərdə müşahidə edilən cinsi çoxalmanın bir formasıdır: bir rüşeym hüceyrəsində haploid nüvələrin birləşməsi yolu öz-özünü mayalamadır.

**Avtotomiya** heyvana xas olan mühafizə reaksiyasıdır: bədənin bir hissəsini qoparıb atmaqdır.

**Aqametlər** – ibtidailərdə qeyri-cinsi çoxalmanın – aqamoqoniyanın nəticəsində formalaşan cavan fəndlərdir.

**Aqamoqoniya** - aqametlərin əmələ gəlməsi ilə müşayiət olunan qeyri-cinsi çoxalmadır.

**Adaptasiya** – uyğunlaşma.

**Akron** – bugumayaqlıların bədəninin ön şobəsidir ki, ağızönü pər və iki seqmentdən formalaşır.

**Akkomodasiya** müxtəlif məsafələrdə yerləşən əşyaları daha aydın görmək üçün uyğunlaşmadır ki, gözün torlu qışasında əksin fokuslaşdırılması yolu ilə reallaşır.

**Aksopodilər** ibtidailərdə ox xətti olan şüavari psevdopodilərdir.

**Ambulakral sistem** dərisitikanlıarda selomun törəməsi olan unikal hərəkət sistemidir.

**Amebositlər** – amebvari hərəkət edən hüceyrələr.

**Amfiblastula** – süngərlərin sürfəsidir: kiçik qamçılı hüceyrələri (blastomerləri) animal qütbədə və iriölçülü hüceyrələri isə vəgetativ qütbədə yerləşir.

**Analoji** (orqanlar) mənşeyinə görə müxtəlif olub, eyni funksiyani yerinə yetirənlər.

**Anamorfoz** bugumayaqlılarda postembrional inkişafın tipidir: yumurtadan çıxan sürfələr qeyri-tam sayda seqmentlərə malik olurlar və hər qabiqdəyişmədən sonra seqmentlərin sayı artır.

**Anaerob** havasız, oksigenin iştirakı olmayan mühitdə yaşıyanlara aiddir.

**Antennalar** polixetalar və bugumayaqlıların başında yerləşən hissə çıxıntılarıdır (bəzən biğciqlar da adlanırlar).

**Aorta** ürəkdən ayrılan iri damardır ki, çox vaxt arteriyalara şaxələnir.

**Atrial (qəlsəmə yani) boşluq** bədənin dorsal tərəfindən başlayaraq inkişaf edən və ventral tərəfə yönəlmüş, iki iri büküsün birləşərək əmələ gətirdiyi boşluqdur ki, qəlsəmə sistemini mühafizə edir.

**Atriopor** – atrial boşluğun xaricə açıldığı dəlikdir.

**Apomiksis** – partenogenezdə müşahidə edilən mayalandmadan çoxalmadır.

**Aralıq sahib** – parazitin orqanizmində çoxalmadığı və ya qeyri-cinsi yolla çoxaldığı sahibdir.

**Aromorfoz** təkamüldə bioloji proqresin tipidir ki, orqanizmlərin morfoloji quruluşunun təkmilləşməsinə səbəb olur.

**Askon** süngərlərin ən sadə morfoloji quruluşunun tipidir: xoanositlər paraqastral boşluğu döşəyirlər.

**Aselomik** ikinci bədənboşluğu (selom) olmayanlar.

**Bazal membran** epitelini döşeyen amorf qatdır.

**Bentos** suyun dibində yaşayan orqanizmlərdir.

**Bilateral (ikiyan)simmetriya** simmetriyanın tipidir: heyvanın bədənindən onu eyni iki hissəyə bölən yalnız bir simmetriya müstəvisi keçirmək mümkün olur.

**Birbaşa inkişaf** sūrfə mərhələsi olmayan inkişafdır.

**Biogeosenoz** yer səthinin müəyyən canlı orqanizmlər və digər (abiotik) komponentlər tərkibinə malik olan eynicinsli hissəsidir.

**Biosfer** Yerin canlı orqanizmlərin məskunlaşlığı qatıdır.

**Blastopor** qastrulanın embrional (ilk)bağırsağa açılan dəliyidir və ya ilk ağızdır.

**Blastosel** blastulanın daxilindəki boşluqdur.

**Cinsi dimorfizm** ayricinsli növlərdə erkək və dişi fəndlərdə morfoloji əlamətlərin müxtəlifliyidir.

**Cinsi çoxalma** çoxalmanın formasıdır ki, qametaların formalaşması və sonradan mayalanma prosesində birləşməsi ilə müşayiət olunur.

**Cənələr** skeletin ağız boşluğununda yerləşən bərk strukturlarıdır ki, şikarın tutulması və xirdalanmasında istifadə olunur.

**Cixıntılar**–elastik çıxıntıdır ki, çox vaxt sensor funksiyani yerinə yetirir və ya şikarın tutulmasında iştirak edir.

**Determinə olunmuş inkişaf** – embriogenezin ilkin mərhələsində orqanları əmələ gətirən bəzi blastomerlərin qabaqcadan müəyyənləşməsidir.

**Detritofaqlar** suyun dibində və ya müəyyən substratda parçalanan üzvi birləşmələrlə qidalananlardır.

**Diapauza** növün həyat tsiklində mövcud olan sakitlik fazası və qeyri-əlverişli şəraiti keçirmək üçün uyğunlaşmadır.

**Dimorfizm**– növdə iki formanın olmasıdır. Cinsi dimorfizm – erkək və dişi fəndlərin morfoloji cəhətdən fərqlənməsidir.

**Diplevrula** dərisitikanlıların ikiyansimmetriyalı sūrfəsidir.

**Diploid** hüceyrələrdə ikiqat xromosomlar dəstidir.

**Dissepiment** həlqəvi qurdarda seqmentlərarası köndələn arakəsmədir: qonşu seqmentlərin selom boşluğunu ayırir.

**Diribalavermə** yumurtaların dişi fərdin bədənində inkişafi nəticəsində diri körpə fəndlərin doğulmasıdır.

**Ekzopodit** bugumayaqlıların ətrafinın xarici şaxəsidir.

**Ektoderma** qastruləni örtən xarici rüşeym qatıdır.

**Embrion** rüşeymdir.

**Entoderma** qastrula mərhələsində qastroseli, yəni embryonal bağırsağı əmələ gətirən daxili rüşeym vərəqidir.

**Epibios** substrat üzərində yaşayanlardır.

**Epipodit** xərcəngkimilərin ətrafinın bazal bugumundakı qəlsəmə çıxıntısıdır.

**Eukariot** nüvəsi, orqanellaları və membranaları olan hüceyrəvi orqanizmdir.

**Əsas sahib** parazitin cinsi çoxalması gedən orqanizmdir.

**Faqositoz** psevdopodilər vasitəsilə qida hissəciklərinin hüceyrə tərəfindən udulmasıdır.

**Filogenez** taksonların tarixi inkişafıdır.

**Filopodilər** ibtidailərin sapşəkilli psevdopodiləridir.

**Furka** xərcəngkimilərin telsonu üzərində yerləşən cüt çıxıntılardır.

**Ziqota** qametlərin birləşməsi nəticəsində əmələ gələn hüceyrə: diploid xromosom dəstini malikdir.

**Ziqotik reduksiya** ziqota fazasında meyozun baş vermesidir.

**Zoea** ali xərcənglərin fasetalı gözləri, inkişaf etmiş çənələri və çənəayaqları, döş ətraflarının rüşeymləri və inkişaf etmiş qarınçığı olan sürfəsidir.

**Zoit** sporluların inkişafında ilkin mərhələdir ki, sahibin hüceyrəsinə keçmək qabiliyyətinə malikdir.

**Zooksantellalar** dəniz onurgasızlarının toxumalarında olan simbiont yosunlar – dinoflagellatalardır.

**Zooxlorellalar** şirinsu onurgasızlarının toxumalarında olan simbiont yaşıllı yosunlar – xlorofitlardır.

**Haploid** hüceyrələrdə tek xromosom dəstinin olmasıdır.

**Hemmula** süngərlərdə daxili tumurcuqdur ki, üzəri qoruyucu örtük qatı ilə örtülüdür və qeyri-cinsi çoxalma yolu ilə əmələ gəlir.

**Hemosel** blastoseldən formalaşan qan damarları və ya sinusların boşluğunudur.

**Hermafrodit** ikicinsli orqanizmdir: dişi və erkək cinsi hüceyrələri formalaşdırı bilir.

**Heteroqoniya** heyvanlarda cinsi çoxalmanın partenogenetik ilə növbələşməsi şəklində keçən həyat tsiklidir.

**Heteronom seqmentlər** – morfoloji quruluşca müxtəlif olan seqmentlərdir.

**Heterotrof** hazır üzvi birləşmələrlə qidalananlardır.

**Həyat tsikli** növün tsiklik inkişafında eyniadlı iki fazası arasındaki morfogenezidir, yəni ziqotadan ziqotaya qədər və s.

**Hipoderma** hüceyrəvi sinsitilər formasında olan dəri örtüyünün bir qatıdır.

**Hipostom (dilcik)** həşəratlarda ağız boşluğu divarının çıxıntısıdır.

**Histoliz** toxumaların dağılmasıdır.

**Hiss orqanları** öz aralarında mürəkkəb şəkildə birləşmiş və hissin spesifik formalarını təmin edən sinir strukturlarıdır: orqanizmin xarici qıcığı qəbuletməsini həyata keçirirlər.

**Homoloji orqanlar** eyni mənşəli olub, heç də həmişə eyni funksiyarı yerinə yetirməyən orqanlardır.

**Homonom seqmentlər** morfoloji cəhətdən eyni olanlardır.

**Xitin** azottərkibli polisaxariddir: bugumayaqlılarda kutikulaya hopmuş olur və möhkəmlik verir.

**Xloroplast** eukariot orqanizmlərdə fotosintez prosesinin getdiyi orqanelladır.

**Xoanositlər** süngərlərdə yaxalıqlı qamçılı hüceyrələrdir.

**Xromatofor** piqmentli hüceyrədir.

**İkişüali simmetriya** radial simmetriyanın tipidir ki, bu zaman heyvanın bədənindən simmetriyanın iki müstəvisini keçirmək mümkün olur.

**İkinciağızlılıq** - ağızın, ilk ağızin blastoporun yerində deyil, ikinci dəfə ona əks olan qütbdə formalaşmasıdır.

**İzoqamiya** eyni növün fərdlərində morfoloji cəhətdən eyni olan qametaların əmələ gəlməsidir.

**İlk bədənboşluğu** blastoselə homoloji olan və epiteli hüceyrələri ilə döşənməmiş boşluqdur.

**İlləkağızlılıq** ağızin ilkin ağızdan, yəni blastopordan inkişafıdır.

**İmaqo** həşəratların inkişafında yetkin mərhələdir.

**İmmiqrasiya** blastodermadan hüceyrələrin blastoselə çökməsi (yerdəyişməsi) nəticəsində entodermanın əmələ gəlməsidir.

**İnvaginasiya** vegetativ qütbədə blastodermanın daxilə çəkilməsi nəticəsində qastrulanın formallaşmasıdır.

**Invertirləşmiş gözlər** və ya yönəlmış gözler pigment qədəhi və ya kasacığının çökmüş tərəfi ilə bədənin səthinə deyil, daxilinə doğru yönəlmış gözlərdir.

**İnterstisial** qum hissəcikləri arasındaki boşluqlarda məskunlaşanlar.

**İnterstisial hüceyrələr** –bağırsaqboşluqluların kiçikölçülü differensiasiya olunmamış hüceyrələridir ki, bunlardan digər hüceyrə tipləri formalşa bilir.

**Karapaks** kutikuladan formalşan mühafizə qalxanlığıdır: bəzi xərçəngkimilərin bədənini tamamilə və ya qismən örtür.

**Kapilyarlar** qapalı qan-damar sistemində orqan və toxumala keçən və diametri 2,5-30 mikrom olan kiçik damarlardır.

**Til** əzələlərin birləşdiyi skelet çıxıntılarıdır.

**Kirpiklər** quruluşca qamçılıların qamçılarına oxşar olan hərəkət orqanelləsidir.

**Kloaka** bir neçə orqanlar sisteminin axarlarının açıldığı boşluqdur.

**Koksal vəzilər** hörümçəkkimilərdə, axarları ayağın əsasına (koksa) açılan ifrazat orqanıdır.

**Koksal orqanlar** bəzi bugumayaqlıllarda ayaqların əsasında yerləşən və çevrilə bilən nazikdivarlı qovuqlardır.

**Koloniyalar** qeyri-cinsi çoxalma nəticəsində əmələ gələn və öz aralarında assosiativ surətdə bağlı qalan orqanizmlər qrupudur.

**Komissura** qanqlılər və ya sinir sütunları arasındaki köndələn bağlar və ya sinir lifləridir.

**Konvergensiya** təkamül prosesində qohum olmayan taksonlarda analoji əsasda formalşan oxşarlıqdır.

**Konnektiv** köndələn yerləşmiş qanqlılər və ya sinir sütunları arasındaki boylama bağlar və ya sinir lifləridir.

**Konyuqasiya** yalnız infuzorlarda müşahidə olunan cinsi prosesdir, ki, fərdlər arasında nüvə materialının mübadiləsi ilə müşayiət olunur.

**Ktenidilər** molyuskalarda lələkvari quruluşlu qəlsəmələrdir.

**Kutikula** epitelinin ifraz etdiyi qeyri-hüceyrəvi quruluşa malik olan örtükdür: bugumayaqlılarda xarici skeleti əmələ gətirə bilir.

**Qameta** haploid xromosomlu cinsi hüceyrədir.

**Qametik reduksiya** qametlər əmələ gələn zaman meyozun baş verməsi və xromosomların sayının azalmasıdır.

**Qamoqoniya** qametlərin əmələ gəlməsi ilə nəticələnən cinsi çoxalmadır.

**Qamont** ibtidailərdə cinsi fərddir, bunlardan qametlər formalasılır.

**Qanqli** tərkibində nevronlar toplusu olan sinir düyüdür.

**Qastral boşluq** -qastrulanın entoderma ilə döşənmiş boşluğunudur (bağırsaqboşluqlularda bağırsaq boşluğunudur).

**Qastreya** çoxhüceyrəlilərin qastrulayabənzər fərz olunan əcdadıdır.

**Qastrovaskulyar sistem** – bağırsaqboşluqlular və daraqlılarda mürəkkəb (qastral) bağırsaq boşluğunudur.

**Qastrula** blastuladan sonra gələn ikiqatlı embrional mərhələdir.

**Qastrulyasiya** blastuladan qastrulanın inkişaf etməsidir.

**Qeyri-cinsi çoxalma** çoxalmanın formasıdır ki, bu zaman qametaların birləşməsi və meyoz baş vermir.

**Qaraciyər** bəzi onurgasızlarda müşahidə olunan həzm vəzisidir: axarları orta bağırsağa açılan boşluqlu çıxıntıdır, mübadilə proseslərində fəal iştirak edir.

**Qılıçıqlar** möhkəm örtük çıxıntılarıdır ki, hüceyrəvi və ya kutikulyar təbiətli ola bilər.

**Qloxidi** şirinsu ikitayqapaqlı molyuskanın sürfəsidir ki, balıqların dərisində müvəqqəti parazitlik edir.

**Qlütinantlar** bağırsaqboşluqluların yapışqanlı sapı olan dalayıçı hüceyrələridir.

**Qnatoxilyariya** çoxayaqlılarda bir cüt alt çənələrin birləşməsi nəticəsində formallaşan tək lövhədir.

**Qnatosefalon** xərcəngkimilərin başının çənə şöbəsidir: üç seqmentdən ibarətdir.

**Qonopodiya** bugumayaqlılarda şəklidəyişmiş cinsi ayaqcıqdır.

**Leykon** süngərlərin morfoloji quruluş tiplərindən biridir: çox sayıda qamçılı hüceyrələrlə döşənmiş gətirici və aparıcı kanalların olması xarakterikdir.

**Madrepor lövhə** dərisitikanlılarda məsaməli lövhədir ki, ambulakral sistemin daşlı kanalına açılır.

**Makronukleus** infuzorlarda böyük, vegetativ funksiyaları yerinə yetirən nüvədir.

**Malpigi boruları** quruda yaşayan bugumayaqlılarda bağırsağa açılan ifrazat orqanlarıdır.

**Maksillalar** bugumayaqlılarda mandibulaların arxasında yerləşən alt çənələrdir.

**Mandibulalar** bugumayaqlılarda üst çənələrdir.

**Mantiya boşluğu** – heyvanın bədəni və mantiya büküsləri arasında qalan boşluqdur.

**Mantiya-** heyvanın bədənini tamamilə və ya qismən örtən dəri büküsləridir.

**Meduza** bağırsaqboşluqluların suda üzən çətirvari və ya zəngvari bədən quruluşuna malik olan formasıdır.

**Mezenxima** birləşdirici toxumanın ektoderma ilə entoderma arasındakı diffuz hüceyrələridir (parenximaya bax).

**Mezoqleya** daxili və xarici hüceyrə qatları arasında yerləşən və daxilində ayrı-ayrı hüceyrələrin mövcud olduğu qeyri-hüceyrəvi quruluşlu həlməşikşəkilli birləşmədir.

**Mezoderma** rüseyim vərəqi və ya rüseyim hüceyrələrinin qatıdır ki, ektoderma ilə entoderma arasında yerləşir və selotelini əmələ gətirir.

**Mezenteri** həlqəvi qurdaların hər gövdə seqmentdə olan selomik kisələr arasındaki boylama arakəsmə və ya septadır.

**Metagenez** növlərin həyat tsiklində cinsi və qeyri cinsi nəsillərin növbələşməsidir.

**Metameriya** morfoloji strukturların xətti ardıcılılığı ilə xarakterizə olunan simmetriya tipidir.

**Metamorfoz** inkişaf prosesində sürfənin yetkin fərdə çevrilməsi zamanı bədən quruluşunun kəskin dəyişilməsidir.

**Metanefridilər** qif hissəsi ilə bədən boşluğununa(seloma), ifrazat axarı ilə xaricə açılan ektodermal mənşəli nefrididir.

**Mikrotükçüklər** absorbsiyada iştirak edən və hüceyrənin sərbəst səthi üzərində yerləşən kiçik çıxıntılardır.

**Mikronukleus** infuzorların generativ nüvəsidir.

**Mikrotrixilər** sestodların tequmentinin xarici səthində yerləşən tükcüklərdir.

**Mikrofaq** kiçik qida hissəcikləri ilə qidalananlardır.

**Miksosel** qarışiq tipli bədən boşluğuudur.

**Mirasidilər** trematodların sərbəstüzən kirpikli surəfəsidir.

**Monomerlik** seqmentlərə bölünməmiş bədənin quruluş tipidir.

**Monofiliya** ümumi əcdaddan taksonların əmələ gəlməsidir.

**Mürəkkəb göz** çox sayıda görmə vahidlərindən formalasən görmə orqanıdır: həşəratlarda ommatidilərdən təşkil olunmuşdur.

**Nayada həşəratların** su mühitində yaşayan və provizor, yəni sürfə orqanları (traxeya qəlsəmələri, quyruq çıxıntıları və s.) olan su nimfasıdır.

**Neyrosekretor hüceyrələr** hormon ifraz edən sinir hüceyrəlidir.

**Neyston** su səthində yaşayanlardır.

**Nekton** fəal üzən və su axınının əksinə üzə bilən pelagik heyvanlardır.

**Neoteniya** qısaldılmış ontogenetidir ki, bu zaman sürfə mərhələsində, yəni heyvanın yuvenil yaşında artıq cinsi yetişkənliliyi müşahidə olunur.

**Nefridilər** ektodermal mənşəli ifrazat və osmorequlyasiya orqanıdır.

**Nefromiksiya** ektodermal və mezodermal mənşəli hissələrdən təşkil olmuş mürəkkəb mənşəli ifrazat orqanıdır.

**Nimfa** yetkin fərddən morfoloji cəhətdən az fərqlənən gənə və həşərat sürfələridir: yalnız ölçüləri, ətraflar, qanadlar və cinsi vəzilərin inkişaf səviyyəsində fərqlilik mövcuddur.

**Oligomer**— azseqmentli bədənin quruluş tipidir.

**Ommatidilər** bugumayaqlıların fasetalı gözlərinin tərkibinə daxil olan sadə gözcükdür.

**Onkosfera** sestodların altıqarmaqlı sürfəsidir ki, sahibin toxumasına keçib, orada finnaya çevrilir.

**Ontogenez** orqanizmin fərdi inkişafıdır.

**Ooteka** həşəratlarda xitin qatla örtülmüş yumurtaqoyma tipidir.

**Oosista** spirlularlarda müşahidə olunan üzəri örtüklü ziqotadır.

**Oral** ağız hissəsidir.

**Orqan** çox hüceyrəlilərdə bir və ya bir neçə toxumadan formalaşan struktur-funksional bədən vahiddir.

**Orqanella** bir hüceyrəli orqanizmin struktur-funksional vahididir.

**Ortoqon** aselomik qurdarda sinir sisteminin tipidir ki, sinirlər şəbəkəsi şəklindədir.

**Oskulum** süngərlərin paraqastral və ya atrial boşluğunundan xaricə açılan dəlikdir.

**Ostiyalar** açıq qan-damar sisteminə malik olan bugumayaqlıların ürək dəlikləridir.

**Osfradilər** molyuskaların mantiya boşluğununda yerləşən kimyəvi hiss orqanlarıdır.

**Parazit** başqa bir orqanizmin daxilində daima və ya müvəqqəti inkişaf edən və ona zərər vuran digər orqanizmdir.

**Parapodilər** həlqəvi qurdların cüt gövdə ətraflarıdır.

**Parenxima** vakuollaşmış hüceyrələrdən təşkil olan diffuz toxumadır.

**Parenximula** süngərlərin sürfəsidir: üzəri qamçılı hüceyrələrlə örtülüdür və blastoseli ameboid(parenximatoz) hüceyrələrlə doludur.

**Partenogenez** çoxalma formasıdır ki, bu zaman yeni fərd mayalanmamış yumurta hüceyrəsindən inkişaf edir.

**Pedisellarılr** dərisitikanlılarda maşasəkilli formada hərəkətli skelet iynələrdir ki, bədənin üzərini kənar hissəciklərdən təmizləyir.

**Pedomorfoz** ontogenetdə neoteniyyadan yuvenilləşmə yolu ilə keçən təkamül istiqamətidir.

**Pelagik** su qatında yaşayanlar.

**Penetrantlar** bağırsaqboşluqluların ektodermasında yerləşən və içərisində dalayıcı sapi olan dalayıcı hüceyrələridir: şikarı iflicetmə qabiliyyətinə malikdirlər.

**Perikardial boşluq** ürəkətrafi boşluqdur.

**Peristomium** həlqəvi qurdarda ağız seqmentidir.

**Periostrakum** - molyuskaların çanağının xarici, zülallı – konxiolin qatıdır.

**Pigidium** annelidlər və bugumayaqlılarda gövdə seqmentinə aid olmayan arxa şöbəsidir.

**Pinositoz** hüceyrənin kiçik maye damalarını udmasıdır.

**Plazmodi** coxnvüvəli ameboid hüceyrədir.

**Plankton** suda asılı vəziyyətdə və su axınının əksinə üzə bilməyən orqanizmlərdir.

**Planktotrofluq** dəniz heyvanları sürfələrinin planktonla qidalanmasıdır.

**Planula** bağırsaqboşluqluların üzəri qamçılı hüceyrələrlə örtülülmüş ikiqathlı sürfəsidir.

**Pleyston** suyun üst 5 sm-lik təbəqəsində yaşayan orqanizmlərdir.

**Pleiomorf əlamət** orqanların morfoloji quruluşunun ilkin halını əks etdirən əlamətdir.

**Polimer** çox sayda seqmentlərdən metamerlərdən təşkil olunmuş orqanizmdir.

**Polimorfizm** bir növ daxilində görünüşcə kəskin fərqlənən fəndlər və ya rəng tiplərinin olmasıdır.

**Polip** bağırsaqboşluqlarda bədən formasıdır: substrata birləşir və oral qütbündə çıxıntıları olur.

**Polifiliya** bir neçə əcdaddan törəmədir.

**Poliembrioniya** bir ziqotadan çox sayıda embrionun inkişafıdır.

**Proqlotidlər** sestodların bədən seqmentləridir ki, hər birində orqanlar kompleksi təkrarlanır.

**Prokariotlar** nüvəsiz və orqanellalarsız hüceyrələrdən təşkil olub, üzəri membrana ilə örtülmüş orqanizmlərdir.

**Prostomium** həlqəvi qurdarda gövdə seqmentinə aid olmayan ağızönü pər və ya ön şöbədir.

**Protonefridilər** sərbəst daxili ucunda «titrək alovlu» terminal hüceyrələri olan ektodermal mənşəli ifrazat orqanlarıdır.

**Protosefalon** xərçəngkimilərdə akron və iki antennal seqmentlərdən təşkil olunmuş baş şöbəsidir (ilkin baş).

**Pseudohemal** (yalançı qan-damar sistemi) – dərisitikanlılarda selomun törəməsidir, əsasən nəqletmə funksiyasını yerinə yetirir.

**Pseudopodilər** amebvari hüceyrələrin hərəkət orqanelləsidir ki, sitoplazmanın müvəqqəti çıxıntılar əmələ gətirməsi nəticəsində formalaşırlar.

**Pup** bəzi həşəratlarda sürfə ilə imaqo mərhələləri arasında formalaşan hərəkətsiz inkişaf mərhələsidir.

**Rabditlər** yasti qurdların epiteli hüceyrələrində yerləşən və bədənin üzərinə mühafizə funksiyasını yerinə yetirən selik ifraz edən çöpvari orqanellallardır.

**Rabdom** bugumayaqlıların mürəkkəb gözlərində işığa-həssas törəmədir.

**Radial simmetriya** bədən oxundan keçən istənilən müstəviyə nisbətən olan simmetriyadır.

**Radula** molyuskaların udlağında yerləşən və qidanı xır-dalamaq üçün istifadə olunan buynuz törəmədir.

**Regenerasiya** toxumaların böyüməsi hesabına bədənin çatışmayan hissələrinin bərpa edilməsidir.

**Rezorbsiya** sorulmadır.

**Rizopodilər** ibtidailərdə (sarkodinlər) şaxələnən psevdopodilərdir.

**Ropalilər** sifoid meduzaların hiss orqanları yerləşən şəklini dəyişmiş çıxıntılarıdır.

**Sarılıq vəzisi** yastı qurdların cinsi sisteminə daxil olan və inkişaf edən yumurta hüceyrələrinin qidalanması üçün tələb olunan sarılıq hüceyrələrini ifraz edən vəzilərdir.

**Selom** ikinci bədən boşluğundur: mezodermal mənşəli epitelisi (seloteli) vardır.

**Selomoduktlar** seloma açılan mezodermal mənşəli axallardır: ifrazat məhsulları və cinsi hüceyrələri xaric edirlər.

**Sefalizasiya** bugumayaqlıların ontogenezi və ya filogenetikdə başın inkişafıdır.

**Serkilər** həşəratlarda axırıncı qarınçıq seqmentinin çıxıntılarıdır.

**Seston** suda asılı vəziyyətdə olan üzvi, qeyri-üzvi hissəciklər və kiçik plankton orqanizmlərdir.

**Sestonofaqlar**—suda asılı vəziyyətdə olan plankton və üzvi hissəciklərlə qidalananlardır.

**Sikon** süngərlərin paraqastral boşluğununa açılan qamçılı kameraları (cibcikləri) olan morfoloji quruluş tipidir.

**Simbioz** müxtəlif növlərə aid olan orqanizmlərin qarşılıqlı xeyirli yaşayış tərzidir.

**Sinsitilər** hüceyrələr arasında sərhəddi bilinməyən çox hüceyrəli strukturdur.

**Sifonoqlif** mərcan poliplerinin udlağında olan qamçılı şırımdır.

**Sista** həyat tsiklində bir mərhələdir: möhkəm örtük qatının olması ilə xarakterizə olunur ki, bu da orqanizmi qurumaqdan qoruyur.

**Sklerotizasiya** kutikulanın qalınlaşması və ayrı-ayrı hissələrinin möhkəmlənməsidir.

**Skoleks** sestodlarda sormaclar və qarmaqlarla təchiz olunmuş yapışma orqanıdır.

**Sxizosel** mezodermal parenxima hüceyrələrinin dağılması və ya aralanması nəticəsində əmələ gələn boşluqdur.

**Spermatozoid** erkək fərdin cinsi hüceyrəsidir ki, adətən hərəkət edə bilir.

**Spor** bəzi parazitlik edən ibtidailərdə həyat tsiklində olan fazadır, parazitin ilkin mərhələlərini daşıyır və xarici mühitdə növün yayılması funksiyasını yerinə yetirir.

**Sporoqoniya** sporlularda ziqota mərhələsində qeyri-cinsi çoxalmadır: nəticədə sporozoitlər formalasılır.

**Statosist** – müvazinət orqanıdır.

**Strobila** köndələn bölünmə yolu ilə bədəni seqmentlərdən ibarət olan heyvanların bədənidir: sifomeduzaların inkişaf fazasıdır; sistodlarin bugumlu gövdəsidir.

**Sürfə** inkişafın yuvenil mərhələsidir: morfoloji və ekoloji cəhətdən yetkin fərddən fərqlənir.

**Taqmlar** bugumayaqlılarda bədən şöbələridir.

**Tequment** parazitlik edən yastı qurdaların sinsitial xarici epitelisidir.

**Telson** bugumayaqlıların gövdə seqmentlərinə aid olmayan arxa şobəsidir (annelidlərin pigidiumuna müvafiq gəlir).

**Tergit** bugumayaqlıların dorsal, yəni bel skleritidir.

**Təbii ocaqlıq** ciddi areala malik olan xəstəlik tipidir ki, sahib, parazit və törədicinin areallarının intəsadüf olunması (üst-üstə düşməsi) ilə müəyyənləşir.

**Təkamül** tarixi miqyasda canının mənşəyi və dəyişilməsidir.

**Toraks** bugumayaqlıların döş şobəsidir.

**Toxumqəbulədici** dişi fərdin cinsi sisteminə aid olub, yumurta hüceyrələrini mayalamaq üçün erkək fərdin cinsi hüceyrələrinin toplandığı kisədir.

**Transmissiv xəstəliklər** qansoran keçirici-heyvanlar vətəsilə xəstəlik törədicilərinin bir sahibdən digərinə ötürülen xəstəliklərdir.

**Traxeollar** traxeyaların şaxələnmiş kapilyarabənzər hissəsidir.

**Traxeya** ektodermal mənşəli havadaşıyın borucuqlarıdır.

**Trixosistlər** infuzorların ektoplazmasında olan mühafizə orqanellalarıdır.

**Troxofor** bir çox dəniz onurğasızlarının ilkin inkişaf mərhələsinin sürfəsidir.

**Tumurcuqlama** ana fərdin bədən çıxıntıları hesabına yeni fəndlərin əmələ gəlməsi ilə nəticələnən qeyri-cinsi çoxalmadır.

**Uropodalar** onayaqlı xərçənglərdə üzmə funksiyasını yerinə yetirən axırıncı cüt qarın ayaqlarıdır.

**Veliger** molyuskaların yelkəni ( velyumu), kirpikli pərləri olan sürfəsidir.

**Volventlər** bağırsaqboşluqlularda spiral burulmuş sapları olan dalayıcı hüceyrələrdir.

**Vızıldaq qanadlar** – ikiqanadlı həşəratlarda şəklidəyişmiş ikinci qanadlardır.

**Yuvənil** cinsi yetişkənliyə çatmamış.

**Yumurtaqoyan** – yumuurtaları qoymaq üçün həşəratların bəzilərində boruşəkilli orqandır.

**Yumurta hüceyrəsi** – dişi qametadir.

**Yumurta** yumurta hüceyrəsi və ya ziqotadır ki, örtük qatı ilə əhatələnmiş və orqanizmin ilkin mərhələsini təşkil edir. Mürəkkəb yumurtada yumurta hüceyrəsindən başqa sarılıq hüceyrələri də olur.

# ӨДӨВІЙЯТ

## Әсас әдәбиyyat

1. *Ağamaliyev F.Q., H.F. Quliyeva.* Onurgasızlar zoologiyası. B.: BDU, 2012.- 426 s.
2. *Ağamaliyev F.Q., Muradova E.Ә.* Onurgasızlar zoologiyası.- B.: ABU, 2003.- 196 s.
3. *Quliyeva H.F., Səfərova İ.M.* Həşəratların ekoloji fiziologiyası.- B.: Bayramoğlu, 2013.- 283 s.
4. *Dogel V.A.* Onurgasızlar zoologiyası / Red. F.Q. Ağamaliyev, H.F.Quliyeva/.- Bakı, 2007. – 528 s.
5. Зеликман А.Л. Практикум по зоологии беспозвоночных. М.: Высшая школа, 1969.- 334 с.
6. Шапкин В. А., З.А. Тюмасева, И.В. Машкова, Е.В. Тюськова. Практикум по зоологии беспозвоночных. Учеб. пособие для студентов высших пед.Учеб.заведений. М.: Издательский центр «Академия», 2003.- 208 с.
7. Шалапенок Е.С. Практикум по зоологии беспозвоночных. Учебное пособие. Минск, ООО «Новое знание», 2002.- 272 с.

## Әlavə әдәbiyyat

1. *Абдурахманов Г.М., Лопатин И.К., Исмаилов Ш.И.* Основы зоологии и зоогеографии..- М.: АСАДЕМА, 2003.- 496 с.
2. *Беклемишев В.Н.* Основы сравнительной анатомии беспозвоночных: в 2 т.- Т.1: Проморфология; Т.2: Органология.- М.: Наука, 1964.
3. *Буруковский Р.Н.* Зоология беспозвоночных.Ч.1, 2, 3.- Калининград, 2001.
4. Беспозвоночные. Новый обобщенный подход (Р. Барис, П.Кейлоу, П.Олив, Д.Голдинг).- М.: Мир, 1992.- 583 с.
5. Гельминтозы человека: Эпидемиология и борьба /Под ред. Ф.Ф.Сопренова.- М.: Медицина, 1985.- 368 с.

6. Гинецинская Т.А. Трематоды, их жизненные циклы, биология и эволюция.- М.:Наука, 1968.- 410 с.
7. Гинецинская Т.А., Добровольский А.А. Частная паразитология.- М.:Высшая школа, 1978.- 234 с.
8. Дажо Р. Основы экологии.- М., 1975.- 323 с.
9. Догель В.А. Зоология беспозвоночных.- М., 1981.- 606 с.
- 10.Захваткин Ю.А. Курс общей энтомологии. М., 2009.- 368 с.
- 11.Жизнь животных. Энциклопедия. Беспозвоночные.- М.: АСТ; Астрель, 1999.
- 12.Иванова-Казас О.М. Эволюционная эмбриология животных. М.: СПб., 1995.
- 13.Иванов А.В. Происхождение многоклеточных животных. Л.: Наука, 1968
- 14.Иванов А.В., Полянский Ю.И., Стрелков А.А. Большой практикум по зоологии беспозвоночных. 4.1, М.: «Высшая школа», 1981.
- 15.Иванов А.В., Мончадский А.С., Полянский Ю.И., Стрелков А.А. Большой практикум по зоологии беспозвоночных. 4.1, М.: «Высшая школа», 1983.
- 16.Иоффе Н.А. Курс эмбриологии беспозвоночных. М.: «Высшая школа», 1968.
- 17.Левушкин С.И.. Шилов И.А. Общая зоология.- М., 1994.- 354 с.
- 18.Матекин П.В. История и методология биологии (развитие фундаментальных концепций).- М., 1982.- 212с.
- 19.Матекин П.В., Леонтьева О.А. Основы зоологии.- М.: КДУ, 2007.- 294 с.
- 20.Поведение, экология и эволюция животных. Т.1. Рязань: НП «Голос губернии», 2009.- 296 с.
- 21.Рупперт Э. Зоология беспозвоночных: Т.1, 2, 3.- М.: Academia, 2008.
- 22.Тыщенко В.П. Основы физиологии насекомых.- М.: Высшая школа, 1977.- 302 с.

23.Шарова И.Х. Зоология беспозвоночных.- М.: ВЛАДОС, 2002.- 592 с.

24.Экологическая физиология животных. Ч.2. Физиологические системы в процессе адаптаций и факторы среды обитания. Л.: Наука, 1981.- 528 с.

### **III. Kurs işlərinin mövzuları**

*(çöll-tədris təcrübəsi rayonunda toplanmış material əsasında)*

1. Zəhərli quru onurğasızları və insan tərəfindən onların istifadə olunması. Təcrübə rayonunun zəhərli quru onurğasızları.
2. Su mühitində yaşayan onurğasız heyvanlar, onların yayılması və əhəmiyyəti.
3. Həşəratlar mühafizə olunurlar. Təcrübə rayonunda həşəratların mühafizə uyğunlaşmaları. Mühafizə uyğunlaşmaları daha aydın şəkildə ifadə olunmuş həşəratların kolleksiyasının toplanması.
4. Təcrübə rayonunun taxtabitiləri – onların biologiyası və növ tərkibi.
5. Təcrübə rayonunun çeyirtkəkimiləri onların biologiyası, növ tərkibi, sayı və əhəmiyyəti.
6. Aqrobiosenozların makrofaunası.
7. Aqrobiosenozların zərərli həşəratları və onlara qarşı mübarizə tədbirləri.
8. Azərbaycanda kolorado böcəyi fenologiya və bioloji xüsusiyyətləri.
9. Xəzər dənizinin endemik faunası.
10. Təcrübə rayonu şəraitində pulcuqqanadlılar (gündüz fəal olanlar) – növ tərkibi, sayı və bioloji xüsusiyyətləri.
11. Təcrübə rayonunun pərdəqanadlıları – sayı, təbiətdə və insan həyatında əhəmiyyəti.
12. Təcrübə rayonunun qarışqları biologiya və əhəmiyyəti.
13. Meşənin zərərli həşəratları və onların biologiyası. Təcrübə rayonunda meşə zərərvericiləri.
14. Təcrübə rayonu şəraitində saprob orqanizmlərin suyun çirkəlmə göstəricisi kimi əhəmiyyəti.
15. Sərbəstyaşayan ibtidailər, onların kulturalarının əldə olunması və tədrisdə istifadəsi.

16. Onurgasız heyvanlar təcrübə rayonunda ot bitkilərinin üzərində yaşayan növləri.
17. Azərbaycanın müxtəlif regionları və ya təcrübə rayonunda şirinsu hövzələrinin onurgasızları.
18. Təcrübə rayonunun gecə pulcuqqanadlıları.
19. Ağaca zərərvuran həşəratlar.
20. Azərbaycanda sənaye əhəmiyyətli onurgasızlar.
21. Təcrübə rayonu şəraitində yarpaqyeyən həşəratlar.
22. Təcrübə rayonunda meyvə ağaclarına zərər vuran onurgasızlar.
23. Təcrübə rayonu şəraitində mövcud olan dəniz onurgasızları.
24. Meyvə ağaclarına zərərvuran sorucu həşəratlar.
25. Təcrübə rayonunun su hövzələrinin hidrobiontları.
26. Təcrübə rayonu şəraitində su hövzələrinin çirkənmə səviyyəsinin qiymətləndirilməsi. Hidrobioloji monitoring.
27. Təcrübə rayonunda meyvə-tərəvəzə zərər vuran həşərat növləri – sayı və bioloji xüsusiyyətləri.

#### **IV. İmtahana çıxarıılacaq yoxlama sualları**

1. Zoologyanın inkişaf tarixi və heyvanlar aləminin sistemi.
2. Birhüceyrəli heyvanların ümumi xarakteristikası və təsnifatı.
3. Sarkodinlər sinfinin səciyyəvi xüsusiyyətləri.
4. Foraminiferlər dəstəsi – quruluşu və həyat tsikli.
5. Şüahlar və Günəşkimilər - quruluşu və çoxalması.
6. Qamçılılar sinfi ümumi xarakteristikası və təsnifatı.
7. Heyvani qamçılılar. Kinetoplastidlər dəstəsi. İnsanın təhlükəli parazitləri və onların törətdiyi xəstəliklər.
8. Sporlular tipi ümumi xarakteristikası və təsnifatı. Sporluların zoitinin ultrastruktur quruluşu.
9. Qreqarinlər sinfi ümumi xarakteristikası.
10. Koksidilər dəstəsi – həyat tsiklləri.
11. Qan sporluları dəstəsi. Malyariya plazmodisinin həyat tsikli. Plazmodilərin törətdiyi xəstəliklər.
12. Miksosporidilər sinfi quruluşu və həyat tsikli. Törətdiyi xəstəliklər.
13. İnfuzorlar tipi ən təşəkkül tapmış ibtidailər kimi ümumi xarakteristikası və təsnifatı.
14. İbtidailərin təbiətdə və insan həyatında əhəmiyyəti.
15. İnfuzorların çoxalması. Konyuqasiya və onun bioloji mahiyyəti.
16. Süngərlər tipi primitiv çox hüceyrəli hevanlar kimi ümumi xarakteristikası.
17. Süngərlərin fiziologiyası. Süngərlərin çoxalma və inkişafı.
18. Bağırsaqboşluqlular tipi ümumi xarakteristikası və təsnifatı.
19. Hidrozoalar sinfi. Hidroidlərin misalında quruluşu və çoxalması.
20. Dəniz hidroid polipləri onların quruluşu və çoxalması. Nəsillərin növbələşməsi.
21. Sifoid meduzalar sinfi səciyyəvi xüsusiyyətləri. Quruluşu və fiziologiyası.

22. Sifoid meduzaların çoxalma və inkişafi.
23. Mərcan polipleri sinfi. 6- və 8-şüali mərcan polip-lərinin müqayiseli morfoloji xarakteristikası.
24. Rif əmələ gətirən mərcanlar biologiyası, yayılması və riflərin, adaların formallaşmasında rolü.
25. Daraqlılar tipinin səciyyəvi xüsusiyyətləri.
26. Yastı qurdların ümumi xarakteristikası və təsnifikasi.
27. Kirpikli qurdlar sinfi. Turbellarilərin quruluş xüsusiyyətləri və çoxalması.
28. Trematodlar sinfi. Trematodların endoparazitik həyat tərzi ilə bağlı olan quruluş xüsusiyyətləri.
29. İnsan və heyvanın başlıca parazitləri olan trematodlar həyat tsiklləri, sahibləri yoluxdurma yolları.
30. Lentşəkilli qurdlar sinfi. Onurgalı heyvanların bağırlığında parazitlik etməsi ilə bağlı olan morfoloji və bioloji xüsusiyyətləri.
31. İnsan və heyvanların başlıca parazitləri olan lentşəkilli qurdlar həyat tsiklləri, yoluxdurma yolları və onlara qarşı mübarizə tədbirləri.
32. İlkbədənboşluqlu və ya dəyirmi qurdlar tipi-ümumi xarakteristikası və təsnifikasi.
33. Nematodlar sinfi. Nematodların quruluşu və çoxalması.
34. İnsan, heyvan və bitkilərin başlıca parazitləri olan nematodlar həyat tsiklləri və yoluxma yolları.
35. Rotatorilər sinfi quruluşu, həyat tərzi, çoxalması, yayılması və əhəmiyyəti.
36. Həlqəvi qurdlar tipinin ümumi xarakteristikası.
37. Çoxqılılı qurdlar sinfi quruluşu, çoxalması və əhəmiyyəti.
38. Azqıllı qurdlar sinfi qazıcı həyat tərzi ilə bağlı olan quruluş xüsusiyyətləri, çoxalması və əhəmiyyəti.
39. Zəlilər sinfi- yırtıcı və yarıparazitik həyat tərzi ilə bağlı olan quruluş xüsusiyyətləri.
40. Buğumayaqlılar tipinin ümumi xarakteristikası.
41. Xərçəngkimilər sinfi və təsnifikasi. İlk su buğumayaqlıları kimi xarici və daxili quruluş xüsusiyyətləri.

42. Qəlsəməayaqlılar yarımsinfi–quruluşu və əhəmiyyəti.
43. Çənəayaqlılar (Maxillopoda) yarımsinfi. Quruluş xüsusiyyətləri və həyat tərzi. Təsnifatı. Əhəmiyyəti.
44. Ali xərcənglər sinfi və təsnifatı. Əhəmiyyəti.
45. Hörümçəkkimilər sinfi quruda yaşayan yırtıcı xelisərlilər kimi quruluş xüsusiyyətləri və təsnifatı.
46. Hörümçəkkimilərin əsas dəstələrinin quruluş xüsusiyyətləri və əhəmiyyəti.
47. Çoxayaqlılar sinfi quruluşu, əhəmiyyəti və yayılması.
48. Həşəratların xarici quruluşu.
49. Həşəratların daxili quruluşu.
50. Həşəratların çoxalması və inkişafı.
51. Hemimetabola və Holometabola dəstələrinin xüsusiyyətləri və əhəmiyyəti.
52. Molyusklar tipinin ümumi xarakteristikası və təsnifatı.
53. Qarınayaq molyusklar quruluşu, yayılması, çoxalması və əhəmiyyəti.
54. İkitayqapaqlı və ya Lövhəqəlsəməli molyusklar. Az-hərəkətli həyat tərzi ilə bağlı olan quruluş xüsusiyyətləri, əhəmiyyəti.
55. Dərisitikanlılar tipi ümumi xarakteristikası və təsnifatı.
56. Dərisitikanlılar tipinə aid olan siniflərin müqayisəli analizi – quruluşu, oxalması və inkişafı.
57. Onurğasız heyvanların həzm və ifrazat sistemlərinin təkamülü.
58. Onurğasız heyvanların sinir sistemi və hiss orqanlarının təkamülü.
59. Onurğasız heyvanların tənəffüs və qan-damar sisteminin təkamülü.
60. Onurğasızların filogenetik inkişafı.

## **Onurğasızlar zoologiyasına dair referatların mövzuları**

1. Birhüceyrəlilər və ya İbtidailər yarımsəltənətinin ümumi xarakteristikası. İbtidailərin təsnifatı. Onların təbiətdə və insan həyatında rolü.
2. Çoxhueyərəlilərin mənşəyi məsələsi (çoxhueyərəlilərin mənşəyi haqqında nəzəriyyələr).
3. Süngərlər tipi – əsl primitiv çoxhueyərəlilər kimi.
4. Bağırsaqboşluqlular tipi. Bağırsaqboşluqluların xarakteristikası - ikiqatlı, radial-simmetriyaya malik olan heyvanlar kimi. Bağırsaqboşluqluların təsnifatı. Əsas siniflərin xarakteristikası.
5. Daraqlılar tipi. Tipin xarakteristikası. Quruluş və simetriya xüsusiyyətləri. Üçüncü rüseym vərəqi mezodermanın formalaşma elementi.
6. Yastı qurdalar tipinin ümumi xarakteristikası. Yastı qurdaların təsnifatı.
7. İnsan və heyvanların başlıca parazitləri olan yastı qurdalar-onların həyat tsiklləri və yoluxma yolları.
8. Dəyirmi qurdalar tipinin ümumi xarakteristikası. Onların təsnifatının prinsipləri.
9. İnsan, heyvan və bitkilərin başlıca parazitləri olan dəyirmi qurdalar. Onların törətdiyi xəstəliklər və mübarizə tədbirləri.
10. Həlqəvi qurdalar tipi. Tipin ümumi xarakteristikası. İnkişaf xüsusiyyətləri. Təsnifatı.
11. Buğumayaqlılar tipi. Tipi səciyyələndirən əsas xüsusiyyətlər. Yarımtiplərə bölünmə prinsipləri.
12. Qəlsəmətənəffüslürlər yarımtipi. İlkin su buğumayaqlıları kimi quruluş xüsusiyyətləri. Xərcəngkimilər sinfi. Xərcəngkimilərin quruluşu və təsnifatı. Şərti olaraq, sinfin ibtidai və ali xərcənglərə bölünməsi.
13. Xeliserlilər yarımtipi. Yarımtipin özündə su və quru buğumayaqlılarının əlamətlərini daşıyan xarakteristikası.

14. Nizəquyruqlular sinfi (Meristomlular). İlk su xelisərliləri kimi xarakteristikası. Onların quruluşunda nəslə kəsilmiş xərçəngəqrəblər və trilobitlərlə oxşar olan əlamətlər.
15. Hörümçəkkimilər sinfi. İlk quru bugumayaqlıları kimi sinfin xarakteristikası. Təsnifatı.
16. Traxeyalılar yarımtipi. Xarakteristikası. Coxayaqlılar sinfi – quruluşu və təsnifatı.
17. Həşəratlar sinfi. Həşəratların xarici quruluş xüsusiyyətləri.
  18. Həşəratların daxili quruluşu.
  19. Həşəratların çoxalması və inkişafı.
  20. Həşəratların təsnifatı. Təsnifatın prinsipləri.
  21. Hemimetabola həşərat dəstələrinin xarakteristikası.
  22. Holometabola həşərat dəstələrinin xarakteristikası.
  23. Onixoforlar tipi quruluş xüsusiyyətləri və həyat tərzi.
  24. Molyusklar və ya Yumşaqbədənlilər tipi. Tipin ümumi xarakteristikası. Molyuskları n quruluşu və inkişafında mövcud olan və onları həlqəvi qurdllara yaxınlaşdırın mühüm əlamətlər. Təsnifatı.
  25. Qarınayaqlı molyusklar sinfi ümumi xarakteristikası və əhəmiyyəti.
  26. İkitayqapaqlılar və ya Lövhəqəlsəmənlilər sinfi – ümumi xarakteristikası və quruluşu.
  27. Başıayaqlılar sinfi ümumi xarakteristikası və quruluşu.
  28. Tentakulata tipi oturaq həyat tərzi ilə əlaqədar olan quruluş xüsusiyyətləri. Təsnifatı.
  29. Dərisitikanlılar tipi. Tipin ümumi xarakteristikası.
  30. Dərisitikanlıların təsnifatı. Əsas siniflərin morfofizioloji xarakteristikası.
  31. Hemixordallılar tipi quruluş xüsusiyyətləri və heyvanlar aləmində yeri.
  32. Poqonoforlar tipi. Poqonoforların quruluş xüsusiyyətləri.

## Hazırlıq-yoxlama testləri

*Mövzu: Birhüceyrəli heyvanlar yarımsəltənəti*

### Variant 1

#### **1. Birhüceyrəlilərin hüceyrəsi:**

- A) yalnız müəyyən funksiyaları yerinə yetirir
- B) çoxfunksiyalı canlı orqanizmdir
- C) üç funksiyani yerinə yetirir: qidalanma, hərəkət, çıxalma

#### **2. Birhüceyrəlilərin hüceyrəsi xaricdən örtülüdür:**

- A) hüceyrə örtüyü ilə
- B) membrana ilə
- C) ya hüceyrə örtüyü, ya da membrana ilə

#### **3. İbtidai hüceyrənin əsasını təşkil edir:**

- A) sitoplazma
- B) nüvə
- C) hərəkət orqanellaları

#### **4. İbtidailərin sitoplazması – bu...**

- A) əsasən sudan təşkil olan maye mühitdir
- B) kolloid məhluldur
- C) əsasən üzvi birləşmələrdən ibarətdir

#### **5. İbtidailərin əsas orqanellasi:**

- A) döyünen vakuollar
- B) nüvə
- C) həzm vakuolu

#### **6. Müasir təsnifata görə, Birhüceyrəlilər yarımsəltənəti bölünür:**

- A) 2 tipə
- B) 7 tipə
- C) 5 tipə

**7. İbtidailərin hərəkət orqanelləri:**

- A) psevdopodilər və kirpiklər
- B) qamçılars
- C) sitoplazmanın daimi və müvəqqəti çıxıntıları

**8. Sarkodinlərə aiddir:**

- A) amöb, volvoks, suvoyka
- B) radiolariya, foraminiferlər, çanaqlı amöblər
- C) dizenteriya amöbü

**9. Sarkodinlərin bədən forması dəyişkəndir belə ki, vardır:**

- A) qamçılars
- B) psevdopodilər
- C) örtük

**10. İbtidailər arasında skelet vardır:**

- A) infuzorlarda
- B) sporlularda
- C) sarkodinlərdə

**11. Yalnız parazitlik edənlər:**

- A) sporlular, mikrosporidilər, miksosporidilər
- B) sporlular, sarkodin-qamçılılar, sorucu infuzorlar
- C) qan sporluları, kinetoplastidlər, kirpikli infuzorlar

**12. İbtidailər tipi daxilində 3 tip qidalanma rast gəlir:**

- A) infuzorlarda
- B) mikrosporidilərdə
- C) sarkodin-qamçılıarda

**13. Orqanellalar sistemi vardır:**

- A) bitki qamçılılarında
- B) kirpikli infuzorlarda
- C) sorucu infuzorlarda

**14. Parazitlik edən ibtidailərə aiddir:**

- A) trixomonada, balıq biti infuzoru, koksidilər
- B) dizenteriya amöbu, ləmbliya, tərlik infuzor
- C) qreparinlər, malyariya plazmodisi, protey amöbu

**15. İbtidailər çoxalırlar:**

- A) qeyri-cinsi, cinsi yolla
- B) yalnız qeyri-cinsi yolla
- C) yalnız cinsi yolla

**16. Su hövzələrinin çirkənmə indikatoru kimi istifadə olunur:**

- A) sarkodinlər
- B) qamçılılar
- C) infuzorlar

**17. İnfuzorların konyuqasiyası – bu...**

- A) cinsi çoxalmadır
- B) cinsi prosesdir
- C) fərdlərin sayının artmasıdır

**18. Hansı ibtidailərin sporları çox hüceyrəli törəmədir:**

- A) sporluların
- B) miksosporidilərin
- C) mikrosporidilərin

**19. Adı sadalanan hansı bir hüceyrəlilər produsentlərdir?**

- A) yaşıl evqlena, volvoks
- B) günəşkimilər, yaxalıqlı qamçılılar
- C) infuzorlar

**20. İbtidailərin döyünen vakuollarının olması nədən asıldır?**

- A) yaşayış yerindən
- B) həyat tərzindən
- C) suyun duzluluğundan

## Variant 2

**1. Müasir təsnifata görə Birhüceyrəlilər yarımsəltənəti bölünür:**

- A) tiplər, siniflər, yarımsiniflər, yarımtiplər, dəstələr, növlər
- B) tiplər, siniflər, dəstələr, növlər
- C) siniflər, dəstələr, növlər

**2. Döyünən vakuollar harada yaşayan ibtidailərdə olmur?**

- A) dəniz, okean, başqa orqanizmlərdə
- B) şirinsu hövzələri və torpaqda
- C) torpaqda və digər orqanizmlərdə

**3. Sadalanan hansı ibtidailər autotroflara aiddir:**

- A) stilonixiya infuzoru
- B) volvoks
- C) leyşmaniya

**4. Hansı ibtidaidə hüceyrənin örtük qatı mürəkkəb quruluşludur və «dəricik» adlanır?**

- A) qamçılınlarda
- B) sarkodinlərdə
- C) infuzorlarda

**5. İbtidai hüceyrəsini çox hüceyrəlilərin hüceyrəsinə oxşar edən hansı cəhətdir?**

- A) funksiyaların yerinə yetirməsi
- B) orqanellaların yiğimi
- C) qidalanma

**6. İbtidailərin sitoplazması bölünür:**

- A) endoplazma ektoplazmaya
- B) endoplazma ilə ektodermaya
- C) endoplazma və mezodermaya

**7. İbtidailərdə qeyri-cinsi çoxalma başlayır:**

- A) nüvənin bölünməsindən
- B) sitoplazmanın bölünməsindən
- C) bədənin bölünməsindən

**8. İnfuzorlara aiddir:**

- A) ləmbliya, malyariya plazmodisi
- B) stentor, tərlik
- C) stilonixiya, volvoks

**9. Sarkodinlərin hərəkət orqanelları hansıdır?**

- A) daimi sitoplazmatik çıxıntılar
- B) heç bir hərəkət orqanellaları yoxdur
- C) müvəqqəti sitoplazmatik çıxıntılar

**10. Sadalanın hansı ibtidailər heterotorof orqanizmlərdir?**

- A) çanaqlı amöb arsellə, stentor infuzor
- B) yaşıl evqlena, suvoyka infuzor
- C) tripanosoma, volvoks

**11. İbtidailərdə döyünen vakuollar hansı əsas funksiyarı yerinə yetirirlər?**

- A) maye dissimilyasiya məhsullarının xaric edilməsi
- B) osmorequlyasiya
- C) bədən çəkisini azaldırlar

**12. Dəyişən bədən formasına malikdir:**

- A) bütün sarkodinlər
- B) bəzi qamçılılar
- C) sporlular

**13. Sadalanın hansı ibtidailər hüceyrəvi ağıza malikdir?**

- A) protey amöb
- B) stentor infuzoru
- C) foraminifer rotaliya

**14. Parazitlik edən ibtidailərə aiddir:**

- A) koxsidilər, opalinlər, qrevarinlər
- B) malyariya plazmodisi, protey amöb
- C) diflüqiya, foraminiferlər

**15. İnfuzorların cinsi prosesi necə adlanır?**

- A) şizoqoniya
- B) konyuqasiya
- C) qametoqoniya

**16. Birhüceyrəlilər çoxalırlar:**

- A) yalnız qeyri-cinsi üsulla
- B) yalnız cinsi üsulla
- C) cinsi və qeyri-cinsi üsulla

**17. İbtidailər təbiətdə hansı rolü yerinə yetirirlər?**

- A) produsent, redusent, qida zəncirində indikator rolunu oynayırlar, qeyri-üzvi birləşmələri toplayırlar
- B) başqa hevanlar üçün yemdirilər, «sanitarlar»-dır, daş kömür yataqlarını əmələ gətirirlər
- C) üzvi birləşmələri, okeanik adaları əmələ gətirirlər, konsumetlərdir.

**18. Sadalanan hansı heyvan tipləri Birhüceyrəlilərə aiddir?**

- A) sarkodin-qamçılı
- B) infuzorlar, sporlular, miksosporidilər
- C) infuzorlar, süngərlər, lövhəşəkillilər

**19. Sadalanan hüceyrə orqanellasından hansı daimi deyil?**

- A) nüvə
- B) Holci aparati
- C) həzm vakuolları

**20. Koxidlərin həyat tsiklində neçə mərhələ vardır?**

- A) 1
- B) 2
- C) 3

## Cavabların kodları

### Variant 1

								0	1	2	3	4	5	6	7	8	9	0	

### Variant 2

								0	1	2	3	4	5	6	7	8	9	0	

## «Süngərlər» tipi üzrə yoxlama işi

### Variant 1

*Çatışmayan sözləri əlavə edin:*

- 1) Süngərlər - ..... heyvanlardır.
- 2) Süngərlərin bədəni xaricdən ..... hüceyrələri ilə örtülüdür.
- 3) Süngərlərin bədənindən..... keçir.
- 4) Süngərlər..... qidalanırlar.
- 5) Süngərlərin qidalanmasında mühüm rolu ..... hüceyrələr oynayır.
- 6) Süngərlərin pinakosit və xoanosit hüceyrələri arasında ..... yerləşir.
- 7) Süngərlərin skeleti.....də yerləşir.
- 8) Süngərlərə yüksək səviyyədə.....qabiliyyəti xasdır.
- 9) Süngərlər..... ilə nəfəs alırlar.

### **Düzgün cavabin altindan xətt çəkin:**

- 1) Süngərlərdə ən mürəkkəb morfoloji quruluş tipi: *askon*, *sikon*, *leykon*
- 2) Su süngərlərin paraqastral boşluğunə keçir: *oskulum*, *porosit hüceyrələrdən*
- 3) Süngərlərin sürfələri: *parenximula*, *planula*, *amfiblastula*, *meqalopa*
- 4) Süngərlərin *askon*, *sikon*, *leykon* tipində paraqastral boşluğun səthi xoanositlərlə örtülüdür.
- 5) Süngərlər yüksək səviyyədə regenerasiya qabiliyyətinə malikdirlər, çünki onlar *əsl coxhüceyrəlilər* deyil, *toxuma və orqanları yoxdur*, *oturaq həyat tərzinə malikdirlər*.
- 6) Süngərlər *müəyyən*, *qeyri-müəyyən* bədən formasına malikdirlər.

### **Variant 2**

#### **Çatışmayan sözləri əlavə edin:**

- 1) Süngərlər müəyyən formaya malik deyillər, çünki ..... həyat tərzi sürürənlər.
- 2) Primitiv, toxuma və orqanları olmayan süngərlərə yüksək səviyyədə ..... qabiliyyəti xasdır.
- 3) Süngərlərin həyat tsiklində 2 sürfə mərhələsi vardır ki, onlar ..... adlanırlar.
- 1) Süngərlər 3 yaş mərhələsi və ya 3 morfoloji tipə malikdirlər ki, onlar ..... adlanırlar.  
Yetkin süngərlər ..... tip quruluşa malikdir.
- 2) Süngərlərin çoxlu sayıda ixtisaslaşmış hüceyrələri ..... yerləşir

### **Düzgün cavabin altindan xətt çəkin:**

- 1) Süngərlər qidalanır *bütün bədən səthi ilə, suyu passiv süzməklə, fəal surətdə qida axtarmaqla.*
- 2) Süngərlər qidanı qəbul edir: *ağızla, məsaməli kanallarla, xoanositlərin süzülmüş qidanı mezoqleyə hüceyrələrinə – amöbositlərə ötürməklə.*
- 3) Süngərlərin mezoqleyasında *xoanositlər, amöbositlər, skleroblastlar, pinakositlər, arxeositlər, dermositlər* ynoləşir.
- 4) Süngərlərin skeleti formalaşır: *paraqastral boşluqda, mezoqleyada, skleroblastlarda, arxeositlərdə, dermasit hüceyrələrində.*
- 5) Süngərlər çoxalır: *yalnız qeyri-cinsi yolla, tumurcuqlama və cinsi yolla, yalnız cinsi yolla.*
- 6) Süngərlər: *hüceyrəvi quruluşa malik olan orqanizmlərdir, ikiqatlı çox hüceyrəlilərdir, radial simmetriyaya malik olan heyvanlardır.*

### **Süngərlər tipi üzrə yoxlama işinin cavabları:**

#### **Variant 1**

#### ***Catışmayan sözləri əlavə edin:***

1. Çox hüceyrəli, kolonial, hərəkətsiz
2. Pinakositlərlə və ya dermasitlərlə
3. Məsamələrlə
4. Passiv
5. Xoanosit və ya yaxalıqlı-qamçılı
6. Mezoqleya
7. Skleroblastlar (və ya mezoqleydə)
8. Regenerasiyaya
9. Bütün bədən səthi ilə

**Düzgün cavabin altindan xətt çəkin:**

1. leykon
2. porositlər
3. parenximula, amfiblastula
4. askon
5. toxuma və orqanları yoxdur
6. qeyri-müəyyən

**Variant 2**

**Çatışmayan sözləri əlavə edin:**

1. kolonial
2. regenerasiya
3. parenximula və amfiblastula
4. askon, sikon, leykon
5. leykon
6. mezoqleydə

**Düzgün cavabin altindan xətt çəkin:**

1. passiv, suyu süzməklə
2. ağız
3. amöbositlər, skleroblastlar, arxeositlər, pinakositlər
4. mezoqleydə skleroblastlarla
5. tumurcuqlama və cinsi yolla
6. hüceyrəvi quruluşa malik olan

*Mövzu: Bağırsaqboşluqlular*

**Variant 1**

**1. Bağırsaqboşluqlular – bu:**

- A) həqiqi, ikiyansimmetriyalı çox hüceyrəli heyvanlardır
- B) 2-qatlı radial-simmetrik heyvanlardır
- C) oturaq həyat tərzi sürən 3-qatlı heyvanlardır

**2. Bağırsaqboşluqlular hansı həyat tərzi sürür?**

- A) oturaq
- B) üzən və oturaq
- C) yalnız sərbəst yaşayış formalardır

**3. Bağırsaqboşluqlular yayılmışlar:**

- A) bütün dəniz, okean və şirinsu hövzələrində
- B) yalnız dənizlərdə
- C) əsasən şirinsu hövzələrində

**4. Bağırsaqboşluqluların bədən divarı ibarətdir:**

- A) üç qat hüceyrələrlə
- B) iki qatla
- C) ikiqat hüceyrələrlə, lakin üçüncü qat da əmələ gəlir

**5. Bağırsaqboşluqlular qidanı əldə edir:**

- A) fəal surətdə, dalayıçı hüceyrələr vasitəsilə
- B) passiv yolla
- C) pusaraq şikarı tutmaqla

**6. Bağırsaqboşluqlarda həzm prosesi baş verir:**

- A) qastral boşluqda
- B) entodermanın ixtisaslaşmış hüceyrələrində
- C) qastral boşluqda başlayaraq, entodermanın ixtisaslaşmış hüceyrələrində

**7. İlk dəfə olaraq bağırsaqboşluqlularda əmələ gəlir:**

- A) həzm sistemi
- B) tənəffüs sistemi
- C) sinir sistemi

**8. Bağırsaqboşluqlular çoxalır:**

- A) qeyri-cinsi yolla
- B) cinsi və qeyri-cinsi yolla
- C) yalnız cinsi yolla

**9. Bağırsaqboşluqlular tipinə aiddir:**

- A) mərcan polipleri, hidroidlər, sifoidlər
- B) sifoid meduzalar, kirpikli qurdlar, sifonoforlar
- C) dəniz hidroid polipləri, trematojlar, mərcanlar

**10. Hidroidlərin qastral boşluğu hansı şəkildədir?**

- A) kisə
- B) kanallar sistemi
- C) ayrı-ayrı kameralara bölünmüş

**11. Əhəng sklete malikdirlər:**

- A) tək polip hidra
- B) dəniz hidroid polipləri
- C) madrepor mərcanlar

**12. Qastrovaskulyar sistemə malikdir:**

- A) sifoid meduzalar
- B) sifonoforlar
- C) aktiniyalar

**13. İlk dəfə olaraq hiss orqanları əmələ gəlir:**

- A) tək polip hidrada
- B) hidroid meduzalarda
- C) mərcan poliplərdə

**14. Bilateral simmetriya xasdır:**

- A) altışüali mərcan poliplerinə
- B) səkkizşüali mərcan poliplerinə
- C) sifonoforlara

**15. Polip və meduza nəsillərinin növbələşməsi hansı sinifdə müşahidə olunur?**

- A) ərcan poliplerində
- B) hidroid və sifoidlərdə
- C) yalnız sifoid meduzalarda

## **Variant 2**

**1. Septalar vardır:**

- A) hidroidlərdə
- B) sifoid meduzalarda
- C) mərcan poliplerində

**2. Diffuz tipli sinir sistemi vardır:**

- A) hidralarda
- B) sifonoforlarda
- C) trematidlarda

**3. Bağırsaqboşluqlularda həzm prosesi baş verir:**

- A) tamamilə qastral boşluqda
- B) qastral boşluq və entoderma hüceyrələrində
- C) yalnız hüceyrədaxilində

**4. Bağırsaqboşluqlular çoxalırlar yalnız:**

- A) cinsi yolla
- B) tumurcuqlama ilə
- C) qeyri-cinsi və cinsi yolla

**5. Bağırsaqboşluqlularda dalayıçı hüceyrələr hansı funksiyarı yerinə yetirir?**

- A) şikarı öldürmək
- B) şikarı nəql etmək
- C) şikarı öldürmək və nəql etmək

**6. Bağırsaqboşluqluların hansı hüceyrələri hərəkət funksiyasını yerinə yetirir?**

- A) interstesial
- B) epiteli-əzələ
- C) dalayıcı

**7. Hansı bağırsaqboşluqluların udlağında sifonoqliflər vardır?**

- A) mərcan poliplərinin
- B) dəniz hidroid poliplərin
- C) sifoid meduzaların

**8. Bağırsaqboşluqlular şüali simmetriyanın hansı tipinə malikdirlər?**

- A) çoxşüalı, ikişüalı, bilateral
- B) 2-şüalı, 4-şüalı
- C) çoxşüalı, bilateral

**9. Hansı mərcan polipləri adalar və riflər əmələ gətirir?**

- A) səkkizşüalı
- B) altışüaliların hamısı
- C) madrepor kolonial mərcanlar

**10. Hidroidlərin entodermasında hansı ixtisaslaşmış hüceyrələr vardır?**

- A) vəzili, həzm, epiteli-əzələ
- B) vəzili, epiteli-əzələ, sinir
- C) sinir, dalayıcı, interstesial

**11. Bağırsaqboşluqluların hansı sinfində ontogenezdə yalnız bir həyati forma mövcuddur?**

- A) sifoid meduzalarda
- B) mərcan poliplərində
- C) hidroidlərdə

**12. Bağırsaqboşluqluların hansı sinfində sinir halqası və sinir düyünləri əmələ gəlir?**

- A) sifoid meduzalarda

- B) hidroidlərdə
- C) mərcan poliplərində

**13. Mədə ciblərindən kanallar sistemi şəklində ayrılan qastral boşluq vardır:**

- A) mərcan poliplərində
- B) sifoidlərdə
- C) hidroidlərdə

**14. Polip həyat forması xasdır:**

- A) dəniz hidroid polipləri və mərcanlara
- B) tək polip hidraya və hidroid meduzaya
- C) sifoid meduza və aktiniyaya

**15. Bağırsaqboşluqlular üçün xarakterik olan sürfə hansıdır?**

- A) amfiblastula
- B) planula
- C) efira

### **Cavabların kodları**

#### **Variant 1**

									0	1	2	3	4	5

#### **Variant 2**

									0	1	2	3	4	5

*Mövzu: Qurdlar*

**Variant 1**

**1. Yasti qurdлara hansı siniflər aiddir?**

- A) kirpikli, trematodlar, monogeneylər, lentşəkillilər
- B) monogeneylər, lentşəkillilər, qıl qurdlar
- C) kirpiklilər, lentşəkillilər, tikanbaşlılar

**2. Yasti qurdлara hansı həyat tərzinə malikdir?**

- A) parazitik
- B0 sərbəstyaşayan
- C) parazitlər və sərbəstyaşayanlar

**3. Yasti qurdлarda ilk dəfə əmələ gələn orqanlar sistemi:**

- A) sinir, həzm, ifrazat
- B) həzm, ifrazat, cinsi
- C) ifrazat, tənəffüs, sinir

**4. Hansı yasti qurdлarda bağırsaqxarıcı həzm baş verir?**

- A) trematodlarda
- B) kirpiklilərdə
- C) monogeneylərdə

**5. Trematodlara aiddir:**

- A) öküz soliteri, pişik ikiağızlısı
- B) qaraciyər sorucusu, qan ikiağızlısı
- C) pişik ikiağızlısı, donuz soliteri

**6. Cümłəni tamamlayın: «yasti qurdлarı parenximatozlar adlandırırlar, çünki...»**

**7. Trematodların həyat tsiklində bir qayda olaraq, aralıq sahib...**

- A) ikidir
- B) birdir
- C) yoxdur

**8. Yastı qurdların hansı sinfində həzm sistemi yoxdur?**

- A) monogeneylərdə
- B) lentşəkillilərdə
- C) trematodlarda

**9. Dəyirmi qurdların bədəni xaricdən örtülüdür:**

- A) hipoderma ilə
- B) kutikula ilə
- C) epiteli ilə

**10. Hansı qurdların dəri-əzələ kisəsi az əzələlidir?**

- A) yastı
- B) dəyirmi
- C) həlqəvi

**11. Qurdların hansı tipində qan-damar sistemi və tənəffüs orqanları əmələ gəlir?**

- A) həlqəvi
- B) dəyirmi
- C) yastı

**12. qurdların hansı tipində bağırsaq borusu əmələ gəlir?**

- A) həlqəvi
- B) yastı
- C) dəyirmi

**13. Həlqəvi qurdların hansı sinfində qan-damar sistemi qapalı deyil?**

- A) exiuridlərdə
- B) zəlilərdə
- C) polixetalarda

**14. Dəyirmi qurdlara aiddir:**

- A) tükbaş, trixina, rotatori, rişta
- B) rişta, uşaq bizquyruğu, cırtdan soliter
- C) donuz askaridası, onkibarmaq bağırsağın əyribaş qurdu, qan ikiağızlısı

**15. Qurdların hansı tipində baş şöbəsi əmələ gəlir?**

- A) yasti
- B) dəyirmi
- C) həlqəvi

**Variant 2**

**1. Qurdların hansı tipində protonefridilər əmələ gəlir?**

- A) həlqəvi
- B) yasti
- C) dəyirmi

**2. Qurdların hansı tipində cinsi sistem mürəkkəbdür?**

- A) dəyirmi
- B) həlqəvi
- C) yasti

**3. Qurdların hansı tipində arxa bağırsaq olmur?**

- A) həlqəvi
- B) yasti
- C) dəyirmi

**4. Qurdların hansı tipində sinir sisteminin düyünləri yoxdur?**

- A) dəyirmi
- B) həlqəvi
- C) yasti

**5. Hansı tipdə qan-damar sistemi ilk dəfə formalaşır?**

- A) dəyirmi qurdlarında
- B) yasti qurdlarında
- C) nemertinlərdə

**6. Nematodların bədəni xaricdən örtülüdür:**

- A) epitel ilə
- B) hipoderma ilə
- C) kutikula ilə

**7. Həlqəvi qurd'lara aiddir:**

- A) nereis, askarida, yağış qurdu
- B) yağış qurdu, tibb zəlisi, nereis
- C) öküz soliteri, yağış qurdu, askarida

**8. Yastı qurdların hansı sinfində kirpikli epiteli vardır?**

- A) turbellərilər
- B) trematodlar
- C) lentşəkillilər

**9. Bir qayda olaraq, trematodların həyat tsiklində aralıq sahiblərin sayı:**

- A) inkişaf aralıq sahibsizdir
- B) üç
- C) iki

**10. Cümləni bitirin:**

Dəyirmi qurdları ilk bədən boşluqlular adlandırırlar, çünki...

**11. Trematodlara aiddir:**

- A) pişik ikiağızlısı, donuz soliteri
- B) qaraciyər sorucusu, öküz soliteri
- C) pişik ikiağızlısı, qan ikiağızlısı

**12. Kirpikli qurdların hansı dəstəsində bağırsaq olmur?**

- A) Acoela
- B) Polycladida
- C) Tricladida

**13. Cinsi aparat ilk dəfə hansı qurdarda formalaşır?**

- A) nematodlarda
- B) turbellərilərdə
- C) yağış qurdunda

**14. Yağış qurdları hansı həyat tərzi keçirir?**

- A) qazıcı
- B) plankton
- C) parazitik

**15. Yastı qurdulara aiddir:**

- A) bağırsaqsaqsızlar, trematodlar, lentşəkillilər
- B) trematodlar, zəlilər, soliterlər
- C) planarilər, trematodlar, soliterlər

### **Cavabların kodları**

#### **Variant 1**

					6					0	1	2	3	4	5
					Daxili orqanlar in arası parenxi ma ilə doludur										

#### **Variant 2**

										10	1	1	1	1	1
										İlk bədən boşluğu əmələ gəlir və daxili orqanlar in arası maye ilə doludur					

**Mövzu: Buğumayaqlılar**

**Variant 1**

**1. Buğumayaqlıların bədəni xaricdən örtülüdür:**

- A) dəri-əzələ kisəsi ilə
- B) xitinləşmiş kutikula ilə
- C) birqat epiteli ilə

**2. Buğumayaqlıların bədəni şöbələrə bölünür:**

- A) baş, ayaq, qarincıq
- B) baş, döş, gövdə
- C) baş, döş, qarincıq

**1. Buğumayaqlıların başında yerləşir:**

- A) gözlər, bığcıqlar, ağız orqanları
- B) bığcıqlar, ağız, gəzici ayaqlar
- C) ağız, pedipalplar, cinsi ayaqlar

**2. Buğumayaqlılar tipi bölünür:**

- A) 2 yarımtipə
- B) 3 yarımtipə
- C) 4 yarımtipə

**3. Buğumayaqlıların tənəffüs orqanları:**

- A) qəlsəmələr, traxeyalar, ağ ciyərlər, bədən səthidir
- B) qəlsəmələr, traxeyalar, bədən səthidir
- C) yalnız qəlsəmələr və traxeyalardır

**4. Çoxayaqlıların bədəni şöbələrə bölünür:**

- A) baş, döş, qarincıq
- B) baş, gövdə
- C) baş-döş, qarincıq

**5. Xeliserlilər yarımtipinə aiddir:**

- A) Hörümçəkkimilər, Nizəquyruqlular
- B) Çoxayaqlılar, Hörümçəkkimilər
- C) Nizəquyruqlular, Həşəratlar

**6. Hörümçəkkimilər nəfəs alır:**

- A) ağ ciyərlər və traxeyalarla
- B) qəlsəmələr və ağ ciyərlərlə
- C) traxeyalar və qəlsəmələrlə

**7. Sadalanan hansı bugumayaqlılar suda yaşayır?**

- A) xərçəngkimilər və çoxayaqlılar
- B) nizəquyuqlular və xərçəngkimilər
- C) həşəratlar və nizəquyuqlular

**8. Buğumayaqlıların hansı siniflərində qaraciyər yoxdur?**

- A) hörümçəkkimilər və həşəratlar
- B) həşəratlar və çoxayaqlılar
- C) həşəratlar və hörümçəkkimilər

**9. Həşəratın döşü hansı əsas funksiyani yerinə yetirir?**

- A) qidalanma
- B) lokomotor
- C) mühafizə

**10. Qeyri-tam metamorfozla inkişaf edən həşəratlarda postembrional inkişaf gedir:**

- A) iki fazada
- B) üç fazada
- C) dörd fazada

**11. Buğumayaqlıların hansı sinfində cinsi dimorfizm daha yaxşı biruzə verir?**

- A) xərçəngkimilərdə
- B) çoxayaqlılarda
- C) həşəratlarda

**12. Buğumayaqlılar hansı bədən boşluğununa malikdir?**

- A) qarışiq
- B) ilk
- C) ikinci

**13. Həşəratlarda qan-damar sistemi hansı funksiyaları yerinə yetirir?**

- A) qidalı birləşmələri və oksigeni daşıyır
- B) qidalı birləşmələri daşıyır və mühafizə funksiyasını yerinə yetirir
- C) qidalı birləşmələri daşıyır və hidroskelet funksiyasını yerinə yetirir

### **Variant 2**

**1. Həşəratlarda qan-damar sistemi hansı funksiyani yerinə yetirir?**

- A) qidalı birləşmələri nəql edir və humoral funksiyani yerinə yetirir
- B) oksigeni daşıyır və hidroskelet funksiyasını yerinə yetirir
- C) qidalı birləşmələri nəql edir və lokomotor funksiyani yerinə yetirir

**2. Həşəratlarda qanadlarda serkilər hansı şöbənin çıxıntısıdır?**

- A) baş
- B) döş
- C) qarınçıq

**3. Buğumayaqlıların hansı sinfində polimorfizm daha aydın şəkildə biruzə verir?**

- A) xərçəngkimilərdə
- B) həşəratlarda
- C) nizəquyuqlularda

**4. Holometabola həşəratlarda postembrional inkişaf gedir:**

- A) dörd fazada
- B) üç fazada
- C) iki fazada

**5. Buğumayaqlıların hansı sinfində ağ ciyərlər vardır?**

- A) trilobitlərdə
- B) hörümçəkkimilərdə
- C) xərçəngkimilərdə

**6. Buğumayaqlıların hansı sinfində ətraflar ikişaxəlidir?**

- A) həşəratlar
- B) xərçəngkimilər
- C) hörümçəkkimilər

**7. Buğumayaqlılarda xeliserlər hansı sinifin nümayəndələrinə xasdır?**

- A) xərçəngkimilərə
- B) hörümçəkkimilərə
- C) trilobitlərə

**8. Buğumayaqlıların hansı sinfində parazitlik edən növlər coxdur?**

- A) çoxayaqlılarda
- B) xərçəngkimilərdə
- C) həşəratlarda

**9. Koksal vəzilər buğumayaqlıların hansı sinfinə xasdır?**

- A) çoxayaqlılara
- B) həşəratlara
- C) hörümçəkkimilərə

**10. Həşəratın arxa bağırsağı hansı funksiyani yerinə yetirir?**

- A) suyu yenidən bədənə qaytarır
- B) peritrofik membranani sintez edir
- C) həzmi həyata keçirir

**11. Buğumayaqlıların hansı sinfinə çənəayaqlar xasdır?**

- A) xərçəngkimilərə
- B) həşəratlara
- C) trilobitlərə

**12. Buğumayaqlıların baş beyni necə şöbəlidir?**

- A) bir
- B) üç
- C) iki

**13. Buğumayaqlıların piy cisminin əsas funksiyası:**

- A) ehtiyat üzvi birləşmələri toplamaq
- B) suyu yenidən bədənə qaytarmaq
- C) hormon ifraz etmək

**14. Buğumayaqlıların hansı sinfində qan damarları yoxdur?**

- A) xərçəngkimilərdə
- B) həşəratlarda
- C) nizəquyuqlularda

**15. Buğumayaqlıların skeleti ibarətdir:**

- A) kalsium-karbonat və buynuz qatından
- B) əhəng və spongindən
- C) xitindən

### **Cavabların kodları**

#### **Variant 1**

									0	1	2	3	4	5

#### **Variant 2**

									0	1	2	3	4	5

*Mövzu: Molyusklar*

**Variant 1**

**1. Molyuskların bədəni bölünür:**

- A) 2 şöbəyə
- B) 3 şöbəyə
- C) 4 şöbəyə

**2. Molyuskların çanağı törəməsidir:**

- A) mantianının
- B) əzələnin
- C) ayağın

**3. Molyuskların çanağı ibarətdir:**

- A) 1 qatdan
- B) 3 qatdan
- C) 2 qatdan

**4. Bitkilərlə qidalanan molyusklar əsasın hansı sinfə aiddir?**

- A) xitonlar və qarınayaqlılar
- B) başayaqlılar və ikitayqapaqlılar
- C) xitonlar və başayaqlılar

**5. Molyuskların sinir sistemi hansı tipdədir?**

- A) qarın sinir zənciri
- B) pilləkən
- C) səpgili-düyün

**6. Molyuskların hansı sinfinə passiv qidalanma xasdır?**

- A) qarınayaqlılara
- B) ikitayqapaqlılara
- C) xitonlara

**7. Molyusklar tipində hansı həzm vəzisi formalaşır?**

- A) tüpürcək

- B) qaraciyər
- C) bissus

**8. Molyuskların hansı sinfində «baş beyin» vardır?**

- A) qarınayaqlılarda
- B) başayaqlılarda
- C) monoplakoforlarda

**9. Metameriya daha aydın şəkildə ifadə olunmuşdur:**

- A) xitonlarda
- B) qarınayaqlılarda
- C) monoplakoforlarda

**10. Qarınayaqlılara aiddir:**

- A) karakatisa, kalmar, tənək ilbizi
- B) çilpaq ilbiz, tənək ilbizi, gölməçə ilbizi
- C) midiya, seipiya, anadonta

**11. Molyusklar hansı yolla çoxalır?**

- A) yalnız cinsi
- B) cinsi və qeyri-cinsi
- C) tumurcuqlama ilə

**12. Molyuskların bədəni və mantiya arasında yerləşir:**

- A) selom
- B) mantiya boşluğu
- C) ilk bədən boşluğu

**13. Molyuskların hansı sinfinə birbaşa inkişaf xasdır?**

- A) qarınayaqlılara
- B) ikitayqapaqlılara
- C) başayaqlılara

**14. Hansı molyuskları biofiltratlar adlandırırlar?**

- A) ikitayqapaqlıları
- B) monoplakoforları
- C) xitonları

**15. İkitayqapaqlı molyusklara aiddir:**

- A) midiya, stridiya ilbizi
- B) kalmar, osminoqlar
- C) dəniz daraqları, çilpaq ilbiz

**Variant 2**

**1. Molyusklar tipinə aiddir:**

- A) xitonlar, başayaqlılar, qarınayaqlılar
- B) monoplakoforlar, nizəquyuqlular
- C) qarınayaqlılar, xeliserlilər, xərçəngəqrəblər

**2. Molyusklar tipində ilk dəfə olaraq əmələ gəlir:**

- A) epiteli və qaraciyər
- B) ürək və qaraciyər
- C) böyrək və mantiya

**3. Molyuskların çanağı formalaşır:**

- A) ayaqdan
- B) mantiyadan
- C) başdan

**4. Molyusklar arasında yırtıcılar:**

- A) ikitayqapaqlılardır
- B) qarınayaqlılardır
- C) başayaqlılardır

**5. Molyusklar tipində həzm vəzilərindən vardır:**

- A) bissus və tüpürcək
- B) tüpürcək və qaraciyər
- C) qaraciyər və metanefridilər

**6. Molyuskların hansı sinfində baş yoxdur?**

- A) qarınayaqlılarda
- B) başayaqlılarda
- C) ikitayqapaqlılarda

**7. Hansı molyuskları «dəniz meymunları» adlandırırlar?**

- A) başayaqlıları
- B) qarınayaqlıları
- C) ikitayqapaqlıları

**8. Molyusklar aiddir:**

- A) ilk bədən boşluqlulara
- B) selomlulara
- C) bədən boşluğu olmayanlara

**9. Molyuskların sinir sistemi hansı tipdədir?**

- A) ortoqon
- B) qarın sinir zənciri
- C) səpgili-düyün

**10. Molyuskların mantiya boşluğununda yerləşir:**

- A) qəlsəmələr, anal və ifrazat dəlikləri, ayaq
- B) baş, ayaq, qəlsəmələr, sifonlar
- C) ayaq, gövdə, baş, qəlsəmələr

**11. Molyuskların hansı sinfində inkişaf metamorfozsuzdur?**

- A) ikitayqapaqlılarda
- B) başayaqlılarda
- C) qarınayaqlılarda

**12. Molyuskların hansı sinfində ağ ciyərlə tənəffüs vardır?**

- A) başayaqlılarda
- B) monoplakoforlarda
- C) qarınayaqlılarda

**13. Başayaqlılara aiddir:**

- A) karakatisa, osminoq, kalmar
- B) midiə, istridiya, anadonta
- C) çilpaq ilbiz, tənək ilbizi, gölməçə ilbizi

**14. Molyusklar tipində əmələ gəlmışdır:**

- A) ürək, qarciyər, radula
- B) baş, tüpürcək vəziləri
- C) büllür sütuncuq, mantıə, ağız

**15. Hansı molyusklarda mürəkkəb vəzisi vardır?**

- A) qarınayaqlılarda
- B) başayaqlılarda
- C) monoplakoforlarda

**Cavabların kodları**

**Variant 1**

								0	1	2	3	4	5

**Variant 2**

									0	1	2	3	4	5

*Bakalavr-tələbələrin hazırlığı üçün*

**ONURĞASIZLAR ZOOLOGİYASI:**  
**TƏDRİS-METODİK KOMPLEKS**

*Dərs vəsaiti*

**Texniki redaktor:**  
Cəsarət Qasımov

**Dizayner:**  
İbrahim Qasımov

Çapa imzalanıb:08.12.2021  
Format: 60x90 1/16. Ofset kağızı. Həcmi: 24.5  
Sifariş: № 134. Tiraj:300



POLYGRAPHIC  
PRODUCTION

Tel:447-75-05, Faks: 447-75-04

mətbəəsində çap olunmuşdur

## **QEYD ÜÇÜN**

## **QEYD ÜÇÜN**